



DÜNYA ƏDƏBİYYATI
KLASSİKLERİ

Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin
**“Dünya ədəbiyatının görkəmli nümayəndələrinin
əsərlərinin Azərbaycan dilində nəşr edilməsi
haqqında”** 2007-ci il 24 avqust tarixli
sərəncamı ilə nəşr olunur.

“Şərq-Qərb”
Bakı – 2009

Friedrich
SCHILLER

Fridrix ŞİLLER

1759–1805

SEÇİLMİŞ ƏSƏRLƏRİ

“Şərq-Qərb”
Bakı – 2009

ISBN 978-9952-34-243-7

Tərcümə edənlər:	Mehdi Məmmədov Hüseyn Şərifov Nigar Rəfibəyli
Ön sözün müəllifi:	Nəzakət Ağazadə
Redaktor:	Aqşin Dadaşov
Korrektorlar:	Aqşin Məsimov Lətafət Səmədova
Bədii tərtibat və dizaynın müəllifi:	Tərlan Qorcu
Kompyuter düzümü:	Hikmet Aydinoğlu Mehman Musabəyli

Fridrix Şiller. Seçilmiş əsərləri. – Bakı: "Şərq-Qərb", 2009, 376 səh.

Alman xalqının böyük oğlu – şair, dramaturq, incəsənet nəzəriyyəciisi Fridrix Şiller dünya ədəbiyyatının görkəmli simaları sırasında layiqli yer tutur. Almaniyada maarif-çiliyin tanınmış nümayəndəsi, yeni alman ədəbiyyatının banilərindən olan sənətkar öz yaradıcılığı ilə doğma xalqının milli menafeyi uğrunda çıxış edən qüvvələri zülmə və istibdada, köhnəliyə və cəhalətə qarşı mübarizəyə çağırmışdır.

Şiller yaradıcılığı dünya dramaturgiyasının inkişafına, o cümlədən, Cəfər Cabbarlınin ilk dövr yaradıcılığına təsir göstərmişdir.

Oxulara təqdim olunan bu kitaba qüdrətli qələm sahibinin məzmuncuna bir-biri ilə səsleşən üç səhnə əsəri daxil edilmişdir: "Qaçaqlar", "Genuyada Fieskonun sui-qəsdi", "Məkr və məhəbbət".

Mətn: Bakı Slavyan Universiteti, "Kitab aləmi" NPM, 2009
Bədii tərtibat, sehifələnme: "Tutu" neşriyyatı, 2009
© "Şərq-Qərb" ASC, 2009

ÖN SÖZ

Fridrix Şiller 1759-cu il noyabrın 10-da Almanıyanın Vürtemberq hersoqluğunun Marbax şəhərində yoxsul feldşer ailəsində anadan olmuşdur. Mehriban, sakit və bir qədər dindar ailədə böyükən balaca Fridrix ilk təhsilini Lorx şəhərinin yerli keşişi Mozerin yanında almış, burada latin dili ilə tanış olmuşdur. İlk müəllimi olan qoca Mozerə qarşı hörmət və məhəbbətini Şiller sonralar “Qaçaqlar” əsərində nəcib və alicənab “keşiş Mozer” obradında yaratmaqla əbədiləşdirmişdir.

1768-ci ildə Şillerin atası vəzifəsi ilə əlaqədar olaraq hersoq Karl Yevgeninin yeni iqamətgahı olan Lüdvıqsburq şəhərinə köçür. Hersoq Karl Yevgeni pərakəndə, feodal Almaniyasının xırda hersoqluqlarında hökmranlıq edən kütbein, zalim müstəbidlərdən biri idi. Özünü “maarifpərvər hökmədar” adlandıran bu hersoq sarayında məşhur fransız kralı XIV Luinin qayda və ənənələrini təqlid edir, Fransa krallarının saray həyatının əzəmət və dəbdəbəsini yaratmağa çalışırı. Hersoq Karl Yevgeni teatr və opera sənətinə xüsusi maraq gösterir, Fransadan, İtaliyadan ən məşhur artist və müğənniləri öz sarayına gətirirdi.

Saysız-hesabsız ziyafətlər, ballar, tamaşalar, əlbəttə, çoxlu pul tələb edirdi ki, bunu da hersoq xalqı amansızcasına talan etmək, bəzən əsgərlərin bir alayını xarici ölkəyə satmaq və bu kimi özbaşınalıq hesabına əldə edirdi.

Doqquz yaşılı balaca Şiller ailəsi ilə birlikdə sakit Lorx şəhərindən bu dəbdəbəli hersoq iqamətgahına köçəndə onun qarşısında tamamilə yeni aləm açıldı. Şiller ilk dəfə teatr tamaşasını burada görmüşdü.



Lüdvıqsburqda Şiller yerli latin məktəbinə daxil olub, orada dörd il (1768-1772) oxudu. O, tədris olunan dərslər arasında ən çox latin klassiklərinin (Ovidi, Vergili, Horatsı) əsərlərinə maraq göstərir, latin nəsrini nəzmə çəkməyi çox sevirdi. Şiller həmin məktəbi bitirməsi münasibətilə yazdığı ilk şeirini oxuyanda atası çox narazı qalmış, “Sən dəli olmusan-nədir, Fris?” – demişdi. Çünkü onun arzusu Fridrix'i gələcəkdə ruhani görmək idi. Latin məktəbini bitirəndən sonra onuyaşlı Fridrix monastır nəzdindəki ibtidai ruhani məktəbinə daxil olmalı və orada bir neçə il ərzində Tübingen universitetinin ilahiyyat fakültəsinə qəbul üçün hazırlaşmalı idi. Kasib uşaqlarının ali təhsil almaq üçün yeganə vasitələri həmin yolу keçib ruhani olmaq idi.

Lakin həmin fakültəyə daxil olmaq Şillerin qismətində deyildi. 1773-cü ildən gənc Şiller hersoq Karl Yevgeninin əmri üzrə saray mühitində çox təntənə ilə “akademiya” adlandırılaraq hərbi məktəbə qəbul edildi. Teatr və opera sənətinə qarşı tamamilə soyumuş hersoq Karl Yevgeni indi pedaqogika ilə maraqlanmağa başlamışdı. Bununla əlaqədar olaraq, o, yetim qalan əsgər uşaqları üçün 1770-ci ildə hərbi məktəb açır, lakin məktəbə tezliklə yalnız zabitlərin uşaqları qəbul edilməyə başlayır. Həmin hərbi məktəb hersoq üçün müti və sadiq qulluqçu hazırlamalı idi. Məktəbdə son dərəcə ağır, dözlüməz kötek intizamı hökm süründü. Şillerin müasiri, hersoq Karl Yevgeni tərəfindən xaincəsinə tutulub ömürlük zindana atılmış alman şairi Şubart haqlı olaraq bu məktəbə “qullar plantasiyası” adı vermişdi. Gənclik illərini xatırlayan Şiller belə yazırı: “Pərişan, tutqun gənclik dövründən həyata qədəm basdım, mənasız, sərt tərbiyə üsulu qəlbimde ayılmaqdə olan ilk hissərimin zərif, nəcib hərəkətlərini saxlayır, açılmağa qoymurdu. Həyatımın həmin ağır başlanğıc dövrünün təbiətimə vurduğu zərəri mən bu günə qədər hiss edirəm” (Şillerin Karolina fon Beylvisə yazdığı məktubundan).

“Karl məktəbi” adlanan məktəbin son dərəcə ağır rejiminə, uşaqların daim ciddi əsgəri nəzarət altında olmasına baxmayaraq, Şiller o dövrün ən qabaqcıl ədəbi və felsəfi əsərləri ilə gizlində tanış olur, böyük alman maarifpərvəri və dramaturqu Lessinqin, “Fırtına və hücum” adlanan alman ədəbi hərəkatı nümayəndələrinin, böyük fransız maarifpərvərlərinin, xüsusən Russonun əsərlərini oxuyur, gecələr gizlicə Homer və Vergili, Plutark və Şekspirin əsərləri üstündə həyəcanla göz yaşları axıydırdı.

İlk əvvəl bu məktəbin hüquq şöbəsində oxuyan Şiller sonra yuxarı siniflərdə tibb şöbəsinə keçir, 1780-ci ildə məktəbi bitirib həkimlik diplomu alır.

Şiller ədəbi fəaliyyətinə hələ Karl məktəbində oxuyanda başlamışdı. Bir sıra erkən şeirlərdən başqa (“Fateh”, “Pis hökmdarlar”, “Russko”, “Axşam”) o, burada özünün “Qaçaqlar” əsərini də yazmışdır. Şillerin erkən şeirləri ilə maraqlanan üslubiyat müəllimi Baltazar Qauk həmin şeirlərdən bəzilərini (“Axşam”, 1876, “Fateh”, 1877) “Şvabiya elmi məcmuəsi” jurnalında çap etdirmiş, Şiller haqqında redaksiya tərəfindən belə bir qeyd vermişdir: “Bu şeirlərin müəllifi on altı yaşında bir gəncdir; o, görünür, ən yaxşı yazıçıların əsərləri ilə tanışdır, vaxtilə o, yəqin ki, “os mag ha sanatorium”* olacaqdır.

Hələ akademiyada oxuduğu zaman yazımağa başladığı “Qaçaqlar” əsərini Şiller məktəbi bitirəndən sonra tamamlamış (1781) və səhnəyə qoymuşdu. Kitabın üz qabığında verdiyi epiqrafla Şiller əsərin əsas ideyasını oxucularına bildirirdi. Birinci epiqraf: “Dərman sağaltmayanı dəmir sağaldır; dəmir sağaltmayanı od sağaldır!” sözləri ilə əsərin mübariz ruhunu ifadə etdiyi halda, ikinci epiqraf – atılmağa hazırlaşan şir surətinin altında yazılmış “in tyrranos!” (“zalımlara qarşı!”) sözləri Şillerin, doğrudan da, müstəbid feodal quruluşunun təhlükə və təqiblərinə baxmayaraq, “bütün cəmiyyətə açıq müharibə elan etdiyini” göstərir. Bu əsərində gənc şair ozamankı alman ədəbiyyatında görünməmiş cəsarət və ehtirasla dövrün ictimai-siyasi qaydalarını, nöqsanlarını tənqid edir.

Şillerin qarşısına qoyduğu siyasi məqsəd ölkənin birləşib respublika təşkil etməsidir – almanın birinci tarixi məqsədi bu olmalıdır. Lakin “Fırtına və hückum” hərəkatının başqa nümayəndələri kimi, Şiller də öz inqilabi ideyalarının, ictimai-siyasi məqsədlərinin hansı yolla, necə həyata keçiriləcəyini tam aydınlıqla təsəvvür etmir, azadlıq uğrundakı mübarizədə kimə arxalanacağını bilmirdi. Buna görə də onun qəhrəmanı “nəcib, alicənab bir gənc” olan Karl Moor öz zəmanəsinə nifrət edərək deyir: “Bu aciz xadimlər əsrini görüm lənətə gəlsin... Qanun qartal qanadı ilə uça bilənləri belə ilbiz kimi sürünməyə məcbur edir!.. Ah, mənə özüm kimi qoçaqlardan ibarət ordu verin, Almaniyadan elə bir respublika yaradım ki, Roma və Sparta onun yanında qadın monastırı kimi görünüsün”**.

* “Məşhur şəxs”, “adi şöhrət qazanmış bir şəxs” deməkdir (*lat.*)

** F.Şiller. Pyeslər, B., 1960, səh.30-31.



Şiller hələ birinci əsərində böyük realist yazıçı kimi bir nəfərin, hətta Karl Moor kimi “coşqun bir dühanın” belə, bu böyük ictimai vəzifənin öhdəsindən gələ bilmədiyini, təkcə bir şəxsin cəmiyyətlə anarxist mübarizədə məğlub olduğunu açıq surətdə göstərir.

“Qaçaqlar” pyesi 1782-ci il yanvarın 13-də Manheym teatrında tamaşa qoyuldu. Şiller həmin tamaşa hersoq Karl Yevgeninin icazəsi olmadan, gizlicə gəlmışdı. Müasirlərinin söylədiyinə görə, bu pyes tamaşaçılara çox böyük təsir bağışlamışdı: “Teatr dəlixanaya oxşayırıdı, hədəqəsindən çıxmış gözlər, havaya qalxmış yumruqlar, xırıltılı qışqırıqlar!.. Tamamilə yad adamlar ağlayaraq qucaqlaşır, qadınlar, az qala, özündən getmək dərəcəsinə gələrək səndələyə-səndələyə qapıya sarı qaçırdılar”*.

Şiller ikinci pyesi “Genuyada Fieskonun sui-qəsdi” əsərini Vürtemberq hersoqluğunu tərk edəndən sonra yazmışdır. Hersoq Karl Yevgeninin qəzəbindən qaçan Şiller onun torpağını gizlin tərk etmiş və Manheymə köçmüdü. Bununla əlaqədar olaraq, Şiller acı istehza ilə demişdi: “Sümüklərim mənə gizlicə dedilər ki, Şvabiyada çürümək istəmirlər”.

“Qaçaqlar” pyesindən xeyli zəif olan “Genuyada Fieskonun sui-qəsdi” pyesində Şiller yenə də azadlıq uğrunda, respublika qurmaq uğrunda mübarizə məsələsini həll etməyə çalışır.

Dövrünün ictimai konfliktlərini Şiller ən parlaq və ən realist şəkildə üçüncü pyesində – “Məkr və məhəbbət” faciəsində əks etdirməyə nail olmuşdur. Bu əsər alman ədəbiyyatı tarixində “siyasi cəhətcə tendensiyalı ilk alman dramıdır”. Şiller burada xalqın namuslu, təvazökar nümayəndəsi kimi qoca Milleri pozğun, çürümüş saray adamlarına qarşı qoyur, prezidentin simasında alman hersoqlarının özbaşınlığını, zalımlığını kəskin boyalarla təsvir edir. Əsərin qəhrəmanı Ferdinand da Karl Moor kimi öz mübarizəsində təkdir, istinad edə biləcəyi xalq da çox zəif və qeyri-müstəqildir. Şiller qoca Millerin hərəkətlərində xalqın hələ son dərəcə zəif, qorxaq olduğunu, onun mənliyini tapdalayan hersoqlara nifrət etməklə bərabər, onlardan çəkindiyini, əsrlərdən bəri qanına, iliyinə işləmiş itaət hissindən azad ola bilmədiyini parlaq surətdə göstərir. Əsərin qəhrəmanı Ferdinand və onun sevgilisi Luiza saray

* Shcillers Werke in fünf Banden. Volks verlag, Weimar, 1956, Erster Band, səh.15 (almancadan tərcümə – N.A.).

adamlarının riyakarlığı və məkri nəticəsində tələf olur, lakin nəticə etibarilə onlar mənəvi cəhətdən yenə də pozğun feodal mühitinə qalib gəlirlər.

Bu üç əsərlə Şillerin “Fırtına və hūcum” dövrü, demək olar ki, bitir. Onun yaradıcılığının sonrakı inkişaf yolu çox mürekkeb və təzadlıdır. Karl Moor və Ferdinand kimi qəhrəmanlarının mübarizə yolları ilə artıq razılaşmayan, bu mübarizəni nəticəsiz görən Şiller indi yeni yollar axtarır, dövrünün ictimai-siyasi məsələlərini düzgün anlamağa, bunları izah etməyə çalışır. Ayrı-ayrı şəxslərin, “coşqun dühaların”, inqilabi-anarxist fəaliyyətinin nəticəsiz olduğunu görən Şiller, indi ictimai-siyasi təzadların “yuxarıdan”, maarifpərvər hökmədar tərəfindən həll edilə biləcəyini düşünməyə başlayır. Şiller o dövrün maarifpərvərləri üçün olduqca səciyyəvi olan bu yeni fikirləri “Don Karlos” faciəsində ifadə edir. Həmin əsərdə o, böyük tarixi əhəmiyyətə malik olan hadisələri, XVI əsr İspaniya feodal mütləqiyətinin süqutu və onun məhkum etdiyi Niderland ölkəsinin ona qarşı üsyan etməsi kimi tarixi hadisələri əks etdirməyə çalışmışdır. Bu tarixi mövzunun seçilməsi şairin siyasi dünyagörüşü və bu hadisələrə qarşı olan hüsn-rəğbəti ilə izah olunur.

Faciənin qəhrəmanı markiz Rodriqo Poza xalq üçün azadlıq və ədalət arzuları ilə yaşayır. Bu filosof maarifpərvər hökmədarın adil-liyinə inanır, bütün nöqsanların səbəbini saray xadimlərinin riyakarlığında görür ki, onlar, guya, müdrik hökmədar Filippin dövləti ədalətlə idarə etməsinə mane olurlarmış. Poza bütün ümidlərini gənc şahzadə Karlosun humanizm ruhunda tərbiyə edilməsinə bağlayır. Onun müəllimi və dostu Poza, Karlosu istədiyi ruhda tərbiyələndiririb ona lazımı istiqamət verməyə çalışır. “Karlin nəcib qəlbində milyonlar üçün cənnət yaratmışam”, – deyən Poza gənc şahzadəni özünün ideal bildiyi maarifpərvər kral kimi tərbiyələndirmək niyyətində idi. Pozanın fikrincə, Karlosun dövründə İspaniya istibdad ocağından dönüb Avropa humanizminin mərkəzi olacaqmış: “Avropanın taleyi Karlosun qəlbində yetişir. İspaniyani mən ona tapşırıram”.

Markiz Pozanın faciəli taleyi onun arzularının, inamlarının qeyri-həyatı olduğunu göstərir. Markiz Poza Karl Moor, Ferdinand kimi üsyan etmir, azadlıq idealını həyata keçirmək üçün yollar axtarır, lakin səhv yola düşüb öz nəcib amalları uğrunda həlak olur.



“Don Karlos”dan sonra Şiller uzun müddət yaradıcılıq işlərindən uzaqlaşır, tarix, fəlsəfə, sənət nəzəriyyəsi və tənqidlə məşğul olur. Gözəl, nəcib arzu və xülyalarının, azadlıq və ədalət ideyalarının real həyatda, onu əhatə edən məhdud Almaniya şəraitində tətbiq edilə bilmədiyini görən yazıçı real həyatdan uzaqlaşın estetik tərbiyə, antik gözəllik və özünü təkmilləşdirmə aləmində siğınacaq tapmağa çalışır.

Şiller yaradıcılığının bu dövrü alman klassiki V.Getenin adı ilə ayrılmaz surətdə bağlıdır.

Dünyagörüşlərinin felsəfi cəhətdən bir-birinə tamamilə zidd olmasına baxmayaraq, bu iki böyük şairin qarşılıqlı böyük təsiri aydın görünür. Onlar daim əlbir olaraq dərin humanizm və vətən-pərvərliklə alman ədəbiyyatının ən mütərəqqi, ən qabaqcıl ideyalarını təmsil etmişlər. Onlar birlikdə dövrlərinin məhdud mürtəce ədəbiyyat nümayəndələri ilə mübarizə aparır (birlikdə yazdıqları “Kseniyalar” epiqramları ilə), məşhurlar haqqında balladalar yazımaqda yarışırdılar.

Getenin təsiri nəticəsində Şiller yenidən dram əsərləri yazmağa başlayır. 1799-cu ildə onun Otuzillik müharibə dövrünü əks etdirən tarixi trilogiyası (“Vallensteynin qərargahı”, “Pikkolomini”, “Vallensteynin ölümü”), 1800-cü ildə məşhur Şotlandiya kraliçasının faciəli taleyinə həsr olunmuş “Mariya Stüart” faciəsi, antik ruhda yazılmış “Messina gelini”, sonra isə milli azadlıq mübarizəsi ilə bağlı üç pyesi, Yüzillik müharibə dövründə (1337-1453) fransızların ingilislər əleyhinə apardıqları milli azadlıq mübarizəsini əks etdirən “Orlean məsumu”, XIV əsrin əvvəllərində isveçrəlilərin Avstriya əleyhinə apardıqları mübarizəsini göstərən “Vilhelm Tell” dramını və nohayət, rus xalqının tarixinə həsr olunmuş, lakin sona çatdırılmamış “Demetrius” faciəsini yazar.

Şiller öz yaradıcılığının son dövründə yazmış olduğu bu əsərlərin hamısında yenə də onu daim düşündürən azadlıq problemini həll etməyə, bu sahədə yeni yollar, yeni vasitələr axtarmağa çalışır. Bu cəhətdən onun ən maraqlı, ən realist əsəri “Vilhelm Tell”dir.

Gete 1797-ci ildə İsvəçrədə səyahətdə olanda Şillerə yazdığı məktubda qeyd etmişdi ki, İsvəçrə xalqının qəhrəmanı Vilhelm Tell haqqındaki əfsanəni işləyib, bu barədə əsər yazmaq fikrin-dədir. Lakin onun bu fikri yalnız niyyət şəklində qalmış, həyata keçirilməmişdi.

Gete ilə sonrakı söhbətlərində İsvəçrənin təbiəti, cəsur adamları, onların azadlıq və milli istiqlaliyyət uğrunda apardığı mübarizəsi, bu mübarizədə göstərdiyi şücaət haqqındaki təsvirləri Şilleri ruhlandırmış və onda Vilhelm Tell əfsanəsinə dram şəklində işləmək fikrini möhkəmləndirmişdi. Şiller əsəri 1803-cü il avqustun 25-də yazmağa başlamışdı. Onun təqvimində həmin tarixdə: “Bu gün axşam Tellə başladım” sözləri yazılmışdı. 1803-cü ilin sentyabrında dostu Körnerə yazdığı məktubda Şiller qeyd edir: “Ürəyimdə tutduğumu Allahın köməyi ilə yerinə yetirə bilsəm, bu, alman səhnələrini sarsıdacaq əzəmətli əsər olacaqdır. Mənim “Vilhelm Tell”im xalq dramı olub, tamaşaçıların ürəklərini və ağıllarını cəlb edəcəkdir”.

Vilhelm Tell haqqındaki İsvəçrə xalq əfsanəsində mahir atıcı Tell əvvəlcə ox ilə oğlunun başına qoyulmuş almanın, sonra isə eyni məhərətlə xalqa zülm edən Gessleri vurur. Mahir atıcı haqqındaki əfsanə motivlərinə bir çox xalqların folklorunda təsadüf etmək olar. Egil haqqındaki qədim Skandinaviya əfsanəsi, Digenis haqqında bolqar əfsanəsi, Çalo-Piştə haqqında macar nağılı, nəhayət, ox ilə qaçan ceyranın qulağını dirnağına mixlayan Bəhram-gur əfsanəsi – bütün bunlar hamısı mahir ox atıcısı ilə əlaqədar olan əfsanə motivləridir. İsvəçrə xalqı Avstriya zülmündən azad edilməsi və İsvəçrə ittifaqının əmələ gətirilməsi uğrundakı mübarizəsini, məhz, Vilhelm Tell obrazında təmsil etmişdir.

XVIII əsr Almaniyasında Tellin adı vətənpərvərlik, cəsarət və azadlıq timsali kimi qeyd olunurdu. Onun haqqında bir çox şeirlər, nəğmələr və dramlar yazılmışdır.

XIII-XIV əsr İsvəçrəsinin həyat və möişəti, coğrafi vəziyyəti, əfsanələri haqqında Şiller lazımlı olan məlumatı, əsasən, qədim xronikalardan və başlıca olaraq Egidi Çudinin XVI əsrдə yazılmış xronikasından əldə etmişdi. Cudi öz xronikasında İsvəçrə kanonlarında Avstriya landfoxtlarının (valilərin) özbaşınalığından, ölkəni yad qəsbkarlardan azad etmək üçün İsvəçrə kəndlilərinin gizli ittifaq təşkil etməsindən, Tellin landfoxt Gesslerlə toqquşmasından, Avstriya hökmü qarşısında baş əyməməsindən, nəhayət, cəza kimi oğlunun başına qoyulmuş almanın vurmağa məcbur edilməsindən çox ətraflı və müfəssəl surətdə bəhs edir.

Şiller istifadə etdiyi süjetin milli xüsusiyyətlərini olduğu kimi saxlayıb, İsvəçrə üçün səciyyəvi olan bu yerli hadisəni İsvəçrə çobanları üşyanının dar, məhdud çərçivəsindən çıxarıır, onu böyük



bir xalqın qəsbkarlar əleyhinə, vətənin azadlıq və istiqlaliyyəti uğrunda apardığı mübarizəsinin tipik təsvirinə çevirir.

Şiller gözəl başa düşürdü ki, Napoleon mühəribələri dövrünün Almaniyası, bu təhqir olunmuş, parçalanmış, məhkum edilmiş Almaniya şəraitində Tell haqqındaki dram Almanıyanın qəsbkarlardan azad edilməsinə, milli birliyinə atəşin çağırış kimi səslənəcəkdir.

Əsərin əsl qəhrəmanı xalqdır, ölkəni azad edən, ölkənin rifahı uğrunda çalışan İsveçrə xalqıdır. Birinci dəfə olaraq "Vallensteyn" dramında xalqı, kütləni tarixin hərkətverici qüvvəsi kimi göstərən Şiller özünün dünyagörüşündə olan bu yeni fikrini "Vilhelm Tell"də daha aydın və kəskin şəkildə göstərmişdi.

Əsərin əsl qəhrəmanı olan xalqı təmsil edən ayrı-ayrı obrazların hər biri özünəməxsus fərdi cizgilərlə qələmə alınmışdır.

Şillerin "Vilhelm Tell" dramı alman və dünya mədəniyyəti xəzinəsinə xalqın azadlıq və istiqlaliyyət uğrundakı mübarizə pafosunu ifadə edən ölməz əsər kimi daxil olmuşdur. Bu əsər hadisələrin, obrazların ümumiləşdirilməsi cəhətdən Şillerin başqa əsərlərindən kəskin surətdə fərqlənir. Demək olar ki, "Vilhelm Tell" görkəmli dramaturqun şah əsəridir.

1804-cü il martın 18-də tamaşaşa qoyulub coşqun alqışlarla qarşılandığı zaman Şiller dostu Körnerə yazdığı məktubda qeyd edir: "Tell" teatrda başqa əsərlərimdən daha böyük uğurla qarışılmışdır... Mən indi hiss edirəm ki, tədricən teatr sənətinə yiyələnməyə başlayıram..."

Böyük şairin bu sözləri onun nə qədər təvazökar, öz sənətinə, yaradıcılığına qarşı nə qədər tələbkar olduğunu bir daha sübut edir.

"Vilhelm Tell" dramı Şillerin son bitkin əsəridir. Bundan sonra yazımağa başladığı "Demetrius" əsərini Şiller bitirə bilmir, 1805-ci il mayın 9-da böyük alman şairi əbədi olaraq həyatla vidalaşır.

Almanıyanın ictimai-siyasi, iqtisadi vəziyyətindən, gerilik və məhdudluğundan törəyən böyük təzadlara, büdrəmələrə baxmayaq, Şillerin bütün yaradıcılığı üçün səciyyəvi olan, yazdığı ilk sətirdən son əsərinə qədər onu daim ruhlandıran, ona mənəvi qida verən, bütün əsərlərinin əsas qayəsini, ideyasını müəyyən edən amil – azadlıq pafosu, xalqına qarşı hədsiz məhəbbət, dərin huma-nizm, insan nəcibliyinin, insan düşüncəsinin cəhalətə, geriliyə qalib gəlməsinə sarsılmaz inamı idi.

“Yaşça yetişmiş kişi olan Şiller gənc kimi vəfat etmişdir” – Belinskinin bu sözleri, doğrudan da, Şillerin bütün varlığını düzgün səciyyələndirir. 45 yaşına çatmış bu böyük şair qızğın gənc kimi daim irəliyə doğru can atmış, yaradıcılığında yeni yollar axtarmış, böyük arzu və xəyalları uğrunda coşqun ehtirasla mübarizə aparmışdır:

*Məgər bütün dünyada
Vətəndən daha əziz, müqəddəs bir şey, ya da
Varmi günahsız xalqı zalimdan qorumaqdan,
Məzлumların haqqını müdafiə etməkdən
Daha nəcib, daha pak bir borc bizim dünyada?!*

“Vilhelm Tell”

Şillerin həyatını, amal və arzularını ifadə edən bu sözlər onun üçün ən gözəl abidə ola bilər.

Bütün mütərəqqi, qabaqcıl xalqlar kimi, Azərbaycan xalqı da böyük alman şairi Şillerə hörmət və məhəbbət bəsləyir. Onun əsərləri Azərbaycan dilinə tərcümə edilmiş, Azərbaycan teatrı səhnələrində tamaşa yoxulmuş və Azərbaycan tamaşaçıları tərəfindən daim böyük rəğbətlə qarşılanmışdır.

Nəzakət Ağazadə

Fridrix Şiller

DÜNYA EDİBİYYATI KLASİKLERİ



QAÇAQLAR

B E Ş P Ø R D Ø L İ D R A M

*Quae medicamenta non sanat, ferrum sanat;
quae ferrum non sanat, ignis sanat!*

Hippokrates

*Dərman sağaltmayanı dəmir sağaldır; dəmir
sağaltmayanı od sağaldır!*

Hippokrat

In tyrranos! – Zalimlara qarşı!

Fridrix Şiller

DÜNYA EDİBİYYATI KLASİKLERİ



QAÇAQLAR

BEŞ PƏRDƏLİ DRAM

İ Ş T İ R A K E D Θ N L Θ R :

M a k s i m i l i a n – dövlətli qraf fon Moor

K a r l }
F r a n s } – onun oğulları

A m a l i y a f o n E d e l r e y x

Ş p i g e l b e r q
Ş v e y t s e r
Q r i m m
R a t s m a n
Ş u f t e r l e
R o l l e r
K o s i n s k i
Ş v a r t s

} – pozğun cavanlar, sonra qaçaqlar

H e r m a n – nikahdankənar doğulmuş mülkədar oğlu
D a n i e l – qraf fon Moorun saray xidmətçisi

P a s t o r M o z e r
K e ş i ş
Q a ç a q l a r d e s t e s i
İ k i n c i d e r e c e l i i ş t i r a k cı l a r

Hadisə Almaniyada, iki ilin müddətində vəqə olur.



Birinci pərdə

BİRİNCİ SƏHNƏ

Frankoniya. Moorun sarayında bir salon.
Frans və qoca Moor.

Frans. Salamatsınızmı, ata? Rənginiz elə saralıb ki...
Qoca Moor. Salamatam, oğlum. Sən nə isə demək istəyirdin?
Frans. Poçt gəlmışdır... Leypsiqdən, bizim vəkilimizdən məktub var...

Qoca Moor (*həyəcanla*). Mənim oğlum Karldan xəbərmi var?
Frans. Hm, hm... Elədir! Amma mən qorxuram... Düzü, bilmirəm... Sizin səhhətiniz... Atacan, siz, doğrudanmı, özünüyü yaxşı hiss edirsiniz?

Qoca Moor. Balıq özünü suda hiss eləyən kimi!.. O, mənim oğlum barəsindəmi məktub yazıb? Nə var ki, sən mənim üçün belə narahat olursan? Dalbadal mənim səhhətimi xəbər alırsan?

Frans. Deyirəm, əgər xəstəsinizsə, əhvalınız azca da olsa xarabdırsa, qalsın... Mən başqa vaxt gələrəm. (*Yavaş səslə*) Taqətsiz qocalar bu xəbərə dözə bilməz.

Qoca Moor. İlahi! İlahi! O nə xəbərdir?

Frans. Mənə icazə verin, əvvəlcə bir kənara çəkilib öz yoldan azmiş qardaşım üçün göz yaşları töküm. Mən gərək dilimi kəsib onun haqqında bir kəlmə də olsun danışmaya idim, – Karl axı sizin oğlunuzdur; mən gərək onun rəzalətini həmişəlik gizlədəydim, – axı o, mənim qardaşimdır. Amma nə edim ki, sizə sədaqət və itaət göstərmək mənim üçün daha əzəldir... Siz məni təqsirləndirməyin.

Q o c a M o o r. Ah, Karl, Karl! Əgər öz hərəkətlərinlə ata ürəyini necə didib-parçaladığını bilsəydin! Sənin barəndə eşitdiyim bir xoş xəbər ömrümü on il uzadıb məni cavanlaşdırıb ilərdi... Amma fələyə nə deyim, – aldiğim hər bəd xəbər məni bir addım daha qəbir evinə yaxınlaşdırıb!

F r a n s. Onda, əlvida, biçarə qoca! Yoxsa elə bu gün sizin tabutunuzun üstünə yixılıb saç yolacağıq.

Q o c a M o o r (*kresloya çökərək*). Getmə! Mənim onsuz da bir ayağım qəbir evindədir... Bəs Karl... Qoy bildiyini eləsin! Ata-babaların törətdiyi günahların cəzası üçüncü və dördüncü nəslə keçir... Qoy o, öz əməlini tamam etsin!

F r a n s (*məktubu cibindən çıxararaq*). Siz vəkilimizi tanıyırsınızmı? Mən onu alçaq, yalançı, çirkin bir riyakar adlandıra bilmək üçün bir qolumun kəsilməsinə razı olardım. Lakin heyhat, o, çox düz adamdır. Özünüzə toxraq verin. Bağışlayın ki, məktubu oxumaq üçün sizə vermirəm. Burada yazılılanların hamisini bilməsəniz yaxşıdır.

Q o c a M o o r. Hamisini, hamisini! Qorxma, oğul, ölsəm, sən məni bu qocalıq zillətindən xilas etmiş olacaqsan.

F r a n s (*oxuyur*). “Leypsiq, bir may. Əziz dost! Sənin qardaşının hərəkətləri barəsində bütün bildiklərimi sənə yazmağı vəd etməsəydim, mənim günahsız qələmim sənin ürəyini neştərləməzdidi. Mən göndərdiyin məktublardan bilirəm ki, belə xəbərlər sənin qardaş ürəyini parçalayır. Mən artıq görürəm ki, sən bu murdar, əxlaqsız qardaşın üçün acı göz yaşları axıdırsan...”.

Qoca Moor əlləriyle üzünü örtür.

Görürsünüz mü, atacan, mən hələ məktubun yaxşı yerlərini oxuyram... “acı göz yaşları axıdırsan...” Ah, budur, onlar odlu seylab kimi mənim yanaqlarından axır! “Mən artıq görürəm ki, sənin qoca möhtərəm atan rəngi meyit kimi ağarmış halda...” Pərvərdigara! Siz məktubun yarısını dinləməmiş, doğrudan da, ağardınız!

Q o c a M o o r. Sonra! Sonra!

F r a n s. “...Meyit kimi ağarmış halda kresloya düşür, “ata” sözünü ilk dəfə eşitdiyi günə lənətlər yağdırır. Mən hamisini öyrənə bilmədim. Odur ki, ancaq mənə bəlli olan bu cüzi məlumatı sizə xəbər verirəm. Sənin qardaşın, görünür, həyasızlığın son pilləsinə çatmışdır. Elə bir bəd əməl qalmayıb ki, o tutmamış olsun. Odur ki,



mənə bir şey fikirləşib əlavə etmək lazımlırm, ancaq, bəlkə də, onun ağlı mənimkindən üstün olacaqdır. Dünən gecə qırx min dukat borc eləyib..." Cibxərcliyi üçün az pul deyil, ata! "... Bundan qabaq isə varlı bir bankirin qızını zorlayıb və qızın pərəstişkarını, şəhərin adlı-sanlı cavanlarından birini dueldə öldürüb, yolsuzluğa qurşanmış yeddi yoldaşını da özü ilə bərabər götürüb divan əlindən qaçmışdır". Ata! Allah xatirinə, atacaq! Sizə nə oldu?

Q o c a M o o r. Bəsdir. Daha oxuma, oğlum!

F r a n s. Bitirirəm. "Onun arxasında təcili fərman göndərilmişdir... Təhqir olunan adamlar cəza və intiqam tələb edirlər... Moor nəslinin şərefi..." Yox! Qoy mənim dilim qurusun, təki atamın ölməmənə bais olmasın. (*Məktubu tikə-tikə edir.*) Məktuba inanmayın, ata! Bir kəlməsinə də inanmayın!

Q o c a M o o r (*aci-aci ağlayır*). Mənim adım! Mənim təmiz adım!

F r a n s (*onun sinəsinə yixılır*). Lənət, min lənət, Karl! Mən onun belə olacağını hələ uşaqlıqdan duymurdummu? Biz ruhumuzu dualarla təskin edərkən, o canı, Allah evindən, zindandan qaçırmış kimi qaçıր, qızların dalınca sürünür, küçə uşaqlarını, dələdüz və avaraları başına yiğib, dağları, düzləri gəzərdi, sizdən yalvarıb aldığı pulları rastına düşən hər bir dilənçinin papağına doldurardı. O, müqəddəs kitabları bir yana atıb Yuli Sezarın, Böyük İsgəndərin və belə-belə kafir bütپərəstlərin tərcümeyi-halını oxuyanda məgər onun belə olacağını mən əvvəlcədən duymurdummu? Mən hələ o vaxtlar sizə dəfələrlə deyirdim, –çünki qardaş məhəbbəti mənim qəlbimdə həmişə oğulluq borcu ilə birgə yaşayırı, – deyirdim ki, bu oğlan bizi rüsvayı-cahan edib axırımıza çıxacaq. Ah, kaş o, Moor nəslindən olmaya idi! Kaş mənim ona bəslədiyim məhəbbət cüzi olaydı! Bu məhəbbət bir qəbahət, bir günah kimi mənim vicdanımdan asılmışdır və axırda Allah dərgahında mənə qarşı ağır bir ittihama çevriləcəkdir.

Q o c a M o o r. Ah, mənim ümidiyim! Mənim gözəl xəyallarım!

F r a n s. Onların hamısı puç oldu. Məni yandıran da budur. O zaman hey deyirdiniz ki, bu uşağın qəlbində elə bir od vardır ki, ülviyət və gözəlliyi ona dərindən duydurur, onda elə bir səmimiyyət var ki, ürəyini gözlərində güzgüdə olan kimi əks etdirir; onda bir həssaslıq vardır ki, bir kəsin iztirabını görən kimi acı göz yaşları tökürl; ərlərə məxsus elə bir igidlik vardır ki, o, yüzillilik palidlərin zirvəsinə dırmanır, dərin xəndəklərin, hündür divarların, güclü sellərin

üstündən ötüb-keçir; uşaq qəlbindəki bu qürur, bu qırılmaz inad, sevimli oğlunuzun könlündə rişə salmış, qeyri belə-belə gözəl, xeyir-xah keyfiyyətlər – düşünürdünüz ki, zaman keçdikcə bu keyfiyyətlər ondan misilsiz bir vətəndaş, qəhrəman, böyük, çox böyük bir insan yetirəcəkdir! İndi baxın, ləzzət aparın, ata! Görün onun odlu qəlbini böyüyüb necə qol-budaq atmış və nə şirin bar gətirmişdir! Baxın, ləzzət aparın, görün ki, o səmimiyyət – həyasızlıq, həssaslıq və nəvazış isə işvəkar qadınlarla mazaq vasitəsinə çevrilmişdir, hər hansı bir Frinanın gözəlliyyinə necə də vəcdlə pərəstiş edir. Onun odlu qəlbini altıca ilin ərzində öz həyat işarəsini görün necə də yandırıb qurutmuşdur. Karl öz cismindən çıxdan ayrılmış və artıq yer üzündə bir kölgə kimi gəzməkdədir, ona baxan bəzi adamlar isə utanmaz-utanmaz “C'est l'amour qui a fait ça”¹ deyirlər. Bəli, bu cəsur, işgüzər zəka indi elə tədbirlər tökür, elə əməllərdən çıxır ki, onların qarşısında Kartuşların, Hovardların mərdliyi və rəşadəti dərhal sönübü gedir. Baxın, ləzzət aparın. Hələ bu harasıdır. Hələ oğlunuz boyabaşa yetəcək və bundan sonra siz xoşbəxt edəcəkdir! Ola bilər və zaman gələr ki, siz onu xəlvət və sakit məşələrdə məskən salıb, yoldan ötənlərin yükünü yüngülləşdirən bir ordunun başında görərsiniz! Ola bilər ki, siz hələ bu dünyadan köçməmiş, onun yerlə göy arasında özü üçün dikəltidiyi abidəni ziyarətə gedərsiniz! Hər şey ola bilər... Ah, ata, ata, ata! Adınızı dəyişdirin, yoxsa oğlunuzun şəklini Leypsiq bazarında görən bütün alverçilər, bütün küçə uşaqları sizi barmaqla göstərəcəklər.

Q o c a M o o r. Sən də mi, mənim Fransım? Sən də mi? Ah, mənim insafsız balalarım! Siz ata ürəyinə görün necə dağlar çəkirsiniz!

F r a n s. Görürsünüz mü ki, sözlərim iti bir xəncər, əqrəbin zəhərli neşteri kimi sizi ağırdır... Nə etmək, siz həmişə məni “quru, soyuq, sərt və kobud” hesab etmisiniz. Diziniz üstündə əyləşib, üzünüzü cirmaqlayan Karla baxdıqca, bizi müqayisə edib məni belə adlandırmışınız, – eyib etməz, Frans öz doğma xanimanında bir bucaqda ölüb gedər. Onu hamı unudar. Sizin o dahi oğlunuzun şöhrəti isə gün çıxandan gün batana qədər yayılır! Böyük Yaradan! (Əllərini dua üçün qaldırır.) Soyuq, quru və kobud Frans sənə şükürlər edir ki, öz qardaşı Karla bənzəmir!

¹ Onu məhəbbət bu hala salmışdır! (*fran.*)



Q o c a M o o r. Bağışla məni, oğlum! Ümidi ləri puç olmuş atana acıqlanma! Karlın əməlləri üçün məni göz yaşları tökməyə məhkum edən Allah, sənin əllərinlə o yaşları siləcəkdir, mənim əziz Fransım!

F r a n s. Mən o göz yaşlarını qurudaram, ata. Sizin ömrünüüzü uzatmaq üçün mən öz ömrümü, öz canımı qurban verməyə hazırlam. Sizin həyatınız – mənim üçün, mənim bütün işlərimin düzgün və uğurlu olduğunu yoxlamaq üçün bir istixarədir; o hər şeyi mənə gün kimi aşkar göstərən bir güzgüdür. Məndən ötrü elə bir arzu, hətta elə müqəddəs bir vəzifə ola bilməz ki, əziz canınız üçün onlardan vaz keçməyim. Siz mənə inanırsınız mı?

Q o c a M o o r. Sənin başqı, daha böyük vəzifələrin olacaqdır, mənim balam. Nə yaxşı ki sən varmışsan. Allah səni mənə çox görməsin.

F r a n s. Atacan, siz o oğlunuza, Karla oğul deməsəydiniz, daha xoşbəxt olmazdinızmı?

Q o c a M o o r. Sus! Ah, sus! Mamaça onu anadan olduğu gün ilk dəfə mənə göstərəndə onu qollarım üstündə yuxarı qaldırıb dedim: “Mən dünyada ən xoşbəxt adamam!”

F r a n s. Elə dediniz, lakin elə olmadı. İndi siz ən miskin bir kəndlinizə də paxılıq edirsiniz ki, o, belə oğlun atası deyildir. Nə qədər ki bu oğul sizindir, dərdiniz kəm olmayıcaqdır. Bu dərd Karl ilə bərabər böyüyəcək, sizin ömrünüüzü çürüdəcəkdir.

Q o c a M o o r. Ah, bu dərd artıq məni səksən yaşılı qocaya döndəmişdir!

F r a n s. Onda... Belə bir oğuldan üz döndərsəniz, onu oğul-luqdan çıxartsanız nə olar?

Q o c a M o o r (diksinir). Frans! Frans! Sən nə danışırsan?

F r a n s. Məgər bütün bu dərd-bəlanın səbəbi ona bəslədiyiniz məhəbbət deyilmi? Bu məhəbbət olmasa, o da yox deməkdir. Bu uğursuz, məlun məhəbbət yoxdursa, demək, o da ölmüşdür və heç zaman doğulmamışdır. Bizi ata və övlad edən nə qandır, nə bədən – yalnız ürəkdir. Onun məhəbbətini ürəyinizdən çıxartsanız, bu vələ-düzzina sizin belinizdən gəlmış olsa da, sizin övladınız deyil. Bu vaxtadək o sizin üçün göz bəbəyi idi. Lakin müqəddəs İncildə deyilib: “Gözün səni aldadıb yaman bir yola aparırsa, onu çıxart at”. İki gözlə cəhənnəmə vasil olmaqdansa, tay gözlə cənnətə varid olmaq yaxşıdır. Pis övladla bərabər cəhənnəmə yollanmaqdansa, övladsız

Allah dərgahında göylərdə olmaq məsləhətdir. Bu məsləhəti Yaranan özü vermişdir!

Q o c a M o o r. Sən istəyirsən ki, mən öz oğlumu lənətlə oğulluqdan çıxarım?

F r a n s. Əsla, əsla! Onu lənətləməyə ehtiyac yoxdur! Axi siz oğul kimə deyirsiniz? Sizdən həyat alan, indi isə sizin həyatınızı qısaltmağa çalışan bir insanamı oğul deyirsiniz?

Q o c a M o o r. Ah, sən haqlısan, haqlısan! Mən Allahın qəzəbinə düşçər olmuşam! Allah onun əli ilə mənə cəza verir.

F r a n s. Göz bəbəyi hesab etdiyiniz bu adamın sizə göstərdiyi rəftara bir baxın! Siz ona rəhm edirsiniz, o, sizə cəllad kəsilir. Siz ona məhəbbət göstərirsiniz, o, sizin qəniminiz olur, siz ona ürəyinizi verirsiniz, o isə əzrail kimi sizin canınızı almaq istəyir, çünkü siz olmasanız o, bu torpaqların sahibi və öz murdar ehtiraslarının sultani olacaqdır. Siz onun ehtiraslarına sədd çəkirsiniz. Özünüzü onun yeri-nə qoyun! Əlbəttə, o, öz atasının, öz qardaşının ölümünü istəyəcək. Çünkü onlar bu əxlaqsızlıq yolunun üstünü kəsmişlər. Deyin, məhəbbətə qarşı məhəbbət beləmi olar? O, sizin ömrünüzün hər on ilini özünün bircə dəqiqəlik şəhvətinə qurban verirə, nəslimizin yeddi əsr boyunca ləkə görməmiş təmiz adını, şərəfini qumara qoyursa, buna nə ad vermək olar? Ata lütfünə qarşı oğul beləmi təşəkkür edər? Belə adamı siz oğulmu adlandırırsınız? Cavab verin! Onu özünüzə oğul bilirsinizmi?

Q o c a M o o r. Nankor övladdır! Ah, amma, hər halda, mənim oğlumdur!

F r a n s. Oğlumdur! Əcəb oğuldur ki, bütün fikri-zikri tez yetim qalmaqdan ibarətdir. Siz bunu axı nə vaxt anlayacaqsınız! Gözlərinizi tutan bu pərdə nə vaxt açılacaqdır! Axi ona qarşı bəslədiyiniz bu kor mərhəmət onu əxlaqsızlıq girdabına yuvarlandırır, hərəkətlərinə göz yummanız isə onu qudurdur və doğruldur. Beləliklə, onun başının üstünü kəmiş lənət və nifrəti ondan uzaqlaşdırır, lakin öz üzünüze, ata, öz üzünüze yağıdırırsınız.

Q o c a M o o r. Elədir, haqlısan. Mən günahkaram! Günah məndədir!

F r a n s. Minlərlə insan övladi nəşə bədəsini dadandan sonra öz günahlarını əzab və məşəqqət bahasına təmizləmişdir! Məşəqqət və məhrumiyyətin doğurduğu xəstəlik və şikəstlik məgər Allahın öz



iradəsi ilə doğmurmış? Bəndə nə ixtiyarla rəhmdillik edib Allah iradəsinə qarşı dura bilər? Ata olan kəs nə ixtiyarla Tanrı əmanətini əbədilik məhv edə bilər? Düşünüñ, ata: siz, heç olmasa, bir müddət ondan əl üzüb onu ehtiyac içərisində buraxsanız, o məcbur olub doğru yola qayitmazmı və islah olmazmı? Əgər bədbəxtlik və ehtiyac da pis oğul üçün ibrət dərsi olmasa, vay o atanın halına ki, övlada kömək əli uzatmaqla Tanrı hökmünü pozmuş olsun! İndi nə deyirsiniz, ata?

Q o c a M o o r. Mən ona yazacağam ki, artıq ona heç bir köməklik etməyəcəyəm.

F r a n s. Bu, düzgün və ağıllı qərardır.

Q o c a M o o r. Yazacağam ki, o, mənim gözümə belə görünməsin.

F r a n s. Bu, ona gözəl təsir bağışlar.

Q o c a M o o r (müləyim). Əlbəttə, islah olunandan sonra yenə qayida bilər.

F r a n s. Yaxşı, çox yaxşı! Birdən o, riya donu geyib bura qayıdarsa, göz yaşları və yalvarışlarla ürəyinizi yumşaldar və siz də onu bağışlarsınızsa, sabah isə yenidən əxlaqsız qadınların qoynuna girib sizi ələ salarsa, onda nə olsun?.. Yox, yox, ata! Siz onu qaytarmaq haqqında düşünməyin. Qoyun cəzasını axıra qədər çəksin. Vicdanı paka çıxanda o özü bura qayıdır.

Q o c a M o o r. Mən ona eləcə də yazaram.

F r a n s. Dayanın! Bir sözüm də var, atacan! Siz onsuz da hiddət-lənmisiniz, qorxuram, çox sərt sözlər yazaraq onun qəlbini parçalayarsınız. Bir də öz dəst-xəttinizlə məktub yazmağınız onu əfv etməyə bərabər deyilmi? Bu işi mənə tapşırsanız, daha yaxşı olmazmı?

Q o c a M o o r. Yaxşı, oğlum! Ah! Mənim ürəyim elə, doğrudan, partlaya bilər. Məktubu ona sən yaz.

F r a n s (tələsik). Deməli, razısınız?

Q o c a M o o r. Ona yaz ki, qanlı göz yaşları, saysız-hesabsız və yuxusuz gecələrim... ancaq elə yaz ki, oğlum inciməsin!

F r a n s. Bir az uzanıb dincəlin, atacan. Bu əhvalat sizi üzmüştür.

Q o c a M o o r. Ona yaz ki, atanın ürəyi... Ancaq yenə deyirəm: elə yaz ki, oğlum ümidsizliyə qapılmasın! (*Qəmgin halda gedir.*)

F r a n s (gülə-gülə onun ardınca baxır). Arxayıñ ol, qoca! Sən daha heç vaxt onu bağırna basa bilməyəcəksən! Cəhənnəm cənnətə

qovuşa bilmədiyi kimi, o da sənə qovuşmayacaqdır. Sən heyifsi-lənməyə macal tapanacan o, artıq sənin sinəndən qoparılmışdır. İstəkli oğlu ata ürəyindən, zəncirlə bağlanmış belə olsa, çəkib qopartmasaydım, özümü miskin bir oyunçu hesab edərdim. Mən səni elə bir tilsimə salmışam, dövrənə elə əfsunlu bir xətt çəkmişəm ki, o, heç vaxt sənə yaxın düşə bilməyəcəkdir. Üğur olsun, Frans! Qocanın sevimli oğlu aradan çıxdı – meydan açıqdır! Bu kağız parçalarını yiğisdirmaq lazımdır, yoxsa xəttimi görüb tanıyan olar. (*Cirilmiş məktubun parçalarını yiğir.*) Bu dərd qocanı tezliklə öldürər. Qaldı Amaliya... mən Karlı qızın da ürəyindən çıxarıram, onun həyatının yarısı bahasına da olsa kəsib çıxarıram. Mənim təbiətdən narazı olmağa ixtiyarım vardır. Namusuma and olsun ki, mən bu ixtiyardan istifadə edəcəyəm. Nə üçün ana bətnindən birinci mən çıxmadım? Nə üçün mən yeganə oğul olmadım? Nə üçün təbiət məni bu qədər eybəcər yaratmışdır? Məhz məni? Elə bil, mən doğulanda o, müflis olmuş, bütün nemətləri əlindən getmişdir. Bu lapland burnu, bu zənci dodaqları, bu qottentot gözləri nə üçün elə mənə qismət olmuşdur? Elə bil, təbiət bütün irqlərdən artıq qalmış iyərənc tikə parçaları bir yerə yiğib qarışdırmış və məni belə xəmirdən yoğurmuşdur. Lənət, min lənət! Nə haqla yaramaz təbiət bütün nemətlərini ona vermiş, məni isə hər şeydən məhrum etmişdir? İnsan hələ doğulmamışdan əvvəl təbiətdə özünə qarşı rəğbet oyada bilərmi? Yaxud dünyaya gəlməmişdən əvvəl təbiəti incitmək mümkünürmü? Yox, yox! Mən öz şikayətimdə ədalətsizəm. Təbiət bizi miskin və çilpaq halda sonsuz həyat ümmanı sahilinə atarkən bizə ağıl vermişdir. Üzə bilən üzüsün, kim acizdirsə – boğulsun! Həyat dənizinə atılarkən mən təbiətdən heç bir kömək görməmişəm, nə əldə edəcəyəmsə, öz qolumun gücünə edəcəyəm. Aza da, çoxa da hamının haqqı bərabərdir. Bu dünyada tələb tələblə, arzu arzu ilə, qüdrət qüdrətlə toqquşub vuruşur. Haqq qələbə çalanındır, qanun isə bizim üçün qüvvələrimizin hüdudundan başqa bir şey deyildir.

Doğrudur, dünyanın nəbzini işlətmək üçün insanlar tərəfindən uydurulmuş və guya, hamı tərəfindən qəbul olunmuş məfhumlar vardır. Məsələn, temiz ad!.. Bu elə qiymətli bir sikkədir ki, yaxşı alver edən üçün böyük qazanc gətirə bilər. Vicdan deyilən şey, sərcələri gilənar ağacından qovmaqdən ötrü bir uyuq, yaxud müflisləri



bələdan qurtarmaq üçün məharətlə düzəlmış bir vekseldən başqa bir şey deyil.

Söz yox, tərifəlayiq məfhumlardır! Bunlar ancaq axmaqları aldatmaq, qara camaatı təpik altında saxlamaq, ağıllıların isə əl-qolunu açmaq üçün lazımdır. Zarafat bir yana – məzəli anlaysıdır! Onlar mənə bizim kəndlilərin öz tarlasına çəkdiyi çəpərləri xatırladır. Onlar tarlanı çəpərə alır ki, Allah eləməmiş, birdən dovşan-zad gəlib keçər. Onlar dovşana çəpər çəkir! Bu yandan ağa atını mahmızlaya-mahmızlaya düz əkinin ortasından ötür. Yazıq dovşan! Bu dünyada dovşan olmaq miskin taleli olmaq deməkdir! Lakin bu dünyada dovşan da lazımdır. Ağaya lazımdır.

Xülasə, bütün çəpərlərin üstündən cəsarətlə tullanmaq gərəkdir! Heç nədən qorxmayan adam – hamının qorxduğu adamdan az güclü deyildir. İndi toqqalı şalvar geymək dəbdədir. İstədiyin vaxt toqqanı boşalda da bilərsən, bərkidə də. Biz vicdanı da dəbə görə təzə çeşnidə tikdiririk ki, kefimiz istəyəndə onu daralda və genəldə bilək! Bizdə nə günah? Dərzilər belə tikir! Bu qan sevgisi, qohumluq məhəbbəti haqqında mən o qədər yalan-palan eşitmışəm ki, onları namuslu axmaqlardan biri eşitsəydi, başı gicəllənərdi. Deyirlər: “Bu, sənin qardaşındır!” Yəni, bu o deməkdir ki, özü səni çıxardığı sobadan çıxb, buna görə də o, sənin üçün... müqəddəs olmalıdır. Bu qiyas bəhsinə, bu xülasəyə bir fikir verin. Bədənlərin qonşuluğundan, ruhların ahəngindən, bətnin birliyindən, guya, ümumi hissələr, bir süddən isə eyni meyillər yaranır. Ya da deyirlər: “Bu, sənin atandır! O, səni bu dünyaya gətirmişdir. Sən onun belindən gəlmisən, buna görə də o, sənin üçün... müqəddəs olmalıdır”. Bu da çox qəribə xülasədir. Soruşuram, o nə üçün məni bu dünyaya gətirmişdir? Bunu ki mənə bəslədiyi məhəbbət xatırınə etməmişdir, axı mən o vaxt hələ yox idim. Məgər o, məni əkib-becərməzdən əvvəl tanıydırdı? Ya o, məni indi olduğum kimi yaratmaq istəyirdi. Ya mənim necə olacağımı bildiyi üçün məhz məni yaratmaq istəyirdi? Ümidvaram ki, yox: eks təqdirdə, məni bu dünyaya gətirdiyi üçün onu tənbeh etməli olacaqdım. Bəlkə, mən kişi doğulduğum üçün ona təşəkkür etməliyəm? Yaxud əgər qadın doğulsayıdım, şikayət-lənməli idim – bunların hər ikisi mənasız olardı! Mənim “mən”imə hörmətə əsaslanmayan məhəbbəti məhəbbət hesab edə bilərəm-mi? Burada isə mənim “mən”imə hansı hörmətdən bəhs etmək

olar ki, bu “mən” özü səbəb olmalı ikən çirkin bir işin nəticəsi kimi doğulmuşdur. Bu işdə isə mən bir qüdsiyyət görmürəm. Yoxsa, nəticədə mənim meydana çıxardığım iş müqəddəs hesab edilməlidir? O ki heyvani hisslerin heyvani təminindən başqa bir şey deyildir. Ya, bəlkə, bu işin nəticəsi müqəddəsdir? Bu, bizim yaxın adamlarımız üçün təhlükəli olmasaydı, bu işdən həvəslə xilas olardıq. Yaxud atam məni sevdiyi üçün mən onun şöhrətini göylərə qaldırmağım? Əslində, bu sevginin özü – bir şöhrətpərəstlikdir; yaratdıqları əsər çirkin olanda belə lovğalanan bütün sənətkarlara məxsus bir qüsurdur. Budur, insanların qorxaqlığından istifadə üçün sizin qüdsiyyət dumanlarına bürüyüb işə vermək istədiyiniz cadugərlik bundan ibarətdir. Bunu bilə-bilə axmaq və aciz bir uşaq kimi mən də yedəkdə gəzə bilərəmmi?

Cəld ol! Cəsarətlə işə giriş! Hakimiyyət yolunda bitən bütün maneələri mən kökündən çıxarıb atacağam. Mən hakim olacağam və xoşluqla əldə edə bilmədiyimi zorla qoparıb alacağam. (*Gedir.*)

İKİNCİ SƏHNƏ

Saksoniya sərhədində bir meyxana.
Karlı Moor kitab oxuyur. Şpigelberq
masa arxasında oturub şərab içir.

Karlı Moor (*kitabı örtür*). Qədim qəhrəmanlar haqqında Plutarxın yazdıqlarını oxuyanda mən bu istedadsız cizmaqaraçılар əsrinə nifrət edirəm.

Şpigelberq (*onun qarşısına bir stəkan qoyur və yenə içməkdə davam edir*). Sən İosif Flavinin əsərlərini oxusan, yaxşı olar!

Karlı Moor. Prometeyin göylərdən gətirdiyi parlaq qıgilcım sönmüşdür. Onun əvəzinə indi plaun tozundan, teatrlarda işlədilən bu oddan istifadə edirlər, halbuki bu yalançı odla bir çubuq belə çəkmək mümkün deyildir. Adamlar başını itirib, sıçanlar Herkulesin çomağında qaçısan kimi, onlar da oyan-buyana qaçırlar, vurnuxur və bu pəhləvanın hansı toxumdan yarandığını, hansı şirə ilə qidalanlığı öyrənmək üçün baş sindirirlər. Axmaq bir fransız keşisi deyir ki, Böyük İsgəndər aciz bir qorxaq imiş; hər kəlməbaşı burnuna naşatır flakonunu tutan vərəmli bir professor qüvvə və qüdrət



haqqında mühazirə oxuyur. Uşaq-muşaqlar Hannibalın taktikasını tənqidə cəhd göstərirlər; ağızından süd iyi gələn körpələr Kanna yaxınlığındakı döyüş haqqında bir-iki söz öyrənib, Ssipionun zəfərlərindən danışır və şikayətlə ah-uf edirlər.

Ş p i g e l b e r q. Demək isteyirlər ki, onlar da böyük əziyyət çəkir, alimlik edirlər.

K a r l M o o r. Döyüş meydanlarında tər tökən ərlər! İndi gimnaziyalar sizə məskən olmuşdur: sizin ölməz əməllərinizi isə tənbəl məktəblilər bir yük kimi ufuldaya-ufuldaya öz çantalarında gəzdirirlər! Budur sizin ənamınız! Nürnberg alverçiləri öz qoğallarını sizə büküb satır, bəxtiniz gətirəndə isə fransız dramaturqları sizi səhnəyə çıxarıb kukla kimi oynadırlar. Budur, axitdiğiniz qanların, aldığınız yaraların mükafatı! Böyük mükafatdır, ha-ha-ha!

Ş p i g e l b e r q (içir). Sən mən deyən kimi elə, ılosifin yazdığını oxu.

K a r l M o o r. Bu aciz xadimlər əşrini görüm lənətə gəlsin... O, keçmiş dövrlərin rəşadətini ceynəməkdən, qədim qəhrəmanlar haqqında naqqallıq etməkdən, tragediyalar quraşdırmaqdən başqa heç nəyə qadir deyil. Onun beli gücdən düşmüş, toxumu kəsilmişdir. İndiki adamları pivə mayası ilə mayalayırlar.

Ş p i g e l b e r q. Yox! Çayla, əzizim, çayla!

K a r l M o o r. Onlar çirkin qayda-qanunlar uydurur, min bir şərtə boyun əyərək öz təbiətlərini zorlayırlar, bir stəkan şərabı əsə-əsə içirlər: görəsən, bu sağlığı içsəm necə olar, xatası çıxmaz ki? İşləri düşəndə son lakeyə belə yaltaqlanırlar – yeri gələndə saqqal tərpədə bilər, amma fağır və yoxsulları ayaqlayıb keçirlər, çünkü qorxmur və bir xeyir gözləmirlər. Ləzzətli bir nahar verəndə bir-birini təriflə göyə qaldırırlar, bir həsir üstündə isə bir-birinə düşmən kəsilirlər. Kilsəyə az gedənləri kafir adlandırırlar, özləri isə kilsədə, mehrab öündə sələmlərini hesablayırlar; diz çökəndə ibadətə yox, paltarlarının yarasığına, oxunan dualara yox, dua oxuyanın parikindəki qırımlara fikir verirlər; qaz başı kəsiləndə özlərindən gedirlər, rəqibləri birjada müflis olanda isə əl çalıb sevinirlər... Mən onlara əl uzadıb möhlət istədim: “Bircə gün daha!” Lakin əbəs yerə: “Bu küçüyü həbsə!..” Yalvarış, and-aman, göz yaşları!.. (Ayağını yerə vurur.) Lənətə gelmişlər!

Ş p i g e l b e r q. Özü də cəmi-cümlətanı iki min qotur dukatın üstündə.

K a r l M o o r. Yox! Artıq mən bu barədə düşünmək istəmirəm! Mənmi öz bədənimə məngənəyə salmalı, öz iradəmi qanunlarla zəncirləməliyəm? Qanun qartal qanadı ilə uça bilənləri belə ilbiz kimi sürünməyə məcbur edir! Qanun bir nəfər də olsun böyük insan yetirməmişdir, böyük ehtiraslar, nəhəng təbiətlər yalnız azadlıqdan doğur. Müstəbidin qarnına girdikdən sonra onlar onun mədəsinin şıltalarını yerinə yetirir və onun yelindən boğulurlar. Ah, əger Hermanın böyük ruhu külə dönmüş xarabaliqlar içindən qalxıb alovlanı bilsəydi! Mənə özüm kimi qoçaqlardan ibarət bir ordu verin. Almaniyadan elə bir respublika yaradım ki, Roma və Sparta onun yanında qadın monastırı kimi görünsün. (*Qılınçı masanın üstünə atıb qalxır.*)

Ş p i g e l b e r q (*yerindən sıçrayır*). Bravo, bravissimo! İndi gəldin mən deyənə! Qoy çıxdan bəri beynimdə qaynatdığını fikirləri sənə açım. Sən bu iş üçün ən yararlı adamsan! İç, mənim əzizim, iç. Bilirsən nə var? Gəl biz yəhudi olaq və qədim yəhudi səltənətini bərpa edək, necə bilirsən?

K a r l M o o r. Aha! Görürəm ki, sən özün sünnət olunduğun üçün indi hamını bıçaq altına salmaq istəyirsən!

Ş p i g e l b e r q. Məluna bax! Düzdür, mənim başıma bu iş gəlibdir. Etiraf et ki, bu plan ağıllı və cəsarətli plandır. Biz manifest dərc edib, onu dünyanın dörd tərəfinə göndərər və donuz əti yemə-yənlərin hamısını Fələstinə çağırarıq. Mən orada sənədlərlə sübut edərəm ki, o yerlərin qədim valisi İrod ulu babam olmuşdur, filan yer filan olmuşdur və sair və sair. Sən gəl dəsgaha onda tamaşa elə. Gör onlar necə sevinəcək, ayaqlarının altında torpaq görüb nə fəğan edəcək, Beytülmüqəddəsi necə tikib başa vuracaqlar. Sonrası lap asan olacaq. Sonra isti-isti türkləri Asiyadan tez çıxart, Livan meşələrini kəs doğra, gəmilər hazırla, qoy camaat alverə girişib zirzibilini satsın! Hələ bu vaxt...

K a r l M o o r (*onun əlindən yapışaraq təbəssümlə*). Bəsdir, dostum, bəsdir, çıxart başından bu axmaq fikirləri.

Ş p i g e l b e r q (*qayğılı*). Tfı! Bura bax, yoxsa sən o əfsanələrdəki peşman oğul rolunu oynamaq istəyirsən? Sən öz qılincinla o qədər sir-sifət cizmalamışan ki, üç mirzə oturub il uzunu qələm işlətsə, onların qələmi yenə sənin qılincinə çatmaz!.. Sənin işin peşmanlıqlıdan keçib. Gəlsənə, o təntənəli dəfn mərasimini, təzi basdırmağımızı bir sənin yadına salıb? Lap yerinə düşər! İndi ki



cəsarətli işə səndə bir həvəs qalmayıb, qoy kim olduğunu sənə xatırladım, bəlkə, qanın qaynaya, öz işlərindən cuşa gəlib ilhamlanan. Yadındadırı, magistrat¹ idarəsindəki cənablar sənin itinin pəncəsini güllələməyi əmr etmişdilər, sən də əvəzində fərman yazmışdin ki, bütün şəhər ətdən pəhriz saxlasın? Hamı sənin fərmanını lağla qoymuşdu. Sən gözünə döndüyüm qoçaq da, şəhərdə nə qədər ət varsa, hamısını qəssablardan alıb elə yığışdırılmışdır ki, bir neçə saatdan sonra bütün mahalda ət nədir, heç gəmirilmiş sümük də tapmaq mümkün deyildi. Balığın da qiyməti göyə qalxmışdı. Magistrat məmurları, burgerlər² qisas axtarırdılar! Biz min yeddi yüz qoçaq, sən başda olmaqla, irəli çıxdıq, bütün qəssablar, dərzilər, aşpaqlar, dəlləklər – müxtəsəri, bütün dükəncilər həmisi bizim tərəfimizdə hazır durmuşdular. Birimizin başından bir tük əskik olsa idi, bütün şəhər alt-üst olacaqdı. Həriflər işi şuluq görüb, əlbəttə, əkilidilər. Bunun üstündən sən həkimləri çağırıb konsilium düzəldtin və itə resept yazmaq istəyənə üç dukat vəd etdin. Biz qorxurduq ki, həkimlər bunu əskiklik hesab edib boyun qaçıracaaq. Biz zor işlətməyə hazırlaşırdıq. Xeyr, canım! Möhtərəm təbiblər üç dukatın üstündə boğuşub qiyməti ucuz elədilər. Bir dəqiqliğin içində on iki resept yazılı və yazıq it elə oradaca yerində gəbərdi.

Karl Moor. Alçaqlar!

Ş p i g e l b e r q. İti nə cah-calalla dəfn elədik! Onun şəminə nə nitqlər söylədik. Gecənin yarısı, min nəfərə qədər adam olardıq – bir əlimizdə fənər, birində qılınc, zəng sədaları altında şəhərin bütün küçələrinən keçib, rəhmətlik iti qəbir evinə qədər ötürdük. Sonra səhərin gözü açılana qədər ehsan düzəldib, o ki var tixdiq, sonra da sənə başsağlığı verdik. Sən hamiya razılıq edib, etin qalanını yarı qiymətinə satışa buraxmayı əmr etdin! *Mort de ma vie*³. Biz sənə elə bir gözlə baxırdıq ki, heç fəth olunmuş qalanın əsgərləri qalib gəlmış sərkərdəyə elə baxmazlar.

Karl Moor. Bunun üçün utanmayıb lovğalanırsan da? Vicanın yoxdur ki, bu rüsvayıcı işləri utanıb-qızarmadan danışırsan?

Ş p i g e l b e r q. Bəsdir, bəsdir! Sən artıq Moor deyilsən. Sən içəndə həmişə xəsis qocanı lağla qoyub demirdinmi: “Qoy o xəsis

¹ Magistrat – bəzi ölkələrdə şəhər idarəsi (*red.*)

² Burger – şəhərli, meşşan (*red.*)

³ Namusum haqqı! (*fran.*)

siçan kimi altını doldursun. Mən öz kefimdən qalmayacağam!” Bu sözlər yadındadır mı? He-hel.. Yadındadır mı? Sən ki boşboğaz birlovğa imişsən! Bu sözlər mərd ağızından, zadəgan dilindən çıxmışdı,amma indi...

Karlı Moor. Lənət sənə ki, bu sözləri mənim yadına salırsan! Onlar mənim dilimdən çıxdığı üçün mən özüm də lənətə layiqəm! Mən onları kef havasına danışmışam. Dilimin naqqallığını ürəyim eşitməmişdir.

Şağılberq (*başını bulayaraq*). Yox! Yox! Yox! Ola bilməz! Sənin ciddi danışdığını inana bilmirəm. Bəlkə, ehtiyac səni belə dəyişdirmişdir? Gəlsənə, öz uşaqlıq vaxtımdan sənə bir əhvalat nağıl edim? Bizim evin yanında dörd-beş addımlıq bir xəndək vardi. Uşaqlardan heç biri onun üstündən tullana bilmirdi. Tullanın xəndəyin dibinə düşürdü, ətrafdakılar da onu hoydu-hoyduya götürüb qartopuna basırdılar. Qonşuluqda da zorba, adamıtan bir it vardi. Həmişə zəncirdə olurdu. Qızlar yaxınlarından keçə bilməzdilər, yaxın duranın ətəyindən yapışardı. Bu iti şitəndirməkdən mən yaman ləzzət alırdım. Gözünü bərəldib zəncirdən dartinaraq mənə tərəf atıldıqca qəhqəhə çəkib özümdən gedərdim. Sözü nəyə gətirirəm? Bir gün yenə məzə üçün yekə bir daş alıb itin qabırğasına zolladım. İt qeyzindən zəncirini qırıb cumdu üstümə. Lənət shəytana. Mən tüpürdüm dabana. Bir də onu gördüm ki, gəlib bu zəhrimər xəndəyin üstünə çıxmışam. İndi necə olsun? İt az qalib məni haqlasın. Gördüm fikirləşmək vaxtı deyil. Bir az kənarə çəkiləb – hop! – xəndəyin o tərəfinə tullandım. Tullanmasaydım, işim bitmişdi. İt məni parça-parça edəcəkdir.

Karlı Moor. Bununla nə demək istəyirsən?

Şağılberq. Onu demək istəyirəm ki, ehtiyac çoxaldıqca insanın gücü də artır... Odur ki, iş bərkə düşsə də, mən qorxuya düşmürəm. Bilirəm ki, təhlükə ilə bərabər, cəsarət də çoxalır. Adam çəkişdikcə bərkir. Madam ki, tale mənim yolumun üstünə əngəllər çıxardır, deməli, məndən böyük bir insan yaratmaq istəyir.

Karlı Moor (*aciqli*). Doğrusu, bilmirəm ki, bundan artıq cəsarət nəyimizə lazımdır, nə vaxt biz cəsarətsiz olmuşuq?

Şağılberq. Bəs belə? Deməli, sən öz bacarığını heçə çıxartmaq istəyirsən? Bütün istedadınızı çölə tullamaq istəyirsən! Yoxsa zənn edirsən ki, sənin Leypsiqdə çıxartdığını oyunlar insan hiyləsinin son mərtəbəsidir? Xeyr, əzizim, gözünü aç, gör dünyada nələr



var: get Parisə, get Londona. Orada çəşib birinə “ay düz adam” desən, üstünə düşüb səni kötekleyərlər. Onların ustalığını görəndə adamin ürəyi açılır! Görən, elə sənin də ağzin açıq, gözün bərələ qalar! Özgənin yerinə elə qol çəkir, elə kart basır, elə qifil açıb, elə sandıq boşaldırlar ki, gəl görəsən! Sən belə şeyləri Şpigelberqdən soruş, öyrən! Mən namus adına acliq çəkən axmağı ləp dar ağaçın-dan asardım!

Karl Moor (*fikri dağınıq*). Necə? Sənin belə işlərdə də əlin var, Şpigelberq?

Ş pig e l b e r q. Deyəsən, sən mənə inanmırısan? Dayan, qoy bir qol-qanad açım! Sən möcüzələr görəcəksən! Mənim əməllərimə tamaşa etdikcə, başın firlanacaq. (*Qalxır, hərarətlə danışır*.) Mən indi hər şeyi aşkar görüürəm! Mənim ürəyimdə böyük fikirlər qaynayı! Mənim başım böyük planlarla doludur! (*Əlini alnına vurur*.) Bu vaxta qədər qəflət yuxusu məni yolumdan qoymuş, gücdən salmış, mənim arzularımı buxovlamışdır! Mən ayılıb indi düşünürəm ki, kiməm və kim olmalıyam.

Karl Moor. Sən axmaqsan, axmaq! Səni dilə gətirib danış-dıran şərabdır.

Ş pig e l b e r q (*getdikcə qızışaraq*). Zaman gələcək və hamı bir səslə bağıracاق: Şpigelberq, sən cadugərsən! Kral deyəcək: heyif ki, sən general olmamısan, Şpigelberq. Yoxsa bütün Avstriya qoşunlarını iynə gözündən keçirib qovardın! Bütün həkimlər təəssüf edəcəklər ki, bu adam nə üçün təbabət elmi ilə məşğul olmamışdır! Yoxsa boğaz şisinə təzə dərman tapardı! Bütün yeni sülli¹ və onları-n dövlət kabinetləri ah-vay edəcəkdir ki, Şpigelberq nə üçün maliyyə naziri olmaq istəməmişdir, yoxsa o, daşdan qızıl çıxardı! “Şpigelberq, Şpigelberq!” – səsi qərbən-şərqə ucalacaq. Siz həşərat kimi çirkəb və çamırlıqda sürünəcək, arvad kimi künc-bucaqda gizlənəcəksiniz! Şpigelberq isə qanad açıb şöhrət və əbədiyyət məbədinə doğru uçacaqdır.

Karl Moor. Yaxşı yol! Get, rüsvayçılıq sütunları ilə şöhrət zirvelərinə dırman. Babalıq meşələrimizin kölgəsində, sevimli Amaliya-min ağuşunda məni özgə səadət gözləyir. Hələ keçən həftə atama məktub yazıb bütün günahlarımı boynuma almışam. Bağışlanmağımı

¹ *Sülli* – hersoq Maksimilian de Sülli (1559–1641) nəzərdə tutulur; o, maliyyə naziri və Fransa kralı IV Henrixin tərəfdarı.

rica etmişəm. Səmimiyyət olan yerdə mərhəmət və kömək də var. Vidalaşaq, Moris! Bu gün bizim son görüşümüzzdür. Poçt gəlmışdır. Atamın məni bağışlamaq xəbəri artıq burada, şəhər divarları içindədir.

Şveytser, Qrimm, Roller, Şufterle, Ratsman gəlirlər.

Roller. Bilirsinizmi ki, bizim izimizə düşüblər?

Qrimm. Bilirsinizmi, bizi hər dəqiqə yaxalaya bilərlər?

Karl Moor. Burada təəccübü bir iş yoxdur. Nə olacaqsə, qoy olsun! Şvartsı görməmisiniz? Onda mənə çatası məktub varmı? Sizə bir söz dedimi?

Roller. Bir elə söz dedi. O, səni çıxdan axtarır.

Karl Moor. O haradadır, harada? (*Qaçmaq istəyir.*)

Roller. Dayan! Biz ona dedik buraya gəlsin. Sən titrəyirsən?

Karl Moor. Yox! Mən nə üçün titrəməliyəm? Dostlar, bu məktub... Siz də mənimlə birgə sevinin! Yer üzündə məndən xoşbəxt adam yoxdur! Mən nə üçün titrəməliyəm?

Şvarts daxil olur.

(*Ona tərəf qaçıır.*) Qardaşım, Qardaşım! Məktubu ver, məktubu!

Şvarts (*məktubu verir, Moor tələsik onu açır*). Sənə nə oldu? Kağız kimi ağardin.

Karl Moor. Qardaşımın xəttidir!

Şvarts. Hələ buna, Şpigelberqə nə olub?

Qrimm. Aşnamın başı xarab olub! Elə dərtilir ki, elə bil, müqəddəs Vitte rəqsi oynayır.

Şufterle. Onun başına hava gəlib! Görünür ki, şeir yazır.

Ratsman. Şpigelberq! Ey, Şpigelberq! Eşitmir heyvan!

Qrimm (*onu silkələyir*). Ay kişi, sən sayaqlayırsan-nədir?

Şpigelberq yuxarıdakı söhbət əsasında bir küncdə oturub mürəkkəb bir plan üzərində işləyən adam kimi əl-qolunu yellədir. Birdən yerindən sıçrayıb “*La bourse ou la vie*”¹ deyə bağırır və Şveytserin boğazından yapışır. Şveytser sakitcə onu divara tərəf itələyir. Moor məktubu əlindən yera salıb dəli kimi qaçıır. Hamı yerindən qalxır.

Roller (*onun ardınca*). Moor! Hara gedirsən, Moor? Sənə nə oldu?

Qrimm. Ona nə oldu? Nə oldu ona? O, meyit kimi ağardı.

Şveytser. Görünür, yaxşı xəbər var. Məktuba baxaq!

¹ Ya pul kisəsini, ya həyatını təslim et! (*fran.*)



Roller (*məktubu döşəmədən qaldırıb oxuyur*). “Bədbəxt qardaş”.

Yaxşı başlanı! “Mən iki kəlma ilə səni xəbərdar etməliyəm ki, bütün ümidişlərin boşça çıxdı. Atam buyurur sənə deyim ki, rüsvay əməllərin səni hara sürükləyirsə, ora da gedəsən. Sonra o deyir ki, əgər sarayı qaranlıq zırzəmilərində bir qab su, bir parça quru çörəklə qidalanmaq, qartal kimi tük gətirmək, quzğun kimi caynaq uzatmaq istəmirsə, qoy gözüüm görünməsin və ayaqlarına düşüb əfv edilmək fikrindən daşınsan. Bu, onun öz dilindən çıxan sözlərdir. O, məktubu bitirməyi əmr edir. Həmişəlik əlvida. Sənə acıyıram! Frans fon Moor”.

Şveytser. Qardaş çox mehriban qardaşdır! Söz yox. Bu əclafın adı Fransdır.

Şpigelberq (*yavaş-yavaş onlara yanaşır*). Siz bir parça çörək və bir qab su haqqında düşünürsünüz? Gözəl həyatdır! Amma mən sizə daha yaxşı şeylər tapmışam. Sizə həmişə demirdimmi ki, əvvəl-axır yenə mən sizə gün ağlamalı olacağam.

Şveytser. O başıboş orada nə sayaqlayır? Bu uzunqulaq bizim dərdimizi çəkmək istəyir?

Şpigelberq. Əgər sizdə böyük işlərə qoşulmaq üçün cəsarət yoxdursa, hamınız qorxaq dovşan, çolaq itsiniz, sıkəst məxluqsunuz.

Roller. Hə, yaxşı! Qoy sən deyən olsun! Görək sənin göstərəcəyin yol bizi bu yaramaz vəziyyətdən qurtara bilərmi? Hə?

Şpigelberq (*lovğa bir gülüşlə*). Bədbəxtlər! Bu lənətə gəlmış vəziyyətdən qurtara bilərmi? Ha-ha-ha... Lənətə gəlmış vəziyyətdən? Sənin miskin ağılcığazın özgə bir xəyalə qadir deyilmə? Yoxsa, güman edirsiz ki, mən sizə köhnə hamam, köhnə tas təklif edəcəyəm? Ancaq Şpigelberqin təkcə buna qabiliyyəti olsa idi, lap köpək oğlu olardı! Mənim planım əgər sizin hər birinizi bir qəhrəman, bir baron, bir knyaz, bir allah etməsə, mən atamın oğlu deyiləm.

Ratsman. Birdən-birə artıqlıq eləməz? Belə artıq tamahının xatası da böyük olmazmı?

Şpigelberq. Heç bir xatası yoxdur! Bu işdə ancaq cəsarət lazımdır. Ağıl və ixtiraçılıq cəhətdən hər şeyi öhdəmə götürürəm. Cəsur olun! Sizinləyəm, Şveytser! Roller, Qrimm, Ratsman, Şuf-terle! Cəsur olun?

Şveytser. Cəsurmu olaq? İş ona qalsa, mən ayaqyalın lap cəhənnəmin ortasından keçərəm.

Ş u f t e r l e. Mən dar ağacının dibində lap əzrailin özü ilə vuruşaram.

Ş p i g e l b e r q. Bax, buna varam! Əgər sizdə, doğrudan da, kişilik varsa, içinizdən biri çıxıb qoy desin: onun hələ itirməli bir şeyi var? Yaxud cəsarətli bir işə qoşulsa, ancaq qazanacaqdır?

Ş v a r t s. Gələcəkdə qazanacağım şeyləri indi əldə edə bilsəydim, onda mən itirməyə çox şey tapardım.

R a t s m a n. Bəli, mən də itirilməsi mümkün olmayan şeyləri əldə etmək istəsəydim, çox şey əldə edərdim.

Ş u f t e r l e. Mən əgər əynimə geydiyim bu özgə paltarını itirmiş olsam, daha sabah itirilməli, doğrudan da, bir şeyim qalmır.

Ş p i g e l b e r q (*onların arasında dayanıb ovsunçuya məxsus bir səslə danışır*). İndi qulaq asın! Əgər sizin damarlarınızda alman qəhrəmanlarının qanından bircə damla da olsa qan varsa, arxamca gəlin! Gedək Bohemiya meşələrinə, orada bir quldur dəstəsi düzəldək və... Nə bərəldiniz gözlərinizi? Yoxsa cəsarətiniz buxar olub uçdu?

R o l l e r. Köhnə dələduzsan, Şpigelberq, yaxşı düşünmüsən. Bircə dar ağacını unutmusan. Amma qaldı ki, sən haqlısan – bizim ayrı əlacımız yoxdur.

Ş p i g e l b e r q. Əlac? Sizinmi əlacınız yoxdur? Niyə, bəlkə, borc girdabında oturub qiymətin özünə kimi bir-birinizə məzəli ləti-fələr danışmaq istəyirsiz? Bəlkə, gedib bir parça quru çörəkdən ötrü əlinizdə külüng, bel qan-tər tökəsiniz! Ya qapılara düşüb yazıq-yazıq mahnı oxuyaraq sədəqə istəyəsiniz! Başqa əlac da var, əsgər paltar geyinə bilərsiniz, ancaq bilmirəm, sir-sifatınızə baxanda sizə etibar edəcəklərmi? Baş tutsa, gününüüz heyvərə kaprala “bəli, bəli” deməklə, ya da təbil səsləri altında ayaq döyüb çubuq yeməklə keçəcəkdir! Bir də ki katorqa deyilən cənnətdə dəmir zəncirlər, ağır buxovlar qalır! Elə deyirsiniz əlacımız yoxdur. Bəs bunlar əlac deyil? Buyurun, intixab edin!

R o l l e r. Şpigelberq o qədər də haqsız deyil. Mənim özümün də çoxlu planım vardı. Axır mətləbim bu idi ki, hamılıqla oturub bir almanax – bir cib kitabıçası, ya buna oxşar bir şey quraşdırıydıq, ya da indi dəbdə olan kimi resenziya yaza idik ki, qəpik-quruş çıxsın?

Ş u f t e r l e. Vay səni!.. Bu, lap mən düşündüyümə bənzəyir ki... Mən də özüm üçün fikirləşirdim ki, bəlkə, gedim pietist olum, həftədə də bir dəfə, bala-bala, iibrətamız söhbətlər keçirim...



Q r i m m. Əla düşünmüsən! Bundan da bir şey çıxmasa, allah-sız olub İncili yazan övliyaları bir günə salasan ki, yazdıqlarını ton-qalda yandıralar. Nə qiyamət olar!

Ş v e y t s e r (*galxib əlini Şpigelberqə uzadır*). Moris, sən ya, doğrudan da, böyük adamsan, ya da boş palid qozasınan, kor donuzun payına düşmüsən.

Ş v a r t s. Gözəl tədbirlərdir! Halal işlərdir! Bu gedişlə böyük adamlar olacaqıq. Yaxşı ki, qız deyilik, yoxsa fahişəliyə qurşanıb bəkarətimizi satardıq.

Ş p i g e l b e r q. Cəfəngiyatdır! Cəfəngiyatdır! Bu tədbirlərin hamısını məgər üst-üstə qoyub bir şey düzəltmək olmaz? Mənim tədbirim sizı insan eləyib adam arasına çıxarıcaqdır. Siz şöhrətlə-nəcək, ad-san qazanacaqsınız. Ay lüt həriflər! Burasını da axı fikir-ləşmək lazımdır, bir ad qoyasan ki, səni basdırın kimi yaddan çıxar-masınlar!

R o l l e r. Bunun üçün bu dünyadan təmiz vicdanlıların siyahısında birinci olmaq lazımdır. Eh, Şpigelberq, düz adamı tovlayıb dələduz eləmək üçün sən mahir bir natiqsən! Yaxşı, bu Moor harada itib-batdır?

Ş p i g e l b e r q. Düz adamı dələduz eləmək? Sən niyə elə düşü-nürsən ki, o zaman – indi olduğun kimi düz və təmiz qala bilməyə-cəksən? Bir də “düzlük” nəyə deyirsən? Varlı-dövlətli xəsisləri rahat yuxudan avara edən qayğının heç olmasa üçdəbirindən onları xilas eləmək; yatıb qalmış sərmayəni işə buraxmaq; əmlak bərabərliyini bərpa etmək – müxtəsəri, yer üzündə qızıl əsri diriltmək, Allah-taalanın yaxasını havayı yeyənlərdən, müftəxor adamlardan qurtarmaq, müha-ribəsiz, acliq və azarsız, həkim və dərmansız onları qırıb-tökəmək! Mənə qalsa, bax, elə düzəllik də budur, ədalət də! Bunları etsən, Allah buyurəni etmiş olarsan, hər tikəni həzmi-rabedən keçirəndə təşəxxüsə deyə bilərsən ki, onu öz fərasətinin, öz hünərinin, yuxu-suz gecələrinin bahasına qazanmışan. Onda kiçikdən-böyüyə hamı və həmişə sənin hörmətini saxlayar...

R o l l e r. Axırda da səni diri-dirisi göyün bir qatına çəkərlər, cəsədin firtına və küləyə, qoca zəmanənin qarinqulu mədəsinə baxma-yaraq, Günsərin, Ayın, ulduzların altında yellənə-yellənə qalar, ağıl-sız, nəcib acgözlüyə uymuş quşlar üstünə tökülb şirin-şirin oxuyar, quyuqlu mələklər isə sinedriona yiğişib məclis qurarlar! Eləmi?

Yaxşı aqıbətdir. Taxt-tac sahibləri və sahibi-ixtiyar knyazlar, torpaqda qurdlara yem olduğu bir halda, qoy sənin üstünü Yupiterin qartalı alınsın! Moris! Moris! Üçayaqlı əjdahadan özünü gözlə!

Ş p i g e l b e r q. Sən bundanmı qorxursan, qorxaq dovşan! Bütün dünyani dəyişməyə qadir olan böyük dühalar məgər azmı dar ağaçına çəkilmişlər? Və məgər onların xatirəsi yüz və min illərlə yaşamır mı? Halbuki bu müddət ərzində bir çox kralların, kürfürstlərin izi-tozu tarixdən silinə bilərdi. Onları yaşadan irsiyyəti qırmaqdan qorxan və əlavə qəpik-quruş qazanmaq üçün öz kitablarını bir neçə səhifə də artırmağa çalışan tarixçilərdir. Sənin cəsədini külək vurub yellətsə də, yoldan ötənlər “Yəqin, qoçaq adamdır!” deyib dövrəni qınayacaqlar.

Ş v e y t s e r (onun çiynindən tutub silkələyir). Əhsən, Şpigelberq, əhsən! Ay uşaq, nə durub gözləyirsınız?

Ş v a r t s. Bu lap fahişəlik də olsa, eybi yoxdur! Ehtiyat üçün yanımızda dərman saxlıraq. Bərk ayaqda yavaşca Aixerona – o dün-yaya sürüşərik. Nə sənətin sahibi olduğumuzu orada heç şeytan özü də başa düşməz. Bəli, qardaşım Moris! Planın pis deyil. Mənim məzhəbimlə düz gəlir!

Ş u f t e r l e. Lənət sənə, kor şeytan! Mənim məzhəbimlə də! Şpigelberq, keçdim sənin bayrağının altına!

R a t s m a n. Sən füsunkar Orfey kimi öz mahnırla ürəyimdəki canavarı – mənim vicdanımı bihuş etdin. Bütün içalatımla bərabər səninəm!

Q r i m m. *Si omnes consentiunt, ego non dissentio*¹ – vəssəlam! Mənim kəlləmdə hərrac bazarı açılmışdır. Ora şairlər, şarlatanlar, rəyçilər və dələduzlarla doludur. Kim artıq versə, onunlayam. Ver əlini, Moris!

R o l l e r. Səndəmi qoşuldun, Şveytser? (Sağ əlini Şpigelberqə verir.) Olsun, əlimi sənə verirəm, ruhumu şeytana.

Ş p i g e l b e r q. Adını isə – ulduzlar! Ruhlarımızın hara yollandığının fərqi varmı? Kuryerlər qabağa düşüb bir mərəkə ilə bizim gelişimiz haqqında car çəkəndə, şeytanlar bayram paltarını geyib min illərin hisini kirpiklərindən atanda, saysız-hesabsız buynuzlu başlar kükürd kürələrindən uzanıb bizim yürüşümüzə tamaşa edəndə ruhlarımızın hara yollandığının bir fərqi varmı? (Ayağa

¹ Əgər hamı razıdırsa, onda mən də razıyam (*lat.*)



qalxır.) Dostlar! Cəld olun, dostlar! Bu sərməstedici büsatın misli varmı? İrəli!

Roller. Yavaş! Yavaş! Hara? Vəhşi heyvanlara da bir başçı lazımdır, uşaqlar.

Şpigelberq (*kinaya ilə*). Bu maymaq nə moizə oxuyur? Məgər bədən hərəkətsiz ikən baş işləmirdimi? Ardımcı, dostlar!

Roller. Dayan, deyirəm! Hürriyyətin də bir başçısı olmalıdır. Roma və Sparta başsızlıqdan məhv oldular.

Şpigelberq (*yaltaqlıqla*). Hə, Roller haqlıdır, dayanın. Ancaq o baş ağıllı baş olmalıdır! Anlayırsınız mı? İncə siyasetçi, tədbirli bir kəllə. Görün bir saat bundan əvvəl nə idiniz, indi nə oldunuz? Parlaq bir fikir sizi hara qaldırdı? Bəli, əlbəttə, sizin başçınız olmalıdır. İndi bu parlaq fikri icad edən baş – incə siyasiyun bir baş deyilmi?

Roller. Ah, əgər onun razılığına ümid bəsləmək olsaydı... Amma yox, qorxuram ki, heç vaxt razi olmasın.

Şpigelberq. Nə üçün? Açıq de, dostum! Hərçənd gəmini fırıldalarдан keçirmək, tacı başda daşımaq ağırdır... Amma cəsarətlə de, Roller? Bəlkə, elə razi olacaq...

Roller. O, razi olmasa, hər şey məhv olub gedəcək. Karl Moorsuz biz cansız cəsəd kimiyik.

Şpigelberq (*narazı halda ondan uzaqlaşır*). Axmaq! Gicbəsər!

Moor (*dərin həyəcan içərisində daxil olur, əsəbi addimlarla gəzişərək öz-özüñə danışır*). İnsanlar! İnsanlar! Yalançı, hiyləgər əfi ilanlar! Sizin göz yaşınız – su, üzəriniz – dəmirdir! Şirlər, pələnglər öz balalarını bəsləyir, qarğalar, quzğunlar öz körpələrinə cəsəd daşıyırlar, lakin o, o... mən yamanlığa dözməyi öyrənmişəm. Qəddar bir düşmənim üzəyimin qanı ilə doldurduğu qədəhi içdikcə mən təbəssümlə ona tamaşa edə bilərəm... Lakin əgər qan sevgisi mənə xəyanət edirsə, əgər ata məhəbbəti acı bir nifrətə, kinli ifritəyə çevrilirse, o zaman səbrim-qərarım kəsilsə, ər üzəyim od olur, quzu tabiətim canavar!

Roller. Qulaq as, Moor! Necə bilişən, zirzəmilərdə oturub quru çörəyə, suya göz dikməkdənsə, qaçaqlıq həyatı daha yaxşı deyilmi?

Moor. Belə ürək nə üçün insan atı yeyən bir pələng köksündə deyildir? Ata üzəyi, atalıq hissəsi – budur? Məhəbbətə qarşı məhəbbət beləmi olur? Mən indi bir yırtıcı olub, bütün dünyadan vəhşilərini bu alçaq insan tayfası üzərinə qaldırmaq istərdim. Mən tövbə

edirəm – o isə əfv etmir! Oh, mən indi dənizləri, okeanları, bütün suları zəhərlərdim ki, insan nəsləni bütün bulaqlardan ölüm zəhəri içsin! Bu cür ümidi, bu cür möhkəm inama – mərhəmət yoxdur!

Rolle. Bir qulaq as, Moor, axı gör sənə nə deyirəm!

Moor. Yox, buna inana bilmirəm! Bu, yuxudur! Sayaqlamadır! Mənim peşmançılığım, yalvarışlarım, dərdim-qüssəm yırtıcıları belə acıdardı... Mənim halima dilsiz daşlar belə göz yaşı töküb ağladı... Bəs bu nə işdir? Bunu nəql etsən, insanlığa qarşı kinli həcvə çevrilər. Bu nə işdir, nə işdir? Ah, əgər mən üsyən şeypurlarını səsləndirib yerləri, göyləri, dənizləri bu yırtıcı canavar nəslinə qarşı qaldıra bilsəydim!

Rolle. Qulaq as, Moor! Sən qəzəbindən heç bir şey eşitmirsən.

Moor. Uzaq dur! Uzaq dur məndən! Məgər sənin adın insan deyilmi? Məgər səni də qadın doğmamışdır? Çekil gözümdən – sən də insan görkəmi daşıyırsan! Mən onu nə qədər də böyük məhəbbətlə sevirdim! Dünyada heç bir oğul öz atasını bu qədər sevə bil-məz! Min həyatım olsaydı, hamısını ona qurban edərdim! (*Dəli kimi ayaqlarını yerə döyür.*) Oh, əgər bir adam mənə bir qılınc versəydi və bu insan tayfasının, bu ilan qanından törəmişlərin qəlbinə sağalmaz yaralar vurmağı öyrətsəydi, o, mənim dostum, məlaikəm, mənim Allahım oları! Mən ona sitaş edərdim!

Rolle. Biz də sənin üçün belə dostlardan olmaq istəyirik. Ancaq bizə bir qulaq as!

Sverts. Gedək bizimlə Bohemiya meşələrinə! Biz orada qaçaqlar dəstəsi düzəldərik, sən də...

Moor vəhşi bir baxışla ona baxır.

Şeytər. Sən də bizim atamanımız olarsan! Gərək sən bizim atamanımız olasan!

Şpileberq (*qəzəb içində kresləda oturur*). Qorxaqlar! Gədalar!

Moor. Bu sözləri sənə kim söylədi? Mənim qardaşım! (*Svartsın əlindən yapışır.*) Bu fikir sənin üzəyindən, insan üzəyindən doğmamışdır. Bu fikri sənə kim öyrətdi? Bəli, ölümün dəhşətlərinə and içi-rəm ki, biz bunu edəcəyik! Biz bunu etməliyik! Bu, pərəstişə layiq bir fikirdir! Qaçaqlar və qatillər! And içirəm ki, mən sizə atamanam!

Həmi (*qışqırıq və səs-kiylə*). Var olsun ataman!



Ş p i g e l b e r q (*yerindən sıçrayır və öz-özüne*). Bu atamanı yox etmək mənə borc olsun!

M o o r. Gözlərimin qarşısından, sanki, qalın bir pərdə qalxdı! Mən şüursuz bir axmaq kimi geriyə – dar bir qəfəsə can atırmışam! Mənim ruhum qəhrəmanlıq, nəfəsim isə azadlıq həsrətindədir! Qatillər, qaçaqlar! Mən bu sözlərlə qanunları tapdalayıram. Mən insanlığa üz tutarkən insanlar insanlığı məndən gizlətdilər... uzaq məndən, insan məhəbbəti, insan şəfqəti! Artıq mənim atam yoxdur, məhəbbətim yoxdur!.. Qoy ölüm və qan bir zamanlar mənim üçün əziz olan hər şeyi mənə unutdursun! Gedək! Gedək! Mənim unut-qanlığım müdhiş olacaq! Qət olundu – mən sizə atamanam! Bundañ sonra kim yandırmaqdə daha amansız, öldürməkdə daha qanlı olsa, günü xoş keçəcək: bilin ki, o, şahlara layiq mükafat alacaq! Yığılin dörd yanına. Qəbir evinə qədər mənə sadıq və tabe olacağıniza and için! Bir-birimizin elini sixaq!

H a m i (*əllərini ona uzadırlar*). Qəbir evinə qədər sənə sadıq və tabe olacağımıza and içirik.

M o o r. Mən də sağ əlimi sizə zəmanət qoyub and içirəm ki, ölüñ günümə qədər sizə sədaqət və qətiyyətlə atamanlıq edəcəyəm! Hami bilsin ki, qorxanları, tərəddüb edənləri, geriyə qaçanları mənim bu sağ əlim dərhal o dünyaya göndərəcəkdir! Mən özüm də andımı pozacaq olsam, sizlərdən hər biriniz dərhal məni cəzalandırmalidir. Razisınızmı?

Ş p i g e l b e r q qəzəblə var-gəl edir.

H a m i (*slyapalarını yuxarı atırlar*). Razıyıq! Razıyıq!

M o o r. İndi gedək! Nə ölümdən, nə də təhlükələrdən qorxmayın! Həyatımız dönməz, dəyişməz müqəddərata bağlıdır. Hamının axıri ölümdür – yumşaq yataqlardamı, meydənlərdəm, dar ağacı, ya cəllad bıçağı altındamı – heç bir fərqi yoxdur. Bunların birində sonumuz yetəcək, həyatımız bitəcəkdir! Başqa bir qismətimiz yoxdur.

Gedirlər.

Ş p i g e l b e r q (*bir qədər sükütdən sonra onların ardınca baxaraq*). Sənin xatırlatığın ölüm siyahısında bir yer boş qaldı. Zəhər... Sən onu unutdu... (*Gedir.*)

ÜÇÜNCÜ SƏHNƏ

Moorun qəsrində. Amaliyanın otağı. Frans, Amaliya.

F r a n s . Məndən üz döndərirsən, Amaliya? Mənim məgər ata lənəti ilə damğalanmış bir adam qədərdəmi ləyaqətim yoxdur?

A m a l i y a . Çəkil! Qəlbi övlad məhəbbəti ilə, mərhəmət və şəf-qətlə vuran o ata, öz oğlunu yırtıcı canavarların, müdhiş divlərin pəncəsinə atmışdır! Oğlu ehtiyac məngənəsində çırpındığı bir vaxt o, öz evində oturub bahalı şərablar nuş edir, qu tüklü yastiqlar üstündə öz qocalıb əldən düşmüş canı üçün rahatlıq axtarır. Ar olsun sizə, eybəcər divlər! Əjdaha ürəklilər! Ar olsun sizə, bəşər cinsini rüsvay edənlər! Ata da öz bircə yeganə oğluna qarşı...

F r a n s . Mən belə hesab edirdim ki, onun iki oğlu var.

A m a l i y a . Bəli, o, ancaq sənin kimi oğulların atası olmağa layiqdir. O, ölüm yatağında qurmuş əllərini uzadaraq öz Karlını arayarkən Fransın buz kimi soyuq əllərinə toxunub dəhşətə gələ-cəkdir. Belə atanın lənətinə düçər olmaq özü bir təsəllidir, şirin bir təsəlli! Söylə, Frans, qardaşını sevən qardaş, bu atanın lənətinə düçər olmaq üçün nə etmək lazımdır?

F r a n s . Sən sayıqlayırsan, mənim əzizim. Mən sənə acıyıram...

A m a l i y a . Yetər! Öz qardaşına necə, acıyırsanmı? Yox, iblis! Sən ona nifrat edirsən! Sən mənə də nifrat edirsən!

F r a n s . Mən səni sevirəm, öz həyatım qədər sevirəm, Amaliya!

A m a l i y a . Məni sevirsənsə, xahişimi, ehtimal ki, rədd etməzsən?

F r a n s . Heç vaxt, sənin üçün öz həyatımı da qurban verməyə hazırlam.

A m a l i y a . Elə isə xahişimə həvəslə, asanlıqla əməl edə bilərsən... (*İftixarla*) Mənə nifrat et! Mən Karlın eşqi, həsrəti ilə yaşayarkən mənə nifrat etmədiyini düşündükcə utanıb qızarıram. Mənə nifrat etməyi vəd edirsənmi? İndi get! Məni tək burax! Mən yalqız qalmağı xoşlayıram.

F r a n s . Gözəl xəyalpərəst! Sənin bu inçə, bu sevən ürəyin məni heyran edir! Karl burada (*onun sinəsini göstərərək*), bütlər öz məbədində olduğu kimi, hakim olmuşdur. Sən Karlı oyaq vaxtı öz qarşında, yatanda isə şirin yuxularında görmüsən! Sənin üçün bütün aləm



Karlın varlığında cəmləşmiş, hər şey onun varlığını əks etmiş, hər şey onu xatırlatmışdır.

A m a l i y a (*həyəcanla*). Bəli, bu həqiqətdir! Mən öz eşqimi gizlətmirəm! Siz cəlladlara və bütün dünyaya qarşı açıq deyirəm, mən onu sevirəm!

F r a n s. Belə sevgiyə qarşı elə rəftar vəhşilikdir! İnsafsızlıqdır. Belə bir qızı unutmaq...

A m a l i y a (*qızışır*). Nə? Məni unutmaq?

F r a n s. Sən ondan ayrılrakən sədaqət yadigarı olaraq onun barmağına brilyant bir üzük taxmadınmı, Amaliya? ...Lakin nə edəsən, coşqun bir gənc əxlaqsız bir qadının füsunkar işvələrinə necə davam gətirsin? Bir də bağışlamağa özgə bir şey tapmayıbsa, onu necə günahkar etmək olar? O füsunkar öz hərəatlə ağuşu və nəvazışları ilə hədiyyənin qiymətini, yəqin ki, artıqlaması ilə ödəmişdir!..

A m a l i y a (*qəzəblə*). Mənim üzüyümü əxlaqsız bir qadına hədiyyə etmək!?

F r a n s. Tfı, nə alçaq hərəkət! İş bununla bitsə, dərd yardımır!.. Üzük nə qədər baha olsa da, onu istədiyin bir cuhuddan satın ala bilərsən. Bəlkə də, zərgərin işi Karlın xoşuna gəlmədiyindən onu ayrı üzüklə dəyişmişdir.

A m a l i y a. Axi o, *mənim* üzüyümdür, təkrar deyirəm, *mənim* üzüyüm!

F r a n s. Bəli, sənin, Amaliya! Belə bir sərvət mənim barmağında olsa idi! Özü də kimdən? Amaliyadan! Ölüm özü belə onu mənim əlimdən qopara bilməzdi. Amaliya! Ona qiymət verən nə briliyantın təmizliyi, nə də zərgərin məharətidir – onun qiyməti pak məhəbbətdədir! Sən ağlayırsan, sevimli quzum? Sənin ilahi gözlərindən bu ziqiyət qətrələri qoparan şəxs görüm bələdan qurtarması! Ah, əger sən hamisini bilsəydin, əger sən onun özünü görsəydin... İndi olduğu halda!

A m a l i y a. İblis! Necə? Nə halda?

F r a n s. Yox, yox, ruhumun mələyi, məndən heç bir şey sorma! (*Sanki, öz-özü ilə danışmış kimi, lakin ucadan*) Ah, kaş bir pərdə düşüb də, bu iyrənc rəzaləti gözlərdən gizlədə biləydi! Amma, yox! Bu, aşkar görünür. Bu rəzalət çuxura düşmüş, sarılıq gətirmiş gözlərdə, ariqlayıb sümükləri dikəlmış, bu ölüm rəngli eybəcər sir-sifətdə görünür. Rəzalət onun boğuq, xırıltılı səsi ilə danışır, onun skeletə

dönmüş titrək bədənini yırğalayaraq car çəkir, onun iliyinə, qanına işləyərək gəncliyin odunu söndürür, murdar irin, zəhərli köpük olub biabırçı yaralardan özünə yol açır, onun alnından, yanaqlarından, ağızından, bədəninin hər tərəfindən axıb töküür. Tfu, tfu! Adamın ürəyi bulanır! Onun burnu, gözleri, qulaqları bir-birinə qarışır... Ama liya, bizim xəstəxanada öskürəkdən boğula-boğula can verən o bədəxti xatırlayırsanmı? Həya, sanki, öz nəzərlərini ondan döndəirdi. Sən onu görəndə qısqırıb dəhşətə gəldin. O adamı gördün – Karlı gördün. Onun öpüşləri – taun yuvasıdır, dodaqları zəhər çeşməsidir.

A m a l i y a (*ona sillə vurur*). Həyasız böhtançı!

F r a n s. Bu hala düşmüş Karl səni dəhşətə gətirir? Onun bu solğun təsviri səndə ikrah oyadır? Onda get onun özünə, öz mələk-sifət, ilahi Karlına bax da, ləzzət apar. Get, onun zəhərli nəfəsindən udub şəfa axtar, onun cəhəngindən gələn ənbər qoxusundan məst olub ölüm yuxusuna dal. Onun nəfəsi meyitlərlə örtülmüş döyüş meydanından, çürüyən cəmdəklərdən qalxan iyrənc qoxular kimi sənin başını gicəlləndirib gözlərini qaraldar.

A m a l i y a üzünü çevirir.

Bəh, bəh, sən məhəbbətin təsirinə bax! Onun ağuşundakı ehtiraslara tamaşa et! Zahiri çırkınlik üçün insanı pişləmək ədalətli işdirmi? Ezop topal və çırkın bir adam idi, lakin yaqt dənələri çamırılıqda parlayan kimi, onun ülvı, nəcib ruhu da zahiri çırkınlik içindən aşkar görünürdü. (*Xəbis bir təbəssümlə*) Bəzən yara basmış dodaqlardan da məhəbbət sözləri qopa bilər... Ancaq bir şərtlə: əgər rəzalet və qəbahət insanın təbiətini dəyişdirməyibsə, əgər solan bir gül öz rayihəsini itirən kimi, ismətlə bərabər, vicdan da onu tərk etməyibsə, əgər topal ayaqları ilə bərabər, onun ruhu da axsamağa başlamayıbsa...

A m a l i y a (*sevinclə yerindən qalxır*). Ah, Karl! Mən səni yenidən tanıdım. Sən həmin Karlsan, həmin! Bunların hamısı yalandır. Canı, məgər özün bilmirsənmi ki, Karl dəyişib başqa adam ola bilməz?

F r a n s bir müddət dərin fikrə dalır,
sonra birdən dönüb getmək isteyir.

Hara, yoxsa öz əməlindən utanıb qaçırsan?

F r a n s (*əlləri ilə üzünü örtərək*). Burax məni! Qoy gedim! Gedim acı göz yaşları axıdım. Zalim ata! O, yaxşı oğul qədri bilməyib onu



ehtiyac pəncəsinə, rüsvayçılığa məhkum etmişdir. Qoy gedim, Ama-liya! Mən gedib onun ayaqlarına qapanacaq, dizüstə düşüb yalva-racağam ki, öz lənətlərini mənim başıma yağıdırın, qoy mirasdan məni məhrum etsin, məni... mənim həyatım... canım... qanım... hamısı...

A m a l i y a (*onun boynuna sarılaraq*). Mənim Karlimin qardaşı! Mərhəmətli və mehriban Frans!

F r a n s. Ah, Amaliya! Mənim qardaşımı bəslədiyin bu sonsuz sədaqət üçün bilsən səni nə qədər sevirəm. Sənin məhəbbətini belə sərt bir sınaqdan keçirdiyim üçün məni bağışla.. Sən mənim ümidi lərimi doğruldu! Bu göz yaşları, iniltilər, bu qəzəb mənim üçün nə qədər doğma və əzizdir!.. Axi bizim qardaş ürəklərimiz hər vaxt bir döyünmüşdür!

A m a l i y a. Yox, yox, heç vaxt belə olmamışdır!

F r a n s. Ah, onlar həmişə həmahəng olmuşdur! Mən həmişə zənn etmişəm ki, biz əkiz doğulmuşuq! Bu zahiri fərqimiz olma-sayıdı, Karl öz gözəl görünüşü ilə bu qədər fərqlənməsə idi, yəqin, gündə on dəfə bizi dəyişik salardılar. Necə dəfə mən özüm özümə demişəm ki, sən Karl ilə bir almanın yarısından, onun eyni, onun surətisən!

A m a l i y a (*başını bulayaraq*). Yox, yox! Bu pak göylərə and içi-rəm – onun heç bir xasiyyəti, odlu hissərinin bir qığılçımı belə səndə görünümr!

F r a n s. Bizim arzu və meylimiz də həmişə bir olmuşdur! O, qızılıgülü bütün çıçəklərdən artıq xoşlardı. Mənim üçün də qızıl-güldən gözəl çıçək varmı? O, musiqini sevirdi! Ey göylərin saysız ulduzları, siz ki şahidsiniz, gecələrin dərin sükütu içərisində klave-sində inlətdiyim tellərin tərənnümünü siz nə qədər dinləmisiniz? Mənə nə üçün şübhə edirsən, Amaliya? Axi bizim sevgimiz də bir vücudə, sənə, gözəl məxluq, sənə bağlanmışdır; əgər məhəbbət eynidirsə, bu məhəbbətin yuva saldığı ürəklər bənzəməyə bilərmi?

A m a l i y a təəccübə ona baxır.

Sakit bir yaz gecəsi idi. Sabahı gün Karl Leypsiqə yola düşəcəkdi. O, məni bağçaya, sizin həmişə oturub şirin xəyallara daldığınız o köşkə gətirdi. Biz oturub uzun sükuta daldıq. Nəhayət, o, mənim əlimdən tutdu və ağlamsınaraq iniltili bir səslə dedi: "Mən Ama-

liyanı tərk edirəm... Ürəyimə damıb ki, elə bil, əbədi tərk edirəm. Onu yalqız buraxma, qardaşım! Ona dost ol, əgər geri dönmək Karla nəsib olmasa, sən onun üçün Karlı əvəz et! (*Diz çöküb Amaliyanın əllərini hərarətlə öpür.*) O, heç bir zaman, heç bir zaman, heç bir zaman geri dönməyəcəkdir... Mən isə and içib ona söz vermişəm!

A m a l i y a (*ondan aralanaraq*). Xain! Mən səni öz sözünlə tuturam! Həmin o köşkdə o, mənim dilimdən and alıb demişdir ki, əgər geri qayıtmasa, mən kimsəyə könül verməyim. Eşidirsənmi, rəzil, dinsiz! İtil mənim gözümdən!

F r a n s. Sən məni tanımirsan, Amaliya! Əsla tanımirsan!

A m a l i y a. Xeyr, mən səni tanıyıram. İndi lap yaxşı tanıyıram... Sən bu vicdanlamı ona bənzəmək istəyirdin? O, səninmi qarşında aqlayaraq mənim haqqımda danışmışdır? O, mənim taleyimi sənə tapşırmaqdansa, aləm içində rüsvay olmağımı üstün tutardı. İtil gözümdən, bu saat rədd ol!

F r a n s. Sən məni təhqir edirsən!

A m a l i y a. İtil deyirəm sənə! Sən mənim qızıl kimi vaxtımı oğurladın. Qoy onları sənin ömründən çıxsınlar!

F r a n s. Sən mənə nifrat edirsən!

A m a l i y a. Mən sənə nifrat edirəm. İtil gözümdən!

F r a n s (*ayaqlarını yerə döyərək*). Dayan, bir! Gün gələcək qarşımıda titrəyəcəksən! Dilənçinin birini məndən üstün tutmaq?! (*Gedir.*)

A m a l i y a. Get, yaramaz! Məni öz Karlimla yalqız burax... “Dilənçinin birini” mi dedi? Dünyanın işləri tərsinə çevrilmişdir! Diləncilər kral, krallar isə dilənci olmuşlar. Onun geydiyi cindirləri mən şahların zər-məxmər libasına dəyişmərəm! Dilənərkən onun baxışları, o şahanə, vüqarlı, odlu baxışları, varlıların və güclülərin ehtisamını, cah-calalını bir anda yandırıb külə döndərə bilər! Tökülün torpaqlara parlaq boyunbağılar! (*Boğazından inciləri qoparır.*) Onları siz taxın, qoy məlun var-dövlət, bu simü-zər sizin olsun, varlılar və kübarlar! Qoy bu ləziz təamlar, bu eyş-işrət, bu naz-nemət hamısı sizə qismət olsun! Karl! Karl! Bax, indi mən sənə layiqəm! (*Gedir.*)



İkinci pərdə

BİRİNCİ SƏHNƏ

Frans fon Moor dalğın bir halda öz otağında oturmuşdur.

Frans. Yox, iş çox uzun sürür... Həkim deyir ki, o, sağılmaq üzrədir. Qocaların canı bərk olur! Bu soyumuş, yıpranmış ət parçası olmasaydı və əfsanəvi nağıllardakı yeraltı it kimi mənim xəzinələrimin üstündə oturmasaydı, qarşısında dümdüz yollar, geniş meydalar açılırdı.

Yoxsa mən öz fikirlərimi bu inadkar təbiətin boyunduruğuna salmaliyam? Yoxsa mən ruhumun qanadlarını qırıb onu maddənin tisbağa yerişli ləng addımlarına bağlamalıyam? Onsuz da yağız yanan bu piltəni söndürmək lazımdır – vəssalam! Ancaq bunu özüm etmək, dilə-ağrıza düşmək istəməzdim... Mən onu öldürmək istəmirəm, lakin ölümünü yaxınlaşdırmağa çalışıram. Mən ağıllı bir həkim kimi, lakin tərsinə hərəkət etmək istərdim. Təbiətə mane olmayı yox, onun addımlarını sürətləndirməyi arzulardım. Ömrü uzatmaq ki, bizə müyəssər olur; nə üçün bir dəfə də onu qisaltmağı sınaqdan keçirməyək?

Filosoflar və təbiblər təsdiq edirlər ki, ruhun vəziyyəti ilə insan əzاسının fəaliyyəti rəbitədədir. Podaqra duyğuları hər dəfə mədə pozğunluğuna səbəb olur; ehtiraslar həyat gücünü azaldır; həddindən artıq ağırlıq çəkən ruh öz qabığını, insan cismini torpağa tərəf çəkir. Yaxşı, necə olsun? Həyat qəsrinə yolu ölüm üçün kim təmizləyə bilər, kim ruhu qıraraq cismi də tələf edib parçalayar? Ah! Bu, ağıllı tədbirdir! Amma onu kim həyata keçirəcək? Çox ağıllı tədbirdir! Beynini qurdala, Moor! Nə yaxşı təcrübə olardı! Bunu ilk dəfə yoxlamaq fərəhli

ışdır! Zəhər qarışdırmağı indi az qala əsl elm dərəcəsinə gətirib çıxarıblar və təcrübə yolu ilə təbiəti öz hüdudlarını göstərməyə məcbur ediblər. İndi ürək döyüntüsünü yoxlayıb bir neçə il qabaqcadan nəbzə deyirlər: sənin işin bura qədərdir, o yana ümid bağlama. Belə olan surətdə biz nə üçün öz təcrübəmizi, öz gücümüzü yoxlamayaq?

Lakin nədən başlamalı? Ruhun və cismin bu mehriban ittifaqını necə pozmalı? Hansı hissələrdən istifadə etməliyəm? Onların hansı biri ömür çiçəyini daha tez soldura bilər? Qəzəb – bu acgöz canavar çox tez doyur. Qayğı – bu qurd ləng gəmirir, mənim işimə yaramaz. Kədər – bu ilan da tənbəl sürünür; vahimə – ümid onun kəsərini azaldır. Necə? İnsan cəlladları təkcə bunlardırmı? Yəni ölüm cəbbəxanası bu qədərmi kiçikdir?.. (*Fikrə gedir.*) Necə? Belə! Yox! Aha! (*Yerindən sıçrayır.*) Qorxu! Qorxu nələr etmir? Bu əjdahanın müdhiş pəncəsi qarşısında zəka, din nə edə bilər? Amma bununla belə... Əgər qoca bu firtinaya da davam gətirsə? Əgər... Oho, onda siz mənə köməyə gəlin, ey mərhəmət hissi, ey acı peşmançılıq duyğusu – cəhənnəm Evmenidası, öz nəcisini çeynəyib əbədi qidalanan, zəhərini mütəmadi boşaldan və mütəmadi zəhər yiğan xəbis ilan! Sən gəl, ey fəğan qoparıb öz məskənini tar-mar edən, öz sahibini günahlandırb ona işgəncələr verən vicdan ağrısı! Siz də mənə köməyə gəlin, ey mərhəmətli pərilər: sən dodaqlarında təbəssüm oynayan keçmiş və sən sonsuz ümidiylərlə, xeyir və bərəkətlə dolu olan çiçəkli gələcək! Gəlin cənnətin zövqünü, nəşəsini öz güzgü-nüzdə ona uzaqdan göstərin və yüngül addimlarla onun həsrət, intizar dolu ağuşundan tez çıxb qaçın. Sizin dalınızca isə qoy ümidi-sizlik bələsi gəlsin və bu, əcinnə ləşkərinin işini tamamlasın. Beləliklə, mən zərbəni zərbə, firtinani firtına üstündən qocanın başına yağıdırıb onun nəfəsini kəsmiş olaram. Əcəbdir! Əcəbdir! Tədbir hazırlıdır. Bu çox çətin, mahir, etibarlı, həm də doğru bir tədbirdir, çünkü (*rişxəndə*) cərrah bıçağı burada nə yara, nə də zəhər izi tapa bilməyəcəkdir. (*Qətiyyətlə*) Deməli, işə başlamaq lazımdır!..

Herman daxil olur.

Aha! *Deus ex machina!*¹ Herman!

¹ Hərfi tərcüməsi: qurğuda gələn Allah deməkdir (*lat.*). “Göydə axtarıldım, yerdə əlimə düşdün” mənasındadır; bu, Allahanın faciələrinə qarışmasına işarədir; allahlar xüsusi qurğuda səhnəyə enirlər.



H e r m a n. Qulluğunuzda hazırlam, cənab.

F r a n s (*əlini ona verir*). Qulluğa görə, səni böyük mükafatlar gözləyir, Herman!

H e r m a n. Siz məni onsuz da çox mükafatlandırmışınız.

F r a n s. Bu hələ harasıdır, tezliklə mən daha səxavətli, çox səxavətli olacağam, Herman! Mən səninlə danışmaliyam.

H e r m a n. Sizi diqqətlə dinləyirəm.

F r a n s. Mən səni tanıyıram, qoçaq oğlansan, səndə əsgər ürəyi vardır. Atam səni axı çox incitdi, Herman.

H e r m a n. Bu ədavəti unutsam, atamın oğlu deyiləm.

F r a n s. Bax bu, əsl kişi sözüdür! Kişi olan kəs nə ədavəti unudar, nə intiqamı. Xoşuma gəlirsən, Herman! Al bu kisəni. Mən burada ağa olsaydım, o daha ağır olardı.

H e r m a n. Mən bunu həmişə arzu etmişəm, cənab! Təşəkkür edirəm!

F r a n s. Doğrudanmı? Mənim burada ağa olmağımı istəyir-sənmi? Amma nə çıxsın? Atamın canı bərkdir. Bir də ki mən kiçik oğulam.

H e r m a n. Kaş böyük oğul siz olaydınız, atanız isə vərəm tutmuş bir qız kimi zəif düşəydi.

F r a n s. Ah! Bu böyük oğul sənə necə mükafatlar verərdi! Səni çırkabdan çıxarıb öz ağlına və əsil-nəcabətinə yaraşan parlaq bir mövqeyə qaldırımaq üçün o, əlindən gələni əsirgəməzdidi. O, səni təpədən-dırnağa qədər qızılı tutardı! Sən dördətli kareta içində küçələrdən ötüb-keçərdin! Bəli, inan, dediyim kimi də olardı! Sənə nə deyəcəkdir? Sən freyleyn fon Edelreyxi hələ unutmamışın ki, Herman?

H e r m a n. Lənət sənə, şeytan! Nə üçün mənim yaramı qana-dırsınız?

F r a n s. Mənim qardaşım onu sənin əlindən aldı.

H e r m a n. Mən onunla haqq-hesab çəkəcəyəm.

F r a n s. Qız sənə rədd cavabı verdi. O isə səni az qala pillə-kənlərdən üzüshağı saldı.

H e r m a n. Eyib etməz. O, buna görə cəhənnəmə vasil olacaq!

F r a n s. O deyirmiş, guya, hamı piç-piç eləyir ki, sən bic doğul-musan, guya, atan hər sənə baxanda dizinə döyüb Allaha yalvarıb ki, onun günahından keçsin.

H e r m a n (*hiddətələ*). Lənət kor şeytana! Heç olmasa, siz məni hövsələdən çıxarmayın.

F r a n s. O, sənə məsləhət görürmüş ki, zadəgan adını hərrac bazarında satasan, aldiğin pulla corablarına yamaq saldırasan!

H e r m a n. Lənətə gələsən!.. Mən onun gözlərini bu əllərimlə didib-parçalayacağam.

F r a n s. Nə? Hirslənirsən! Sən ona necə hirslənə bilərsən? Sən ona nə edə biləcəksən? Bir siçan bir pələngə nə edə bilər? Sənin hirsin onunancaq təntənəsini şirinləşdirə bilər. Sənə təkcə dişlərini qıçırtmaq və öz acığını quru çörəyə tökmək qalır.

H e r m a n (*ayaqlarını yerə vuraraq*). Mən onun külünü göyə sovraçağam!

F r a n s (*onun çıynını tutub silkələyir*). Herman, sən axı zadəgansan, belə təhqirə sən dözə bilməzsən. Sən qoymazsan ki, sevdiyin qızı dartıb əlindən alsınlar. Dünya dağla, yenə qoymazsan, Herman! Nə deyim! Sənin yerinə mən olsaydım, dünyani dağıdardım.

H e r m a n. Onların hər ikisini qəbirə göndərməyincə mənim ürəyim soyumayacaqdır.

F r a n s. Özünə toxtaq ver, Herman! Yaxına gəl bir... Amaliya sənin olacaqdır.

H e r m a n. Mənim olacaqdır! Hamının acığına o,ancaq mənim olacaqdır!

F r a n s. O, sənin olacaqdır! Onu mən özüm sənə verəcəyəm. Dedim axı, yaxına gəl. Sən, ehtimal ki, Karlın varislik hüququndan məhrum edildiyini hələ bilmirsən?

H e r m a n (*ona yaxınlaşır*). Doğrudanmı? Birinci dəfədir ki, eşidirəm!

F r a n s. Başqa vaxt sənə müfəssəl danışaram. İndi sakit ol və mətləbə qulaq as. Bəli, bir ilə yaxındır ki, atam onu, demək olar, evdən qovmuşdur. Ancaq qoca, deyəsən, bu tələsik qərardan (*gülüşlə*), əlbəttə, öz iradəsi ilə qəbul etmədiyi bu qərardan peşman olmuşdur. Bir yandan da Amaliya səhər-axşam töhmət və şikayətləri ilə onu bezar etmişdir. Gec-tez qoca, Karlı axtarmağa başlayacaqdır. Əgər tapmış olsa, hər şeydən ümidi kəs! Kəbin kəsdirməyə gedəndə özün gərək karetanın qapısını açıb onları bir yerdə oturdasan.

H e r m a n. Mən kilsənin ortasında onu boğub öldürərəm!

F r a n s. Atam qraflıq hökmünü ona verəcək, özü isə qəsrin sakit bir küncünə çəkilib rahat gün keçirəcəkdir. Bu lovğa, yelbeyin



hakimiyyət cilovunu əlinə alıb, öz düşmənlərinin və bədxahlarının başına gör nə oyun gətirəcəkdir. Səni sərvət, ad-san sahibi etmək istərkən özüm boynumu burub onun qapısında durmali olacağam.

H e r m a n (*qızığın*). Əgər belə olsa, mən adımı dəyişərəm, nə qədər mən sağam, nə qədər bu canimdə can var, siz o qara günü görməyəcəksiniz!..

F r a n s. Axı sən nə edə biləcəksən, Herman! O, sənin özünü də, əziz Herman, qamçı altında saxlayacaqdır. Küçədə səni görəndə üzünə tüpürəcək, sən isə səsini çıxartmaq nədir, heç diksinməyə belə cəsarət etməyəcəksən. Sənin Amaliyaya evlənmək işin, sənin arzuların, aqibətin belə olacaq, dostum.

H e r m a n. Deyin, mən nə etməliyəm?

F r a n s. Qulaq as, Herman! Mənim sənə necə də sadıq dost olduğumu və sənin taleyinin məni nə qədər düşündürdüyüni özün görəcəksən! Get, paltarını dəyiş, elə et ki, heç bir kəs səni taniya bilməsin. Sonra qocanın yanına get, söylə ki, düz Bohemiyadan bura gəlirsən, mənim qardaşımla bərabər Praqa yaxınlığındakı vuruşda iştirak etmiş və döyüş meydanında onun həlak olduğunu öz gözünlə görmüsən.

H e r m a n. Yaxşı, mənə inanarlarımı?

F r a n s. Ha-ha! Bunun üçün mən hazırlıq görərəm! Bu paketi al, evdə oxu. Burada lazımi təlimat və kağızlar vardır. Onlar hər cür şəkk-şübhəyə güc gələcəklər. Di get,ancaq elə et ki, səni görün olmasın. Dal qapıdan həyətə çıx. Bağın divarından o tərəfə tullan. Bu əhvalati bizə lazım olan kimi tamamlamaq mənim boynuma!

H e r m a n. Gərək tez tamam olsun. Mülk-malımızın yeni ağası şöhrətli qrafımız Fransisk fon Moor var olsun!..

F r a n s (*əlini Hermanın yanağına vurur*). Ay hiyləgər! Bu yolla biz bütün arzularımıza tezliklə nail olarıq: Amaliya ümidi ondan kəsər; qoca oğlunun ölümünə bais olduğunu özünə dərd edərək yatağa düşər, zəif vücud son mənzilə daha yorğ'a gedər. Bu xəbər onun axırına çıxacaqdır. Və onda mən yeganə oğul olacağam. Amaliya arxasını itirdikdən sonra mənim əlimdə oyuncağa çevriləcəkdir. Sonrasını da sən özün təsəvvür edirsən. Müxtəsər, işlər biz istədiyimiz yola düşəcəkdir. Sən də gərək öz sözündən qaçmayasan.

H e r m a n. Nə danışırsınız? (*Sevinclə*) Güllə hədəfindən dönüb

atıcıya dəyər, ancaq mən öz qərarımdan dönmərəm. Məndən arxa-yın olun. İşi mənə həvalə edin! Əlvida!

F r a n s (*ardınca ucadan*). İşin bəhrəsi sənindir, mehriban Herman! (*Tək*) Öküz taxılı anbara daşıyandan sonra ancaq otla qənaətlənir. Amaliya hara, sən hara? Sənə naxırçı qızı yaraşır! (*Gedir.*)

İKİNCİ SƏHNƏ

Qoca Moorun yataq otağı.
Qoca Moor kresloda yatmışdır. A m a l i y a.

A m a l i y a (*səssiz addımlarla ona yaxınlaşır*). Yavaş, yavaş! Mürgü onu aparmışdır! (*Onun qarşısında dayanır*.) Nə qədər nəcib, nə qədər nuranıdır! Müqəddəslərin şəkillərini belə çəkirler. Yox, mən sənə acıqlana bilmərəm! Ağsaçı qoca, acıqlana bilmərəm sənə! Rahat yat, sevincə oyan. Nə dərdin, əzabin varsa, qoy mənə gəlsin.

Q o c a M o o r (*yuxuda*). Oğlum! Oğlum! Mənim oğlum!

A m a l i y a (*onun əlindən tutur*). Ss! Ss! Oğlunu yuxuda görür.

Q o c a M o o r. Bu sənmisən? Buradasan? Ah, sən nə acınacaqlı günə düşmüsən. Belə məzlum-məzlum baxıb qəlbimə od salma! Mən onszu da alışib-yanıram.

A m a l i y a (*onu oyadır*). Oyanın, ata! Bu, yuxudur... Özünüzü üzmeyin!

Q o c a M o o r (*yuxulu halda*). Bəs o, burada deyildimi? Məgər mən onun əlindən tutmamışdım? Mərhəmətsiz Frans! Sən yuxuda da oğlumu mənim əlimdən qoparmaq istəyirsən?

A m a l i y a. Aha, bəs belə!

Q o c a M o o r (*yuxudan ayılaraq*). Hanı o? Hanı? Mən haradayam? Sənmisən, Amaliya?

A m a l i y a. İndi bir az yaxşısınızmı? Ata, elə şirin yatmışdınız ki...

Q o c a M o o r. Yuxuda oğlumu gördüm. Nə üçün oyandım? Bəlkə, onun dilindən məni bağışlayacağını eşidəcəkdir?

A m a l i y a. Mələklər kin saxlamırlar! O, sizi bağışlayar. (*Mehriban-hıqla onun əlindən tutur*.) Mənim Karlımin atası, mən sizi bağışlayıram!

Q o c a M o o r. Yox, qızım! Sənin çöhrəndəki solğunluq məni ittiham edir. Yazıq qızçıqaz! Gəncliyinin bütün sevincini, nəşəsini mən sənin əlindən aldım! Ah, mənə lənət yağıdırma!

A m a l i y a (*nəvazişlə onun əlindən öpür*). Sizə?



Q o c a M o o r. Bu şəkil sənə tanışdırımı, qızım?

A m a l i y a. Karl!

Q o c a M o o r. On altı yaşına keçəndə o belə idi. İndi, yəqin, dəyişmiş, saralıb-solmuşdur. Ürəyim parçalanıb! Ümidim ümidsizliyə çevrilib, mərhəmətim kinə. Elədirmi, Amaliya?! Sən bu şəkili onun təvəllüd gündündə yasəmən köşkündə çəkmisən? Ah, mənim mehriban qızım! Sizin sevginiz mənə də səadət gətirirdi.

A m a l i y a (*gözünüň şəkildən çəkmir*). Yox, yox! O deyil! Vallah, bu, Karl deyildir! Burada, burada (*öz ürəyinə və başına işarə edir*) tamam bambaşqadır... Solğun boyalar onun böyük ruhunu, onun gözlərində parlayan səmavi odu təsvir edə bilməz! Əsla ona bənzəmir. Şəkildə o yalnız insandır. Necə də mən aciz rəssamam!

Q o c a M o o r. Bu mehriban, bu nəvaziş dolu baxışlar... Ah, əger o, mənim başımın üstündə dursayıdı, mən ölmüş belə olsam, yenə tanıyardım... Yox, yox, heç vaxt ölməzdim!

A m a l i y a. Heç vaxt, heç vaxt! Ölüm bir dünyadan özgə, daha yaxşı dünyaya keçmək üçün ancaq bir körpü olardı. Onun baxışları axırət yolunuza məşəl kimi işıqlandırıar, sizi ərşि-əlaya qaldırdı.

Q o c a M o o r. Mənim dağ boyda dərdim, nisgilim var! Mən can üstündəyəm, ölürəm, amma Karlim yanımda yoxdur. O, məni öz ciyininə alıb basdırmağa aparmayacaq, qəbrim üstündə göz yaşı töküb ağlamayacaq. Əbədiyyət yuxusuna dalarkən oğul duası – mənim üçün ana laylası qədər şirin olardı.

A m a l i y a (*xəyalat içində*). Bəli, sevimli adamın laylası altında ölüm yuxusuna dalmaqdə umulmaz bir şirinlik vardır... Kim bilir, bu yuxu, bəlkə, qəbir evində də davam edəcəkdir! Bitməz-tükənməz, sonsuz və əbədi yuxuda qiyamətin özünə qədər Karlı görmək! (*Vəcdlə*) Əsrafil öz seypurunu çalanda isə oyanıb əbədi olaraq onun ağuşuna atılmaq!

Sükut.

O, klavesinə yaxınlaşış çalır.

Əziz Hektor! Döyüslərə tələsmə, ah,
Axillərin mərhəmətsiz qılıncı, bax,
Patroklun zil kölgəsində kəsir qurban!
Körpənə kim məbüdlara ibadət öyrədər, aman?
Vəhşi Ksanf birdən sənə edərsə qəsd
De, körpənin ona sarı oxunu kim tuşlayar, bəs?

Q o c a M o o r. Nə gözəl mahnidır, qızım, mən öləndə bu mah-nını başıımın üstündə oxuyarsan.

A m a l i y a. Bu, Hektor ilə onun sevgilisi Andromaxanın vidalaş-masıdır. Biz bu mahnını həmişə Karl ilə bir yerdə udun sədası altında oxuyardıq.

Əziz dostum, tez ox-qalxan götür görək!
Qanlı döyüş meydanına uçmaq gərək...
Əlim vətən torpağını edər xilas.
Tanrı hökmü başın üstdən əskik olmaz!
Mən ölsəm də qurtararam Troyani,
Sənin ilə başlar ancaq Eliziumun gülüstəni.

D a n i e l daxil olur.

D a n i e l. Bir nəfər sizi görmək istəyir. Deyir ki, vacib xəbərlər gətirmişdir.

Q o c a M o o r. Dünyada mənim üçün ancaq bir xəbər vacib ola bilər... Sən ki bilirsən, Amaliya. Əgər gələn bədbəxt fağır, möh-tac olan bir kəsdirəsə, qoy əliboş qayitmasın.

A m a l i y a. Dilənqidirəsə, tez burax, qoy gəlsin.

D a n i e l gedir.

Q o c a M o o r. Amaliya! Amaliya! Oxu, sənin səsin mənim üçün təsəllidir!

A m a l i y a (*oxuyur*)

Zirehinin sədası kəsilər, aman Allah!
Əzəmətlə qılıncın yatar sarayda, ey vah,
Priamların qəhrəman soyu fövt olar bütün.
Elə yerə düşərsən tutqun olur orada gün,
Kotsit röya içində belə çəkib durur dad:
Eşqin Letada öləcək, öləcək sənin, heyhat.

İstəyimi, arzumu, xəyalımı, bil ki, mən
Ülf demədən o yerdə qərq edərəm kökündən,
Öz eşqimi amma yox.
Sus! Yenə də o vəhşi divar dalındadır, bax!
Qılıncımı ver mənim, gözüyaşlı ayrılaq!
O qudurmuş Letada eşqim ölüər sanma, yox!



F r a n s, paltarını dəyişmiş H e r m a n və D a n i e l.

F r a n s. O adam budur. Deyir ki, sizə dəhşətli xəbərlər gətirmişdir. Onları dinləyəsi halınız varmı?

Q o c a M o o r. Mənəancaq bir xəbər lazımdır. Yaxın gel, əzizim, sən mənim halıma baxma, danış. Ona şərab verin.

H e r m a n (*səsini dəyişərək*). Cənab, əlacsızlıqdan ürəyinizi yaramış olsam, mən fağıra qəzəbiniz tutmasın. Mən burada qəribəm, amma sizi yaxşı tanıyıram. Siz Karl fon Moorun atasınız.

Q o c a M o o r. Sən bunu haradan bilirsən?

H e r m a n. Mən sizin oğlunuzu tanıyırdım.

A m a l i y a (*yerindən sıçrayır*). O sağdirmi? Sağdirmi? Onu tanıyrısnızmı? O haradadır? Harada? (*Dik atılır.*)

Q o c a M o o r. Mənim oğlumdan bir xəbərin varmı?

H e r m a n. O, Leypsiqdə oxuyurdu, lakin birdən hara isə yox oldu. Onun dediyinə görə, başaçıq, ayaqyalın bütün Almaniyani qapı-qapı gəzib sədəqə toplayırmış. Beş aydan sonra Prussiya ilə Avstriya arasında bu lənətə gəlmış müharibə təzədən alovlandı. Bu dünyada bir pənahı, ayrı bir ümidi yeri olmadığı üçün o, müzəffər Fridrixin təbil gurultusundan həvəslənib Bohemiya torpağına yollanmışdır. Orada böyük Şverinə müraciətlə demişdir: "Qəhrəmanlar kimi həlak olmağa mənə də icazə verin, çünkü mən onsuz da yurdsuz-yuvasız, atasız bir yetiməm!"

Q o c a M o o r. Mənə belə baxma, Amaliya!

H e r m a n. Vuruş bayrağını ona verdilər və o, Prussiya ordu sunun zəfər yolu ilə xeyli vaxt irəli yüyürdü. Bir dəfə biz onunla bir çadırda yatmışdıq. O, qoca atasından, keçmiş arzularından çox danışdı. O danışdıqca dinləyənlər göz yaşı axıdırlar!

Q o c a M o o r (*üzünü yastıqda gizlədir*). Sus! Bəsdir, danışma!

H e r m a n. Səkkiz gün sonra qanlı Praqa vuruşu başlandı. Oğlunuz cəsur əsgər kimi rəşadət göstərdi. Bütün ordu ondakı hünərə heyran qalmışdı. Onun ətrafında beş alay qoşun qırılırdı. O isə tək yerində dayandı. Qızmar qəlpələr başından dolu kimi yağdı. O, yerindən tərpənmədi. Güllə sağ əlini parçaladı, o, bayraqı sol əlinə alıb yenə yerindən tərpənmədi.

A m a l i y a (*iftixarla*). Hektor, Hektor! Eşidirsinizmi? O, yerindən tərpənməmişdir.

H e r m a n. Həmin günün axşamı mən ona rast gəldim. Güllələr dörd yandan viyaltı ilə ucurdu. O, yerə sərilmış, sol əli ilə axan qanını saxlamağa çalışır, sağ əlini isə dayaq verib qalxmaq istəyirdi. “Qardaşım, – deyə mənə tərəf döndü, – deyirlər bizim generalımız bir saat bundan əvvəl vurulmuşdur”. “Elədir, o həlak olmuşdur, – dedim. – Sən yaralanmışsan?” – “İgid bir əsgər kimi yaralanmışsam”, – deyə qışqırdı. Sol əlini yarasından çəkib, “mən öz generalimin ardınca gedirəm”, – dedi və onun böyük ruhu bədənindən ayrıldı.

F r a n s (*Hermana ucadan*). Sənin qara xəbər gətirən dilin qurusun! Sən bura bizim atamızı öldürmək üçünmü gəlmisən? Ata! Amaliya! Ata!

H e r m a n. İndi mərhum yoldaşının son iradəsini sizə bildirmək istəyirəm. Ölərkən nəfəsi tutula-tutula mənə dedi: “Qılincımı qoca atama yetir. Bu qılincin üstündə onun oğlunun qanı var. Atam qoy indi rahat olsun, sevinsin, çünki onun arzusu yerinə yetdi. Atama deyərsən ki, onun lənəti məni döyüş meydanına çəkib ölümə düşçər etdi! Mən nakam öldürəm!” Onun son sözü isə “Amaliya!” oldu.

A m a l i y a (*ölüm yuxusundan oyanmış kimi*). Onun son sözü “Amaliya!” oldu.

Q o c a M o o r (*fəryad qoparıb saçlarını yolur*). Onu mənim lənətim öldürdü! O, nakam öldürmişdir!

F r a n s (*otaqda o baş-bu başa gəzişərək*). Ah, ata, siz nə etdiniz? Karl! Əziz qardaşım Karl!

H e r m a n. Bu, onun qılinci, bu da boynundan çıxarıb mənə verdiyi şəkil. Lap bu xanımın özüdür. Cavan Moor piçilti ilə “Bunu qardaşım Fransa verərsən” söylədi. Bununla nə demək istədiyini anlaya bilmədim.

F r a n s (*heyratla*). Amaliyanın şəklini mənə? Mənə... Karl... Amaliyanı? Mənə?

A m a l i y a (*qəzəblə Hermanın üstünə gedir*). Alçaq, satqın, yalançı! (*Diqqətlə ona baxır.*)

H e r m a n. Nahaq hiddətlənirsiniz, xanım! Baxın, bu, sizin şəkliniz deyilmi? Ehtimal ki, şəkli ona özünüz vermisiniz?

F r a n s. Amaliya, Allaha and olsun ki, bu, sənin şəklindir!

A m a l i y a (*şəkli qaytararaq*). Mənimdir, mənimdir! İlahi!

Q o c a M o o r (*fəryadla özünü döyür*). Başbələli ata, günahkar ata! Mənim lənətim, mənim nifrətim onu ölümə sürüklədi. O, nakam öldürdü!



Frans. O, son nəfəsində, can üstündə məni yad etmişdir. Ölüm qara qanadlarını onun üstünə gərdiyi dəqiqədə də o, məni unutmamışdır.

Qo c a M o o r (*öz-özünə danışır*). Onu mənim lənətim öldürdü! O, nakam öldürdü.

He r m a n. Mən artıq bu iztirablara dözə bilmirəm! Əlvida, cənab! (*Yavaşça Fransa*) Bu oyunu çıxartmaq bilmirəm kimə lazımdır? (*Getmək istəyir*.)

Am a l i y a (*onun ardınca qaçır*). Dayan! Dayan! Onun son sözü nə oldu?

He r m a n. O, son nəfəsində bircə söz dedi: "Amaliya!" (*Gedir*.)

Am a l i y a. O, son nəfəsində bircə söz dedi: "Amaliyal!" Yox, sən yalançı deyilsən! Deməli, bu xəbərlər həqiqətdir! Həqiqətdir! O ölmüşdür! Ölmüşdür! (*Səndirləyib yixılır*) Ölmüşdür! Karl ölmüşdür!

Frans. Bu nədir? Qılıncın üstündə qanla nə yazılmışdır? Amaliya!

Am a l i y a. Onun xəttiyələmi?

Frans. Bu yuxudur, ya həqiqət? Gör qanla nə yazılmışdır: "Frans, mənim Amaliyamı kimsəsiz qoyma!" Bax, bura bax bir! O biri tərəfində: "Amaliya! Amansız ölüm səni öz əhd-peymanından azad edir!" Görürsən?! O, bunu ürəyinin hərarətli qanı ilə yazmışdır. Onun əbədiyyət aləminə ucan ruhu bir anlığa dayanmışdır ki, Amaliya ilə Fransi birləşdirsin.

Am a l i y a. Böyük Yaradan! Onun xəttidir. O, heç vaxt məni sevməmişdir! (*Tələsik çıxır*.)

Frans (*ayaqlarını yerə döyərək*). Lənətə gələsən! Mənim bütün məhərətim bu şıltaq qızın qarşısında gücsüzdür.

Qo c a M o o r. Bələli başım, qara bəxtim! Məni tək qoyma, Amaliya! Frans! Frans! Qaytar mənə oğlumu!

Frans. Ona lənət yağıdır kim oldu? Öz oğlunu ölümün ağuşuna kim atdı? Ümid qapılarını onun üzünə kim bağladı, kim? Ah, o, mələk kimi pak və təmiz bir məxluq, xilqət tacında nadir bir inci idi! Lənət olsun onu məhv edən cəlladılara! Sizə də lənət olsun!

Qo c a M o o r (*öz sinəsinə vuraraq*). O, mələk kimi pak idi! O, xilqət tacında nadir bir inci idi! Lənət, lənət olsun mənə! Mənim başıma gərək küllər ələnsin, daşlar yağısin. Mən öz mərd oğlumun qatiliyəm. O, məni son nəfəsinə qədər sevmiş, mənim ucbatımdan

ölümün qoynuna atılmışdır! Ah, onun cəlladı mən oldum, mən!
(Özünü itirmiş halda saqlarını yolur.)

F r a n s. O, artıq yoxdur, indi bu iztirab, bu fəryad, toydan sonrakı bu nağara kimə lazımdır? (Açı təbəssümlə.) Öldürmək asandır, diriltmək çətin. Siz onu torpaq altından qaytara bilməyəcəksiniz.

Q o c a M o o r. Heç bir zaman, heç bir zaman, heç bir zaman o, torpaq altından qayıtmayacaqdır! O yoxdur! Həmişəlik getdi! Axi mənim ürəyimdən lənəti qoparan sənin böhtanların oldu!.. Sən oldun!.. Sən!.. Qaytar mənim oğlumu!

F r a n s. Mənim qəzəbimi coşdurmayın! Mən gedirəm. Yaxamdan əl çəkin, qoyun əzrail sizinlə danışın!

Q o c a M o o r. Canavar! Canavar! Ver mənim oğlumu! (Kreslo-dan sıçrayıb Fransın boğazından yapışmaq istəyir, lakin o, qocanı bərk itələyir.)

F r a n s. Çürüük skelet... Hələ dilin də var?.. Öl! Bir çarə tap, gəbər!..

Q o c a M o o r. Səni görüm min-min lənətə gələsən! Oğlumu mənim qoynumdan sən oğurladın! (Kresloda vurnuxur.) Müsibətə, bəlaya bax! Bu dəndləri çəkirəm – hələ ölmürəm də! Onlar məni əzraile tapşırıb qaçırlar... Tanrı məndən üz döndərib! Müqəddəs ruhlar da qoca qatıldən üz döndərib. Nə müsibət, nə bəlaya düşdüm! Ölüm yatağında başımı dizi üstünə alan, ağızımı qapayan heç bir kəsim yoxdur! Nə oğlum var, nə qızım, nə də bir dostum! Bu nə müsibətdir, ilahi! Öldür məni, xilas et bu əzablardan!..

A m a l i y a gözləri yaşılı içəri girir.

Amaliya, göylər mələyi! Mənim canımı təslim etməyəmi geldin?

A m a l i y a (nəvazışlı). Siz ığid bir oğul itirdiniz.

Q o c a M o o r. Öldürdüm demək isteyirsən?! Mən qatil ata, Allah dərgahına üzüqara gedəcəyəm.

A m a l i y a. Yox, yox, bəlakeş qoca. Karl Tanrıının öz iradəsi ilə o dünyaya köçmüştür. Yoxsa burada bizim səadətimizin həddi-hüdudu olmazdı... Zaman gələcək, orada, ərşi-əlada biz onunla yenidən görüşəcəyik.

Q o c a M o o r. Görüşəcəyik! Görüşəcəyik! Yox! Mən əməlisaleh donu geyib, əməlisalehlər mərəkəsində onunla görüşsəm, cəza qılıncı mənim ruhumu parçalar. O dünyada da cəhənnəmin dəhşətləri belə məni görüb dəhşətə gələcək, qiyamət günü “mən öz oğlumun qatiliyəm” fikri məni odlardan çıxarıb odlara salacaq.



A m a l i y a. Ah, o, öz təbəssümü ilə bu müdhiş xatirələri sizin ürəyinizdən dərhal qovacaqdır! Sakit olun, əziz ata, görün mən necə sakitəm. Mələklərin ərqənunda sehrlı telləri səsləndirərək, onun Amaliyanın adını dilə gətirdiyini göylərin müqəddəs qüvvələri məgər eşitməmişlər! Onlar məgər onunla səs-səsə verməmişlər? Siz ki eşitdiniz: onun son sözü “Amaliya!” olmuşdur. Elə isə Karlın o dünəyadakı ilk sevinc kəlməsi də məgər “Amaliya” olmamalıdır?

Qoca Moor. Sənin sözlərində nə şirin təsəlli vardır? Deyirsən ki, o, məni görəndə gülümsəyəcək? Məni bağışlayacaq? Mən ölürəm, Amaliya, heç olmasa, sən yanında ol, mənim Karlimin istəklisi!

A m a l i y a. Ölmək – ona qovuşmaq, onun ağuşuna atılmaq deməkdir! Xoş halınıza! Sizə həsəd aparıram. Nə üçün mənim bədənim zəif düşməmiş, saçlarım ağarmamışdır? Karldan sonra cavan qalmaq bədbəxtlikdir! Xoş sənin halına, taqətsiz qoca; sən göylərə ezm edirsən, sən mənim Karlima yaxın bir mənzildəsən!

F r a n s daxil olur.

Q o c a M o o r. Yaxın gəl, oğlum! Bəlkə, səninlə sərt rəftar etmişəm, bağışla məni! Mən səni bağışlayıram. Mən hamınızla halallaşıb bu dünyadan köçmək istəyirəm.

F r a n s. Nə oldu? Oğlunuz üçün ağlayıb doydunuzmu? Elə bil, daha ondan başqa oğlunuz yoxdur.

Q o c a M o o r. Həzrəti Yaqubun on iki oğlu vardı, di gəl ki, öz Yusifi üçün qanlı göz yaşları tökürdü.

F r a n s. Hm!..

Q o c a M o o r. İncili gətir, qızım, Yaqub və Yusif rəvayətini oxu. Bu rəvayət hələ keçmişlərdə, mən hələ Yaqubun gününə düşməmişdən də mənə dərin təsir bağışlardı.

A m a l i y a. Hansı yerini oxuyum? (İncili vərəqləyir).

Q o c a M o o r. Oğul dağı görmüş atanın dərdini oxu. O yeri ni ki, Yaqub oğlanlarının arasında öz Yusifini tapa bilmir, həsrət və intizarla gözü yollarda qalır, axırda fələyin Yusifi onun əlindən həmisişəlik aldığıni biləndə ah-fəğanı göylərə ucalır.

A m a l i y a (oxuyur). “Və Yusifin libasını götürdülər, bir keçi neşterləyib libası onun qanına buladılar və atasının yanına gətirib belə dedilər: “Bunu tapmışıq, nəzər yetir, sənin oğlununmu libasıdır, ya yox?”

Frans qəfildən otaqdan çıxır.

O nəzər yetirdi, tanıdı və dedi: “Bu, mənim oğlumun libasıdır, onu yırtıcı heyvan yemişdir; görünür, Yusifim vəhşilər pəncəsində parçalanmışdır”.

Qoç Moor (*yastığa soykənərək*). “Onu yırtıcı heyvan yemişdir; görünür, Yusifim vəhşilər pəncəsində parçalanmışdır”.

Malıya (*ardını oxuyur*). “Və Yaqub çak-giriban etdi, bir dəst libasdan çıxbıg göz yaşları tökdü, uzun müddət oğluna yas saxladı. Və onun bütün oğlanları, qızları onun başına toplanıb təsəlli vermək istədilər; o isə təsəlli xəyalını rədd elədi və belə dedi: “Nə qədər canımda can var, yas saxlayacağam və ölündə də oğlumun yanına yas içində gedəcəyəm...”

Qoç Moor. Yetər, yetər! Halim fənalasdı!

Malıya (*kitabı əlindən salır və onun yanına qaçır*). Pərvərdigara! Sizə nə oldu?

Qoç Moor. Əcəl başımın üstünü aldı!.. Zülmət... mənim... gözlərimi tutur. Xahiş edirəm... keşisi çağır... Qoy dua oxusun... mənim oğlum Frans haradadır?

Malıya. O, buradan qaçı! Pərvərdigara, sən özün kömək ol!

Qoç Moor. Qaçı!... qaçı!... mənim ölüm yatağımdan uzaq qaçı! Son nəfəsimdə ümidi, arxam hesab etdiyim iki oğuldan mənə qalan bu oldu... Onları verən də sənsən... alan da... Şükür sənə, pərvərdigara!... (*Yixitlr.*)

Malıya (*yerindən sıçrayır*). Öldü! Ürəyi dayandı. Öldü! (*Hövlnak qaçır*).

Frans (*sevinclə daxil olur*). “Öldü!” qışqırırlar. Öldü! İndi ağa mənəm. Bütün saray adamları fəryad qoparıb “öldü!” deyirlər. Lakin o, birdən ancaq yuxulmuş olsa? Bəli, bu, əlbəttə, yuxudur. Amma elə bir yuxudur ki, ondan sonra kimsə adama “sabahın xeyir” demir. Yuxu ilə ölüm əkiz qardaşlardır. Qoy xoşumuza gələn adı işlədək. Mehriban və istəkli yuxu! Biz sənin adına ölüm deyəcəyik. (*Atasının gözlərini qapayırlı*) İndi kim cəsarət edib məni məhkəməyə çəkə bilər, ya gözümün içində baxıb mənə: “Sən alçaqsan!” deyər. Açıl üzümdən insaf və mürüvvət pərdəsi! Qoy indi hamı Fransi çilpaqlığı ilə görsün və dəhşətə gəlsin! Mənim atam çox müləyim hökm edirdi. Təbəələrini evin adamları yerinə qoymuş, onları öz boynuna mindirmişdi,



darvaza ağızında oturub onlara gülümşünür, öz qardaşı və övladı kimi onlarla salamlasırdı. Keçmiş ola. Mənim qaşlarım tufanlı buludlar kimi çatılacaq, zəhmi adı məşum ulduzlar kimi bu təpələrin üstündə dolaşacaqdır. Mənim alnımdakı qırışlarda hər kəs öz taleyini oxuya-caqdır. O, dik və şıltaq başları sığallayıır, onlara nəvaziş göstərirdi. Nəvaziş və mehribanlıq mənim təbiətimə sığmaz. Mən sizi iti məhmizlərlə sığallayıb, qamçı ilə dindirəcəyəm. Mənim mülkümdə su ilə quru çörək gərək bayram ziyafəti hesab edilsin. Qarşımı dolu sıfətli, alyanaqlı bir insan çıxsa, vay halına! Dilənçi solğunluğu, qul qorxusu sizə məndən ənam olacaqdır. Mən sizi bu ənamla təltif edəcəyəm!... (Gedir.)

ÜÇÜNCÜ SƏHNƏ

Bohemiya meşələri.
Şpigelberq. Ratsman. Qaçaqlar.

R a t s m a n. Sən buradasan? Ay səni xoş gördük, xoş gördük. Gəl bir səni bərk-bərk qucaqlayı, dostum Moris! Bohemiya meşələrindən sənə salamlar olsun! Bəh-bəh, eninə-uzununa əməlli-başlı düzəlmisən, bərkimisən! Deyəsən, özünlə yekə bir dəstə də düzəldib gətirmisən! Vallah, səndən yaxşı əsgər yiğan çıxar!

Ş p i g e l b e r q. Zarafat bir yana, dost, qiyamət eləmişəm, ya yox? Hamısı bir-birindən qoçaqdırlar! Allah özü mənim işimə yarayı! İordani keçəndə ac-yalavacın biri idim, bu çomaqdan başqa gümanım heç nəyə gəlmirdi, amma indi başımda yetmiş səkkiz igid var, çoxu müflis tacirlər, yerindən qovulmuş məmurlar, Şvab əyalətindən gəlmə mirzələrdir. Dost, bunlar özgə cür qoçaqlardır, hamısı anasının əmcəyini kəsən, bir-birindən vələdüzəzzinadırlar. Əllərindən nə desən gəlir, bunların şöhrətini qırx ağacıqdan eşidə bilərsən. İndi, dostum, elə bir qəzet görməzsən ki, onda Şpigelberqin biciliyindən yazılmassisn. Özü də məni təpədən-dırnağa elə təsvir edirlər ki, elə bil, dirigözlü qabağında durmuşam. Arxalığımın düymələrinə kimi yazıb göstərirlər. Biz də o səfehlərin başına noxta salıb, o ki var oynadırıq, bir dəfə, elə bu yaxınlarda, mətbəəyə girib deyirəm ki, məşhur Şpigelberqi görmüşəm. Həmin mahalın hökiminin nişanələrini dedikcə oradakı giyclərdən biri qələm alıb yazar. Demə, bir küyə bəndmişlər.

Yaziq həkimi tutub sorğu-sualı çəkirlər, möhkəm qorxudurlar, o da qorxudan, – yalan deyirəmsə, sabaha sağ çıxmayım, – qorxudan boynuna alır ki, Şpigelberq elə o özüdür ki var! Lənətə gəlmış! Özümü güclə saxladım, bələdiyyə idarəsinə gedib özümü ələ vermək istəyirdim ki, əclaf mənim adımı batırımsın. Deynən axırı nə oldu? Üç aydan sonra həkimi asdilar getdi. Mən dar ağacının yanından ötəndə burnuma bir girvənkə tütin txaadım ki, bu yalançı Şpigelberqə doyunca tamaşa eləyim. Bu Şpigelberq kəndirdə yelləndiyi vaxt əsl Şpigelberq ədalət məmurlarını kəndirə salıb ələ yedəkləyirdi ki, heyvanlara mənim özümün yazığım gəlirdi.

R a t s m a n (*gilür*). Dostumsan, vallah, əvvəlki Şpigelberqsən, bir damcı da dəyişməmisən!

Ş p i g e l b e r q. Görürsən də, nə üzüm dəyişib, nə də astarım. Bu hələ harasıdır, ay səfəh, qulaq as gör müqəddəs Setsiliyanın məbədində nə oyunlardan çıxmışam. Nə təhər oldusa, yolum bu monastırın yanından düşdü. Hava qaralırdı, amma bütün günü bir dənə də olsun güllə atmamışdım. Sən ki bilirsən, mən *diem perdidı*¹ xoşlamıram, əgər gündüz havayı keçibsa, gərək gecəni ələ bir həngamə çıxardasan ki, dəli şeytan özü başını itirsin. Hə, qulaq as. Qaranlıq qovuşana qədər farağat gözlədik. Hər yerə sakitlik çökdü. İşıqlar söndü. Fikirləşdik ki, aha, rahibə bacılar, yeqin ki, yatmışlar. Dostum Qrimmi özümle götürdüm. O birilərə də tapşırdım ki, mən fit verənə kimi qapıda gözləsinlər. Qapıçının ağızına bir şey atıb açarları aldım. Yavaş-yavaş bacılar yatan binaya yaxınlaşdım. Onların pal-paltarını, əlüstü, bir boğcaya bağlayıb darvazadan çıxdım. Sonra bir-bir hücrələri gəzib oradakı rahibələrin, axırdı da baş rahibənin donunu çırpışdırıq. Fit verdim, darvazanın dalında qalan həriflər bir hay-küy saldılar ki, elə bil, qiyamət qopdu. Onlar çıqurtı və hoydu-hoydu ilə monastırın içərisinə dolusdular. Ha-ha-ha!.. Gərək görəydin nə həngamə qopdu. Yaziq arvadlar qaranlıqda paltarlarını necə də axtarırdılar. Biz bunları əlləyir, dümsükləyirdik, bunlar da şeytan toruna düşmüş kimi vurnuxur, haray qaldırır, qışqırıldır! Vahimədən bəziləri döşək-ağına bürünür, ya pişik kimi sobanın altına dürtülür, başqları özünü itirib hücrələrdə ələ bir gölməçə düzəldirdilər ki, gir içinde üz! Qiyyə çəkən kim, qışqıran kim!.. Bir də gördük bunların baş rahibələri,

¹ Günü itirmək (*lat.*). Roma imperatoru Tit (*eramızdan əvvəl I əsr*) bütün günü faydalı bir iş görə bilməyəndə belə deyərmiş.



kaftar qarının biri Həvva nənəmiz kimi lüt-üryan irəli çıxdı. Bilirsən ki, mənim dünyada iki şeydən zəhləm gedir; bir hörtümçəkdən, bir də qoca arvaddan. Bu zalimin qızı, bədən qapqara, sıfət qırış-qırış, saçlar pırtlaşmış məndən əl çəkmir, dörd tərəfimə fırlanıb and verir ki, mən onun qızılıq bəkarətinə toxunmayım. Təfə! Az qalmışdı ki, yumruqla vurub qalan bir-iki dişini də töküm, yenə özümü saxlayıb təklif elədim: ya monastırda olan qızıl-gümüşü, pulu, qiymətli qab-qacaqları versin, ya da... uşaqlar fikrimi o saat başa düşdülər! Xülasə, mən oradan azı min qızılıq şey çıxarddım, üstəlik, bu gecə oyunundan o ki var, ləzzət aldım. Uşaqlar da, gözlərinə döndüklərim, rahibələrə elə yadigar qoydular ki, yazıqlar doqquz aydan tez çətin azad ola biləcəklər.

R a t s m a n (*ayaqlarını yerə vurur*). Heyif, gərək mən orada olaydım!

Ş p i g e l b e r q. Görürsən ki! İndi gel bundan sonra quldur kimi ömür sürmək pis peşədir – de görüm, necə deyirsən! Kefin kök, damağın da çağ, əsilzadələr kimi kef çəkirsən, dünyani vecinə almırsan. Mənim də bilmirəm zatımda nə varsa, dünyanın bütün lütlərini, bic-vələdüzzinalarını maqnit kimi özümə çəkirəm.

R a t s m a n. Doğrudan da, səndə maqnit gücü var! Bir məni başa sal görüm, nə cadu qurursan ki, bunları belə tilsimə salırsan...

Ş p i g e l b e r q. Tilsimə? Bu nə cadu, nə də tilsim işi deyil. Burada kəlle lazımdır, bir də ki adamın özündə gərək fərasət olsun. Mən həmişə deyirəm: rastına çıxan hər kötükən namuslu adam düzəltmək olar, amma dələduz düzəltmək, əyri adam hazırlamaq çətin işdir! Bunun üçün gərək milli düha, bir də ki, necə deyim, münasib iqlim, dələduzluq iqlimi olsun. Buna görə sənə məsləhət bilişəm Qraubyundena get. Ora indiki haramzadələrin paytaxtıdır.

R a t s m a n. Amma mənə bu barədə İtaliyanı çox təriflədilər.

Ş p i g e l b e r q. Elədir, elədir! Ədalətli olmaq lazımdır. İtaliyada da qoçaq oğlanlar var. Ancaq Almaniya bu yolla getsə, bir də İncilin daşını atsa, buna da ki indi arxayın ola bilərsən, onda vaxt gələr ki, Almaniya da bu sahədə geri qalmaz. Onu da sənə deyim ki, bu işdə iqlimin elə bir əhəmiyyəti yoxdur; düha hər torpaqda cüccərir, qalan şeylər, dost... özün bilirsən – cir almanın aparıb cənnətdə əksən də, ondan ananas yetişməz. Hə, nə deyəcəkdir sənə? Yadımdan çıxdı, nədən danişirdim?

R a t s m a n. Dələduz yiğmaq səriştəsindən.

Ş p i g e l b e r q. Hə, düzdür, dələduz yiğmaqdan. Deyək ki, gəlib çıxdın bir şəhərə, sən, hər seydən əvvəl, diləncilərin nəzarətçisindən, pristavlardan, şəhər gözətçilərindən soruşub öyrənirsən ki, onların yanına kimləri tez-tez gətirirlər, sonra gedib o hərifləri tapırsan. Ondan sonra qəhvəxana, fahişəxana, meyxanalara gedib-gəlirsən, fikir verirsən ki, ucuzluqdan, sələm azlığından, polis qərarlarından kimlər şikayətlənir, hökumətin dalınca kimlər söyür, ya fizioqnomikadan kimlər dad çəkir... Bunları yerbəyer öyrənəndə, bil ki, gəlib çatdin mərəndə! Düzlük deyilən şey ki var, çürük diş kimidir, onu bir balaca dartdını, çıxb düşəcək... Daha asan bir yol da var, dolu kisəni at küçənin ortasına, özün də bir kənardə gizlən, gör onu kim qaldıracaq. Qaldıran adamın dalınca qaç, çatanda soruş: "Siz pul kisəsi tapmadınız ki, cənab?" "Hə" desə, qoy rədd olsun, deməli, fərasətsizdir; yox, boyundan atıb desə ki "xeyr, cənab, bağışlarsınız... Mən görməmişəm... Çox təəssüf..." – onda işlər düzəlib, dost, deməli, üstünə düşmüsən! Söndür çarığı, hiyləgər Diogen! Axtardığın adamı tapmisan.

R a t s m a n. Öz aramızdır, aləmin bicisən!

Ş p i g e l b e r q. Söz danışdı! Guya, mən özüm bilmirəm! Hə, elə ki hərif düşdü tora, gərək çıxmaga qoymayan. Mən, dostum, məsələn, belə eləyirom: hərifin ki izinə düşdüm, qır-saqqız olub yapışıram yaxasından *Nota bene*¹ onu qonaq elə. Bəli, başqa əlac yoxdur, gərək xərc çəkəsən! Sonra onu qumarxanaya dart, haramzadə adamların məclisinə çək, davaya sal, firıldaq işlərdə dolaşdır. Beləliklə, qoy bütün gücünü, var-yoxunu, pulunu, vicdanını və təmiz adını itirib tamam lüt qalsın. Çünkü əgər *incidenter*² əvvəlcədən onu həm cismən, həm də ruhən zəif salmasan, sonra bir şey çıxmaz. Sən mən deyənə inan! Bunu azi əlli yol özüm sınaqdan keçirmişəm. Düz adımı yolundan çıxardın, bil ki, əyri yola düşəcək. Bu dönüş fahişənin mömin olması qədər asan bir işdir! Yavaş! Bu nə gurultudur?

R a t s m a n. Göy guruldayır! Hə, sözünü danış!

Ş p i g e l b e r q. Bu işin lap yaxşı, lap qısa bir yolu da var: hərifi cəld başından vurub quru yurdə qoymaq lazımdır. Lüt və əlacsız qalandan sonra özü qaça-qaça dalınca gələcək. Sən özün ki belə şeylərdə arifsən! Odur, o qarabəniz oğlandan soruş, gör onun başına nə oyun açmışam... Elə tora saldım ki, özünün də xəbəri olmadı:

¹ Yadında saxla (*lat.*)

² Yeri gəlmışkən (*lat.*)



dedim qulluq elədiyin evin açarının ölçüsünü mumun üstünə alıb gətir, sənə qırx dukat verim... Necə bilirsən, şeytan oğlu dediyim kimi də elədi: gətirdi, gətirəndən sonra da əclaf məndən pul tələb elədi. "Müsyö, – ona dedim, – bilirsənmi, mən açarla düz polis idarəsinə gedib sənə yaxşıca bir dar ağacı seçə bilərəm?" Elə bunu dediyimi gördüm! Gərək görəydin yazığın gözləri necə kəlləsinə çıxbırı tir tir əsməyə başladı. "Mənə yazığınız gəlsin, cənab, Allah xatirinə! Mən istəyirəm... Mən istəyirəm..." – "Nə istəyirsən? Şələ-şüləni yiğışdırıb mənimlə buradan əkilmək istəyirsənmi?" – "Ah, ürəkdən istəyirəm, lap bu dəqiqə hazırlam!" Ha-ha-ha! Belə-belə işlər, dostum! Deyir, çox bilən quş dimdiyindən tələyə düşər. Gülməlidir, Ratsman, ya yox? Ha-ha-ha!..

R a t s m a n. Ha-ha-ha! Ləzzət elədi mənə! Sənin bu danışdıqların ibrətli bir dərsdir, qızıl suyu ilə yazılışı möizədir. Şeytan səni özünə dəllal tutubsa, deməli, bu adamları yaxşı tanırı.

Ş p i g e l b e r q. Sən allah, elədirmi, dost? Mən bilən, onun üçün beş-on nəfər də belə igid tutsam, mənə böyük xələt verər. Kitab buraxanlar hər onuncu nüsxəni komisyonçuya pulsuz verir. Yəni şeytan onlardan xəsis olacaq? Ratsman! Axi burnuma barit iyi dəyir.

R a t s m a n. Xeyir ola! Mən də bayaqdan hiss eləyirəm. Ehtiyatlı ol, bu ətrafdə nə isə olub. Vallah elədir! Moris, sənin bu igidlərin ataman üçün göydəndüşmə olacaq. O da qoçaq oğlanlar toplayıb.

Ş p i g e l b e r q. Mənimkilərə çatmaz...

R a t s m a n. Düz sözə nə demək olar! Ola bilər ki, səninkilər də zirək uşaqlardır. Ancaq bizim atamanın şöhrəti bir çox namuslu adamları belə cəzb edib bura gətirir.

Ş p i g e l b e r q. Sən də çox işırtım!

R a t s m a n. Zarafatsız deyirəm! Onlar Karlın başçılığı altında vuruşa getməyi özləri üçün fəxr bilirlər. O, bizim kimi qarət üçün adam öldürmür. Bilirsən ki, o, istədiyi pulu toplaya bilər. Amma bu fikirdə olduğunu qətiyyən görməmişəm. Əlimizə keçən pulun üçdə-biri ona çatmalıdır. O hətta bu payı da yetimlərə verir, ya bacarığı olan yoxsul cavanlara göndərir ki, oxusunlar! Onda pula həvəs yoxdur. Amma öz kəndlilərinin dərisini soyan mülkədarın, ya məhkəmələri finldağa çevirən müftəxor məmurların, ya qeyri belə adamların qanını tökmək məqamında o həvəslənir, damarlarındakı hər damla qan coşub intiqam oduna çevrilir.

Ş p i g e l b e r q. Hm, hm!

R a t s m a n. Bu yaxınlarda biz meyxanada eşitdik ki, öz vəkilinin firıldacı ilə məhkəmədə bir milyonluq bir iş udmuş dövlətli qraf Regensburq böyük yoldan ötüb-keçəcəkdir. Karl oturub şahmat oynayırdı. "Biz neçə adamıq?" – deyə məndən soruşdu və tələsik ayağa qalxdı. Alt dodağını çeynəməyə başladı, bildim ki, bərk qəzəblənib. Cavab verdim ki, "cəmi beş adamıq". "Bacararıq" dedi, sahibənin pulunu masanın üstüne qoydu, amma şərabdan heç dadmadı da. Yola düşdük. Bütün yolu bir kəlmə də danışmadı, yolun qırığı ilə atını tənha sürür, arabir nə göründüyüni soruşur və qulağımızı yerə qoyub dirləməyi əmr edirdi. Bir də gördük qraf budur gəlir. Karet ağızına qədər yüklənib. Vəkil qrafın yanında oturub, irəlidə isə sürücü atları çapır. Yanlarında da iki atlı xidmətçi gəlir. Gərək sən Karlı onda görəydi, hər əlində bir tapança atını düz karetin qabağına sürdü! Zəhmlili səslə "Dayan!" qışqırdı. Karetçi atları saxlamadığı üçün kəlləmayallaq yerə yuvarlandı. Qraf havaya bir güllə atdı. Xidmətçilər qoyub qaçırlar. "Pulları ver, əclaf! – deyə gurultulu səslə o yenə qışqırdı. Qraf palaz kimi yerə sərildi. – Ahal! Ədaləti alver malına çevirən sənmisən, firıldaqçı hərif?" Vəkilin qorxudan dişləri şaqquıldımağa başladı. Həmin dəqiqə xəncər bu tərəfindən batıb o tərəfindən çıxdı. "Mən öz işimi bitirdim! – deyə ataman qırurla bizzən ayrıldı. – Qarət sizin işinizdir!" Bunu deyən-dən sonra atın başını döndərib meşəyə tərəf çapdı.

Ş p i g e l b e r q. Hm, hm! Mənə bax, dost! İndi sənə nağıl elə-diym sözlər öz aramızda qalsın, ha; onun bilməyi artıqdır. Başa düşürsən də?

R a t s m a n. Başa düşürəm, başa düşürəm.

Ş p i g e l b e r q. Sən ki onu tanıyırsan. Onun bəzi qəribəlikləri var. Başa düşürsən də?

Ş v a r t s təngnəfəs, qaça-qaca gəlir.

Kim var orada? Nə olub orada? Meşədən keçən var?

Ş v a r t s. Cəld! Cəld! Qalanlar hani? Eviniz yixilsin! Siz burada özünüz üçün laqqırtı vurursunuz. Xəbəriniz yoxdur-nədir?.. Bəs siz heç nə bilmirsiniz? Axi Roller...

R a t s m a n. Nə olub ona? Nə olub ona?

Ş v a r t s. Rolleri asmışlar. Onunla bir yerdə dörd nəfəri də.



R a t s m a n. Roller? Lənətə gələsiniz! Axı harada? Sən haradan bilirsən?

Ş v a r t s. Üç həftədir həbsdə yatırılmış, bizim isə xəbərimiz yox. Üç dəfə dindirmişlər, biz isə eşitməmişik! İşgəncə verib atamanın yerini soruşmuşlar. Qoçaq bir kəlmə də danışmamış! Axırda dünən hökm vermişlər, bu gün isə o dünyaya yola salmışlar.

R a t s m a n. Lənet sənə, kor şeytan! Ataman bilirmi?

Ş v a r t s. Ancaq dünən xəbər tutub. Vəhşi aslan kimi cinlənmişdi. Sən ki bilirsən, o, Rolleri çox istəyirdi... Onu xilas etməyə çox çalışdıq, amma... Qalaya kəmənd atdlar, pilləkən qoydular, bir şey çıxmadı! Axırda ataman özü keşiş paltarında Rollerin yanına girdi, paltarını Rollerlə dəyişmək istədi, o isə qəti rədd elədi. Ataman and içdi, elə bir and içdi ki, qanımız damarlarımızda dondu. Dedi onun dəfni üçün gərək elə bir məşəl yandıram ki, heç bir padşah üçün yandırılmamış olsun, gərək onun istisindən onların günü tüstülənəsin. Mən şəhərin fikrini çəkirəm. O çıxdan o şəhərə divan tutmaq istəyir. O da bir şeyi ki “eləyəcəyəm” dedi, yəqin, eləmiş hesabındadır.

R a t s m a n. Bu doğrudur. Atamani yaxşı tanıyıram. İblisin özü ilə haqq-hesabı olsa, onu bitirmək üçün cəhənnəmə yollanar, fikrindən də dönməz. Ah, yaziq Roller!

Ş p i g e l b e r q. *Memento mori!*¹ Əslinə baxsaq, bunun mənə dəxli yoxdur. (*Oxuyur.*)

Toxunsam, dar ağacına
Birdən, qardaş, mən xəyalən,
Görürəm. Tək asılışsan, –
Kim güclüdür – sən, ya ki mən?

Güllə səsləri və səs-küy eşidilir.

R a t s m a n (yerindən sıçrayır). Eşidirsən! Güllə atdlar!

Ş p i g e l b e r q. Birini də!..

R a t s m a n. Üçüncüsü atıldı! Atamandır!

Səhnə arxasında mahnı oxunur.

“Nürenberqlilər heç vaxt
Asa bilməzlər bizi!”

¹ Ölümü xatırla! (*lat.*)

Şveytser və Roller (*səhnə ardından*). Ey, bura baxın, hey, hey!

Ratsman. Roller! Rollerdir! Vay, sənə nə deyim!

Şveytser və Roller (*səhnə ardından*). Ratsman! Şvarts! Şpi-gelberq! Ratsman!

Ratsman. Roller! Şveytser! Qoy səmalar guruldasın! Dolu töksün, şimşək çaxsın! Fərqi yoxdur, toy-bayramdır! (*Onlara tərəf qaćır.*)

Qaçaq Moor at üstündə, onun dalınca **Şveytser**, **Roller**, **Qrimm**, **Şufterle** və bir dəstə qaçaq toza, palçıqla batmış halda səhnəyə gəlirlər.

Moor (*tələsik*). Azadlıq! Azadlıq! Sən hər təhlükədən azadsan, **Roller!** Apar mənim atımı, **Şveytser**, onu şərabla yu. (*Yerə atılır.*) Oh, böyük həngamə idi!

Ratsman (*Rollerə*). And olsun cəhənnəmin odlarına, sən, deyəsən, qəbirdən xortdamışan?

Şvarts. Sən, bəlkə, **Rollerin** ruhusan? Ya məni qara bası...
Daniş, bu sənsənmə?

Roller (*təngnəfəs*). Mənəm, mən özüməm. Sağ və salamatam. Sən bilən, mən haradan gəlirəm?

Şvarts. Canım, səni əcinnələrmi ovsunlayıb qaćırdı? Edam hökmünü axı oxudular. Bircə ipi dartmaq qalmışdı.

Roller. Hökm nədir? Ondan betərindən daniş. Mən dar ağa-cından qaçmışam. Oh, bir macal verin nəfəsimi dərim. Qoy **Şveyt-ser** danişsin. Mənə bir stəkan araq süzün. Aha, Moris, sən yenə də buradasan? Mən deyirdim səninlə bir də o dünyada görüşəcəyəm. Di tez olun, araq verin! Bütün sümüklərim ağıryır. Ah, mənim atamanı-nım! Həni mənim atamanım?

Şvarts. Bu saat! Bu saat! Sən hələ bir daniş görək, oradan necə əkildin? Hansı möcüzə səni gətirib bura çıxartdı?.. Mənim başım lap gicəllənir. Sən deyirsən ki, birbaş dar ağacından qaçmışan?

Roller (*bir şüşə arağı birnəfəsə içir*). Oh, ləzzət verdi! Yandırır! Bəli, o dünyaya təşrif aparmağıma iki-üç addım qalmışdı. Elə, demək olar ki, o dünyalıq olmuşdum... Lap azca qalmışdı... Mənim günü-mü anatomiya kabinetinə satmışdilar, – sən istəsəydin, mənim həyatımı bir ovuc tütlülə sövdələşə bilərdin. Bu təmiz hava, bu azadlıq, bu həyat üçün mən atamana borcluyam.

Şveytser. Uşaqlar, bu elə bir əhvalatdır ki, adam danişdığca danışmaq istəyir! Dünən bizim adamlar xəbər çatdırıldı ki, bəs Rollerin



iþi fırıldır və əger sabah, yəni bu gün, ya bu dünya dağılmalıdır, ya da ki, çarə yoxdur, Roller o dünyaya təşrif aparmalıdır. Ataman dedi: "Uşaqlar, dost yolunda candan keçmək gərək! Rolleri qurtara bilsək də, bilməsək də, hər halda, gərək onun üçün elə bir matəm məşəli yandıraq ki, tarixdə heç bir padşah üçün yandırılmamış olsun, onun odu gərək asimana bülənd olsun, onların özləri nədir ki, atalarını da yandırsın". Biz Rollerin yanına adam göndərdik, o da şorbanın içində Rollerə kağız ötürdü.

Roller. Mən ümidi kəsmişdim.

Sveyts er. Biz gözlədik ki, adamlar küçələrdən çekilsin. Bütün şəhər dar ağacı qurulan yerə, tamaşaya axışındı. Piyadalar, atlılar, arabalar bir-birinə qarışmış, mərasim duaları, hay-küy, qışqırıq bütün mahali bürümüşdü. Məqam yetişəndə ataman "Yandırın, yandırın!" deyə əmr etdi. Bizim uşaqlar ox kimi uçub şəhərə birdən-birə otuz üç yerdən od vurdular, barit anbarlarına, ərzaq anbarlarına fitil yandırıb atıldılar. *Morbleu!*¹ On beş dəqiqə keçmədi ki, külək odu üfürüb damlara qaldırdı. Külək bizimlə əlbir oldu. Elə bil, onun da bu şəhərlə ə davəti vardi. Biz cin-şeyatin kimi küçədən-küçəyə qaçıb, "yanğın, yanğın!" deyib fəryad etdik. Qışqırıq, gurultu, bağlılı, ulaşma! Zəng səsləri də bu yandan! Barit anbarı partlayıb havaya sovruldu! Elə bil, yer ayrıldı, göy yarıldı və cəhənnəm özü də on min sajn dərinə düşdü!

Roller. Mənim gözətçim dönüb ətrafa baxdı. Şəhər Allahın qəzəbinə keçmiş Sodom və Homorra şəhərinə oxşayırı! Üfüqləri alov, tüstü, kükürd buxarı bürümüşdü. Dağlar gəlib əks-səda ilə, elə bil, bu iblis mərəkəsinə qarışındı. Qorxudan, vahimədən hamı üzünü tutub yerə çökmüşdü. Burada mən fürsəti fövtə verməyib kəndirdən çıxdım, Həzrəti Lutun arvadı kimi daşa dönmüş gözətçilərin qabağından külək kimi ötüb-keçdim. Bir sıçrayışla izdihamı yardım, sonra "asta qaçan namərddir" deyib götürüldüm! Təxminən bir əlli addım qaçandan sonra paltarımı soyunub çaya atıldım və həriflər məni gözdən itirənə qədər suyun altı ilə üzdiüm. Sahilə çıxanda gördüm ataman məni gözləyir. Paltar və yəhərli at da hazır. Mənim qaçmağım belə oldu! Moor! Moor! Deyirəm, kaþ bu tezlikdə sən də belə bir dara düşəsən ki, mən də səni qurtarıb xəcalətindən çıxa biləm!

¹ Lənət şeytana! (*fran.*)

R a t s m a n. Belə bədniyyətliyin üçün səni təzədən asmaq lazımdır. Amma, doğrudan da, təəccüb qalası işdir!

R o l l e r. Büyük işdir. Adamı ölümündən qurtarmaq, bax, buna deyərlər! Bunu başa düşmək üçün mənim kimi boyu kəndirli qəbirə gedib-qayıtməq lazımdır. Hələ o müdhiş edam hazırlığı, ölüm duaları! Ayaqların əsə-əsə irəliləyirsən, hər atdiğın addım səni əcəl kəməndinə yaxınlaşdırır! Səhər günəşinin qanlı şüaları altında dar ağacı müdhiş heybətilə dikəlir. Cəlladlar kəndir hazırlayır! Hələ o iyrənc musiqi! Onun səsi indi də qulağımda cingildəyir. Yanaşı dar ağacından sallanan və neçə gündən bəri çürüməkdə olan cəsədin üstünə qonmuş qarğaların qarılıtı!.. Bunlar... bütün bunlar... Üstəlik, şirin həyatla ayrılıq dərdi. Qardaşlar, təsəvvür edirsinizmi, qardaşlar! Bütün burlardan sonra – nicat səsi! Elə bil, dünya dolandı, göylər aralandı! İnanın mənə, lotular! Odlu bir təndirdən buzlu suya atılsaydınız, yenə də mənim çayın o biri sahilinə çıxarkən duydugumu duymazdinız.

Ş p i g e l b e r q (*ucadan gülür*). Zavallı. Yaxşı ki, bunların hamısı olub keçib! (*İçir.*) O dünyadan bize xoş gəlmisən!

R o l l e r (*öz stəkanını yerə atr*). Yox, Allah eləməsin bu olub-keçən bir də başıma gəlsin! Ölüm qorxuludur, amma ölüm qorxusu ölməün özündən də qorxuludur.

Ş p i g e l b e r q. Bəs baş alıb havaya qalxan barit qülləsi! Sən bilən, o heç kimi qorxutmayıb? İndi bildin. Ratsman, bayaqkı barit iyi haradan gəlmiş? Elə bil, *Molox*¹ evi çölə töküb pal-paltarını hava-ya verirdi. Qiyamət eləmisən, ataman! Sənə paxillığım tutur!

Ş v e y t s e r. Əgər bütün şəhər bizim yoldaşımızı tora düşmüş vəhşi kimi oynada-oynada öldürmək istəyirsə, biz durub baxmaya-çaq idik ki... Lap yaxşı elədik. Dostumuza məhəbbət ucundan şəhəri viran qoyduğumuz üçün özümüzü məzəmmət etməyəcəyik. Şəhəri talan elədik. Üstəlik, uşaqlar pis qarət gətirmədilər. Hani, göstərin görək nə cirpişdirmisiniz?

Q a ç a q l a r d a n b i r i. Çaxnaşmada saldım özümü müqəd-dəs Stefan kilsəsinə, mehrabdakı örtüyü, zərli saçاقları yiğışdırırdım. Dədim, “Allah onsuz da dövlətlidir, istəsə, sicimi özü üçün qızla döndərər”.

Ş v e y t s e r. Lap yaxşı eləmisən? Bu cır-cındır kilsənin nəyinə gərəkdir. Onlar bu şeyləri Allahın evinə nəzir aparır, Allahın bəndələri

¹ Müharibə allahı (*fran.*)



isə lüt gəzir, acından köpük qusurlar. Bəs sən nə eləmisən, Şpan-geler? Sən hara tor atmışdin?

I k i n c i q a ç a q. Biz Bugel ilə bərabər verdik özümüzü bəzzaz dükənə, o qədər parça gətirmiş ki, lap əlli adama çatar.

Üçüncü qaçaq. Mən iki qızıl saat çırpışdırılmışam, on iki gümüş qaşıq.

Ş v e y t s e r. Bu da pis deyil, amma biz onların var-yoxuna elə bir od qoyduq ki, iki həftəyə çətin söndürsünlər. Yanğını yatırmaq üçün şəhəri gərək suya batırsınlar. Şufterle, bilmirsən nə qədər adam tələf olub?

Ş u f t e r l e. Deyirlər səksən üç nəfər. Altmış nəfəri elə qala uçulanda qırılıb.

M o o r (ciddi). Sən bizə baha başa gəldin, Roller!..

Ş u f t e r l e. Böyük iş olub? Əgər qırılanların hamısı kişi olsaydı, dərd yarı idi, amma ölenlərin çoxu bələklərini sariya bulayan südəmər körpələr, onların milçeyini qovmaq üçün evdə oturmuş belibükük qarilar, bir də ki taxtlarından durub qorxudan özlərini itirib qapıları aça bilməyən ariq, əldən düşmüş qocalar idi. Bu xəstələr edam prosesini təntənə ilə izləyən həkimi ah-zarla çağırırdılar. Axi ayağı yer tutan kim varsa, hamısı Rollerin tamaşasına getmişdi. Evdə qalan və tələf olanların çoxusu əlsiz-ayaqsızlar idi.

M o o r. Ah, zavallılar! Deyirsən qırılanlar əlsiz-ayaqsızlar, xəstələr idi? Qocalar və südəmər körpələr idi?

Ş u f t e r l e. Hə, hə, çərdəymişlər! Bunlardan əlavə, ikicanlıları, dar ağacının yanında uşaq salacaqlarından, ya da bətnindəki uşaq-lara dar ağacının üç tiri təsir edib, qozbel olacaqlarından qorxan hamilə arvadları, bir də axırıncı çəkmələrini yamatdırmağa verdik-lərinə görə geyməyə bir şeyləri olmayan yoxsul şairləri və qeyri törtöküntünü görmək olardı ki, onların haqqında danışmağa dəyməz. Qulaq asın, bir daxmanın yanından ötürdüm, birdən bir cüyültü eşitdim, qapıdan baxdım – nə gördüm? Masanın altında lüt, tumbul, qəşəng bir uşaq, masa da yavaş-yavaş alışır! “Ay yazıq, sənə burada soyuq olar!” dedim və körpəni qamarlayıb odun içiñə tulladım.

M o o r. Sən doğrumu deyirsən, Şufterle? Elə isə qoy, həmin od qiyamətə qədər sənin sinəndə alovlanınsın. İtil mənim gözümdən, alçaq! Bir də səni öz dəstəmdə görməyim! Siz, deyəsən, narazılıq edirsiniz, deyinirsiniz? Mən əmr edəndən sonra kim nə deyə bilər?

Qovun onu! Eşidirsizmi? Sizin aranızda cəzalanmalı çox adam var! Şpigelberq, sənin də əməllərin mənə məlumdur! Az qalib, mən sizin hamınıizi bir-bir məhək daşına çəkəcəyəm!

Həmi bir qorxu içində gedir.

(*Tək, var-gəl edir.*) Sən ey göylərin hakimi, onların dediklərini dinləmə! Əgər sənin göndərdiyin aqlıq, daşqın, taun, tufan, yamanlarla bərabər yaxşları da məhv edirəsə, bu işdə mənim günahım, ya sənin təqsirin nədir? Çəyirkə sürüsünü qırmaq üçün qalanmış od-alov bərəkətli zəmilərə keçib taxılı da yandırırsa, onun qarşısını kim ala bilər? Bu nə işdir? Dilsiz körpələri oda atmaq? Qadınları öldürmək? Xəstələri, əlsiz-ayaqsızları tələf etmək? Aman, bu cinayətlər vicdanımı necə də yandırır. Onlar mənim yaxşı əməllərimi ləkələyir, məni sonsuz günahlara batırır. Allahın nəzərindən heç nə qaçmaz. Budur, mən günah işləmiş bir uşaq kimi onun qarşısında dayanmışam. O, dəyənəyi ilə Yupiteri oynatmağa cəsarət edib, cirtdana qalib gəldi, halbuki nəhəngləri devirmək istəyirdi. Baş aparma! Ram ol! Yer üzündə ədalət divanı qurmaq sənin hünərin deyil. Sən bu meydana çıxan kimi zəif düşdün. Mən azğın iddialardan əl götürürəm. Gedib qaranlıq bir mağarada qapanacağam ki, gündüzün işığı mənim rüsvayçılığımı görməz olsun. (*Getmək istəyir.*)

Bir neçə qacaq (qaça-qaça gəlir). Özünü gözlə, ataman! Vəziyyət yaxşı deyil! Bohemiya süvariləri dəstə-dəstə meşəni gəzirlər! Deyəsən, şeytan özü onlara bələdçilik edir!

Başqa qacaqları. Ataman, ataman! Yerimizi bili blər. Neçə min əsgər meşəni əhatə etmişdir.

Yenə bir neçə qacaq. Fəlakət, fəlakət! Biz ələ keçmişik! Edam kürsüsü, dar ağacları bizi gözləyir! Minlərlə atlı və piyada təpələrdən aşır, bütün cığırları tuturlar.

Moor gedir.

Sveytser, Qrimm, Roller, Svarts, Sufterle, Şpigelberq, Ratsman və adı bir dəstə qacaq gəlir.

Şveytser. Deməli, biz onları isti yataqlarından dartıb çıxardıq? Sevin, Roller! Bu müftəxor həşəratlarla vuruşmağı mən çoxdan istəyirdim. Hanı ataman? Bütün dəstə toplanıbmı? Barit çatarmı?



R a t s m a n. Hələ artıq da qalar. Ancaq adam cəmi səksən nəfərdir. Hər birimizə iyirmi nəfər düşür.

Ş v e y t s e r. Daha yaxşı! İstəyir lap əlli nəfər düşsün! Görüsən, yuvalarını dağıdıb altlarındakı döşəkləri yandırmayıncı yerlərindən tərpənmirdilər. Qardaşlar, qardaşlar! Özünüüz qorxutmayın! Onlar öz canlarını on qızılı satırlar, biz isə öz canımızı və azadlığımızı qorumaq üçün vuruşmuruqmu? Biz sel kimi onlara hücum edəcəyik! İldirim olub onların başında partlayacaq! Yaxşı, bəs bu atanın harada qaldı?

Ş p i g e l b e r q. Bəd ayaqda o, bizi tərk edir, olmazmı ki, biz də buradan sürüşək?

Ş v e y t s e r. Sürüşək?

Ş p i g e l b e r q. Of, nə üçün mən Beytül-müqəddəsdə qalmadım?

Ş v e y t s e r. Murdar, sən döyüş meydanında deyil, çirkab içində ölməyə layıqsən. Çılpaq rahibələrin qarşısında rəşadət göstərisən, amma burada hərif qabağında gizlənməyə deşik axtarırsan? Gəl hünərini göstər, yoxsa sənə donuz dərisi geyindirib, itləri üstünə qisqırdaçaqıq.

R a t s m a n. Ataman, ataman!

M o o r (*təmkinlə çıxır*). Mən işi bu mərtəbəyə yetirdim ki, bunlar hər tərəfdən mühasirəyə düşdülərlər! İndi ölüm-dirim vuruşuna girməlidirlər! (*Ucadan*) İgidlərim! Vəziyyət ciddidir! Biz qəzəbli pələnglər kimi pəncələşməsək, hamımız məhv olacaqıq.

Ş v e y t s e r. Mən dişlərimlə onları didib-parçalamağa hazırlam. Bizə yol göstər, ataman! Biz sənin ardınaq lap ölümün ağızına atıraq.

M o o r. Tüfəngləri doldurun! Barit çatarmı?

Ş v e y t s e r (*yerindən sıçrayaraq*). Çatar. İstəsən, ərzi yerindən oynadıb Aya qədər qaldıra bilərik.

R a t s m a n. Adambaşı beş dolu tapançamız, üstəlik də, üç tüfəngimiz var.

M o o r. Yaxşı, yaxşı! İndi qoy bir dəstə ağaclarla dirmansın, ya meşədə gizlənib pusqudan atəş açsıń.

Ş v e y t s e r. Şpigelberq, bu, sənin işindir.

M o o r. Biz isə əcinnələrə dönüb onlara cinahlardan hücum edərik!

Ş v e y t s e r. Bax bu, mənim işimdir!

M o o r. Qoy hamı meşəni hərlənsin, şeypur çalsın, hay-küy sal-sın. Bizi çox bilib qorxarlar! İtlərin hamısını açın, onlar əsgərlərin qoparağını götürüb gülə qabağına gətirərlər. Biz üçümüz – Roller, Şveytser və mən vuruşun ən qızğın yerində olacaqıq.

Ş v e y t s e r. Lap əla! Onların başının üstünü elə alacaqıq ki, harada axşamladıqlarını çox gec başa düşəcəklər. Mənim əlim əsməz, güləm də boşça çıxmaz. Qoy gəlsinlər!

Ş u f t e r l e Ş v e y t s e r i n ə təyindən yapışır.
O da ataməni bir kənara çəkib
onunla yavaşça danışır.

M o o r. Sus!

Ş v e y t s e r. Mən səndən xahiş edirəm...

M o o r. Qoy rədd olsun! Etdiyi rüsvayçılıq onu ölümdən qurtarır: o, mən öldüyüm, mənim Şveytserim, mənim Rollerim öldüyü yerdə ölməməlidir! And içirəm, Şveytser, onun qisməti dar ağacı olacaqdır.

K e ş i ş gəlir.

K e ş i ş (ətrafa baxaraq, öz-özüna). Deməli, o əjdaha yuvası budur, buradır! Müsaidənizlə, ağalar, sizə məlum olsun ki, mən özüm kilsə xidmətçisiyəm, bax, orada da min yeddi yüz adam dayanmışdır ki, onlar mənim başımdakı hər bir tükün qarovalunu çəkirlər.

Ş v e y t s e r. Bərəkallah! Əhsən bu kəlama! Səni qorusalar da, qorumasalar da, fərqi yoxdur. Samana qatsan at yeməz, sümüyüə qatsan it.

M o o r. Sən dinmə, dostum! Cənab keşiş, qısaca deyin, bura nə üçün gəlmisiniz?

K e ş i ş. Mən alıməqam hökumət adından danışıram. O, sizi öldürə də bilər, yaşada da bilər. Qulaq verin, ey ogrular, soyğunçular, dələduzlar, qaranlıqda sürünen qəfil çalan əfi ilanlar, itlər, şeytanlar, qarğı-quzğun yemlikləri, dar ağacı sakınləri...

Ş v e y t s e r. Köpək! Söyüsləri kəş.. Yoxsa... (*Tüfəngin qundağını onun burnuna dirəyir*).

M o o r. Şveytser, utan bir! Sən onu çasdırırsan. Gör öz moizəsin nə gözəl əzbərləmişdir. Sonra, keşiş əfəndi, biz “dar ağacı sakınləri”...



K e ş i ş. Sən isə, şanlı ataman, cibgirlər knyazı, oğrular kralı, haramzadələr padşahısan, bu biabırçılıqlarınla qiyam alovları içərisində minnlərlə pak mələyi yolundan azdırıb onları özünlə lənət gir-dablarına sürüklədin! Balasız qalmış anaların qarğışı addim-addim səni izləyir! Sən su yerinə qan axıdırsan! Adəm övladı sənin xəncərin üçün sabun köpüyündən başqa bir şey deyil!

M o o r. Doğrudur, keşiş əfəndi, tamam doğrudur! Sonra nə deyəcəksiniz?

K e ş i ş. Necə? Yəni tamam doğrudur? Bu, mənə bir cavab oldu?

M o o r. Görünür, siz belə cavab eşitməyə hazırlaşmamışınız? Daha nə demək istəyirsiniz?

K e ş i ş (*qızışaraq*). Kənar dayan məndən, Allahın bələsi! Sən təpədən-dırnağa qədər şər və günah içindəsən. Bizim nəcib qrafımızın qanı murdar barmaqlarında laxtalılmışdır. Müqəddəs kilsənin qapılarını sindirib Allah malını oğurlayan sən deyilmisən? Bizim allahpərəst şəhərimizə od salan, barit anbarlarını müqəddəs xristianların başında partladan sən deyilmisən? (*Əllərinin yelləyərək*) Bunlar şeytan şərindən betərdir! Ah-nalələr əşə qalxıb qiyamət gününü yaxınlaşdıracaq, sizə tez cəza vermək üçün lap bu yaxınlarda İsrafil öz şeypurunu çalacaq, qiyam-qiyamət bərpa olacaqdır!

M o o r. Bu yerə qədər nitqini pis düzəltməmisən! Ancaq mətləbə keçək! Buyurun görək, alıməqam hökumət sizin vasitənizlə mənə nə bildirmək istəyir?

K e ş i ş. O, mənim vasitəmlə elə bir xəbər göndərməmişdir ki, sən onu heç eşitməyə layiq deyilsən. Ey qatıl və quldur, dön ətrafına bax! Dörd yanını bizim əsgərlər almışdır! Qaçmağa yolun yoxdur. Bu palid ağacları gilənar gətirə bilməz, bu şam ağaclarında da şaftalı bitməz! Bax eləcə də sizdən heç bir nəfər bu meşədən sağ və salamat çıxa bilməz.

M o o r. Eşidirsənmi, Şveytser? Sonra?

K e ş i ş. Qulaq as, cani, gör məhkəmə cinayətkarlara qarşı nə qədər iltifat və mərhəmət göstərir. Əgər sən elə bu dəqiqə təslim olub, yalvarıb mərhəmət və aman diləmiş olsan, onda sənin üçün qəzəb mərhəmətə, ədalət məhkəməsi işə sevən bir anaya çevriləcəkdir. O, sənin cinayətlərinin yarısına göz yumub səni asmayacaqdır, görərsən, asmayacaqdır, eləcə səni əzişdirəcəkdir!

S v e y t s e r. Eşidirsənmi, ataman? Qoy bu ütülmüş köpəyin boğazını elə sıxım ki, bədəninin bütün dəliklərindən qırmızı şirə fəvvərə vursun.

R o l l e r. Ataman! Buna dözmək çətindir! Ataman! Gör o özü də dodaqlarını çeynəyir! Bu əclafi ağacdan başı aşağıya asımmış?

S v e y t s e r. Mənə, mənə müsaidə et! Dizüstə düşüb xahiş edirəm: qoy onun külünü havaya sovurum!

Keşiş qışqırır.

M o o r. Uzaq! Hamınız geriyə! Ona kimsə toxunmayacaqdır! (*Qılınçın çıxarıb keşişə müräciət edir.*) Görüsünüzüm, keşiş əfəndi, burada yetmiş doqquz adam var. Mən onların atamanıymam. Bu adamların heç biri nə komanda ilə qoyub qaçmağı, nə də topların musiqisi altında rəqs etməyi bacarmır. Orada isə min yeddi yüz nəfərlik təc-rübəli və müntəzəm bir ordu dayanmışdır. İndi qulaq asın! Görün qatillər, talançılar atamanı Karl Moor sizə nə deyir: bəli, sizin nəcib qrafinizi mən öldürmişəm, Dominikan kilsəsini mən yandırıb talan etmişəm, sizin riyakar şəhərinizə mən od salmışam, barit anbarlarını mömin xristianların başında mən partlatmışam... Lakin bu hələ harasıdır. Mən daha böyük işlər görmüşəm. (*Sağ əlini uzadır.*) Barmaqlarımızdakı bu dörd qiymətli üzüyü görüsünüzüm? Görüb-eşit-diklərinizin hamısını gedin ölüm-dirim qərarı çıxardan alıməqam hökumətinizə və məhkəmənizə bir-bir danışın! Bu yaqtı bir nazirin barmağından çıxarılmışdır. Ov zamanı mən onu öldürüb öz ağاسının ayaqları altına atmışam. O, yaltaqlıqla, özgələrinin ayağından çəkməklə, yetimlərin göz yaşını axıtmaqla özünü gözə soxmuş və yüksək mənsəb sahibi olmuşdu. Bu ləli bir müşavirin əlindən almışam, o da vəzifə və rütbələri pulla satıb altına yiğir, vətən dərdi çəkən namuslu adamları isə qapısından qovurdu. Bu da əqiqdird. Öz əlimlə boğub öldürdüyüm bir keşidən yadigardır. O, inkvizisiyanın tənəzzülü üçün təəssüf edib ağlayarmış. Mən barmaqlarımızdakı üzüklərin hamısının tarixini danışardım, amma öz zəhmətimə və danışdığım sözlərə heyfim gəlir.

K e ş i ş. Ah, qaniçən! Cəllad!

M o o r. Eştidinizmi? Onun köksünü necə ötürdüyünü gör-dünəzümü? Baxın, o elə dayanmışdır ki, elə bil, göylərin odunu bu kafirlər dəstəsinin başına ələmək istəyir; o, ciyinlərini çəkərək bizə



xristian “ahi” ilə lənət yağıdırır. Bu zavallı məxluq, bu qədərmi kordur? Həmcinslərinin gözündə tükü seçmək istədiyi halda, bu miskin nə üçün öz eyiblərinə göz yumur? Bunlar müləyim və mehriban olmağı, Allah eşqini elə mənhus və heybətli səslə təlqin edirlər ki, elə bil, cəhənnəm zəbanilərinə insan qurbanı verməyə çağırırlar. Bunlar ibadət vaxtı insan oğluna məhəbbətdən dəm vurur, evdə isə qapılarına gələn səksən yaşı kor dilənçini söyüb qovurlar; xəsisliyi, sərvət düşkünlüğünü bədəməl hesab edən də bunlardır, qızıl xatirinə Peru torpağını alt-üst edən və oradakı bütپərəstləri öküz kimi arabaya qoşan da bunlardır! Bunlar ağıllarına sıçıdırı bilmir ki, İsləni otuz üç gümüşə satan İuda İskariot nə üçün xəlq olunmuşdur, amma mümkün olan yerdə özləri öz allahlarını on gümüşə satmağa hazırlıdırlar! Of, sizlər həqiqət möhtəkirləri, etiqad dəlləlləri, riyakar məxluqlar, ilahiyat meymunları! Siz xəç və mehrab önündə diz çökür, yalandan pəhriz saxlayır, ibadət edir və bu miskin hoqqabazlıqlınızıla, özünüz dediyiniz kimi, hər yerdə mövcud olan və hər şeyi görən Allahın gözündən pərdə asmaq istəyirsiniz. Siz, guya, Allaha bəndəlik etməyinizlə savab və xeyir əməllərinizlə öyünürsünüz. Ancaq siz üzdə və dildə beləsiniz, ürəyinizi yaxşı görən və bilən Allah özü Nil çayındaki timsahları yaratmış olsayıdı, sizi xəlq edənə lənətlər yağıdırardı. İtil mənim gözüm-dən, rəzil məxluq!

K e ş i ş. Sən bu caniyə bax, bunun qüruruna bax!

M o o r. Xeyr! Mən indi qürurla danışacağam! Get, bizə ölüm-dirim qərarı hazırlayan hörmətli məhkəməyə söyle: mən yuxu və qaranlıqla əbir olub, nərdivana dırmaşan oğru deyiləm. Şübhəsiz, zaman gələcək və mən öz əməllərimin cavabını Allah divanı qarşı-sında verəcəyəm. Amma Allah qəyyumları ilə danışmaq belə istə-mirəm. Get, onlara söyle, mənim sənətim cəzadır, fikrim intiqam. (*Üzünü keşidən çevirir.*)

K e ş i ş. Deməli, sən iltifat və mərhəmətdən imtina edirsən. Olsun. Söhbətin bitdi? (*Dəstəyə müraciət edir.*) İndi siz qulaq asın, görün ədalət məhkəməsi mənim dilimlə sizə nə deyir: siz əgər elə bu saat, elə buradaca bu məlun canının əl-qolunu sariyib ədalət məhkəmə-sinə təslim etsəniz, sizin bütün günahlarınız bağışlanacaqdır. Müqəd-dəs kilsə sizi, azmiş quzularını ana məhəbbəti ilə öz ağuşuna basa-caq və hər birinizə də yaxşı vəzifələr veriləcəkdir. (*Təntənə ilə gülümsü-*

nür.) Hə, necədir? Döşünüzə yatırı? Ay həriflər? Cəld olun! Sarıynı onun əl-ayağını, onda hamınız azadsınız!

M o o r. Siz eşitdinizmi? Anladınızmı? Bəs nə üçün gözləyirsiniz? Nə fikirdəsiniz? Kilsə sizə azadlıq təklif edir, axı siz onun əlində əsirsiniz! O, sizə həyat vəd edir, halbuki siz ölümə məhkumsunuz. O, sizə vəzifə və rütbə vəd edir, halbuki siz bu mühasirəni yarib çıxsanız belə, daim qismətiniz təqib, rüsvayçılıq və lənət olacaq. O, sizi Allahla barışdırmaq istəyir, halbuki siz çoxdan onun qəzəbinə düşcar olmusunuz və hamınız cəhənnəmə gedəcəksiniz. Bütün bunlardan sonra siz tərəddüd edir və nəyi isə gözləyirsiniz? Məgər cənnətlə cəhənnəm arasında hansı yolu intixab etmək bu qədər çətindir? Keşiş əfəndi, bunların başına yenə ağıl qoyun!

*K e ş i ş. Canım, bu, dəli olub-nədir? (*Ucadan*) Olmaya, qorxurunuz ki, mənim dediklərim sizi diri-dir tutmaq üçün bir tələdir? Özünüz oxuyun: budur, bu da sizin bağışlanmağınız haqqında fərman. (*Kağızı Şveytserə verir.*) Hə, nə oldu? Yenə bir şübhəniz var?*

M o o r. Baxın! Daha nə istəyirsiniz? İmza, möhür – bu elə bir mərhəmətdir ki, həddi-hüdudu yoxdur! Bəlkə, qorxursunuz ki, onlar öz sözlərindən qaçsınlar? Qorxmayın! Siyaset xatırınə onlar vədə xilaf çıxmazlar. Yoxsa gələcəkdə kim onlara inanar? Danışmağa onlar necə dil tapa bilər? Mən öz başımdan keçərəm ki, onların təklifi səmimidir. Onlar bilir ki, sizi yoldan azdırın mənəm. Onlar sizi müqəssir bilir və işlədiyiniz cinayətləri ancaq cavənlilik hesab etməyə hazırlırlar. Onlara tək mən lazımmam. Cəza təkcə mənə veriləcəkdir. Belədirmi, keşiş əfəndi?

K e ş i ş. Bu dil ki bunda var, şeytanı da yoldan çıxardar. Elədir, əlbəttə, elədir! Yox, bu gədə məni aşkar dəli eləyəcək!

M o o r. Necə? Siz yenə cavab verməyirsiniz? Yoxsa siz xəyal edirsiniz ki, silah gücünə mühasirəni yarib çıxa biləcəksiniz? Ətrafa baxın! Baxın! Bu, xam xəyaldır! Çocuqluqdur! Mənim döyüşdən zövq alduğımı görüb siz də qəhrəmanlar kimi ölmək istəyirsiniz? Belə fikirləri başınızdan çıxarın! Siz Karl Moor deyilsiniz! Kəndir cəllad əlində ölüm vasitəsi olduğu kimi, siz dinsiz alçaqlar da mənim böyük planlarım üçün bir vasitə, bir alətsiniz! Oğrular qəhrəmanlar kimi həlak ola bilməzler! Oğrular üçün yaşamaq qazancdır. Onlar yaşamalı və hər dəqiqə ölüm qorxusu ilə əsməlidirlər. Onların şeypurları meşəni bürümüştür, eşidirsinizmi? Nə oldu? Yenə qət edə



bilmeyirsiniz? Siz sersəmləmiş, ya dəlimi olmuşunuz? Nə etdiyinizi düşünün. Məni yaşatdığınız üçün sizə “sağ olun” deməyəcəyəm! Sizin fədakarlığınız mənər ar gəlir!

K e ş i ş (*böyük heyratlə*). Mən, yəqin, dəli olacağam! Buradan tez qaçsam yaxşıdır. Belə də iş olar?!

M o o r. Bəlkə, siz ehtiyat edirsiniz ki, birdən özümü öldürərəm, məni diri ələ vermək şərti pozular? Qorxu əbəsdir, uşaqlar! Budur, baxın, mən öz xəncərimi, tapançalarımı və dar gündə dadıma çata bilən bu zəhər şüşəsini də atıram. İndi mən o qədər gücsüzəm ki, öz canıma belə qəsd edə bilmərəm. Necə? İndi də mi qətiyyətiniz çatmir? Bəlkə, məni sarıyarkən sizə müqavimət göstərəcəyimdən qorxursunuz? Baxın, mən sağ əlimi bu palid ağacına bağlayıram, indi mən büsbütün köməksizəm, bir uşaq belə mənim öhdəmdən gələ bilər. Deyin! Dar gündə öz atamanına əl qaldıran birinci kim olacaq?

R o l l e r (*sonsuz həyəcanla*). Heç kim! Cəhənnəmin odları bizi on halqa içərisinə alıb mühasirəyə salsa da, heç kim! (*Qılınçını yelləyir.*) Kimdə qeyrət varsa, atamanı xilas etsin!

Ş v e y t s e r (*əlindəki fərmani cirib keşisin üzünə çırpur*). Azadlıq fərmanını – öz güllələrimiz verəcəkdir! Rədd ol, qurumsaq! Get səni göndərən senata bildir: Karl Moorun dəstəsində bir nəfər də xain tapılmadı. Atamanı xilas edək, xilas edək!

H a m ı (*səs-küylə*). Xilas edək, atamanı xilas edək!

M o o r (*irəli çıxaraq, sevinclə*). İndi biz azadlıq, dostlar! İndi mən hər yumruğumda bir ordu qüvvəsi duyuram! Son damla qanımıza qədər təslim oldu yoxdur! Ya ölüm, ya azadlıq!

Hücum şeypurları çalınır, gurultu artır.

H a m ı siyirməqilinc döyüşə atılır.

Üçüncü pərdə

BİRİNCİ SƏHNƏ

A m a l i y a bağda oturub ud çalır.

A m a l i y a. Nəcibdir, mələkdir, gəncdir, incədir,
Bütün cavanların o, əlasıdır;
Qısaca baxışı, aydın nəzəri
Sanki, dalgalarda gün ziyasıdır.

Onun qucağında qanım qaynadı,
Qüvvətlə, od kimi dəyidik döş-döşə.
Ləb ləbi axtardı... qaraldı gözüm,
Az qaldı yapışın ürəyim ərşə.

Busədə səadət, ağır əzab var!
Od oda şığıyır, sanki, cəng olur.
Sanki, ərgənündən qopan iki səs
Bəzən qovuşaraq bir ahəng olur.

Busələr axdıqca axdı, kükrədi,
Dodaqlar, yanaqlar şəfəqə döndü.
Yer göyə qarışıb elə coşdu ki,
Aləm gözümüzə ümman göründü.

O yoxdur, çağırma gəl nahaq yerə,
Göz yaşı axıdib yanmaq əbəsdir!
Bütün bu gözəllik mənə deyir ki,
O yoxdur, inləyib anmaq əbəsdir!



Frans gelir.

Frans. Yenə buradasan, şıltaq gözəl, xəyalpərəst mələk? Şən ziyaftimizi gizlicə tərk etdin, qonaqların nəşəsini pozdun.

Amaliya. Bu məsum nəşələrin pozulduğuna heyif silənirəm. Ancaq sənin qulaqlarında nəşə və ziyaftət sədaları deyil, atanın dəfn mərasimində, onun qəbri üstündə ruhuna oxunan dualar səslənməli idi.

Frans. Bu tənə, bu töhmət nə vaxt sənin dilindən düşəcək? Ölənləri burax, qoy öz qəbirlərində rahat yatsınlar, sən dirilərə zövq ver! Mən gəlmışəm...

Amaliya. Tezmi gedəcəksən?

Frans. Aman Allah! Bu soyuq rəftardan, bu qaş-qabaqdan əl çək, sən məni incidirsən, Amaliya! Mən gəlmışəm, sənə deyim ki...

Amaliya. Deyəsən ki... Frans fon Moor dövlətli bir qraf olmuşdur, eləmə?

Frans. Bəli, sən yanılmırsan. Mən bunu bildirmək üçün gəlmışəm. Qoca Maksimilian öz babalarının sərdabəsində yatır. Burada ağa mənəm. Lakin mən tam mənəsi ilə ağa olmaq istərdim, Amaliya. Özün yaxşı bilirsən ki, sən bizim evimizdə kim olmusan? Atam səni bu evdə öz qızı kimi böyütmüşdür, qocanın sənə göstərdiyi məhəbbət onun ölümündən sonra yenə baqi qalır. Güman edirəm ki, sən bunu heç bir zaman unutmayacaqsan?

Amaliya. Heç bir zaman, heç bir zaman! Belə sən ziyaftılər içərisində bunu kim unuda bilar?

Frans. Atamın məhəbbəti üçün sən gərək oğulların xəcalətin-dən çıxasan. Karl ölüb... Sən heyrət edirsən? Utanırsan? Bəli, mənim söylədiyim fikirdə elə bir cazibə vardır ki, əlbəttə, o ən təkəbbürlü qadının başını gicəlləndirə bilər. Bütün dövlətli, əsilzadə qızların gözü Fransdadır. Amma Fransın gözü yoxsul, köməksiz, yetim bir qızdadır. Frans ona öz ürəyini, öz əlini, öz qızıllarını, saraylarını, bütün dövlətini, varını təklif edir. Hamı Fransa həsəd aparr, hamı Fransın qarşısında tir-tir əsir, Frans isə könülli olaraq özünü Amaliyanın qulu elan edir.

Amaliya. Nə üçün göylərin ildirimləri sənin qara fikirlər gəzdirən başından vurmur, belə xəbis sözər danişan dilini qurutmur? Qatıl! Sən mənim sevgilimi öldürmüsən, nə cəsarətlə düşünürsən ki, Amaliya səni ər adlandıracaq? Sən...

F r a n s. Bu cür qəzəblənməyin, mərhəmətli şahzadə xanım! Bəli, Frans sənin qarşında dəli aşıqlər kimi səcdəyə gəlmir. Frans vurğun cavanlar kimi eşqin şikayətlərini mağaralara, qayalara söyləyib onlarla səs-səsə verməyi də bacarmır. Frans sözünü açıq deyir, əgər ona cavab vermirlərsə, onda o... əmr edəcək!

A m a l i y a. Sənmi əmr edəcəksən, kərtənkələ! Mənəmi əmr edəcəksən? Sənin əmrlərinin cavabında əgər sənə nifrətlə gülərəmsə, onda nə edərsən?

F r a n s. Buna cəsarətin çatmaz. Mən elə bir vasitə bilirəm ki, səni bu inadından dərhal döndərər, – qismətin monastırlar küncü olar!

A m a l i y a. Afərin! Bu, gözəl fikirdir! Monastır küncü məni bu murdar kərtənkələnin üzündən qurtarar. Orada mən öz günlərimi Karlın fikri, xəyalı ilə asudə keçirərəm. Bu fikri alqışlayıram. Qoy qismətim monastırlar olsun!

F r a n s. Bəs belə! Ha-ha!.. Ehtiyatlı ol! Sən mənə əzab vermək elmini öyrətmisən. Məndən yaxa qurtara bilməyəcəksən. Mən daim yanında olacaq, odlu işgəncə ilahələri kimi səni odlara yaxıb sevimli Karlını sənin qəlbindən və beynindən çıxarıacağam. Fransın müdhiş siması, sənin sevgilinin surəti ardında gizlənəcək, nağıllardakı xəzinə güdən əjdahalar kimi onu güdəcəkdir. Mən səni saçlarından sürüyə-sürüyə kəbin kəsdirməyə aparacağam! Qılınc gücünə səndən izdivac əhdilə alacağam! Sənin qızlıq yatağını hücumla fəth edəcəyəm! Üzünə tutduğun bu həya pərdəsini mən öz təkəbbürümlə parça-parça edəcəyəm.

A m a l i y a (*ona sillə vurur*). Hələlik bunu məndən cehiz qəbul et!

F r a n s (*hiddətlə*). Ah, bunun əvəzini yüzqat vermək mənə borc olsun. Mənim zövcəm – yox, sən buna layiq deyilsən! Kənizim, cari-yəm olacaqsan! Küçəyə çıxanda namuslu kəndli qızları səni barmaqla göstərəcəklər. Olsun! Dişlərini qıca! Kinli baxışlarını məni məhv et! Qadın qəzəbi mənə ləzzət verir. Bu qəzəb səni daha da gözəlləşdirir, mənim isə həvəsimi artırır! Gedək, sənin şıltاقların mənim qələbəmə cah-calal verir, zorla qazandığım nəşəni dərinləşdirir. Gedək, mən ehtiras odunda yanıram! İndi, elə bu saat mənim-lə gedəcəksən. (*Onu zorla çəkib aparmaq istəyir*)

A m a l i y a (*onun boyнuna sarılır*). Bağışla məni, Frans! (*Frans onu qucaqlamaq istəyir, Amaliya onun qılıncını qızından dartıb cəld geri çəkilir*.)



Görürsənmi, yaramaz, indi mən sənə yaxşıca divan tutaram. Məni qadın görüb, aciz sanırsan! Qəzəbi coşmuş qadın amansız olur! Əgər murdar təmasla məni ləkələməyə cəsarət etsən, bu polad sənin şəhvətli ürəyini həmin dəqiqə parçalayacaqdır! Əmimin ruhu mənim qollarıma qüvvət verir. Canını istəyirsənsə, qaç qurtar! (*Onu qovur.*) Ah, ürəyim sakit oldu! Nəhayət, azad nəfəs ala bilərəm, – mən qolumda pəhləvan qüvvəti, qəlbimdə, balalarını oğurlayan adam dalınca qaçan dişi aslan hiddəti duydum. O, monastırımı dedi? Bu gözəl fikir üçün təşəkkür edirəm! Nakam məhəbbət üçün yer tapıldı? Monastır və müqəddəs xaç nakam məhəbbətin pənahı olacaqdır. (*Getmək istəyir.*)

H e r m a n qorxa-qorxa daxil olur.

H e r m a n. Freyleyn Amaliya! Freyleyn Amaliya!

A m a l i y a. Bədbəxt insan! Sən nə üçün mənim rahatlığını pozursan?

H e r m a n. Ürəyimdə ağır bir dərdim var. Məni cəhənnəmə sürükləməzdən əvvəl onu açmaq istəyirəm. (*Onun qarşısında diz çökür.*) Əfv edin! Əfv edin! Mən sizə qarşı insafsız hərəkət etmişəm, freyleyn Amaliya!

A m a l i y a. Qalx! Get buradan! Mən heç bir şey eşitmək istəmirəm. (*Getmək istəyir.*)

H e r m a n (*onu saxlayır*). Yox! Dayanın, Allah xatırınə! Allahı sevirsinizsə, dayanın! Siz hamısını bilməlisiniz!

A m a l i y a. Artıq söz lazım deyil! Mən səni əfv edirəm! Get, Allah amanında ol!

H e r m a n. Heç olmasa, bir kəlmə! Mənim bir sözüm sizin sakitliyınızı qaytara bilər!

A m a l i y a (*döñüb heyrətlə ona baxır*). Nə danışırsan, əzizim? Yerdə, ya göydə elə bir adam tapılarmı ki, mənim sakitliyimi özümə qaytarsın?

H e r m a n. Mənim bircə kəlmə sözüm bunu edə bilər. Qulaq asın!

A m a l i y a (*şəfqətlə onun əlindən tutur*). Allah bəndəsi, sənin bircə kəlmə sözün əbədiyyət qapılarını necə aça bilər?

H e r m a n (*qalxır*). Karl sağdır!

A m a l i y a (*qışqırır*). Zavallı insan!

H e r m a n. Bəli, sağdır. Bir söz də deyim... Sizin əminiz...

A m a l i y a (*onun üstünə gedir*). Sən yalan deyirsən!

H e r m a n. Sizin əminiz...

A m a l i y a. Karl hələ sağdır?

H e r m a n. Əminiz də sağdır. Məni ələ verməyin! (Tələsik gedir.)

A m a l i y a (uzun müddət donub yerində qalır, sonra onun ardınca cumur.)

Karl sağdır!

İKİNCİ SƏHНӘ

Dunay yaxınlığında bir yer. Qaçاقلар dağın ətəyində, ağacların altında uzanmışlar. Yamacda atlar otlayır.

M o o r. Burada bir qədər uzanım. (Yerə sərilir.) Çox yorğunam. Boğazım lap quruyub.

Ş v e y t s e r sezilmədən yox olur.

İstəyirdim xahiş edəm ki, bu çaydan bir içim su gətirəsiniz, amma siz məndən artıq yorulmusunuz.

Ş v a r t s. Tərs kimi tuluqlarda bir damcı da olsun şərab qalmayıb.

M o o r. Görün taxıl zəmiləri nə gözəldir! Ağaclara baxın, bəhrənin ağırlığından ikiqat olmuşdu. Üzüm tənəkləri salxımlarla doludur.

Q r i m m. Məhsul bu il yaxşı olacaq.

M o o r. Eləmi? Qoy olsun. İnsan oğlu bir parça çörək üçün ağır zəhmətlərə qatlaşır. Bu bərəkət torpağı suvaran qan-tərin bircə damlaşrı müqabılındə yenə halaldır. Qoy, heç olmasa, bu bir damlanın haqqı itməsin. Bircə damlanın... Lakin gecə qəflətən dolu vurub bu məhsulu tələf edə bilər.

Ş v a r t s. Çox ola bilər. Biçinqabağı məhsulun hamısı bircə anda əldən gedər.

M o o r. Mən də onu deyirəm – tələf olar, əldən gedər. Yəni burada təəccübü nə var ki? İnsan, – dərin kamalı və zəkası ilə Allaha bərabər olan bu gözəl məxluq, nə kamalın, nə də zəkanın səmərəsi ni görmürsə, nə üçün də onu qarışqaya bənzədən əməllərin bəhrəsini götürməlidir? Ya bəşərin qisməti, taleyi belədir?

Ş v a r t s. Nə deyim, vallah, onu biliyəm ki, bilmirəm.

M o o r. Yaxşı deyirsən və yaxşı da eləyirsən ki, insanın kəlləsini çatladan işlərin mahiyyətini dərk etməyə çalışırsan. Mehriban



dostum! Əziz qardaşım! İnsanlara baxıram, onların gah xirdaca arılar kimi şirə gəzdiklərinə, gah da nəhəng fikirlər yürüdüklərinə, gah aciz həşərat kimi vurnuxub süründüklərinə, gah da ülvi, ilahi məqsədlərə can atlığına – baxıram onların səadət adlanan fərari dalınca necə çapdıqlarına tamaşa edirəm – məni heyvət alır. Bu əcaib yürüşdə kimi ümidiyi ata, kimi uzunqulağa, kimi də öz ayaqlarına bağlayır. Həyat qəribə bir bəxtəbəxt oyundur! Adamların çoxu düzələk və qüdsiyət, savab iş və xeyir əməl sözlərini dilində gəzdirir, əllərini isə vəhşi bir ehtirasla, tələsə-tələsə tez bu uduş qutusuna salmağa çalışırlar... Nəticədə isə bomboş kağız çıxardırlar. Sən demə, uduş bileti yerli-dibli yox imiş. Bu, bir ehtimal, yalana bənzər bir ehtimal imiş. Eh, qardaşım, belə tamaşadan sonra adam qəhqəhə ilə gülmək, hönkürtü ilə ağlamaq, ağlamaq istəyir!

Şvars. Günəş nə ehtışamla batır!

Moor (*dalğın baxışları*). Sanki, böyük bir qəhrəman ölürl! Adam onun qarşısında diz çökmək istəyir.

Qrimm. Deyəsən, mənzərə sənə çox təsir edir?

Moor. Hələ uşaqkən mən belə yaşamaq və belə ölmək xəyalı ilə yaşayırdım. (*Gizli bir iztirabla*) Körpə xəyalı imiş!

Qrimm. Söz yox!

Moor (*şlyapısını gözüntün üstünüə çəkir*). O vaxtlar... Məni tək buraxın, dostlar!

Şvars. Moor! Görün bir bənizi necə də dəyişdi.

Qrimm. Lənət şeytana! Ona nə oldu, ax? Həli pozuldu?

Moor. O vaxtlar axşamdan dua etməyi unutsayıdim, səhərə qədər gözümə yuxu getməzdi.

Qrimm. Dəli olmusan-nədir? Bu nə uşaq oyunudur?

Moor (*başını Qrimmin sinəsinə qoyur*). Qardaşım, qardaşım!

Qrimm. Nə eləyirsən? Rica edirəm, uşaq olma!

Moor. Ah, kaş yenidən uşaq ola biləydim!

Qrimm. Tfu, tfu!

Şvars. Özünə toxtaqlıq ver! Bir bu gözəl mənzərəyə bax, gör nə sakit axşamdır.

Moor. Elədir, mənim dostlarım. Dünya gözəldir!

Şvars. Bax bunu doğru dedin!

Moor. Torpaq bərəkətlidir!

Qrimm. Düzdür, düzdür! Bax indi xoşuma gəldin!

M o o r (*başını aşağı salır*). Mən isə bu füsunkar dünyada ən iyрenc adam, bu gözəl torpaqda ən çirkin məxluqam.

Q r i m m. Xataya düşmədik!

M o o r. Ah, mənim məsum günlərim, mənim məsum dəmlərim! Baxın. Bütün ətraf bahar günəşinin mehriban şüaları ilə isinir! Nə üçün təkcə mən göylərin bəxş etdiyi naz-nemətdən məhrumam? Hami xoşbəxtir, bütün varlıq bir ahəng və asayış içində bərqərardır! Kainat, sanki, mehriban bir ailədir, orada, ərşi-əlada isə ona başçılıq edən bir ata var! Lakin o, mənim atam deyil! Mən rədd edilmiş, onun sadiq övladları cərgəsindən qovulmuşam! "Övlad" kəlməsini, bu şirin sözü mən bir daha eşitməyəcəyəm, heç vaxt sevgilimin xumar baxışını, sadiq dostumun hərarətli ağuşunu görməyəcəyəm. Heç vaxt! Heç vaxt! (*Dəhşətlə geri çəkilir*). Qatillərin, əfi ilanlarının arasında, dəmir zəncirlərlə, şər əməllərlə bağlanmış halda, günahın qıl körpüsündən səndələyərək mən fəlakət uçurumlarına yuvarlanıram – Abadonna kimi çıçəklənən xoşbəxt həyat içərisində hönkür-hönkür ağlayıram!

Ş v a r t s (*o biri qaçaqlara*). Başa düşmürəm! Heç vaxt onun belə hala düşdüyüünü görməmişəm!

M o o r (*kədərlə*). Ah, kaş mən ana bətninə dönə bileydim! Kaş mən anadan dilənçi doğulaydım! İlahi, nə olardı məni adı bir muzdur yaradaydın! Səndən özgə bir təmənnəm olmazdı. Səhərdən-axşama kimi qan-tərin içində zəhmət çəkərdim! Bu tərin bahasına, bəlkə, mənə də yorulanda şirin yuxu... dərdlənəndə acı göz yaşı nəsib olaydı!..

Q r i m m. Bax belə! Tutması, deyəsən, qurtarır.

M o o r. Zaman vardi, göz yaşlarım rəvan çeşmələr kimi axardı! Ah, mənim məsud günlərim! Sən ey doğma yurdum, siz ey yaşıl yamaclar, dalğın çöllər! Körpəlikdə keçirdiyim nəşəli günlər! Heç bir zaman, heç bir zaman siz geri dönməyəcəksiniz! Ey sabah nəsimi, sinəmdə yanın qızmar odları söndürmək üçün sən bir daha üstümdən ötməyəcəksən! Əlvida! Hamınıza əlvida!

Ş v e y t s e r əlində su ilə dolu olan şlyapa gəlir.

Ş v e y t s e r. İç, ataman! Su, nə su. Sərin – buz kimi.

Ş v a r t s. Niyə qanına qəltan olmuşan? Nə eləmisən?

Ş v e y t s e r. Yaman maymağam. Az qalmışdı qol-qabırğamı sindirəm. Bu çınlıllı təpədən çaya enirdim... Birdən nə isə ayağı-min altından qaçıdı, kəlləmayallaq aşağı yuvarlandım. Yavaş-yavaş



özümə gələndə bir də görürəm böyrümdən göz yaşı kimi duru su axır. Dedim naħaq yumbalanmamışam, su atamanın xoşuna gələcək.

M o o r (*şlyapanı qaytarır və onun üzünü silir*). Sil, yoxsa Bohemiya zabitlərinin alhnına vurduğu yaralar görünmür. Qəşəng sudur! Bu çapıqlar sənin yaraşıçındır.

Ş v e y t s e r. Alnimda hələ otuz çapıqlıq da yer var.

M o o r. Amma çətin vuruşdan çıxdıq, uşaqlar, həm də təkcə bir adam itirdik. Mənim Rollerim qəhrəman kimi həlak oldu. Əgər mənim yolumda ölməsəydi, ona mərmərdən böyük bir abidə qoyardılar. Qoy bu sizin təsəlliniz olsun! (*Gözlərini silir*.) Bəs düşmən tərəfdən neçə adam tələf olub?

Ş v e y t s e r. Yüz almış piyada, doxsan üç atlı, qırx da nişançı – cəmi üç yüz nəfər...

M o o r. Bir nəfərin əvəzində üç yüz nəfər! Sizin hər birinizin yolunda bu başı qurban verməyə hazırlam. (*Papağını çıxarıır*.) Budur, mən qılıncımı qaldırıram. Vicdanıma and içirəm ki, heç vaxt sizdən ayrılmayacağam.

Ş v e y t s e r. And içmə! Bəlkə, sənin bəxtin özgə oldu, peşman olub geri qayıtdın.

M o o r. Rollerimin qəbrinə and içirəm ki, mən heç vaxt sizdən ayrılmayacağam!

Kosinski gəlir.

K o s i n s k i (*kənara*). Dedilər ki, mən onları buralarda tapa bilərəm. Oho! Bu adamlar kim ola? Yoxsa onlar özüdür? Nə yaxşı olardı. Bəli, bəli, elədir ki var. Bir dindirim, görüm.

Ş v a r t s. Dayan! Kimsən?

K o s i n s k i. Bağışlayın, ağalar! Bəlkə, deyirəm, yanılmışam?

M o o r. Əgər yanlışmamısa, biz kim olmalıyıq?

K o s i n s k i. Mərd igidlər!

Ş v e y t s e r. Mərd olduğumuzu məgər sübut etməmişik, ataman.

K o s i n s k i. Mən mərd igidlər axtarıram ki, ölümün gözüne dik baxır, təhlükəni əl ilanı kimi oynadır, azadlığı isə həyatlarından üstün tuturlar. Elə igidlər ki, adları çəkiləndə yoxsullar, məzлumlar sevinir, güclülər zağ-zağ əsir, zalimlər isə meyit kimi ağarır.

Ş v e y t s e r (*atamana müraciətlə*). Bu qoçaq xoşuma gəldi. Bura bax, dostum! Axtardığın adamları tapmisan.

K o s i n s k i. Deyəsən, elədir! Elədirsə, deməli, dostlarımı, qardaşlarımı tapmışam. Tez olun, öz atamanınızı, o mərd insanı, şanlı qraf fon Mooru mənə göstərin.

Ş v e y t s e r (*onun əlini sıxıb hərərətlə*). Ey cavan, bu gündən sən bizim dostumuzsan!

M o o r (*yaxınlaşaraq*). Atamanı heç görmüsənmi?

K o s i n s k i. O sənsən! Simandan görünür! Səni görən özgəsini axtararmı? (*Uzun-uzadı diqqətlə ona baxır.*) Mən həmişə həsrət çəkmişəm ki, Karfagen xarabalıqlarında oturan və gözlərindən nifrat saçılıan igidi görüm. Mən arzuma çatdım.

Ş v e y t s e r. Zirək oğlanıdır!

M o o r. Səni mənim yanımı gətirən nədir?

K o s i n s k i. Ah, qara taleyimdir, ataman. Gəmim həyat dənizinin qorxunc dalğaları içinde daşa toxunmuş, bütün ümidi və xəyalları qərq olmuş, mənə ancaq acı xatirələr qalmışdır. Bu xatirələr məni dəli etməsin deyə, diyarbədiyar düşüb fikrimi dağıtmışa çalışıram.

M o o r. Allahın əlindən şikayət edənlərin biri də artdı. Danış!

K o s i n s k i. Mən əsgərliyə getdim. Burada da məni bədbəxtlik basdı. Hindistan səfərində gəmimiz qayalara çırılıb parça-parça oldu. Yenə kamsız arzular mənə yoldaş oldu! Nəhayət, bir neçə yerdə sənin işlərin haqqında – onlar deyən kimi, tutduğun “cinayətlər” barəsində eşitdim, otuz ağaç yol ötüb qəti qərarla buraya gəldim ki, əgər qəbul etsən, sənin dəstəndə xidmət edim.

Ş v e y t s e r (*yerindən sıçrayır*). Afərin! Afərin! Qoy Rollerin ruhu şad olsun, onun yeri boş qalmayacaqdır. Bu qoçaq bizim dəstəmizə yaraşan oğlanıdır!

M o o r. Adın nədir?

K o s i n s k i. Kosinski.

M o o r. Kosinski? Heç bilirsənmi ki, uşaq oyunu çıxardır, mühüm bir işi ağılsız bir qız kimi zarafat hesab edirsən? Sən burada güman etdiyin kimi kos-kos, yaxud gizlənpaç oyunu oynamayacaqsan!

K o s i n s k i. Bilirəm, dediyiniz sözlərin mənasını da anlayıram. Mənim cəmi iyirmi dörd yaşım var, lakin həyatın hər üzünü görmüşəm, qılınc cingiltisini, gülə viylitüsünü çox eşitmışəm.

M o o r. Beləmi, oğlan? Deməli, qılınc oynatmayışı ona görə öyrənmisən ki, bir qızıldan ötrü yol kəsib adam öldürəsən, bıçağını



aciz qadınların kürəyinə sancasan? Uzaq, uzaq buradan! Sən dayə hədəsindən qorxub qaçmisan!

S v e y t s e r. Nəyə görə, ataman? Nə fikirdəsən? Yoxsa sən bu pəhləvanı geri qaytarmaq istəyirsən? Buna baxanda adam deyir ki, indi marşal Saksonskini çömcə ucuna alib Qanq çayından da o yana atacaq.

M o o r. Boş xülyaların boşça çıxdığı üçün bura gəlmisən ki, dələduzluq edəsən, adam öldürəsən? Adam öldürmək! Bu sözün mənasını anlayırsanmı, oğul? Çöldə bir lalə üzəndə sən gedib rahat yata bilərsən. Lakin vicdanı insan qanı ilə...

K o s i n s k i. Məni istədiyin adamı istədiyin kimi edam etməyə göndər, mən vicdanla məsuliyyət daşımağa hazırlam.

M o o r. Necə? Hiyəmi işlədirsən? Mənə yaltaqlanıb, tərif deyib qılığıma girməkmi fikrindəsən? Nə bilirsən ki, mən özüm gecələr qorxunc yuxular görmürəm, anbaan əlimi bu dünyadan üzüb ölüm yatağına düşmürəm? Sən vicdan ağrısı doğuran və məsuliyyət tələb edən çıxmu işlər görmüsən?

K o s i n s k i. Düzdür, çox iş görməmişəm! Amma, hər halda, elə sizin yanınıza gəlməyim, nəcib qraf...

M o o r. Bəlkə, sənin mürəbbiyən sənə Robin Qud macərasını oxutdurub – belə ehtiyatsız dələduzları sürgünə göndərmək azdır! Bəlkə, o, sənin ağılını yerindən oynadıb, qəlbinə şöhrət zəhəri yeritmişdir? Sən, ehtimal ki, rütbə və şan-şövkət xəyalindasan? Yanğın və talan vasitəsilə ad çıxartmaq istəyirsən? Sən, şöhrət düşkünü, bil ki, əbədiyyət çələngi qatillər, talançılar üçün toxunmur! Qarət və quldurluğun sonu şöhrət deyil, təhlükədir, rüsvayçılıqdır, lənət və ölümdür. Təpənin başındakı o dar ağacını görürsənmi?

S p i g e l b e r q (*hırslı var-gəl edərək*). Ah, nə axmaq iş görür! Zəhləm getdi! Çox axmaq rəftar edir! Yox, mən başqa cür edərdim.

K o s i n s k i. Mən ölümdən qorxmuram. Dar ağacından nə üçün qorxmaliyam?

M o o r. Əhsən! Buna söz ola bilməz! Görürəm ki, məktəbdə yaxşı oxumusan, Senekanı da əzbərdən bilirsən. Amma nə çıxsın ki, əziz dost, bu kəlamlarla sən həssas təbiəti aldada bilməyəcəksən, dərdin, əzabın iti neşərini kütləşdirməyəcəksən. Düşün, yaxşı düşün, oğlum! (*Onun əlindən tutur*.) Mənim ata məsləhətimi dirlə və düşün; əgər qarşıda səni bircə an da olsun sevinc gözləyirsə, tələsmə, uçuruma atıl-

mazdan əvvəl onun dərinliyini ölç... Vaxt gələr, gözünü açıb ayılsan, onda... onda çox gec olar. Sən elə bir yerə gəlib çıxmışan ki, bir addım daha atdinmı insanlıq mühitindən ayrılaqsan. Sonra ya fövqəlbəşər bir varlıq, ya da iblis olmalısan. Bir də düşün, oğlum, əgər harada isə bir ümid qıgilcımı görürsənsə, bizimlə birlik fikrindən daşın. Bu birliyi ya qəzanın hökmü ilə, ya da qəti ümidsizlik üzündən qəbul edirlər. Aldanmaq çox asandır. İnan mənə, ümidsizliyi ruhun qətiyəti bilib aldanmaq çox asandır. Mənə inan və tez bu yerdən uzaqlaş!

K o s i n s k i. Xeyr! Mənim qərarım indi daha möhkəmdir. Madam ki, mənim ricalarım təsirsiz qaldı, onda mənim başıma gələn bəlalara qulaq as, onda özün mənim əlimə xəncər verərsən. Hamınız əyləşin, məni diqqətlə dinləyin.

M o o r. Mən dinləyirəm.

K o s i n s k i. Hamınız bilin, mən Bohemiya zadəganlarındanam. Atamın vaxtsız ölümündən sonra onun mülkünə mən sahib oldum. Behişt misallı bir yer idi, çünkü orada mələksimsə bir qız yaşayırıdı. Gəncliyin lətfəti, göylərin bəkarəti o qızın gözəlliyi, bəzəyi idi. Bunu sizə danışmağın nə mənəsi? Bu sözləri siz başa düşməyəcəksiniz. Siz heç vaxt nə sevmisiniz, nə də sevilmisiniz.

Ş v e y t s e r. Ehtiyatlı ol, ehtiyatlı ol! Ataman od kimi alışdı.

M o o r. Yetər! Mən sənə başqa vaxt – sabah, bu yaxın günlərdə, ya da qanlı bir iş gördükdən sonra qulaq asaram!

K o s i n s k i. Qanlı! Qanlı! Sən gerisinə qulaq as! Həmin dəqiqə ürəyin qana dönəcəkdir. O, kasib bir alman qızı idi. Lakin onun gözəlliyi, onun bir baxışı bütün mənsəb və rütbə fərqlərini dərhal unutdurdu. O, mənim təqdim etdiyim nişan üzüyünü ismət və həya ilə qəbul etdi. İki gündən sonra mən öz Amaliyamı mehrab öündə kəbin kəsdirməyə aparmalı idim.

M o o r yerindən sıçrayıb qalxır.

Qarşidakı səadət və nəşənin xəyalı toy hazırlığı ilə məşğul ikən rəsmi xidmətçi gəlib məni saraya çağırıldı. Getdim. Mənə xəyanətlə dolu bir məktub göstərib, guya, mənim tərəfimdən yazıldığını söylədilər. Bu hiylədən qan beynimə vurdu! Qılıncımı alıb məni zindana atdlar, dünya başıma firlandı.

Ş v e y t s e r. Bu vaxt isə... Danış, danış, mən işin nə yerdə olduğunu duyuram.



K o s i n s k i. Başıma nə qəza gəldiyini dərk etmədən bir ay zindanda qaldım. Amaliyanın fikri məni üzürdü. Çünkü məndən ötrü qorxduğunu bilirdim. Bir gün saray naziri yanına gəlib saxta, mehriban ifadələri ilə məni təbrik etdi. Günahsız olduğumun sübuta yetdiyini söylədi, azadlıq haqqındaki fərmanı oxuyub qılincimi özümə qaytardı. Amaliya deyib zindandan evə çapdım... Amma nə gördüm? Amaliyadan bir nişan belə qalmayıb. Gecənin qaranlığında onu alıb qaçırmışlar. Hara?! Heç kəs heç nə bilmir. Dərhal ürəyimə damdı. Bir xəbər öyrənmək üçün tez şəhərə gəldim. Hami gözünü bərəldib üzümə baxır, amma heç bir söz demirdi. Nəhayət, onu sarayda, gizli barmaqlıq arasında gördüm. Mənə kağız tulladı.

Ş v e y t s e r. Gördünüz, sizə demədimmi?

K o s i n s k i. İlahi, ilahi! Kağızı oxudum! Ona şərt təklif etmişlər: ya mənim ölümümə, ya da knyazın məşuqəsi olmağa razılıq versin. Namus və sevgi arasında keçən uzun və iztirablı mübarizədən sonra qız sonuncunu intixab etmiş... və (*qəhqəhə ilə güllür*) mən də, beləliklə, xilas edilmişəm.

Ş v e y t s e r. Bəs sən nə elədin?

K o s i n s k i. Mən ildirim vurmuş kimi quruyub yerimdə qaldım. Ağlıma gələn ilk fikir “qan!” oldu. Qəlbimdə yaşayan son fikir yenə “qan!” oldu. Qəzəbli halda, ağızından köpük daşa-daşa özümü evə yetirdim, üçağızlı qılinci alıb nazırın evinə soxuldum. Bilirdim ki, aranı düzəldən o cəhənnəm zəbanisi olmuşdur. Yəqin, məni hələ küçədə ikən görübmişlər, yuxarı qalxanda bütün qapılar bağlı idi, mən ora-bura qaçıb o məlunu soruşdum. Hökmdarın hüzuruna gedib dedilər. Ora getdim, məlum oldu ki, yoxdur. Geri döndüm, qapıları sindirib onu tapdım... Lakin xidmətçilərdən beş nəfər gizləndikləri yerdən çıxıb silahımı əlimdən aldılar.

Ş v e y t s e r (*ayaqlarını yerə vuraraq*). Deməli, o, sağ-salamat qaldı, sən də boş-boşuna çıxıb getdin?

K o s i n s k i. Məni yaxalayıb məhkəməyə verdilər, rüsvay etdilər və... fikir verin – xüsusi iltifat göstərib xaricə sürgünə göndərdilər. Mülküm, torpağım nazirə yetişdi, Amaliyam yırtıcı aslan pəncəsində, inilti və göz yaşları içində qaldı. Mənim intiqamım isə zülmün əlində aciz qaldı, yazıq vicdanıma ağır bir yük oldu.

Ş v e y t s e r (*yerindən sıçrayıb qılincını yelləyir*). Bu intiqamı almaq bizə borc olsun, ataman! Yanğın və talan dəmidir.

M o o r (*bu vaxta qədər həyəcanla var-gəl edəndən sonra birdən dayanır. Qaçaqlara*). Mən o qızı görməliyəm. Cəld! Toplanın! Sən bizimlə qalırsan, Kosinski! Tələsin!

Q a ç a q l a r. Hara? Nə üçün?

M o o r. Hara? Hara deyən kimdir? (*Qəzəblə Şveytserə*) Xain, məni ləngitməkmi istəyirsən? Göylərə and olsun ki...

Ş v e y t s e r. Xain? Mənmi? Mən səninlə cəhənnəmin özünə getməyə hazırlam!

M o o r (*onun boyununa sarılır*). Qardaşım! Sən mənimlə gedirsən? O ağlayır, saralıb-solur! Qalxın! Cəld! Hamınız qalxın! Frankoniya torpağına! Bir həftədən sonra biz orada olmaliyiq...

Hamı gedir.



Dördüncü pərdə

BİRİNCİ SƏHNƏ

Qraf Moorun qəsri yaxınlığında kənd mənzərəsi.
Öndə Qaçaq Moor, kənarda isə Kosinski dayanmışdır.

Moor. Get, mənim burada olduğumu xəbər ver. Yadında saxladınmı nə deyəcəksən?

Kosinski. Siz qraf fon Brandsınız, Meklenburqdan gəlirsiniz; mən də nökərinizəm. Arxayın olun, mən öz rolumu yaxşı oynayacağam. Sağlıqla qalın. (*Gedir.*)

Moor. Büklün, dizlərim, doğma vətən torpağı qarşısında təzim edin! (*Diz çökiib torpağı öpür.*) Doğma səmalar! Doğma günəş! Yaşıl yamaclar, geniş düzənlər! Six meşələr, coşqun sellər! Mən sizə ürəyimin həsrətini, eşqini gətirmişəm! Nə səfəlisən, ey vətəninin dağlarından uçub gələn hava! Sən öz xanimanından qovulmuş bədbəxtin yaralı sinəsinə şəfa məlhəmi axıdırsan! Cənnət güşəsi, gözəllik dünyası! Dayan, Karl! Sən qüdsiyyət məbədinə daxil olursan. (*Yaxın gəlir.*) Budur, qəsrin həyətindəki qaranquş yuvaları öz yerindədir! Bu da bağçaya açılan qapı! Burada, bu divarın yanında sən tərlan oynadırdın! Budur, bu çəməndə sən igid İsgəndər olub, Makedoniya qoşunlarını Arbella yaxınlığında hücuma aparırdın, bu ot basmış təpə üstündən sən İran satraplarını geri qovurdun; o dikiñ üstündə isə sənin bayraqın zəfərlə dalgalanırdı! (*Gülümsünür.*) Zavallı! Uşaqlığın baharı andıran qızıl dəmləri, gözəl illəri sənin qəlbində yenidən canlanır. Sən burada nə xoşbəxt idin, nə sonsuz sevinc və nə böyük şadlıq içində yaşayırdın!.. İndi isə öz ümidlərinin, şirin xəyallarının xarabaliğı üstündə dayanmışsan! Bu yerlərdə

sən hörmətli, izzətli, şanlı bir ər kimi gəzməli idin; burada Amaliyanın uşaqlarına baxdıqca, sən öz uşaqlıq illərini xatırlamalı idin; burada, burada sən öz təbəələrindən ehtiram və pərəstiş görməli idin! Lakin iblis məni aldadıb yoldan azdırıldı. (*Diksinir.*) Mən buraya nə üçün gəlmışəm? Azadlığı röyada görən və öz zəncirinin səsinə oyanan bir dustaq duyğusu ilə yaşamaq üçünüm? Yox, mən öz məskənimə qayitmaliyam. Dustaq, günəşin ziyanını unutmuşdu, azadlıq röyası ildirim kimi gecənin qaranlığını kəsdi, ətrafa bir an işiq saçdı. Lakin röya bitdi, ildirim söndü, zülmət isə daha çox qatilaşdı. Əlvida, doğma torpaqlar! Bir zamanlar siz Karlı uşaq görmüşdünüz, o uşaq böyük ümidlərlə yaşayırıdı, o, xoşbəxt idi; indi isə siz onun böyük vaxtını gördünüz, indi onun ümidləri boşça çıxmışdır. (*Cəld döñür, səhnənin dərinliyinə çəkilir, dayanır və həsrətlə qəsrə baxır.*) Amaliya buradadır, bu divarın arxasındadır, onu görmədən, ona heç olmasa bircə dəfə baxmadan getmək? Yox! Mən Amaliyanı görməliyəm. Nə olursa olsun, mən atamı görməliyəm! Ata, ata, oğlun səni görmək üçün gəlir! Çəkilin yolumdan, buxarlanan qara qanlar! Çəkilin yolumdan, ölüm kabusu! Sənin soyuq, donuq və heybətli baxışların qoy bir saat, yalnız bircə saat məni azad buraxın! Amaliya! Ata! Karl sizin yanınıza gəlir. (*İti addımlarla qəsrə təraf gedir.*) Gün ötəndə mənə istədiyin qədər işgəncə ver, gecənin qaranlığında məni təqib et, müdhiş röyalarla qəlbimi parçala! Fəqət bu bircə anlıq nəşəmi zəhərləmə! (*Darvazannın ağızında dayanır.*) Bu nə haldır! Sənə nə oldu, Karl? Mətanətli ol! Qorxu bütün varlığımı sarmış!.. Nə isə ürəyimə dammişdir!.. (*Qəsrə daxil olur.*)

İKİNCİ SƏHNƏ

Qəsrədə şəkil qalereyası.
Qaçaq Moor, Amaliya gəlir.

A m a l i y a. Siz güman edirsiniz ki, bunların arasında onun şəklini tapıb tanıya biləcəksiniz?

M o o r. Şübhəsiz. Onun surəti həmişə gözlərimin önündə olmuşdur. (*Şəkilləri nazərdən keçirir.*) Bu o deyil.

A m a l i y a. Bəli, o deyil! Bu, qrafların ulu babasıdır. Dəniz quldurlarını qırıldığı üçün Barbarossa ona zadəganlıq rütbəsi vermişdir.



M o o r (*yenə şəkillərə baxır*). Bu da o deyil, bu da, o biri də. O bunların arasında yoxdur.

A m a l i y a. Necə? Yoxdur? Yaxşı baxın. Mən elə bildim ki, siz onu tanıyırsınız.

M o o r. Doğma atamı tanıdığım kimi tanıyıram! Onun mehriban təbəssümünü min adamın içərisində seçmək olar. Yox, bu da onun şəkli deyil...

A m a l i y a. Mən heyvət edirəm. Necə? Siz onu on səkkiz ildir görmürsünüz, lakin bununla belə...

M o o r (*cəld, hövlnak*). Bax, bu odur! (*İldirim vurmuş kimi yerində qalır*.)

A m a l i y a. O çox nəcib insan idi!

M o o r (*gözünü şəkildən ayırmayaraq*). Ata, məni bağışla, ata! Bəli, çox nəcib insandır! (*Gözlərini silir*.) Müqəddəs adamdır!

A m a l i y a. Siz, görünür ki, ona böyük ehtiram bəsləmisiniz?

M o o r. Ah, o, nəcib və nadir bir şəxsiyyət idi! Deməli, o artıq sağ deyil?

A m a l i y a. Bəli! Həyatın nəşəsi, sevinci kimi o da bizi tərk edib getdi. (*Onun əlinə toxunur*.) Əziz qraf, bu dünyada səadət çıçək açmadan solur!

M o o r. Bəli, elədir, elədir... Dünyanın dərdini, qüssəsini nə tez duymusunuz? Sizin ki çox olsa, iyirmi üç yaşıınız olar.

A m a l i y a. Bəli, bununla belə, duymuşam. Bu dünyada hər şey dərd və qüssə içinde ölmək üçün yaşayır. İnsan səadətə doğru can atır və onu tapır ki, yenidən itirib həsrət içində əzab çəksin.

M o o r. Siz nə itirmisiniz?

A m a l i y a. Heç bir şey... Hər şey! Heç bir şey.. Gedəkmi, qraf?

M o o r. Siz tələsirsiniz? Orada, o sağ tərəfdəki kimin şəklidir!

A m a l i y a. Sol tərəfdəki onun oğlunun, indiki ixtiyar sahibi qrafın şəklidir. Gedəkmi? Gedək!

M o o r. Bəs o sağ tərəfdəki şəkil?

A m a l i y a. Bağa buyurmaq istəyirsinizmi?

M o o r. Bəs o sağ tərəfdəki şəkil? Sən ağlayırsan, Amaliya?

A m a l i y a cəld çıxır.

O, məni sevir, sevir! Onun bütün varlığı sarsıldı, gözlərindən ixtiyar-sız axan yaşlar qəlbindəki sırrı aşkar etdi. O, məni sevir! Bədbəxt, mən məgər bu sevgiyə layiqəm? Məgər mən burada edam yerinə

gəlmiş bir cani kimi dayanmamışam? Hanı burada, bu taxtın üstündə, onun ağuşunda səadət dəryasına qərq olduğum günlər? Bura mənim atamin qəsri, onun otaqları deyilmiş? (*Atasının şəklinə baxıb daha da pərişan olur.*) Sənsən, sən! Sənin gözlərindən od saçılır! Mən lənətlənmişəm, lənətlənmişəm! Oğulluqdan çıxarılmışam! Mən haradaya! Zülmət gözlərimi qapayırlar. Külə döndərin məni, ey Allahın qəzəb ildirimləri! Onu mən öldürmişəm, mən! (*Qaçır.*)

F r a n s (*dərin fikrə getmiş halda gəlir*). Qov bu surəti! Miskin qorxaq! Nədən qorxursan? Kimin qarşısında titrəyirsən? Bu qraf qəsrimə ayaq basdığı dəqiqədən elə xəyal edirəm ki, cəhənnəmdən göndərilmiş bir casus ardımca düşüb məni addım-addım izləyir. Mən onu nə zaman isə görmüşəm! Onun gündən qaralmış simasında nə isə tanış və əzəmətli ifadə var. Amaliya da ona qarşı laqeyd deyil! O, qrafa həsrətli, xumar baxışlarla çox baxır, halbüki o, adətən, belə səxavətli görünmürdü! Onun gözündən axan yaşın qrafın içdiyi şərab badəsinə necə düşdüyüünü mən öz gözlərimlə gördüm, bəli, onlar mənim arxamda dayansalar da, mən bunu güzgüdə aşkar gördüm. Ayıq ol, Frans! Bütün bunların arasında müdhiş bir fəlakət gizlənmişdir! (*Maraqla Karlin şəklinə baxır.*) Onun uzun qaz boyunu, onun odlu, qara gözləri, hm-hm-hm, qalın qara qaşları. (*Diksinir.*) Mənhus cəhənnəm, bu nə xaldır mənim ürəyimə saldın? Bəli, bu Karldır. İndi onun bütün cizgiləri qarşımıda canlandı. Bu odur! Odur! Geyindiyi əyin-baş onu gizlədə bilməz! Bu odur! Lənətə gəlmiş! (*Qəzəbli, iri addimlarla səhnədə gəzişir.*) Məgər buna görə gecələr yuxunu özürmə haram etdim, qayalar qoparıb, dərin uçurumları doldurdum? Məgər buna görə mən bütün insan heysiyyətinə qarşı çıxdım ki, bu narahat səfil mənim qurduğum hiylələri heçə çıxartsın? Təmkin lazımdır! Təmkin! Kiçicik bir iş qalmışdır! Mən onsuz da boğaza qədər günah dənizindəyəm. Sahildən bu qədər uzaqlaşandan sonra geriye üzmək axmaqlıqdır. Geri dönmək haqqında düşünmək belə artıqdır. İnsaf mənim günahımı bağışlaşdı, müflis olardı, mərhəmət mənə acısaydı, dilənçilik edərdi! Bir yol var: mərd olmaq, irəli getmək lazımdır! (*Zəng çalır.*) Qoy atasının ruhu ilə qucaqlaşın, sonra gəlsin. Ölülər məni qorxutmur. Daniel! Ey! Daniel! Mərc gələrəm ki, Danieli də öz tərəflərinə çəkib mənə sui-qəsd hazırlayırlar? Qoca gözüümə birtəhər görünür.

D a n i e l daxil olur.



Daniel. Nə buyurursunuz, cənab?

Frans. Heç nə. Get, bu qədəhə şərab doldur, tez qayıt!

Daniel çıxır.

Dayan, qoca, gör sırrını necə açıram! Gözlərinin içində elə baxacağam ki, vicdanın dilə gələcək, rəngin ağaracaqdır. O ölməlidir! İki yarında buraxmaq, kənara çəkilib “görək nə olur” deyə uzaqdan baxmaq maymaqlıqdır.

Daniel şərab getirir.

Bura qoy! Gözlərimin içində düz bax! Sənin dizlərin əsir? Gör necə titrəyirsən? Boynuna al, qoca! Nə eləmisən?

Daniel. Heç bir şey, cənab! Öz imanıma və böyük Allaha and olsun ki, heç bir şey!

Frans. İç bu şərabi! Nə? Əlin gəlmir? Cəld söyle! Qədəhə nə tökmüsən?

Daniel. Allah, özün saxla! Necə? Mən qədəhə?

Frans. Zəhər tökmüsən şəraba! Meyit kimi ağarmışan! Etiraf et, al boynuna! Zəhəri sənə kim verib? Qraf, eləmi? Onu sənə qraf-mi verib?

Daniel. Qraf? Ya Həzrəti Məryəm! Qraf mənə heç nə verməyiб.

Frans (*onun yaxasından tutur*). Mən səni qaralanacaq boğacağam, çalsاقlı yalancı! Heç nə verməyiб? Nə üçün həmişə bir yerdə olursunuz? O, sən və Amaliya? Nə barədə piçildəşirsiniz? Hansı sırları, hansı sırları o sənə etibar etmişdir?

Daniel. Allah şahiddir ki, o, mənə heç bir sərr etibar etməmişdir.

Frans. Deməli, gizlədirsin? Məni yolunuzdan götürmək üçün nə kələk qurmusunuz? Hə? Yuxuda ikən məni boğmaq istəyirsiniz? Ya ülgüclə boğazımı üzmək? Yaxud şəraba və şokolada zəhər qatmaq arzusundasınız? Danış, danış! Yoxsa nahar vaxtı məni o dün-yaya göndərmək fikrindəsiniz? Danış! Onsuz da hamisini bilirəm.

Daniel. Əgər sizə yalan deyirəmsə, sabaha sağ çıxmayıм.

Frans. Yaxşı, bu dəfə səni bağışlayıram. Ancaq, yəqin, o, sənə pul verib? Bir dost kimi əlini sixib? Köhnə tanış, dost kimi, eləmi?

Daniel. Heç vaxt, cənab.

Frans. Heç sənə deyibdirmi ki, səni tanıyor? Və elə sən də onu

tanımlı idin? Zaman gələr ki, gözlərin açılar? Nə? Necə? O heç vaxt sənə belə sözlər deməyib?

D a n i e l. Bir kəlmə də.

F r a n s. Deməyib ki, bəzi səbəblərə görə o, özünü gizlədir. Düşməni aldatmaq üçün özgə dona girmək lazımlı olur. O özü üçün intiqam, amansız bir intiqam almaq istəyir?

D a n i e l. O, qətiyyən belə şeylər deməmişdir.

F r a n s. Necə? Qətiyyən deməmişdir? Yaxşı fikirləş... Deməyib ki, o, bizim mərhum qrafı yaxından tanıyardı? Deməyib ki, onu sevir, bir övlad, bir oğlu kimi sonsuz məhəbbətlə sevir?..

D a n i e l. Nə isə ondan buna oxşar bir söz eşitdim...

F r a n s (*rəngi qaçmış*). Deməli, bunu deyib? Doğrudanmı, deyib? Daha nə? Söyləsənə? Deyibdirmi ki, o, mənim qardaşımdır?

D a n i e l (*qayğılı*). Nə danışırınız, cənab? Xeyr! O, bunu deməyib! Ancaq freyleyn Amaliya onu qalereyada gəzdirəndə, – mən orada idim, şəkillərin tozunu alırdım, – o, birdən ildirim vurmuş kimi mərhum qrafın şəkli qarşısında dayandı. Freyleyn Amaliya da şəkli göstərib dedi: “Nəcib insandır!” – “Bəli, bəli. Çox nəcib insandır” deyib qraf xanımın sözlərini təsdiq elədi və gözlərinin yaşını sildi.

F r a n s. Qulaq as, Daniel! Bilirsən ki, mən sənin üçün yaxşı ağa olmuşam; səni yedirmişəm, geyindirmişəm, qocalığına görə çox şeyi sənin üçün keçmişəm.

D a n i e l. Allah köməyiniz olsun! Elə mən də sizə həmişə imanla, sədaqətlə nökərçilik etmişəm.

F r a n s. Mən də elə bu baradə danışıram. Ömründə mənim sözümdən çıxmamışan, çünkü özün yaxşı bilirsən ki, mən nə buyursam, yerinə yetirmək sənin borcundur!

D a n i e l. Can-başla, cənab qraf, Allah deyənə, vicdan tələb edənə xilaf olmayan hər əmri, əlbəttə, yerinə yetirmək borcumdur.

F r a n s. Boş sözdür, boş sözdür! Ütanmırısan? Bu yaşa çatmisan, hələ də uşaq nağıllarına etiqad bəsləyirsən! Səfəh olma, Daniel. Mən sənin ağanam, əgər allah, vicdan deyilən bir şey varsa, onlar mənə qənim olmalıdır.

D a n i e l (*əllərini havada oynadaraq*). Allah eləməsin!

F r a n s. Sənin birinci borcun mənə itaətdir! Bu sözün mənasını düşünürsənmi? Bu itaət borcu naminə sənə əmr edirəm: qraf – bizim bu qonaq – gərək sabaha sağ çıxmasın.



D a n i e l. Allah, özün rəhm elə! Axi nədən ötrü?

F r a n s. İtaət borcunu yada sal! Hər şey üçün sən mənim qarşında cavabdeh olacaqsan!

D a n i e l. Mən? Ya Həzrəti Məryəm! Sən mənə kömək ol! Mən? Mən başıdaşının günahı nədir?

F r a n s. Dastan açma, qoca! Bil ki, mənim əlimdəsən. İntixab et – ya mənim dərin zirzəmilərimin birində qalib acından öz sümük-lərini gəmirəcək, öz suyunla ürəyini söndürəcəksən, ya da halal çörəyini yeyib ömrünü dinc və sakit başa vuracaqsan.

D a n i e l. Bu nə sözdür, cənab? Axi adam öldürüb, sonra dinc və sakit yaşamaq olarmı?

F r a n s. Sualıma cavab ver!

D a n i e l. Heç olmasa, ağ saçlarına rəhm edin!

F r a n s. Hə, ya yox?

D a n i e l. Yox! Allah, sən mənim dadıma yet!

F r a n s (guya getmək istəyir). Yaxşı! Görək Allah dadına necə yetəcək.

D a n i e l (onu saxlayıb qarşısında diz çökür). Rəhm edin, cənab, mənə rəhm edin!

F r a n s. Hə, ya yox?

D a n i e l. Qraf həzrətləri, mənim yetmiş iki yaşım var. Bu vaxta kimi böyükdən-kiçiyə bir adama pislik eləməmişəm. Haram nə olduğunu bilməmişəm, Allahın yolundan çıxmamışam. Mən ömrümün qırx dörd ilini sizin evdə nökərçiliklə keçirmişəm. İndi bu gün-sabahimdər. Məni qoyun təmiz imanla bu dünyadan köçüm. Ah, ağa, möhtərəm ağa! (Hərərətlə onun dizlərini qucaqlayır.) Bu dünyada vardan-yoxdan mənim gümanım öz təmiz imanıma gəlir, əcəl çatan vaxt mənim bu təsəllimi əlimdən almayıñ! Qoyun can üstündə sidq-dillə dua edim, Allah yanında da, bəndə yanında da mənim üzüqara olmağıma gəlin razi olmayıñ. Yox, yox, mənim əziz, qiymətli, istəkli qrafım! Siz buna razi olmazsınız! Yetmiş yaşılı qoca kişinin günaha batmasına razi ola bilməzsınız!

F r a n s. Hə, ya yox! Nə naqqallıq edirsən?

D a n i e l. Bundan belə sizə daha artıq can-başla qulluq eləyəcəyəm! Muzdur kimi qan-tər tökəcəyəm, hamidan tez durub, hamidan gec yatacağam, gecə-gündüz sizə duaçı olacağam, – rəhm Allah, saç-saqqalı ağarmış qocanın duasını yerda qoymaz!

F r a n s. Mənə canfəşanlıq yox, itaət lazımdır. Olan işdirmi ki, edamqabağı cəllad naz-qəmzə ilə məşğul olsun!

D a n i e l. Bəli, bəli, elədir. Axi günahsız bir adamı öldürmək...

F r a n s. Yoxsa məni sorğu-suala çəkmək istəyirsən? Heç balta da cəlladdan soruşarmı ki, nə üçün bu başı üzməlidir, başqasını yox? Gör mən necə rəhmdil və səxavətliyəm: xidməti borcuna görə yerinə yetirməli olduğun bir iş üçün hələ sənə mükafat da təklif edirəm.

D a n i e l. Mən mükafat haqqında yox, sizin xidmətinizdə mömin xristian kimi qalmaq haqqında düşüñürdüm.

F r a n s. Bəsdir çərənlədin! Fikirləşmək üçün sənə bir gün möhələt verirəm. Yaxşı ölç-biç: səadət, yoxsa fəlakət? Eşitdinmi? Anladınmı? Ən böyük səadət, yaxud ən müdhiş fəlakət? Sənə işgəncə verəcək olsam, gərək özüm-özümə heyran qalam!

D a n i e l (*bir qədər düşündükdən sonra*). Dediklərinizin hamısına əməl edərəm, sabah əməl edərəm. (*Gedir.*)

F r a n s. Mükafat onu şirnikdirəcək, bir də ki qoca iman və etiqad yolunda şəhid olanlardan deyil. Bu, yaxşı oldu!.. Nuş olsun, əziz qraf! Belə görünəm ki, bu axşam sizin axır ziyafətiniz olacaq. Hər şey adamın işə hansı gözlə baxmasından asılıdır və axmaq o adamdır ki, öz xeyrini güdməsin. Şərəbi bir şüşə artıq içən ata cuşa gəlir – nəticədə bir adam törəyir: halbüki zəhməti çəkən zaman adam törətmək haqqında çox az düşünür. İndi mən də cuşa gəlmişəm, – nəticəsi isə əksinə olmalıdır, – adam ölməlidir. Bu təsadüfdə idrak və məqsəd adam törətmək işində olduğundan qat-qat yüksəkdir. İnsanların əksəriyyətinin bu dünyaya gəlişi qızmar iyul günəşindən, yumşaq yataqlardan, müştəqim vəziyyəti gözəllikdən, xəlvət qaranlıqdan asılı olur. Əger insanın doğulması heyvanı şəhvətin, boş bir təsadüfun nəticəsidirsə, onun ölümü nə üçün də bizi dəhşətə gətirməlidir? Lənətə gəlmış dayələr, nənələr hələ körpə ikən bizim təsəvvürümüzü müdhiş nağıllarla zədələyir, zəif damarımızı məhşər günü nün mənəhus səhnələri ilə qorxuya salırlar! Onlar bizim yenicə oynayan şüurumuzu cəhalət və mövhumatla elə zəncirləyirlər ki, damarlarımızdakı qan donub buza dönür, ən cəsur qətiyyət sarsılıb öz gücünü itirir! Qətl! Bu sözün dövrəsində əcinnələr, şeytanlar dəstə-dəstə uçurlar! Guya, böyük bir iş olur. Belə fərz edək ki, təbiət yadından çıxarıb bir adam doğurmur: ya doğulan uşağın göbəyini bağlamırlar, yaxud izdivac gecəsi hünər göstərə bilmir – bununla bütün nağıl bitmiş olur! Nə isə vardi – indi isə heç nə yoxdur...



Bu, eynilə o deməkdir ki, heç nə yox idi, heç nə də olmayacaq! İndi ki heç nə yoxdur, deməli, təşvişə düşməyin də mənəsi yoxdur. İnsan çirkdən doğulur, bir müddət çirkab içində çapalayır, sonra çirk doğurur, sonra isə çirkli torpağa dönür və nəhayət, çirkli palçıq olub öz nəvə-nəticələrinin çəkmələrinə yapışır! Budur insan rəvayəti, onun ömür silsiləsi və iyrənc qisməti bundan ibarətdir. Vəssalam. Sənə yaxşı yol, mehriban qardaşım! Qoy vicdan dedikləri o xəstə və bədrəftar müəllim gedib fahışəxanalardakı qarları qovsun, ölüm yatağında can çəkən sələmçilərə işgəncə versin! Mənim qəlbimə o heç vaxt yol tapa bilməyəcəkdir! (*Gedir.*)

ÜÇÜNCÜ SƏHNƏ

Qəsrədə başqa bir otaq.

Qaçaq Moor bir tərəfdən, Daniel isə o biri tərəfdən gəlir.

Moor (*tələsik*). Freyleyn Amaliya haradadır?

Daniel. Cənab! Bu fağır qocanın sizdən bir ricası var, izin verin desin.

Moor. Söylə! Sənə nə lazımdır?

Daniel. Heç bir şey və hər şey, ləp kiçik, həm də çox böyük bir istəyim var. Izin verin, sizin əlinizdən öpüm!

Moor. Yox, mehriban qoca. (*Onu qucaqlayır.*) Sən mənim atam yerindəsən.

Daniel. Əlinizi verin, əlinizi verin, rica edirəm.

Moor. Yox, yox!

Daniel. Gərək əlinizi öpəm! (*Onun əlini altı diqqətlə əlinə baxır və qarşısında diz çökür.*) Əziz, qiymətli Karl!

Moor (*qorxur, özünü ələ alır, laqeyd*). Nə danışırsan, dostum? Mən səni anlamırıam.

Daniel. Nə olar, danın, özünüzü o yerə qoymayın! Yaxşı, yaxşı! Bilirəm ki, siz mənim əziz, qiymətli Karlımsınız! Allah, sənə şükür! Məni bu qoca yaşımda şad elədin. Mən axmaq niyə o saat... Məsləhət Allahındır! Siz gəlib çıxdınız, amma qoca qraf qəbir evinə həsrətlə getdi... Şükür, yenə yurdum boş qalmadı. Sən mənim fərasətsizliyimə bax ki (*alnına vurur*), o saat başa düşməmişəm... Pərvərdigara! Min şükür sənə! Gecə-gündüz ağlaya-ağlaya dua eləmişəm... Şükür

pərvərdigara! Adam gözlərinə inanmır ki, budur, sağ-salamat bura-da, öz əvvəlki otağında dayanıbdır.

M o o r. Bu nə qəribə sözlərdir? Sizə axı nə olub, qızdırımlı deyilsiniz ki? Ya siz mənimlə zarafat etmək xəyalindasınız?

D a n i e l. Daha sözüm yoxdur! Zarafati siz edirsiz. Günah deyilmə qoca nökərinizi ələ salıb oynadırsınız? Bu çapıq... Yadınızda-dırımı? Ay Allah, onda mən nələr çəkdim, qorxudan ürəyimi yedim! Elə o vaxtdan sizi canımdan artıq istəyirdim, amma siz... Böyük bələdan qurtardıq!.. Siz qucağımda oturmuşdunuz... Yadınıza düşür-mü, orada, o dəyirmi zalda deyirəm... Vallah, deyəsən, hamısı yadi-nizdan çıxıb, heç ququ quşu da yadınızda deyil! Ona qulaq asmağı çox xoşlardınız! Heyif o quşdan, düşüb cilik-cilik oldu. Susanna qarı otağı süpürəndə yerə salmışdı. Hə, onu deyirdim, siz əlinizdə bıçaq qucağımda oturmuşdunuz. "Ey-ey" deyib, kimisə hədələyirdiniz. Bir dəqiqliyə sizi yerə qoydum ki, qaćıb atınızı getirim. Deynən ayaqların qırılsın, hara gedirsən? Elə dəhlizə çıxmamış sizin qışqırı-ğınızı eşitdim, elə bil, başımdan qaynar qazan tökdülər. Özümü ota-ğa salanda görürəm siz döşəmənin üstündə, qan da fəvvərə vurub axır. Allah göstərməsin! Ağlım başımdan çıxdı. Üşağı gərək gözdən qoymayasan. Yenə Allahın rəhmi gəldi. Qoluna yox, gözünə batsayı-di, başıma nə daş salardım? Odu-budu, bıçaq, qayçı deyilən şeyi uşağa verməyi tövbə elədim! Elə o olan oldu... Allah üzümə baxdı ki, ağa da, xanım da uzaq yerdə idilər. Mənə böyük dərs oldu, özü də yaxşı qurtardı, yoxsa məni evdən-eşikdən qovardılar! Amma yamanca tərs uşaq idiniz! Allahdan olan kimi, yara tez də sağaldı, amma yeri çapıq qaldı.

M o o r. Sənin danışığından bir kəlmə də olsun anlamadım!

D a n i e l. Guya? O da bir günlər idi. Yeməyə də tərslik edərdiniz. Allahın şirnisini, biskvitini, şirin qoğalını da sizə tovlaya-tovlaya yedirdərdim... Hələ deyin görüm sizi qoca qrafın çal atına mindirib hər dəfə çəməndə gəzdirəndə mənə nə boyun olduğunuz yadınız-dadırımı? "Daniel, – deyirdiniz, – qoy mən böyük oğlan olum, mül-kümüzü idarə etməyi sənə tapşıracağam, hər gün səni özümlə karetdə gəzdirəcəyəm". – "Allah qoysa, deyirdim, təki siz boy-a-başa yetin, Allah canınızı sağ eləsin. Daniel də qocalanda, əgər onu başı-nızdan eləməsəniz, onda sizdən xahiş edərəm kəndin aşağısındakı evi mənə verəsiniz, onsuz da boş qalıb, başımı açıb orada birtəhər



dolanaram". Yaxşı, gülün, gülün! Yəqin, hamısını yadınızdan çıxartmısınız! Qocanı indi tanımaq da istəmirsiniz! Onunla elə soyuq, elə saymazvana danışırınsız ki... Canınız sağ olsun, yenə mənim əziz Karlımsınız. Xətrinizə dəyməsin, düzü, elə o vaxt da bir az yelbeyinliyiniz vardı! Nə olar. Cavan vaxtı hamı elə olur... Amma sonra düzərlərlə!

M o o r (*onun boynunu qucaqlayır*). Elədir. Daniel, hamısını boynuma alıram. Mən sənin Karlınam, sənin yolunu azib itkin düşən Karlınam! Mənim Amaliyamdan danış. O necədir?

D a n i e l (*ağlayır*). Sən ki məni şad elədin, səni görmüm həmişə şad, həmişə xoşbəxt olasan! Yazıq qraf nahaq yerə o qədər göz yaşı tökdü! İndi mən rahat ölürem! Nə dərdim var ki, ağam sağ-salamat öz evinə qayıdıb! Qismət imiş, görüşdük!

M o o r. Görüşdük, boyun olduğumu da vermək istəyirəm! Al bunu, vəfali qoca, çal atın borcunu verirəm. (*Onun ovcuna ağır bir kisə basır*.) Mən səni unutmamışam, köhnə dost!

D a n i e l. Bu nədir? Nə edirsiniz? Bu qədər mənim nəyimə lazımdır? Yəqin, səhv eləmisiniz.

M o o r. Səhv eləməmişəm, Daniel. (*Daniel onun ayaqlarına düşmək istəyir*.) Qalx! Mənim Amaliyamdan danış!

D a n i e l. Allah əvəzini min-min versin! Şükür, ilahi! Amaliyanı deyirsiniz? Heç bilmirəm, yazıq nə edəcək, sevindiyindən qorxuram ağlı başından çıxsın.

M o o r (*tələsik*). O, məni unutmayıb ki?

D a n i e l. Unutmayıb ki? Bu nə sözdür danışırınsız? Sizi unutmaq? İndiki ağamız, guya, sizin öldüyüünü yayanda, qızın bu qara xəbəri eşidəndə nə hala düşdüyüünü gərək öz gözlərinizlə görəydiniz.

M o o r. Sən nə danışırsan? Mənim qardaşım...

D a n i e l. Bəli, sizin qardaşınız, bizim ağamız, sizin qardaşınız... Macalınız olanda, Allah qoysa sizə çox şeylər nağıl edəcəyəm... Hələ hər Allahın verən günü gərək mənim arvadım olasan deyib, qızı təngə gətirəndə onu necə qovduğunu görəydiniz. Aha, qəçim, bir tez ona gözaydınlığı verim... (*Getmək istəyir*.)

M o o r. Dayan, dayan! O heç nə bilməməlidir! Heç kim heç nə bilməməlidir. Qardaşım da.

D a n i e l. Qardaşınız? Qardaşınız? Yox, Allah eləməsin. O gərək heç bilməsin. Heç! Amma kim bilir, bəlkə, başa düşüb. Ah, yer üzündə nə pis adamlar, nə pis qardaşlar, nə pis ağalar varmış...

Amma mən, bütün ağaların var-dövlətini yiğib mənə versələr də, pis nökər olmaram... Qardaşınız sizi ölmüş bilirdi!

M o o r. Orada öz-özünə nə danışırsan?

D a n i e l (*daha yavaşdan*). Ölənlər çağırılmamış qonaq kimi dirilib geri dönəndə... qardaşınız mərhum qrafın yeganə varisi idi...

M o o r. Qoca! Orada nə barədə deyinirsən? Sanki, dəhşətli bir sırr dilinin ucunda gəzir, lakin qopub bəyan olmağa cəsarət etmir! Aydın danış!

D a n i e l. Yox, mən acıdan öz sümüklərimi gəmirib, öz suyu-mu içərəm, amma adam öldürməklə dövlət qazanmağa razı olma-ram. (*Tələsik gedir*.)

M o o r (*özünə gələrək*). Aldanmışam! Aldanmışam! İndi hər şeyi başa düşdüm... İblis fitnələri! Şeytan hiyləsi! Səndə günah yoxmuş, ata! İblis fitnələri!.. Məni qatil edən, quldura çevirən qara hiylələrdir! Məni o lekələmişdir! Məktublarımı ələ keçirib dəyişdirmişdir. Ah, mən nə sadələvh, nə qədər axmaq olmuşam! Atamın ürəyi məhəb-bətlə dolu imiş... Ah, rəzalet, rəzalet! Mən əger onun ayaqlarına düşsəydim... Mənim bircə damla göz yaşım kifayət edərdi. Ah, mən gözü bağlı, kor, kor bir axmaq olmuşam! (*Başını divara vurur*.) Mən xoşbəxt ola bilərdim!.. Ah, fitnə, fəsad cövhəri! Bəxtim, taleyim alçaq fitnələrin qurbanı oldu! (*Qəzəbli halda səhnədə dolanır*.) Qatil, quldur! Onun qara fitnələri ucundan! Atam mənə heç açıqlanmayıb da! Deməli, lənət fikri onun ağlına belə gəlməmişdir!.. Ah, cani! Xəbis, hiyləgər, mənfur canı!..

K o s i n s k i daxil olur.

K o s i n s k i. Sən harada qaldın, ataman, nə olub? Görürəm, burası xoşuna gelir, deyəsən, yenə qalmaq istəyirsən.

M o o r. Tez! Atları yəhərlə! Gün batana kimi bu qraflıqdan uzaq olmalıdır!

K o s i n s k i. Zarafatmı edirsən?

M o o r. Cəld ol! Cəld! Bir dəqiqə belə ləngimə! Nə işin varsa, burax! Həm də heç kəs səni görməsin!

K o s i n s k i gedir.

Mən buradan qaçmaliyam. Bir an gecikəcək olsaq, qan gözlərimi örtər, o isə, hər halda, mənim atamın oğludur. Qardaş! Qardaş! Sən



məni dünyanın ən bədbəxt insanı etdin! Mən sənə bir pislik etməmişdim, heç vaxt səni incitməmişdim. Qardaş qardaşla belə rəftar etməzdi. İndi öz cinayətlərinin meyvəsini rahat dad, sənin səadətini zəhərləməmək üçün mən buradan uzaqlaşırıam!.. Lakin, bil ki, qardaş qardaşla belə rəftar etməzdi. Qoy zülmət çöksün, sənin əməl-lərini örtsün, dərin məzar açılsın, bu müdhiş sirləri gizlətsin!

K o s i n s k i. Atlar yəhərlidir. Əgər istəyirsinzsə, yola düşə bilərsiniz.

M o o r. Nə tez! Bu qədər tələsmək nə üçün? Deməli, mən öz sevgiliimi heç vaxt görməyəcəyəm!

K o s i n s k i. Əmr edirsinzsə, yəhərləri açım, siz özünüz buyurdunuz ki, cəld olum.

M o o r. Bir də! Bircə dəfə də “əlvida” deyim. Mən bu nəşənin zəhərini son damlasına qədər içməliyəm, sonra isə... Gözlə, Kosinski! On dəqiqə daha... Qəsrin divarları yanında məni gözlə, gələrəm, yel kimi uçarıq!

DÖRDÜNCÜ SƏHNƏ

Bağda.

A m a l i y a. “Sən ağlayırsan, Amaliya?” – o, bu sözləri elə ilahi bir səslə söylədi ki! Sanki, bütün təbiət vəcdə gəlib cavanlaşdı. Eşqin dənməz, qayıtmaz baharı mənim qarşısında yenidən canlandı! Bülbüllər ozamankı tək cəh-cəh vurdu, güller ətrafa ətir saçdı, mən də bu səadət-dən məst olub, onun sinəsinə qisildim. Ah, yalançı vəfasız ürəyim! Bu nə sözlərdir? Sən xəyanəti tərif edirsən! Yox, yox! Çix mənim qəlbimdən, günahkar surət! Mən öz əhdimi heç vaxt pozmaram, mənim bircəm, yeganəm! Kənar olun qəlbimdən, bədxah, məkrli arzular! Könül mülkümün sultani Karldır. Əgyar üçün orada yer yoxdur. Bəs nə üçün qəlbim bilixtiyar bu qonağa sarı can atır? Onunla mənim Karlının surəti arasındakı bu eyniyyət nədir? O, sanki, mənim yeganəmin doğru timsali, əbədi peykidir! “Sən ağlayırsan, Amaliya?” Ah, mən gizlənməli, ondan qaçmalyam! Qoy mənim gözlərim bir daha onu görməsin!

Q a ç a q M o o r bağın qapısını açır.

(Diksinir.) Yavaş! Qapı səsləndi? (Karlı görüb yerindən sıçrayır.) Odur? Hara gəlir? Nə üçün? Sanki ayaqlarım torpağı yapışmış, qaça bil-

mirəm. Pərvərdigara, özün mənə kömək ol! Yox, mənim qəlbimdən Karlı çıxara bilməyəcəksən! Bir qəlbdə iki bütə pərəstiş olmaz! Mənim dinim belədir! (*Karlin şəklini çıxarıır.*) Karl, sən mənim xilaskar mələyim ol! Bu yad qonaqdan, məhəbbət oğrusundan məni qoru! Mən gözlərimi ayırmadan sənə, sənə baxacağam! O, mənim baxışlarimdə yalnız səni görəcəkdir! (*Oturub dinməzcə şəklə baxır.*)

M o o r. Siz buradasınız, xanım? Cox da pərişansınız? Bu medal-yonun üstündə göz yaşları parıldayır!

A m a l i y a ona cavab vermir.

O xoşbəxt kimdir ki, onun üçün mələk göz yaşları axıdır? Müsaidə edin, mən də baxım. (*Medalyona baxmaq istəyir.*)

A m a l i y a. Xeyr! Buyurun!.. Yox, yox...

M o o r (*geri çəkilir*). Ah! O belə pərəstişə layiqdirmi? Layiqdirmi?

A m a l i y a. Ah, əgər siz onu tanışaydınız...

M o o r. Ona həsəd aparardım.

A m a l i y a. Pərəstiş edərdiniz.

M o o r. Hm!

A m a l i y a. Siz onu sevərdiniz... Onun təbiətində o qədər... Onun görkəmində, baxışında, səsində sizə o qədər bənzəyiş vardı ki...

M o o r gözlərini yero dikmiş halda dayanmışdır.

Burada, sizin dayandığınız bu yerdə, həmişə o dayanardı! Onun yanında isə onun yaxınlığını hiss edərkən bütün dünyani unudan xoşbəxt qız dayanardı. Burada onun nəzərləri çiçəklənən təbiəti seyr edərdi. Qız da aləmə onun gözləri ilə baxar, sevgilisinin heyran baxışları altında, sanki, gözəlləşərdi. Onun çaldığı musiqinin mənasının səmavi ahəngini bütün quşlar dinləyərdi. Bax, bu koldan o, qızılıgüller dərərdi, mənim üçün dərərdi. Burada, bu yerdə məni ağuşuna basardı. Onun dolu dodaqları mənim dodaqlarımı dəyəndə güllər, çiçəklər bihus olub sevgililərin ayağı altına səpələnərdi.

M o o r. O artıq yoxdur?

A m a l i y a. Onu dəli yellər alıb tufanlı dənizlərdə gəzdirir. Ama-liyanın eşqi isə onu izləyib dalınca qaçıır. O, uzaqlarda, qumsal səh-ralarda gəzəndə Amaliyanın eşqi quru çölləri yaşılı çəmənlərə çevirir, vəhşi kollarda ətirli güllər yetişdirir. Cənubun qızmar günüşi onun açıq başına od yağıdır, şimalın qarı, buzu onun yalın ayaqlarını dondurur,



lakin Amaliyanın eşqi yayın istisində də, qışın soyuğunda da ona layla çalışıb, onun cəfakesh qəlbini oxşayır. Dənizlər, dağlar, böyük ölkələr, uzaq yollar sevgililəri bir-birindən ayırrı, lakin onların qəlbü öz qaranlıq zindanından çıxıb bir-birini tapır, eşqin cənnət kölgəliklərini andiran məskənidə görüşüb birləşirlər. Deyəsən, kədərləndiniz, qraf?

M o o r. Eşqin rəvayəti mənim də eşqimi dilə gətirdi.

A m a l i y a (*rəngi qaçmış*). Necə? Siz başqa bir qızı sevirsiniz?.. Aman! Mən nə dedim?

M o o r. O, məni ölmüş bilmiş, lakin ölüyə də vəfasız çıxmamışdır. Sonra mənim sağ olduğumu eşidib rahibəlik tacından vaz keçmişdir. O bilir ki, mən səhraları gəzir, əzab içində ömür sürürəm, – onun eşqi sərgərdan həyatımın, əzablı günlərimin həmdəmidir. Onun da adı sizinki kimi Amaliyadır, xanım.

A m a l i y a. Mən sizin Amaliyanıza həsəd aparıram!

M o o r. Ah, o, bədbəxt bir qızdır! O, öz eşqini məhv olmuş bir adama bağlamışdır. Bu eşq heç vaxt kama çatmayacaqdır!

A m a l i y a. Yox! Bu eşq göylərdə kama çatacaqdır. Axi, deyirlər, başqa daha yaxşı bir dünya da var ki, orada dərdlilər şad olur, sevənlər isə vəslə yetirirlər.

M o o r. Bəli! O dünyada bütün müəmmalar aşkar olur, orada sevgililəri dəhşətli görüş gözləyir... O görüşün adı əbədiyyətdir... Yox, mənim Amaliyam bədbəxtdir!

A m a l i y a. Bədbəxt? Axi siz ki onu sevirsiniz?

M o o r. O, məni sevdiyi üçün bədbəxtdir! Bəlkə, mən qatıləm, onda necə? Xanım, əgər sizin sevgiliniz sizi öpdüyü qədər adam öldürmiş olsayıdı, nə deyərdiniz? Mənim Amaliyam xoş gün gör-məyəcək! O bədbəxtdir!

A m a l i y a (*sad halda ayağa qalxır*). Ah! Mən isə, eksinə, xoşbəxtəm! Mənim sevgilim ilahiyat timsalıdır, ilahiyat isə mərhəmət və şəfqət deməkdir! O, bir qarışqanı belə incitməz! Gündüzün işığı gecənin qaranlığından uzaq olan kimi, onun qəlbü də qanlı fikirlərdən uzaqdır.

M o o r tələsik bir kənara çökilir və dalğın halda uzaqlara baxır.

A m a l i y a udu alıb çalır.

Əziz Hektor, döyüşlərə tələsmə, ah,
Axillərin mərhəmətsiz qılıncı, bax,
Patroklun zil kölgəsində kəsir qurban!

Körpənə kim məbündlara ibadət öyrədər, aman?
Vəhşi Ksanf birdən sənə edərsə qəsd
De, körpənin ona sarı oxunu kim tuşlayar, bəs?

M o o r (*dinməzçə udu atib çalır*).

Əziz dostum, tez ox-qalxan götür görək!
Qanlı döyüş meydanına uçmaq gərək...
(*Udu atib qaçır.*)

BEŞİNCİ SƏHNƏ

Moor qəsrinin yaxınlığında meşə. Gecədir.
Ortada qədim bir qalanın uçuqları görünür. Q a ç a q l a r yerdə əyləşiblər.

Q a ç a q l a r (*oxuyurlar*).

Qatilliyi, quldurluğu, dəcəlliyyi
Öyrənəsi deyilik, ha, indən belə!
Günü sabah çəkərlər də bizi dara,
Gəlin keçsin bu günümüz nəşə ilə.
Bu həyatda avarayıq, sərgərdanıq,
Nəşə ilə ləbaləbdir qoca dünya.
Gecə düşdü köç edirik, biz mehmanıq.
Meşələrdə dalarıq biz xoş yuxuya.
Qorxumuz yox küləklərdən, tufanlardan,
Merkuridir şadlıq, sevinc ilahəmiz,
Nə bilirik ancaq ondan öyrəndik biz.

Keşişgildə baxmadayıq kefə bu gün,
Sabah isə çıxacağıq yola sarı.
Yaradana nəzir-niyaz verəcəyik
Gərəksizi, süfrəmizdən qalanları.

Az qalır ki, kəlləmizi qidiqlaya
İçdiyimiz üzüm suyu, bax, bu dəmdə.
Hər şey, hər şey çalxalanır, alt-üst olur.
Muştuluqçu olar buna cəhənnəm də,
İblis belə qardaş olmaz bizə həm də.



Yaralanmış atamızın iniltisi,
Anamızın ah-naləsi, qəmi boşdur:
Körpələrin, gəlinlərin ağlaşması
Bizim üçün musiqidən daha xoşdur.

Nə dəhşətlə bağırırlar bıçaq altında, aman!
Odur, kəsik boğazlardan irmaq kimi axır qan.
Bu əzablar, işgəncələr bizə xoşdur-şanlıdır.
Gözlərimiz qızarmışdır, əllərimiz qanlıdır.

Yetmir ölüm saatım, səbir eləyim nə qədər,
Cəllad, yeyin ol, yeyin!
Dostlar! Kəndir gözləyir, bizi dara çəkərlər,
Məst olun, gülün, deyin!
Üra! İnsan ölümü qırmızıdır, qırmızı!
Yolüstü bircə qurtum şərab, ey bəxt ulduzu!

S v e y t s e r. Gecə yarı oldu, ataman gəlib çıxmadi.

R a t s m a n. Halbuki gedəndə düz saat səkkizdə qayıtmağı vəd elədi!

S v e y t s e r. Başına bir iş gəlmış olsa, gərək od vurub aləmi yandıraq, uşaqlar! Heç kəsə rəhm elədi yoxdur!

Ş p i g e l b e r q (*Ratsmanı bir tərəfə çəkərək*). Sənə sözüm var, Ratsman.

Ş v a r t s (*Qrimmə*). Dallarınca, bəlkə, adam göndərək?

Q r i m m. Yox, canım! İndi qayıdar, özü də əlidolu, elə bir şikar-la geləcək ki, hamımızı utandıracaq.

S v e y t s e r. Çətin ağlım kəsir! O, şikar, qənimət dalınca gedənə oxşamırıdı. Bir də yadında deyilmi, tarlalar arası yollarla bizi bura gəti-rəndə nə dedi? “Burada bir adam əlini bir çöpə vursa, özünü ölmüş bilsin”. Buralarda bize quldurluq etmək olmaz.

R a t s m a n (*yavaşca Spigelberqə*). Başa düşmürəm nə deyirsən? Aydın de görüm!

Ş p i g e l b e r q. Ss-ss! Bilmirəm, bu necə azadlıqdır! Səhərdən-axşama kimi durub-oturub hey azad həyatdan dəm vururuq, amma özümüz də öküz boyunduruğu altında yaşayınq. Bu, mənim heç xoşuma gəlmir.

S v e y t s e r (*Qrimmə*). Hələ bu şeytan oğlu şeytan, görəsən, nə tələ qurur?

R a t s m a n (*yavaşça Spigelberqə*). Sən ataman haqqında deyirsən?

Ş p i g e l b e r q. Yavaş danış! Onun adamları buradadır... Ataman, ataman... Kim onu bizim üstümüzə ataman qoydu? O, atamanlığı zorla məngirlədi, haqqına qalsa, ataman mən olmalı idim. Axi niyə? Niyə biz öz həyatımızı karta qoyuruq, itin əzabın çekirik, guya, onun satınalma qullarıyıq. Halbuki özümüz başımızın ağası ola bilərik! Vallah, düz deyirəm, Ratsman! Mən belə şeyləri götürmürem.

Ş v e y t s e r (*Spigelberqi dinləyir, başqlarına müraciət edir*). Bu yalançı pəhləvan görün kimin kölgəsini qılınclayır! Bir dəfə səbir gətirsən, siçan deşiyini satın alarsan.

Ş p i g e l b e r q. Mən neçə ildir bu işə əncam axtarıram, Ratsman. Əger sən, mən deyən oğlanlardansan... Ratsman, o gəlib çıxmır, görürsən, onu ölmüş bilirlər... Ratsman! Mənə elə gəlir, onu əcəl gırlayıb! Nə deyirsən? Mən sənə azadlıqdan danışıram, amma sən dayanıb mat-mat üzümə baxırsan? Yəni bu qədər ölüsən ki, mənim nəyə işaret vurduğumu da başa düşmürsən?

R a t s m a n. Ah, şeytan, sən məni yoldan çıxarmaq istəyirsən?

Ş p i g e l b e r q. Hə, çatdı? Çox əcəb. Gəl dalımcı! Mən onun hara əkildiyini bilirəm. Gedək! İki tapançadan atılan güllənin biri, hər halda, boşça çıxmaz. Sonra ixtiyarın öz əlində olacaq, nə qədər uşaq istəyirsən boğazla! (*Onu öz dalınca çəkmək istəyir*).

Ş v e y t s e r (*coşqun bir qəzəblə biçağı çəkir*). A-a! Heyvan! Sən mənə Bohemiya meşələrini xatırlatdın! "Düşmən dövrəmizi aldı!" qışqırığı gələndə qorxudan diş-dişinə dəyən sən deyildinmi? Of, mən hələ o vaxt and içmişdim!.. Öl, alçaq qatil! (*Biçaqla onu vurur*.)

Q a ç a q l a r (*çaxnaşaraq*). Öldürür! Öldürür! Şveytser! Şpigelberq! Ayırın onları!

Ş v e y t s e r (*biçaqla bir də vurur*). Al! Gəbər! Sakit olun, dostlar! Boş yerə hay-küy qaldırmayın! Bu yaramaz həmişə atamanın dalınca danışır, onun ayağından çəkirdi, özü isə bir dəfə vuruşa girmir, daim öz murdar canını güdürdü. Özünüzdən çıxmayıñ deyirəm sizə!.. Mənfur qatıl! Gizlincə, arxadan elə bir adamı vurmaq istəyirdi! Arxadan! Yaxşı işdir. Yaramaz hərif! Məgər biz it kimi gəbərmək üçünmü dağadaşa düşmüşük? Siçan kimi murdar olmaq üçünmü canımızı odaközə atmışiq?

Q r i m m. Yaxşı olmadı, dostum! Bu, necə oldu axı? Ataman özündən çıxacaq.



S v e y t s e r. Onu mən özüm billəm. (*Ratsmana*) Sən də, allahsız oğlu, onunla əlbir olmuşdun. İtil mənim gözümdən! Sənin də aqibətin Şufterle kimi olacaqdır! Odur, İsveçrədə, ataman deyən kimi, dar ağacından asılı qalmışdır.

Güllə atılır.

Ş v a r t s (*yerindən atılır*). Qulaq as. Güllə səsi.

Yenə güllə atılır.

Biri də atıldı. Üra! Atamandır!
Q r i m m. Dayan! O, üç dəfə atmalıdır!

Yenə bir güllə atılır.

Ş v a r t s. Bu odur, odur, odur! At, Şveytser! Ona cavab vermək lazımdır. (*Güllə atılır*.)

M o o r və K o s i n s k i gəlirlər.

S v e y t s e r (*onların qarşısına gedir*). Xoş gördük, ataman! Mən özümü saxlaya bilməyib sənsiz bir iş tutmuşam. (*Onu Şpigelberqin meyitinə tərəf gətirir*). Sən mənimlə bunun arasında münsif ol. O, tindalından səni vurmaq istəyirdi.

Q a ç a q l a r (*təəccübələ*). Necə? Atamanı?

M o o r (*dalğın bir nəzərlə baxır, sonra hərərətlə*). Müəmmaya bax! Bu, Nemezidanın, cəza ilahəsinin hökmüdür! Məni bu yola çəkən birinci bu olmadımı? Sənin bığçağın qəzəbli ilahənin iradəsi ilə enmişdir. Bunu sən etməmisən, Şveytser!

S v e y t s e r. Allaha and içirəm ki, mən etmişəm. Həm də bunu özüm üçün pis əməl bilmirəm. (*Pərişan halda çıxıb gedir*)

M o o r (*sikirli*). Mən səni anlayıram, ey göylərin hakimi! Anlayıram... Yarpaqlar ağaclarдан töküür... Mənim də xəzanım yetişmişdir. Götürün onu buradan!

Ş p i g e l b e r q i n meyitini aparırlar.

Q r i m m. Əmrin nədir, ataman? Biz nə etməliyik.

M o o r. Az qalib, bu yaxında bütün işlər sona yetəcək. Mənim udumu verin! Ora gedəndən sonra özümü tamam itirmişəm! Dediim

ki, udu mənə verin! Mahnı ruhuma yenidən qüvvət verəcəkdir...
Məni tək buraxın!

Q a ç a q l a r. Gecənin yarısıdır, ataman.

M o o r. Bunlar hamısı yalançı göz yaşlarıdır. Mənim yatmış
ruhumu cılveləndirmək üçün Roma mahnısı gərəkdir. Üdumu verin.
Deyirsiniz, gecə yarıdır?

Ş v a r t s. Səhərə az qalib. Yuxusuzluqdan göz qapaqları qurşun
kimi ağırlaşır. Üç gündür biz gözüümüzü də yummamışıq.

M o o r. Necə? Oğruların, quldurlarındamı yuxusu gəlir? Bəs nə
üçün o şəfa yuxusu məndən qaçırm? Mən heç zaman nə alçaq, nə
də namərd bir iş tutmamışam. Gedin yatin! Səhər açılan kimi yola
düşəcəyik.

Q a ç a q l a r. Gecəiniz xeyrə qalsın, ataman! (Yerə uzanıb yuxulayırlar.)

Dərin sükut çökür.

M o o r (*udu alıb çalır*).

B r u t

Salam, salam sizə, sakit mürgüləyən, ey dərələr!
Qəbul edin qoynunuza axırıncı romalını.
Ey Filippin divlərilə çarpışlığı müqəddəs yer,
Məcruh qəlbim sizə doğru açmış yenə öz balını.
Mənim Kassiyim, haradasan? Ah-vay edir bizim Roma!
Mənim polkum zülmətlərin qucağında yatır amma.
Brutunu ölülərin kölgəsinə çağırırlar:
Artıq sənin Brutuna bu dünyada məskənmi var?!

S e z a r

O qovulmuş, rədd edilmiş kölgə kimdir, elə məhzun
Bu dağlarda qəmli-qəmli addımlayı, gəzir uzun?
Ah, taleyim çəkməyibsə nəzərini nəzərimdən,
Oralarda romalının gəzisini görürəm mən.
Çoxdanmidir vidalaşıb Tibrin oğlu bu torpaqla?
Durur, yoxsa süqut etmiş yeddi təpə Roma şəhri?
Yetimlərə dönə-dönə, aqla gözüm, – dedin, aqla!
Üstlərində yoxdur pənah Sezar ölü gündən bəri.



Brut

Ey bədəni yaralarda itən nəhəng teyf, de, bu nə!
 Kim kölgəni məcbur edib qaldırılmışdır məzarından?
 Nə durursan, tez ol, yürü qəmli Kosit sahilinə!
 Kimdir haqlı – sənmi, mənmi? Göstərəcək bunu zaman.
 Gör Filippin mehrabında şúa saçmır daha par-par
 Pak müqəddəs azadlığa qurban deyə axan qanlar.
 Bəli, Roma şivən salıb nəşti üstə Brutunun,
 Və dirçəldə bilməyəcək daha bir də Brut onu!

Sezar

Və o, sənin məhv olacaq, ölcəkdir xəncərinlə!..
 Və sən, Brut, cürət edib əl qaldırdın o şəxsə, sən?..
 O, sənin öz atan idi!

Taxt-tacın, ləşkərinlə
 Bütün dünya titrəyəcək, sarsılacaq mehvərindən!
 Yeri! Bütün ölülər də məzarında etsin xuruş,
 Söyləsinlər ki, Brutum hər böyük dən böyük olmuş
 Xəncərini qaldıraraq vuran dəmdə mənə yara.
 Yeri! Ancaq onu bil ki, bu lal, nisyan dəryasında
 Mənim sonsuz kədərimə şəfa yoxdur dünyasında.
 Xaron, tez ol, apar məni qayalıqdan uzaqlara!

Brut

Dayan, ata! Yer üzündə bu məxluqat içində mən
 Bircə nəfər tanıydım, ta əzəldən, –
 Bir o deyə bilər idi Sezara tay olduğunu:
 Oğlum deyə çağırıldın, bəli, ata, sən də onu.
 Təkcə Sezar bacarardı bu Romanı yixib qursun.
 Təkcə Brut bacarardı o Sezara qarşı dursun.
 Brut diri olan yerdə dövran sürə bilməz Sezar.
 Ata, çıx get! Buradaca şaxələnir bizim yollar.

(*Udu yerə qoyur, dalğın halda var-gəl edir.*) Kim mənim gözlərimə nur
 verəcək?.. Hər yan qaranlıq! Bütün yollar dolaşiq... Nə çıxacaq yol

var, nə yol göstərən bir ulduz. Kaş hər şey bu axır nəfəslə bitmiş olaydı! Oyunbaşlarının boş oyunları kimi sona yetmiş olaydı... Madam ki, bu kiçik çaxmağın kiçik bir hərəketi (*tapançanı alına yaxınlaşdırır*) ağıllılıarı axmaqlarla, igidləri qorxaqlarla, doğruları oğrularla tənləşdirir, onda cənnət səadətini belə həsrətlə diləmək, əlçatmaz təkamül ideali axtarmaq, yarımcıq fikirləri, məqsədləri mütəmadi təxirə salmaq və gözləmək nə üçündür? Cansız təbiətdə ilahi bir ahəng hökm sürərkən canlı, şüurlu məxluqun daxilindəki bu ziddiyət nədəndir? Yox, yox! Görünür, burada mənim durmadığım, dərk edə bilmədiyim bir məna da var. Mən axı həyatın ləzzətini dadmamış, hələ xoşbəxt olmamışam!

Ey siz, mənim həlak etdiyim insanların ruhları, yoxsa düşünürsünüz ki, mən titrəyib lərzəyə gələrəm? Yox, mən titrəmərəm! (*Qızdırmalı adam kimi titrəyir.*) Ölərkən sizin qopardığınız fəryadlar, boğulanların qapqara qaralmış sıfətləri, sizin qanayan dəhşətli yaralarınız – qəzanın vahid, qırılmaz zəncirində yalnız bir halqadır. Bu zəncir mənim boş vaxtlarından, dayələrimin və tərbiyəcılərimin şiltaqlarından, atamın ehtirasından, anamın qanından yaranmışdır! (*Dəhşətdən lərzəyə gələrək*) Of, nə üçün yeni Perill məni əsatirdə olan müdhiş öküzə döndərməmişdir ki, bütün bəşəriyyət də mənim odlu mədəmdə yanıb külə dönsün? (*Tapançanı gicgahına söykəyir.*)

Bir qırımda bir-birinə sarılan *zaman* və *əbədiyyət!* Ardımcı həyat zindanını bağlayıb əbədi gecələr qapısını açan müdhiş açar! Söylə, ah, bir mənə söyle ki, məni hara aparırsan? Heç bir gəminin gedib dönmədiyi yad, qürbət bir diyaramı? Orani təsəvvürə getirərəkən insanlıq öz qüdrətini itirir, bu dünyanın güclüləri gücdən düşür və fantaziya, bu kobud meymuni duyğular bizə əcaib sıfətlər göstərir. Yox, Yox! Mərd olan tərəddüd etməməlidir! Ey bilinməz “diyar”, sənin nə görkəmin, nə büsətin varsa, qoy olsun, fəqət mənim “mən”im məndən ayrılmassis; o, mənimlə bərabər gərək o dünyaya getsin... Zahirdə nə görünürsə, insanı bürümüş bir qat nazik boyadır... Öz cənnətim də mənəm, öz cəhənnəmim də. Bəlkə, birdən sən orada mənə ancaq kainatın yanıb külə dönmüş, sənin öz gözündən də iraqda qalmış xaraba bir guşəsini verdin, bəlkə, birdən həyat yurdundan sonra orada mənim qismətim ancaq kim-səsiz gecələr və əbədi səhralar oldu? Onda mən dilsiz səhraları öz təsəvvüratımla bəzəyərəm, əbədiyyət isə insan iztirablarının tükənməz



və dolasıq kələfini açıb-saçaqlamaq və bu sirri aşkarlamaqda mənə kömək olar. Yoxsa sən məni yeni-yeni və əbədi təvəllüdlər dolan-bacından, yeni-yeni və əbədi iztirablar, bəlalar meydanından keçirib, pillə-pillə həlakə yetirmək istəyirsən? Məgər bunu mən özüm edə bilmərəm? Məgər o dünyada mənim üçün əyrilmiş ömür sapını bu dünyada olduğu kimi, özüm eyni asanlıqla qırı bilmərəm? Sən məni heç döndərə bilərsən, lakin bu azadlığı mənim əlimdənala bilməzsən! (*Tapançanı doldurur. Qəfildən dayanır.*) Deməli, həyatın üzüntü və iztirablarından qorxub ölmək? Bədbəxtliyə, fəlakətə qələbə qazandırmaq, məğlub olmaq? Yox! Mən dözəcəyəm. (*Tapançanı tulla-*yır.) Qoy iztirablar mənim vüqar və əzəmetim qarşısında geri çəkilib təslim olsunlar! Yolu axıracan getmək lazımdır.

Səhnə yavaş-yavaş qaranlıqlaşır.

H e r m a n (*meşənin içindən gəlir*). Yavaş, bayquş nə dəhşətli ulayır! Gecə yarıdır. Bəli, bəli! Cinayət özü də yuxuya getmişdir! Bu kimsəsiz yerə casus nəzəri düşməz! (*Qalaya yaxınlaşış qapını döyür.*) Yuxarı qalx, bədbəxt məhbəs! Sənin üçün yemək gətirmişəm.

M o o r (*yavaşça geri çəkilərək*). Bu nə deməkdir?

S a s (*qaladan*). Kimsən, qapı döyən? Herman, sənmisən, gecələr quşu, mənim qarğam?

H e r m a n. Bəli, mənəm, Herman, gecələr quşu. Qapıya gəl, çörəyini ye.

Bayquş ulayır.

Gecənin qaranlığında sənin yoldaşların nə vahiməli oxuyurlar, qoca... hə? Dadlıdır mı?

S a s. Mən bərk acmışdım. Şükür pərvərdigara, boş səhralarda quş dimdiyində mənə yem çatdırıran sənsən, min şükür sənin mər-həmətinə! Yaxşı, mənim oğlum necədir, Herman?

H e r m a n. Yavaş! Qulaq ver! Səs gəlir, elə bil, xoruldayan var. Eşidirsənmi?

S a s. Necə? Bu nə ola bilər?

H e r m a n. Küləkdir, qalanın dəliklərindən ölüb elə qorxunc havalar çıraq ki, adamın tükləri ürpərir: yox, qulaq as! Mənə elə gəlir ki, xorultudur. Sən burada tək deyilmişsən, qoca. Vay, vay, vay!

S a s. Burada kim ola bilər? Sən nə görürsən?

H e r m a n. Salamat qal, salamat qal! Məni burada vahimə basır. Çəkil öz zindanına. Allah sənin qisasını yerdə qoymaz. Belə oğlu lənətə gəlsin! (*Qaçmaq istəyir.*)

M o o r (*dəhşət içində ona yaxınlaşır*). Dayan!

H e r m a n (*qişqırır*). Evim yixıldı!

M o o r. Dayan, deyirəm sənə!

H e r m a n. Eyvah, eyvah, eyvah! Hamısını biliblər!

M o o r. Dayan! Danış görüm! Kimsən? Burada nə edirsən? Cavab ver!

H e r m a n. Rəhm edin, rəhm edin. Qəzəblənməyin, ağa! Qoyun sözümüz deyim, sonra öldürsəniz də öldürün!

M o o r (*gilincimi çıxarıır*). Bu nə sözdür?

H e r m a n. Siz ölümlə hədələyib mənə yasaq etmişdiniz... Mən bacarmadım, insafım yol vermədi... Axi başımızın üstündə Allah var! Sizin doğma atanız – orada... Öldürün məni – mənim ona yazığım gəldi!

M o o r. Burada bir sərr var! Danış! Tez ol! Mən hamısını bilməliyəm.

S e s. Eyvah, eyvah! Orada danışan sənsənmi, Herman? Sən kiminlə danışırsan, Herman?

M o o r. Orada, aşağıda da bir adam var... Bu nə işdir? (*Qalaya tərəf qaçır.*) Burada ağalar dustağında yatan var? Mən onu zəncirdən azad edərəm. Ey, bir də səs ver! Qapı haradadır?

H e r m a n. Bizi öz başınıza çevirin, cənab! O yana getməyin. Bize yazığınız gəlirsə, uzaqlaşın bu yerdən! (*Onun yolunu kasır.*)

M o o r. Dörd qifil vurulmuşdur! Çəkil yoldan! Mən bu sırri bilməliyəm... Oğurluq sənəti, ömrümdə ilk dəfə səni köməyə çağırıram. (*Dəmirkəsən qayçı və kəlbətinlə barmaqlıqlı qapını açır.*)

İçəridən skelet kimi qurumuş bir q o c a çıxır.

Q o c a M o o r. Mən yazığa rəhminiz gəlsin. Rəhm edin!

M o o r (*bir dəhşət içində geriləyərək*). Atamın səsidir.

Q o c a M o o r. Şükür, pərvərdigara! Nicat əlini məndən üzмədin.

M o o r. Qoca Moorun yazılıq ruhu! Səni bu təşvişlə məzardan qaldıran nədir? Bəlkə, sən cənnət qapılarını üzünə bağlayan bir günahla o dünyaya getmişən? Onda mən sənin sərgərdan ruhunu öz əbədi məskəninə qaytarmaq üçün dua oxuyub ehsanlar verərəm.



Bəlkə, sən dul qadınların və yetim uşaqların qızılıni yerə basdırımsan, bu gecə yarısı onu tapmaq üçün bu yerləri gəzirsin? O xəzinənin üstündə əjdaha da yatmış olsa, iti dişləri ilə qılincimi da qırsa, üstümə cəhənnəm alovları da püskürsə, mən onu torpaq altından çıxarıb öz sahiblərinə qaytararam. Yoxsa sən mənim səsimi eşidib əbədiyyət aləminin sırrını mənə açmaq üçün gəlmisən? Söylə! Söylə! Məni heç bir şey qorxuda bilməz.

Q o c a M o o r. Mən nə ruham, nə xəyal. Mən diriyəm... Amma acı, müdhiş bir həyatla yaşayıram!

M o o r. Necə? Deməli, sən ölməmisən, dəfn edilməmisən?

Q o c a M o o r. Mənim babalarımın sərdabəsində mənim əvəzimə ölü bir it basdırılmışdır. Mən isə tamam üç aydır bu qaranlıq zirzəmidə əzab çəkirəm. Bura nə günəşin ziyyası düşür, nə xoş sabah nəsimi əsir. Nə də bir dost, bir həmdərd ayağı dəyir. Mən buradaancaq qarğaların vəhşi qarlıtlısını, bir də bayquş ulamasını eşidirəm.

M o o r. Aman allah! Səni bu hala salan kimdir?

Q o c a M o o r. Ona lənət oxuma! Məni bu hala salan, mənim öz oğlum Fransdır.

M o o r. Frans? Frans? Dəhşət!

Q o c a M o o r. Ey mənə nicat verən, əgər sən insan övladısan və səndə insan ürəyi varsa, qulaq as, gör mənim oğullarım öz atasının başına nə müsibətlər gətiriblər. Üç aydır mən öz dərdimi daşa-divara deyirəm, cavabında isə öz naləmin eks-sədasını eşidi-rəm. Dinlə, əgər sən insansan, əgər səndə insan ürəyi...

M o o r. Dirləyirəm, qoca, sənin naşeni eşitmək üçün yırtıcı heyvanlar belə öz yuvasını tərk edib gələrdi.

Q o c a M o o r. Mən xəstə yatırdım. Ağır xəstəlikdən sonra əhvalım yenice yüngülləşirdi ki, yanına bir adam gətirdilər. O, mənə xəbər verdi ki, böyük oğlum müharibə meydanında həlak olmuşdur. Həmin adam oğlumun qanına bulanmış qılincini və onun son vidasını mənə yetirdi; dedi ki, mənim lənətim onun bütün ümidi-lərini qırmış və müharibə meydanına sürükləyib, ölümün pəncəsinəatmışdır.

M o o r (kəskin hərəkətlə üzünü qocadan çevirərək). Hər şey bəlli oldu.

Q o c a M o o r. Gerisini dinlə! Bu xəbəri eşidəndə mən huşumu itirirəm. Görünür, məni ölmüş güman edirlər... Oyananda mən özümü meyit kimi kəfənə bürünmiş halda tabutda uzanmış gördüm.

Tabutun qapağını cırmaqlamağa başladım. Onu açdilar. Qaranlıq bir gecə idi... Qarşımda oğlum Frans dayanmışdı. O, müdhîş bir səslə üstümə qışqirdi: "Necə, yoxsa sən qiyamətə kimi yaşayacaqsan?" Tabutun qapağını tez üzümə çırpdı. Mən yenə huşumu itirdim. Özümə gələndə hiss etdim ki, mənim tabutumu arabaya qoyular. Yarım saat yol getdik. Nəhayət, tabutu açdilar. Mən bu zirzəminin qapısında dayandım. Yanımda isə Frans, bir də Karlın qanlı qılıncını mənə gətirən şəxs durmuşdu. Mən oğlumun dizlərini qucaqladım, yalvardım, and verdim, yenə yalvardım. Lakin ata yalvarışları onun ürəyinə təsir etmədi. "Bu müqəvvani birbaş zirzəmiyə! – deyə bağırdı. – Bəsdir yaşıdagı". Məni insafsızcasına aşağıya itələdilər və oğlum Frans mənim zindanımın qapısını qifillədi.

M o o r. Ola bilməz, ola bilməz! Siz yanılmısınız.

Q o c a M o o r. Bəlkə, yanılmışam. Səbir et, gerisini dinlə. Bir neçə gün ac-susuz burada qaldım. Heç kəs mən bədbəxti yad etmədi. Çoxdan bəridir bu yerlərə insan ayağı dəymir. Çünkü camaat arasında belə inam var ki, mənim babalarımın xəyalları hər gecə dəfn mahniları oxuya-oxuya, dallarınca ağır zəncirlər sürüyə-sürüyə bu xarabaliqlar arasında dolanırlar. Bir gün qapı dalında səs eşitdim. Həmin bu adam mənə çörək və su gətirdi, özü də söylədi ki, mən burada acıdan ölməliyəm, əgər onun mənə yemək gətirdiyini bilsələr, onu öldürə bilərlər. Neçə vaxtdır mən onun gətirdiyi yeməklə qidalanıb yaşayıram, lakin buradakı soyuq, rütubət, üfunət, bu sonsuz müsibət!.. Mən büsbütün taqətdən düşmüş, bir dəri, bir sümük qalmışam. Mən gecə-gündüz göz yaşları töküb Allaha yalvarıram ki, heç olmasa, öz ucuz ölümünü məndən əsirgəməsin, görünür, çəkdiyim cəzalar hələ kifayət deyil. Kim bilir, əgər indiyə qədər bir möcüzə ilə sağ qalmışamsa, bəlkə, məni hələ xoş qismət gözləyir. Məsləhət Allahındır. Amma mən bu əzablara layiqəm. Mənim Karlım! Mənim Karlım! O bu dünyadan cavan getdi, bir gün görmədi...

M o o r. Bəsdir! Yetər! Qalxın! Ey siz, daşürəklilər, qafillər, qəflət yuxusuna dalmışlar! Qalxın! Heç bir kəs oyanmir. (*Tapançasını qaldırıb havaya güllə atır.*)

Q a ç a q l a r (çaxnaşaraq). Hey, hey! Nə var? Nə olub?

M o o r. Məgər onun sözləri sizin yuxunuza qaçırmadı? Onun söylədikləri ölüleri belə əbədiyyət yuxusundan qaldırı bilərdi. Bura baxın! Baxın, xılqətin, aləmin qanunları qumar oyununa çevrilmiş!



Varlığın rabitəsi qırılmış, qədim hərc-mərclik baş qaldırmışdır! Oğul öz atasını öldürmişdür!

Q a ç a q l a r. Sən nə deyirsən, ataman?

M o o r. Yox, öldürməmişdir! Bu, çox nəzakətli sözdür. Oğul öz arasını min dəfə dara çəkmiş, qızmar odlarda yandırmış, işgəncə vermiş, müdhiş əzablara salmışdır. Yox, yox, bu sözlər də çox rəhm-lidir. Onun əməllərindən günah özü utanıb gizlənir, Hanniballar qor-xub lərzəyə gəlir! Bu əməllər iblisin də ağılna gələ bilməz! Oğul öz doğma arasını! Of, baxın, baxın, ey insanlar! O, huşunu itirdi. Oğul öz arasını bu zirzəmidə qapamışdır! Qorxu, rütubət, acliq, susuzluq! Of, baxın, baxın! Bu, mənim atamdır. Artıq bu sırrı gizlətmirəm.

Q a ç a q l a r (*yerlərindən sıçrayıb qocanı dövrəyə alırlar*). Sənin atan? Sənin atan?

Ş v e y t s e r (*ehtiramla ona yaxın gəlir*). Mənim atamanımın atası, diz çöküb qarşında təzim edirəm! Mənim xəncərim əmrini gözləyir.

M o o r. İntiqam! İntiqam! Vəhşicəsinə tapdanmış, təhqir edilmiş qoca, sənin intiqamın yerdə qalmayacaq! Mən qardaşlıq məhəbbətinin bütün bağlarını həmişəlik parçalayıb atıram! (*Öz paltarını başdan-ayağa qədər parçalayır.*) Bu pak göylərin qarşısında qardaş qanının hər damlasına lənət deyirəm! Eşidin sözlərimi, ey bu müsibətin şahidi olan Ay və ulduzlar! Eşit sözlərimi, ey bu mənfur cinayətə tamaşa edən səmanın qaranlıq qübbəsi! Sən də eşit məni, ey uca göylərin qadır Tanrısı, yerin, göyün qəzəbli hakimi! Mən burada diz çökürəm, and içirəm, – və əgər andımı pozacaq olsam, qoy göylər qənimim, heçlik qismətim olsun, – and içirəm ki, öz arasını öldürən alçaq qatilin qanı bu daşın yanında axmasa və bir azdan sonra çıxan günəşə doğru havalanmasa, gərək mən bir daha gün işığını görməyim!

Q a ç a q l a r. Bu lap şeytan əməlidir! Bizə yaramaz, quldur deyirlər! Lakin belə şey bizim ağlımiza da gəlməz!

M o o r. Bəli, mən bizim xəncərlərimizlə həlak olanların, mənim yandırdığım odlarda yanınların, mənim partlatdığını qalanın altında qalıb ölenlərin dəhşətli nəfəsinə, acı fəryadına and içirəm! Əliniz, paltarlarınız bu xəbis canının murdar qanına boyanmayınca qətl və qarət fikri xəyalınıza belə gəlməməlidir! Tanrı divanının icraçısı olmaq ehtimalı heç yuxunuza da girməzdi? Qəzanın dolaşq düyüünü açılmadadır. Müqəddəs bir qüvvə indi, indi bizim peşəmizə nəcabət verdi. Sizə bu ülvı qisməti verənə, sizi bu meşəyə gətirib çıxarana,

Allah divanının müdhiş mələklərinə döndərənə şükür edin və duaçı olun! Açıñ başınızı! Torpaqlara düşüb səcdə edin və pak bir vicdanla qalxın!

Onlar diz çökürlər.

Şveytser. Əmrin nədir, ataman? Biz nə etməliyik?

Moor. Qalx, Şveytser! Gəl, əlini bu aq, bu pak saçlara toxundur! (*Onu öz atasının yanına götürür, onun əlini qocanın saçlarına toxundurur.*) Yadındadırımlı, bir dəfə Bohemiyada qızğın vuruş dəmində mən yorğun halda dizüstə düşdüyüm zaman bir zabit öz qılıncını mənə endirərkən sən onun başını bədənindən ayırdın? Onda mən sənə padşaha layiq bir mükafat vəd etdim. Mən bu günə qədər sənin borcundan çıxmamışam.

Şveytser. Elədir, vəd etmisən! Lakin müsaidə et, səni həmişə öz borclum hesab edim!

Moor. Yox, indi sənin borcunu, vəd etdiyim mükafatı vermək istəyirəm! Şveytser, belə bir şərəf bu vaxta qədər heç bir yaranmışa nəsib olmamışdır! Mənim atamin intiqamını sən al!

Şveytser (*qalxır*). Böyük ataman! Həyatında ilk dəfə iftixar edirəm. Buyur, onu harada, nə vaxt və necə öldürüm?

Moor. Vaxtı itirmək olmaz, sən tələsməlisən; dəstədən ən ləya-qətli oğlanları özünlə götürür. Birbaş qrafın qəsrinə! Əgər yatırsa, ya şəhvət qoynundadırısa, onu yataqdan çıxart, işratlı məşğuldursa, sərxoşdursa, süfrədən uzaqlaşdır, diz çöküb dua edirsə, Allahdan ayı! Budur deyirəm, əmr edirəm: onu mənə diri yetir! Onun başından bir tük belə qopmamalıdır. Mənsiz ona kim əl qaldırsa, parça-parça edib ətinin quzğunlara ataram. Mən onu diri görmək istəyirəm! Əgər onu mənə sağ və salamat yetirsən, əvəzində bir milyon mükafat alacaqsan! Mən doğru ölümə gedib o məbləği bir kraldan, bir padşahdan oğurlayacağam, sən isə sonra azad quş kimi istədiyin yerə uçacaqsan. Bildinmi, Şveytser! İndi tələs!

Şveytser. Bildim, ataman! And içirəm. Sən ya bizim hər iki-mizi görəcəksən, ya da heç birimizi. Hey-hey, Şveytserin intiqam mələkləri, ardımca gəlin! (*Öz dəstəsi ilə gedir.*)

Moor. Qalanlar qoy meşəyə səpələnsin, mən burada qalıram.



Beşinci pərdə

BİRİNCİ SƏHNƏ

Bir-birinin içindən bir neçə otaq görünür. Qaranlıq gecədir.

Daniel (*fənər və bağlama ilə çıxır*). Əlvida, əziz və doğma dudman! Mərhüm qrafın sağlığında mən burada yaxşı günlər görmüşəm. Onun sümükləri, yəqin, qəbirdə çoxdan çürüyüb, amma mən onun üçün hələ də ağlayıram! Bu qoca nökərdən gör nə xidmətlər tələb edirlər! Bir vaxt yetimlər, fağırlar bu evə pənah gətirərdi, indi bu kafir oğul buranı quldur yuvasına döndərmişdir! Əlvida, doğma dudman! Əlvida, hamvar döşəmələr, qoca Daniel sizi hər gün silib təmizlərdi. Mənim mehriban sobam, sənə də əlvida! Mən sizə o qədər mehr salmışam ki, buradan ayrıla bilmirəm. Getmək çətinidir, qoca Yeleazar! Amma Allah məsləhətidir. Şeytan şərindən uzaq olmaq, günah işlərdən qaçmaq gərəkdir. Mən bura yoxsul gəlmışdım, yoxsul da gedirəm. Pak vicdanım mənə kifayətdir. (Getmək istəyir.)

Franş əynində gecə xalatı otağa soxulur.

Allah, sən özün saxla! Ağam özüdür. (*Fənəri söndürür*.)

Franş. Xəyanət! Xəyanət! Ruhlar öz məzarından qalxırlar! Ölülər səltənəti əbədiyyət yuxusundan oyanıb. “Qatıl! Qatıl!” – deyə fəryad qopardır. O kimdir orada?

Daniel. Ya Həzrəti Məryəm, özün mənə kömək ol! Belə müdhiş səslə çıçıran sizsinizmi, cənab? Səsinizdən qəsrə yatanların hamısı diksiniň ayağa qalxır.

F r a n s . Yatanların? Yatmaq üçün sizə kim ixtiyar vermişdir?
Get, işıqları yandır!

D a n i e l gedir, başqa bir x id m a t ç i gəlir.

Bütün gecəni kimsə yatmamalıdır! Eşidirsinizmi? Hamı ayaq üstə
hazır dayansın! Silahlanın! Tüfəngləri doldurun! Sən onların tağlı
qalereya ilə necə axışib geldiğini gördünmü? Onlar gəlirmi?

X id m a t ç i . Kim, qraf həzrətləri?

F r a n s . Kim, öküz? Hələ belə sakit-sakit soruştursan da? Gör-
mürsən mənim halımı! Kim? Eşşək? Kim? Ölülər, şeytanlar! Saat
neçədir?

X id m a t ç i . Qarovulçu saat ikini harayladı!

F r a n s . Nə? Yoxsa bu gecə qiyamətin özünə kimi davam
etmək istəyir? Sən bu yaxınlarda bir gurultu, zəfər sədası, at ayağı
səsi eşitmədin? Karl hanı... qrafi soruşuram ki, haradadır?

X id m a t ç i . Bilmirəm, cənab.

F r a n s . Bilmirsən? Sən də onlarla əlbirsən? Bu “bilmirəm” üçün
mən sənin köksünü yarib ürəyini yerindən qopararam! Tez pastoru
tap, bura gətir!

X id m a t ç i . Cənab!

F r a n s . Nə mirildanırsan? Hələ buradasan?

X id m a t ç i tələsik gedir.

Necə? Bu diləncilər də mi mənə qarşı sui-qəsd düzəltmiş? Göylər,
cəhənnəm, bütün dünya mənə qarşı dayanmışdır!?

D a n i e l (*samla gəlir*). Qraf həzrətləri...

F r a n s . Yox, mən qorxmuram, titrəmirəm! Mənim gördükərim
ancaq yuxu idi. Ölülər hələ məzardan qalxmayıblar. Kim deyir ki,
mən titrəyirəm, ya ağarmışam?! Mənim kefim sazdır...

D a n i e l . Siz meyit kimi sapsanısınız. Qorxudan səsiniz də titrəyir.

F r a n s . Mən titrədirəm! Pastor gələndə ona deyərsən ki, mən
titrədirəm. Sabah mən qan aldıracağam. Pastora belə deyərsən.

D a n i e l . Qəndin üstünə balzam damcıladımmı, qəbul edəsiniz?

F r a n s . Yaxşı. Damcılat! Pastor belə tez gəlib çıxmayacaq.
Mənim səsim, deyəsən, doğrudan da, elə bil, qorxudan əsir. Qən-
din üstünə balzam tök, ver görüm!



D a n i e l. Açırları verin, gedim aşağıdan, şkafdan götürüm...

F r a n s. Yox! Yox! Burada qal! Ya mən də səninlə gedim? Görürsən ki, mən tək qalsam, huşumu itirə bilərəm... Dayan! Dayan! Bu saat keçər. Getmə.

D a n i e l. Görürəm siz, doğrudan da, ciddi xəstəsiniz!

F r a n s. Bəli, elədir, el! Mən də onu deyirəm. Xəstəlik adamın beynini zəiflədib səfəh yuxularla doldurur. Yuxunun heç bir mənəsi yoxdur. Düzdürmü, Daniel? Bütün yuxular insanın mədəsindən doğur. Onların bir əhəmiyyəti yoxdur. Mən elə bu saat gülməli bir yuxu gördüm. (*Huşunu itirib yixılır.*)

D a n i e l. Pərvərdigara! Buna nə oldu? Georg! Konrad! Bas-tian! Martin! Hay versəniz! (*Onu silkələyir.*) Ya Həzrəti Məryəm! Müqəddəs Maqdalina! Ya Həzrəti Yusif! Gözlərinizi açın! Ölsə, qanı üstümdə qalacaq! Allah, mənə rəhmin gəlsin!

F r a n s (*çırpinaraq*). Çəkil! Çəkil! Nə məni silkələyirsən! Yaramaz, skelet! Ölüler məzardan dura bilməzlər.

D a n i e l. Pərvərdigara! O, ağılnı itirmişdir!

F r a n s (*çətinliklə dikəlir*). Mən haradayam? Sənsənmi, Daniel? Mən burada nə danışdım? Fikir vermə! Hamısı yalandır. Nə demi-şəmsə, hamısı... Yaxın gəl! Kömək elə! Bu, başgicəllənmədir. Mən yuxusuz qalmışam, ondandır...

D a n i e l. Heç olmasa, İohan gəlib çıxayı! Qoyun köməyə bir adam çağırırm, həkimi də çağırırm.

F r a n s. Dayan! Burada mənim yanımda otur. Belə! Sən ağılli, yaxşı adamsan. Mən gördükərimi sənə danışmaq isteyirəm.

D a n i e l. İndi yox, qraf həzrətləri, sonra danışarsınız! Qoyun sizi yataq otağına aparırm. Sizə istirahət lazımdır.

F r a n s. Yox, rica edirəm, qoy hamısını danışım. Dinlə və əməlli-başlı mənə gül! Qulaq as, yuxuda gördüm ki, mən şahanə bir ziya-fət verdikdən sonra kefim kök, damağım çağ bizim bağda, yaşıł otlar üstündə uzanmışam. Birdən, bu, günorta vaxtı idi, birdən... Gülsənə, məni lağa qoyub gülsənə!

D a n i e l. Axi birdən nə oldu?

F r a n s. Birdən müdhiş bir göy gurultusu mənim qulaqlarımı batırı... Qorxudan əsə-əsə ayağa qalxdım və mənə... mənə elə geldi ki, üfüqlər od tutub yanır! Dağlar, meşələr, şəhərlər alışib mum kimi əriyir! Müdhiş bir tufan dənizləri, yerləri, göyləri bir-birinə qatır...

Bu arada şeypur səsinə bənzər bir səs ucaldı: "Ey torpaq, ölüleri təslim et, ölenləri təslim et, ey dəniz!" Çılpaq düzənlər çatlamağa başladı. Kəllələr, ayaqlar, səhənglər, qabırğalar yerin altından birə-birə bayra tullandı. Onlar bir-birinə bitişmişdi, qurulu insanlar olub canlı bir tufan kimi geniş fəzalarda uçmağa başladı! Mən başımı qaldırdım, özümü üstündə ildirimlər oynayan Sinay dağının ətəyində gördüm. Yuxarıdan və aşağıdan bura dəstə-dəstə adam axışındı. Dağın zirvəsində isə oddan yapılmış üç taxt üstündə baxışlarından dəhşət yağan üç qoca oturmuşdu.

D a n i e l. Bu ki lap qiyamətin özünə bənzəyir.

F r a n s. Bu, boş bir xəyalatdır, doğrudurmu? Qocalardan biri, onun siması ulduzlu gecəni andırırdı, qalxıb irəli çıxdı, onun barmağında möhürlü üzük vardı. Həmin üzüyü məğriblə məşriq arasında havaya qaldırb dedi: "Əbədən müqəddəs, doğru və dəyişməz bir şey var! Yalnız bir həqiqət var ki, o da savab əməllərdən ibarətdir! Buna şübhə edən bəndələrin vay halına!" Ondan sonra ikinci qoca ayağa qalxdi. Onun əlində şəffaf bir güzgü vardı ki, onu məğriblə məşriq arasında tutub deyirdi: "Bu, həqiqət güzgüsüdür. Yalançılar, riyakarlar özlərini, öz sifətlərini burada görəcəklər". Mən qorxdum. Hami qorxuya düşdü. Çünkü bu müdhiş güzgüdə insan əvəzinə ilanlar, şirlər, pələnglər görünməyə başladı. Nəhayət, üçüncü qoca ayağa qalxdi. Onun əlində isə dəmir bir tərəzi vardı ki, onu məğriblə məşriq arasında tutub deyirdi: "Siz, ey Adəm övladı, bilin ki, mən sizin fikir və əmələrinizi bu tərəzinin qəzəb gözündə cəza daşları ilə çəkəcəyəm".

D a n i e l. Pərvərdigara, bari özün rəhm elə!

F r a n s. Hamının rəngi qar kimi ağarmış, hamının ürəyi üzüntülü intzar içinde döyüñürdü. Birdən mənə elə gəldi ki, zəhmlı səslə birinci mənim adım çağırıldı. İlliklərim sümüklərimdə dondu, dişlərim şaqqlıdamaga başladı. Tərəzi səsləndi, qayalar guruldadı, hər saat gəlib-keçdikcə tərəzinin sol gözünə yeni bir günah qalandı.

D a n i e l. Allah, sən özün bağışla!

F r a n s. O bağışlamadı. Günahlar üst-üstə qalandıqca dağlar qədər böyüyürdü. Lakin buna baxmayaraq tərəzinin tövbə gözü hələ ağırlıq edir və sol gözü havada saxlayırdı... Ancaq birdən bir qoca yerindən qalxıb tərəziyə yanaşdı. O, əzabdan ikiqat olmuşdu. O qədər acliq çəkmişdi ki, öz əllərini gəmirirdi. Hami gözlərini ona zillədi. Mən qocanı tanıldım. O, aq saçlarından bir neçə tük qoparıb



tərəzinin günah gözünə atdı. Həmin dəqiqə tərəzinin gözü ağırlaşdı... Enib cəhənnəmin dibinə düşdü, tövbə gözü isə dartılıb göylər qalxdı. Qayanı bürümüş dumanlar içindən qulağıma səs gəldi: "Yer üzünün və cəhənnəmin bütün günahkarlarına mərhəmət var! Tək sənə mərhəmət yoxdur!"

Uzun sükut.

Nə oldu? Bəs nə üçün gülməyirsən?

D a n i e l. Gülmək nədir, qraf? Mənim tüklərim ürpərmişdir. Yuxular Allahdandır.

F r a n s. Kəs, kəs! Elə demə! Məni axmaq, mövhumatçı və küt-bein adlandır, əziz Daniel! Səndən xahiş edirəm, məni kefin istəyən kimi ələ sal!

D a n i e l. Yuxular Allahdandır, qraf həzrətləri. Mən sizin üçün dua edərəm!

F r a n s. Yalan deyirsən! İtil buradan, get, tez öyrən gör, pastor harada itib-batıb, de ki, tez gəlsin. Ancaq təkrar edirəm: sən yalan deyirsən!

D a n i e l. Allah təqsirinizdən keçsin!

F r a n s. Bunlar hamısı qara camaatın uydurmasıdır! Hamısı qorxaqlıqdandır! Ötüb-keçənin geri qayıdacağı, açıq səmaların altında dünya işlərini görən bir göz olduğu hələ sübut olunmamışdır. Hm! Hm! Bunu kim deyə bilər? Göylərdə hakim olduğunu kim təsdiq edə bilər? Yox! Yox! Bəli! Bəli! Ətrafda dəhşətli bir piçilti var: "Ərşı-əlada amansız bir hakim var!" Birdən elə bu gecə mən o amansız hakimin dərgahına getməli oldum? Yox, elə fikirlər qorxaqlıq üçün yalnız bir daldadır!.. Üldüzların arasında cansız, dibsiz və sağır boşluqdan qeyri bir şey yoxdur! Fəqət orada, onun arxasında bir şey olarsa, varsa? Yox, yox, ora boşdur. Mən əmr edirəm!.. Orada gərək heç bir şey olmasın! Lakin əgər, əgər olsa? Əgər sənin bütün əməllərin hesaba alınsa, vay halına! Özü də elə bu gecə! Nə üçün dəhşət qanımı damarlarında dondurur? Ölüm!.. Nə üçün bu söz bədənimi buza döndərir? Öləmkən, Allah dərgahında hesab vermək... Əgər o, adil isə, onda nə olsun? Mənim əzab-əziyyət verdim yetimlər, dul qadınlar, bütün məzlumlar fəryad qoparıb ondan imdad istəyəcəklər! Əgər o, adil isə, nə üçün onlar zülmə mübtəla olmuşdu-lar? Nə üçün mən onlara qalib gəlmişdim?

Pastor M o z e r daxil olur.

M o z e r . Siz məni çağırıldığınız, cənab? Təəccüblənirəm. Həyatınızda bu, ilk hadisədir! Siz müqəddəs dini, olmaya, lağə qoymaq fikrindəsiniz? Ya bəlkə, onun qarşısında qorxuya düşüb əsməyə başlamışınız?

F a n s . Lağə qoymağım, ya qorxub əsməyim sənin cavablarından asılı olacaqdır. Mozer, mən sənə sübut edəcəyəm: ya özün axmaqsan, ya da başqalarını axmaq hesab edib elə salırsan. Qulaq as, sonra cavab ver. Eşidirsəmi? Həyatını sevirsənsə, gərək cavab verəsən!

M o z e r . Siz haqq-talanın özünü sorğu-suala çəkirsiniz, sizin cavabınızı gec, ya tez Tanrı özü verəcəkdir.

F a n s . Mən elə bu saat, bu saat hər şeyi bilməliyəm! Mən ağılsız hərəkətlər etmək, qorxudan qara camaatin səcdə qıldıği bütə tapınmaq istəmirəm! Mən kef aləmində, sərxiş vaxtlarımda sənə çox demişəm ki, "Allah yoxdur". İndi ayıq vaxtında deyirəm: o yoxdur! Mənə etiraz üçün əlində nə dəlil varsa, gətir. Halıma təsir etməyəcəkdir. Bir dəfə üfürdüməm, bütün dəllillərin alt-üst olub gedəcəkdir.

M o z e r . Öyünmə, sənin lovğa ruhun xudavəndi-aləmin qəzəb ildirimlərinə məruz qalanda onları belə asanlıqla dəf edə bilməyəcəksən! Öz xilqət evindən uzaqlaşdırmaq istədiyin uca pərvərdigarın bəndə dili ilə söylənmiş dəlil və sübutlara ehtiyacı yoxdur. Onun şan-şövkəti Adəm övladının həm savab, həm də günah işlərində, habelə sən müstəbidin zülmündə, bəd əməllərində belə görünür.

F a n s . Əcəb söylədin, ruhani baba! Əhsən! Xoşuma gəldi!

M o z e r . Mən böyük Tanrının kiçik bir nökəriyəm və özüm kimi aciz bir bəndə ilə danışram. Ona görə də xoşa gəlmək niyyəti güdmürəm! Əlbəttə, sənin kimi qəddar bir caninin dilindən tövbə qopara bilsəydim, möcüzə göstərdiyimi güman edərdim. De görüm, əgər küfrə imanın bu qədər möhkəmdirə, nə üçün dalimca adam göndəribsən? Gecənin bu vaxtında məni buraya nə üçün çağırtdırmışan?

F a n s . Darixiram, ona görə. Bu gün nə isə şahmat oyunu da mənə ləzzət vermir, dedim zarafat üçün bir keşşələ hürüşüb-boğuşum, bəlkə, kefim açıldı. Boş-boş nağıllarla məni qorxuda bilməzsən! Mən yaxşı bilirəm ki, burada, bu dünyada bəxti gətirməyənlər gözünü o dünyaya dikirlər, lakin onlar balaca usaqlar kimi aldanırlar. Mən kitablarda oxumuşam ki, insanın həyatı qan dövranından



aslıdır. Son damla qan insanın bədənindən çıxdımı ruh da, təfəkkür də yox olub gedir. Madam ki, ruh bədəndə yaşayır, bədənin hər azar-bezarına məruz və mübtəladır, bədən ölərkən o, sağ qala bilərmə? Sənin beyninə bir damla su girmiş olsa, dərhal həyat fəaliyyətin dayanar, sonra isə əbədilik tələf olub gedərsən. İnsanın hissləri simlərin ehtizazına bənzəyir. Qırılmış simlər isə ehtizaza gəlib səslənə bilməz. Əgər mən bu yaraşıqlı imarətlərimi yerlə yeksan etsəm, əger Venəranın o gözəl heykəlini sindirib atsam, nə yaraşıqdan, nə də gözəllikdən əsər qalmaz. Sizin ölməz adlandırdığınız ruh da eynilə belədir!

M o z e r. Bu fəlsəfə sizin ümidsizliyinizdən yaranmışdır. Bu söz-ləri danişarkən üzəriniz qorxu içində çarpınır və öz çirkin yalanlarınızı faş edir. Bu fəlsəfənin hörümçək toruna bənzər qurğusunu dağitmaq üçün bircə xəbərdarlıq kifayətdir: "Sən ölməlisən!" Mən sizi xəbərdar edir və imtahan ayağına çəkirəm! Əgər əzrail başınızın üstünü alanda vahiməyə düşməsəniz, bu bəd fikirlərinizdən o zaman da daşınmasanız, deməli, həqiqət siz deyəndir, qələbə də sizindir. Yox, əger ölüm ayağında qəlbinizə cüzi bir vahimə belə çökmüş olsa – onda, vay sizin halınıza. Demək, aldanmışınız!

F r a n s (narahatlıqla). Əgər ölüm ayağında qəlbimə vahimə çöksə?

M o z e r. Mən bu cür bədbəxtləri çox görmüşəm, onlar ömür boyu şeytan qılığına uyub dinə, məzhəbə şəkk getirmişlər, amma ölüm yatağında onların şəkk-sübəhsindən əsər belə qalmayıbdır. Ölüm yatağında mən sizin başınızın üstündə duracağam. Mən müstəbidin dünya evindən nə halda köcdüyünə tamaşa etmək istəyirəm... Gözüm sizin üzünüzdə olacaqdır; o zaman ki həkim sizin soyumuş əlinizi öz əlinə alıb zəif nəbzınızı güclə eşidəndə və ciyinlərini çəkərək "bunun işi yalnız Allaha qalıb" deyəndə qorxun! O zaman Riçarda, ya Nəmruda bənzəməkdən qorxun!

F r a n s. Yox! Yox!

M o z e r. Bu "yox" kəlməsi o zaman "hə" deyən boğuq bir fər-yada çevriləcək. O zaman sizin daxilinizdə bir hakim, heç bir şəkka-nı və şeytani dəlillərə satılmayan amansız bir hakim dilə gəlib sizə divan tutacaqdır. Bu, sağ ikən qəbirə gömülmüş bir şəxsin oyanmasına, intihar üçün özünə zərbə endirmiş bir adamın peşmançılıq əzab-larına oxşayacaqdır! Bu, sizin ömür sürdüyünüz zülmət dünyasında qəflətən parlayan və ani nur saçan bir ildirimi xatırladacaqdır! Əgər siz o zaman da vahiməyə düşməsəniz – onda həqiqət siz deyəndir.

F r a n s (*narahatlıq içində bucaqdan-bucağa addimlayır*). Bunlar keşiş sayaqlamasıdır? Keşiş sayaqlaması!

M o z e r. O zaman haqqın qılıncı qəlbinizi çulgamış zülməti yarib ilk dəfə ora, qəlbinizə yol açacaqdır. Amma nə fayda ki, gec olacaqdır! Allah qorxusu sizin qəlbinizə Tanrı qisası ilə cüt gırəcəkdir. Bilin və agah olun ki, Moor, minnlərlə Adəm övladının həyatı sizin bir kəlmə sözünüzdən, bir işarənizdən asılıdır. Hər min adamdan doqquz yüz doxsan doqquzunu siz bədbəxt etmisiniz. Nəmrud adlanmaq üçün sizə Roma imperiyası, zalim Pisarronun şöhrətini qazanmaq üçün isə Peru dövləti çatdırır. Yoxsa xəyal edirsınız ki, xudavəndi-aləm öz dünyasında bir nəfərin azğincasına ağalıq sürməsinə və bütün mövcudatı alt-üst etməsinə razı olar? Yoxsa xəyal edirsınız ki, bu doqquz yüz doxsan doqquz adam sizin əlinizdə tələf olmaq üçün yaranmış, sizin iblisənə əyləncələrinizdə oyuncaq olmaq üçün doğulmuşlar? Xam xəyaldır, qafıl! Onların ömründən oğurladığın hər bir qırıpım, onların əlindən aldığın hər səadət dəqiqəsi, təkamül yolunda ləngitdiyin hər bir addim üçün Allah səndən hesab və cavab istəyəcəkdir. Əgər siz onun dərgahında cavab verə bilsəniz, onda Moor – həqiqət siz deyəndir.

F r a n s. Yetər! Artıq bir kəlmə də eşitmək istəmirəm! Deyəsən, sən məni öz bəd niyyətlərinə tabe etmək istəyirsən?

M o z e r. Ünütmə ki, insanların hər iki dünya qisməti arasında gözəl və hikmətamız bir müvəzinət var. Qismət tərəzisinin bu dünyada ağırlıq edən gözü o dünyada qalxacaq: bu dünyada yuxarıda duran gözü o biri dünyada enib torpağa dəyəcəkdir. Fani dünyanın ötərgi iztirabları axırətdə əbədi nəşələrə, ötərgi nəşələri isə orada intəhasız əzablara çevriləcəkdir.

F r a n s (*qəzəblə onun üstüne şığıyır*). Səni görüm dilin qurusun, alçaq yalançı! Mən sənin xeyir söyləməz dilini kökündən çəkib çıxardaram.

M o z e r. Aha! Həqiqət, deyəsən, canınıza qorxu salmağa başladı? Mən hələ dəlil və sübut gətirməmişəm. Gəlin indi sübuta başlayaq!

F r a n s. Dilini kəs, öz sübutlarınıla cəhənnəm ol get! Sənə deyirəm ki, bədənimizlə bərabər, bizim ruhumuz da çürüyüb tələf olur! Mənimlə höçət etmə!

M o z e r. Cəhənnəmin təkində əbədi işgəncələr əlindən fəryad qoparan ruhlar da, hər şeyi görən xəllaqülaləmin də sizin sözlərinizin əksini təsdiq edir. Siz güman edirsınız ki, bu əbədi “heçlik” dünyasında



gizlənib yox olmaqla Allah divanından yaxa qurtaracaqsınız? Göyə çıxsan – o, səni tapacaq! Yerin təkinə çökəsən – o, yenə səni tapacaq! Qaranlıq gecəyə “məni gizlət!” deyə yalvaracaqsan, zil qaranlığa “məni zülmət pərdəsinə bürül!” deyə bağıracaqsan. O vaxt qaranlıq işıqlanacaq, zülmət gecələr nurla dolub günahkarı aşkar edəcəkdir. Yox! Sizin öz ölməz ruhunuz söylədiyiniz sözlərə etiraz edir, cahil fikirlərinizi heçə çıxardır!

F r a n s. Mən ölməzlik istəmirəm... Kimin xoşu varsa, qoy ölməsin, bunun mənə dəxli yoxdur. Mən Allahi məcbur edərəm ki, mənə öldürüb tələf etsin! Mən onu elə qəzəbləndirərəm ki, qəzəbindən bir qırımda məni tələf edər. De görüm, ən böyük günah hansı günahdır? Hansı bir günah onun qəzəbini daha tez coşdurar?!

M o z e r. Mənə məlum olduğuna görə, yer üzündə iki belə günah vardır. Lakin onları işləyən insan deyil. Onların cəzasını da insan vermir.

F r a n s. O iki günah hansıdır?

M o z e r (*sərt*). Onların biri ata qatili, o biri isə qardaş qatili olmaqdır! Nə üçün rənginiz ağardı?

F r a n s. Nə dedin, qoca? Sən Allahla, ya şeytanla əlbir olmusan? Bunu sənə kim söylədi?

M o z e r. Bu günahları işləyən adının vay halına! O, doğulmasa yaxşıdır! Siz təşvişə düşməyin! Sizin ki artıq nə atanız var, nə də qardaşınız.

F r a n s. Necə? Deməli, sən bundan müdhiş bir günah bilmirsən? Yenə bir fikirləş: ölüm, əbədiyyət, göylər və cəhənnəm sənin dilinlə danişir... Doğrudanmı, başqa müdhiş bir günah bilmirsən?

M o z e r. Bilmirəm.

F r a n s (*stulun üstünə düşür*). Bitdi! Hər şey bitdi!

M o z e r. Sevinin, şad olun! Özünüzü xoşbəxt hesab edin! Çünkü bütün şər əməllərinizə baxmayaraq, ata qatili müqabilində sizi Allahın mömin bəndəsi hesab etmək olar. Sizə yağırlılan lənətlər, onun başına yağan lənətlərin müqabilində bir məhəbbət mahnisına bənzər... Onun cəzası...

F r a n s (*yerindən sıçrayır*). Səni görüm, ölüb ölümlərdən qurtarmayanın, bayquş, səni buraya kim çağırdı? Rədd ol buradan, yoxsa qılincimla səni dəlik-dəlik edərəm!

M o z e r. Sizə nə oldu? Necə oldu ki, keşiş sayaqlamaları belə bir filosofu bu mərtəbədə haldan çıxartdı? Bəs deyirdiniz ki, bir

dəfə üfürsəniz, mənim söylədiklərimin hamısını alt-üst edə bilərsiniz. (Gedir.)

F r a n s kresloya düşüb dözülməz bir həyəcan içində çırpınır. Dərin sükut.
X i d m ə t ç i qaçaraq gəlir.

X i d m ə t ç i. Amaliya qaçı! Qraf da qəflətən yox olmuşdur.

D a n i e l (*qorxu içində gəlir*). Cənab, bir dəstə süvari sürətlə sara-ya doğru çapır. Onlar “ölüm, ölüm!” deyə bağırrılar. Bütün kənd həyəcan içindədir.

F r a n s. Get! Əmr et, bütün zəngləri çalsınlar. Hamısını qovub kilsəyə topla! Qoy diz çöksünlər! Qoy mənim üçün dua etsinlər!.. Məhbusları buraxın! Yoxsulların çəkdiyi zərəri iki-üç qat artıqlaması ilə ödəyəcəyəm! Mən... Di get... Keşisi çağır! Mən tövbə, istiqfar etmək istəyirəm. Niyə dayanmışan?

Səs-küy və tappılıtı səsi yaxınlaşır.

D a n i e l. İlahi, məni bağışla, mənə rəhm et! Mən qulaqlarımıma inanmırıam! Siz ki ibadəti hər yerdə yiğişdirmisınız, məni dua üstündə görəndə İncili alıb başıma çırmışınız...

F r a n s. Artıq danışma! Ölüm! Görürsənmi! Ölüm gəlir! Sonra gec olacaq!

Ş v e y t s e r i n nərəsi eşidilir.

Dua et! Tez dua et!

D a n i e l. Yادınızdadırımı, həmişə sizə deyərdim: dinə sataşmayıñ, dua ilə işiniz olmasın, qorxun, deyirdim, günaha batarsınız! Bir bəla üz versə, bir fəlakət olsa, deyirdim, dünyanın bütün var-dövlətini bir xristian duası üçün qurban verəcəksiniz. O vaxt məni yamanlayırdınız, indi görürsünüz mü? Mən deyən oldumu? Görürsünüz mü?

F r a n s. Məni bağışla, mənim əzizim, mənim xeyirxah Danie-lim! Bağışlasan, səni qızılı tutaram! Tez dua et. Ürəyin nə istəsə onu sənə alaram. Mən... Di dua et, yalvarıram, diz üstə sənə yalva-riram! Allah eşqinə! İblis eşqinə, tez dua et!

Küçədə hay-küy və qışqırıq eşidilir. Qapılar döyüür.

Ş v e y t s e r (*küçədə*). Hükum çəkin içəri! Vur! Sındır! Oradan işiq gəlir, o, yəqin, oradadır.



F r a n s (*diz üstə*). Mənim duamı eşit, ya pərvərdigar! Bu ilk dəfədir!.. Həm də son dəfədir ki, sənə müraciət edirəm! Eşit məni, eşit!

D a n i e l. Ya Həzrəti İsa! Siz nə edirsiniz, qraf. Bu, dua deyil, küfrdür.

Arxada c a m a a t qaçışır.

C a m a a t. Oğrular! Qatillər! Gecənin belə gec vaxtı gurultu qoparan kimdir?

Ş v e y t s e r (*yenə küçədən*). Onları qovun, uşaqlar! Bu gələn əzraildir, sizin ağanızı aparmaq istəyir! Bəs Şvarts haradadır? Onun adamları hani? Qəsri mühəsirəyə al! Qrimm! Dırmaşın divarlarla!

Q r i m m. Tez bura od gətin! Ya biz onun yanına qalxmaliyiq, ya o, aşağıya düşməlidir! Mən onun yataq otağına od vuracağam!

F r a n s (*dua edir*). Mən adı qatil olmamışam, ilahi... Xırda şeylərdən ötrü günah işləməmişəm...

D a n i e l. İlahi! Özün bizi rəhm elə. Onun duası da küfrdür!

İçəri daş və kösöv töküür. Şüşələr sınır. Saray alışmağa başlayır.

F r a n s. Mən dua edə bilmərəm!.. Bura, bura (*sinsini döyəcləyir*) boşdur... Yanmış bir səhradır! (*Qalxır.*) Yox, mən dua etməyəcəyəm. Razi olmaram ki, göylər mənə qələbə çalsın. Qoymaram ki, cəhən-nəm cəhəngini açıb mənə gülsün.

D a n i e l. Ya Allah! Ya Həzrəti Məryəm! Köməyə gəlin, xilas edin! Bütün qəsr od içinde yanır!

F r a n s. Qılıncı al! Cəld! Sanc onu mənim qarnıma! Yoxsa bu qoçaqlar məni alçaldıb rüsvay edəcəklər.

Yanğıın güclənir.

D a n i e l. Allah eləməsin! Allah eləməsin! Mən nəkarəyəm ki, əcəli çatmayan bir adamı göndərim o dünyaya, özü də ki... (*Qaçır.*)

F r a n s (*hərəkətsiz dayanıb onun ardınca baxır; sükitdan sonra*). ...Cəhən-nəmə demək istəyirdin? Doğru deyirsən! Mən artıq onun istisini duyuram! (*Sərsəm halda*) Bu qəhqəhə çekib gülən sizsinizmi?.. Cəhən-nəmin əfi ilanları budur fişildayırlar!.. Onlar buraya qaçıır, qapını sindirirlər. Bilmirəm, nə üçün bu qılıncdan qorxuram? Qapı parçalanıb töküür! Qaçacaq bir yer yoxdur! Heç olmasa, sən mənə acı!

Papağının zər kəndirini qoparıb özünü boğur.

Ş v e y t s e r ö z a d a m l a r ı lə gəlir.

Ş v e y t s e r. Ey, haradasan, rəzil insan! Gördünüzmü hamısı necə qoyub qaçdı! Dostu o qədər də çox deyil! Bu yaramaz bəs harada gizlənib?

Q r i m m (cəsədə ilişir). Dayan! Bu yolun üstünə yixilan kimdir? İşığı bəri gətir!..

Ş v a r t s. O, bizi qabaqlamışdır. Qılıncları yerinə qoyun. Budur, o, murdar olub bura yixılmışdır!

Ş v e y t s e r. Ölmüşdür? Necə? Biz gəlib çatmamış ölmüşdür? Bu, ola bilməz, yalandır! O, bu dəqiqə ayağa qalxsın, siz də tamaşa edin. (Onu itələyir.) Ey, səninləyəm! Qalx, iştahan varsa, yenə atanı öldürə bilərsən!

Q r i m m. Əbəs yerə özünü yorma. O, çoxdan ölmüşdür.

Ş v e y t s e r (cənəzədən ayrılır). Bəli, bizim gəlmişimiz onun xoşuna gəlməmişdir! O, doğrudan da, gəbərmışdır! Gedin atamana deyin ki, o ölmüşdür! Moor bir daha məni görməyəcəkdir. (Tapançani öz gicgahına sixir.)

İKİNCİ SƏHNƏ

Dördüncü pərdənin son səhnəsindəki tərtibat.

Q o c a M o o r daşın üstündə oturub.

Q a ç a q M o o r onun qarşısında dayanmışdır.

Meşənin dərinliyində başqa q a ç a q l a r görünür.

Q a ç a q M o o r. O gəlib çıxmadı! (Xəncərini zərbələ daşa elə çırpur ki, qıgilcım qopur.)

Q o c a M o o r. Keç onun günahından. Qoy onun üçün sənin mərhəmətin cəza, mənim məhəbbətim isə intiqam olsun.

Q a ç a q M o o r. Yox! Sinəmdə yanın intiqam odalarına and içirəm ki, belə olmayıacaqdır. Mən buna yol vermərəm, o gərək ölsün, törətdiyi cinayətin rüsvayçılığını özü ilə bərabər əbədiyyət evinə aparsın! Əks təqdirdə nə üçün mən onu öldürməli idim!

Q o c a M o o r (göz yaşları axıdaraq). Ah, mənim balam!

Q a ç a q M o o r. Necə? Sən onun üçün ağlayırsan, özü də bu qalanın yanında?

Q o c a M o o r. Rəhm et! Ah, kərəm göstər. (Əzabla əllərini ovuşduraraq) Aman, indicə mənim oğluma divan tutacaqlar.



Q a ç a q M o o r (*qorxmus*). Hansı oğlunuza?

Q o c a M o o r. Bu nə sualdır?

Q a ç a q M o o r. Heç! Heç!

Q o c a M o o r. Sən mənim fəlakətimə gülmək üçünmü bura gəlmisən?

Q a ç a q M o o r. Lal ol, vicdanım, açma sırrimi. Mənim söz-lərimə fikir verməyin.

Q o c a M o o r. Bəxtimə bax... Bir oğluma mən zülm elədim, o biri isə əvəzində mənə zülm elədi. Mən Allahın qəzəbinə düşar oldum!.. Ah, Karl! Karl! Sənin pak ruhun, yəqin, mələklərlə bərabər göylərdə qanad çalır. O uca göylərdən mənə nəzər sal, halımı gör, keç günahimdan. Bağışla məni, bağışla!

Q a ç a q M o o r. O, sizi bağışlayır! (*Narahat*) Əgər o, sizin oğlunuz adlanmağa layiqdirlər, sizi bağışlamalıdır.

Q o c a M o o r. Ah, mən onun qədrini bilmədim, itirdim. İndi Allaha yalvarıram ki, məni onunla tez görüşdürsün. Bəlkə, o, mənim göz yaşlarını, yuxusuz gecələrimi, müdhiş iztirablarımı görsün, rəhmə gəlsin, mən onun dizlərini qucaqlayaraq fəryadla deyəcə-yəm: "Mən öz qarşımda və sənin qarşında günahkaram, oğul, mən sənə ata olmağa layiq deyiləm!"

Q a ç a q M o o r (*riqqətlə*). Deməli, o, sizin üçün çox əziz idi?

Q o c a M o o r. Allah özü şahiddir! Xəbis oğlun hiyləsinə uydu-ğum üçün indi dizlərimə döyürem. Yer üzündə məndən xoşbəxt ata yox idi! Övladlarımı bağırmış basdıqca qəlbim ümidi lərlə dolur, dizim qüvvət gəlirdi. Amma fələyə nə deyim! Şeytan kiçiyini yoldan çıxartdı. Mən o məluna inandım! Oğullarımın hər ikisini itirdim. (Əlləri ilə üzünü örtür.)

Q a ç a q M o o r (*ondan uzaqlaşır*). Əbədilik itirdin!

Q o c a M o o r. Ah, Amaliyanın mənə dediklərini indi bütün qəlbimlə duyuram. İntiqam özü onun dili ilə danışındı. O deyirdi ki, soyuyan əllərini sən əbəs yerə oğluna tərəf uzadacaqsan! Ölüm yatağında o, sənin başın üstündə dayanmayacaqdır.

Q a ç a q M o o r üzünü kənara çevirib əlini qocaya uzadır.

Ah, kaş bu, mənim Karlimin əli olaydı... Nə çarə ki, o, qürbətdə qara torpaqlar altında əbədi yuxuya dalmış. Mənim fəryadımlım heç vaxt onun qulağına çatmayacaqdır. Bələli başım! Yadların yolu

üstündə can verəcəyəm... Artıq oğlum yoxdur!.. İki oğlumdan biri də mənə qalmadı ki, öləndə gözlərimi siğasın...

Q a ç a q M o o r. Vaxt çatmışdır! Deməliyəm! (*Qaçaglara*) Məni tək buraxın! Mən... lakin nə fayda, bu sırrı açsam belə, mən onun oğlunu, əvvəlki Karlı ona qaytara bilməyəcəyəm! Yox! Mən susmaliyam!..

Q o c a M o o r. Nədir, mənim əzizim? Sən orada kiminlə danışırsan?

Q a ç a q M o o r. Sənin oğlun... Sənin oğlun yoxdur, qoca. (*Güclə eşidiləcək səslə*) O məhv olmuşdur... Əbədilik məhv olmuşdur.

Q o c a M o o r. Əbədilik?

Q a ç a q M o o r (*müdhiş bir həyəcan içində nəzərlərini göyo dikir*). Ah, heç olmasa, bu dəfə ruhumu qüvvət ver!.. Kömək ol mənə, böyük Yaradan!..

Q o c a M o o r. Sən əbədilikmi dedin?

Q a ç a q M o o r. Daha soruşma! Dedim ki, əbədilik!

Q o c a M o o r. Ey tanımadığım cavan! De görüm, məni bu qaladan nə üçün azad etdin?..

Q a ç a q M o o r. Görəsən, ondan indi xeyir-dua alsam nə olar? Bir oğru kimi bu xeyir-duanı oğurlayıb, bu müqəddəs qənimətlə aradan çıxsam... Deyirlər ki, ata xeyir-duası heç vaxt təsirsiz qalmır...

Q o c a M o o r. De görüm, mənim Fransim da mı məhv oldu?

Q a ç a q M o o r (*onun qarşısında diz çökür*). Mənə xeyir-dua ver, yalvarıram... Mən axı səni zindandan xilas etdim.

Q o c a M o o r (*əzabla*). Atanı azad edən xilaskar, bəs nə üçün onun oğlunu tələf edirsən? Sən özün görürsən: Allahın lütfi-kəraməti nə qədər tükənməzdır. Amma biz, onun miskin bəndələri isə kindən, qəzəbdən daşınmırıq. (*Əlini qaçaq Moorun başına qoyur*.) Mərhəmətli ol ki, xoşbəxt də ola biləsən.

Q a ç a q M o o r (*mütəəssir halda qalxır*). Haradasan, mənim cəsərətim, hünərim? Qollarım öz gücünü itirir, xəncər əlimdən düşür.

Q o c a M o o r. Qardaşın qardaşa mehribanlığı bilsən nə gözəldir, bu, Hermon zirvələrindən Sion dağına can atan şəhəllərlərdəki gözəlliyi xatırladır. Qoy qardaş məhəbbəti ürəyində dərin olsun, ey cavan, onda sənin bəxtinə, cəlalına mələklər də heyran qalar. Ağsaçlı qocalar müdrik, körpə uşaqlar qədər məsum ol, əzizim.



Q a ç a q M o o r. Ah, nə böyük səadət! Öp məni, müqəddəs qoca...

Q o c a M o o r. Elə zənn et ki, səni öpən atandır, mən də belə hesab edirəm ki, öz oğlumu öpürəm. Necə? Sən ağlayırsan?

Q a ç a q M o o r. Mənə elə gəldi ki, bu, həqiqətən, ata öpüşüdür. Əgər onlar indi onu götirmiş olsalar, mən nə edəcəyəm?!

Matəm alayı görünür.

S v e y t s e r i n y o l d a ş l a r i başlarını sallamış,
üzlərini örtmiş halda gəlirlər.

İlahi! (*Tərəddüdlə kənara çəkilir, gizlənmək istəyir.*)

Onlar Karlıın yanından ötür. O kənara baxır.

Uzun bir sükut çökür.

Gələnlər ayaq saxlayır.

Q r i m m (*yavaşca*). Ataman!

Qaçaq Moor dinmir və bir az da geri çəkilir.

Ş v a r t s. Əziz ataman!

Qaçaq Moor yenə geri çəkilir.

Q r i m m. Biz müqəssir deyilik, ataman!

Q a ç a q M o o r (*onlara baxmadan*). Siz kimsiniz?

Q r i m m. Sən bizim üzümüzə də baxmırsan! Biz – sənin sadıq nökərlərinik.

Q a ç a q M o o r. Əgər mənə sadıq olmuşunuzsa, vay haliniza!

Q r i m m. Öz nökərin Şveytserin son salamını qəbul et! Sənin nökərin Şveytser heç vaxt geri dönməyəcəkdir.

Q a ç a q M o o r (*sığrayır*). Deməli, siz onu tapmadınız?

Ş v a r t s. Biz onun ölüsünü tapdış.

Q a ç a q M o o r (*sevincə*). Şükür sənə, böyük Yaradan! Qucaqlayın məni, balalarım! Bundan sonra mərhəmət bizim şəiarımız olacaqdır! Bu qanı kimsə mənim əllərimdən yuya bilməyəcəkdi. Bu bələdan qurtardıqsa, deməli, bütün bələlardan qurtardıq.

Bir neçə **q a ç a q A m a l i y a nı** götirir.

Q a ç a q l a r. Oho, oho! Qənimət! Nə gözəl qənimətdir!

A m a l i y a (*saçları dağınıq halda*). Onlar haray qoparıb deyirlər ki, onun səsindən ölülər belə dirilib ayağa qalxır... Mənim dayım sağdır... O, bu meşədədir... Bəs hanı o? Karl! Day! Ah! (*Qocanın ağuşuna atılır*.)

Q o c a M o o r. Amaliya! Qızım! Amaliya! (*Onu ağuşuna basır*)

Q a ç a q M o o r (*geri çəkilərək*). Bunu buraya kim gətirdi?

A m a l i y a (*gocanın ağuşundan qoparaq qaçaq Moora tərəf qəcib onu qucaqlayır*). O sağdır. Şükür sənə, uca Tanrim! O yenə mənimlədir!

Q a ç a q M o o r (*Amaliyanın qolları arasından çıxaraq*). Yola hazırlaşın! Hansı şeytan isə mənim sirrimi açmışdır!

A m a l i y a. Mənim nişanlım! Əziz nişanlım! Sən ağlını itirirsən? Ah, belə xoşbəxtlikdən dəli olmaq belə təəccübüllü deyil. Bu səadət firtınası içində bilmirəm mən nə üçün laqeyd durmuşam? Bu qədər soyuqqanlıyam!

Q o c a M o o r (*yerindən qalxır*). Nişanlıñ? Qızım! Qızım Amaliya! Sən “nişanlım” dedin?

A m a l i y a. Bəli, nişanlım! O, əbədilik, əbədilik, əbədilik mənimdir. Siz ey göylərin ulu qüvvələri, bu sonsuz səadətə tamaşa üçün qəlbimə qüvvət verin, yoxsa bu səadətin əzab-əziyyətinə düçər olaram!

Q a ç a q M o o r. Ayırın onu məndən. Öldürün onu! O qocanı da öldürün! Məni də, özünüüzü də! Hamı ölməli! Bütün dünya təməlindən qopub məhv olmalıdır! (*Ayrılıb qaçmaq istəyir*.)

A m a l i y a. Haraya? Əbədi sevgi, sonsuz səadət bizi çağırır! Sən isə qaçırsan?

Q a ç a q M o o r. Uzaq! Uzaq məndən! Sən dünya gəlinləri arasında ən bədbəxt bir gəlinən! Sən də, zavallı, bədbəxt ata! Bax sor, dinlə! İlahi, mənə nicat ver, qoy bunları əbədilik tərk edim!

A m a l i y a. Mənə kömək edin, Allahı sevirsinizsə, kömək edin. Dünya gözlərimdə qaranlıqlaşdı. O, bizi tərk edir!

Q a ç a q M o o r. Gecdir! Əbəsdir!.. Ata, sənin lənətin!.. Yox, soruşma! Mən... mənə... sənin lənətin!.. Sənin dilindən mənə gönüldərilən lənət!.. Kim məni buraya gətirdi? (*Qılincını çəkib qaçaqların üstündə atılır*.) Şeytan balaları, sizlərdən məni bura çəkib gətirən kim oldu? Öl, Amaliya! Öl, atal! Üçüncü dəfə, mənim ucbatımdan, mənim dərdimlə ölü!.. Səni xilas edənlər – qaçaqlar və qatillərdir. Sənin oğlun Karl isə onların atamanıdır!



Qoca Moor yera yixılır, bir anda keçinir.
Amaliya heykəl kimi quruyub qalır.
Qaçaqlar isə müdhiş bir sükut içində dururlar.
Qaçaq Moor başını palid ağacına vurur.

Şirin yuxu içində, məhəbbət nəvazişləri arasında həlak etdiyim insanların ruhları üçün, bura gəlin... Ha-ha-ha! Bu partlayan barit anbarıdır. O, hamilə qadınların yataqlarını alt-üst edib göyə sovurur! Eşidirsinizmi? Körpələrin beşiklərini bürüyən bu müdhiş alovları da görürsünüzmü? Bu, sənin toy məşəllərindir, Amaliya! Bu partlaysıf sənin toy büsatındır! Ah, Allahın gözündən heç bir şey yayılmır. O heç bir əməli cəzasız qoymur. Uzaq ol məndən, eşqin səadəti! Eşq mənim üçün səadət deyil, yalnız işgəncə ola bilər!

A m a l i y a. Aman, pərvərdigara! Demək, bunlar doğrudur? Bəs mən günahsızın günahı nədir? Gör mən kimi sevmişəm!

Q a ç a q M o o r. Yox! İnsan bu dəhəştlərə dözməkdə acizdir! Lakin mən ölüməsan qurşunlar arasında dayanmışam, bir addım belə geri çəkilməmişəm! İndi bir qadın kimi qorxub titrəməliyəm? Qadın qarşısında titrəməliyəm? Yox, qadın mənim mətanətimi qır-mayacaqdır... Qan lazımdır, qan! Bütün bunlar ani qadın zəifliyidir. Mən qan içməliyəm... onda hər şey ötüb-keçər. (*Qaçmaq istəyir.*)

A m a l i y a (*onun sinəsinə qışılır*). Dayan! Qatıl! Şeytan! Mən səndən ayrıla bilmirəm! Mənim mələyim!

Q a ç a q M o o r (*onu itələyir*). Uzaq dur, hiyləgər ilan! Məni divanə bilib istehza edirsən! Mən hələ fələklə vuruşacağam! Necə? Sən ağlayırsan? Yalandır, hiylədir! Artıq yer üzündə mənim üçün göz yaşı axıdacaq bir kimsə yoxdur!

A m a l i y a onun sinəsinə sığınır.

Bu nə deməkdir?.. O, mənə ikrah etmir? Məni qovmur?.. Sən yoxsa unudursan? Yoxsa kimi bağırına basdığını bilmirsən? Amaliya!

A m a l i y a. Yeganə sevgilim! Əbədi eşqim!

Q a ç a q M o o r (*rəngi açılır, coşqun bir sevinclə*). O, məni bağışlayır! O, məni sevir!.. Mən uca səmalar kimi pakam. O, məni sevir!.. Göz yaşlarımla sənə təşəkkür edirəm, adil Yaradan! (*Dizüstə düşüb hıçqrır.*) Artıq mən cəhənnəm odlarından qurtardım! Sən mənim əzablarımı azaltdın! Ah, bax, bax! Bu pak məxlüq ağlayan şeytanların qoynunda

ağlayır. (*Qaçaqlara müraciətlə*) Siz də ağlayın! Ağlayın, ağlayın! Səadət sizə də qismət oldu! Ah, Amaliya, Amaliya! (*Dodaqlarını onun dodaqlarına yapışdırır. Onlar bir-birini qucub yerlərində donurlar.*)

Q a ç a q l a r d a n b i r i (*qəzəblə irəli çıxaraq*). Dayan, xain! Üzaq bu qızdan! Yoxsa deyəcəyim sözlərdən qulaqların tutulacaq, dəhşətdən elə əsəcəksən ki, dişlərin bir-birinə dəyiş şaqquşdayacaqdır. (*Qılıncla onları ayırir.*)

Q o c a q a ç a q. Bohemiya meşələrini yada sal! Eşidirsənmi! Canına lərzə düşdümü? Bohemiya meşələrini yadına sal! Hanı sənin andın? Bizim yaralarımız nə tez unuduldu? Biz sənin üçün öz səadətimzdən, şərəfimzdən, canımızdan keçib sənə yönəldilən zərbələrə sinəmizi qalxan tutan zaman... əhd-peyman edib bizdən ayrılmayağınə and içən məgər sən deyildin? Öz andını pozan şərəfsiz! Bizi tərk etməkni istəyirsən? Kimdən ötrü? Göz yaşı tökən bu fahişədən ötrümü?

Ü ç ü n c ü q a ç a q. Əhdini pozana ar olsun! Sənin yolunda qurban getmiş Rollerin ruhu sənin qorxaqlığını görüb həya edir, səni cəzalandırmaq üçün tabutdan qalxıb silahla üstünə gəlir.

Q a ç a q l a r (*qışqırıb paltarlarını parçalayırlar*). Bax bura! Bu yaralar! Bunları görünürənmi? Sən bizimsən! Biz səni ürəyimizin qanı ilə almışq! Sən bizimsən, Həzrət Mikayıl sənə görə cəhənnəm zəbaniləri ilə təkbətək vuruşa girişsə belə, yenə sən bizimsən! Gedək! Bizimlə! Qurban qurban istor! Dəstənin xatırınə sən Amaliyadan keçməlisən!

Q a ç a q M o o r (*Amaliyanın əlini buraxır*). Hər şey bitdi! Mən döñüb həqiqət yoluna qayıtmış, atamın yolu ilə getmək istəyirdim, lakin göylər başqa cür istəyirmiş... (*Soyuqqanlı*) Kor, ağılsız insan, sən nə xəyaldaşan? Bu qədər böyük günahlar işləmiş bir adamın həqiqət yoluna dönməsi mümkündürmü? Yox, böyük günahların xilası müşküldür. Mən bunu çoxdan bilməliydim. Sakit! Eşidirsənmi, sakit ol! Olacağa çara yoxdur!.. Mən vaxtında Allahın səsini eşitmədim. İndi, mən onu axtaranda o, məndən üz döndərir. O adıldır. Axtarma onu!.. Sən ona gərək deyilsən. Məgər bu saysız məxluqatın xalığı o deyilmə? Bir məxluq olmasa, onun cəlalından bir şey əskil-məz. O məxluq – mənəm. Gedək, dostlar!

A m a l i y a (*onu güclə saxlayır*). Dayan! Dayan! Bircə zərbə! Bircə zərbənlə məni öldürə bilərsən! Yenidən sənsiz qalmaq! Mənə rəhm et, qılıncını çıxart!



Q a ç a q M o o r. Məndə rəhmdən nişanə belə qalmamışdır!
Mən səni öldürməyəcəyəm!

A m a l i y a (*onun dizlərini qucaqlayır*). Allah xatirinə! Onun mərhəməti naminə, öldür məni! Mən ki sevgi istəmirəm. Bilirəm ki, bizim ulduzlarımız çoxdan ayrılmışdır... Mən ancaq ölüm istəyirəm! Mən tərk edilmişəm! Atılmışam! Bu sözün müdhiş mənasını duyursanmı? Atılmışam! Bundan sonra mən yaşaya bilmərəm. Belə qara gün görəndən sonra heç bir qadın yaşaya bilməz. Öldür məni, yalvarıram! Bir bax! Mənim əllərim əsir! Özümü öldürməyə məndə taqət yoxdur. Siyirlmiş qılınc görəndə mən cəsarətimi itirirəm! Sən bunu çox asan edə bilərsən! Sən ki adam öldürməkdə mahirsən! Çıxart qılıncını – bir zərbənlə məni xoşbəxt et...

Q a ç a q M o o r. Deməli, sən təkcə özün xoşbəxt olmaq istəyirsən? Çəkil! Mən qadınları öldürmürəm!

A m a l i y a. Ah, cəllad! Sən ancaq xoşbəxtləri öldürürsən! Həyatından bezar olmuşlara isə həyat verirsən! (*Dizüstə sürünərək qaçaqlara müraciət edir*.) Cəllad şagirdləri, heç olmasa, sizin mənə rəhminiz gəlsin! Sizin baxışlarınız qanlı da olsa, onlarda ümid saçan bir şəfqət duyulur. Barı, siz məni öldürün. Sizin başınızlovğa və qorxaqdır!

Q a ç a q M o o r. Nə danişırsan, qız?

Qaçاقلар üzlərini döndərirlər.

A m a l i y a. Bir nəfər də olsun dost tapılmadı? (*Qalxır*.) Onda, nakam Didona, ölümün çarəsini sən mənə öyrət! (*Getmək istəyir*.)

Qaçaqlardan biri nişan alır.

Q a ç a q M o o r. Dur! Həddini bil!.. Moorun sevgilisi onun özəli ilə ölməlidir. (*Xəncəri Amaliyanın köksünə sancır*.)

Q a ç a q l a r. Ataman! Ataman! Sən nə etdin! Ağlın başındadır mı?

Q a ç a q M o o r (*nəzərlərini cəsəddən ayırmadan*). Tam ürəyindən vurdum. Bu dəqiqə tamam olacaqdır. Budur – gördünüz mü?! Məndən daha nə istəyirsiniz? Siz mənim üçün öz həyatınızdan – onsuzda ölümə məhkum olan murdar və cani həyatınızdan keçmişdiniz... Mən sizin üçün bu mələyi öldürdüm. Baxın! İndi razı qaldınız mı?

Q r i m m. Sən öz borcunu artıqlaması ilə yerinə yetirdin. Öz şərəfi naminə heç kəs belə bir qurban verməzdi. İndi yola düşməliyik!

Q a ç a q M o o r. Sən nə dedin? Razilaş ki, bir quldur dəstəsi üçün bu mələyi fəda etmək qeyri-bərabər mübadilədir. Ah, əgər sizin hər biriniz qanlı edam kürsüsünə qalxmış olsaydı, qızmar kəlbətinlərlə ətiniz parça-parça qoparılsayıd ve bu dözülməz işgəncə yayın qızmarında on bir gün davam etmiş olsaydı, yenə bunların hamısı bu qızın bir damla göz yaşına dəyməzdi! (*Açı gülüşlə*) Yaşasın Bohemiya meşələri! Bəli, bunların əvəzini ödəmək lazımdır!

Ş v a r t s. Sakit ol, ataman! Gedək!.. Uzaqlaşaq bu yerlərdən. Bize yol göstər!

Q a ç a q M o o r. Dayan! Getməzdən əvvəl bir söz demək istəyirəm. Eşidin məni, mənim yırtıcı niyyətlərimin xəbis icraçıları! Bu andan etibarən mən sizə ataman deyləm. Həya və qorxu qarşısında mən bu qanlı tacı başından atıram. Siz bu günə qədər mənim hökmümə itaat edərək cinayət toxumu səpmək, şər işlər görmək kəxilqət evini viranə qoymuş və bu işdə özünüüzü haqlı bilmisiniz. İndi dağılın, hər kəs istədiyi tərəfə gedə bilər. Biz artıq bir yoluñ yolçuları deyilik.

Q a ç a q l a r. Aha, qorxaq! Hanı sənin böyük planların? Yoxsa onlar sabun köpüyü kimi bir qadın ahından partlayıb yox oldu?

Q a ç a q M o o r. Mən axmaq, dünyani cinayətlərlə islah etmək, qanunsuzluqla qanun yaratmaq xəyalında olmuşam! Güman etmişəm ki, qisas və ədalət qılınca qaldırıram! Əslində isə Tanrı iradəsinə qarşı çıxmışam! Əfsus... Uşaq olmuşam! İndi müdhiş bir uçurum üstündə dayanıb ətrafa baxdıqca dəhşətdən dişlərim bir-birinə dəyir, acı fəryadlar qoparmaq istəyirəm. Mən indi anlayıram ki, iki nəfər mənim kimi adam həyatın dayaqlarını təməlindən yixib dağında bilərdi! Rəhm et, sənin divanından əvvəl divan qurmaq istəyən bu tiflə rəhm et! Divan da sənindir, qisas da! Sən insan gücünə möhtac deyilsən. Bilirəm ki, mən keçmiş qaytarmağa, tələf etdiyimə həyat verməyə qadir deyləm. Bərbad olan heç vaxt abad olmayıacaqdır! Lakin mən vurdugum yaraları sağalda və təhqir etdiyim qanunlarla barışa bilərəm. Sən qurban tələb edirsən, elə bir qurban ki, sənin varlığını, sənin pozulmaq ehtişamını bütün bəşəriyyətə göstərə bilsin. Bu qurban mənəm! Mən ölməliyəm.



Q a ç a q l a r. Xəncəri onun əlindən alın! O, özünü vurmaq istəyir!

Q a ç a q M o o r. Axmaqlar, kor yaşadınız, kor da öləcəksiniz! İntihar özü bir günahdır. Yoxsa güman edirsiniz ki, mən öz günahlarımı yeni bir günahla təmizləmək fikrindəyəm? Həyatın müvazinətini Allahın iradəsinə zidd bir hərəkətlə bərpa etmək olmaz. Mən intihar etməyəcəyəm. (*Öz silahını bir nifratla onların ayağı altına tullayıր.*) Mən ələ sağ keçməliyəm! Gedib özümü ədalət divanına təslim edəcəyəm!

Q a ç a q l a r. Onu zəncirləmək lazımdır! O, dəli olmuşdur!

Q a ç a q M o o r. Yox! Mənim ağlım başımdadır və bilişəm ki, qəza öz hökmünü vermişsə, gec, ya tez ədalət divanı məni tapa-caqdır. Fəqət o, mənim üstümü qəfildən, mən yuxuda ikən alarsa, yaxud qaçarkən yolumu kəsərsə, zorla divana çəkərsə, mən son xid-mətdən – ədalət naminə öz iradəmlə ölmək xidmətindən də məhrum olaram. Göylərin qıskar hakimi mənə çıxdan ölüm hökmü yazmışsa, öz həyatımı bir oğru kimi gizlətməkdə mənə varmı?

Q a ç a q l a r. Qoy getsin! O, şöhrət düşkünidür! O, camaati heyrətə salmaq, şöhrətlənmək üçün öz həyatını qurban verir.

Q a ç a q M o o r. Bəli. Mən xalqı, doğrudan da, heyrətə sala bilərəm. (*Bir qədər fikirləşdikdən sonra*) O muzdurluq edir, özünün də on bir baş ac bir külfəti vardır... Məni sağ təslim edən adama min qızıl vəd edilmişdir... Bu pul o yoxsul üçün böyük köməkdir! (*Gedir.*)

Fridrix Şiller

DÜNYA EDİBİYYATI KLASİKLERİ



GENUYADA FİESKONUN SÜİ-QƏSDİ

RESPUBLİKA FACİƏSİ

Nam id facinus imprimis ego memorabile existumo sceleris atque periculi novitate.

Çünki bu əməli, belə cinayətin qeyridiliyinə və təhlükəliliyinə görə yadda saxlamağa layiq hesab edirəm.

Sallyusti
Katilina haqqında

Fridrix Şiller

DÜNYA EDİBİYYATI KLASİKLERİ



GENUYADA FİESKONUN SÜI-QƏSDİ

RESPUBLİKA FACİƏSİ

İ Ş T İ R A K E D Θ N L Θ R :

A n d r e a D o r i y a – Genuyanın doju. Səksən yaşında hörmətli qoca. Sifətində keçmişin ehtiras əlamətləri var. Əsas xüsusiyəti: əzəmətlidir, danışıqları ciddi, amiranə və qisadır.

C a n e t t i n o D o r i y a – onun qardaşı oğlu və varisi. İyirmi altı yaşındadır. Danışığının və ədaləti qabادır. Kobud və rən-dələnməmiş adamdır. Görəməmiş, lovğadır.

(Doriyaların ikisi də al-qurmızı geyir.)

F i e s k o, qraf di L a v a n y a – sui-qəsdin başçısı. İyirmi üç yaşında, boylu-buxunlu, hədsiz dərəcədə gözəl bir gənc. Məğrurdur, lakin lovğası deyil. Əzəmətli və xoşrəftardır. Kübarcasına zirək və eyni dərəcədə də hiyləgərdür.

*(Bütün zadəganların geyimləri qaradır.
Paltarlar orta əsr paltarlarıdır.)*

V e r r i n a – respublikaçı, qiyamçı. Altmış yaşında. Ciddi, acıqlı və qaşqabaqlı bir adamdır. Üzden zəhmlidir.

B u r q o n y i n o – qiyamçı. İyirmi yaşında gənc. Nəcib və cəzbedici zahiri var. Məğrur, dəliqanlı və sadəldidir.

K a l k a n y o – qiyamçı. Arıq bir şəhvətpəroст. Otuz yaşında. Lütfkar və hiyləgər ədaləti var.

S a k k o – qiyamçı. Qırıq beş yaşında. Heç bir fərqləndirici əlaməti yoxdur.

L o m e l l i n o – Canettinonun vəkili. Son dərəcə arıq bir saray xadimi.

S e n t u r i o n e, S i b o, A s s e p a t o – narazı adamlar.

R o m a n o – rəssam, sadə rəftarlı, sərbəst və məğrur adamdır.

M u l e y H a s s a n – tunisli mavr. Hiyłęgør, fırıldaqçı. Sifətdən haramzadə və suluqcu bir adamdır.

Hersoqun mühafizəçilərindən olan əl mən. Namuslu və üreyiaçıq, cəsur və mətin adamdır.

Üç nəfər qiyamçı vətəndəş.

Leonora – Fieskonun arvadı. On sœkkiz yaşında. Solğun ve zərifdir.

Həssas və incədir. Valeh edirse də, sarsıcı təsir bağışlamır. Çöhrəsində melanxolik xəyalpərvərlik ifadə olunur. Qara paltar geyir.

C u l i y a – dul qalmış qrafını İmperiali. Doriyanın bacısı. İyirmi beş yaşında xanım. Ucaboy və gözəldir. Məğrur bir işvəkardır. Özünü naza qoyması gözəlliyyinə xələl gətirir, gözqamaşdırıcı təsir bağışlayır, lakin cəlbedici deyildir. Üzdən kinli bir təbəssüm var. Qara paltar geymişdir.

B e r t a – Verrinanın kızı. Məsum bir qız.

R o z a, A r a b e l l a – Leonoranın ev qulluqçuları

Zadeganlar, vətəndaşlar, almanlar, əsgərlər, xidmətçilər, oğular.

Əhvalatin bas verdiyi yer – Genuya. Dövrü – 1547-ci il.

Birinci pərdə

Fieskonun saray zalı. Uzaqdan musiqi və balın səs-küyü eşidilir.

BİRİNCİ GƏLİŞ

L e o n o r a maskada. R o z a,
A r a b e l l a həyəcanlı halda qəçəraq səhnəyə gəlirlər.

L e o n o r a (*maskanı dərtib üzündən çıxarır*). Bəsdir! Bir kəlmə də!
Heç bir şübhə ola bilməz. (*Özünü kreslonun üstünə salır*.) Bu, mənim
qəlbimi parçalayır.

A r a b e l l a. Qrafinya...

L e o n o r a (*siçrayıb qalxır*). Mənim gözümün qabağında! Bütün
Genuyada bədnam olmuş bir işvəkarla! Bütün zadəganların gözləri
qarşısında! (*Kədərlə*) Roza! Bella! Mənim göz yaşlarım da onu sax-
laya bilmədi.

R o z a. Siz bunu çox da belə ürəyinizə salmayın – bu, kübar
cəmiyyətinə məxsus adı bir lütfkarlıqdır...

L e o n o r a. Lütfkarlıq? Bəs Fiesko onun baxışlarını necə
həyəcanla izləyirdi! Bir an da ondan əl çəkmirdi! Onun çılpaq qolun-
dan öpərkən dodaqlarını necə də uzun müddət çəkə bilmirdi! Onun
dişləri Culiyanın qolunda necə odlu bir iz buraxdı! Ah! Hələ onun
o cür məst olub nəşəyə dalması! Necə də hərəkətsiz qalmışdı, elə
bil, məftunluğun canlı mücəssəməsi idi. O, elə bil, hər bir şeyi
unudaraq oturmuşdu, sanki, bütün dünya buxar olub havaya qalx-
mış və əzəli bir boşluqda ancaq o və bir də bu Culiya qalmışdır. Lütf-
karlıqmı? Mənim əzizim, sən niyə sevgi və lütfkarlıq haqqında dani-
şırsan, sən ki ömründə bir dəfə də olsun sevməyibsən?

R o z a. Daha yaxşı, madonna! Məsəl var deyərlər ki, ər itirmək
on nəfər pərəstişkar qazanmaq deməkdir.



L e o n o r a. İtirmek?! Bizim qəlblərimiz ancaq bir anlığa ayrı döyünen kimi, Fieskonu itirmişəm? Rədd ol, zəhərli çərənçi! İtil gözümün qabağından, bir də gözümə görünmə! Fieskonun bu hərəkəti məsum bir şıltaqlıq, bəlkə də, boş və mənasız bir lütfkarlıq idi! Elə deyilmi, Bella, mənim mehriban ürək dostum?

A r a b e l l a. Əlbəttə ki... əlbəttə elədir!

L e o n o r a (*dərin düşüncəyə dalmış halda*). Görəsən Culiya, doğrudanmı, Fieskonun qəlbinə hakim kesilmişdir? Doğrudanmı, onun fikrizi ancaq Culiyadır? Doğrudanmı, bütün dünyada Fieskonun gözü nə ancaq o görünür? Bu nədir? Mən nə danışıram? Mən haradayam? Görəsən, doğrudanmı, bütün möhtəşəm kainat onun üçün yalnız üzərində onun siması, Culianın surəti nəqs olunmuş bir almazdır? Doğrudanmı, o, Culianı sevir? Ah, əlini mənə ver, Bella! Mən yixılram.

Pauza. Yenə musiqi səsi eşidilir.

(*Bir az qalxaraq*) Dayan! Deyəsən, mən Fieskonun səsini eşitdim. Onun Leonorası tək qalib göz yaşı axıtdığı halda, o hələ bir gülür də? Yox, yox, mənim balam! O, Canettino Dorianın kobud səsidir!

A r a b e l l a. Bəli, bəli, sinyora! Gəlin tez keçək o biri otağa.

L e o n o r a. Sənin rəngin qaçıdı, Bella! Sən yalan danışırsan! Sizin gözlərinizdə, bütün genyalıların gözlərində mən nə isə görü-rəm... Görürəm... (*Üzünnü əlləri ilə örtür.*) Şübə yoxdur! Genyalılar ərli qadının eşitməli olduğu shəydən daha çox bilirlər.

R o z a. Ah, qısqanlıq, hər şeyi birdən-birə necə də şışirdir!

L e o n o r a (*kədərlə, dalğın halda*). O hələ adı bir Fiesko olduğu zaman... biz, qızlar, həmişə gəzməyə getdiyimiz narinc meşəliyində... O, bizə rast gəldi... Onun varlığında Apollonun¹ məlahəti ilə Antinoyun mərd gözəlliyi birləşmişdi. O, qürur və əzəmətlə addımlayırdı, sanki, Genyanın bütün nəcibliyi onun gənc ciyinləri üzərində dayanırdı, bizim nəzərlərimiz isə oğrun-oğrun onu izləyir və Fieskonun parlaq nəzərləri ilə qarşılaşanda, qəflətən yaxalanan kafırlər kimi, çəşib hərəmiz bir tərəfə qaçırdıq. Ah, Bella! Biz onun hər baxışını necə izləyir, onun rəqibimizə baxıb-baxmadığını bilmək üçün nəzərlərini necə qərəzlə, nə qədər həyəcanlı bir həsədlə güdürdük! Onun baxışı bizim aramızda ə davət və nifaq doğururdu: zərif və şəfqətli gözlərimiz alışib-yanır, gənc döşlərimiz dalğa kimi enib-qalxır, qısqanlıq bizim dostluq əlaqəməizi məhv edirdi...

¹ Apollon – qədim yunanlarda Günəş və işıq allahı, sənət hamisi (*tərc.*)

A r a b e l l a. Hə, yadimdadır. Sizin gözəl qələbənizdən xəbər tutanda Genuyanın bütün xanımları təşvişə düşdülər.

L e o n o r a (*vəcdə gələrək*). Budur, nəhayət, onu mənimki adlan-dırmaq! Ah, nə qədər məstedici bir səadət! Genuyanın birinci cəngavəri mənimdir! (*Zərif bir hərəkətlə*) O, mənimdir, rəssamlar içərisində ən dahi bir rəssamın yaratdığı o kamil sənət mücəssəməsi mənimdir, güclü cinsin bütün gözəlliklərini özündə toplamış bir cəngavər mənimdir! Qızlar, qulaq asın! Mən daha bunu gizlədə bilməyəcəyəm! Qulaq asın, qızlar! Mən sizə (*yavaşça*) gizli bir fikri etibar eləyirəm. Mən Fiesko ilə yanaşı mehrabın qarşısında dayananda – onun əli mənim əlimdə idi, – mən, biz qadınların ağlına belə gətirməyə yol verilməyən bir məsələ haqqında düşünürdüm: əli bu saat sənin əlində olan bu Fiesko, –bu Fiesko... Lakin sakit olun! Qoy bir kişi də onların ləyaqətlərinin, hətta cüzi bir hissəsi ilə də necə fəxr etdiyimizi eşitməsin. Sənin bu Fieskon... Ah, hərgah bu fikir sizi yüksəklərə qaldırmasa, vay sizin halınıza! Sənin bu Fieskon bizim Genuyamızı müstəbiddən azad edəcəkdir!

A r a b e l l a (*heyrətlə*). Toy günü cavan bir qızın ağlına bu cür fikir gəlir!

L e o n o r a. Bəli, heyrət elə, Bella! Toy-bayram günü gəlinin ağlı-na belə bir fikir gəlir! (*Hərarətlə*) Mən qadınam, lakin damarlarimdə kimin qanı axdığını mən unutmuram. Bu doriyaların bizim nəslimizdən yüksəyə qalxmaq istədiklərinə mən dözə bilmirəm! Andrea müləyim insandır – ona tabe olmaq çox xoşdur. Qoy o həmişə Genuyanın her-soqu adlandırılsın. Ancaq onun qardaşı oğlu, onun vəliəhdidi Canettino qəlbən həyasız və lovğadır. Genuya onun qarşısında tir-tir əsir, Fiesko isə (*Yenə kədərlə*)... Fiesko – mənim halima ağlayın! – onun bacısını sevir.

B e l l a. Bizim binəva xanıميةmiz...

L e o n o r a. Di gedin genuyalıların bu pərəstişgahına tamaşa eləyib həzz alın! Görün əyyaşların və fahişələrin biabırçı məclisində oturub onları ədəbsiz zarafatlarla necə əyləndirir, onlara valeh olmuş şahzadə xanımlar haqqında necə yalanlar uydurur. Özü də bunu edən Fieskodur!.. Ah, qızlar! Nəinki yalnız Genuya öz qəhrəmanını itirmiş – mən də ərdən məhrum olmuşam!

R o z a. Yavaş danışın! Kim isə şüşəbənddə bu tərəfə gəlir.

L e o n o r a (*diksinqəsək*). Fieskodur. Qaçaq! Qorxuram mənim görkəmim onu kədərləndirər. (*Qonşu otağa qaçır. Qızlar da onun dalınca qaçırlar.*)



İKİNCİ GƏLİŞ

C a n e t t i n o D o r i y a maskadadır, oynində yaşıl plas var.
M a v r danişa-danişa daxil olur.

C a n e t t i n o. Mən dediyimi başa düşdünmü?

M a v r. Bəli, lap yaxşı.

C a n e t t i n o. Ağ maska.

M a v r. Bəli, bəli.

C a n e t t i n o. Yadında saxla: ağ maska!

M a v r. Bəli, bəli, bəli!

C a n e t t i n o. Eşidirsənmi? Birdən çəşa bilərsən, ancaq yalnız
(öz sinəsini göstərir) buraya!

M a v r. Nigaran olmayın.

C a n e t t i n o. Zərbə də lap sərrast olsun!

M a v r. Razi qalar.

C a n e t t i n o (act-act). Gərək yazıq qraf çox əzab çəkməsin!

M a v r. Bağışlayın, bəs onun başı təqribən nə qədər gələr?

C a n e t t i n o. Yüz sexin.

M a v r (barmaglarına üfürür). Püf! Tükдən yüngüldür!

C a n e t t i n o. Sən orada öz-özünə nə danışırsan?

M a v r. Elə-belə deyirəm: yüngül işdir.

C a n e t t i n o. Özün bilərsən! Bu adam maqnitdir! Bütün
coşqun zəkalar onun qütbüñə cəzb olunurlar! Aylıq ol, qoçaq, çash-
mayasan!

M a v r. Hə, bilirsiniz nə var, ağa! Axi mən işimi görüb qurtaran
kimi Venesiyyaya getməliyəm...

C a n e t t i n o. Al mükafatını qabaqcə! (Ona veksel atr.) Ən geci
üç gündən sonra o, qəbiristanda olmalıdır! (Gedir.)

M a v r (vekseli döşəmədən qaldıraraq). Bax, kredit buna demişəm!
Şahzadə mənim cinayətkar sözümə qəbzəsiz inanır! (Gedir.)

ÜÇÜNCÜ GƏLİŞ

K a l k a n y o, onun arxasında S a k k o gəlirlər.
İkisi də qara plaş geymişdir.

K a l k a n y o. Mən hiss edirəm ki, sən mənim hər addımına
göz qoyursan.

S a k k o. Mən də hiss edirəm ki, sən hər addımını məndən giz-
lədirsin. Mənə bax, Kalkanyo! Bir neçə həftədir sənin sir-sifətindən
görürəm ki, vətənin səadətinə can yandırmırsan. Mənə belə gəlir ki,
dostum, biz sirlərimizi dəyiş-düyüş edə bilərdik. Saziş pis saziş deyil,
yəqin ki, bizim heç birimiz borclu qalmarıq. Sırrını açıb mənə demək
istəyirsənmə?

K a l k a n y o. Mən bunu o qədər istəyirəm ki, hərgah sən başını
əyib qulağını sinəmə dayamaq istəmirsənsə, onda mənim qəlbim
özü sənin qarşında açılıb öz sırrını faş edə bilər: mən qrafinya Fies-
konu sevирəm.

S a k k o (*heyratla geri çəkilir*). Bax mən bütün dünyani alt-üst
eləmiş olsaydım, bunu başa düşə bilməzdəm! Sən mənim fərasətimi
lap puç elədin: hərgah sənin bəxtin gətirse, mənim işim bitdi!

K a l k a n y o. Bəli! Deyirlər ki, qrafinya ciddi bir fəzilət
nümunəsidir.

S a k k o. Yalan deyirlər. O, içi bu cür cəfəngiyatla dolu olan
bütöv bir qalın kitabdır! İkisindən biri olmalıdır, Kalkanyo: ya bu işin
üstündən qələm çək, yaxud da öz üstündən...

K a l k a n y o. Qraf ona xəyanət edir. Qısqanlıq isə ən məha-
rətli miyançıdır! Doriyaya qarşı qəsd Fieskonun bütün düşüncələ-
rinə hakim kəsilməlidir, mən də bundan istifadə edərək onun sara-
yında əməlli-başlı işə girişə bilərəm. O, canavarı qoyun sürüşündən
qovmaqla məşğul olunca, tülükü onun toyuq hininə girər.

S a k k o. Sən misli olmayan bir adamsan, qardaşım! Əcəb
dostluq elədin! İndi mən heç bir şeydən utanıb-qızarmaram. Fikir-
ləşməyə də utandığım bir şeyi açıb sənə söyləyəcəyəm. Respubli-
kada mövcud olan indiki qayda-qanun cəhənnəmə vasil olmasa,
mən dilənci kökünə düşəcəyəm.

K a l k a n y o. Sənin elə çox borcun var?



S a k k o. Mənim həyatımın teli indikindən səkkiz dəfə uzun da olsaydı, o borcların ondabırı bu teli qıra bilərdi! Mənim bütün ümidiñ dövlət çəvrilişinədir. Mən ancaq o zaman rahat nəfəs ala bilərəm. Qoy dövlət çəvrilişi heç borclarımı verib qurtarmağa da kömək eləməsin, heç olmasa, bu, borclu olduğum adamların dilini qısalardı!

K a l k a n y o. Başa düşürəm! Bir də, bundan başqa, Genuyaya azadlıq verilsə, Sakko vətənin atası adını alacaqdır! Respublikanın müqəddəratı dəmdəməki, hərdəmxəyal bir adamın boş cibindən və şəhvətpərəstin şıltaqlığından asılı olduğu bir zamanda sən gel yüksək fəzilət haqqında çeynənmiş nağılları təkrar elə! Vallah, Sakko, biz səninlə göylərin məharətli hiylələrinin heyrətlə timşalı ola bilərik: o bədəni irinli yaralarla örtüb, orqanızmin qəlbini xilas edir. Verrina sənin planlarından xəbərdardır mı?

S a k k o. Belə bir vətənpərvər nə dərəcədə xəbərdar olmalıdır, o qədər xəbərdardır. Axi sən özün bilirsən: Genuya elə bir mehvərdir ki, onun bütün fikir və niyyətləri bu mehvər ətrafında dəmir kimi möhkəm bir inadla fırlanır. İndi o, öz şahin nəzərlərini Fieskoya zilləmişdir. O elə sənin özünə də gələcək bir qiyamçı kimi ümid bəsləməkdədir.

K a l k a n y o. Onun çox gözəl duyğu qabiliyyəti vardır. Gedək Verrinanı ziyarət eləyib, onun azadpərvər fikirlərini öz fikirlərimizlə oxşayaq.

Gedirlər.

DÖRDÜNCÜ GƏLİŞ

Həyəcanlanmış C u l i y a. Ağ plası F i e s k o onun arxasında tələsir.

C u l i y a. Xidmətçilər! Nökərlər!

F i e s k o. Hara gedirsiniz, qrafinya? Siz nə edirsiniz?

C u l i y a. Heç bir şey, qətiyyən heç bir şey. (Xidmətçilərə) Mənə kareta çağırın!

F i e s k o. Yalvarıram, getməyin! Sizi təhqirmi etdilər?

C u l i y a. Elə bircə bu qalmışdı! Əl çəkin! Siz mənim krujevamı cırarsınız. Təhqir etdilər? Məni kim təhqir edə bilər? Çixin gedin deyirəm!

F i e s k o (*diz çökərək*). Yox, siz o həyasızın adını deməyincə əl çəkməyəcəyəm!

C u l i y a (*əlini belinə qoyub*). Qəribə işdir! Çox qəribə işdir! Misilsiz bir mənzərə! Qrafını Lavanyanı bu gözəl tamaşaşa dəvət eləmək pis olmazdı! Necə bilirsiniz, qraf? Bu, ərə yaraşan işdirmi? Belə bir duruş ancaq sizin arvadınızın yataq otağında, o, sizin nəvazişlərinizin qeydlərini vərəqləyib orada nöqsan tapıldığı zaman yerli və münasib ola bilərdi. Qalxın deyirəm! Gedin sizin asanlıqla dil tapa biləcəyiniz xanımların yanına! Ah, qalxın ayağa! Yoxsa siz öz lütfkarlığınıza arvadınızın qabaliğını və günahını təmizləmək istəyirsiniz?

F i e s k o (*cəld qalxaraq*). Qabaliq? Sizə qarşı?

C u l i y a. Birdən durub kreslonu itələmək, dalını masaya, – qraf, arxasında mənim oturmuş olduğum masaya tərəf çevirmək!

F i e s k o. Bu, bağışlanmaz bir hərəkətdir.

C u l i y a. Ancaq bu? Həyəsizliğin dərəcəsinə bax! Məgər mən günahkaram ki (*özündən razı halda gülümsəyərək*), qrafın görən gözləri var?

F i e s k o. Sizin gözəlliyyiniz qarşısında cinayətdir ki, onun, madonna, ancaq bir cüt gözü var.

C u l i y a. İltifatları boşlayın, qraf! Burada söhbət mənim namusum haqqında gedir. Mən ədalət tələb edirəm. Mən onu sizdə tapa biləcəyəmmi? Yoxsa hersoqun hökmünə arxalanım?

F i e s k o. Siz ədaləti sevginin ağuşunda tapacaqsınız, sevgim yalvarıb sizdən xahiş edəcək ki, qısqanlıqdan doğan bir hərəkəti bağışlayasınız.

C u l i y a. Qısqanlıqdan? Qısqanlıqdan? Hələ bir gör o axmaq qadının ağılna nələr gəlib? (*Aynanın qabağında dayanıb özünə baxır*.) Məgər mənim də bəyənməyim onun zövqü üçün şərəf deyilmə? (*Qürurla*) Doriya və Fiesko! Hərgah hersoqun qardaşı qızı, qrafını Lavanyanın bəyəndiyi adamı həsəd aparmalı bir insan hesab etsə, qrafını bununla fəxr etməməlidirmi? (*İşvəkarlıqla əlini öpmək üçün qrafə uzadır*.) Yadınızda saxlayın, qraf, mən dedim ki, “hərgah”.

F i e s k o (*coşqun*). Rəhmsiz! Siz daim mənə əzab vermək istəyirsiniz! İlahi, Culiya, mən bilirəm ki, sizə qarşı yalnız ehtiram hissi bəsləməliyəm. Ağlım mənə əmr edir ki, Doriyaların nəсли qarşısında sadıq təbəə kimi diz çöküm, lakin mənim qəlbim Culianın gözəlliyyinin pərəstişkəndir! Mənim sevgim – cinayətkardır, lakin o, eyni zamanda qəhrəmandır, yüksək rütbə və mənsəb hasarını yarıb, hər şeyi yandıran əzəmət günəşinə doğru uçmağa onun cəsarəti çatar.



C u l i y a. Nə qədər ağı və utanmazcasına böyük bir yalan! Siz dildə mənə pərəstiş edirsiniz, qəlbiniz isə içərisində başqasının şəkli olan medalyonun altında çırpinır.

F i e s k o. Daha doğrusu, sinyora, deyin ki, qəlbim çırpinib onu öz üzərindən atmağa çalışır (*Üzərində Leonoranın silueti olan mavi lentli medalyonu çıxarıb Culyaya verir.*) Siz öz əksinizi bu mehraba qaldırın, əvvəlki qibləgah dərhal aradan qalxar!

C u l i y a (*medalyonu tələsik gizlədir, məmənnun bir ifadə ilə*). Çox böyük qurbanıdır! Namusuma and içirəm ki, bu cür qurban mükafata layiqdir. (*Öz medalyonunu onun boyunundan asır.*) Oldun kölə! Öz hakimiyyətin surətini gəzdir. (Gedir.)

F i e s k o (*hərərətlə*). Culiya məni sevir! Culiya! Mən allahlara həsəd aparmıram! (*Sevinc və şadlıqla, zala tərəf*) Qoy bu gecə allahlara layiq bir bayram olsun! Qoy misilsiz bir şənlik olsun! Ey, xidmətçilər!

Bir çox x id m ə t ç i v e n ö k ə r gəlir.

Qoy bu qəsr və saraylarda Kiprin abi-həyatı axşın, qoy musiqi gecənin ağır yuxusunu dağıtsın! Şamları yandırın! Qoy onlar sökülen şəfəqi utandırsın! Qoy hamı şənlik etsin! Qoy Vakx¹ rəqsindən cəhən-nəmin tağları gurultu ilə uçsun! (*Tələsik gedir.*)

Şən və gurultulu alleqronun sədaları altında orta pərdə qalxır. Böyük, çox işıqlı zal görünür, burada bir çox maskalı adam rəqs edir. Divarların boyunca üstünə cürbəcür yeməklər qoyulmuş masalar, həmçinin oyun masaları düzülmüşdür, bunların ətrafında qonaqlar toplaşmışlar.

BEŞİNCİ GƏLİŞ

C a n e t t i n o (*yarimsərxoş*), L o m e l l i n o, S i b o, S e n t u r i o n e,
V e r r i n a, S a k k o, K a l k a n y o – hamısı maskadadir.
B i r n eçə x a n i m v e z a d ə g a n .

C a n e t t i n o (*səs-küylə*). Bravo! Bravo! Şərab lap adamin boğazına axır. Bizim rəqqasələr *a merveille*² qaçırlar. Ey, oradan bir adam çağırın! Bütün Genuyaya xəbər ver ki, bu gün mənim kefim sazdır! Qoy mənimlə birlikdə şad olsunlar! Hərgah onlar bugünkü günü

¹ Yunan və Roma mifologiyasında içki və kef Allahı (*tərc.*)

² Çox gözəl! (*fran.*)

təqvimdə qırmızı xətlə qeyd edib, tarixinin altında “Bu gün şahzadə kef eləyirdi” yazmasalar, mən Doriya olmaram – adımı dəyişərəm.

Q o n a q l a r (*qədəhləri bir-birinə vururlar*). Respublikamızın sağlığına!

Şeypurlar səslənir.

C a n e t t i n o (*var gücü ilə qədəhi yerə çurpur*). Qoy çılichkeit-çılichkeit olsun!

Üç qara maska yerlərindən sıçrayıb onu dövrəyə alır.

L o m e l l i n o (*Canettinonu kənara çəkir*). Əlahəzrət, siz bu yaxılarda mənə lütfən demişdiniz ki, müqəddəs Lorendo kilsəsində bir nəfər gözəl qadın görübüsünüz...

C a n e t t i n o. Hə, hə! Demişdim! Mən onunla mütləq tanış olmaq istəyirəm.

L o m e l l i n o. Əlahəzrətə xidmət göstərməyi özüm üçün şərəf hesab edərdim.

C a n e t t i n o (*cəld*). Yalan demirsən ki? Lomellino, sən bu günlərdə prokurator vəzifəsinə təyin olunmayı xahiş eləmişdin? Sən o vəzifəyə təyin olunacaqsan.

L o m e l l i n o. Mərhəmətli şahzadə! Bu vəzifə – dövlətdə ikinci vəzifədir. Altmışdan artıq zadəgan bu vəzifəyə keçmək istəyir, onların hamısı da siz əlahəzrətin bəndeyi-həqiqirindən daha varlı və daha adlı-sanlıdır.

C a n e t t i n o (*onun sözünü təkəbbürlə kəsir*). İldirim və Doriya! Sən prokurator olacaqsan!

Üç maska yaxınlaşır.

Genuyalı zadəganları? Mənim əmimin ağı saqqalının bircə tükünü tərəzinin gözünə qoysalar, bütün zadəganlardan da, onların dədəbabaları və gerblərindən də ağır gələr. Sən prokurator olacaqsan! Mən belə demişəm! Mənim sözüm senatın bütün səslərindən üstündür!

L o m e l l i n o (*yavaş səslə*). Qız məşhur Verrinanın yeganə qızıdır.

C a n e t t i n o. Yaxşı qızdır! Mən bütün şeytanların acığına ondan istifadə edəcəyəm!

L o m e l l i n o. Zati-aliniz! O ən qatı bir respublikaçının yeganə qızıdır.

C a n e t t i n o. İtilin cəhənnəmə, sən də, sənin respublikaçılarının da! Mənim ehtirasımın qarşısında – axmaq bir vassalın qəzəbi nə



edə bilər! Balaca uşaqların atdıqları baliqqulaqlarından mayakın qülləsi uçmaz.

Üç qara maska onlara daha çox yaxınlaşır.

Hersoq Andrea bu alçaq respublikaçılar üçün nəyə görə vuruşmuşdur, onun bütün bədəni nə üçün qılıncdan keçirilmişdir, onun üçünümü vuruşmuşdur ki, hökmdarın doğma qardaşı oğlu genuyalıların qızlarına və gəlinlərinə yalvarıb onların rəğbətini qazansın? İldirim və Doriya! Eybi yoxdur! Dözərlər! Mən belə istəyirəm! Yoxsa mən əmr edərəm əmimin sümükləri üzərində dar ağacı qururlar, Genuya-nın azadlığı bu dar ağacında bircə dəfə ayaqlarını oynadıb gəbərər!

Üç qara maska geri çekilir.

L o m e l l i n o. Qız elə bu saat təkdir. Onun atası buradadır – o, üç maskadan birisidir.

C a n e t t i n o. Daha yaxşı, Lomellino! Bu saat məni onun yanına apar!

L o m e l l i n o. Lakin mən qorxuram, siz orada əxlaqsız bir qız görmək ümidiндəsiniz, ancaq həssas bir səfəh qızçığaza rast gələcəksiniz.

C a n e t t i n o. Güc – bəlağətin ən yaxşı növüdür! Bu dəqiqə apar məni! Aylı Doriyanın üzərinə atılmağa cəsarət edə biləcək o respublikaçı köpəyin hünərini görmək istərdim! (*Qapida Fiesko ilə üz-üzə gəlir.*) Hanı qrafınıya?

ALTINCI GƏLİŞ

Yenə onlar və Fiesko

F i e s k o. Mən onu karetaya əyləşdirdim. (*Canettinonun əlindən tutub öz sinəsinə sıxır.*) Şahzadə, mən indi iki cəhətdən sizə bağlıyam. Canettino mənim başımın və Genuyanın ağasıdır, onun füsunkar bacısı isə mənim qəlbimin hakimidir!

L o m e l l i n o. Fiesko əsl epikürçü¹ olmuşdur. Vətən sizin simanızda çox şey itirdi.

¹ Epikürçü – zövq və nəşəni hər şeydən yüksək tutan adam (*tərc.*)

F i e s k o. Amma mən onun simasında heç bir şey itirməmişəm. Vətən mənim nəyimə lazımdır? *Yaşamaq – xəyala dalmaq* deməkdir, Lomellino. Müdrik olmaq – *parlaq xəyala dalmaq* deməkdir. Bəs harada daha yaxşı xəyala dalmaq olar: hakimiyətin tufan və fəlakətləri altındamı, dövlət maşını çarxlarının susmaq bilməyən gurultusu altın-damı, yoxsa məşuqənin məstedici ağuşundamı? Qoy Genuya üzərində Canettino Doriya hökmranlıq etsin. Fiesko sevəcəkdir.

C a n e t t i n o. Lomellino, vaxtdır! Bir az sonra gecə yarı olacaq. Artıq gecdir, Lavanya! Qonaqpərəstliyin üçün təşəkkür edirəm. Mən razi qaldım.

F i e s k o. Şahzadə, mən bundan artıq heç bir şey arzu edə bilmərəm.

C a n e t t i n o. Gecən xeyrə qalsın. Sabah Doriya sarayında oyun olacaqdır. Sən dəvət edilibsən. Gedək, prokurator!

F i e s k o. Musiqi çalınsın! Şamlar yandırılsın!

C a n e t t i n o (*qürurla düz üç maskanın qabağına gedir*). Hərsoqun vəliəhdinə yer!

Ü ç m a s k a d a n b i r i (*qəzəblə, dişlərini qicayaraq*). Cəhənnəmdə olar, Genuyada isə heç bir vaxt!

Q o n a q l a r (*hərəkətə gəlirlər*). Şahzadə gedir. Gecən xeyrə qalsın, Lavanya! (*Səs-küylə dağlılışları*.)

YEDDİNCİ GƏLİŞ

Ü ç q a r a m a s k a. F i e s k o. Pauza.

F i e s k o. Mən öz qonaqlığımda ümumi şənliyə qarışmayıb darihan qonaqlar görürəm.

M a s k a l a r (*təəssüflə deyinirlər*). Belələri az deyil.

F i e s k o. Bir nəfər genuyalı buradan narazı getsə, mən vicdan əzabı çəkərəm. Xidmətçilər, cəld olun! Qoy bizim kef məclisimiz yenə səs-küy salınsın! Badələrimizi dolduraq! Mən heç kəsin darixmağıını istəmirəm. Sizi nə ilə əyləndirim: atəşfəşanlıqlamı? Mənim təlxəyimin məharəti iləmi? Yaxud da, bəlkə, gözəl qadın cəmiyyəti ilə? Bunu da istəmirsinizsə, onda əyləşib qumar oynamaqla vaxtimizi keçirsek necə?

M a s k a l a r d a n b i r i. Biz vaxtimızı işgüzərləqlə keçirməyə adət etmişik.



F i e s k o. Mərd adama layiq bir cavabdır! Bunu deyən də Verrinadır!

V e r r i n a (*maskamı çıxarır*). Sən dostları onların maskaları altında daha asan tanıyırsan, nəinki biz sənin maskan altında sənin özünü, Fiesko.

F i e s k o. Mən sənin dediklərini başa düşmürəm. Lakin qolundakı qara sarğı nə deməkdir, Verrina? Olmaya, sən bir adam itirib-sən və mən bu barədə heç bir şey eşitməmişəm?

V e r r i n a. Sənin kef məclislərində kədərli xəbərlərdən danışmaq yersizdir, Fiesko.

F i e s k o. Lakin dostun sənin dərdinə şərik olmaq istəyirsə? (*Onun əlini hərarətlə sixır*) Mənim ürək dostum! Səninlə mənim kimimiz ölmüşdür?

V e r r i n a. Səninlə mənim? Sən çox haqlısan! Lakin ananın ölümü bütün oğulları matəmə qərq etmir.

F i e s k o. Sənin ananın cənəzəsi çıxdanmı külə dönmüşdür?

V e r r i n a (*mənalı*). Yadımdadır, Fiesko məni ancaq ona görə qardaş adlandırmışdı ki, mən onun vətəninin oğlu idim...

F i e s k o (*zarafatla*). Hə, belə söylə! Sən Genuyaya matəm saxlayıb, qara geyməklə zarafat eləmək qərarına gelibsən? Sən haqlısan: Genuyanın, doğrudan da, axır nəfəsidir. Yeni və orijinal ideyadır. Əmioğlu, sən yaşa dolduqca daha hazırlıcab olursan!

K a l k a n y o. O zarafat eləmir, Fiesko.

F i e s k o. Bilirəm, əlbəttə, əlbəttə! Siz bir onun sıfətinə baxın! Onun zarafatının bütün mənəsi bundadır! Heç bir təbəssüm əlaməti yoxdur, inilti ilə danışır. Bəs necə! Zarafatçı öz məzəli sözlərinə güləndə, sözün dadı qaçırl. Mən heç bir zaman düşünməzdim ki, qasqabaqlı Verrina qocalanda bu cür kefcil olacaq.

S a k k o. Gedək, Verrina! O heç vaxt bizimki olmayacaq.

F i e s k o. Kef çəkək, dostum! Hiyləgər varislərdən ibrat alaq: onlar cənəzə arabasının arxasında addımlayarkən, hönkürüb aqlayırlmış kimi, üzlərini dəsmalla örtürlər, özlərini isə gülmək boğur. Buna görə, yəqin, bizə qəzeblə ögey ana qismət olar. Eybi yoxdur, qoy donquldansın, biz yeyib-içib kef eləyəcəyik!

V e r r i n a. Heç bir iş də görməyəcəyik? Lənətə gələsən! Sən nə kökə düşdün, Fiesko! Hanı müstəbidə qarşı vuruşan o böyük mübariz? Yadımdadır, bir zaman var idi ki, tac gözünə sataşan kimi,

qəzəbdən titrəyirdin. Bir halda ki zaman sənin qəlbini bu cür korlamışdır, mən öz ruhumun əbədiliyinə bir kor qəpik də vermərəm, respublikanın rəzil oğlu!

F i e s k o. Sən həmişə donquldanırsan. Qoy o, bütün Genuyanı cibinə soxub Tunisin dəniz qulduruna satsın, bizə nə var? Biz Kipr şərabından içib qəşəng qadınları öpəcəyik.

V e r r i n a (*aciqli-acıqlı ona baxır*). Sən ciddimi danışırsan, Fiesko? Bu, sənin səmimi etiqadındır mı?

F i e s k o. Nə üçün də olmasın, dostum? Respublika adlanan bu tənbəl və çoxayaqlı həşəratın ayağı olmaqdə nə böyük ləzzət varmış? Onu qanadlandırib, ayaqları öz vəzifəsindən azad edəcək adama gəlin təşəkkür eləyək. Qoy Canettino Doriya hersoq olsun. Heç olmasa, dövlət işləri üçün bizim başımız daha ağrımız.

V e r r i n a. Sən ciddimi danışırsan, Fiesko? Bu, sənin səmimi etiqadındır mı?

F i e s k o. Andrea qardaşı oğlunu oğulluğa götürüb, onu öz mali-kanələrinin varisi elan edir. Onun irs olaraq əldə etdiyi hakimiyətə hansı etiraz ola bilər?

V e r r i n a (*hədsiz bir qəzəblə*). Gedək buradan, genuyalılar! (*Cəld gedir, qalanları da onun dalınca çıxırlar.*)

F i e s k o. Verrina! Verrina! Bu respublikaçı polad kimi möh-kəmdir.

SƏKKİZİNCİ GƏLİŞ

F i e s k o. M a s k a l i n a m ə l u m b i r a d a m .

M a s k a. Lavanya, sizin bir dəqiqli boş vaxtınız olarmı?

F i e s k o (*nəzakətlə*). Hərgah sizə lazımdırsa, lap bir saat da olar.

M a s k a. Lütfən, mənimlə şəhər kənarına getməkdən imtina etməyin.

F i e s k o. On dəqiqdən sonra gecə yarı olur.

M a s k a. Siz mənim xahişimi rədd etməzsiniz, qraf.

F i e s k o. Mən tapşırıım, karetanı qoşsunlar.

M a s k a. Buna ehtiyac yoxdur. Mən oraya at göndərərəm. Bu kifayət edər. Ümidvaram ki,ancaq ikimizdən birimiz geri qayıdaçaqdır.

F i e s k o (*heyrlətlə*). Necə?



M a s k a. Tökülmüş göz yaşları üçün sizdən qan haqq-hesabı tələb olunacaqdır.

F i e s k o. Göz yaşları? Kimin?

M a s k a. Qrafinya Lavanyanın. Mən o xanımı yaxşı tanıyıram və buna görə də bilmək istərdim ki, o, hansı günahına görə düşkün və axmaq bir qadına qurban verilməyə layiq görülmüşdür?

F i e s k o. İndi mən sizi başa düşdüm. Məni belə qəribə döyüşə çağırın adamın adını öyrənə bilərəmmi?

M a s k a. O həmin adamdır ki, bir zamanlar xanım qız Siboya pərəstiş edirdi və Fieskonun nikahı qarşısında geri çəkildi.

F i e s k o. Ssipion Burqonyino?

B u r q o n y i n o (*maskasını çıxararaq*). O, öz rəqibi tərəfindən təhqir edilmiş namus və şərəfinin qisasını almağa gəlmişdir. Həm də bu rəqib elə bir alçaq adam imiş ki, məsum bir varlığa əzab verir.

F i e s k o (*onu horarotla qucaqlayır*). Alicənab gənc! Mən belə bir qiyətli tanışlıq üçün minnətdar olduğum zövcəmin əzablarına xeyirdəvərməyə hazırlam. Sizin qəzəbiniz çox gözəldir, lakin mən vuruşmayacağam.

B u r q o n y i n o (*bir addım geri çekilir*). Doğrudanmı, qraf Lavanya elə qorxaq bir adamdır ki, mənim qılıncımın ilk zərbəsi onu qorxudur?

F i e s k o. Burqonyino! Məni bütün fransız ordusu qorxuda bilməz, lakin mən sizinlə vuruşmayacağam. Mən sizin coşqun arzunuza hörmət bəsləyirəm, bu arzunun oyanmasına səbəb olmuş məxluqa daha artıq hörmətim vardır. Sizin coşqunluğunuz şöhrət tacına layiqdir, lakin bizim duelimiz uşaqlıq olardı.

B u r q o n y i n o (*həyəcanlı*). Əşəqləqmı, qraf? Qadın təhqirə ancaq göz yaşları ilə cavab verə bilər. Bəs kişi nə üçün yaranmışdır?

F i e s k o. Gözəl sözdür. Lakin mən vuruşmayacağam.

B u r q o n y i n o (*ona arxasını çevirib getmək istəyir*). Mən sizə nifrət bəsləyəcəyəm!

F i e s k o (*qızgınlıqla*). Yox, cavan oğlan! Allah şahiddir ki, hərgah fəzilətin özü də qiyətini itirmiş olsa, belə şey heç vaxt ola bil-məyəcək! (*Arxayın və sakitliklə onun əlindən tutur*.) Məgər bir zaman mən... bunu necə ifadə edim... sizin dərin hörmətinizi qazanmamışdım?

B u r q o n y i n o. Məgər mən ən birinci insan hesab etməsəydim hər hansı bir şəxsin qarşısından çəkilərdimmi?

F i e s k o. Məsələ belədir, dostum! Mən bir zaman hörmət bəs-lədiyim bir adam haqqında nifrətimi izhar etməyə tələsməzdim. Sənət-karın əli ilə işlənmiş naxış çox zərifdir, – naşı adam onu ilk baxışdan qıymətləndirə bilməz. Gedin evinizə, Burqonyino, özünüz də yaxşıca fikirləşin, görün nə üçün Fiesko başqa cür deyil, bu cür hərəkət edir.

Burqonyino dinməz-söyləməz uzaqlaşır.

Əlvida, nəcib cavan! Hərgah bu cür alov vətən naminə şölələnsə, Doriya xanədanı bunun qarşısında dayana bilməz!

DOQQUZUNCU GƏLİŞ

F i e s k o. M a v r ehtiyatla içəri girir, qorxa-qorxa ətrafa boylanır.

F i e s k o (*onu nüfuzedici və sinayıcı nəzərlərlə süzür*). Nə istəyirsən? Sən kimsən?

M a v r (*yenə qorxa-qorxa*). Respublikanın köləsi.

F i e s k o. Köləlik – alçaq sənətdir. (*Diqqətli nəzərlərini ondan çəkməyərək*) Nə istəyirsən?

M a v r. Cənab, mən namuslu adamam.

F i e s k o. Sənin sıfətin belə bir təsdiq və sübuta möhtacdır. Lakin, de görüm, nə istəyirsən?

M a v r (*yaxınlaşmaq istəyir, Fiesko geri çəkilir*). Cənab, mən canı deyiləm.

F i e s k o. Yaxşı ki, sən bunu da əlavə etdin; yəni o qədər də yaxşı deyil. (*Səbirsizliklə*) Hə, de görüm, nə istəyirsən?

M a v r (*yaxınlaşaraq*). Qraf Lavanya sizsinizmi?

F i e s k o (*qürurla*). Genuyada, hətta korlar da mənim addım-larımın səsini tanıırlar. Qraf sənin nəyinə lazımdır?

M a v r (*onunla yanaşı*). Ayıq olun, Lavanya!

F i e s k o (*geri çəkilərək*). Doğrudan da, elədir!

M a v r (*yenə eyni əda ilə*). Sizin əleyhinizə qəsd hazırlayırlar, Lavanya.

F i e s k o (*yenə geri çəkilərək*). Görürəm.

M a v r. Özünüң Doriyadan gözləyin.

F i e s k o (*etimadla ona yanaşaraq*). Mənim dostum! Doğrudanmı,



mən səni əbəs yerə təhqir etdim? Bu ad məni, doğrudan, dəhşətə salır.

M a v r. Onda bu adamdan uzaq qaçın. Siz oxuya bilirsinizmi?

F i e s k o. Gülməli sualdır! O saat görünür ki, sən kübar cəmiyyətin adamısan! Səndə nə var? Məktubdurmu?

M a v r. Qara siyahı, bu siyahıda da sizin adınız. (*Kağızı verib, ona daha da yaxınlaşır*)

F i e s k o güzgүyə tərəf çekilib, kağızın üstündən M a v r a fikir verməkdə davam edir. M a v r xəlvətcə onun ətrafına dolanır, sonra birdən xəncəri çıxarıb əlini yuxarı qaldırır.

F i e s k o (*cəld çevrilib onun əlindən tutur*). Yavaş, alçaq! (*Xəncəri onun əlindən alır*.)

M a v r (*qəzəblə ayağını yerə vurur*). Lənət şeytana! Bağışlayın! (*Əkil-mək istəyir*.)

F i e s k o (*onu tutur, ucadan*). Stefano! Drulo! Antonio! (*Mavru boğazlayır*.) Dayan, əzizim! Yaman iş görübünüz!

X i d m ə t ç i l ə r qaçaraq galırlar.

Yerindən tərpənmə! Ancaq sən pis işləyirsən. Bunun üçün sənə kim pul verəcək? Cavab ver!

M a v r (*bir neçə dəfə xilas olmağa əbəs yerə cəhd etdikdən sonra, qətiyyətlə*). Məni dar ağacından yuxarı çəkə bilməyəcəksiniz!

F i e s k o. Bu cəhətdən nigaran olma. Səni Aydan yuxarı qaldırmaz, buna baxmayaraq, səma sənə qoyun dərisi boyda görüñəcək. Lakin sən öz cahil beyninə nisbətən həddən artıq ağıllı olan qurban seçibsən; burada dövlət zəkası iş görmüşdür. De görüm, səni kim tutub göndərmişdir?

M a v r. Cənab, məni alçaq adlandırin – buna dözərəm, lakin məni axmaq deyə söyməyə yol vermərəm!

F i e s k o. Fırıldaqçının qüruruna bax! De görüm, murdar, səni kim tutub göndərib?

M a v r (*fikirlı-fikirlı*). Hm, axmaq vəziyyətində mən tək qalmalı ki deyiləm! Kim tutub göndərib? Özü də cəmi-cümlətanı yüzçə sexin verib! Şahzadə Canettino.

F i e s k o (*qəzəblə var-gəl eləyir*). Fieskonun başına yüz sexin! (*Açı-acı*) Utan, Genuyanın vəliəhd şahzadəsi! (*Tələsik mücrüyə tərəf*

yeriyir.) Al, qoçaq, bu da sənə bir min! Həm də get öz ağana söylə ki, o, qatılə pul verməyə çox xəsisdir!

Mavr onu nəzərləri ilə süzür.

Sən nə fikirləşirsən?

Mavr pulları götürür, onları yerinə qoyur, yenə də götürərək, getdikcə artmaqla olan bir heyrətlə Fieskoya baxır.

Nə baxırsan?

Mavr (*pulları qətiyyətlə masanın üstünə atır*). Cənab, mən o pulları almağa layiq deyiləm!

Fiesko. Ağilsız alçaq! Sən dar ağacından asılmağa layıqsən! Qəzəblənmiş fil insanı basıb əzir, həşəratı yox! Səni dar ağacından asmaq üçün bircə kəlməm kifayətdir, lakin mən bunu da demək üçün özümə zəhmət vermək istəmirəm.

Mavr (*sevinclə baş əyarək*). Siz mənə qarşı həddən artıq mərhəmətlisiniz, cənab.

Fiesko. Sənə yox! Allah eləməsin! Bu cür murdarın həyat və ölümünün mənim arzu və həvəsimdən asılı olması xoşuma gəlir, buna görə də çıx get! Başa düş. Sənin niyyətinin boşça çıxmazı – mənim üçün göylərin bəxş etdiyi bir əlamətdir. Mən böyük iş üçün xilas edilmişəm, buna görə də mərhəmətliyəm. Sən azadsan.

Mavr (*sadəlövhüklə*). Ver əlini, Lavanya! Barışib dost olaq. Bu yarımadada bir adamın başı sənə mane olarsa, buyur – kəsim. Pulsuz.

Fiesko. Lütfkar alçaq! Başqlarının başları hesabına borc ödəyir!

Mavr. Biz hədiyyə qəbul eləmirik, cənab. Bizim tayfamız da vicdan və namus nə olduğunu bilir.

Fiesko. Başkəsən vicdanı?

Mavr. Bizim vicdanımız sizin namuslu adamlarınızinkindən daha möhkəmdir. Onlar Allahın qarşısında and içib öz andlarını pozurlar, biz isə şeytana sadıq qalırıq.

Fiesko. Məzəli yaramazsan!

Mavr. Çox şadam ki, sizin xoşunuza gəldim. Hansı imtahanı istəyirsinizsə, hazırlasmamış verə bilərəm. Razisinizmi? Lap elə bu saat birincidən axırınciyadək bütün oğru gildiyaları üçün şəhadətnamə təqdim edə bilərəm!



F i e s k o. Mən nələr eşidirəm! (*Oturur.*) Fırıldaqçıların öz qanunları, öz gildiyaları varmış? Yaxşı, ən aşağıından başla görüm.

M a v r. Fu, cənab! Bu əliuzunluq edən qoçaqlar – elə-belə, əclaf adamlardır! Miskin peşədir: onlar böyük adam ola bilməzlər. Şallaq, həm də gündə – onların bütün mükafatı bundan ibarətdir. Onlardan dar ağacına çatan az olur.

F i e s k o. Ləyaqətli məqsəddir! Maraqlıdır, onlardan yuxarıda duranlar kimlərdir?

M a v r. Casuslar və xəfiyyələr. Bunlar daha mühüm cənablardır, dünyada hər bir şeydən xəbərdar olmaq üçün onlara əyanlar da müraciət edirlər. Bunlar belə camaatdır: adamın qəlbindən zəli kimi yapışırlar, ürəkdən bütün zəhəri sorub çıxarır və hökumət adamlarının qabağına tökürlər.

F i e s k o. Bilirəm. Sonra!

M a v r. Rütbəcə bir az da yuxarı olanlar – qatillər və adam zəhərləyənlərdir, belələri öz qurbanlarını uzun müddət güdüb, sonra tindən onun üstünə atılırlar. Qorxaq camaatdır, ancaq buna bax-mayaraq bu elm üçün öz murdar ruhlarını şeytana təslim edirlər. Ədalət məhkəməsi onlara xüsusi hörmət qoyur: onların sümüklərini çarxdan keçirirlər, hiyləgər başlarını isə payalara keçirirlər. Bu, üçüncü gildiyadır.

F i e s k o. Yaxşı, bəs sən özünükünə tezmi gəlib çatacaqsan?

M a v r. Bu dəqiqə, cənab! Bütün məsələ də elə onun başındadır! Mən bunların hamısında olmuşam. Mənim istedadım hələ cavanlıqdan bütün ölçülərdən keçibdir. Dünən axşam mən üçüncü gildiyadan yoxlama keçmişəm, bax bir saat bundan qabaq isə – dördüncü gildiyada işləri korladım.

F i e s k o. Bəs bu dördüncü nə deməkdir?

M a v r (*həvəslə*). Paho, bax bunlar əsl kişidlər! (*Hərarətlə*) Heç bir şeydən çəkinmirlər! Onlara lazım olan adamı daş divarın dalından da tapırlar: başının üstünü elə alırlar ki, heç nəfəsini də dərməyə macal tapmir. Biz onları elə bu cür də adlandıırıq: *şeytan kuryerləri*. Şeytanın iştahı gələn kimi, bir göz eləməyə bənddir – qızartma o saat, özü də isti-isti gəlir qabağına!

F i e s k o. Aşna, sən lap qəddar bir günahkarsan. Belə bir adamı mən çoxdan axtarırdım. Ver əlini. Səni öz yanımı xidmətə götürürəm.

M a v r. Zarafat eləyirsiniz?

F i e s k o. Qətiyyən yox. İldə min sexin.

M a v r. Raziyam, Lavanya. Mən sizinəm. Cəhənnəmə olsun sərbəst həyat! Mən sizin üçün hansı cildə istəsəniz girərəm: axtarışı iti, qurdbasan köpək, tülükü, ilan olaram, istəsəniz oğraşlıq da eləyərəm, lap cəllad da olaram! Hər nə iş istəyirsiniz hazırlam, bircə namuslu iş olmasın – mən bu cəhətdən kötüyün biriyəm!

F i e s k o. Nigaran olma. Mən qurda qoyun otarmağı tapşırıram. Demək, elə sabah Genuyanı dolaşış fikir ver gör, bizim respublikada külək hansı tərəfə əsir. Adamlarla söhbət elə, öyrən gör, onlar hökumət barədə nə düşünlərlər, Doriya xanədanı barədə nə piçıldıqları, eyni zamanda da göz yetir gör, mənim kef məclislərimə və mənim yeni eşq macərama bizim həmvətənlərimiz necə baxırlar. Onların beynlərini şərabla o qədər doldur ki, ürəklərində nə varsa hamısı üzə çıxsın! Bu da pul. İpəkəyirmə emalatxanasının qoçaqlarını səxavətlə qonaq elə.

M a v r (*ona heyrətlə baxır*). Cənab...

F i e s k o. Qorxma. Burada namuslu bir iş yoxdur. Get, bütün dəstəni köməyə çağır. Sabah mənə yenilikləri xəbər verərsən. (*Gedir.*)

M a v r (*onun arxasında*). Mənə arxayı olun. İndi səhər saat dörd-dür. Sabah saat səkkizdə yetmiş cüt qulağın eşidə biləcəyi qədər yenilikdən xəbər tutarsınız. (*Gedir.*)

ONUNCU GƏLİŞ

Verrinanın evində otaqlar.

B e r t a başını qolu üstə qoyub divanda uzanmışdır. V e r r i n a içəri girir, o kədərlidir.

B e r t a (*dəhşətlə sıçrayıb qalxır*). İlahi! Odur!

V e r r i n a (*dayanır, heyrətlə onun üzünə baxır*). Qız öz atasından qorxdu?

B e r t a. Məndən uzaq qaçın! Yox, mən sizdən uzaq qaçmaliyam! Mən sizdən qorxuram, ata.

V e r r i n a. Sən? Mənim yeganə balam?

B e r t a (*kədər və qüssə ilə ona baxır*). Yox, sizə başqası, başqa bir qız lazımdır!



V e r r i n a. Məgər mənim məhəbbətim səni o qədərmi zara gətirmişdir?

B e r t a. Bu məhəbbət mənim başımı aşağı eləyir, ata!

V e r r i n a. Necə yəni? Bu necə qarşılıqlamaqdır? Mən öyrənmişəm ki, evə qayıdanda Berta qaça-qaça mənim qabağıma gəlsin. Qoy dağlar qədər müsibət mənə əzab versin – Berta gülən kimi bütün bu əzablar yox olur! Yaxın gəl, məni qucaqla, qızım! Vətənin ölüm yatağında buza dönmüş qəlbim sənin hərarətli sinəndə isinər. Ah, mənim balam! Mən bu gün həyatın bütün sevincləri ilə vidalaşmışam, yalnız (*iztirabla*) mənim üçün yeganə səadət sən qalıbsan.

B e r t a (*xeyli vaxt dinməz-söyləməz ona baxır*). Zavallı atam!

V e r r i n a (*məyəv halda, onu qucaqlayır*). Berta! Mənim yeganə balam! Berta! Mənim son ümidi! Genuya azadlığını itirdi – Fiesko məhv olmuş adamdır! (*Onu bağırına basıb ağızucu*) Bircə sənin fahişə olmağın qalıb!

B e r t a (*dartınaraq*). Aman, İlahi! Siz bilirsiniz?

V e r r i n a (*titrəyir*). Nə?

B e r t a. Mənim qızlıq namusum...

V e r r i n a (*qəzəblə*). Nə?

B e r t a. Bu gecə...

V e r r i n a (*hədsiz həyəcanla*). Nə?

B e r t a. Zorlayıblar. (*Divanın üstünlə yixilir*.)

V e r r i n a (*uzun sürən, dəhşətli pauzadan sonra, boğuq səslə*). Berta! Bu, mənim son nəfəsimdir! (*Piçılıt ilə, boğula-boğula*). Kim?

B e r t a. Ölü kimi ağappaqdır! Pərvərdigara, mənə kömək elə! Qəzəb bunu öldürəcək. Boğulur, titrəyir!

V e r r i n a. Mən bilməliyəm, qızım, kimdir?

B e r t a. Sakit olun, sakit olun, ata! Mənim əzizim, mehribanım!

V e r r i n a. Səni and verirəm inandıqlarımıza! Kimdir? (*Onun qarşısında diz çökmək istəyir*.)

B e r t a. O, maskada idi.

V e r r i n a (*geri çəkilir, fikirləşə-fikirləşə çırpinır*). Yox, ola bilməz! Bu fikir Allahdan deyil! (*Vəhşicəsinə qəhqəhə ilə güllür*.) Axmaq qoca! Guya, bütün dünyada bircə zəhərli ilan var! (*Bertaya, sakitliklə*.) Boydan mənim kimidir, yoxsa alçaqdır?

B e r t a. Ücadır.

V e r r i n a (*tələsik*). Saçları qaradır? Qıvrımdır?

B e r t a. Şəvə kimi qara və qıvrımdır.

V e r r i n a (*səndələyə-səndələyə ondan uzaqlaşır*). İlahi, ağlım çasırlı Səsi?

B e r t a. Qaba, alçaq səsi var.

V e r r i n a (*ısləsik*). Nə rəngdir... Yox, bir kəlmə də... Plaşı nə rəngdir?

B e r t a. Plaşı? Gərək ki, yaşıldır.

V e r r i n a (*üzünü əlləri ilə tutub divanın üstüne yinxür*). Bu saat keçər, qızım. Elə-belə, başım hərlənir. (*Əlləri taqətsiz halda yanına düşür. Sifəti ölü rəngindədir*.)

B e r t a (*əllərini oyuşduraraq*). Ey mərhəmətli Allah! Mənim daha atam yoxdur!

V e r r i n a (*pauzadan sonra, acı və istehzalı qəhqəhə ilə*). Yerində oldu! Sənə bu da azdır, Verrina, rəzil qorxaq! Bu alçaq yaramazın müqəddəs qanunları ləkələməsi sənin üçün kifayət deyildi, sən gözləyirdin ki, o, sənin nəslinin də müqəddəs namusunu ləkələsin? (*Sığrayıb qalxır*.) Cəld ol! Nikolonu çağır! Mənim barit qabımı ver! Yox, dayan, dayan! Mən fikrimi dəyişdim. Yaxşısı budur... mənim qılincımı ver! “Ya rəbb!” duasını oxu! (*Başını tutur*.) Mən nə edirəm?

B e r t a. Ata, mən qorxuram!

V e r r i n a. Yaxın gəl, otur. (*Mənalı-mənalı*) Bir mənə de görüm, Berta, o ağısaçı romalinin qızı da... necə deyim... onun qızı da mərhəmətli diqqət və şərəfə nail olanda... o qoca necə hərəkət eləmişdi? Xatırla, Berta, Vergini namusunu itirmiş qızına nə demişdi?

B e r t a (*dəhşətlə gələrək*). Mən bilmirəm o nə demişdi.

V e r r i n a. Səfəh uşaq. O heç bir şey deməmişdi. (*Cəld qalxıb qılincımı götürür*.) O, qılınca əl atmışdı...

B e r t a (*dəhşətlə özünü onun üstüne attr*). Böyük Allah! Siz nə etmək istəyirsiniz?

V e r r i n a (*qılinci kənara ataraq*). Yox! Genuyada hələ ədalət var!



ON BİRİNCİ GƏLİŞ

Yenə onlar. Sakk o. Kalkanyo.

Kalcano. Cəld ol, Verrina! Yığış! Biz bu gün yeni senatorlar seçirik, sinyoriyaya tez gəlmək lazımdır. Küçələrdə camaat qaynaşır. Bütün zadəganlar şəhər idarəsinə tərəf gedir. Sən, əlbəttə (*kinayə ilə*), azadlığımızın təntənəsinə baxmaq üçün bizimlə bərabər gedəcəksən!?

Sakk o. Zalın döşəməsində – qılınc? Verrina qəzəblənmışdır. Bertanın gözləri qızarıb...

Kalcano. Allaha and olsun ki, doğrudur! İndi mən də görürəm... Sakk o, burada bədbəxtlik üz verib!

Verrina (*iki kreslonu irəli çəkərək*). Əyləşin.

Sakk o. Dostum, sən bizi qorxudursan.

Kalcano. Mən səni heç vaxt bu cür görməmişəm, dostum. Bertanın gözləri yaşarmış olmasayıdı, mən elə düşünərdim ki, Genuya məhv olur.

Verrina (*iztirabla*). Bəli, məhv olur. Əyləşin.

İkisi də oturur.

Kalcano (*qorxaraq*). Verrina, səni and verirəm Allaha!

Verrina. Qulaq asın.

Kalcano. Mən hiss eləyirəm... Sakk o!

Verrina. Genuyalılar! Mənim nəslimin nə qədər qədim olduğunu siz bilirsınız. Sizin dədə-babalarınız mənim dədə-babalarımın mantiyalarının ətəyiindən tutmuşlar. Bizim nəslimin kişiləri respublika uğrunda vuruşmuşlar. Qadınlarımız Genuyanın bütün qadınlarına nümunə olmuşlar. Namus bizim, atadan oğula keçən yeganə varımız, ırsimiz olubdur. Kim bunun əksini deməyə cəsarət edə bilər?

Sakk o. Heç kim.

Kalcano. Allah şahiddir ki, heç kim.

Verrina. Mən bizim nəslimin son nümayəndəsiyəm. Arvadım qəbiridədir. Onun mənə qoyub getdiyi yeganə şey – qızımdır. Genuyalılar, mənim onu necə böyüdüyümə siz şahidsiniz. Kim məni məzəmmət edə bilər ki, mən Bertaya qarşı etinasız olmuşam?

K a l k a n y o. Sənin qızın bütün ölkə üçün nümunədir.

V e r r i n a. Dostlar, mən qocalmışam. Bu qızımı itirsəm, başqa qızım olmayacaqdır. Məndən heç bir xatirə qalmaz. (*Kədər və qüssə ilə*) Mən onu itirmişəm. Mənim nəslim rüsvay edilib!

İ k i s i d ə (*dəhşətə gələrək*). Allah buna yol verməz!

Berta hönkürüb ağlayaraq divanın üstündə çırpinır.

V e r r i n a. Yox. Sən ümidsiz olma, qızım. Bu kişilər mərd və rəhmdil insandırlar. Onlar sənin üstündə göz yaşı axıtsalar, deməli, çox keçmədən kiminsə qanı axacaqdır. Siz heyrat edirsinizmi, genuyalıları? (*Yavaş-yavaş, mənali-mənali*) Genuyani əsərət altına almış bir adam məsum qızın namusuna rəhm eləyərmi?

İ k i s i d ə (*kresloları itələyib cəld ayağa qalxırlar*). Canettino Doriya!

B e r t a (*fəryadla*). Divarlar, üçün mənim başıma! Mənim Ssipionum!

B u r q o n y i n o daxil olur.

ON İKİNCİ GƏLİŞ

Y e n e o n l a r. B u r q o n y i n o.

B u r q o n y i n o (*hərarətlə*). Sevin, Berta! Xoşbəxt xəbər gətirmişəm! Nəcib Verrina, mən sizin sözünüzdən böyük bir səadət gözləyirəm! Mən sizin qızınızı çoxdan sevirəm, lakin ona evlənməyə cəsarət edə bilmirdim, çünki mənim var-yoxum Kormandolyadan gələn köhnə gəmilərə etibar edilmişdi. Mən indicə bilmışəm ki, onlar sağ-salamat gəlib limana girmiş və mənə saysız-hesabsız sərvət getirmişdir. İndi mən varlıyam. Bertanı verin mənə, mən onu xoşbəxt edərəm.

Berta üzünü örtür.

Uzun pauza.

V e r r i n a (*əzabla*). Cavan oğlan! Doğrudanmı, öz qəlbinizi çirkəba atmaq həvəsinə düşübsünüz?

B u r q o n y i n o (*qılınca əl atır, lakin dərhal əlini geri çəkir*). Belə bir sözü deməyə atanın dili necə dönür?



Verrina. Bu sözləri İtaliyada hər bir əclaf fırıldaqçı deyə bilər. Yoxsa başqasının masasından tör-töküntü yemək sizin xoşunuza gəlir?

Burqonyino. Qoca, sən məni dəli edəcəksən!

Kalkanyo. Burqonyino, qoca doğru deyir.

Burqonyino (*qəzəblənib Bertaya tərəf atılır*). Doğru deyir? Demək, bu əxlaqsız qız məni ələ salmışdı?

Kalkanyo. Səhv edirsən, Burqonyino. Qız mələk kimi təmiz və məsumdur.

Burqonyino (*heyrlətə*). And içirəm varlığımı! Təmizdir və namusu ləkələnmişdir! Mən heç bir şey başa düşmürəm! Siz bir-birinizin üzünə baxıb susursunuz. Hansı dəhşətli cinayət sizin dilinizi bağlamışdır? Aman gündür, yalvarıram, mənim zavallı şüruma rəhm eləyin! O məsumdurmu? Kim dedi məsumdur?

Verrina. Qızımın günahı yoxdur.

Burqonyino. Zorlayıblar? (*Yerdən qılinci qaldırır*.) Genuyalılar! Sizi and verirəm kainatın bütün günahlarına! Harada, mən cinayətkarı harada tapım?

Verrina. Genuyanı oğurlayan haradadırsa, orada.

Burqonyino donub qalır. Verrina düşüncəyə dalmış halda otaqda var-gel edir, sonra dayanır.

Ey əbədi Allah, mən sənin işarəni başa düşdüm! Sən mənim qızımı Genuyanı azad etmək vasitəsi intixab eləyibsən! (*Qızına yanaşır və öz qolundan krepi yavaş-yavaş çıxarıb tərtənə ilə deyir*.) Doriyanın ürəyinin qanı sənin namusundan rüsvayçı ləkəni yuyub təmizləməyincə yanaqlarına günəş şüası toxunmasın! O vaxtadək (*krepi onun üzünə salır*) kor ol!

Pauza. Sarsılmış qonaqlar dinnəz-söyləməz ona baxırlar.

(*Əlini tərtənəli surətdə Bertanın başına qoyur*.) Lənət olsun səni bürüyən havaya! Lənət olsun sənə dinclik verən yuxuya! Lənət sənin əzab və iztirablarını yüngülləşdirə biləcək şəfqət kölgəsinə! Mənim evimin altındakı zırzəmiyə düş. Vay-şivən sal, çığır, öz dərdində vaxtin gedisiyi dayandır! (*Səsindəki titrəyiş danışığına mane olur*.) Qoy sənin həyatın gəbərməkdə olan həşəratın can çəkişməsinə, həyatla ölüm arasındakı inadlı və əzablı mübarizəyə oxşasın! Nə qədər ki Canettino Doriyanın son nəfəsi ağızından çıxmayıb, qoy bu lənət sənin üstün-

dən götürülməsin! Bu baş tutmasa, insanlar bu lənətin kökünü tapanadək, apar bu lənəti əbədiyyətə!

Uzun bir sükut.

Dinləyicilərin sıfətlərində dəhşət ifadəsi görünür.
Verrina hamiya mətin, nüfuzedici nəzərlər baxır.

B u r q o n y i n o. Övlad qatili! Sən nə etdin? Ata heç bir günahı olmayan bədbəxt balasını belə qəddarcasına necə lənətləndirə bilər?

V e r r i n a. Bu, qədər və amansız bir lənətdir, sevimli adaxlı, eləmi? (*Son dərəcə tantənə ilə*) Bundan sonra kim sizdən cürət edib soyuqqanlılıq və vədi uzatmaqdan dəm vura bilər? Genuyanın taleyi Bertanın taleyi oldu, mənim ata qəlbim öz vətəndaşlıq vəzifəm qarşısında cavabdehdir. Bizim aramızda elə bir qorxaq adam tapılarmı ki, o, öz qorxaqlığı üzündən bu günahsız quzunun misilsiz iztirablara düçər olduğunu bildiyi halda, Genuyanı azad eləməyi təxirə salsın? And olsun Allaha, ağlım başımda, hafizəm də möhkəmdir! Mən and içmişəm və nə qədər ki Doriyanın külü göye sovrulmamışdır, qızım üçün getdikcə yeni-yeni işgəncələr icad eləməli olsam da, mən bir cəllad kimi, bu məlaikəni öz əllərimlə didib-parçalamalı olsam da, öz balama rəhm eləməyəcəyəm! Siz dəhşətə gəlirsiniz... Sizin rənginiz ölü rəngi kimi ağarmışdır... Sən eşidirsenmi, Ssipion? Nə qədər ki sən müstəbidi öldürməyibsən, o, əsir qalacaqdır! Mən sənin də, özümün də, bizim də ümumi vəzifəmizi bu qiymətli tellə bağladım. Müstəbid məhv olmalıdır, – yoxsa mənim qızım işgəncələrlə öləcəkdir! Mən öz sözlərimdən geri dönməyəcəyəm.

B u r q o n y i n o (*Bertanın ayaqlarına yixılır*). O, məhv ediləcəkdir! O, Genuyanın mehrabında qurbanlıq öküüzü kimi öldürüləcəkdir! Mən sənin dodaqlarını bir adaxlı kimi öpəcəyim necə həqiqətdirsə, Doriyanın qəlbini sancıdım qılınçı onun üzeyində buracağım da bir o qədər həqiqətdir. (*Qalxır.*)

V e r r i n a. Budur, intiqam ilahələrinin xeyir-dua verdikləri ilk nişanlıları! Bir-birinizi əl verin. Sən qılınçını Doriyanın üzeyində bura-caqsanmı? Elə isə götür onu, o sənindir!

K a l k a n y o (*diz çökərək*). Bir genuyalı da diz çöküb zəhmlili poladı məsumluğun ayaqları önünde yerə qoyur. Qoy Kalkanyonun qılınç Doriyanın üzeyinə yol tapdığını kimi, o özü də göylərə yol tap-sın. (*Qalxır.*)



S a k k o. Axırıcı olaraq, lakin eyni qətiyyətlə Rafael Sakko diz çökür. Hərgah mənim bu qılincim Bertanın zindanını açmasa, qoy Allah mənim son duamı eşitməsin! (*Qalxır.*)

V e r r i n a (*sevinərək*). Genuya mənim dilimdən sizə təşəkkür edir, dostlar! İndi get, qızım! Şad ol, sən özünü vətənə qurban verirsən!

B u r q o n y i n o (*onu qucaqlayaraq*). Get! Ümidini Allaha və Bur-qonyinoya bağla! Eyni bir gündə sən də azadlıq qazanacaqsan, Genuya da!

Berta gedir.

ON ÜÇÜNCÜ GƏLİŞ

Yenə də onlar, Bertasız.

K a l k a n y o. İşə başlamazdan qabaq bir söz də deyim, genuyalılar!

V e r r i n a. Mən başa düşürəm.

K a l k a n y o. İstibdadın qüdrətli əjdahasını devirməyə dörd vətənpərvərin gücü çatarmı? Qara camaatı üsyana qaldırmağımız, zadəganları öz tərəfimizə çəkməyimiz yaxşı olmazdım?

V e r r i n a. Başa düşürəm. Onda qulaq asın. Mən bir nəfər rəssama çıxdan bəri himayəkarlıq eləyirəm: bu rəssam bütün məhərətini Appiy Klavdinin devrilməsinin tarixini təsvir edən şəklin çəkilməsinə sərf etmişdir. Fiesko – incəsənət pərəstişkarıdır, yüksək süjetlər onun qəlbini coşdurur. Biz bu lövhəni ona göndərərik və Fiesko lövhəyə tamaşa edib nəşələndiyi zaman onun yanına gələrik. Bəlkə də, bu mənzərə onu ruhlandırır. Bəlkə də...

B u r q o n y i n o. O, bizim nəyimizə lazımdır! Qəhrəmanın şüarı budur: təhlükəni ikiqat artırın, lakin köməkçilərin sayını artırımayın! Mənim qəlbimi çıxdan bəri nə isə didib parçalayırdı, mənancaq indi başa düşmüşəm (*qəhrəmancasına bir hərəkətlə*): bu, müstəbiddir!

P e r d ə

İkinci pərdə

Fieskonun sarayında avanzal

BİRİNCİ GƏLİŞ

Leonora, Arabella.

A r a b e l l a. Sizə deyirəm, yox! Siz səhv etmişsiniz. Qısqanc gözlər hər şeyi qara görür.

L e o n o r a. Bu, Culiyadır. Culiyadan başqa heç kim deyil. Sən məni inandırı bilməzsən. Mənim medalyonum mavi lentlidir, amma onun lenti qırmızı, od kimi qırmızıdır! Mənim müqəddəratım həll olunmuşdur.

İKİNCİ GƏLİŞ

Yenə onlar. Culiyə.

C u l i y a (*içəri girib təşəxxüslə*). Qraf mənə təklif etdi ki, şəhər idarəsinə tərəf axışib gedən camaata onun sarayının pəncərələrinin dən tamaşa edim. Ancaq qorxuram burada darıxam. Şokolad gəti-rənə kimi məni əyləndirin, xanım!

A r a b e l l a çıxır və o saat da qaydır.

L e o n o r a. Toplanmış qonaqları buraya çağırmağı əmr edirsinizmi?

C u l i y a. Bu, mənasız sözdür! Doğrudanmı, siz elə düşünürsünüz ki, onlar məni maraqlandırırlar? Məni özünüz, xanım (*özünə bəzək verə-verə gəzinir*)... bacarırsınızsa, özünüz əyləndirin. Onsuz da mən heç bir şey itirmirəm.

A r a b e l l a (*aci-aci*). Lakin onda bu qiymətli zərxara daha çox itirmiş olar, xanım! Bir özünüz düşünün, nadinc cavanların lornetlərini¹

¹ *Lornet* – dəstəli eynək (*tərc.*)



bu cür güzel hədəfdən məhrum etmək necə insafsızlıq olar! Ah, mirvari nə qədər güzel rənglərlə parlayır – adamın gözləri qamaşır! Aman Allah! Siz, yəqin ki, bütün okeani boşaldıbsınız?

C u l i y a (*ayna qarşısında*). Sənə təəccüblü görünür? Amma, mənim əzizim, belə görürəm ki, sənin dilin də ağalara qulluq eləyir? *Charmant*¹, qrafınya! Sizin evinizdə qulluqçular qonaqlara kompliment yedirirlər!

L e o n o r a. Mən çox təəssüf edirəm, xanım, lakin əhvalımın pozulması sizin bizə təşrif getirməniz münasibətlə sevincimə kədər qatır.

C u l i y a. Daha doğrusu, əhvalınızın yox, tərbiyənizin xarab olması. Bu tərbiyə sizi gülünc və kobud göstərir. Sizə daha artıq ehtiras, fərasət lazımdır, yoxsa ərinizi əldə saxlaya bilməzsınız!

L e o n o r a. Mənənə ancaq bir vasitə məlumdur, qrafınya. Sizin bütün başqa vasitələriniz isə simpatik vasitələrdən başqa bir şey deyildir.

C u l i y a (*özünü eşitməzliyə vurur*). Bir də ki siz qətiyyən özünüz fikir vermirsiniz, sinyora! Fi! Öz zahirinizə daha artıq diqqət edin! Madam ki, təbiət size qarşı ögey ana olub, özünüzü bəzək-düzəklə qəşəngləşdirin! Yaziq biçarə! Ehtirasdan sönmüş yanaqlarınıza bir az boyaq sürtün, yoxsa bu cür çöhrə alıcıları cəlb etməz!

L e o n o r a (*şadlıqla Arabellaya*). Məni təbrik elə, ay qız. Ola bilməz ki, mən Fieskonu itirim, yaxud da mən onun simasında heç bir şey itirməmişəm!

Şokolad getirirlər. *A r a b e l l a* sözür.

C u l i y a. Siz nə isə itirməkdən dəm vurursunuz? Lakin, ilahi! Fieskoya ərə getmək kimi bir fəlakətli fikir sizin ağıliniza necə gəlmışdır?.. Mənim əzizim, elə bir yüksəkliyə qalxmaq sizin nəyinizə lazım idi ki, oradan sizi mütləq görüb müqayisə eləməyə başlasınlar? Vallah, mənim əzizim, sizi Fiesko ilə ya bir axmaq, ya da bir finldaqcı evləndirmişdir. (*Himayəkarcasına onun qolundan tutur*.) Mənim göyərçinim, kübar cəmiyyətdə qəbul olunan kişi sənin tayın deyildir. (*Fincanı götürür*.)

L e o n o r a (*gülümsəyib Arabellaya*). Kübar cəmiyyət onun nəyinə lazımdır?

C u l i y a. Qraf görkəmli, kübar cəmiyyətə layiq olan, zövqlü bir adamdır. Qrafə yüksək adamlarla tanış olmaq kimi bir xoşbəxtlik

¹ Qiyamətdir (*fran.*)

üz vermişdir. Qrafda o qədər ehtiras, hərarət var ki! Təsəvvür edin: hələ soyumamış, qızğın bir halda qraf kübar cəmiyyəti tərk edir. Eve gəlir. Arvadı onu adı nəvazişlərlə qarşılıyır, onun coşqunluğunu yaş, soyuq busə ilə söndürür, özgə xərcinə dolanan adama şorba verirmiş kimi, ona nəvaziş göstərir. Bədbəxt ər! Orada onu füsunkar bir ideal gözləyir, burada isə onu zəhləsini tökən miskin bir həssaslıq qarşılıyır. Allah eşqinə, sinyora, söyləyin: hərgah o, əlbəttə, ağlını itirməmişdərə, kimi intixab edər?

L e o n o r a (*fincanı ona verərək*). Hərgah ağlını itirmiş olsa, sizi, madam.

C u l i y a. Yaxşı. Qoy bu tikan sənin öz qəlbinə sancılsın. Titrə, məsxərəçi, lakin sən əvvəlcə qızaracaqsan!

L e o n o r a. Qızarmağın nə demək olduğu sizə məlumdurmu, sinyora? Lakin mən nə danışıram? Siz axı ənlik işlədirsiniz.

C u l i y a. Siz bir buna baxın! Sən demə, bu cücünü dilə gətmək üçün onu qəzəbləndirmək lazımlı imiş. Yaxşı, kifayətdir! Mən zarafat edirdim, madam. Əlinizi verin, barışaq!

L e o n o r a (*ona əl verərək, mənali baxışlarla*). İmperiali! Mənim qəzəbimdən siz qorxmaya bilərsiniz.

C u l i y a. Nə böyük mərhəmət! Axi mən də mərhəmətli ola bilərəm, qrafını! (Öz sözlerinin təsirinə fikir verərək, yavaş-yavaş) Hərgah mən içərisində bir nəfər xanımın əksi olan medalyonu sinəmdə gəzdirişəmsə, məgər bu o demək deyilmə ki, orijinalın özü də mənim üçün əzizdir? Siz necə düşünürsünüz?

L e o n o r a (*qızarıb özünü itirərək*). Siz nə dediniz? Yox, yəqin ki, siz nəticə çıxarmaqdə çox tələsibsiniz?

C u l i y a. Mən özüm də elə bu cür düşünürəm. Ürək heç vaxt idrakı köməyə çağırırmır. Həqiqi hiss oyuncaqlar arasında gizlənə bilməz.

L e o n o r a. Ey rəhmədil Allah! Siz bu həqiqəti necə dərk edə bildiniz?

C u l i y a. Şəfqət nəticəsində, yalnız şəfqət nəticəsində. Bilirsinizmi, sinyora, axı, doğrudan da, bunun əksi də ola bilər: mən bu oyuncağı sizə qaytarısaydım, Fiesko yenə də sizin olardı. (*Medalyonu ona verir və kinli-kinli gülür*.)

L e o n o r a (*gizlədə bilmədiyi bir kədərlə*). Mənim medalyonum? Sizdə? (*Məyus halda kresloya yixılır*.) Ah! Rəhmsiz insan!



C u l i y a (*öz qələbəsinə sevinərək*). Hə, necə oldu? Heyfimi çıxdımmi? Tikanlı sözünüz daha qalmadı ki, madam? (*Ucadan səhnənin arxasına*) Karet! İşimi görüb qurtardım. (*Leonoranın çənəsini əlləyərək*) Sakit olun, mənim əzizim! O ağlığını itirib, medalyonu mənə vermişdi! (*Gedir.*)

ÜÇÜNCÜ GƏLİŞ

K a l k a n y o içəri girir.

K a l k a n y o. İmperiali böyük şadlıqla getdi, amma siz belə kədərlisiniz, madonna?

L e o n o r a (*böyük bir iztirabla*). Yox! Bu daha həddini aşdı!

K a l k a n y o. Aman, ilahi, pərvərdigara! Siz, doğrudanmı, ağlayırsınız?

L e o n o r a. Rədd olun gözümün qabağından! Siz o qəddarın dostusunuz!

K a l k a n y o. Hansı qəddarın? Siz məni qorxudursunuz!

L e o n o r a. Mənim ərimin. Yox! Ərimin yox, Fieskonun!

K a l k a n y o. Siz nə danışırsınız?

L e o n o r a. Mən siz kişilərə bu dərəcədə xas olan alçaqlıqdan danışıram!

K a l k a n y o (*coşqunluqla onun əlindən tutur*). Madonna, fəzilətin göz yaşları mənim qəlbimə həmişə təsir edir.

L e o n o r a (*sərt*). Siz kişisiniz. Bir də mənə şəfqət lazım deyil.

K a l k a n y o. Mən bütün varlığımla sizin ixtiyarınızdayam... Ah, bilsəydiniz mən sizi nə qədər, necə misilsiz dərəcədə...

L e o n o r a. Sən kişisən – sən yalan danışırsan! Bunlar hamısı boş vədlərdir!

K a l k a n y o. And içirəm sizə!

L e o n o r a. Yalan andlar! Kəs səsini! Allahın qələmi sizin andlarını yazmaqdan təngə gəldi! Kişiər, kişiər! Sizin bütün andlarınızın cılnlərə, şeytanlara çevrilsəydi, onlar göyləri doldurub mələkləri cəhənnəmə aparardılar!

K a l k a n y o. Qrafinya, siz qəzəbləniib özünüzdən çıxıbsınız! Qəzəb sizi ədalətsiz edir. Birimizin təqsiri üçün bütün kişilər cavab-dehmi olmalıdır?

L e o n o r a (*onu baxışları ilə süzərək*). Bədbəxt! Sizin bütün cinsi-nizə mən təkcə onun simasında pərəstiş edirdim, indi mən yalnız onun simasında bu cinsə necə nifrat etməyim?

K a l k a n y o. Qrafinya, bunu bir dəfə də imtahan eləyin. Siz bir dəfə öz qəlbinizi əbəs yerə başqasına etibar edibsiniz, mən onun üçün daha etibarlı sığınacaq tanıyıram.

L e o n o r a. Ah, siz Yaradanın özünü də aldada bilərsiniz! Mən səni heç eşitmək də istəmirəm.

K a l k a n y o. Siz öz sözlərinizi mənim ağuşumda günü bu gün geri götürərdiniz!

L e o n o r a (*ehtiyatla*). Necə? Təkrar et!

K a l k a n y o. Mənim ağuşumda! Tərk edilmiş cananı mən öz ağuşumda bağırmaya basar, ümidsiz bir sevgini əvəz edərdim.

L e o n o r a (*nüfuzedici nəzərlərlə ona baxaraq*). Sevgi?

K a l k a n y o (*onun qarşısında diz çöküb coşqunluqla*). Bəll! Sözümü demişəm! Sevgi, madonna! Mənim həyat və ölümüm sizin bir kəlmə sözünüzdən asılıdır! Hərgah mənim ehtirasım günahdırsa, onda eyiblə fəzilət arasında fərq yoxdur, cəhənnəm də, göylər də bir qəzəblə lənətlənmişdir!

L e o n o r a (*geri çəkilərək, böyük bir təəccüblə*). Deməli, sənin rəğbətinin mənəsi bu imiş, fitnəkar yaldaq! Bir dəfə diz çökməklə sən məhəbbəti də satdın, dostluğu da! Həmişəlik rədd olun gözümüz qabağından! Ah, yaramaz cins! İndiyədək mən elə bilirdim siz ancaq qadınları aldadırsınız! Mən bilmirdim ki, siz özünüzə də xəyanət edirsiniz!

K a l k a n y o (*ayağa qalxıb heyrətlə*). Sinyora...

L e o n o r a. Müqəddəs etibarı pozmağı bəs deyilmiş! Bu riyakar taunlu nəfəsi ilə saf əməlləri zəhərləyib məni xəyanətə sövq edir!

K a l k a n y o (*tələsik*). Bu yola siz təkcə qədəm qoymazsınız, sinyora.

L e o n o r a. Aha, belə söylə! Sən elə bilirdin ki, mənim təhqir olunmuş hissim sənin ehtirasına güzəşt edəcəkdir? Sən heç bir şey başa düşmürsən! (*Vüqarla*) *Qoy Fiesko qadın qəlbini sindirsin* – bu qədər böyük dərd qadını yalnız yüksəldə bilər. Get! Fieskonun bədnamlığı isə mənim nəzərimdə Kalkanyonu ucalda bilməz, əksinə, bütün bəşəriyyəti gözümüzdən salar. (*Cəld çıxıb gedir.*)

K a l k a n y o (*heyrət içində onun arxasında baxır, əlini alına çurpur*). Sarsaq!



DÖRDÜNCÜ GƏLİŞ

M a v r, F i e s k o.

F i e s k o. Buradan çıxan kim idi?

M a v r. Markiz Kalkanyo.

F i e s k o. Bu nədir, divanın üstündə yaylıq var? Mənim arvadım burada imiş?

M a v r. Mən onu indicə gördüm; o, çox həyəcanlı idi.

F i e s k o. Yaylıq islanmışdır? (*Onu cibinə qoyur.*) Kalkanyo burada idи. Leonora həyəcanlıdır... (*Fikirləşib, Mavra.*) Burada nə üz verdiyini axşam səndən soruşaçağam.

M a v r. Mamzel Bellaya sarışın qız deyəndə xoşuna gəlir. Cavab alarsınız.

F i e s k o. Demək, otuz saat keçmişdir. Tapşırığımı yerinə yetirdimmi?

M a v r. Hamısını, dediyiniz kimi, mənim hökmdarım.

F i e s k o (*aylaşrək*). Onda de görüm Doriyalar barədə və indiki hökumət haqqında nə danışırlar?

M a v r. Tfу! Adam eşidəndə ürəyi bulanır! Doriyanın adı çəkiləndə adamlar qızdırırmaya tutulmuş kimi, tir-tir əsirlər. Canettinodan lap zəhlələri gedir. Hamı donquldanır. Camaat arasında belə deyirlər: fransızlar Genuya üçün siçovul idilər: pişik Doriya onları yedi, indi də ağızını siçanlara uzadır.

F i e s k o. Həqiqətə oxşayır... Onlar bu pişiyin üstünə salmağa bir it tapa bilməyiblərmi?

M a v r (*hiyləgərliliklə*). Bütün şəhər hər üzünə bir nəfər haqqında... bir nəfər... Əcəb işdir! Olmaya, mən onun adını yadimdən çıxardım?

F i e s k o (*ayağa qalxaraq*). Axmaq! Onu yaratmaq necə çətin idisə, yadda saxlamaq o qədər asandır. Genuyada başqa belə bir ad varmı?

M a v r. Yox, əgər başqa bir qraf Lavanya yoxdursa.

F i e s k o (*oturur*). Ona bənzər bir şeydir. Bəs mənim şən həyat keçirməyim barədə nə deyirlər?

M a v r (*düz onun üzünə baxır*). Qulaq asın, qraf Lavanya! Görünür, Genuyanın sizə qarşı yüksək hörməti var. Son dərəcə ağıllı və istedadlı, qüdrətinin çıçəklənmə dövrünə qədəm qoymuş, damarlarında knyaz qanı axan, dörd milyon livr sərvəti olan, Genuyanın birinci

cəngavəri sayılan şəxsin, – ilk işarə ilə bütün qələbləri dərhal özünə cəlb edə biləcək Fiesko kimi qəhrəmanın belə hərəkəti adamların xoşuna gəlmir...

F i e s k o (*üzünüñ nifrətlə yana çevirir*). Yaramazın birindən bu cür sözlər eşitmək...

M a v r. Deyirlər, heç olan şeydirmi ki, Genuyanın böyük oğlu Genuyanın taleyində baş verən böyük bir anda fürsəti əldən versin. Çoxları sizin üçün təəssüf edirlər, bir çoxları sizi lağla qoyub gülürlər, əksəriyyət sizə lənət yağıdır. Hami sizi itirmiş olan dövlətin halına ağlayır. Bir nəfər hiyləgər adam isə hətta haradansa öyrənib ki, guya, tülükü əyninə xalat geyir.

F i e s k o. Tülükü tükünü əzaqdan tanıyar... Qrafinya İmperiali ilə mənim yeni eşq macəramə nə deyirlər?

M a v r. Mən bu barədə danışmasam yaxşıdır.

F i e s k o. Açıq söyle, qorxma! Nə qədər həyasızcasına olsa, o qədər yaxşıdır! Onlar nə piçildəşirler?

M a v r. Piçildaşmaq nədir! Bütün qəhvəxanalarda, bilyardxanalarда, mehmanxanalarda, birjada, bazarda var gücləri ilə bağırırlar.

F i e s k o. Nə deyirlər? Mən əmr edirəm, danış!

M a v r (*geri çəkilərək*). Deyirlər ki, siz gicsiniz.

Fiesko. Çox gözəl. Bu xəbər üçün al bu bir sexini. Mən genuyalıları əyləndirmək üçün başıma axmaq papağı keçirmişəm. Bir az sonra mən başımı da qırxdıracağam, qoy məni təlxək hesab eləsinlər! İpək-əyirmə emalatxanalarında mənim hədiyyələrimi necə qəbul elədilər?

M a v r (*azilib-büzülərək*). Gic, onlar özlərini ölümə məhkum edilənlər kimi aparırdılar...

F i e s k o. Gic?.. Sən dəli olubsan, oğlan!

M a v r. Bağışlayın! Mən sizdən bir sexin də qoparmaq istəyirdim.

F i e s k o (*gülə-gülə ona bir sexin də verir*). Demək, deyirsən ölüm cəzasına məhkum edilənlər kimi?

M a v r. Ölüm cəzasını gözləyib birdən bağışlanmaları haqqında fərman eşidən adamlar kimi. Onların ürəkləri də, canları da sizin yanınızdadır.

F i e s k o. Çox şadam. Onlar Genuyanın qara camaatının başçılarıdırlar.

M a v r. Yekə bir aləm var idi! Vallah, az qalmışdı ki, mən özüm pulları sağına-soluna səpələyim! Onlar mənim boynuma dəli kimi



sarılırdılar. Qızlara mənim qara sıfətim elə xoş gəlmışdı ki, elə bil, ömürləri boyu qara oğlanın xəyalı ilə yaşayırlarmış. Fikirləşdim ki, nə deyirsən de, pul hər şey eləyə bilər, hətta mavrı da ağardar!

F i e s k o. Sənin peyin yiğinindən əmələ gəlmış fikrin peyinin özündən yaxşı olub! Sözüm yoxdur, yaxşı xəbərlər gətiribsən, ancaq bilmirəm: onlar əməli işə çevriləcəklərmi?

M a v r. Göylər ki deyinməyə başladı, tufan qopacağını gözlə. Adamlar dəstə-dəstə toplaşıb bir-birinə nə isə piçildiyirlər; kənar bir adam görünən kimi dərhal susurlar! Genuyada hava xəfədir, boğanaqdır. Narazılıq respublikanın başının üstünü qara bulud kimi kəmişdir. Külək qalxan kimi, gurultu başlayacaqdır.

F i e s k o. Tss! Qulaq as! Bu nə əcaib səsdir?

M a v r (*pəncərənin yanına qaçıır*). Camaat şəhər idarəsindən qayıdır.

F i e s k o. Bu gün prokurator seçkisidir. Tapşır mənə fayton versinlər. Ola bilməz ki, iclas qurtarsın. Orada, görünür, nə isə bir pis iş olub. Mən özümü oraya çatdırımlıyam. Plaşımı və qılincımı verin! Hanı mənim ordenim?

M a v r. Ağa, mən onu oğurlayıb girov qoymuşam.

F i e s k o. Xoş xəbərdir.

M a v r. Bəs indi necə olsun? Məni tezmi mükafatlandıracaqsınız?

F i e s k o. Plaşı da oğurlamadığın üçünmü?

M a v r. Oğrunu göstərdiyim üçün.

F i e s k o. Səs-küy yaxınlaşır. Qulaq as! Bu, rəğbət səsləri deyil! (*Tələsik*) Cəld ol, darvazaları aç! Mən başa düşürəm. Doriya dəlicəsinə kobud və həyasızdır. Respublika tükdən asılı qalıb. Mərc gələrəm ki, sinyoriyada dava düşüb.

M a v r (*pəncərənin yanında, çıçıır*). Bu nədir? Bütün Balbi küçəsi camaatla doludur, minlərlə adam var... Təbərzinlər, qılınclar parlayır! Senatorlar... Hamı burası qaçıır...

F i e s k o. Bu qiyamdır. Gir izdihamın arasına!!! Mənim adımı çağır! Elə et ki, onların hamısı buraya axıssın.

M a v r tələsik qaçıır.

Qarışqa – dərrakənin zəhmət çəkib qırıntılarla topladığı şeyi təsadüfi külək bir an içərisində süpürüb bir yerə yiğir.

BEŞİNCİ GƏLİŞ

Fiesko, Sentonie, Sibo, Asserato tələsik otağa girirlər.

Sib. Bağışlayın, qraf! Sizin otağınıza icazəsiz girməyə bizi qəzəb vadər elədi.

Senuri. Hərsoqun qardaşı oğlu bütün sinyoriya qarşısında məni təhqir etdi, dəhşətli surətdə təhqir etdi!

Assefat. Səhifələri bütünlükə bizdən, Genuyanın zadəganlarından ibarət olan qızıl kitabı Doriya təhqir etdi.

Senuri. Biz buraya elə bunun üçün gəlmışik. Mənim simamda bütün zadəganlara meydan oxudu. Bütün zadəganlar mənimlə birlikdə qisas almalıdır. Söhbət ancaq mənim namusum haqqında getsəydi, mən köməkçilərsiz də yola gedərdim.

Sib. Onun sımasında bütün zadəganlar təhqir olunmuşlar. Bütün zadəganların qəzəbi ildırım kimi çaxmalıdır!

Assefat. Millətin hüquqları ayaqlar altında tapdanmışdır. Respublikanın azadlığına ölümcül zərbə endirilmişdir.

Fiesko. Mən böyük diqqətlə dinləyirəm.

Sib. O, iyirmi doqquzuncu seçici idi, prokuratora səs vermək üçün qızıl şarı çıxardı. İyirmi səkkiz səs verilib qurtarmışdı. On dörd səs mənə, bir o qədər də Lomellinoya verilmişdi. Təkcə Doriya və bir də o, öz şarlarını salmamışdır.

Senuri (*onun sözünü kəsərək*). Hələ salmamışdır. Mən Siboya səs verdim. Doriya issə... Bir düşünün, mənim şəraf və hey-siyyətimə nə qədər ağır bir zərbədir!.. Doriya...

Assefat (*onun sözünü kəsərək*). Okean Genuyanın sahillərini əhatə etdiyi gündən belə bir hadisə görünməmişdir...

Senuri (*daha artıq qızığınlıqla*). Doriya qırmızı pləşinin altındakı qılıncı çıxarıb mənim şarımı sancaraq üzünü yiğincağa tutub çığırdı...

Sib. "Senatorlar! Şar etibarsızdır! Onun deşiyi var! Lomellino – prokurator!"

Senuri. "Lomellino – prokurator" deyib, qılıncı masanın üstünə atdı.

Assefat. Bəli. Elə bu cür çığırdı: "Şar etibarsızdır" və qılıncı masanın üstünə atdı.



F i e s k o (*bir az susub*). Sizin qərarınız nədir?

S e n t u r i o n e. Respublikanın lap ürəyinin başına zərbə endi-
rilmişdir. Bizim qərarımız nədir?

F i e s k o. Senturione! Çubuğu nəfəslə də üfürüb qırmaq olar, lakin
palidi ancaq tufan yixa bilər. Mən soruşuram: siz nə qərara gəlibsiniz?

S i b o. Məncə, soruşmaq lazımdır ki, Genuya nə qərara gələcək?

F i e s k o. Genuya? Genuya? Bəsdir! Genuya başdan-ayağa
çürümüşdür və harasına toxunsan, uçub töküür! Siz patrisilərə
ümid edirsınız? Yoxsa ona görə ümid edirsiniz ki, dövlət işləri haq-
qında söhbət gedəndə onlar üz-gözlərini turşudub çıyılınlarını çəkir-
lər? Bəsdir! Onların qəhrəmanlığı Yaxın Şərqi malları tayalarının içində
qablanmışdır, xırda qəlbləri isə Ost-Hində üzən gəmilərin salamat
qayıtmaları üçün tir-tir əsir.

S e n t u r i o n e. Siz bizim patrisiləri əbəs yerə bu cür nacins
hesab edirsınız. Doriya həyasızcasına hərəkət edən kimi, neçə yüz
adam əyin-başını cırıq-cırıq edə-edə ticarət meydanına töküldü.
Sinyoriya uçub dağıldı...

F i e s k o (*kinayə ilə*). Çalağan sürüyə hücum edəndə göyərçinlər
uçub dağılan kimi...

S e n t u r i o n e. Yox, yanın filil barit çəlləyinə düşən kimi.

S i b o. Xalq da qəzəblənmişdir. Yaralı bir qaban nələr etməz!

F i e s k o (*gülüür*). Xalq – kor və kobud bir nəhəngdir. O əvvəlcə
hay-küy qaldırır, ağzını geniş açıb bütün alçaq və uca şeyləri, miskin
və nəcib nə varsa, hamısını udmaqla qorxudur, sonra isə qabağına
çəkilmiş sapa ilişərək, büdrəyib yixılır! Yetər, genuyalılar! Genuya
artıq əvvəlki kimi dənizlər hakimi deyil. Əvvəlki qüdrətdən onun
ancaq adı qalmışdır. Genuya bu saat, bir zamanlar möglubedilməz
olan və kos kimi yeniyetmə Oktavianın əlinə düşmüş Romaya bən-
zəyir. Genuya daha azad ola bilməz. Genuyaya onu canlandırma bilə-
cək bir hökmədar lazımdır. Ona hakimi-mütələq lazımdır. Yaxşısı budur,
gedin o yekəbaş Canettinoya boyun əyin!

S e n t u r i o n e (*qəzəblənərək*). Təbiətin kor düşmən qüvvələri
barışsa da, şimal qütbü ilə cənub qütbü birləşsə də, biz boyun
əymərik! Gedək, dostlar!

F i e s k o. Dayanın, dayanın! Siz nə barədə fikirləşirsiniz, Sibo?

S i b o. Heç nə barədə, hərgah bilmək istəyirsinizsə, “zəlzələ”
adlanan bir təlxək mərasimi barədə.

F i e s k o (*onu heykəlin yanına aparır*). Bu heykələ tamaşa edin.

S e n t u r i o n e. Florensiya Venerasıdır. Bunun söhbətimizə nə dəxli var?

F i e s k o. Xoşunuza gəlirmi?

S i b o. Bəs necə! Xoşumuza gəlməsəydi, biz yaxşı italiyalı olmazdıq. Lakin siz bunu nə üçün soruşursunuz?

F i e s k o. Səyahətə çıxın! Bütün dünyani gəzib bu udurma Veneranın bütün gözəlliklərini özündə təcəssüm etdirən bu sənət əsərinin canlı surətlərindən ən yaxşısını seçin.

S i b o. Bəs bizim səyimizin mükafatı nə olacaq?

F i e s k o. Siz meydanlarda hay-küy qoparanların xülyalarına qapılmaqdan imtina edərsiniz...

S e n t u r i o n e (*səbirsizliklə*). Bəs nə qazanarıq?

F i e s k o. Təbiətlə sənət arasında uzanmış çəkişməni udarıq.

S e n t u r i o n e (*kəskin*). Bəs sonra?

F i e s k o. Sonra? Sonra? (*Qəhqəhə ilə güllür.*) Sonra siz Genuya-nın azadlığının necə məhv olduğunu heç görmək də istəməzsınız.

Senturione, Sibo, Asserato gedirlər.

ALTINCI GƏLİŞ

Səhnənin dalında səs-küy artır.

F i e s k o. Çox gözəl! Çox gözəl! Respublikanın küləsi artıq alılmışdır! Alov evləri və qüllələri bürüyür. Alovlan, yanğın, alovlan! Ey coşqun külək, fəlakətli alovu şiddetləndir, qoy o hər şeyi bir-birinə qarışdırıb qiyamət qoparsın!

YEDDİNÇİ GƏLİŞ

M a v r tələsik qaçaraq içəri girir. F i e s k o.

M a v r. İzdiham buraya gəlir.

F i e s k o. Darvazaları geniş aç! Bütün küçəni içəri burax.

M a v r. Eh, respublikaçılar, respublikaçılar! Boyunlarına azadlıq boyunduruğunu keçirib, onun aristokratik zinət və calalının ağırlığı altında öküz kimi niqqıldayırlar.



F i e s k o. Axmaqlar, elə bilirsiniz ki, Fiesko di Lavanyanın heç başlamadığı bir işi Fiesko di Lavanya davam etdirəcəkdir. Qiyamlap yerinə düşüb! Lakin sui-qəsd mənim əlimlə olacaqdır. Onlar artıq pilləkəndədirlər.

M a v r (*otaqdan qaçaraq*). Ey! Ey! Siz evi uçurub dağdarsınız!

C a m a a t qapını sindirib içəri soxulur.

SƏKKİZİNCİ GƏLİŞ

Fiesko, on iki nəfər sənətkar.

H a m i. Doriyalardan intiqam! Canettinodan intiqam!

F i e s k o. Sakit, sakit, həmvətənlərim! Sizin mənə olan ehtiramınızı izhar etmək üçün buraya gəlmənizi mən qiymətləndirirəm, – bu, sizin ürəyinizin təmizliyini göstərir. Lakin mənim qulaqlarına rəhm edin!

H a m i (*daha da qəzəblə*). Rədd olsun Doriya! Əmisi də rədd olsun, qardaşı oğlu da!

F i e s k o (*gülümsəyərək onları sayır*). Bir düjün? Zəhmlı qoşundur!

B i r n e ç ə a d a m. Doriyaları qovmaq lazımdır! Dövlətdə başqa cür qaydalar yaradarıq!

B i r i n c i. Bizim sülh hakimlərimizi pilləkəndən aşağı tulladılar! Hakimləri pilləkəndən aşağı atıldılar.

İ k i n c i. Siz bir düşünün, Lavanya, hakimlər seçkilərdə ona etiraz eləyəndə Doriya onları pilləkəndən aşağı saldı.

H a m i. Biz buna dözə bilmərik! Dözə bilmərik!

Ü ç ü n c ü. Şəhər idarəsinə qılınca gəlmək!

B i r i n c i. Qılinc! Müharibə rəmzi! Sülh evində!

İ k i n c i. Al-qırmızı plaşda senata gəlmək! Başqa senatorlar kimi qara paltar geyməmək!

B i r i n c i. Paytaxtimizda səkkiz at qoşulmuş karetada gəzir!

H a m i. Müstəbid! O, vətənə və hökumətə xəyanət etmişdir!

İ k i n c i. İmperatordan özü üçün iki yüz mühafizəçi alman satın almışdır!

B i r i n c i. O, əcnəbilərlə birləşib vətən oğullarının əleyhinə çıxır! Almanlarla bərabər italyanlara qarşı! Əsgərlərlə bərabər qanunlara qarşı!

H a m i. Xəyanət! Qiyam! Genuya təhlükə altındadır!

B i r i n c i. Öz kretasında respublikanın gerbini necə gəldi çəkdirmişdir.

İ k i n c i. Andreanın heykəlini sinyoriyanın həyətinin ortasına qoydurmuşdur.

H a m i. Onu tikə-tikə etmək lazımdır! Tikə-tikə doğramaq lazımdır! Heykəlini də, özünü də!

F i e s k o. Genuyalılar! Siz bu sözləri nə üçün mənə deyirsiniz?

B i r i n c i. Siz buna yol verməməlisiniz! Onu cilovlayın!

İ k i n c i. Siz buna dözməməlisiniz! Siz ağıllı adamsınız. Bizim qeydimizə siz qalmalısınız!

B i r i n c i. Siz ondan saf zadəgansınız? Siz onun öhdəsindən gələrsiniz! Siz buna dözməməlisiniz!

F i e s k o. Sizin etibarınız mənə xoşdur. Lakin mən bu etimadı öz əməlimlə doğrulda biləcəyəmmi?

H a m i (*bir-birinin sözünü kəsərək*). Dağıt! Vur! Bizi azad elə!

F i e s k o. Əvvəlcə xeyirxah bir məsləhətə qulaq asmağa razı olun.

B i r n e ç ə a d a m. Danışın, Lavanya!

F i e s k o (*əyləşir*). Genuyalılar! Bir dəfə vəhşi heyvanlar ələmində iğtişaş qalxdı. Hər şey qarışdı bir-birinə, dəstə-dəstəyə qarşı vuruşdu, ən nəhayət, taxt-taca böyük, bir medelyan köpəyi¹ yiyləndi. Sallaq-xanada heyvanları biçağın altına qovmağa adət etmiş bu köpək taxta çıxanda ləp qudurdu və təbəəliyində olanları yırtıb-dağıtmağa, sümkülərini gəmirməyə başladı. Xalq həyəcana gəldi, qoçaqlar dilbir olub knyazlıq edən köpəyi boğdular. Sonra toplasılıb hansı üsuli-idarənin daha yaxşı olması barədə məsləhət-məşvərət elədilər. Səslər üç yerə ayrıldı. Genuyalılar, siz kimin tərəfdarı olardınız?

B i r i n c i. Xalqın tərəfdarı! Hamımız xalqın tərəfdarı!

F i e s k o. Elə xalq qələbə çaldı. Demokratiya qurdular. Hər vətəndaş öz səsini verirdi. Hər şeyi səslərin çoxluğu ilə həll edirdilər. Bir neçə həftə sonra insan təzəcə təşkil olunmuş azad dövlətə qarşı müharibə elan etdi. Bütün heyvanlar səltənəti toplasdı bir yerə. At, Aslan, Pələng, Ayi, Fil cərgədən qabağa çıxb: "Silaha sanın!" deyə bağırdılar. Növbə çatdı qalanlara. Qoyun, Dovşan, Maral, Eşşək, bütün həşərat, quşlar, qorxaq balıq tayfası – hamısı çıxb "sülh!" deyə zingildəməyə və ulamağa başladı. Aydındırımı, genuyalılar? Qorxaqlar

¹ Medelyan köpəyi – geniş yayılmış it cinsi



mübarizlərdən çox idi; sarsaqlar ağıllılardan artıq idi. Məsələləri isə əksəriyyətin səsi həll eləyirdi. Heyvanlar təslim oldular və insan onların səltənətinə vergi qoydu. Bu üsuli-idarəni də, əlverişli olmadığı üçün, ləğv etmək lazım gəldi. Genuyalılar, indi siz nə təklif edərdiniz?

Birinci və ikinci. Nümayəndələr təyin etmək! Nümayəndələr! Aydın məsələdir!

Fesk. Elə bu cür də qərara gəldilər! Bütün dövlət işləri pala-talar arasında bölüşdürüldü. Canavarlar maliyyə ilə məşğul oldular. Tülükləri özlərinə katib götürdülər. Göyərçinlər cinayət məhkəmə-sində iclas edirdilər. Pələnglər xoşluq və razılıqla olan sazişləri qanuna salırdılar. Keçilər nikah və boşanma işlərinə baxırdılar. Dovşanlar əsgər idilər. Aslanları və Fili arabaya qoşulmağa göndərdilər. Eşşək dövlət müşaviri oldu. Köstəbək isə idarəetmə işləri üzrə ali nəzarətçi təyin edildi. Siz necə bilirsınız, genuyalılar, bu cür müdrik bir qərarın nəticəsi nə oldu? Kimin başını Canavar üzmürsə, onu Tülükü aldadır. Kim canını Tülküdən qurtarırsa, ona Eşşək şıllaq ilişdirir. Pələng günahsızları boğazlayır. Göyərçin oğruları və caniləri əfv edir. Biri vəzifəsinə başqasına təhvil verəndə isə nəzarətçi Köstəbək deyirdi ki, hər şey öz qaydasındadır, heç bir şeyi qurdalamaq olmaz! Heyvanlar hiddətləndilər. Onlar: "Özümüzə hakimi-mütləq seçəcəyik! – deyə bir səslə bağıldır. – İri və iti dişli, ağıllı bir hakimi-mütləq, özünün də bircə qarnı olacaqdır!" Hamısı da bircə hökmdara sadıq olacaq-larına and içdi – yadınızda saxlayın, bir nəfər, genuyalılar! Lakin (əzəmətlə ayaga qalxıb onların arasında dayanır) bu, Aslan idi!

Həm (al çalib, papagalarını göyə atırlar). Bravo! Bravo! Onlar bunu çox yaxşı tapıblar!

Birinci. Qoy Genuyada da bu cür olsun! Genuyada seçilmə-yə layiq olan adam var!

Fesk. Onun haqqında danışmayaq. Gedin evinizə. Ancaq Aslanı yadınızdan çıxarmayın!

Vətəndaşlar səs-küylə çıxırlar.

Hər şey əla gedir. Xalq və senat Doriyanın əleyhinədir! Xalq və senat Fieskonun tərəfdarıdır!.. Hassan! Hassan! Yelkənləri açaq! Külək əlverişli küləkdir. Hassan! Hassan!.. Onların nifrətini alovlandırmaq lazımdır. Onların coşqunluğunu qızışdırmaq lazımdır. Bura gel, Hassan! Cəhənnəm zəbanəsi! Hassan! Hassan!

DOQQUZUNCU GƏLİŞ

M a v r içəri girir. F i e s k o.

M a v r (*qabaliqla*). Ayaqqabılarım dağıldı. Daha nə etməliyəm?

F i e s k o. Nə əmr etsəm – onu.

M a v r (*hiyləgərliliklə*). Əvvəlcə hara qaçım? Sonra hara qaçım?

F i e s k o. Bu dəfə qaçmali olmayıacaqsan. Səni sürüyə-sürüyə aparacaqlar. Özünü yiğişdir, ürəkli ol. Mən bu saat xəbər verəcəyəm ki, sən mənim canına qəsd edirdin və səni əlin-ayağın bağlanmış halda verəcəyəm cəlladların əlinə.

M a v r (*altı addım geri çəkilir*). Cənab, bu, bizim şərtimizə müğəyirdir!

F i e s k o. Arxayıñ ol. Bunlar hamısı komedyadır. İndi əsas məsələ ondan ibarətdir ki, Canettinonun mənim həyatıma qəsd etdiyini camaat bilsin. Səni qərəzlə istintaq edəcəklər.

M a v r. Mən boynuma alım, yoxsa inkar edim?

F i e s k o. İnkər et. Sənə işgəncə verəcəklər. Əzab və işgəncələrin birinci mərhələsinə dözərsən. Sən bunu mənim üstümə əl qaldırmağın cəzası hesab elə. İkinci dəfə əzab verəndə boynuna al.

M a v r (*başını yırğalaya-yırğalaya, şübhə ilə*). Şeytan yaman hiyləgədir! Yaxşı, birdən bu cənablar əyləncəni uzatmaq fikrinə düşüb məni elə-belə, zarafatla dar ağacına çəkdilər, onda necə olsun?

F i e s k o. Sağ-salamat çıxbı gedəcəksən. Mənim qrafıq namusum buna rəhndir. Mən tələb edərəm ki, qisas almaq üçün sənin ölüm cəzəni müəyyən etmək ixtiyarını özümə versinlər, sonra da bütün respublikanın gözü qarşısında səni bağışlayaram.

M a v r. Əlac yoxdur. Sümüklərimi ezişdirəcəklər. Qoy olsun, eybi yoxdur! Daha da fəndgir olaram.

F i e s k o. Onda cəld ol, mənim əlimi xəncərlə cız ki, qan çıxsın. Mən özümü elə göstərəcəyəm ki, guya, səni indicə bu saat, cinayət işlədiyin yerdə tutmuşam. Yaxşı. (*Var gücü ilə çığırır*.) **Qatıl!** Canı! Tutun onu! Qapıları bağlayın! (*Mavrin boğazından tutub sürüyüür*.)

Səhnədə x idmətçi lər qaçışırlar.



ONUNCU GƏLİŞ

Leonora və Roza qorxmuş halda qaçıb gəlirlər.

L e o n o r a. Adam öldürülərlə! Burada kim isə çıçırırdı: "Öldürülərlə!"

R o z a. Yəqin, küçədə dalaşırlar. Genuyada bir gün də davasız keçmər.

L e o n o r a. "Öldürülərlə!" deyə çıçırırdılar. Camaat da Fieskonun adını çəkirdi! Miskin yalançılar! Onlar mənim gözlərimi bağlamaq isteyirdilər, lakin mənim qəlbim onlardan hiyləgər çıxdı! Tez ol, qac onların dalınca! Xəbər tut, gör onlar onu hara çəkib apardılar.

R o z a. Sakit olun! Bella oraya qaçı.

L e o n o r a. Onun sönməkdə olan nəzərləri Bellaya sataşacaqdır! Xoşbəxt Bella! Vay mənim halıma – onu öldürən mən oldum! Mən Fieskonun məhəbbətini qoruyub saxlaya bilsəydim, o heç vaxt öz ailəsini tərk eləməz, özünü paxıl adamların xəncərinin qabağına atmazdı. Budur, Bella gəldi! Rədd ol! Bir kəlmə də, Bella!

ON BİRİNCİ GƏLİŞ

Yenə onlar. Arabella.

A r a b e l l a. Qraf sağ-salamatdır. Mən onun şəhərdə at belində necə çaplığıni gördüm. Bizim ağamız hələ heç bir zaman bu cür gözəl olmamışdı! Qara kəhər onun altında oynaqlayır, belindəki səadətli sürücü ilə fəxr edərək, etrafına toplaşan camaat arasından özünə yol açırdı. Qraf mənim yanımıdan sürətlə keçərkən məni gördü, iltifatla gülümsədi, başını tərpətdi və üç dəfə öpüş göndərdi (*hiyləgərliklə*). Mən onları necə edim, sinyora?

L e o n o r a (*böyük bir sevincdə*). Yelbeyin çərənçi! Qaytar onları özünə!

R o z a. Bax, görüşünüz! Sizin rənginiz yenə lalə kimi açıldı!

L e o n o r a. O, öz qəlbini fahişələrin ayaqları altına atır, mən isə onun hər baxışını axtarıb tuturam! Ah, qadınlar, qadınlar!

Gedirlər.

ON İKİNCİ GƏLİŞ

Andreanın sarayında.
Canettino və Lomellino cəld içəri girirlər.

Canettino. Qoy dişi aslan erkək aslanın dalınca nərə çəkdiyi kimi, onlar da öz azadlıqları üçün ulayıb-bağırınlar! Mən geri çəkil-məyəcəyəm!

Lomellino. Cənab, axı...

Canettino. Cəhənnəm olsun sənin “axı”n, vur-tut iki günün prokuratoru! Genuyanın bütün qüllələrinin başları titrəsə də, coşan dəniz “yox!” deyə nərildəsə də, tük qədər də geri çəkilmərəm! Mən bu zir-zibildən qorxmuram!

Lomellino. Qara camaat ancaq alovlanmış odun parçasıdır; yanğını alovlandıran zadəganlardır. Bütün respublika təlatümə gəlib. Xalq da, patrisilər də.

Canettino. Nə olsun, mən də Nəmrud kimi, dağdan məzəli və ürəkaçan yanğına tamaşa edəcəyəm.

Lomellino. O vaxta qədər bütün qiyamçılar, yalnız qarışiq-liqdan istifadə etmək xəyalı ilə yaşayan bir nəfər şöhrətpərəst başçının tərəfinə keçməsələr.

Canettino. Boş sözdür! Boş sözdür! Mən təhlükeli ola biləcək bircə adam tanıyıram ki, onun da haqqında tədbir görülmüşdür.

Lomellino. Zati-ali.

Andrea içəri girir. İkiisi də alçaqdan təzim edir.

Andrea. Sinyor Lomellino! Mənim qardaşım qızı yola düşməyə hazırlaşır.

Lomellino. Mən onu müşayiət etmək şərəfinə nail olacağam. (Gedir.)

ON ÜÇÜNCÜ GƏLİŞ

Andrea, Canettino.

Andrea. Qulaq as, qardaş oğlu! Mən səndən çox naraziyam.
Canettino. Məni axıradək dinləyin, hökmдар!



A n d r e a. Genuyada ən rəzil dilənci də buna layiq olsaydı, mən onun sözlərini axıradək dinləyərdim. Alçaq, yaramaz bir adam, mənim qardaşım oğlu da olsa, onu heç vaxt dinləyə bilmərəm. Mənim səninlə əmin kimi söhbət etməyim də böyük bir iltifatdır: hersoq sinyoriyada səni məsuliyyətə cəlb etməli idi.

C a n e t t i n o. Bircə kəlmə, əlahərzət...

A n d r e a. Qulaq as, gör nə edibsən, sonra mənə cavab ver... Yarım əsr müddətində bu əllərimlə tikib-qurduğum binanı, – öz əminin mavzoleyini, onun yeganə ehramını – genuyalıların məhəbbət abidəsini uçurdun. Andrea bu yelbeyinliyi sənə bağışlayıb, günahından keçir.

C a n e t t i n o. Mənim əmim və hersoq...

A n d r e a. Sözümü kəsmə. Mənim göylərdən ilham alıb Genuyaya bağışladığım müdrik üsuli-idarə mexanizmini, – nə qədər yuxusuz gecələr, nə qədər təhlükə, nə qədər qan bahasına başa gəlmış bir mexanizmi sindirdin. Mənim müəssisələrimə lazımi ehtiram göstərməyib, knyazlıq şərəf və namusumu bütün Genuanın qarşısında ləkələdin. Mənə doğma olan bir adam onlara nifrət edir-sə, bəs onlar kimin üçün müqəddəs olacaqdır? Əmin sənin bu axmaqlığını bağışlayır.

C a n e t t i n o (*inciyərək*). Əlahərzət, siz məni Genuanın hersoqu kimi tərbiyə edibsəniz.

A n d r e a. Kəs səsini!.. Sən dövlət xainisən. Sən dövləti ürəyinin başından yaralayıbsan! Onun ürəyi isə – yadında saxla, çağla! – itaət adlanır. Çoban ömrünün son günlərində fəaliyyətdən çəkilmayı qərara alanda, sən elə düşündün ki, sürü tərk edilib, özbaşına buraxılıb? Hərgah Andreanın saç-saqqalı ağappaq ağarıbsa, bu, heç də o demək deyil ki, sən özünü küçə uşağı kimi aparıb qanunları tapdalaya bilərsən.

C a n e t t i n o (*höcətliliklə*). Kifayətdir, hersoq! Qarşısında Fransanın tir-tir əsdiyi Andreanın qanı mənim də damarlarimdə axır!

A n d r e a. Kəs səsini! Əmr edirəm sənə! Mən adət etmişəm ki, danışdığını zaman dəniz sussun! Sən hakimi-mütləqin ədalətini onun məbədinin özündə təhqir edibsən. Sən bilirsənmi, bunun cəzası nədir. Qiyməcisi? İndi cavab ver!

C a n e t t i n o gözlərini aşağı dikib susur.

Bədbəxt Andrea! Sən əməyinin bəhrəsini yeyib puç edən qurdu öz ürəyinin qanı ilə bəsləyibsən!.. Mən genuyalılar üçün bütün çürük və dəyərsiz şeyləri rüsvay edə biləcək bina tikib öz əlimlə oraya ziyançı buraxmışam! Budur o! Axmaq adam, sən mənim qocalıq-dan zəifləmiş sümüklərimə dua et ki, onlar öz nəsil sərdabəsinə doğma əllərdə getmək istəyir. Sən mənim kafir məhəbbətimə min-nətdar ol ki, mən qiyamçının qanlı başını edam kürsüsündən təhqir edilmiş dövlətin ayaqları altına atmaq istəmirəm. (*Cəld gedir.*)

ON DÖRDÜNCÜ GƏLİŞ

L o m e l l i n o , nəfəsi təngimiş, qorxmuş halda,
C a n e t t i n o dinməz-söyləməz,
odlu gözlərlə hersoqun arxasınca baxır.

L o m e l l i n o . Mən nələr gördüm! Nələr eşitdim! Bu saat, bu saat qaçın, şahzadə! Hər şey məhv oldu!

C a n e t t i n o . Nədir elə məhv olan?

L o m e l l i n o . Genuya, şahzadə! Mən düz bazar meydanından gəlirəm. Orada camaat bir nəfər mavri araya alıb, qollarını buraraq, işgəncə vermək üçün məhkəməyə çəkib aparırdı; qraf Lavanya və üç yüzdən artıq zadəgan izdihamın arxasınca gedirdilər. Mavri qraf Fieskonun həyatına qəsd etdiyi vaxt tutublar.

C a n e t t i n o (ayağımı yerə vuraraq). Nə? Deyəsən, bu gün bütün şeytanlar azadlığa çıxıblar?

L o m e l l i n o . Mavri dindirirdilər, onu kim göndərmiş olduğunu bilmək istəyirdilər. Mavr boynuna almadi. Ona birinci dərəcəli işgəncə verdilər. O dinmirdi. İkinci dərəcəli işgəncəyə keçəndə mavr danışmağa başlayıb, o adamın adını dedi... Zati-ali, siz nə düşünürdünüz? Siz öz şərəf və namusunuzu elə bir rəzil adama necə etibar edə bildiniz?

C a n e t t i n o (qəzəblənib özündən çıxaraq). Mənə sual vermə!

L o m e l l i n o . Dalısına qulaq asın. Doriyanın adı çəkilən kimi – ah, mən sizin adınızı bazar meydanında eşitməkdənsə, öz adımı cəhənnəmə vasil olmalı günahkarların siyahısında oxumağı arzu edərdim! – Fiesko xalqın qarşısına çıxdı. Əmrləri xahiş kimi səslə-nən bu adamı siz tanıyırsınız, onun camaatın hissələri ilə oynamamaq



bacarığını bilirsiniz, hamı nəfəsini saxlayıb dəhşətdən qurumuş kimi dayanaraq, onu dinləyirdi. Fiesko az danışdı, o ancaq qan damcılamaşan əlini qabağa uzatdı, – xalq onun hər damcı qanını təbərrük kimi qapmağa can atırdı. Mavrı onun ixtiyarına verdilər, Fiesko isə – bu, bizim üçün ağır zərbədir, – Fiesko onu bağışladı. Bu an xalqın sükütu quduzcasına nərəyə çevrildi. Hər bir səs sizi ölümlə hədələyirdi, Fieskonu isə “vivat!” deyə bağışan minlərlə adam əllərinin üstündə saraya apardılar.

C a n e t t i n o (*bədxah bir gülüşlə*). Qoy qiyam dalğaları mənim boğazımı toxunsun! İmperator Karl! Mən bu sözlə onları sakitləşdirərəm, o zaman Genuyanın bütün zəngləri susar!

L o m e l l i n o. Bohemiya İtaliyadan uzaqdadır. Karl tələssə, sizin təziyənizə gəlib çatar.

C a n e t t i n o (*üstüna böyük möhür vurulmuş məktub çıxarır*). Demək, yaxşı ki, o artıq buradadır!.. Sən heyrət edirsənmi, Lomellino? Doğrudanmış, sən elə düşünürdüñ ki, respublikaçıların hamisiniñ yaxası əlimdə olmasaydı, mən qudurmuş respublikaçıları açıqlandırmaq kimi ağılsızlığa əl atardım?

L o m e l l i n o (*pərt olmuş halda*). Heç bilmirəm nə düşünüüm.

C a n e t t i n o. Sən bilməsən də, sənin heç ağlına gelməyən bəzi şeyləri mən bilirəm. Qərar qəbul olunmuşdur. Birgün on iki senatorun boynu vurulacaqdır. Doriya – hakimi-mütłəq, imperator Karl isə onun hamisi olacaqdır. Sən məndən geri çekilirsən?

L o m e l l i n o. On iki senator! Mənim qəlbimin on iki qat qan günahına dözə biləcək qüdrəti yoxdur!

C a n e t t i n o. Səfəh! Biz onu mənim taxtimin pillələrinə atarıq! Bilirsənmi nə var, biz imperator Karlın nazirləri ilə belə qərara gelmişik ki, Genuyada fransızların hələ güclü tərəfdarları var və biz bu fransız tərəfdarlarının kökünü kəsməsək, onlar yenə Genuyanı fransızlara sata bilərlər. Bu fikir qoca imperatorun qəlbini qurd kimi yeyir. O mənim planımı öz imzası ilə təsdiq etmişdir, sən isə mənim dediklərimi yazacaqsan.

L o m e l l i n o. Axi mən bilmirəm...

C a n e t t i n o. Otur yaz!

L o m e l l i n o. Axi mən nə yazım? (*Oturur.*)

C a n e t t i n o. On iki nəfər məhkum edilmişlərin adlarını: Fransesko Senturione.

Lomellino (*yazır*). Səs verdiyi üçün mükafat olaraq o, dəfn mərasiminin qabağında gedəcəkdir.

Canettino. Kornelio Kalva.

Lomellino. Kalva.

Canettino. Mikaele Sibo.

Lomellino. Onun prokurator olmaq arzusunu söndürmək üçün.

Canettino. Tomazo Afferato üç qardaşı ilə bərabər.

Lomellino daha yazmır.

(*Mətin səslə*) Üç qardaşı ilə bərabər.

Lomellino (*yazır*). Sonra.

Canettino. Fiesko di Lavanya.

Lomellino. Ehtiyatlı olun! Özünüüzü gözləyin! Bu qara daşa ilışib yıxlaraq, boynunuzu sindirə bilərsiniz.

Canettino. Ssipion Burqonyino.

Lomellino. O, toyunu başqa yerdə etməli olacaq.

Canettino. Mən də onun sağdışı olacağam. Rafael Sakko.

Lomellino. Mən bunun əfv edilməsi üçün çalışmalı idim ki, beş min skudomu qaytarın. (*Yazır.*) Ölüm bütün borcları ləğv edir.

Canettino. Visento Kalkanyo.

Lomellino. Kalkanyo. On ikincini mən öz cavabdehliyim və məsuliyyətimlə yazıram: Allah eləməsin ki, biz başlıca düşmənimizi yaddan çıxaraq!

Canettino. Vəssalam – şüt tamam. Cüzeppé Verrina.

Lomellino. Bu da əjdahanın başı. (*Ayağa qalxır, siyahıya toz səpir və onu nəzərdən keçirib şahzadə Canettinoya verir.*) Demək, birgün sinyora ölüm təntənəli bir şənlik düzəldəcək! On iki nəfər adlı-sanlı genuyalı dəvət olunmuşdur!

Canettino (*masaya yanaşın siyahını imzalayır*). Məsələ bitdi. İki gündən sonra doj seçkiləri olacaq. Sinyoriya toplaşanda dəsmalı yelləyən kimi bir yayım atəşi on ikisini də sərəcək yerə, mənim iki yüz almanın isə bu zaman şəhər idarəsini tutacaq. Bütün bu işlər qurtaran kimi, Canettino Doriya içəri girib özünə and içdirməyi müsaidə edəcəkdir. (*Zəngi çalır.*)

Lomellino. Bəs Andrea?

Canettino (*nifratla*). O qocalıb əldən düşüb.



X idmətçi gəlir.

Hersoq məni soruşsa, deyin ki, mən ibadətdə olacağam.

X idmətçi gedir.

Mənim ürəyimdəki kin və ədavəti ancaq dindarlıq pərdəsi altında gizlətmək olar.

L o m e l l i n o . Bəs siyahı necə olsun, şahzadə?

C a n e t t i n o . Sən onu özünlə aparib bizim tərəfdarlarımızın hamısına göstərərsən. Bu məktubu isə bir adamla Levantoya göndər-mək lazımdır. Mən bu məktubda öz niyyətlərimi Spinolaya bildirib tapşırıram ki, səhər saat səkkiz üçün paytaxtda olsun. (*Getmək istəyir.*)

L o m e l l i n o . Bizim qurduğumuz tələdə bir boşluq var, şahzadə! Fiesko indi senata gəlmir.

C a n e t t i n o (*geri dönərək*). Axi Genuyada, heç olmasa, bir nəfər qiyamçı qalmalıdır, yoxsa yox? Onun barəsində mən özüm bir tədbir tökərəm. (*Yan qapıdan çıxır, Lomellino isə o biri qapıdan çıxır.*)

ON BEŞİNCİ GƏLİŞ

Fieskonun sarayında avanzal.

Əlində məktublar və veksellər olan F i e s k o . M a v r .

F i e s k o . Demək, dörd qalera¹ gəlib çıxdı.

M a v r . Darsendə sağ-salamat lövbər saldılar.

F i e s k o . Lap vaxtında gəliblər. Teleqrammlar haradadır?

M a v r . Romadan, Pyaçentsadan və Fransadan.

F i e s k o (*məktubları açıb gözdən keçirir*). Xoş gəliblər! Genuyaya xoş gəliblər! (*Olduqca sevinərək*) Qasidləri knyazlara layiq qonaq edin.

M a v r . Hm... (*Getmək istəyir.*)

F i e s k o . Dayan! Dayan! Burada sənin üçün hələ bir yiğin iş var!

M a v r . Nə lazımdır? Axtarışi itinin fərasəti, yoxsa əqrəb nişəsi?

F i e s k o . Bu dəfə – bir yerdəcə oturdulmuş balaca quşun cəh-cəhi! Sabah səhər tezdən şəhərə paltalarını dəyişmiş iki min adam gələcəkdir; onlar mənə xidmət etmək üçün gəlirlər. Sən öz əlaltılarını

¹ Qalera – çoxavarlı qədim gəmi (*tərc.*)

darvazaların yanında cərgə ilə düz və onlara əmr ver ki, gələnlərə diqqətlə fikir versinlər. Bəziləri özlərini Lorettoya gedən ziyarətçi kimi qələmə verəcək, bəziləri də rahib, oyunbaz, tacir, səyyar müsiqiçi qiyafəsində gələcəklər. Çoxusu Genuyada dolanmağa ümid edən istəfa vermiş əsgər adı ilə gələcək. Hər birindən soruşub öyrən, gör hara düşmək fikrindədir. Kim “Qızıl ilanın altında” deyə cavab versə, ona mehribanlıq edib mənim sarayımin yolunu göstərin. Başa düşdünmü? Mən sənin fərasətinə arxayın oluram.

M a v r. Arxayın ola bilərsiniz, ağa! Mənim kələkbazlığıma necə əmīnsinizsə, buna da əmin ola bilərsiniz. Bircə milçəyi nəzərimdən qaçırsam, mənim gözlərimlə tüfəngi doldurub sərçələrə güllə atın. (*Getmək istəyir.*)

F i e s k o. Dayan! Bir məsələ də var. Şəhərdə, əlbəttə, qaleralar barədə dedi-qodu başlanacaq. Sən bu danışqlara qulaq as. Bir adam soruşsa, deyərsən ki, mən ötəri olaraq eşitmışəm ki, ağam türklərin üstünə hücuma hazırlaşır, başa düşdünmü?

M a v r. Başa düşdüm. Qutunu basurman saqqalı ilə örtüb gizlədək ki, onun içində nə olduğundan heç şeytan da baş çıxara bilməsin! (*Getmək istəyir.*)

F i e s k o. Tələsmə. Bir ehtiyat tədbiri də var: mənə nifrət etmək və tələ qurmaq üçün Canettinonun əlində yeni bir əsas var. Sən öz tay-tuşlarının arasında öyrən, gör mənə qarşı sui-qəsd-filan hazırlanır ki? Doriya şənlik evlərinə gedərsən, bir o ürəkaçan qızlarla məşğul ol. Sarayın sırları çox vaxt arvad yubkalarının qatları arasında gizlənmiş olur. Sən onlara varlı qonaqlar vəd elə, hətta söz ver ki, öz ağanı da gətirəcəksən, heç bir şeydən çəkinmə. Bu bataqlığa baş vurub möhkəm zəmin tapanadək orada qal.

M a v r. Dayanın! Axi mən Diana Bononi adlı bir arvadın evinə gedib-gəlirəm, ilyarım onun yanına qonaq aparıb-gətirmişəm. Srağagün mən gördüm ki, prokurator Lomellino onun evindən çıxır.

F i e s k o. Lap yerinə düşdü! Lomellino Doriyanın bütün ağılsız planlarının açarıdır. Sabah səhər gedərsən o arvadın evinə. Çox ola bilər ki, bu Endimion¹ bu gecəni də öz bakirə və ismətli Dianasının² yanında keçirir.

¹ Endimion – yunan mifologiyasında öz gözəlliyyi ilə məşhur olan gənc.

² Diana – Roma ilahəsi (*tərc.*)



M a v r. Bir iş də var, cənab! Bəs genuyalılar soruşalar, – yalan deyirəmsə, lənətə gəlim ki, onlar soruşacaqlar! – hə, soruşalar ki, Genuya barədə Fiesko nə fikirdər?.. Siz üzünüzdən maskanı çıxarıb atacaqsınız, yoxsa yox? Onda mən nə cavab verim?

F i e s k o. Nə cavab verəsən? Belə cavab ver: ana bətnindəki uşağın doğulmaq vaxtı çatmışdır. Sancılar doğumun yaxınlaşmasını xəbər verir. Genuya ölüm kürsüsündədir. Sənin ağanın adı isə Covanni Lodoviko Fieskodur.

M a v r (*ləzzətli gərnəşərək*). And içirəm, öz firildaqcı namusuma ki, mən bu işi düzəldəcəyəm! Hə, dostum Hassan, kefini kök saxla! Əvvəl-əvvəl meyxanaya! Mənim ayaqlarımın bir yiğin işi var! Qarnımı doldurmaliyam ki, heç olmasa, o, mənim əvəzimə bir söz desin! (*Gedir, lakin dərhal geri qayıdır.*) A propos!¹ O qədər danışdım ki, az qala, yadımdan çıxacaqdı! Siz istəyirdiniz ki, Kalkanyo ilə sizin arvadınızın arasında nə əhvalat olduğunu biləsiniz. Arada pərtlik olub: Kalkanyo suyu süzülə-süzülə gedib – vəssalam. (*Qaçıır.*)

ON ALTINCI GƏLİŞ

Fiesko tek.

F i e s k o. Mənim təəssüfümü qəbul edin, markız Kalkanyo!.. Doğrudanmı, siz elə düşünürdünüz ki, mən arvadımın fəzilətinə və mənim öz ləyaqətlərimə arxayı olmasaydım, öz yataq otağım kimi vacib bir şeyi nəzarətsiz buraxardım. Lakin sən yaxşı əsgərsən – buyurub qohum ola bilərsən! Bu qohumluğu sənin Doriyanı məhv etməli olan qılincin möhkəmləndirəcəkdir. (*Otaqda iri addımlarla varyagъ edir.*) Qoy olsun, Doriya, çıx meydana! Cəsarətli bir tədbirin bütün yayları işə salınmışdır. Dəhşətli konsert qarşısında bütün alətlər köklənmişdir! Yalnız maskanı atıb Fieskonu genuyalı vətənpərvərlərə olduğu kimi göstərmək qalır.

Addım səsləri eşidilir.

Buraya gələnlər var! Belə bir vaxtda gəlib mənə mane olan, görəsən, kimdir?

¹ Lənət şeytana (*lat.*)

ON YEDDİNCİ GƏLİŞ

Fiesko, Verrina, Romano molbertlə, Sakko, Burqonyino,
Kalkanyo hamısı baş əyir.

F i e s k o (*onların qabağına gedir; şadlıqla*). Xoş gəlibsiniz, mənim ləyaqətli dostlarım! Yəqin ki, sizi mühüm bir məsələ məcbur etmişdir ki, ygılıb mənim yanımı gələsiniz. Sən də mi buradasan, əziz qardaşım, Verrina? Sən məni həqiqətdə olduğundan daha çox fikrimdə ziyarət etməsəydin, sənin sıfətini tamam yadımdan çıxarıram. Əgər səhv etmirəmsə, deyəsən, o ziyaflət gecəsindən sonra mən öz Verrinamı görməmişəm?

V e r r i n a. Ondan şikayət etmə, Fiesko. Bu günlər onun ağsaçlı başına böyük bir fəlakət gəlmışdır. Lakin bu barədə daha danışmaq kifayətdir.

F i e s k o. Mənim məhəbbətimin marağını təmin edə bilmək üçün kifayət deyildir. Biz tək qalanda sən bütün əhvalatı mənə söylərsən. (*Burqonyinoya*) Xoş gəlibsiniz, gənc qəhrəman! Biz təzəcə tanış olmuşuq, lakin mən sizi bir dost kimi sevmişəm. Siz mənim haqqımda pis rəyinizi dəyişibsinizmi?

B u r q o n y i n o. Sən həqiqətdən uzaq deyilsən.

F i e s k o. Verrina, deyirlər, bu gənc zadəgan sənin kürəkənin olacaqdır. Mən bunu ürkəkdən alqışlayıram. Mən onunla ancaq bircə dəfə söhbət etmişəm, buna baxmayaraq, onun qayınatası olsaydım, bununla fəxr edərdim.

V e r r i n a. Sənin verdiyin qiymət məni öz qızımla fəxr etməyə vadar edir.

F i e s k o (*başqalarına*). Sakko! Kalkanyo!.. Mənim evimə gələnlərin hamısı nadir qonaqlardır. Genuyanın ən nəcib oğulları, doğrusunu deyim ki, siz mənim qəbuluma qarşı etinəsiz olsanız, mən öz qonaqpərəstliyimdən utana bilərəm!.. İndi icazə verin, mən beşinci qonağı salamlayım; onu tanımasam da, bu ləyaqətli cəmiyyətlə gəlməsi onun üçün ən yaxşı zəmanətdir.

R o m a n o. O, sadə bir rəssamdır, sinyor, adı Romanodur; özü də təbiətdən istifadə etmək yolu ilə özünə çörək pulu qazanır; onun var-yoxu – fırçıdan ibarətdir; bu saat o, Brutun başı üçün yaxşı bir (*təzim edir*) natura axtarmaqla məşğuldur.



Fiesko. Əlinizi mənə verin, Romano. Sizin bu cür sədaqətlə xidmət etdiyiniz sənət bu ev üçün yabançı deyildir. Mən onu qardaş məhəbbəti təsirəm. Axi bu sənət təbiətin sağ əlidir. Təbiət ancaq məxluqatı, sənət isə insanı yaratmışdır. Siz nə çəkirsiniz, Romano?

Roman o. Bizi indi də həyəcanlandıran qədim tarix səhnələridir. Florensiyada mənim “Ölən Herakl”ım, Venesiyada mənim “Kleopatra”ım, Romada, Vatikanda – keçən günlərin qəhrəmanları yenidən canlanan yerdə – mənim “Coşqun Ayaks”ım vardır.

Fiesko. Sizin fırçanız indi nə yaratmaqla məşğuldur?

Roman o. O, fəaliyyətsiz qalmışdır, zati-ali. Bizim dövrümüzdə düha çırığı, həyat çırığına lazımlı olanın az yağı alır. Bir müddət var ki, onun ancaq fitili yanır! Bu da mənim son işim!

Fiesko (*maraq və həvəslə*). Bizim üçün bundan əziz bir qonaq ola bilməz. Bu gün mənim bütün varlığında misilsiz bir arxayınlıq hökm sürür, ruhum mənim son dərəcə aydın və təbiətin əbədi gözəlliyini duymağə həssasdır. Əsərinizi qoyun buraya. Bu, mənim üçün həqiqi bir bayram olacaqdır. Yaxın gəlin, dostlarım! Bütün diqqətimizi rəssama verməliyik! Lövhənizi buraya qoyun.

Verrina (*qalanlarına işarə edir*). Fikir verin, genuyalılar!

Roman o (*şəkli açır*). İşıq bu tərəfdən düşməlidir. O pərdəni qaldıraq, bunu salaq. Belə yaxşıdır. (*Kənara çəkilir*.) Bu, Virgini ilə Appi Klavdinin tarixidir.

Uzun süren ifadəli pauza. Hamı şəklə tamaşa edir.

Verrina (*ilham və coşqunluqla*). Vur, aqsaçı atal! Lərzəyə düşüb-sən, müstəbid? Bəs siz nə üçün müqəvvə kimi dayanıbsınız, romalılar, rənginiz niyə qaçıb? Onun arxasınca, romalılar!.. Qılınc parıldır!.. Arxamca gəlin, genuyalılar! Siz nə üçün müqəvvə kimi dayanıbsınız? Doriyaya ölüm! Ölüm! Ölüm! (*Əlini şəkli qaldırır*.)

Fiesko (*rəssama baxıb gülümsəyir*). Nə böyük uğurlar! Sizin sənətiniz bu qocanı cavan bir xəyalpərestə çevirdi!

Verrina (*taqətsiz halda*). Mən haradayam? Onlar necə oldular? Qabarçıqlar suda itən kimi yox oldular. Sən buradasanmı, Fiesko? Zülmkar hələ saqdırımı, Fiesko?

Fiesko. Bax, görürsənmi? Bəs sənin gözlərin haradadır? Bu romalının başı səni heyran edir? Sən bunda nə görübsən? Yaxşısı budur, sən bir bu qızı bax! O nə qədər zərifdir, onun bütün görkə-

mində nə qədər incəlik var! O solğun dodaqlar necə gözəldir! Sönük baxışlarında nə qədər nəvazış, nə qədər nəşə var! Misilsizdir! Bu, ilahi gözəllikdir, Romano!.. Hələ bu süd kimi ağappaq döşlərə baxın, son nəfəs onu nə qədər gözəl qabartmışdır! Bu cür nimfalardan çox çəkin, Romano, onda mən sizin xəyalınızın yaratdığı sənət qarşısında diz çökər və təbiətdən üz döndərərəm!

B u r q o n y i n o. Verrina, sənin bu qədər ümid bəslədiyin o böyük təsir qüvvəsi budurmu?

V e r r i n a. Məyus olma, oğlum! Allah-taala bizi intixab etdiyi üçün Fieskonun köməyindən imtina etmişdir.

F i e s k o (*rəssama*). Bəli, bu, sizin son əsərinizdir. Bu, axırıncı pillədir, Romano, siz öz yaradıcılıq zirvənizə qalxdınız! Daha firçaya əl vurmayıñ! Lakin mən rəssama heyran olmaqla, onun əsərindən zövq almağı unuduram. Bu lövhə qarşısında mən hətta zəlzələni də hiss etməzdim. Aparın şəklinizi! Virgininin bu qəşəng başına ləyaqətli bir qiymət vermək üçün mən bütün Genuyanı girov qoymalı olardım. Aparın!

R o m a n o. Şərəf rəssam üçün ən yüksək mükafatdır. Mən bu şəkli sizə bağışlayıram. (*Getmək istəyir.*)

F i e s k o. Dayanın, Romano! (*Əzəmətli addimlarla otaqda gəzişir, nə isə böyük və mühüm bir məsələ haqqında dərin fikrə dalmışdır; ara-sıra otaqdakılara nüfuzedici nəzər salır. Nəhayət, rəssamin qolundan tutub onu şəklin yanına aparır.*) Bura gəl, rəssam! (*Qeyri-adi bir vüqar və ləyaqətlə*) Sən iftiخار edirsən ki, cansız şəkildə həyatın zahiri görünüşünü yarada bilirsən, azca səy göstərməklə böyük işləri əbədiləşdirməyi bacarırsan? Sən öz ilhamınla lovğalanırsan, halbuki o, damarlarında qan axmayan, qəlbdən və fəaliyyət qüvvəsindən məhrum olan oyuncaqlar yaradır! Sən tabloda müstəbidləri devirirsən, amma özün miskin bir qul olaraq qalırsan. Sən öz firçanın bir hərəkəti ilə dövlətləri azad edirsən, lakin öz zəncirlərini qırmağa qüdrətin çatmir. (*Ucadan amiranə*) Get! Sənin gördünүn iş – təlxəklikdir! Zahiri görünüş, çəkil və öz yerini fəaliyyətə ver!.. (*Molberti aşıraraq, əzəmətli*) Sənin ancaq rəng yaxıb göstərdiyini mən həyatda yerinə yetirmişəm!

Həmi sarsılmışdır. R o m a n o məyus bir halda şəkli aparır.



ON SƏKKİZİNCİ GƏLİŞ

Fiesko, Verrina, Burqonyino, Sakko, Kalkanyo.

Fiesko (*gərgin sükütu pozaraq*). Siz elə bilirdiniz ki, aslanın nərəsi eşidilmirsə, demək, o yatmışdır? Siz şöhrətpərəstliyə qapılıb belə təsəvvür edirdiniz ki, Genuyanın zəncirlərini duyan yalnız sizsiniz, bu zəncirləri qırmaq istəyən ancaq sizsiniz? Siz uzaqdan o zəncirlərin səsini eşidənədək Fiesko artıq onları qırmışdır. (*Mücürüni açır, bir dəstə məktub çıxarıb masanın üstünə atır.*) Buyurun, bu, Parma əsgərləri!.. Bu, Fransanın qızılı! Bu, Roma papasının dörd gəmisi! Zülmkar müstəbidi yuvasındaca yaxalamaq üçün daha nə çatmır? Siz daha nə əlavə edə bilərsiniz?

Hamı donub qalmış halda susur. Fiesko cavab
gözləmədən, qırurla kənara çökilir.

Respublikaçılardan müstəbidləri devirməkdənsə, onları lənətləməyi
daha yaxşı bacarırsınız!

Verrinadan başqa hamı dinməz-söyləməz
onun ayağına yixılır.

Verrinə. Fiesko, mənim dizlərim yox, ruhum sənin qarşında
əyilir. Sən dahi adamsan... lakin... qalxın, genualılar!

Fiesko. Bütün Genuya arsız Fieskoya qarşı qəzəblənmişdi!
Bütün Genuya bu düşkün arvadbaza lənət yağındırı. Genualılar,
genualılar! Mənim arvadbazlığım hiyləgər və xain müstəbidi aldatdırı,
mənim ağılsız hərəkətlərim qorxulu müdrikiyimi sizin gözlərinizdən
gizlətdi. Böyük fikir əyyaşlıq pərdəsi altında gizlədilmişdi. Bəsdir
daha! Genuya məni sizin vasitənizlə tanıdı. Mənim ən cəsarətli arzum
həyata keçdi.

Burqonyino (*kədərlə kresloya yixılır*). İndi mən bir heçəm.

Fiesko. İndi gelin sözdən işə keçək. Mexanizm işə salınmaq
 üçün hazırlanmışdır. Mən şəhərə dənizdən və qurudan hücum edə
bilərəm. Roma, Parma və Fransa mənə yardım göstərir. Zadəganlar
hiddətlənmişlər. Qara camaat məni istəyir. Zülmkarları mən yuxuya
vermişəm. Respublika dəyişiklik yaratmağa hazırlıdır. Bizim bəxtimiz

gətirmişdir. Hər şeyimiz var. Yalnız Verrina nə barədə isə hələ fikirləşir.

Burqonyino. Səbir edin! Mən elə bir söz bilirəm ki, bu söz onu dəhşətli cəhənnəmin şeypurlarından da tez oyadır! (*Verrinaya yanaşır və onu ucadan səsləyir*.) Ata, oyan! Sənin Bertan əzablar içində məhv olur!

Verrina. Bu sözü deyən kim idi? Genyalılar, iş başına!

Fiesko. Əməliyyat planını fikirləşin. Başımız söhbətə qızışdı – artıq gecəyarından keçmişdir. Genuya yatır. Zülmkar öz gündəlik günahlarından yorulub taqətsiz uzanmışdır. İkisinin də əvəzinə ayıq olun.

Burqonyino. Dağlılb getməzdən qabaq öz qəhrəmanlıq ittifaqımızı and içməklə möhkəmləndirək.

Əllərini bir-birinə verib dairə şəklində düzülürler.

Genuyanın müqəddəratını həll edəcək böyük bir an qarşısında qoy onun beş nəfər ən böyük igidinin qəlbi birləşsin!

Dairə daha da sıxlışır.

Dünya qopanda, məhsər günü qohumluq bağları, sevgi və məhəbbət bağları qırılarda qəhrəmanların bu sarsılmaz ittifaqı qoy qırılmaz və möhkəm olsun!

Ayrılırlar.

Verrina. Biz bir də nə vaxt toplaşacaqıq?

Fiesko. Sabah günorta vaxtı mən sizin rəyinizi dinləyəcəyəm.

Verrina. Demək, sabah günorta! Gecən xeyrə qalsın, Fiesko! Burqonyino, gedək! Sən çox qeyri-adi bir şey eşidəcəksən.

İkisi də gedirlər.

Fiesko (*galanlara*). Dal qapılardan çıxın ki, Doriyanın casusları heç bir şey görə bilməsinlər.

Həmi gedir.



ON DOQQUZUNCU GƏLİŞ

Fiesko (*fikrə dəlib otaqda var-gəl edir*). Köksümdə nə qədər həyəcan var! Gizli fikirlər bir-birini necə sürətlə izləyir! Elə bil, canilər xəbis işlərini görməyə çıxmışlar, qızaran üzlər gözlərini qorxaqcасına yerə dikib, gözəl xəyallar qarşısından oğrun-oğrun keçirlər. Dayanın! Dayanın! Qoyun mən sizin üzünüzə baxım!.. Ləyaqətli fikirlər mərd kişinin qəlbini möhkəmləndirir və gündüzün işığından qorxmurlar. A! Mən sizi tanıdım!.. Libasınızdan tanıdım – siz yalan atasının nökərlərisiniz!.. Rədd olun! (*Pauzadan sonra yeni coşqunluqla*) Respublikaçı Fiesko? Hərsoq Fiesko? Dayan! Qarşıda dərin bir uçurum, fəzilətin hüdudu, göylərin və cəhənnəmin sonu görünür. Burada dəfələrlə qəhrəmanların ayağı büdrəmiş, uçuruma yuvarlanmış və bütün dünya onların adlarını lənətlə damğalamışdır. Burada onların qəlbini şübhə gəmirmiştir; qəhrəmanlar “bir addim da irəli getməyəcəyəm” – deyə qət etmiş və yarmallah olmuşlar! (*Coşqunluqla*) Genuyalıların məni ürəkdən sevdiklərini görmək, mənim əlimin bir hərəkəti ilə qorxunc Genuyanın qarşısında boyun əydiyini görmək!.. Sən yaman hiyləgərsən, adam yoldan çıxaran, sənin cəhənnəm nökərlərin bizə mələk qiyafəsində görünürəl!.. Bədbəxt lovğa! Əzəli günah! Sənin busən mələkləri məcbur edirdi ki, göyləri unutsunlar, sənin bətnin ölüm törədirdi... (*Dəhşətdən titrəyərək*) Sən intəhasızlıq haqqında nəğmələrinlə mələkləri yoldan çıxarırdın... İnsanları isə özünə qızıl, qadınlar və taclarla cəlb edirsən. (*Bir az fikirləşəndən sonra qətiyyətlə*) Taxt-tacı fəth etmək – böyük əməldir! Onu rədd etmək – ilahi əməldir! (*Qəti olaraq*) Məhv ol, müstəbid! Genuya, azad ol, mən də sənin (*mütəəssir olaraq*) ən xoşbəxt vətəndaşınam.

Pərde

Üçüncü pərdə

BİRİNCİ GƏLİŞ

Uzaq və vahiməli bir yer. Gecə.
Verrina və Burqonyino içəri girirlər.

Burqonyino (*dayanaraq*). Ata, sən məni hara aparırsan? Sən məni çağıranda səsində duydugum ağır əzabin əks-sədasını təngişən nəfəsində eşidirəm. Bu ağır və uğursuz sükutu poz! Danış! Mən buradan o yana getmirəm.

Verrina. Çatdıq.

Burqonyino. Buradan dəhşətli bir yer tapmaq olmaz, ata. Sənin niyyətin də bu cür dəhşətlidirsə, onda, ata, mənim başımdakı tüklər biz-biz duracaq.

Verrina. Mənim qəlbimdəki zülmətə nisbətən bu, çiçəkli bir gülüstəndir. Gel dalımcə, gedək, çürüntü meyitləri gəmirdiyi yerə, o yerə ki, ölüm orada dəhşətli ehsan məclisi düzəldir! O yerə ki, məhv olmuş ruhların fəryadlarından həzz alan iblis şənlik edir, o yerə ki, iztirabdan axıdilan bihudə göz yaşları əbədiyyətin yırtıq xəlbirinə tökülməkdədir! Gedək, oğlum, o yerə ki, orada kainatı başqa cür qanunlar idarə edir, o yerə ki, orada fələk öz qalxanından mərhəmət şuarını pozur. Mən orada titrəyə-titrəyə sırrimi açıb sənə deyərəm. Sən də dişin-dişinə dəyə-dəyə mənə qulaq asarsan.

Burqonyino. Sən nə demək istəyirsən? Danış! Yalvarıram!

Verrina. Ey gənc! Mən buna cürət edə bilmirəm. Oğlan! Sənin damarlarındakı qan hələ durudur, bədənin zərif və həssasdır, – bu, sənin hissələrinin incəliyini göstərir. Sənin həssaslığının alovu mənim amansız müdrikliyimi yandırıb əridir. Qocalıq şaxtası, ya kədər qurşunu sənin qan damarlarını qurutmuş olsayı... qaralmış qan lax-taları qəlbini başqlarının əzablarına acımaq duyğusundan məhrum



etsəydi, onda sən mənim iztirablarımın nə demək olduğunu başa düşər və mənim qərarım qarşısında diz çökərdin.

Burqonyino. Sən öz qərarını açıb söyləsən, o həm də mənim qərarım olar.

Verrina. Yox, oğlum, Verrina sənin qəlbini qiyır. Ah, Stsipion! Sinəmdə ağır bir yük var... bu, işıqdan qorxan gecə kimi bir fikir, elə bir dəhşətli fikirdir ki, buna, hətta ığidin də qəlbi davam gətirə bilməz! Başa düşürsənmi? Bu fikri mən tək özüm yerinə yetirəcəyəm... lakin ona tək dözə bilmirəm, Stsipion. Mənlovğa adam olsayıdım, deyərdim: "Təklikdə dahi olmaq – əzabdır!.." Allah-taalanın da dahiliyi özünü bezikdirirdi, buna görə o, əcinnələri özünə dost qəbul elədi... Qulaq as, Stsipion!

Burqonyino. Ruhum ruhunla birləşmək üçün yanır!

Verrina. Diqqətlə qulaq as, lakin bir kəlmə də etiraz etmə! Bir kəlmə də, eşidirsənmi? Bircə kəlmə də! Fiesko ölməlidir!

Burqonyino (heyratla). Ölməlidir? Fiesko?

Verrina. Ölməlidir! Şükürler olsun sənə, ilahi! Sözümü dedim... Fiesko ölməlidir, oğlum, özü də mənim əlimlə ölməlidir!.. İndi get!.. Elə əməllər var ki, onlar bəşər mühakiməsinə tabe deyildir, onların hakimi – yalnız göylərdir. Mənim fikrim bundan ibarətdir! Get! Mənə nə məzəmmət lazımdır, nə də tərif. Mən bilirəm, bu mənə nə qədər baha oturur, elə bu kifayətdir. Ancaq dayan! Qorxuram bu düşüncələr səni dəli edər. Ona görə qulaq as: sən dünən gördünmü o, özündən nə qədər razı idi və bizim çəşqinqılığımızdan necə həzz alırdı? Təbəssümü bütün İtaliyanı aldatmış bir adam, Genuyada özünə bərabər adamların mövcud olmasına dözə bilməz. Get! Fiesko, şəksiz, zülmkar hökmдарı yixacaqdır. Lakin bu daha, şəksiz ki, Fiesko Genuyanın ən dəhşətli müstəbidi olacaqdır. (Cəld gedir.)

Heyrətə gəlmış Burqonyino dinməz-söyləməz
onun arxasında baxır, sonra yavaş-yavaş
onun dalınca gedir.

İKİNCİ GƏLİŞ

Fieskonun sarayında zal. Arxa planda ortada şüşəli böyük qapılar, burlardan o tərəfdə dənizin və şəhərin mənzərəsi. İşıqlaşır.

Fiesko (*pəncərənin yanında*). Bu nədir?.. Ay batdı, dənizin dalğalarından alovlu səhər oyanıb qalxır. Ağlışız xəyallar mənim yuxumu qarışdırı. Mən eyni bir duyduğandan əzab çəkə-çəkə bütün gecəni çırpılmışam. Mənə genişlik lazımdır, mən meydan oxumaq istəyirəm! (Şüşəli qapıları açır.)

Şəhər və dəniz sübhün al şəfəqinə qərq olmuşdur.
Fiesko iri addımlarla otaqda gəzişir.

Genuyanın ən mərd kişisi mən deyiləmmi? Məgər dahi adamların qanadı altına sıyırmışa can atmaq bu kiçik adamların nəsibi deyilimi? Lakin mən fəzilət qanununu pozuram. (*Dayanır.*) Fəzilət? Ali zəka axmaqların bildiklərindən daha başqa mətləbləri bilir, madam ki belədir, bu zəka onların fəzilətinə necə şərık olsun? Cılız adamlar öz miskin bədənlərini zorla yerləşdiridikləri bir zirehə pəhləvanın kürəkləri siğarmış?

Günəş Genuyanın üzərinə qalxır.

Əzəmətli şəhər! (*Qollarını açıb qapiya torəftələsir.*) Sən mənim sən! Sənin üzərində şahanə bir gün kimi parlamaq, səni hakimi-mütləq əli ilə qorumaq! Bütün qaynayıb-coşan ehtirasları, doymaq bilməyen bütün arzuları bu dibsiz dəryaya batırmaqmı? Bəli! Yalançı nə qədər hiyləgər olsa da, yalançılıq nəcib bir iş olmayacaqdır. Lakin böyük məqsəd yalançını da nəcibləşdirir! Cibə girmək rüsvayçılıqdır; milyonu mənim səmək – həyəsizliqdır. Lakin tacı ələ keçirmək – misilsiz bir əzəmətdir! Günah nə qədər böyük olsa, eyib bir o qədər az olar! (*Pauzadan sonra mənali-mənali*) Tabe olmaq! Hökmranlıq etmək! Nə qədər başgicəlləndirici uçurum! Oraya insanlarda nə qədər əziz şey varsa hamısı: sərkərdələr – sizin qələbələriniz; rəssamlar – sizin ölməz əsərləriniz; epikürçülər – sizin zövq və nəşəniz; dəniz səyahətçiləri – sizin dəniz və adalarınız yerləşir! Tabe olmaq və hökmranlıq etmək! Olum, ya ölüm! Kim pərvərdigarla onun sonuncu mələyi arasında görünən uçurumdan addımlayıb keçə bilsə, ona bu məsafləni də



keçib-getmək qismət olacaqdır. (*Əzəmətli bir hərəkətlə*) Dəhşətli, başğı-calləndirici zirvədə dayanmaq... yalançı kor fələk çarxının insanların taleyi ilə xaincəsinə oynadığı coşqun bəşər burulğanına yuxarıdan tamaşa etmək, şadlıq piyaləsindən birinci içmək, dəmir geyimli nəhəng olan qanunu yedəkləyib idarə etmək, ona vurulmuş yaraların intiqamını almaq üçün bütün səylərinin nə qədər bihudə olduğunu görmək, çünkü o harada isə aşağıda aciz bir qəzəblə yalnız sənin əzəmətinin ətrafına çəkilmiş hasara zərbə endirir! Vəhşi bir ilxi olan xalqın azığın ehtiraslarını cilovların mülayim bir hərəkəti ilə yatırmaq. Şahə qalxmış məğrur vassalı bir, yalnız birnəfəsə devirmək. Hökm-darın coşqun beynində yaranan xəyalların həyatverici hakimi-mütəq əsasının bir işarəsi ilə dərhal həyata keçirildiyini görmək!.. Ah, bunu yalnız fikirləşəndə belə valeh olmuş ruhum az qala, yerindən uçmaq istəyir!.. Mən bir anlıq da olsa hökmdaram! Bunun müqabilində bütöv bir həyat nədir ki? Varlığın qiyməti illerdə deyil, dolğun həyatdadır! Götürulgutunu ayrı-ayrı səslərə bölüşdürsən, onlar körpəyə layla çalar; onları qəflətən gurlayan vahid zərbə halında birləşdirsək, şahanə səs əbədi göyləri titrədər... Mən qət etdim! (*Qalib addımlarla var-gəl edir.*)

ÜÇÜNCÜ GƏLİŞ

Fiesko. Leonora açıqdan-açığa qorxa-qorxa gəlir.

Leonora. Bağışlayın, qraf. Mən, deyəsən, sizin səhər istirahətinizi pozdur.

Fiesko (*çaşqın halda geri çəkilir*). Etiraf edirəm, sinyora, sizin gəlininiz mənim üçün gözlənilməzdir.

Leonora. Gözlənilməz görüşlər ancaq sevənləri heyvətə salır.

Fiesko. Gözəl qrafinya, siz öz gözəlliyinizi səhərin aldadıcı sərinindən qorumağınız.

Leonora. Heç bilmirəm: gözəlliyimin qalıqlarını kədər üçün qorumağa dəyərmi?

Fiesko. Kədər üçünmü, mənim əzizim? Bu vaxtadək mən elə bilirdim dövlətləri sarsıtmayanların hamısının nəsibi ürək sakitliyidir. Demək, mən səhv etmişəm?

Leonora. Ola bilər... Lakin mən hiss edirəm ki, bu dincliyyin ağırlığı mənim qadın qəlbimi əzib məhv edəcəkdir. Sinyor, bir neçə

dəqiqənizi mənə qurban etməyə razı olsanız, mən sizi cüzi bir xahişlə narahat etməyə gəlmışəm. Yeddi ay dəhşətli yuxu görmüşəm: mən, guya, qrafinya di Lavanyayam. Yuxu dağıldı. Mən başağrısı ilə oyandım. İndi mənim bu dərəcədə həqiqətə oxşayan bu yuxu və xəyaldan xəstə olmuş qəlbimə ancaq məsum uşaqlıq dövrünün bütün sevinclərinin qaytarılması şəfa verə bilər. İcazə verin, mən öz mərhəmetli anamın ağuşuna qayıdım!

F i e s k o (*heyrətə gələrək*). Qrafinya!

L e o n o r a. Mənim qəlbim zərif və kövrəkdir, ona rəhminiz gel-sin. O yuxunu azacıq da olsa xatırlada bilən hər şey, xəstə təsəvvürümə zərər yetirə bilər. Buna görə mən hələ girov qalmış şeyləri onların qanuni sahibinə qaytarıram. (*Bir neçə cavahirati masanın üstünə qoyur.*) Bu da mənim qəlbimə sancılmış xəncər... (*Fieskonun məhəbbət məktubu*) Bir də bu... bir də... (*Höñkürtü ilə ağlamağa başlayıb qapiya tərəf yürüür.*) Mənə ancaq vurulmuş yara qalır.

F i e s k o (*dəhşətə gələrək, tələsik Leonoranın dalınca qaçıb onu saxlayır*). Leonora! Bunlar nə sözdür? Sizi and verirəm bütün inandıqlarını!

L e o n o r a (*taqətsiz halda onun ağuşuna yixılır*). Mən sizin arvadınız olmaq şərəfinə nail olmamışam, lakin mənə belə gəlir ki, sizin arvadınız hörmətə layiq olardı!.. Qeybat qıranlar indi hər tərəfdə zəhərli dil-lərini işə salıb ilan kimi fisildayırlar! Genuyanın qızları və arvadları mənə əyri-əyri baxırlar: "Tamaşa edin, görün Fieskonun boynuna atılmış bu lovğa arvad gündən-günə necə solur!.." Öz qadın şöhrətpərəstliyimə görə amansız cəza çəkirəm! Bəli, mən mehrab qarşısında Fiesko ilə bərabər dizlərimi bükərkən bütün qadınlara meydan oxumuşam!

F i e s k o. Vallah, sinyora, siz çox təəccübü löşlər danışırsınız!

L e o n o r a (*öz-özünə*). Aha, axır ki, dilləndi! Gah qızarır, gah ağarır! İndi mənim cəsarətim çatar.

F i e s k o. Qrafinya, iki gün möhlət verin, ondan sonra mənim haqqımda hökm çıxarsınız!

L e o n o r a. Məni qurban vermək! Ah, mən səndən utanıram, ey sübhün şəfəqi! Əxlaqsız bir qadın üçün məni qurban vermək! Ah, mənə bir tamaşa edin, mənim ərim! Məgər, doğrudanmı, qarşısında bütün Genuyanın tir-tir əsdiyi baxışınız qadının göz yaşlarından qorxaqcasına gizlənəcəkdir?

F i e s k o (*özünü tamam itirmiş halda*). Bəsdir, bir kəlmə də danış-mayın, sinyora! Bir kəlmə də!



L e o n o r a (*kədərlə, acı-acı*). Zəif qadın qəlbini parçalamaq! Hey-hat, kişilərdən bunu gözləmək olar!.. Mən də özümü belə bir adamın ağuşuna atmışam! Mənim zəifliyim onun qüvvəsinə nə qədər ehtirasla siğindi! Bütün səadətimi ona verdim!.. Bu səxavətli insan isə onu başqasına bağışlayır! Özü də kimə!..

F i e s k o (*coşqunluqla onun sözünü kəsir*). Mənim Leonoram! Yox!..

L e o n o r a. Mənim Leonoram! Şükür olsun sənə, ulu tanrı! Mən yenə həqiqi sevginin saf səsini eşitdim! Vəfasız! Mən sənə nifrət etməliyəm, amma sənin nəvazişlərinin cüzi qalıqlarını acgözlükə qəbul edirəm!.. Nifrət etmək! Mən “nifrət etmək” dedim, Fiesko? İnanma! Sənin xəyanətin məni öldürər, lakin nifrət bəsləməyə məcbur edə bilməz. Ah, qəlbim, sən necə aldanıbsan!

M a v r i n addımlarının səsi eşidilir.

F i e s k o. Leonora, mənim kiçik, cüzi bir xahişimi yerinə yetirin.

L e o n o r a. Məndən nə istəyirsən xahiş et, Fiesko, bircə laqeydilik tələb etmə.

F i e s k o. Nə istəyirsiniz, necə istəyirsinizsə, düşünün (*mənalı-mənalı*), lakin Genuyanın yaşı iki gün də artmayınca, nə bir söz soruşun, nə də mənə lənət yağıdırın. (*Əlini Leonoraya verib, onu nəzakət və təntənə ilə o biri otağa aparır.*)

DÖRDÜNCÜ GƏLİŞ

M a v r , təngnəfəs halda, F i e s k o

F i e s k o. Nə olub sənə, nə tövşüyürsən?

M a v r. Tez olun, zati-alı!..

F i e s k o. Tora bir şeymi düşüb?

M a v r. Kağızı oxuyun. Of, heç inanmiram ki, mən gəlib çıxmışam! Ya Genuya on iki küçə qısalıb, ya da mənim ayaqlarım iki dəfə uzanıb, sizin rənginiz qaçı? Bəli, onlar bu oyuna başları qoyurlar, sizin başınız isə birinci qeyd olunmuşdur. Siz buna necə baxırsınız?

F i e s k o (*məktubu dəhşətlə masanın üstünə atır*). Qırımsaçlı iblis! Sən bu məktubu necə ələ keçirdin?

M a v r. Zati-aliniz respublikanı necə ələ keçiribsə, mən də təqribən o cür. Qasid bu məktubla Levantoya çapırdı. Mən, qazanc olacağını duyub, dərədə pusquda dayandım, qoçağı güddüm – necə ilişdir-dimsə, yerindəcə qaldı! Safsar ayaqlarını qaldırdı, cüçə qaldı bizə!

F i e s k o. Onun qanı sənin boynunda! Məktubun bahasını heç bir qızıl ödəyə bilməz!

M a v r. Gümüşdən də imtina eləmərəm (*təntənəli və ciddi surətdə*). Qraf da Lavanya! Bir müddət əvvəl mən sizin başınızı kəsmək istə-yirdim (*məktubu göstərərək*). Budur, onu sizə qaytarıram... İndi isə mən elə güman edirəm ki, səadətli sinyor və əclaf əvəz-əvəz oldular. Bundan sonrakı üçün əziz dostunuza təşəkkür edərsiniz. (*Ona ikinci məktub verir.*) Nömrə iki.

F i e s k o (*məktubu heyrətlə alır*). Sənin ağılnı başındadırımı?

M a v r. Nömrə iki (*cəsarətlə ona yaxınlaşış əlini belinə qoyur*). Aslan siçana mərhəmət göstərib azad eleyəndə axmaq deyildi ki, hə? (*Hiyləgərliliklə*) Bəs necə! Bic olub! Yoxsa onun düşdüyü torun kəndirlərini dişləri ilə kim qoparardı?.. Hə, xoşunuza gəlirmi?

F i e s k o. Sənə neçə şeytan qulluq edir?

M a v r. Bircəciyi, o da səadətli cənabınızın çörəyi ilə dolanır.

F i e s k o. Doriyanın öz əli ilə yazdığı imza! Sən bu siyahını haradan alıbsan?

M a v r. Mənim Bononimin əlindən, hələ soyumamış. Mən oraya keçən gecə getmişdim, sizin şirin sözlərinizi dedim, bundan daha şirin olan sexinləri cingildətdim. Sexinlər ona bərk təsir elədi. Mənə tapşırı ki, səhər saat altında yenə gəlim. Lomellino, doğrudan da, orada idi, bu kağızla da cənnətin qapısından içəri girməyin gömrüyüni vermişdir!..

F i e s k o (*cosqunluqla*). Rəzil qadın düşkünləri!.. Respublikanı devirməyə hazırlaşırlar, özləri də fahisədən heç bir şey gizlədə bil-mirlər! Burada açıq yazılmışdır ki, Doriya və onun əlaltıları məni və on bir senatoru öldürməyi və Canettinonu hakimi-mütləq təyin etməyi qərara almışlar!

M a v r. Elədir ki, var! Doj seçkiləri günü səhər çəği – bu ayın üçündə!

F i e s k o (*mətanətlə*). Elə etmək lazımdır ki, bizim gecəmiz onların səhərini hələ ana bətnində ikən boğub nəfəsini kəssin!.. Cəld ol, Hassan! Tərpən, Hassan!



M a v r. Mən hələ kisədən bütün təzə xəbərləri boşaltmamışam! İki min əsgər sağ-salamat gelib şəhərə daxil oldu. Mən onları kaputsinlərin¹ yanına düzəlddim. Orada onları hətta günəş şüası da tapa bilməz. Onlar öz ağalarını görməkdən ötrü ölürlər. Yaxşı oğlanlardır, hamısı bir-birindən qoçaqdır.

F i e s k o. Hər başdan bir skudo² məhsul yiğarsan!.. Mənim qaleralarım haqqında şəhərdə nə danışırlar?

M a v r. Qəribə əhvalatlar, zati-alı! Fransızla alman barışandan sonra sahildə qalmış dörd yüzdən artıq macəra axtaran mənim adamlarımın yaxasından yapışb xahiş edirlər sizə desinlər ki, bəlkə, siz onları müsəlmanların üstünə göndərəsiniz! Mən onlara tapşirdim ki, axşam sizin həyətinizə gəlsinlər.

F i e s k o (*şadlıqla*). Bir az da keçsə, mən sənin boynuna sarılacağam, əclaf! Sən öz işinin ustasısan! Deyirsən dörd yüz? İndi daha Genuyani xilas etmək olmaz! Sən isə dörd yüz skudo qazandın!

M a v r (*açıq*). Hə, necədir, Fiesko? Biz ikilikdə Genuyani elə tit-rədərik ki, bütün qanunlar silkələnib yerə tökülər, istəsən ləp süpür-gə ilə süpür!.. Mən hələ sizə demişəm ki, buranın qarnizonunda da mənim öz adamlarım var, cəhənnəmə vasil olacağıma nə qədər əminəmsə, onlara da bir o qədər əminəm. Məsələ belədir: hər darvazanın yanında azı altı nəfər mənim adamlarından gözətçi dayanır. Onlar qalan gözətçiləri dilə tutub tovlayacaq və huşlarını itirənədək şərab içirəcəklər. Demək, siz bu gecə iş görmək fikrinə düşsəniz, yadınızda saxlayın: bütün gözətçilər sərxişdurlar.

F i e s k o. Kifayətdir! Bu vaxta qədər mən bu möhtəşəm qayani heç bir kömək olmadan təkcanıma diyirlədirdim, indi, son dairədən keçərkən, doğrudanmı, axırıncı yaramazın birisi gəlib məni ötəcəkdir? Ver əlini, Mavr! Qraf sənə nə borclu qalıbsa, hersoq hamısını verər!

M a v r. Bunların hamısından başqa, alın, bu da qrafınıya İmperialinin məktubu. O, məni pəncərədən səslədi, mənə çox iltifat göstərib kinayə ilə soruşdu ki, qrafınıya Lavanyanın qəzəbi soyuyub, yoxsa yox? Dedim, hörmətli xanım, sizi ancaq onun sağlığımı maraqlandırır?

F i e s k o (*kağızı oxuyub yerə atr*). Pis cavab deyil. Bəs o nə dedi?

M a v r. Dedi ki, qrafınının dul qalması onu kədərləndirir və

¹ Kaputsin – başlıqlı paltar geyən Roma katolik rahibi (*tərc.*)

² Skudo – italyan ölçü vahidi

buna görə də qrafinyaya xoş olmaq üçün sizin arvadbazlığınıza son qoymağa hazırlır.

F i e s k o (*aci kinayə ilə*). Bu arvadbazlıq onsz da qiyamət günü çatmamışdan qabaq qurtaracaqdır! Bütün mühüm xəbər bundan ibarətdirmi, Hassan?

M a v r (*hiyləgərliliklə*). Cənab, siyasi işlərdən sonra arvadbazlıq işləri birinci növbədə...

F i e s k o. Əlbəttə! Bu xanımın işi lap birincidir. O əlindəki kağız nədir?

M a v r. Birincidən də maraqlı bir əhvalat. Sinyora bu tozu mənə verib ki, hər gün sizin arvadınızın şokoladına səpim.

F i e s k o (*rəngi ağararaq geri çəkilir*). Sənə verib...

M a v r. Donna Culiya. Qrafinya İmperiali.

F i e s k o (*paketi dartıb onun əlindən alır*). Dələduz haramzadə, hər-gah sən yalan danışırsansa, mən səni diri-dir Müqəddəs Lorentsonun qülləsinin yelqovanına müxlatdıraram! Qoy külək səni fırfır kimi firlatsın! Demək, bu toz...

M a v r (*səbirsizliklə*). Donna Culiya İmperiali əmr elədi ki, onu sizin arvadınızın horrasına, yəni, demək istəyirdim ki, şokoladına səpim.

F i e s k o (*özündən çıxaraq*). Qəddar canavar! Yırtıcı! Bu zərif məxluqa?.. Doğrudanmı, qadının qəlbində bütöv bir cəhənnəm yerləşir? Çox şükürlər olsun sənə, ilahi, çox şükür ki, sən bu niyyəti daha qəzəbli bir şeytanın əli ilə məhv etdin! Sənin yolların dərkolunmaz yollardır! (*Mavra*) Sən ona vəd elə ki, hər şeyi yerinə yetirəcəksən və bir kəlmə də danişma!

M a v r. Məmnuniyyətlə. Vəd vermək mənim üçün çətin deyil; qrafinya İmpperiali pulunu nağd verib!

F i e s k o. Bu kağızda o məni öz yanına çağırır... Mən gələcə-yəm, madam! Arxayı olun ki, sizi dile tutub dalımcı buraya gətirə bilərəm. Yaxşı. Var gücünlə qaç, üsyancıları buraya çağır.

M a v r. Mən duymuşdum ki, siz belə bir əmr verəcəksiniz, buna görə məsuliyyəti boynuma götürüb hamısını saat ona dəvət eləmişəm.

F i e s k o. Addım səsləri eşidirəm. Hə, oğlan, sən elə bir dar ağacına çəkilməyə layiq iş görübən ki, belə bir ağacdan hələ heç bir Allah bəndəsi sallanmayıb. Get dəhlizə, mənim zəngimi gözlə.

M a v r (*gedə-gedə*). Mavr öz işini görüb qurtardı, mavr gedə bilər. (*Gedir.*)



BEŞİNCİ GƏLİŞ

Bütün sui-qəsdçilər.

Fiesko (*onları qarşılamağa gedir*). Qara buludlar göy üzünü tutmuşdur, tufan yaxınlaşır. Səs salmayın! Qapının iki qifilini da bağlayın.

Verrina. Mən bizim keçdiyimiz səkkiz otağın hamisini kilidlədim, xəyanət yüz addimlıqdan bu yana keçə bilməz.

Burqonyino. Burada xain yoxdur, bizim qorxumuz xəyanətkarə çevrilməsə.

Fiesko. Qorxu mənim evimin astanasından içəri keçə bilməz. Kim dünənki kimi qalıb fikrini dəyişməyibsə, lütfən, xahiş edirəm, buyursun. Əyləşin!

Hamı əyləşir.

Burqonyino (*otaqda gəzinə-gəzinə*). Mən devriliş haqqında fikirləşəndə otura bilmirəm.

Fiesko. Genyalılar, böyük bir işə başlamaq saatı çatmışdır.

Verrina. Sən bizi çağırıbsan ki, müstəbidi öldürmək planını müzakirə edək. Sual ver! Biz sənə cavab verməyə gelmişik.

Fiesko. Birinci sual o qədər gecikib ki, o, sizə təəccübülü görünə bilər – kim ölməlidir?

Hamı susur.

Burqonyino (*Fieskonun kreslosuna tərəf əyilib mənali-mənali*). Müstəbidlər.

Fiesko. Yaxşı sözdür: müstəbidlər. Xahiş edirəm bu sözə diq-qət verəsiniz! Kim daha müstəbiddir – azadlığı devirmək niyyətində olanmı, yoxsa onu devirməyə qüdrəti çatanmı?

Verrina. Birincisinə mən nifrət edirəm. İkincisindən qorxuram. Qoy Andrea Doriya məhv olsun!

Kalkanyo (*həyəcanla*). Andrea? Gücdən düşmüş Andrea? Təbiətlə, bəlkə də, sabah haqq-hesabını çürütməli olan əfəl qocamı?

Sakkо. Andrea? O həlim qoca?

Fiesko. Bu qocanın həlimliyi dəhşətlidir, əziz Sakko! Canet-tinonun həyəsizliyi ancaq gülməlidir. Qoy Andrea Doriya məhv olsun! Sənin dediyin sözlər müdrik sözlərdir, Verrina!

B u r q o n y i n o . Buxov istər poladdan olsun, istərsə ipəkdən, hamısı birdir, buxovdur. Qoy Andrea Doriya məhv olsun.

F i e s k o (*masaya yaxınlaşaraq*). Əminin də, qardaşoğlunun da hökmü verildi! İmzalayın!

Hamı imzalayır.

Kimin ölməli olduğunu biz qət etdik.

Hamı oturur.

İndi eyni dərəcədə mühüm bir sual – necə öldürmək? Birinci söz sizindir, dostum Kalkanyo!

K a l k a n y o . İki yol vardır: əsgərlərin yolu və sui-qəsdçilərin yolu. Birinci yol təhlükəlidir, çünkü bizi məcbur edir ki, sırrimizi bir çoxlarına açaq; etibarsızdır, çünkü bütün millət bizim tərəfimizdə deyildir. İkinci yol üçün beş dənə yaxşı xəncər kifayətdir. Üç gündən sonra Müqəddəs Lorentso kilsəsində təntənəli ibadət olacaqdır. Doriyaların ikisi də oraya gələcək. Allah-taalanın qarşısında müstəbidlər zəhmi olmazlar. Mən qurtardım.

F i e s k o (*üzünü yana çevirərək*). Kalkanyo, sənin mühakimən iyərəncidir. Rafael Sakkо?

S a k k o . Kalkanyonun dəlillərinə mən şərikəm, lakin onun təklif etdiyi yol məni heyrətləndirir. Yaxşısı budur, qoy Fiesko əmi ilə qardaşoğlunu ziyaflətə dəvət etsin; respublikanın qəzəbi önündə onlar ölüm üsulunu seçməli olacaqlar. Ya bizim xəncərlərimizdən, yaxud da gözəl Kipr şərabından öləcəklər. Bu üsul, heç olmasa, əlverişlidir.

F i e s k o (*dəhşətlə*). Sakkо! Birdən onların soyumaqda olan dili bu şərabda dəyəndə, şərab dönüb bizim üçün qaynar qatrana, cəhənnəm əzablarına çevrilsə, necə olar?.. Sənin məsləhətin yaxşı məsləhət deyil! Sən danış, Verrina!

V e r r i n a . Namuslu iş görməyə mərd-mərdanə gedərlər. Tin dalından adam öldürmək bizi hər cür quldurun tayı edər. Qılınc – ığidin silahıdır. Mənim rəyim belədir: biz qiyam qaldırmaq bərədə açıq siqnal verib, genuyalı vətənpərvərləri intiqam almağa aparma-lıyıq. (*Stuldan dik qalxır, o biriləri də qalxırlar.*)

B u r q o n y i n o (*onun boynuna sarılır*). Silahlı əlimizlə fələyin mərhəmətini qazanmalıyıq. Bu da mənim vicdan və namus səsim!

F i e s k o . Mənim də! Ütanın, genuyalıları! (*Sakkoya və Kalkanyoya*



müraciət edərək) Fələk onsuz da bizə az yar olmayıb, indi bizim də işə girişmək vaxtimızdır. Demək, bu gecə qiyam qalxır, genuyalılar!

Verrina və Burqonyino heyrət edirlər, qalanları isə qorxuya düşürlər.

Kalkanyo. Necə, elə bu gecə? Müstəbidlər hələ çox qüdrətlidirlər, bizim tərəfdarlarımız azdır.

Sakko. Bu gecə? Hələ heç bir şey etməmişik, Günəş isə artıq qıruba enməkdədir.

Fiesko. Sizin şübhələriniz tamamilə əsaslıdır, lakin bunu oxuyun. (*Canettinonun siyahısını onlara verir və otaqda var-gəl edə-edə, siyahını oxuyunca onlara gözaltı və hiyləgərliklə nəzər salır.*) Uğurlar olsun! Doriya, ey parlaq ulduz! Sən Gənuyanın göylərində qürur və lovğalıqla parladın, sanki, bütün Gənuya sənin malikanən idi! Məgər sən görmürdünmüki, Günəş də dünya üzərindəki hökmranlığını Ayla bölüşdürmək üçün göyləri tərk edir? Əlvida, Doriya, ey işiqli ulduz!

Patrokl da dünyadan köcüb-getdi,
amma düşünün: o hara, sən hara?

Burqonyino (*siyahını oxuyub*). Bu dəhşətdir!

Kalkanyo. On iki adamı bir zərbə ilə!

Verrina. Sabah sinyoriyada!

Burqonyino. O siyahını mənə verin. Mən onu əlimdə yuxarı qaldırıb Gənuyanın küçələrində var gücümle elə çapım ki, daşlar yerində qopsun, itlər eşidilməmiş bir cinayətkarlıq haqqında ulamağa başlasınlar!

Hami. İntiqam! İntiqam! İntiqam! Elə bu gecə!

Fiesko. Mən sizi bu cür görmək istəyirdim! Axşamçağı mən bütün narazı zadəganları, adları Canettinonun qara siyahısına düşmüş olanların hamisini, bunlardan əlavə, Saulini, Centilini, Bivaldini və Vezodimarini, bir sözlə, Doriyanın qəddar düşmənlərinin hamisini öz evimə ziyafrətə çağıracağam: görünür, canı özünün bu düşmənlərindən də qorxmaçı olduğunu unutmuşdur. Onlar mənim bizi qoşulmaq haqqında təklifimi məmnuniyyətlə qəbul edərlər, buna mənim şübhəm yoxdur.

Burqonyino. Mənim də şübhəm yoxdur.

Fiesko. Hər şeydən əvvəl dənizdən öz təhlükəsizliyimizi təmin etməliyik. Mənim qaleralarım və matroslarım vardır. Doriyanın iyirmi

gəmisinin hamisının yelkənləri yiğisdirilmiş, komandaları isə buraxılmışdır, onları tutmaq çətin deyildir. Biz Darsenanın ağızını bağlayıb, onları bütün qaçmaq ümidişlərindən məhrum edərik. Liman bizim əlimizə keçərsə, Genuya zəncirlənmiş olar.

Verrina. Şübhəsiz.

Fiesko. Sonra biz şəhərin bütün istehkamlarını tutarıq. Ən mühümü – Müqəddəs Foma darvazaları, limana çıxış yoludur. Burada bizim dəniz və quru qüvvələrimiz birləşər. Doriyalar öz saraylarında yaxalanıb öldürülərlər. Bütün küçələrə haray salarıq, zəngləri çaldırıb vətəndaşları öz tərəfimizə çəkməyə və Genuyann azadlığı uğrunda vuruşmağa çağırarıq. Hərgah bəxtimiz gətirsə, hadisələrin inkişafını sinyoriyada eşidərsiniz.

Verrina. Plan yaxşıdır. De görək, biz rolları necə bölüşdürüməliyik?

Fiesko (*mənali-mənali*). Genyalılar! Siz məni könüllü olaraq qiyamın başçısı etdiniz. Siz gələcəkdə də mənim əmrlərimə tabe olacaqsınız?

Verrina. Onlar ən yaxşı əmrlər olarsa, bəli.

Fiesko. Verrina, sən bayraq altında toplananların şuarını bilirsinmi?.. Genyalılar, ona deyin ki, bu şuar itaətdir. Bunu bilin, hərgah bu başlar mənim sözümə itaət etməyə hazır deyillərsə, hərgah mən sui-qəsdin başçısı olmayıcağamsa, onda bu sui-qəsddə bir nəfər iştirakçını hesaba almayı!

Verrina. Azad həyat bir neçə saatlıq köləliyə dəyər. Biz itaət edirik.

Fiesko. Onda gedin. Biriniz şəhəri gəzib istehkamların güclü və zəif cəhətləri haqqında mənə məlumat verər. İkincisi parolu öyrənər. Üçüncüsü qaleraların komandalarını silahlandırır. Dördüncüsü iki min əsgəri mənim sarayımı gətirər. Mən özüm axşama kimi bütün hazırlığı qurtararam, bəxtim mənə yar olsa, faraonda¹ bankı yiğisdiraram. Düz saat 9-da hamı sarayda olsun ki, mənim son əmrlərimi eşitsin. (Zəngi çalır.)

Verrina. Mən limanı öhdəmə götürürəm. (Gedir.)

Burqonyino. Mən də əsgərləri. (Gedir.)

Kalkanyo. Parolu mən öyrənərəm. (Gedir.)

Sakko. Mən şəhərə kəşfiyyata gedirəm. (Gedir.)

¹ Faraon – Bakkaraya oxşayan qumar oyunu (*tərc*.)



ALTINCI GƏLİŞ

Fiesko. Sonra mavr.

Fiesko (*hündür yazı masasının arxasında oturub yazır*). Onlar xırda bir “itaət” sözündən necə də boyun qaçırırlar, sancağa keçirilmiş kəpənəkqurdu kimi əl-ayaq atırlar!.. Lakin artıq gecdir, respublikaçılar!

Mavr (*içəri girir*). Zati-ali...

Fiesko. Bu kağızda adları göstərilən adamların hamisini axşamkı komediyaya dəvət edərsən!

Mavr. Komediyada iştirak etmək üçün? Daxil olmaq haqqı başdır?

Fiesko (*ədavət və nifrətlə*). Bu göstərişi yerinə yetirəndən sonra mən daha səni Genuyada saxlamaq fikrində deyiləm. (*Gedəndə əlindən yerə içi qızıl dolu pul kisəsi salır*.) Bu, sənin axırıncı işin olacaq. (*Gedir*.)

YEDDİNCİ GƏLİŞ

Mavr (*heyrətə gələrək, Fieskonun dalınca baxa-baxa pul kisəsini yavaş-yavaş yerdən qaldırır*). Demək, indi sən mənimlə belə dillə danışmağa başladın: “Mən daha səni Genuyada saxlamaq fikrində deyiləm!” Xristian dilindən mənim müsəlman dilimə tərcümə olunanda bu, o deməkdir ki, mən hersoq olanda səni, əziz dostum, elə birinci ağacdan asdıracağam. Yaxşı, aydınlaşdır. Mən bunun bütün firildaqlarını bilirəm: o nigarandır ki, hersoq olandan sonra birdən mən öz naqqallığımla onun şərəfini ləkələyə bilərəm. Yavaş, cənab qraf! Mən hələ fikirləşərəm! Demək, qoca Doriya, sənin boğazın mənim əlimdədir. Mən süssam, sənin işin bitdi. İndi mən onun yanına gedib, bütün sui-qəsd planını ona açsam, hər halda, hersoqun həyatını və hersoqluğu xilas edə bilərəm. O, minnətdarlıqla mənim bu şlyapamı ağızına kimi qızılı doldurər. (*Getmək istəyir, lakin birdən dayanır*.) Ancaq tələsmə, Hassan qardaş! Yoxsa, sən özünü ələ salıbsan? Birdən bu qırığın baş tutmasa və hələ bunun yaxşı nəticəsi olsa?.. Ay-ay-ay!.. Tamahkarlıq, az qala, məni işə salacaqdı... Nəyin daha çox xatası ola bilər: mən Fieskoya kələk gəlsəm, yoxsa bu Doriyanın boğazını bıçağa versəm?.. Hə, şeytanlar, bir götür-qoy eləyin!.. Fieskonun işi baş tutar – bir də görərsən

Genuya tərəqqi etməyə başladı! Qoy cəhənnəm olsun! Belə yaramaz! Doriya canını sağ-salamat qurtarsa, hər şey köhnə qaydasında qalar, Genuyada dinclik başlayar – bu daha pisdir. Eh, qəsdçilərin kələkləri cəhənnəm qazanına tökülsəydi, nə qəribə tamaşa olardı!.. Səadətli cənabları mavrın əmrilə boğazlamış olsayırlar, bu gecə qiyamət bir qırğıın başlanardı! Yox! Bu hərc-mərclikdən ancaq xristian baş çıxara bilər. Müsəlman isə büdrəyib ayağını sindirər!.. Gedim bir elmlı adamdan soruşum!

SƏKKİZİNCİ GƏLİŞ

Orafında İmperialinin otaqları. Culiyə yüngül ev paltarında.
Canettino son dərəcə qəzəblənmiş halda içəri girir.

Canettino. Axşamın xeyir, bacı!

Culiyə (*ayağa qalxaraq*). Genuyanın vəliəhd şahzadəsini bacısının yanına gəlməyə vadar edən hansı fövqəladə səbəblər olmuşdur?

Canettino. Bacı, sənin ətrafında həmişə pərvanələr hərlənir, mənim ətrafimdə isə eşşək arıları. Nə edək? Gəl oturaq.

Culiyə. Mənim səbrim tükənməkdədir.

Canettino. Bacı, Fiesko axırıncı dəfə sənin yanına nə vaxt gəlmişdir?

Culiyə. Qəribə sualdır. Mən belə boş şeyləri necə yadımda saxlaya bilərəm?

Canettino. Mən bunu mütləq bilməliyəm.

Culiyə. Yaxşı... O, dünən gəlmişdi.

Canettino. Açıq? Gizlənmədən?

Culiyə. Həmişə gəldiyi kimi.

Canettino. Yenə də mi ağlına gələni sarsaqlayırdı?

Culiyə (*təhqir olunmuş kimi*). Qardaş!

Canettino (*uca səslə*). Cavab ver! Yenə də mi o cür sarsaqlayırdı?

Culiyə (*qəzəblənərək ayağa qalxır*). Siz məni nə hesab edirsiniz, qardaş?

Canettino (*yenə də oturaraq, kinaya və rişxandla*). Böyük bir zadəgan fərmanına bükülmüş bir parça qadın əti. Mən bunu, əlbəttə, öz aramızda deyirəm, bacıcan, axta bizim danışığımıza heç kim qulaq asmir.



Culiya (*hirslı-hırslı*). “Öz aramızda deyirəm – axı bizim danışıǵımıza heç kim qulaq asmir”, siz, öz əminizin adı ilə sərvət yiğan həyasız meymunsunuz.

Canettino. Bacıcan, bacıcan! Açıqlanma! Mənancaq çox şadam ki, Fiesko yenə də hədyan danışb sarsaqlayır. Mənə elə bu lazımdır. Müsaidənizlə mürəxxəs olum. (*Getmək istəyir.*)

DOQQUZUNCU GƏLİŞ

Lomellino içəri girir.

Lomellino (*Culiyanın əlindən öpür*). Bağışlayın, cəsarət etdim, sinyora. (*Canettinoya müraciət edir.*) Təxirəsalınmaz işlər var.

Canettino onu kənara çekir. Culiya qəzəblənib klavesinə yanaşır və coşqun alleqro çalmağa başlayır.

Canettino. Sabaha hər şey hazırlırmı?

Lomellino. Hər şey, şahzadə! Lakin bu gün dan yeri avaraında Levantoya göndərilmiş kuryer qayıtmayıb. Spinola da gəlib çıxmadi. Onu ələ keçirmiş olsalar, nə edərik? Mən çox nigaranam.

Canettino. Əbəs yerə. Siyahı yanındadır mı?

Lomellino (*sixla-sixila*). Zati-ali... Siyahı... bilmirəm... yəqin, yadımdan çıxıb dünənki kamzolumun cibində qalıb...

Canettino. Eybi yoxdur. Təki Spinola qayıtsın. Sabah səhər Fieskonu yatağında ölmüş görəcəklər. Mən bu barədə göstəriş vermişəm.

Lomellino. Bunun dəhşətli təsiri olar.

Canettino. Elə bizim müvəffəqiyətimizin rəhni də ondadır, mənim əzizim! Hər gün baş verən cinayətlərdən adamların damarlarındakı qan qaynamağa başlayır, onların əlindən nə desən gələr. Nadir hallarda baş verən cinayətlərdən damarlarda qan donur, odur ki adam aciz qalır! Meduzanın başı haqqında nağılı bilirsənmi? Onun baxışı adamı daşa döndərir! Daşlar dirilib cana gələnədək nələr etmək olmaz!

Lomellino. Siz xanımı məsələdən hali edibsinizmi?

Canettino. Sən nə danışırsan? Bir halda ki, məsələ Fieskoya aiddir, onunla ehtiyatlı olmaq lazımdır. Ancaq eybi yoxdur.

Meyvənin dadını görəndən sonra hər şeylə barışar! Gedək! Mən elə bu axşam Milandan qoşun gözləyirəm, həm də şəhər darvazalarını qoruyan gözətçilərə göstəriş verməliyəm. (*Culiyaya*) Hə, bacıcan, hirsin soyudumu?

Culiyə. Gedin! Siz kobudsunuz!

Canettino getmək istəyir, lakin birdən Fiesko ilə üz-üzə gəlir.

ONUNCU GƏLİŞ

Fiesko içəri girir.

Canettino (*geri sıçrayır*). Ah!

Fiesko (*son dərəcə nəzakətlə*). Şahzadə, sizi təcili surətdə ziyarət etmək və sizinlə görüşmək arzumu məndən daha tez duymuşsunuz...

Canettino. Qraf, mənim üçün də bu saat sizinlə görüşməkdən böyük arzu ola bilməz.

Fiesko (*Culiyaya yanaşıb hörmətlə onun əlindən öpür*). Mən sizə nə vaxt gəlsəm də, sinyora, gözlədiyimdən daha artıq məmənun qalıram.

Culiyə. Yetər, qraf! Mənim əvəzimə başqa qadın olsayıdı, sizin sözləriniz ikimənali səslənərdi... Lakin mən geyinməmişəm. Bağışlayın, qraf! (*Öz kabinetinə getmək istəyir*.)

Fiesko. Ah, getməyin, gözəl, mərhəmətli xanım! Qadın heç vaxt yataq paltarında olduğu qədər məlahətli olmur. (*Təbəssümlə*) Bu, onun sənət libasıdır!.. Ah, sizin saçlarınız nə bərk dartılmışdır, icazə verin, mən onları açımsı...

Culiyə. Siz kişilər hər şeyi qarışdırmağı nə çox xoşlayırsınız!

Fiesko (*məsum bir ifadə ilə Canettinoya*). Saçları da, dövlətləri də! Elə deyilmi, bu bizim eyni dərəcədə xoşumuza gəlmirmi?.. Baxın, bu lenta da yerində deyil. Əyləşin, gözəl qrafınıya... Sizin Lauranız qəlbləri deyil, gözləri aldada bilir... İcazə verin, mən sizin kameristkanız olum.

Culiyə oturur, Fiesko onun donunu düzəldir.

Canettino (*Lomellinonu dümsükləyərək*). Yaziq! Qayğısız qadın düşkünlü!

Fiesko (*Culiyanın korsajını düzəltməklə məşğuldur*). Bax, görürsünüz mü, bunu biz məhərətlə gizlədərik. Hisslər – ancaq təbiətlə



xülyanın bir-birinə etibar etdikləri sirlərdən xəbərsiz olan gözübağlı qasidlərdir.

C u l i y a. Bunlar boş sözdür!

F i e s k o. Heç də boş söz deyil! Ən maraqlı yenilik şəhərdə dedi-qoduya səbəb olanda öz marağını itirir. Axi hissələr – bizim daxili aləmimizin qara camaatıdır. Nəcib zümrə onun hesabına yaşayır, ancaq onun bayağı zövqlərinə nifrat edir. (*Culyanın saçını və palatrimi düzəldib qurtararaq onu güzgünün qabağına gətirir.*) Namusuma and olsun ki, bu cür geyim və bəzək sabah Genuyada yeni bir moda olacaqdır! (*Hiyləgərlilikə*) Qrafinya, indi mənə icazə verərsinizmi, sizi gəzməyə aparırmı?

C u l i y a. Ay hiyləgər! Gör məni öz yalanları ilə necə də məhərətlə aldadır! Lakin mənim başım ağrıyır, mən evdə qalacağam!

F i e s k o. Bağışlayın, qrafinya, siz kefiniz necə istəyirsə, elə də edə bilərsiniz, lakin siz evdə qalmaq istəmirsiniz... Bu gün günorta vaxtı buraya florensiyalı məzhəkəçilər geliblər, onlar mənim sərəyimdə tamaşa verməyi təklif etdilər. Mən nəcib genuyalı xanımların əksəriyyətini komediyyaya tamaşa etmək zövqündən məhrum edə bilmədim, odur ki, indi çox çətin bir vəziyyətə düşmüşəm – ən yaxşı lojanı kimə verim ki, vasvası qonaqlarından heç kim inciməsin. Mən burada bircə çıxış yolu görüürəm. (*Alçaqdan baş əyərək*) Hərgəh siz mənə lütfkarlıq göstərmiş olsaydın, xanım, mən şad olardım!

C u l i y a (*qızarır və tələsik kabinetə gedir*). Laura!

C a n e t t i n o (*Fieskoya yanaşır*). Qraf, bu yaxılarda bizim aramızda baş vermiş o xoşagelməyən əhvalatı, yəqin ki, siz hələ də unutmamışsınız?..

F i e s k o. Şahzadə, mən arzu edərdim ki, bunu biz ikimiz də unudaq... Bir-biri haqqında təsəvvürlərinə uyğun olaraq hərəkət etmək insanlara xas olan bir cəhətdir; dostum Doriyanın məni kifayət qədər tanıya bilməməsi mənim günahım deyildir.

C a n e t t i n o. Mən səmimi-qəlblə sizdən üzr istəməyincə, bu əhvalatı heç bir zaman xatırlamayacağam...

F i e s k o. Mən də sizi səmimi-qəlblə bağışlamayınca.

C u l i y a paltarını tələsik dəyişib içəri girir.

C a n e t t i n o. Hə, yaxşı yadıma düşdü, qraf! Siz, gərək ki, türklərin üzərinə hücuma hazırlaşırsınız?

F i e s k o. Bu axşam hərəkət etmək əmri verəcəyəm. Elə buna görə də mən çətinlik çəkirəm: məni bu çətinlikdən dostum Doriyanın lütfkarlığı qurtara bilərdi.

C a n e t t i n o (*xüsusi bir nəzakətlə*). Böyük məmnuniyyətlə!.. Mənim bütün nüfuzum sizin ixtiyarınızdadır!..

F i e s k o. Bu tədbir, şübhəsiz, limanda və mənim sarayımda camaatin toplaşmasına səbəb olacaqdır. Sizin əminiz – hersoq bunu ayrı cür yoza bilər.

C a n e t t i n o (*sadəlövhiliyklə*). Mənə arxayın olun! Lap rahatca işiniz görün, mən sizə müvəffəqiyət arzu edirəm.

F i e s k o (*şit-şit*). Olduqca minnətdaram.

ON BİRİNCİ GƏLİŞ

Yenə onlar. M ü h a f i z ə ç i a l m a n .

C a n e t t i n o. Hə, nə var?

A l m a n. Müqəddəs Foma kilsəsi darvazalarının yanında Darse-nə tərəf tələsən və qraf di Lavanyanın qaleralarını dənizə çıxmaga hazırlayan xeyli silahlı əsgər görmüşlər...

C a n e t t i n o. Elə bu? Dalısını deməyə bilərsən.

A l m a n. Baş üstə. Kaputsinlərin monastırından bazar meydançasına tərəf də şübhəli adamların getdiklərini görmüşlər. Yerişlərin-dən və zahiri görünüşlərindən belə güman etmək olar ki, əsgərdirlər.

C a n e t t i n o (*acıqlı-acıqlı*). Səyiniz ağıllı səy deyil. (*Lomellinoya, inamla*) Bunlar mənim milanlılarımdır.

A l m a n. Əmrinizlə onları həbs edəkmi, zati-ali?

C a n e t t i n o (*ucadan, Lomellinoya*). Gedin görün, orada nə xəbər var, Lomellino? (*Almana hirsli-hirsli*) Rədd ol! Kifayətdir! (*Lomellinoya*) Bu alman eşşeyini məcbur edin, dilini saxlasın!

L o m e l l i n o və **a l m a n** gedirlər.

F i e s k o (*bu söhbət vaxtı gözünün ucu ilə onlara tərəf baxa-baxa Culiya ilə söhbət edirdi*). Dostumuz bir şeydən narazımı qaldı? Səbəbini bilmək olarmı?

C a n e t t i n o. Burada təəccübü bir şey yoxdur. Daim məlumat və rapport verirlər! (*Cəld çıxıb gedir.*)



F i e s k o. Bizim də tamaşaya getmək vaxtimızdır. İcazə verin əlinizdən tutum, sinyora.

C u l i y a. Tələsməyin. Mən hələ plaşımı da geyinməliyəm. Əmi-nəm ki, faciə olmaz, qraf? Yoxsa dəhşətli yuxular görərəm.

F i e s k o (*məkrɪə*). Siz gülməkdən ölücəksiniz, Qrafinya. (*Onu aparır.*)

P e r d e

Dördüncü pərdə

Gecəyarısı. Fieskonun sarayının içəri həyəti. Fənerləri yandırırlar.
Silah gətirirlər. Həyət binalarının birisində gur işıq yanır.

BİRİNCİ GƏLİŞ

B u r q o n y i n o keşikçiləri yerbəyer edir.

B u r q o n y i n o. Dayan!.. Dörd keşikçi – böyük darvazaların yanına. Sarayın hər qapısı ağızında iki adam dayansın.

Keşikçilər öz yerlərini tuturlar.

Kim içəri girmək istəsə, buraxın. Çıxmağa heç kimi qoymayasınız.
Kim zorla çıxməq istəsə, qılıncla vurun. (*qalan əsgərlərlə saraya gedir.*)

Keşikçilər gəzışırlar. Pauza.

İKİNCİ GƏLİŞ

B ö y ü k d a r v a z a l a r ı n
y a n ı n d a k i k e ş i k c i l ə r (ç i ğ r i l a r). G ə l ə n k i m d i r ?

Senturione gelir.

S enturione. Qraf Lavanyanın dostu. (*Həyətdən keçir, sarayın
sağ qapısına yanaşır.*)

Q a p ı n ı n y a n ı n d a k i k e ş i k c i . Geriyə!

Heyrət edən S enturione sol qapıya tərəf gedir.

Geriyə!

S enturione (*təşviş və həyəcan içərisində dayanır. Pauza. Sol qapının
yanındakı keşikçi*). Dost, tamaşaşa haradan getmək olar?

G ö z ə t c i . Deyə bilmərəm.



Senturione (*getdikcə artmaqda olan bir heyrətlə həyətdə var-gəl edir.*
Sonra sağ qapının yanındaki keşikçiyə yanaşır). Dost, tamaşa nə vaxt başlanacaq?

Keşikçi. Deyə bilmərəm.

Senturione (*heyrət içərisində var-gəl edir, gözü silaha sataşır*). Dost, bu nədir?

Keşikçi. Deyə bilmərəm.

Senturione (*gorxub plاشına bürünür*). Əcaib işdir!

Böyük darvazanın

yanındakı keşikçilər (*səslənirlər*). Gələn kimdir?

ÜÇÜNCÜ GƏLİŞ

Yenə onlar. Sibo daxil olur.

Sibo (*içəri girərək*). Qraf Lavanyanın dostu.

Senturione. Sibo, biz nə kələyə düşmüşük?

Sibo. Nə olub?

Senturione. Sən bir ətrafına bax, Sibo.

Sibo. Hani? Nə olub?

Senturione. Bütün qapılarda gözətçilər dayanıb.

Sibo. Buraya silah yiğiblər!

Senturione. Heç kim heç bir şey izah eləmir!

Sibo. Bəli, qəribədir!

Senturione. Saat neçədir?

Sibo. Səkkizi vurdı.

Senturione. Br-r, nə yaman soyuqdur!

Sibo. Saat səkkizə təyin olunmuşdu.

Senturione (*başını yrğalayaraq*). Burada nə isə bir kələk var.

Sibo. Fiesko bizim başımıza iş açmaq istəyir.

Senturione. Sabah doj¹ seçkiləridir... Sibo, burada nə isə bir kələk var!

Sibo. Tss... Tss... Tss...

Senturione. Sarayın sağ tərəfində gur işıqlar yanır.

Sibo. Eşidirsənmi? Eşidirsənmi?

Senturione. İçəridən aydın olmayan danışq səsləri eşidilir, həm də...

¹ Doj – İtaliyada hakim

Sibo. Boğuq cingiltili səslər gəlir, elə bil ki, dəmir geyimlər
bir-birinə toxunur.

Senturione. Dəhşətlidir! Dəhşətlidir!

Sibo. Kareta! Darvazanın yanında dayanır!

Böyük darvazanın
yanındakı keşikçilər. Gələn kimdir?

DÖRDÜNCÜ GƏLİŞ

Yenə onlar. Dörd Aserato qardaşları.

Aserato (*daxıl olaraq*). Fieskonun dostu.

Sibo. A, Aserato qardaşları!

Senturione. Axşamın xeyir, eloğlu!

Aserato. Gedək komediyyaya baxaq.

Sibo. Yaxşı yol!

Aserato. Bəs siz bizimlə getmirsiniz?

Senturione. Siz qabaqca gedin! Biz hələ təmiz hava udmaq
istəyirik.

Aserato. Bir az sonra başlanacaq. Gəlin gedək! (*Qabağa
gedirlər*.)

Keşikçi. Geri!

Aserato. Necə? Bu nə deməkdir!

Senturione (*gülərək*). Saraydan qovmaq deməkdir!

Aserato. Burada bir anlaşılmazlıq var!

Sibo. Yəqin!

Sağ tərəfdəki evdən musiqi səsi eşidilir.

Aserato. Üvertüranı eşidirsizmi? Tamaşa başlanır.

Senturione. Məncə, tamaşa artıq başlanmışdır, biz də təl-
xəklərin rolunu ifa edirik.

Sibo. Mən çox da burada dayanıb soyuqdan donmaq arzu-
sunda deyiləm. Mən gedirəm.

Aserato. Burada silah var.

Sibo. Boş işdir! Butaforiyadır!

Senturione. Yaxşı, bəs necə olsun, biz, Axeronun qarşısında
duran axmaqlar kimi elə bu cür dayanacağıq? Gedək qəhvəxanaya!



Altısı da darvazaya tərəf gedirlər.

K e ş i k ç i (*zəhmlə*). Geriyə!

S e n t u r i o n e. And içirəm ki, biz tələyə düşmüşük!

S i b o. Mənim qılincım deyr ki, çox çəkməyəcək!

A s s e r a t o. Qınına! Qınına! Qraf namuslu adamdır!

S i b o. Bizə xəyanət ediblər! Bizi satıblar! Komediya tələ yemi idi. Siçan tələsinin qapağı örtüldü!

A s s e r a t o. Allah göstərməsin! Nə baş verə biləcəyini düşünmək də məni dəhşətə salır!

BEŞİNCİ GƏLİŞ

K e ş i k ç i. Gələn kimdir?

Verrina, Sakk o daxil olurlar.

Verrina. Bu evin dostları.

Yeddi zadəgan da gəlir.

S i b o. Onun yaxın adamlarıdır. İndi hər şey aydın olar.

S a k k o (*Verrina ilə söhbətini davam etdirir*). Mən bayaq dediyim kimi, Müqəddəs Foma monastırının darvazası yanında Doriyaya kor-koranə sədaqətli olan, onun ən yaxşı zabiti Leskaro gözətçilərin rəisiidir.

Verrina. Mən buna şadam.

S i b o (*Verrinaya yanaşaraq*). Siz lap vaxtında gəlibsiniz, Verrina, şübhələrimizi aradan qaldırmağa kömək edin.

Verrina. Nə olub? Siz nə demək istəyirsiniz?

S e n t u r i o n e. Bizi komedyaya dəvət ediblər.

Verrina. Demək, yolumuz birdir.

S e n t u r i o n e (*səbirsizliklə*). O dünyaya yolumuz birdir. Mən bunu bilişəm. Məgər siz qapıların yanında dayanan keşikçiləri görmüsünüz mü? Bizi içəri buraxmırlar! Nə üçün?

S i b o. Bu silah nə üçündür?

S e n t u r i o n e. Biz burada, elə bil, edam saatı gözləyirik.

Verrina. Qraf özü çıxacaq.

S e n t u r i o n e. O tələssə yaxşıdır. Yoxsa mənim səbrim bu saat tükənəcək.

Bütün zadəganlar həyətdə gəzinirlər.

Burqonyino (*saraydan çıxır*). Limanda işlər necədir, Verrina?

Verrina. Hər şey sağ-salamat gəmilərə daşınmışdır.

Burqonyino. Saray da əsgərlərlə doludur.

Verrina. İndi doqquza az qalib.

Burqonyino. Qraf nə isə yubanır.

Verrina. Mənə qalsa, həddən artıq tələsir, Burqonyino! Onun ümidişlərinin nə ilə qurtaracağını düşündükcə qanım donur.

Burqonyino. Bəs Fiesko nə zaman ölməlidir?

Verrina. Genuya azad olanda Fiesko öləcək!

Gözətçilər. Gələn kimdir?

ALTINCI GƏLİŞ

Yenə onlar. Fiesko.

Fiesko (*gələ-gələ*). Dost.

Həm ona baş əyir. Keşikçilər şax dayanırlar.

Xoş gəlibsiniz, əziz qonaqlar! Ev sahibini çox gözləməli olduğunuz üçün, yəqin, artıq hiddətlənməyə başlayıbsınız? Bağışlayın! (*Yavaşça Verrinaya*). Hazırkırmı?

Verrina (*onun qulağına*). Hər şey hazırlıdır.

Fiesko (*yavaşça Burqonyinoya*). İşlər necədir?

Burqonyino. Öz qaydasındadır!

Fiesko (*Sakkoya*). Hə, işlər necədir?

Sakkо. Hər şey yaxşıdır.

Fiesko. Bəs Kalkanyo?

Burqonyino. O hələ gəlməyib.

Fiesko (*ucadan, qapıların yanında dayanan keşikçilərə*). Qapıları bağlayın! (*Şlyapasını çıxararaq, təmkin və ləyaqətlə, həyətə toplaşanlara müraciət edir*.) Hörmətli cənablar! Mən sizi tamaşaşa dəvət etməyə cəsarət eləmişəm, lakin bunu sizi əyləndirmək məqsədi ilə deyil, ona görə etmişəm ki, bu tamaşaşa sizin hər birinizə müəyyən rol təklif edim.

Mənim dostlarım! Canettino Doriyanın qabaliğına və Andreanın lovğalığına dözdüyüümüz bəsdir. Dostlar, biz Genuyani xilas etmək istəyiksə, artıq bunu ləngitməyə haqqımız yoxdur! Bir deyin görək, bizim



doğma limanımıza nə üçün iyirmi qalera gəlmışdır? Doriyaların bağladıqları ittifaqlar nə üçündür? Yadelli qoşunları paytaxtimızın ürəyinə nə üçün gətiriblər?.. İndi daha gileylənib lənət yaqdırməq vaxtı deyildir! İndi hər şeyə risk edib, hər şeyi xilas etmək vaxtıdır. Ağır xəstəlik təsirli vasitələr tələb edir. Sizlərdən kimin damarında elə soyuq qan axır ki, o, özünə bərabər olan bir adamı öz üzərində ağa və hakim qəbul eləsin?

Uğultu.

Bu yığıncaqda dədə-babaları Genuyanın beşiyi başında dayanmamış bir adam yoxdur. Sizi and verirəm göylərin sahibinə, bəs onda deyin görüm, nə üçün o iki vətəndaş üzərimizdə aqalıq etməyə cəsarət göstərmişlər?..

Uğultu güclənir.

Mən sizin hər birinizə təntənəli çağırışla müraciət edirəm: Genuyanı zülmkarlardan müdafiəyə qalxın!.. Sizin heç biriniz respublikanın ruhuna xəyanət etmədən öz hüquqlarınızı zərrə qədər qurban verə bilməzsınız.

Dinləyicilər arasında coşqun canlanma.

(*Bir az gözləyib sözünə davam edir.*) Siz bunu hiss edirsinzə, onda bizim işimiz müvəffəqiyyət qazanacaqdır! Mən sizin üçün artıq şərəf və şöhrət yolunu açmışam! Bu yolla getmək istəyirsinizmi? Mən sizi aparmağa hazırlam! Sizin indicə dəhşətlə tamaşa etdiyiniz hazırlıq qoy indi sizdə igidlik və qəhrəmanlıq ruhu doğursun! Qoy dəhşət hissi mənim işimə, bu vətənpərvərlərin işinə olan tərifəlayiq səy və hümmətə çevrilisin! Müstəbidləri həmişəlik devirək! Bu cəsarətli tədbir mütləq müvəffəqiyyət qazanacaqdır, çünki mən hər şeyi nəzərə almışam! Həqiqət bizimlədir, çünki Genuya əzab içərisindədir. Bu niyyət bizi ölməz edəcəkdir, çünki o, təhlükəli və böyükdür!

S e n t u r i o n e (*coşqun bir həyəcanla*). Daha bəsdir! Genuyaya azadlıq! Budur bizim mübarizə çağırışımız! Biz bu çağırışla lap iblisin də qarşısına çıxarıq!

S i b o. Kim bu çağırışa səs verməsə, qoy onu cəhənnəm şeypurları azad edənədək qalera kölələri kimi avar çəkə-çəkə niqqıldasın!

F i e s k o. Mərd kişinin nitqi belə olar! İndi siz Genuyanın və sizin başlarınızın üstünü almış təhlükəni bilməyə layıqsınız! (*Mavrin gətirdiyi siyahını onlara verir.*) İşıq verin, əsgərlər!

Zadəganlar məşəlin ətrafına toplaşıb oxuyurlar.

(*Verrinaya*) Hər şey mən istədiyim kimi gedirdi, dostum!

Verrina. Belə inamlı danışma: orada, sol binanın yanında mən bir çox rəngi qəçmiş tir-tir əsən adamlar gördüm.

Senturione (*qəzəblə*). On iki senator! Nə dəhşətli bir hiylə! Hamı silaha sarılsın!

İki adamdan başqa hamı hazırlanmış olan silahları götürür.

Sibo. Siyahıda sənin də adın var, *Burqonyino*!

Burqonyino. Allah qoysa, mənim qılıncım bu adı elə bu gecə Doriyanın boğazına həkk edər!

Senturione. İki dənə də qılınc qalıb.

Sibo. Necə? Necə?

Senturione. İki adam qılınc götürməyib!

Asserato. Mənim qardaşlarım qan tökməyi bacarmırlar! Onlara rəhm edin!

Senturione (*hirsli-hirsli*). Necə? Necə? Müstəbidlərin qanını tökmək istəmirler? Bu qorxaqları parça-parça edərik! Bu düdəmələri quyuqlarından tutub respublikamızdan kənara atmaq lazımdır!

Yığıncaqdə olanların bir hissəsi qəzəblə
Asserato qardaşlarının qabağını kəsirlər.

Fiesko (*onları dayandırır*). Dayanın! Dayanın! Doğrudanmı, Genuya öz azadlığı ilə kölələrə minnətdar olacaqdır? Məgər, doğrudanmı, biz öz qılıncımızla, bu nanəcib metali qatmaqla onun cingiltisini məhv edəcəyik? (*Asserato qardaşlarını azad edir*). Cənablar, nə qədər ki, bizim işimiz sona çatdırılmayıb, siz mənim sarayımın otaqlarından birində qalmaqla kifayətlənməlisiniz. (*Əsgərlərə*) Bu iki adam həbs edilmişdir. Onlara siz cavabdehsiniz! Qapiya güclü keşikçi dəstəsi qoyun!

Asserato qardaşlarını aparırlar. Darvaza döyültür.

Darvaza yanındakı keşikçilər. Gələn kimdir?

Kalkanyo (*qorxmuş halda çığırır*). Açıñ! Dostdur! Allah eşqinə açın!

Burqonyino. Kalkanyonun səsidir. Bu, “Allah eşqinə”, nə deməkdir?

Fiesko. Buraxın onu, əsgərlər!



YEDDİNÇİ GƏLİŞ

Yenə onlar. K a l k a n y o qorxmuş halda tövşüyür.

K a l k a n y o . İşimiz bitdi! İşimiz bitdi! Kim bacarırsa, canını qurtarsın! Hər şey məhv oldu!

B u r q o n y i n o . Nə məhv oldu? Məgər onlar dəmirdən, bizim qılınclarımız isə çubuqdur?

F i e s k o . Bir fikirləş, gör nə deyirsən, Kalkanyo! İndi daha səhvi bağışlamaq olmaz.

K a l k a n y o . Bizi satdilar. Bu cəhənnəm həqiqətidir! O yaramaz, sizin mavrınız, Lavanya! Mən bu saat sinyoriyadan gəlirəm. Mavr hersoqun yanında idi.

Bütün zadəganların rəngi ağarır, hətta F i e s k o n u n da rəngi qaçıր.

V e r r i n a (*mətin addımlarla darvazanın yanındaki keşikçilərə tərəf gedir*). Əsgərlər! Sancın təbərzinlərinizi mənim köksümə, qoy mən cəlladların əlində ölməyim!

Bütün zadəganlar dəhşət içərisində vurnuxurlar.

F i e s k o (*özünü ələ alaraq*). Hara gedirsiniz? Siz nə edirsiniz?.. Səni lənətə gələsən, Kalkanyo! Onun canına qorxu düşüb, arvadın biri arvad!.. Bu cür uşaq-muşağın yanında belə sözü necə demək olar!.. Sən də mi, Verrina? Burqonyino, sən də mi?.. Hara?

B u r q o n y i n o (*coşqunluqla*). Evə. Mən öz Bertamı öldürüb buraya qayıdacağam.

F i e s k o (*qəhəqəhə ilə güller*). Dayanın! Dayanın! Hanı, necə oldu sizin mərdliyiniz, müstəbid qatilləri?.. Sən öz rolunu ifa etdin, Kalkanyo!.. Doğrudanmı, siz başa düşmədiniz ki, bütün bunları mən özüm təşkil etmişəm!.. Kalkanyo, məgər bizim romalıları imtahan etmək üçün bu xəbəri gətirməyi sənə mən əmr etməmişdimmi?

V e r r i n a . Bir halda ki, sən gülə bilirsən... Mən sənə inanar, yaxud da sənin insan olduğun haqqında fikrimi həmişəlik dəyişərəm!

F i e s k o . Ar olsun sizə, igidlər! Bu uşaq imtahanına tab gətirə bilmədiniz! Qaldırın silahlarınızı!.. Siz pələng kimi vuruşmalı və bu biabırçılığı düşmənin dəmir geyiminə endirilən zərbələrlə yuyub təmizləməlisiniz. (*Yavaşdan Kalkanyoya*) Siz özünüz oraya getmişdinizmi?

K a l k a n y o. Mən keşikçilərin arasından keçib, sizin əmrinizə görə, parolu öyrənməyə gedirdim, qayitmaq istəyirdim ki, bir də gördüm mavrı aparırlar.

F i e s k o (*ucadan*). Demək, qoca yataqdadır, eləmi? Biz onu pər-
qu arasından silkələyib çıxarıraq! (*Yavaşça*) O, hersoqla çoxmu danişdi?

K a l k a n y o. Mən özümü elə itirdim və sizə xəbər çatdırmaq
üçün o qədər tələsdim ki, orada heç iki dəqiqə də dayanmadım.

F i e s k o (*ucadan və ürəklə*). Bir ora baxın, bizim həmyerilərimiz,
qızdırmağa tutulmuş kimi, hələ də tir-tir əsirlər.

K a l k a n y o. Siz əbəs yerə hər şeyi açıb onlara söyləməyə
tələsmişsiniz! (*Yavaşça*) Qraf, Allah eşqinə! Bu yalan sizə nə verə bilər?

F i e s k o. Vaxt, dostum, vaxt, ona kimi çəşqinqılıq da keçib
gedər. (*Ucadan*) Ey! Şərab gətir! (*Yavaşça*) Yaxşı, bəs necə oldu, her-
soqun rəngi qaçı? (*Ucadan*) Şadlanın, dostlar, biz hələ bu gecənin
rəqsi şərəfinə badələrimizi sonra cingildədəcəyik! Hə, bəs necə
oldu, hersoq ağardımı?

K a l k a n y o. Görünür, mavrın ilk sözü “sui-qəsd” olmuşdu.
Qoca qar kimi ağappaq olub geri çəkildi.

F i e s k o (*özünü itirərək*). Hm! Hm! İblis hiyləgərdir, Kalkanyo! Nə
qədər ki, bıçağı onların boğazına dayamamışdıq, mavr susurdu!
İndi isə onların qoruyucu mələyi olmuşdur! Hiyləgər mavrıdır!

Fieskoya bir badə şərab verirlər,
o, badəni yiğincığa tərəf qaldırıb içir.

Bizim müvəffəqiyyətimizin sağlığına, dostlar!

Qapı döyüür.

K e ş i k ç i. Gələn kimdir?

S e s. Hersoqun qasidi!

Zadəganlar təşviş içərisində həyətdə vurnuxurlar.

F i e s k o (*onlara tarəf qaçır*). Qorxmayın, mənim övladlarıım! Qorx-
mayın, mən buradayam, sizinləyəm. Cəld olun! Silahları gizlədin!
Xahiş edirəm, özünüzü kişi kimi saxlayın! Bu qasid nümayəndə...
Onun gəlməsi belə düşünməyə vadar edir ki, Andrea hələ şübhə-
lənir. Gedin evə! Özünüzü ələ alın. Əsgərlər, qapını açın!

Hamı gedir. Darvaza açılır.



SƏKKİZİNCİ GƏLİŞ

Fiesko özünü elə göstərir ki, guya, saraydan indicə çıxmışdır.
Üç nəfər almanın qolları bağlanmış mavrı gətirir.

Fiesko. Məni buraya çağırın kim idi?

Alman. Bizi qrafın yanına aparın.

Fiesko. Qraf sizin qarşınızdadır. Məni görmək istəyən kim idi?

Alman (*ona salam verir*). Hərsoq sizə salam göndərir, zati-ali.

O əmr etdi ki, bu mavri qolları bağlı halda, sizə təhvil verək: yaramaz ağızından söz qaçırdı. Qalan şeylər kağızda yazılmışdır.

Fiesko (*laqeyd bir görkəmlə kağızı alır*). Mən bu gün səni qaleraya göndərməyi əbəs yerə vəd etməmişdim. (*Almana*) Yaxşı, dostum. Mənim ən səmimi salamlarımı hersoqa yetirərsiniz.

Mavr (*onların arxasında çığırır*). Mənim də salamlarımı! Bir də ona de ki, mənim bura gətirilməyimi eşşəyə tapşırmamasayı, xəbər tutardı ki, sarayda iki min əsgər yerləşdirilib.

Almanlar gedirlər. Zadəganlar qayıdırılar.

DOQQUZUNCU GƏLİŞ

Fiesko. Qəsdçilər. Mavr cəsarətlə səhnənin ortasına çıxır.

Qəsdçilər (*mavri görəndə əsə-əsə geri çəkilirlər*). Al!.. Bu nədir?

Fiesko (*kağızı oxuyub, qızəbini zorla saxlayır*). Genuyalıları! Daha nə təhlükə var, nə də qəsd!

Verrina (*heyrlə səslənir*). Necə? Məgər Doriyalar ölüblər?

Fiesko (*dərindən sarsılmış halda*). Allaha and olsun! Mən Genuyanın bütün hərbi qüdrətini qarşılamağa hazır idim, lakin bunu gözləmirdim! Əldən düşmüş qoca dörd xətlə üçminlik qoşunu darmadağın etdi! (*Taqətsiz halda əli yanına düşür*.) Doriya Fieskonu məğlub etdi!

Burqonyino. Di sözünüzü deyin! Biz gözləyirik!

Fiesko (*oxuyur*). “Lavanya, mənə belə gəlir ki, sizin də taleyiniz mənimki kimidir: Yaxşılığınızı əvəzində sizə qarşı nankorluq edirlər. Bu mavr hazırlanan qəsd barədə mənə xəbərdarlıq etdi. Mən onu sizə qolları bağlı halda qaytarıram və bu gecə mühafizəçiləri geri göndərəcəyəm”. (*Kağız əlindən düşür*.)

Hamı bir-birinə baxır.

Verrina. Yaxşı, bəs nə etmək istəyirsiniz, Fiesko?

Fiesko (*nəcəbatla*). Doğrudanmı, Doriya alicənablıqda məndən üstün olacaqdır? Doğrudanmı, Lavanya qraflarının nəslində qəhrəmanlıq və nəciblik sıfətlərindən biri çatmış? Yox! Yox! Nə qədər ki, mənim adım Fieskodur, buna yol verməyəcəyəm! Ey, dağılın! Mən gedirəm onun yanına, hər şeyi də etiraf edəcəyəm. (*Darvazalara təraf gedir.*)

Verrina (*onu saxlayır*). Sənin ağlin başındadır mı? Məgər biz cinayətkarlıq edirikmi? Dayan! Sən Andreaya qarşı qiyam edirdin, yoxsa müstəbidi qarşı? Dayan, deyirəm sənə! Mən səni vətən xaini kimi həbs edərəm!

Qəsdcilər. Tutun onu! Qollarını bağlayın!

Fiesko (*onlardan birinin qılınçını əlindən alıb özüñə yol açır*). Ehtiyatlı olun! Hə, indi kimin hünəri var pələngin boynuna birinci olaraq kəmənd atsın! Hə, necə oldu, cənablar? Görürsünüz mü, mən azadam! Kefim hara istəsə, gedə bilərəm!.. İndi mən qalıram, mənim ağılıma başqa bir fikir gəlib.

Burqonyino. Vəzifə fikrimi?

Fiesko (*sözdən inciyib narazı qalaraq qürurla*). Uşağıın biri uşaq! Əvvəlcə mənim qarşısında öz vəzifənizi yerinə yetirməyi öyrənin. Sizmi məni öyrədəcəksiniz? Sakit olun, cənablar! Hər şey olduğu kimi qalır. (*Mavra, onun iplərini kəsərək*) Sən böyük bir tədbirin icra edilməsinə bais oldun! Qaç!

Kalkano (*qəzəblə*). Necə? Nə? Bu kafir sağ qalacaq? O, bizim hamımızı satandan sonra sağ qalacaq?

Fiesko. Sağ... sizin hamınızı qorxudandan sonra sağ qalacaq! Qaç, qoçaq! Ancaq bir də Genuyada gözə görünməyəsən, yoxsa bəzi adamlar sənin canını almaqla öz igidliyini sübut etməyə çalışır!

Mavr. Bax “şeytan iblisi aldatmaz” buna deyərlər!.. Sizin itaətkar qulunuzam, cənablar!.. Belə görünür ki, İtaliyada mənim üçün kəndir eşitməyibdir! Bunu gedib başqa bir yerdə axtarmalı olacağam. (*Gülə-gülə gedir.*)



ONUNCU GƏLİŞ

Xidmətçi daxil olur. Yenə onlar. Mavrsız.

Xidmətçi. Qrafınıza İmperiali zati-alınızı üç dəfə soruşmuşdur.
Fiesko. Tfu, zəhrimar! Doğrudan da, tamaşanı başlamaq
vaxtıdır. De ki, mən bu saat gəlirəm. Dayan! Mənim arvadımdan
xahiş elə konsert zalına gəlib məni orada pərdənin dalında gözləsin.

Xidmətçi gedir.

Sizin bütün rollarınızı mən bu kağızda qeyd etmişəm: indi hər bir adamancaq öz rolunu ifa etməklə məşğul olmalıdır. Verrina bu saat limana getməlidir, gəmiləri ələ keçirən kimi top atəsi açmaqla çıxış etmək siqnali verər. Mən getdim; mənim bir vacib işim də var. Zəng səsini eşidən kimi siz hamınız konsert zalına gələrsiniz. Hələlik isə, xahiş edirəm mənim Kipr şərabımdan imtina etməyəsiniz.

Həmi dağlışır.

ON BİRİNCİ GƏLİŞ

Konsert zalı.

Leonora, Arabella, Roza. Hamısı təşviş içindədir.

Leonora. Fiesko söz vermişdi ki, konsert zalına gələcək, amma indiyə kimi gəlməyib. Saat on ikiyə işləmişdir. Əsgərlərin ayaqlarının tappiltisindən və silahların cingiltisindən saray titrəyir, Fiesko isə hələ də yoxdur!

Roza. Sizə də tapşırılıb ki, pərdənin arxasında gizlənəsiniz... Bu, qraf həzrətlərinə nə üçün lazım olub bilmirəm?

Leonora. O belə istəyir, Roza. Mənim itaət etməyim üçün bu kifayətdir. Heç bir şeydən qorxmamaq üçün də kifayətdir, Bella. Lakin buna baxmayaraq, mən yenə də titrəyirəm, Bella, qəlbim də qorxudan çırpınır! Qızlar! Allah eşqinə məndən bir addım da uzaqlaşmayın!

Arabella. Heç bir şeydən qorxmayıñ! Qorxu, hətta bizim marağımızı da unutdurmuşdur!

L e o n o r a. Hara baxıramsa, hər yerdə xeyallar kimi eybəcər, solğun və yad üzlər görürəm. Kimi çağırıramsa, ələ keçmiş cinayətkar kimi tır-tır əsir və natəmiz vicdanın dəhşətli siğınacağı olan qaranlıqda gizlənir. Nə barədə soruşuramsa, mənə titrəyən dodaqlarda donub qalan qeyri-müəyyən bir səslə cavab verirlər, elə bil, bu səs qorxudan dodaqlardan qopmaq istəmir, Fiesko! Mən hiss edirəm ki, burada nə isə dəhşətli bir şey hazırlayırlar... Ah, (*əllərini zərif bir hərəkətlə çarpezlayır*) ey göylərin sahibi, mənim Fieskoma kömək et! Onu öz qanadlarınızla qoruyun!

R o z a (*diksinərək*). İlahi! Dəhlizdən gələn nə səsdir?

A r a b e l l a. Keşikçilərin səsidir.

Səhnənin arxasında keşikçi çıçırlı: "Gələn kimdir?"

Ona cavab verirlər.

L e o n o r a. Buraya gələn var. Gəlin gizlənək! Tez olun!

Onlar gizlənirlər.

ON İKİNCİ GƏLİŞ

C u l i y a və F i e s k o söhbət edə-edə gelirlər.

Culiya (*həyəcanlı*). Bəsdir, qraf! Sizin lütfkarlıqlarınızı dinləyən daha laqeyd qulaqlar deyil, damarlarda qaynayıb coşan qandır. Mən haradayam? Burada gecənin şirnikdirici qaranlığından başqa heç nə yoxdur! Siz öz nitqlərinizlə mənim köməksiz qelbimi aldadıb hara gətiribsiniz?

F i e s k o. Ürkək ehtirasın cəsarətləndiyi yerə, o yerə ki, orada coşqun hissələr bir-birilə daha azad qovuşur!

C u l i y a. Dayan, Fiesko! Allah eşqinə, daha bir addım da qabağa getmə! Gecə belə qaranlıq olmasaydı, sən mənim yanaqlarımın necə qızardığını görüb mənə rəhm edərdin.

F i e s k o. Sən səhv edirsən, Culiya, elə olmasayı, mənim ehtirasım sənin ehtirasının alovlarını görüb cəsarətlə ona tərəf qaçardı. (*Onun əlini coşqunluqla öpür.*)

C u l i y a. Fiesko, sənin üzündə, sənin sözlərində coşqunluq atəşı var! Heyhat, mənim də yanaqlarımda o cür ehtiraslı, günaha batıran



atəş alovlanır. Xahiş edirəm, gəl işıqlı yerə gedək. Coşqun hissələr qaranlığın təhlükəli eyhamlarından istifadə edə bilərlər. Gedək! Bu ağılsız qiyamçılar utancaq günün arxasında öz müdhiş əməllərini icra edə bilərdilər! Get qonaqların yanına, yalvarıram sənə!

Fiesko (*inadkarlıqla*). Sənin qorxuların əbəsdir, sevgilim! Heç hökmədar da öz qulundan qorxarmı?

Culiya. Dad siz kişilərin əlindən! Sizdəki bu daimi ziddiyyətlər! Guya, siz bizim heysiyətimizin mərhəmətinə təslim olanda hər şeydən təhlükəli deyilsiniz? Sən istəyirsən ki, mən hər şeyi sənə etiraf edim, Fiesko, eləmi? Hətta onu da mı etiraf edim ki, mənim fəzilətimi yalnız eyiblərim gizləyib qorumuşdur? Onu etiraf edim ki, sənin hiylə və kələklərinə rişxənd edən ancaq mənim təkəbbürüm olub, fəzilətin özü isə artıq davam gətirə bilmir? Sən öz məharətindən nəümid olaraq, mənim qanımı coşdurursan. Onda mən hər şeyi itirir, hər şeydən məhrum oluram.

Fiesko (*lovğalıq və qayğısızlıqla*). Sən hər şeyi itirməklə nə itirirsən?

Culiya (*həyəcan və qızığınlıqla*). Öz qadınlıq ismətimin açarlarını qayğısızlıqla sənə təslim edərək, sənin əlinə məni hər dəqiqə utanıb-qızarmağa vadar edə biləcək imkan verərkən, mən nə itirirəm? Hər şeyi! Mən ancaq hər şeyi itirə bilərəm. Bundan az itirə bilmərəm. Sən məndən daha nə eşitmək istəyirsən, istehzaçı? Onu etiraf edim ki, biz qadınların bütün məxfi hikməti, istehkamlarımızın ən zəif nöqtəsində siz düşmənlərimizin yalnız inandırıcı hücumuna məruz qalaraq – bunu qızara-qızara etiraf edirəm – fəth olunmağı hətta özümüz də arzu edirik. Ancaq fəzilət təsiri azacıq zəifləyən kimi, bu hikmət, çox vaxt xəyanətkarcasına təslim olan həmin zəif nöqtədən düşməni yayındıracaq aciz bir təşəbbüsəndən ibarət olur! Onu etiraf edim ki, şahmat taxtasındaki bütün fiqurlar aciz və köməksiz şahı mühafizə etmək üçün lazım olduğu kimi, bizim bütün qadın hiylələrimiz də bu aciz və köməksiz oyuncağı ancaq mühafizə edib qorumaq üçündür. Ona qəflətən hücum etmək kifayətdir – bir də görürsən ki, mat oldu! Bundan sonra isə sən taxtanı bütün fiqurlarla birləkdə aşira bilərsən! (*Pauzadan sonra, ciddi*) Bizim dəbdəbəli miskinliyimizin bütün mənzərəsi, bax bundan ibarətdir. Sən alicənab ol!

Fiesko. Buna baxmayaraq, hər halda, Culiya, sənin qiymətli xəzinəni heç kəs mənim intəhasız ehtirasından yaxşı qoruya bilməz.

Culiya. Əlbəttə, heç kəs səndən nə yaxşı qoruya bilər, nə də

pis! Söylə görüm, Fiesko, bu intəhasızlıq çoxmu davam edəcəkdir! Ah! Mən elə bir ugursuz oyun oynamamışam ki, istər-istəməz hər şeyimi qurban verməli oluram. Mən özümə güvənib inanırdım ki, cəzibədarlığım səni yoldan çıxara biləcəkdir; lakin mən inanmırıam ki, o, səni saxlaya biləcək qədər qüdrətli bir cəzibədarlıqdır. Lakin mən nə danışıram! (*Geri çəkilərək əlləri ilə üzünü tutur.*)

F i e s k o. Yeganə bir sözdə iki günah: mənim zövqümə etimad-sizliq və sənin füsunkarlığını kafircasınə təhqir etmək – bunlardan hansı daha çətin bağışlana bilər?

C u l i y a (*təslim olaraq, xumarlama-xumarlama*). Yalan – iblisin silahıdır! Fieskonun daha bu silaha əl atması lazım deyil ki, onun Culiyası alçalsın. (*Taqətsiz bir halda divanın üstünə yixilir. Pauzadan sonra təntənə ilə*) Bir söz də deyim, Fiesko! Nə qədər ki, bizim fəzilətimiz təhlükədən uzaqdır – biz qəhrəmanlarıq; onu müdafiə etməyə məcbur olanda isə uşaqlıq. (*Ehtiraslı gözlərlə ona baxır.*) Bunun intiqamını alanda isə intiqam ilahələrinə çevrilirik. Hərgah sən laqeyd olub məni məhv etmək fikrinə düşübənsə, bunu yadında saxla, Fiesko.

F i e s k o (*süni bir hiddətlə*). Laqeydəm, laqeydəm? Aman ilahi! Qadın öz qarşısında kişinin necə süründüyünü görə-görə hələ də şübhələnməkdə davam edirsə, onda gör bu qadın nə dərəcədə şöhrət düşkünüdür? Lakin yox! Mən hiss edirəm ki, məndə yenə kişilik heysiyyəti baş qaldırı! (*Soyuq bir ifadə ilə*) Yaxşı ki, mənim gözüm vaxtında açıldı. Mən ona nə üçün yalvarmaq istəyirdim? Yox, hətta qadının ən böyük iltifatı əvəzində kişinin azacıq da olsa açılması israfçılıqdır! (*Laqeyd bir tərzədə baş ayır.*) Cəsarətə gəlin, madam! Sizin üçün daha heç bir təhlükə yoxdur!

C u l i y a (*heyrətə gələrək*). Qraf, sizə nə oldu?

F i e s k o (*tam laqeydliklə*). Heç bir şey, madam. Siz tamamilə haqlısınız, bizim ikimizə də öz şərəfimizi bircə dəfə təhlükə altına qoymaq nəsibdir. (*Nəzakətlə onun əlindən öpür.*) Mən qonaqların hüzurunda sizə öz hörmətimi bəyan etməkdən məmənun olacağam. (*Cəld qapıya tərəf gedir.*)

C u l i y a (*Fieskonun dalınca qaçıb onu dayandırır*). Getmə, qal! Sən dəli olubsan! Qal! Məgər mən hər şeyi açıb deməliyəmmi... bütün kişi tayfası da mənim kimi məğrur qadından eşidə bilməyəcəyi bir şeyi diz çökərək... göz yaşları axıda-axıda... işğəncə altında demək? Mənim od kimi isti yanaqlarımın qızartısını, bu cür etirafdan doğan qızartını gizlədə bilmək üçün, hətta buradakı qaranlıq da hədsiz dərəcədə nurludur,



Fiesko... Bir dayan, mən dünyada bütün qadınların ürəklərinin başına zərbə endirəcəyəm! Onların hamısı mənə daima nifrat edəcəklər! Fiesko, mən sənə pərəstiş edəcəyəm. (*Onun ayaqlarına yixılır.*)

F i e s k o (*onu qaldırmaga təşəbbüs etməyərək üç addim geri çəkilir və qələbə çalmış kimi gülür*). Çox təəssüf edirəm, sinyora. (*Zəngi çalır, sonra pərdəni qaldırıb Leonorani çıxarır.*) Budur, mənim ilahi bir məxluq olan arvadım. (*Leonorani qucaqlayır.*)

C u l i y a (*fəryadla sıçrayıb qalxır*). Ah! Nə dəhşətli bir yalan!

ON ÜÇÜNCÜ GƏLİŞ

Qəsədçilərin hamısı birdən gəlir.

Xanımlar başqa tərəfdən gəlirlər. Fiesko, Leonora və Culiya.

L e o n o r a. Mənim ərim, siz həddindən artıq sərtlik etdiniz.

F i e s k o. Onun pozğun qəlbini ləp əcəb olur! Sənin göz yaşaların intiqam tələb edirdi. (*Toplaşanlara*) Yox, lütfkar ağalar və lütfkar xanımlar, uşaqqasına coşqunluq mənə xas olan cəhət deyildir! Adamların sarsaqlığı məni çox əyləndirə bilər, lakin mənim də səbrim tükənir. Bu qadın mənim qəzəbimə haqlı olaraq məruz qalmışdır; onun Leonora kimi bir mələk üçün hazırladığı zəhərə baxın. (*Zəhəri toplaşanlara göstərir.*)

Hamı dəhşətlə geri çəkilir.

C u l i y a (*dodağını dışlayıb, qəzəblə*). Yaxşı, Yaxşı, çox yaxşı, cənab! (*Getmək istəyir.*)

F i e s k o (*onun əlindən tutub saxlayır*). Səbir edin, madam! Biz hələ qurtarmamışq! Şübə etmirəm ki, mənim nə üçün öz idrakımdan üz döndərib, Genuyada ən birinci axmaq arvadla ağılsız sevgi macərasına qurşandığımı bilmək buraya toplaşanların hamısı üçün çox maraqlıdır...

C u l i y a (*dartınaraq*). Bu dözülməzdir! Lakin özünü gözlə! (*Təhdidlə*) Doriya Genuyanın göylərinin hakimidir, mən isə onun bacısıyam!

F i e s k o. Sizin təhdid edə biləcəyiniz şey yalnız bundan ibarətdirsə, işiniz xarabdır! Təəssüf edirəm, mən sizə xəbər verməliyəm ki, sizin ədalətli qardaşınızın oğurladığı tacdan Fiesko di Lavanya kəndir hörmüdüdür və həmin kəndirlə bu gecə müstəbidi asmaq fikrindədir.

(*Culiyanın necə ağardığını görüb qəzəblə gülür.*) Deyəsən, bir az gözlənilməz oldu, sinyora? (*Daha da acı-acı*) Bax buna görə də mən sizin ailənizin bəzi üzvlərinin lüzumsuz marağını azdırmağı lazımlı bildim. Bax buna görə də mən (*Culiyani göstərərək*) bu cür ehtirasın təlxək papağını geymişdim! Buna görə də mən (*Leonorani göstərərək*) bu cür mələyə etinasızlıq göstərirdim! Şikar özü mənim qurdugum tora atıldı!.. Mənə iltifatla yardım göstərdiyiniz üçün sizə təşəkkür edirəm, sinyora və bu təlxək oyuncağını çıxarıb atram! (*Baş ayib medalyonu ona verir.*)

L e o n o r a (*yalvara-yalvara Fieskoya siğınaraq*). Mənim Lodovikom! O ağlayır! Mən sizə acızanə bir xahişlə müraciət etməyə cəsarət edə bilərəmmi?

C u l i y a (*taşaxxüslə Leonoraya*). Kəs səsini! Yaramaz!

F i e s k o (*xidmətçiyə*). Zəhmət olmasa, əzizim, lütfən, bu qadını özünlə apar, o, mənim həbsxanamı görmək arzusundadır. Ehtiyatlı ol ki, nəcib sinyorəni heç kim narahat etməsin, həyətdə soyuq külek əsir... Sən ona başınla cavabdehsən! Bu gecə Doriyanın dayağıını sindirib daşıtmalı olan tufan onun... saçlarını qarışdırıa bilər.

C u l i y a (*höñkür-höñkür ağlayaraq*). Səni taun yox eləsin, alçaq riyakar! (*Dişlərini qıçayıb, Leonoraya*) Sevinməyə tələsmə, o səni məhv edəcək, özünü də; həm də sümükləri çürüyəcəkdir. (*Qaçaraq qapıdan çıxır.*)

F i e s k o (*qonaqlara işarə edir*). Siz buna şahid oldunuz, indi Genuyanın qarşısında mənim şərəfimi xilas edin. (*Qiyamçılara*) Top atılanda dalımcı gələrsiniz.

Hamı gedir.

ON DÖRDÜNCÜ GƏLİŞ

Leonora, Fiesko.

L e o n o r a (*çəkinə-çəkinə Fieskoya yanaşır*). Fiesko! Fiesko! Mən sizi yaxşı başa düşə bilmirəm, lakin canımı indidən titrətmə düşüb.

F i e s k o (*mənalı-mənah*). Leonora! Bir dəfə mən sizin genuyalı bir qızın sol tərəfi ilə necə getdiyinizi görmüşdüm. Mən zadəgan yiğincəqlarında cəngavərlərin sizin əlinizi hamidan əvvəl öpmədik-lərinə necə dözməli olduğunuzu görmüşdüm... Leonora! Mən bunu görəndə iztirab çəkirdim. Odur ki, mən belə qət etdim: bir daha



belə şey olmamalıdır; bundan sonra belə şey olmayacağı! Siz mənim sarayımda silahların cingiltisini eşidirsinizmi? Bəli, siz nigarın olmağa haqlısınız. Gedin yataq otağına, qrafinya, səhər mən her soginyanı yuxudan oyadaram!

L e o n o r a (*əllərinin sixib, kresloya yixılır*). İlahi, bu mənim ürəyimə dammişdi! Mən məhv oldum!

F i e s k o (*arxayım, təmkinlə*). Mənim sevgilim, sözlərimi axıra qədər dinləyin. Mənim ulu babalarından ikisi papa tiarası gəzdirmişdir. Fieskonun damarlarındakı qan ancaq al qırmızı paltar altında sərbəst axa bilər. Nə üçün sizin əriniz, ancaq ırs olaraq qəbul etdiyi şöhrətlə parlamatlıdır? Nə üçün? Nə üçün o, özünün bütün əzəməti ilə Covanni Lodoviko Fieskonun xoşbəxt dəqiqdə yarıçürük xidmətlərdən quraşdırıldığı təsadüfə minnətdar olmalıdır? Yox, Leonora! Mən öz şərəfimi çox yüksək qiymətləndirirəm, buna görə də hələ özüm əldə etməyə qadir olduğum şeyi başqasından hədiyyə kimi qəbul edə bilmərəm. Mən öz əcdadımdan borc aldığım şöhrət ziyanını bu gecə onların sərdabəsinə atacağam. Lavaniya qrafları nəslι tərk oldu – indi sülalə başlanıñ!

L e o n o r a (*başını yırğalayaraq sakitcə xəyala dalır*). Mən ölümcül yaralar almış ərimin necə yixildiğini görürrəm... (*Boğuq səslə*). Budur, lal xidmətçilər onun didilmiş bədənini mənim qarşıma gətirirlər. (*Dəhşətlə ayağa qalxır*.) İlk, yeganə güllə Fieskonun qəlbinə dəyr!

F i e s k o (*mehribanlıqla onun əlindən tutur*). Sakit ol, mənim balam! Bu yeganə güllə atılmayacaq.

L e o n o r a (*ona ciddi nazarərlə baxır*). Sən bu cür inamlı göylərə meydan oxuyursan, Fiesko? Ah, hərgah onun milyonda biri də mümkün olsayıdı, bu milyondan bir hissə də məni ərdən məhrum edə bilərdi! Bir düşünün, axı sən əbədi xoşbəxtliyi qurban verə bilərsən! Bircə dəfə uduzmağa qarşı milyonlarla uduşa ümidi yeri olsayıdı da, məgər bu cür cəsarətli bir mübahisəyə girişməyə, yarananla oyun oynamaya sənin cürətin çatardımi? Yox, mənim ərim! Hərgah oyun-da hər şeyi qurban vermək təhlükəsi varsa, onda hər cür hərəkət hər bir addım – cinayətdir!

F i e s k o (*kinayəli təbəssümlə*). Sən narahat olma, mənim bəxtim gətirir.

L e o n o r a. Bunu sənmi deyirsən? Axı sən insanları dəli olmaq dərəcəsinə çatdırın bu cür oyunu dəfələrlə görübəsən, sizlər bunu

əyləncə hesab edirsiniz! Riyakar tale öz sevimlisini qızışlı hiddətlə-nərək, hər şeyə risk edincəyədək xırda müvəffəqiyyətlərlə yoldan necə çıxarıb aldatdığını sən özün görübən! Həm də bu məqamda, bu həllədici dəqiqədə tale ondan üz döndərir. Ah, mənim ərim! Sən gəzintiyə çıxmırsan, genyalıların məftun baxışlarından zövq almaq üçün getmirsən! Respublikaçları yuxudan oyatmaq, atın şahə qalxa bilməsini ona xatırlatmaq, heç də gəzintiyə çıxməq deyildir. Qiyamçılarla inanma! Səni təhrik edən ağıllılar səndən qorxurlar; sənə pərəstiş edən sarsaqlar sənə kömək etməyəcəklər. Mən hara baxıramsa, hər yerdə sənin hələk olacağını görürəm, Fiesko.

F i e s k o (*otaqda iri addimlarla gəzinə-gəzinə*). Ən böyük təhlükə – qorxaqlıqdır; əzəmət qurbanlar tələb edir.

L e o n o r a. Əzəmətmi, Fiesko?.. Ah, sənin zəkan mənim qəlbimə qarşı nə qədər ədalətsizdir!.. Yaxşı, qoy olsun! Mən sənin müvəffəqiyyətinə inanıram, mən razlaşıram – sən qələbə çalacaqsan. Onda vay mənim halıma, mən dünyanın ən bədbəxt qadını olacağam! Sənin müvəffəqiyyətsizliyin mənə fəlakət gətirəcək, sənin müvəffəqiyyətin isə məni daha artıq bədbəxt edəcəkdir! Ayrı bir yol yoxdur, mənim sevgilim! Fiesko hersoq olmasa, məhv olacaq. Mən isə hersoqu qucaqladığım an ərdən məhrum olacağam.

F i e s k o. Mən bunu başa düşmürəm.

L e o n o r a. Lakin bu belədir, mənim Fieskom. Taxt-tacın yanında, tufanlar səltənətində zərif məhəbbət içiçəyi solur. İnsanın qəlbini, bu insan hətta Fiesko da olsa, hər şeyə qadir olan iki allah üçün – bir-birinə düşmən olan iki allah üçün darısqaldır. Məhəbbət göz yaşlarını tanır və onların nə demək olduğunu bilir; şöhrətpərəst adamin gözləri qurşuna dönür, bu gözlərdə heç vaxt duyğu incisi parlamar! Məhəbbətin bircə amali var, qalan şeylərin hamisini rədd edir. Rəyasətpərəstlik isə, hətta bütün kainatı da udsa, gözü doymaqla bilmir. Rəyasətpərəstlik dünyani viran edib onu, yalnız zəncirlərin cingiltisi eşidilən zindana çevirir. Məhəbbət xəyalları səhrəni cənnətə çevirir. Bax, sən mənim sinəmə sığınmaq istəyirsən, lakin höcət vassal sənin dövlətini sarsırdı. Mən sənin ağuşuna atılmaq istəyirəm, lakin müstəbidin qorxaq duyğusu pərdənin arxasından canının addim səslərini eşidib səni qovur, otaqdan otağa qovur. Bəli, hər şeyi məhv edən qorxunun zəhərli nəfəsi ailənin də dincliyini pozur. Məsələn, sənin Leonoran sənə sərin şərbət verir, sən isə piyaləni



əsəbiliklə özündən kənar edir və zərif məxluqun özünü mənhus adlandırırsan.

F i e s k o (*dəhşət içində dayanır*). Leonora, sus. Sən bu dəhşətli xəyalları özündən kənar elə!

L e o n o r a. Təsəvvür etdiyim mənzərə hələ tamamlanmamışdır. Hərgah Fiesko dəyişməyib olduğu kimi qalsayıdı, mən öz məhəbbət və dincliymi əzəmətə qurban verərdim. Aman, ilahi! Mənə, sanki, əzab verirlər. Çox az hallarda mələklər taxta çıxmışlar, çıxanda da oradan daha az hallarda enə bilmışlər. İnsanların heç birindən qorxmayan bir adam onlara şəfqət duyğusu ilə yanaşa bilərmi? Özünün hər bir arzusunu ildirim zərbəsi kimi izhar edə bilən adam, bu arzusu üçün mərhəmətli, xeyirxah bir söz deyə bilərmi? (*Dayanır, sonra çəkinəçəkinə ona yanaşır; mehribanlıqla, kədərlə*) Hökmardalar, Fiesko, həyata keçirilə bilməyən şeyi həyata keçirməyə çalışan təbiətin müvəffəqliyətsiz niyyətidir... Onlar allahla insanın arasına girmək istəyirlər... Onların hamısı miskin məxluq – bundan da miskin yaradıcıdlar!

F i e s k o (*otaqda vurnuxur*). Leonora, kifayətdir! Mən keçdiyim körpüləri yandırmışam!

L e o n o r a (*ona mehriban nəzərlərlə baxır*). Nə üçün, mənim ərim? Yalnız əməlləri pozmaq olmaz. (*Süzgün baxışlar, nəvazişkarlıq və azacıq hiyləgərliklə*) Sən bir zamanlar and içirdin ki, mənim gözəlliym sənin bütün planlarını alt-üst etdi. Riyakar, sən ya mənə yalan deyirdin, yaxud da mənim gözəlliym vaxtsız sönmüşdür. Sən öz qəlbindən soruş, gör bunun təqsiri kimdədir? (*Coşqunluqla, onu qucaqlayaraq*) Qayıt mənim yanımı, ağılnı başına yiğ! Mərd ol! Məhəbbət sənin üçün hər şeyi əvəz edər! Ah Fiesko! Hərgah sənin həris arzularını mənim qəlbim də dəf edə bilmirsə, onda hökmardar tacı onu heç dəf edə bilməyəcəkdir! (*Nəvazişlə*). Gel! Mən sənin bütün arzularını xatirimdə saxlayacağam, məğrur əsirin bu ilahi telləri kəsmək təşəbbüsündən həmişəlik imtina etməsi üçün təbiətin bütün sehrləri yeganə bir məhəbbət busəsində təcəssüm edər! Sənin qəlbinin arzuları intəhasızdır, lakin məhəbbət də intəhasızdır! Fiesko! (*Daha artıq nəvazişlə*) Bütün səadətini ancaq sənin ağıuşunda tapan zavallı bir məxluqu xoşbəxt etmək – məgər sənin qəlbin üçün bu kifayət deyilmə?

F i e s k o (*sarsılaraq*). Leonora, sən nə etdin? (*Taqətsiz halda Leonoranın ağıuşuna yixılır.*) Mən daha bir nəfər genuyalının gözünə görünmərəm!

L e o n o r a (*sevincək, tələsik*). Qaçaq, Fiesko! Qoy bu dəbdəbəli boşluq kimə qalırsa qalsın, biz təbiətin qoynunda ancaq öz məhəb-bətimizlə yaşayarıq! (*Məlahətli və coşqun bir sevincə onu bağırına basır.*) Bizim ruhumuz gözlərin fərəh və şadlıq yaradan lacivərdi kimi təmiz olacaq, kədərin uğursuz nəfəsi daha onlara toxuna bilməyəcəkdir. Bizim həyatımız həməhəng olaraq qovuşacaq, günlərimiz ahəngdar bir şırıltı ilə axan irmaq kimi keçəcəkdir.

Top ateşinin gurultusu eşidilir. **F i e s k o** onun
ağışından dartinib çıxır. Bütün
qəsdçilər içəri girirlər.

ON BEŞİNCİ GƏLİŞ

Q e s d c i l e r. Vaxtdır!

F i e s k o (*mətinliklə, Leonoraya*). Əlvida! Yaxud da sabah Genuya sənin ayaqlarının altında olacaqdır! (*Qapıya tərəf gedir.*)

B u r q o n y i n o (*çığırır*). Qrafinyanın ürəyi xarab oldu!

L e o n o r a n i n ürəyi gedir. Hami ona kömək etməyə qaçıır.
F i e s k o onun ayaqlarına döşənir.

F i e s k o (*iürək qoparan bir səslə*). Leonora! Onu xilas edin! Allah eşqinə, onu xilas edin!

R o z a və A r a b e l l a gəlirlər, onlar Leonoranı ayıltmağa başlayırlar.

Gözlərini açdı! (*Dik qalxaraq, qətiyyətlə*) İndi gedək, Doriyaların gözlə-rini yummaq vaxtıdır!

Qəsdçilər zaldan çıxırlar.

P e r d e



Beşinci pərdə

Gecə yaridan keçmişdir. Genuyada bir küçə. Bəzi yerdə, bir-birinin dalınca sönən fənərlər yanır. Arxa planda Müqəddəs Foma monastırının hələ bağlı olan darvazaları görünür. Uzaqda dəniz gözə çarpar. Meydandan əli fənərli bir neçə adam keçir, sonra da patrullar gəlirlər. Hər şey süküta dalmışdır, yalnız dənizin gurultusu eşidilir.

BİRİNCİ GƏLİŞ

Fiesko, yaraq-əsləhəli, Andrea Doriyanın sarayının qarşısında dayanır.
Sonra Andrea gəlir.

Fiesko. Qoca sözünə əməl etmişdir – saray qaranlıqdır, keşikçilər qarovuldan götürülmüşlər. Mən zəngi çalacağam. (*Zəngi çalır*) Ey, ey! Oyan, Doriya! Xəyanət! Doriya, yuxudan oyan! Səni satıldılar! Ey, ey! Oyan!

Andrea (*balkonda görünür*). Burada haray salan kimdir?

Fiesko (*səsini dəyişərək*). Soruşma! Itaət elə! Sənin ulduzun batdı, hersoq! Genuya sənə qarşı qiyam etmişdir! Cəlladlar qapını kəsmişlər, amma sən yatırsan, Andrea?

Andrea (*qürur və ləyagətlə*). Xatırimdədir ki, qəzəblənmiş dəniz mənim Bellonomla çəkışməyə başlamışdım... Gəminin kili şıqqıldı-yırdı, dor ağacı uçmuşdu, lakin bu, Andrea Doriyanın yuxusunu narahat edə bilmədi. Cəlladları göndərən kimdir?

Fiesko. Sənin qəzəblənmiş dənizindən daha dəhşətli olan adam: Covanni Lodoviko Fiesko!

Andrea (*gülür*). Görünür, sənin kefin gəlib, dostum! Sən nağıl danışmağa gündüz gəl. Gecə yarısı münasib vaxt deyil.

Fiesko. Sənə xəbərdarlıq edən bir adamı lağamı qoyursan?

Andrea. Mən ona təşəkkür edib yatağıma uzanıram. Əyyaşlıq Fieskonu bılış eləmişdir, Doriya heç onun yadına da düşmür.

Fiesko. Zavallı qoca! İlana inanma. Onun parlaq dərisində göy qurşağının yeddi rəngi də əks olunmaqdadır, ona yanaşan kimi öldü-

rüçü lent sənin bədəniñə sarınacaqdır. Sən xainin verdiyi məlumatı nifrət etdin. Dostun məsləhətinə nifrət etmə. Yəhərlənmiş at həyətdə səni gözləyir. Nə qədər ki, gec deyil, qaç. Dostunu lağla qoyma!

A n d r e a. Fiesko nəcib fikirli adamdır. Mən onu heç bir şeylə təhqir etməmişəm, odur ki, Fiesko məni satmaz.

F i e s k o. Nəcib fikirlidir, səni satır və özü də artıq bunların iki-sinin də timsali olmuşdur.

A n d r e a. Qoy olsun! Fieskoya baş mələklər kömək etmirlərsə, mənim keşikçilərimin qarşısında o da aciz qalar!

F i e s k o (*rışxəndlə*). Mən o keşikçilərlə söhbət edib, onlarla o dün-yaya kağız göndərməkdən imtina eləməzdim.

Andrea (*əzəmətlə*). Miskin məsxərəçil! Məgər sənə məlum deyildirmi ki, Andreanın səksən yaşı tamam olmuşdur və Genuya xoşbəxtdir? (*Balkondan gedir.*)

F i e s k o (*heyratlı onun arxasında baxır*). Doğrudanmı, ona bərabər olmağın nə qədər çətin olduğunu bilmək üçün mən bu adımı devirməli idim? (*Dərin fikrə dalır, bir neçə dəfə var-gəl edir.*) Demək, mən alicənablıığa alicənablıqla cavab verdim. Biz hesablaşdıq, Andrea. İndi ölüm sənindir! (*Uzaq küçəyə tələsir.*)

Hər tərəfdən təbil səsləri eşidilir. Müqəddəs Fomanın darvazası yanında qızgrün vuruşma gedir. Darvazaları sindirirlər, məşəllərin işığında liman və gəmilər görünür.

İKİNCİ GƏLİŞ

Çiyninə al-qirmızı pləş salmış Canettino Doriya, Lomellino, əllərində məşəl tutan xidmətçilərin müşayiəti ilə qaça-qaça gəlirlər.

Canettino (*dayanır*). Həyəcan qaldırmaq əmrini kim vermişdir? Lomellino. Qaleralarda top atıldı!

Canettino. Kölələr öz zəncirlərini qırmaq istəyirlər, ona görə.

Müqəddəs Fomanın darvazaları yanında güllələr atılır.

Lomellino. Orada atəş açıldı!

Canettino. Darvazalar açılmışdır! Keşikçilər üsyan ediblər! (*Xidmətçilərə*) Cəld olun, haramzadələr! Limanın yolunu işqalandırın!

Hamı darvazalara tərəf tələsir.



ÜÇÜNCÜ GƏLİŞ

Yenə onlar. Burqonyino və qəsdçilər darvazalar tərəfdən gəlirlər.

Burqonyino. Sebastyan Leskaro – igid əsgərdir.

Senturione. Yixılıb ölenədək pələng kimi vuruşdu.

Canettino (*heyrottla, geri çəkilir*). Mən nə eşidirəm? Dayanın!

Burqonyino. Əlində məşəl tutanlar kimdir?

Lomellino. Düşmənlərdir, şahzadə! Orada, sol tərəfdə gizlənin!

Burqonyino (*qəzəblə bağırır*). Məşəllilər kimdir, deyirəm?

Senturione. Dayan! Parol!

Canettino (*qılınımı çıxararaq, lovğalıqla*). İtaətkarlıq və Doriya!

Burqonyino (*ağzı köpüklənə-köpüklənə, qəzəblə*). A, Respublikanı və mənim nişanlımı məhv edən hərif! (*Canettinonun üzərinə atılır. Qəsdçilərə*) Qardaşlar, bəxtimiz gətirdi! Şeytanlar özləri ağalarını bizim əlimizə verirlər! (*Canettinonu qılıncla vurur*.)

Canettino (*fəryadla yixılır*). Öldürdülər! Öldürdülər! Öldürdülər!
Mənim qisasımı al, Lomellino!

Lomellino. Xidmətçilər! (*Qaça-qaca*) Kömək edin! Öldürdülər!
Öldürdülər!

Senturione (*uca səslə çığırır*). Bunun işini bitirdik! Qrafi tutun.

Lomellinonu tutmuşlar.

Lomellino (*diz çökərək*). Mənə rəhm edin, öldürməyin, sizin tərəfinizə keçərəm.

Burqonyino. Bu murdarın nəfəsi hələ kəsilməyib! Qaç, rəzil, qorxaq!

Lomellino qaçıր.

Senturione. Fomanın darvazaları bizim əlimizdədir! Canettino öldü! Var gücünüzlə qaçıb Fieskoya xəbər çatdırın!

Canettino (*qalxmaga çalışır*). Taun! Fiesko!.. (*Ölür*.)

Burqonyino (*onun köksündən qılınımı çıxarrı*). Genuya və Berta azad oldular! Qılınımı mənə ver, Senturione, bu qanlı qılınıcı isə apar ver mənim nişanlıma! Onun zindanının divarları uçdu! Mən sənin arxanca gəlib onun dodaqlarından ilk nikah busəsi alacağam!

Cəld müxtəlif tərəflərə gedirlər.

DÖRDÜNCÜ GƏLİŞ

Andrea Doriya. Almanlar.

Alman. Tufan o tərəfə keçdi. Ata minin, hersoq!

Andrea. Qoyun mən Genuyannın qüllələrinə, səmaya bir də baxım! Yox, bu, yuxu deyil! Səni satdilar, Andrea!

Alman. Hər tərəf düşmənlə doludur! Qaçın! Cəld olun, sərhədi keçin!

Andrea (*gardaşı oğlunun cəsədi üstüne yixılır*). Mən burada ölmək istəyirəm. Qaçmaqdan bir kəlmə də danışmayın. Mənim qocalığığımın dayağı buradadır. Mənim yolum qurtardı!

Uzaqda başqa qəsdçilərlə bərabər Kalkanyo görünür.

Alman. Canılardır! Gələnlər canılardır! Qaç, qoca hersoq!

Andrea (*yenidən çalınan təbil səslərini eşidir*). Qulaq asın, yadellilər. Diqqətlə qulaq asın! Bunlar mənim boyunduruqdan azad etdiyim genuyalılardır. (*Plaşla üzünü örtür*.) Sizdə də mi yaxşılığın əvəzini bu cür verirlər?

Alman. Canını qurtar! Qaç! Onların qılıncları bizim alman sümüyüümüze dəyiib korşalınca qaç, canını qurtar!

Andrea. Siz öz canınızı qurtarın! Məni tərk edin! Qoy dəhşətli xəbərdən xalqların tükləri ürpəssin: qoy bilsinlər ki, genuyalılar öz atalarını öldürdülər!..

Alman. Eh, sənə nə deyim! Öldürülməyə hələ çox var! Dayanın, dostlar! Biz hersoqu köksümüzlə qoruyacaqıq!

Irəli atlırlar.

Gedək, bu italiyalı köpəklərin beyninə yeridək ki, onun ağ saçlarına hörmət etmək lazımdır...

Kalkanyo (*səsləyir*). Gələn kimdir? Nə var orada?

Almanlar (*vuruşurlar*). Alman qılıncları!

Canettin onun cəsədini apararaq
vuruşa-vuruşa geri çekilirlər.



BEŞİNCİ GƏLİŞ

Kişi paltarı geymiş L e o n o r a və onun dalınca Arabella
qorxa-qorxa xəlvətcə irəliləyirlər.

A r a b e l l a. Gəlin gedək, sinyora, gedək deyirəm!

L e o n o r a. O tərəfdə qiyam tügyan eləməkdədir! Qulaq as!
Eşidirsənmi? Bu, ölən adamın iniltisidir... Ah, dəhşət! Onlar onu
mühəsirəyə almışlar! Parlayan lülələr düz Fieskonun qəlbinə tuşlan-
mışdır!.. Düz mənim qəlbimə, Bella! Onlar tətikləri çəkirər... Daya-
nin! Dayanın! O mənim ərimdir! (*Yalvararaq əllərini qabağa uzadır.*)

A r a b e l l a. Allah eşqinə!

L e o n o r a (*o tərəf-bu tərəfə vurnuxur, sayıqlayılmış kimi çığırır*). Fiesko!
Fiesko! Fiesko! Onlar, o sədaqətli dostlar, onu tərk etmişlər!.. Qiyamçı-
çıların sədaqəti möhkəm deyildir! (*Qorxudan diksinərək*) Ərim qiyamçı-
ların başçısıdır mı? Bella! Aman allah! Mənim Fieskom qiyamçıdır?

A r a b e l l a. Yox, yox, sinyora! O, Genuyanın müqəddəratını həll
edən zəhmli hakimdir.

L e o n o r a (*qulaq asaraq*). Ah, kaş belə olaydı! Onda Leonora məgər
titrəyərdim? Məgər ən yaxşı bir respublikaçı respublikanın ən qorxaq
qadınlarından birini öz ağuşuna alardım? Get, Arabella! Kişilər öz ölkə-
ləri uğrunda vuruşanda qadınlar da onlardan geri qalmamalıdır!

Yenə təbil səsləri eşidilir.

Mən döyüşçülərin sırasına girəcəyəm.

A r a b e l l a (*əlini əlinə vuraraq*). Ey rəhmətil Allah!

L e o n o r a. Dayan! Mən nəyə isə toxundum! Şlyapa və pləşdir!
Yanında da qılınc var! Bu ağır qılıncdır, Bella, lakin mən onu əlimdə
tuta bilərəm, həm də qılınc onu qaldıran əli rüsvay eləməz!

Haray zəngləri çalınır.

A r a b e l l a. Eşidirsinizmi? Eşidirsinizmi? Dominikaçlarının qüllə-
sində zəng çalınır! Pərvərdigara, rəhm elə! Nə dəhşətdir!

L e o n o r a (*şadlıqla*). “Nə gözəldir!” – Bax belə de! Bu haray
zənglərinin dili ilə mənim Fieskom Genuya ilə danışır!

Təbil səsləri güclənir.

Ura! Ura! Bu səs fleytanın da səsindən şirin və xoşdur! Bu təbillər

də mənim Fieskomun iradəsi ilə səslənir!.. Mənim köksüm daha da qabarır! Bütün Genuya oyanmışdır!.. Muzdlu ordu onun arxasında düşür, məgər onun arvadı belə ləngiyə bilərmi?

Əlavə üç qüllədə də haray zəngləri çalınır.

Yox, qəhrəmanın ağuşuna yalnız qəhrəman qadın layiqdir. Mənim Brutumun ağuşuna yalnız romalı qadın layiqdir! (*Şlyapanı başına qoyur və qırmızı plası əyninə geyir.*) Mən – Portsiyam!¹

A r a b e ll a. Xanım, siz xəyalə dalıbsınız! Nə danışdığınıizi özü-nüz də bilmirsiniz!

Haray zəngləri və təbil səsləri eşidilir.

L e o n o r a. Bu səsləri eşidərkən xəyalə dalmırsansa, vay sənin halına! Mənim Fieskomun dalınca qaçmaq üçün ayaqları olmadığına görə bu daşlar hönkürüb ağlamaq isteyərdilər! Bu saraylar öz memarlarına qəzəblənir ki, nə üçün yerə bu cür möhkəm basdırılırlar, nə üçün mənim Fieskomun arxasında qaca bilmirlər! Sahillər öz vəzifələrini unudub Genuyanı dənizin ixtiyarına verər və Fieskonun təbillərinin səsləri altında addimlayardılar! Ölüm də öz pərdəsini atmağa hazırlırdı. Çəkil! Mən öz yuxumla gedəcəyəm!

A r a b e ll a. Ey böyük Tanrı! Siz nə etmək fikrindəsiniz? Doğru-danmı, bunları ciddi deyirsiniz?

L e o n o r a (*qürur və cəsarətla*). Bəs sən nə düşünürdün, axmaq? (*Coşqunluqla*) Tez ol, gedək oraya, gedək ən qızığın vuruş yerinə, Fieskonun, mənim Fieskomun, vuruşduğu yerə!.. Mən onların necə danışdıqlarını eşidirəm: “Yəqin, bu, Lavanyadır, – heç kimin məğlub edə bilmədiyi bir adamdır; o adamdır ki, Genuyanın taleyini qılınca tapşırılmışdır!” Mən: “Bəli, genuyalılar, o özüdür!” – deyəcəyəm. O mənim ərimdir... Mən də yaralanmışam!

S a k k o və bir dəstə qəsdçi.

S a k k o (*səslənir*). Gələn kimdir? Doriyadır, yoxsa Fiesko?

L e o n o r a (*ilham və coşqunluqla*). Fiesko və azadlıq! (*Küçələrdən birinə qaçır.*)

Camaat içəri doluşur. Arabellani sıxisdirib geri çəkilməyə vadar edirlər.

¹ *Portsiya* – Qədim Romanın ən böyük dövlət xadimlərindən biri olan Kato-nun qızı. Sədaqətli bir qadın olan Portsiya öz ərinin siyasi fəaliyyətində ona yoldaş kimi yardım göstərmiş və Sezarın əleyhinə hazırlanmış qiyama başçılıq eləmişdir; respublikaçıların niyyətləri baş tutmayanda, Portsiya özünü öldürmüştür (*tərc.*)



ALTINCI GƏLİŞ

Sakko bir dəstə qiyamçı ilə.
Başqa bir dəstə ilə də Kalkanyo onunla qabaqlaşır.

Kalkanyo. Andrea Doriya qaçmışdır.

Sakko. Fiesko bunun üçün sənə təşəkkür etməyəcəkdir.

Kalkanyo. Bu alman ayları qocanın ətrafında, sanki, qaya kimi dayanmışdır! Mən onu heç görə də bilmədim. Biz doqquz adam itirdik. Mənim sol qulağımı qılıncla yaraladılar. Onlar başqa müstəbidlər üçün bu cür vuruşurlarsa, gör öz hökmdarlarını necə müdafiə edərlər!

Sakko. Bizim tərəfdarlarımızın sayı getdikcə artır, bütün darvazalar bizim əlimizdədir.

Kalkanyo. Mən eşidirdim, qalada qızığın vuruşma gedir.

Sakko. Orada vuruşan Burqonyinodur. Bəs Verrina haradadır?

Kalkanyo. Köpək cəhənnəm darvazasının ağızını kəsən kimi, o da Genuya ilə dənizin arasında dayanmışdı! Kiçik bir balıq da keçə bilməz!

Sakko. Mən şəhər kənarına hücum edəcəyəm.

Kalkanyo. Mən də Sartsan meydanına yeriyəcəyəm. Təbili bərkdən vur, təbilçi!

Təbilin gur səsləri altında ireli gedirlər.

YEDDİNCİ GƏLİŞ

Mavr. Əli fitilli oğrular dəstəsi.

Mavr. Ey, firildaqçılar, siz bilməlisiniz ki, bütün bu vurhavuru salan mən olmuşam, amma mənim özümə heç bir pay vermədilər! Yaxşı, qoy olsun! Mən kim olduğumu onlara göstərərəm! Yandırın, uşaqlar, yükümüzü tutaq! Onlar orada hersoqluq üçün vuruşmaqla məşğul ikən, biz kilsələrdə elə bir od qalayaq ki, peyğəmbərlərin də canı qızısın, yoxsa yazıqlar soyuqdan donublar.

Yaxındakı evlərə cumurlar.

SƏKKİZİNCİ GƏLİŞ

Burqonyino. Paltarını dəyişmiş Berta.

Burqonyino. Burada dincəl, əziz oğlan, bura qorxulu deyil.
Sən yaralısan?

Berta (*səsini dəyişərək*). Yox! Yox!

Burqonyino (*coşqunluqla*). Yox? Onda qalx! Mən səni Genuya uğrunda vuruşmaqdə yaralar vurulan yerə aparım. Şanlı yaralar!
Bura bax, bu cür yaralar! (*Qolunu çırmayırlı*.)

Berta (*geri çəkilərək*). Aman allah!

Burqonyino. Qorxdunmu, qəşəng oğlan? Görünür, sən çox tez kişi olmaq istəyibsən! Neçə yaşın var?

Berta. On beş.

Burqonyino. Təəssüf! Bu gecə lazım olduğundan düz beş yaş kiçiksən. Sənin atan kimdir?

Berta. Genuyanın birinci vətəndaşı.

Burqonyino. Bir az ehtiyatlı ol, oğlan! Belə adam bircə nəfərdir, onun da qızı mənim nişanlımdır! Sən Verrina adlı adamı tanıyırsanmı?

Berta. Əlbəttə!

Burqonyino (*cəld*). Sən onun mələk kimi qızını da tanıyırsan?

Berta. Onun adı Bertadır.

Burqonyino (*coşqunluqla*). Bu saat qaç bu üzüyü ver ona. De ki, bu, nişan üzüydür; söylə ki, mavi kəkilli şərəflə vuruşur! Allah amanında! Mən getməliyəm! Təhlükə hələ sovuşmamışdır.

Bir neçə ev yanmağa başlayır.

Berta (*onun arxasında, incə və mehriban səslə*). Stsipion!

Burqonyino (*heyrət içində dayanır*). And içirəm qılıncıma ki, bu səs mənə tanış gəlir!

Berta (*onun boynuna atılır*). And olsun qəlbimə ki, mən özüm də sənətə tanışam!

Burqonyino (*çığırır*). Berta!

Şəhərin cıvarlarında haray zəngləri çalınır. Bir dəstə camaat qaçıb gəlir. Berta və Burqonyino bir-birinin ağışuna atılırlar.



DOQQUZUNCU GƏLİŞ

Fiesko qəzəblənir. Sibo və əsgərlər.

Fiesko. Evləri kim yandırdı?

Sibo. Qala alınmışdır.

Fiesko. Kim yandırdı?

Sibo (*əsgərlərə işarə edir*). Kəşfiyyatçı dəstəsi göndərin! Yanğın salanları tutun!

Bir neçə adam gedir.

Fiesko (*qəzəblə*). Onlar məni yanğına bais etmək istəyirlər! Cəld nasos və vedrələr gətirin!

Onun adamları gedirlər.

Demək, Canettinonun işi bitirildi?

Sibo. Belə deyirlər.

Fiesko (*qəzəblə*). Ancaq deyirlər? Kim dedi ki,ancaq deyirlər? Sibo! Sizi and verirəm namusunuza, o qaçdımı?

Sibo (*mütərəddid*). Zadəganın sözündənsə, mənim gözlərimə daha çox inanmaq olarsa, Canettino sağdır!

Fiesko (*aciqlanaraq*). Sibo! Siz bu sözləriniz üçün başınızla cavab verəcəksiniz!

Sibo. Mən təkrar edirəm: səkkiz dəqiqə bundan qabaq onun, başında sarı cıqqa və əynində al-qirmizi plاش, sağ-salamat gəzdiymi gördüm.

Fiesko (*özündən çıxaraq*). Göylər və cəhənnəm! Sibo! Burqonyinonun başı gərək vurulsun! Qaçın, Sibo! Əmr edin, bütün şəhər qapılarını bağlaşınlar! Hər nə qayıq oldu batırsınlar ki, o, dənizə çıxa bilməsin! Bu da almaz, Sibo! Bundan bahalısını nə Genuyada tapmaq olar, nə Venesiyada, nə Lükkada, nə də Pizada. Canettinonun ölüm xəbərini mənə kim gətirsə, bu almaz onun olacaq!

Sibo tələsik gedir.

Tələsin, Sibo!

ONUNCU GƏLİŞ

Fiesko, Sakk o, Mavr. Əsgərlər.

S a k k o. Biz mavri yanan fitili yezuitlərin məbədinə atlığı yerdə yaxaladıq.

F i e s k o. Sənin cinayətin ona görə cəzasız qalmışdı ki, məsələ ancaq mənə aid idi. Yanğın salmaq üçünsə – asılacaqsan! Aparın, bu saat kilsənin hasarından asın!

M a v r. Tfı! Tfı! Tfı! Bu heç mənim xoşuma gəlmədi! Bəlkə, qiymət danışaq?

F i e s k o. Yox!

M a v r (*xəlvətcə*). Məni imtahan üçün qaleralara göndərin!

F i e s k o (*əsgərlərə işarə edir*). Dar ağacına!

M a v r (*həyasiqliqla*). Onda yaxşısı budur, məni xristian edin!

F i e s k o. Kilsəyə büt pərəstlik tör-töküntüsü lazımdır.

M a v r (*yaltaqlıqla*). İcazə verin, heç olmasa, o dünyaya sərخos gedim!

F i e s k o. Ayıq gedərsən.

M a v r. Onda, heç olmasa, məni xristian kilsəsindən asdırmaın!

F i e s k o. Cəngavər öz sözünün üstündə durar. Mən sənə söz vermişdim ki, səni dünyada görünməmiş bir dar ağacından asdıracağam!

S a k k o (*donquldanır*). Kafirin nazi ilə oynamaq kifayətdir! Onsuz da qaygımız çıxdıur!

M a v r. Yaxşı, birdən kəndir qırıldı, onda necə?

F i e s k o (*Sakkoya*). Kəndiri ikiqat edin.

M a v r (*filosofcasına*). Əlac yoxdur, nə etməli! Şeytan, adlı-sanlı qonağı qəbul etməyə hazırlaş! (*Əsgərlərlə gedir, onlar mavri yaxında asırlar.*)

ON BİRİNCİ GƏLİŞ

F i e s k o. L e o n o r a Canettinonun al-qırmızı pləşində gəlir.

F i e s k o (*onu görür, irəli atılır, geri çəkilir; qəzəblə öz-özünə*). Bu ciqqa və pləş mənə tanışdır! (*Yenə irəli atılır; coşqunluqla*). Əlbəttə, tanışdır! (*Qeyzla irəli atılıb qulncla zərbə endirir*). Hərgah sənin üç canın varsa, qalx görüm!

Ölümçül yaralanmış L e o n o r a inildəyib yixılır.
Zəfər marşı, təbil, şeypur və qoboy səsləri eşidilir.



ON İKİNCİ GƏLİŞ

Fiesko, Kalkanyo, Sakko, Senturione, Sibo.
Əsgərlər musiqi və bayraqlarla gölirlər.

F i e s k o (*təntənə ilə onların qarşısına gedir*). Genuyalılar, məsələ həll olundu! Mənim qəlbimi didən qurd, budur, yerə sərilmişdir! Budur, mənim nifrətimi daima coşdurən yaramaz! Qılıncları sıyrın! Bu Canettinodur!

K a l k a n y o. Mən gəldim sizə deyim ki, Genuyanın üçdə ikisi bizim tərəfimizə keçib, Fieskonun bayrağına and içdilər.

S i b o. Verrina Flaqman gəmisindən sizə salam göndərir. Siz limanın və dənizin ağasınızı!

S e n t u r i o n e. Şəhərin komendantı sizə hökmranlıq əsasını və açarları göndərmişdir, onları mən getirmişəm.

S a k k o. Respublikanın böyük və kiçik şuraları mənim simanda (*diz çökür*) öz qalibləri qarşısında diz çökür və onlara rəhm edib şəfqət göstərmənizi rica edirlər.

K a l k a n y o. Mən isə qalibi onun şəhərinin divarları arasında birinci olaraq təbrik edəcəyəm! Yaşasın Genuyanın hersoqu! Bayraqları əyin!

H a m i (*şlyapalarını çıxarırlar*). Ura! Genuyanın hersoquna ura!

Tuş çalınır. **F i e s k o** bütün bu təntənə zamanı başını aşağı salıb dərin fikrə dalmışdır.

K a l k a n y o. Xalq və senat öz lütfkar hökmdarlarını padşaha layiq ehtiramla təbrik edə biləcəkləri dəqiqliyi səbirsizliklə gözləyirlər. Həşəmətli hersoq, bizə icazə verin, sizi təntənəli surətdə sinyoriyyaya aparaq!

F i e s k o. Mənə izn verin, əvvəlcə öz qəlbimi sakit edim. Mən əziz bir adamımı qorxu və nigarançılıq içerisinde buraxmalı olmuşam. O xanımı ki bu gecənin zəfər şənliyini mənimlə birlikdə bayram etməlidir. (*Hamiya müraciət edib, müttəəssir olaraq*) Məni lütfən, öz füsunkar hersoginyanızın yanına aparın. (*Getmək istəyir*.)

K a l k a n y o. Olmaya, biz bu yırtıcı canini burada qoyub gedəcəyik ki, xəfə döngənin zülməti onun rüsvayçılığını gizlətsin?

S e n t u r i o n e. Onun başını təbərzinə keçirək!

S i b o. Qoy onun eybəcər hala salınmış cəsədi şəhərin daşlarını süpürsün!

Cəsədin üstüne işiq salırlar.

K a l k a n y o (*qorxaraq, yavaş səslə*). Ora baxın, genuyalılar! Allaha and olsun, bu, Canettinonun sifəti deyil!

Hamı heyrətdən quruyub cəsədə baxır.

F i e s k o (*dayanır, diqqətlə ona baxır və diksinərək, üzü eybəcərləşmiş halda, gözlərini kənara dikir*). Yox, lənət şeytana! Bu, Canettinonun sifəti deyil! Ah, iblis hiyləgərliyi! (*Çaşqın nəzərlərlə*) Siz deyirsiniz ki, Genuya mənimdir? Mənimdir? (*Həyəcanlı halda, vəhşicəsinə bir səslə*) Cəhənnəm vəsvəsəsi! Bu, mənim zövcəmdir! (*İldırım vurmuş kimi yerə yixılır*.)

Dəhşətə gəlmış qəsdçilər ölüm sükutuna dalıb quruyurlar.

(*Zorla qalxaraq, boğuş səslə*) Mən öldürdüm öz zövcəmi, genuyalılar? Allah eşqinə, rənginiz ağarmasın! Tanrıya şükürler olsun ki, biziancaq qara basır. Yox, elə tale var ki, o, adam üçün təhlükəli deyildir, çünki oancaq adamdır! Kimə ki allahların səadəti verilməyib, o, iblisin əzablarını da dərk elə bilməz. Bu səhv isə daha dəhşətli-dir. (*dəhşətli bir sakitliklə*) Genuyalılar, Allah-taalaya şükürler edək! Bu, mümkün deyildir.

ON ÜÇÜNCÜ GƏLİŞ

Yenə onlar. Arabella hönkür-hönkür ağlayaraq gəlir.

A r a b e l l a. Öldürün, öldürün məni! Mən daha nə itirə bilərəm! Rəhm edin, cənablar!.. Mən öz xanımımı burada qoyub getmişdim, indi isə onu heç yerdə tapa bilmirəm!

F i e s k o (*ona yanaşaraq yavaş, titrək səslə*). Sənin xanımının adı Leonoradırmı?

A r a b e l l a (*sevinərək*). Ah, mənim əziz, sevimli, mərhəmətli ağam, nə böyük xoşbəxtlikdir ki, siz buradasınız! Bizə acığınız tutmasın! Biz onu saxlaya bilmədik!

F i e s k o (*boğuş və qəzəblı bir səslə*). Lənətə gəlmış! Nədən saxlaya bilmədiniz!

A r a b e l l a. Xanım elə hey qabağa atılırdı...



F i e s k o (*daha da qəzəblə*). Kəs səsini! Hara atıldı?

A r a b e l l a. Döyüşün lap qızın yerinə...

F i e s k o (*hiddətlə*). Timsah tayfası! Əyninə nə geymişdi?

A r a b e l l a. Al-qirmızı plaş.

F i e s k o (*hədsiz həyəcanla, səndirləyə-səndirləyə onun üstünə yeriyyir*). Səni görüm, yerin yeddi qatına keçəsən! Plaş kimin idi?

A r a b e l l a. Buradaca yerə atılmışdı.

B i r n e cə qəsədçi (*yavaş səslə*). Canettinonu burada öldürmüştülər.

F i e s k o (*taqətsiz bir halda*). Sənin xanımın tapılmışdır.

A r a b e l l a qorxub qaçıır.

(*Gözlərini axıdib büdrəyə-büdrəyə bir neçə addim atır. Sonra yavaş və titrək səslə danışmağa başlayır, səsini tədriclə ucaldaraq, nəhayət, dəhşətlə bağırır.*) Yox, ayındır! Həqiqətdir!.. Mən misilsiz bir cinayətkarlıq alətiyəm! (*Vəhşicəsinə hiddətləniq qıluncunu oynadır.*) Çəkilin gözümün qabağından, insanlar! Ah!.. (*Dişlərini qəzəblə qıçayıb göyə baxır.*) Mən sənin bütün kainatını dışımə keçirə bilsəydim! Mən onu dişlərimlə o qədər çeynəyərdim ki, axırda mənim əzabım kimi, dişləri ağara qalan dəhşətli bir eybəcərə çevirirdim!

Hamı dəhşətə gəlir.

İnsan! Rəzil məxluq! Sən indi sevinirsən, xoşbəxtsən ki, mənim yerimdə deyilsən! Mən deyilsən! (*Onun səsi getdikcə boğuqlaşır, nəhayət, kəsilir.*) Mən özüm... öz elimlə! (*Tez-tez, qəzəblə*) Mən? Bəs nə üçün mən? Nə üçün onlar da yox? Nə üçün mən öz iztirablarımı başqaşının, özüm kimilərinin əzabı ilə yüngülləşdirə bilmərəm?

K a l k a n y o (*çəkinə-çəkina*). Əziz və hörmətli hersoq...

F i e s k o (*qəzəbli sevinclə onun boyнuna sarılır*). Aha, eşq olsun sənə! Allaha şükür olsun! Nəhayət, bu ildirim zərbəsindən sarsılmış ikinci adam da tapıldı! (*Kalkanyonu hiddətlə və coşqunluqla bağrina basır.*) Qardaşım, sən də sarsıldın! Nə etməli? Bu, sənin də lənətindir! O ölmüşdür! Axi onu sən də sevirdin! (*Onu tutub üzünü meyitə təraf əyir.*) Əzab çək! O ölmüşdür! (*Heç bir şey görməyən gözləri ilə göyə baxır.*) Ah, hərgah mən əbədi bir lənət qapısında dayanıb, iblisin icad etmiş olduğu bütün işgəncə alətlərini öz gözümlə görərək, günahların nalə-fəryadlarını və dişlərinin qıcırtısını eşitmış olsaydım! Hərgah mən onu,

öz əzabımı görə bilsəydim – kim bilir, bəlkə, onda mən bu əzaba dözə bilərdim! (*Diksinərək Leonoranın meyitinə yanaşır.*) Mənim zövcəm burada öldürülmüşdür... Yox, bu hələ həqiqətin hamısı deyil! (*Hər sözü xüsusi bir qüvvətlə ifadə edə-edə*) Mən caniyəm, zövcəmi öldürmüşəm!.. Yox, yalnız mənmi? İblisin eşidib nəşələnməsi üçün mənim fəryadım kifayət etməzdi?! Yox! O, məni əvvəlcə qəsdən başgicəlləndirici, dəbdəbəli sevinc zirvələrinə qaldırdı, məni aldadib cənnətin qapısına gətirdi, sonra isə kəlləsi üstə yerə aşındı! Sonra... Ah, hərgah mənim nəfəsim taun yaya bilsəydi!.. Sonra... Sonra mən öz zövcəmi öldürdüm! Yox, İblis daha bacarıqla ələ sala bilir! Sonra... (*nifrətlə*) mənim gözlərim... məni aldadır, mən də... (*dəhşətli ifadə ilə*) mən öz zövcəmi öldürürəm! (*Açı və istehzalı gülüşlə*) Bundan yaxşı hiylə qurmaq olmaz!

Bütün qəsdçilər qılınclarına dayanıb onun dövresində durmuşlar.
Bəziləri göz yaşlarını silirlər. Pauza.

(*Taqətdən düşərək ətrafdakı adamları nəzərdən keçirir, yavaş səslə*) Kim isə ağlayır? Bəli, ey ədalətli allah! Müstəbidi həlak edənlər göz yaşı axıdır. (*Sakit hüznə*) Gözləyin! Siz nə üçün ağlayırsınız? Ölümün bu kinli zarafat üçünümü, yoxsa mənim bu cür ruhdan düşdüğüm üçün?! (*Qəmgin və təsirli bir halda Leonoranın meyiti yanında quruyub qalır.*) Canilərin daşa dönmüş ürəkləri yumşalıb, gözlərindən yaş axanda Fiesko lənətlər yağıdırıldı! (*Hönküriüb ağlaya-ağlaya Leonoranın yanında diz çökür.*) Leonora, bağışla! Qəzəblə göylərdə şəfqət duyğusu oyatmaq olmaz! (*Kədər və nəvazışlı*) Leonora, mən uzun illər zəfər saatını səbirsizliklə gözləyərək, genulyaların hökmədarının zövcəsini onlara təqdim etmək xəyalı ilə yaşayırdım! Sənin yanaqlarının füsunkarcasına utancaqlıqla necə qızardığını, sənin köksünün zərif ipək altında necə qürurla qabardığını görür, sevincdən titrəyən məlahətli səsini eşidirdim. (*Vəcdə gəlir.*) Ah, fəxri ad məni nə qədər məst etdi, mənim sevgimin qələbəsindən sarsılmış həsəd duyğusu necə də söndü! Leonora! İntizarını çəkdiyimiz zəfər saatı gəlib çatdı! Genuyanın hökmədarı sənin Fieskon oldu, lakin Genuyanın ən rəzil diləncisi də özünün mənfur taleyini mənim al paltarım və əzablarımla dəyişməyə razı olmaz! (*Ürək parçalayan bir səslə*) Zövcəsi onun dərdinə şərik olur, bəs mən, mən öz əzəmətimi kiminlə bayram edəcəyəm? (*O daha şiddətlə hönküriüb ağlayır, öldürülmüş Leonoranın paltarı ilə üzünü örtür.*)



Hamı mütəəssir olmuşdur.

K a l k a n y o. O nə gözəl qadın idi!

S i b o. Bu kədərli hadisəni xalqdan gizlətmək lazımdır. Bu xəbər bizim tərəfdarlarımızın mərdliyini sarsıdıb düşmənləri cəsarətləndirir.

F i e s k o (*özünə gələrək, qətiyyətlə ayağa qalxır*). Diqqətlə qulaq asın, genuyalılar! Allah-taala bu zərbə ilə – mən onun məqsədini başa düşdüm – mənim qəlbimi əzəmətə qədəm qoyduğum məqamda imtahan etmək istəmişdir! Bundan ağır imtahan ola bilməz. İndi mən nə əzablardan qorxuram, nə də vəcdə gəlməkdən! Gedək! Siz deyirsiniz ki, Genuya məni gözləyir? Mən Genuyaya elə bir hökmədar verim ki, onun tayı-bərabəri bütün Avropada tapılmasın! Gedək! Bu bədbəxt hökmədar zövcəsinə mən elə bir dəfn mərasimi təşkil edim ki, həyat öz tərəfdarlarından məhrum olub, ölüm nişanlı qız kimi fərəhlənsin! Öz hersoqunuzun arxasında gəlin!

ON DÖRDÜNCÜ GƏLİŞ

Andrea Doriya. Lomellino.

A n d r e a. Onlar orada şadlıq edirlər.

L o m e l l i n o. Müvəffəqiyət onları məst edib. Darvazalar gözətçisiz qalıb. Hamı sinyoriyaya getdi.

A n d r e a. Yalnız mənim qardaşım oğlu yoxdur. O ölmüşdür. Qulaq as, Lomellino!

L o m e l l i n o. Nə var? Daha nə var? Siz yenə də mi bir şeyə ümid edirsiniz, hersoq?

A n d r e a (*sərt*). Qoy mənim heç bir ümidi qalmasın, lakin sən məni kinaya ilə hersoq adlandırmışla öz boynunu vurdura bilərsən.

L o m e l l i n o. Ən hörmətli və əziz hökmədar! Fieskonun tərəfin-də qəzəbli xalq dayanmaqdadır. Bəs sizin tərəfinizdə kim var?

A n d r e a (*əzəmətlə və təsirli*). Göylər!

L o m e l l i n o (*kinaya ilə ciyinlərini çəkərək*). Barit icad olunandan bəri mələklər döyüşlərdə iştirak etmirlər.

A n d r e a. Rəzil meymun! Sən naümid olmuş qocanın əlindən Allahı da mi almaq istəyirsən! (*Hiddətlə və amiranə*) Get! Aləmə car çək, elan et ki, Andrea hələ sağıdır! Söylə, Andrea öz övladlarına yalvarır ki, onlar onu səksən yaşına çatdığı bir zamanda yadəllişin

yanına qovmasınlar, Andrea öz vətəninə qazandırmış olduğu şöhrəti yadellilər ona bağışlamayacaqlar! Get, bunu onlara de, bir də söyle ki, Andrea öz övladlarından bu qocalmış sümüklərinin dincəlməsi üçün bircə parça doğma torpaq xahiş edir!

L o m e l l i n o . Mən tabe oluram, lakin mən ümidiyi itirmişəm!
(*Getmək istəyir.*)

A n d r e a . Qulaq as! Bir də bu bir çəngə ağ saçı özünlə apar! Sən onlara deyərsən ki, bunlar mənim başımda olan-qalan saçımdır, Genuya mənim qəlbimdən qopub ayrıldığı üç yanvar gecəsi bu saçdan məhrum oldum. Bu saçların səksən yaşı var idi. İndi, səksən bir yaşa girəndə, mənim başım saçsız qaldı! Onlara de ki, bu nazik saçlarda al-qırmızı mantıyanı gəncin boynuna bağlayıb onu boğa biləcək qədər qüvvə vardır. (*Üzünü örtüb gedir.*)

L o m e l l i n o qarşı tərəfdən tələsik çıxıb gedir.
Coşqun sevincnidaları eşidilir, nağara və şeypur səslənir.

ON BEŞİNCİ GƏLİŞ

Verrina liman tərəfdən gəlir. Berta və Burqonyino.

Verrina. Orada şadlıq edirlər. Bu, kimin şərəfinədir?

Burqonyino. Onlar Fieskonu hersoq elan edirlər...

Berta (*gorxaq Burqonyinoya siğınır*). Stsipion! Mənim atam qəzəblidir!

Verrina. Uşaqlar, məni tək buraxın. Ah, Genuya, Genuya!

Burqonyino. Fieskoya pərəstişkarlıq edən qara camaat gurultulu səslərlə ona al-qırmızı mantiya verilməsini tələb edirdi. Zadəganları dəhşət bürümüşdü, lakin onlar "yox" deməyə cəsarət edə bilmirdilər.

Verrina. Oğlum, mən bütün əmlakımı qızla çevirib sənin gəminə göndərdim. Öz arvadını da götürüb yubanmadan yelkənləri aç. Bəlkə, mən sizin dalınızca gəldim. Bəlkə də, gəlmədim. Gedin Marselə və... (*Kədərlə onları bağırına basır.*) Allah sizə kömək olsun! (*Cəld gedir.*)

Berta. Qadir allah! Atam nə etmək istəyir?

Burqonyino. Sən başa düşdünmü atan nə dedi?

Berta. Qaçmaq? Aman, ilahi! Nikah gecəsi qaçmaq!

Burqonyino. O belə dedi, biz də tabe olmalıyıq.

İkisi də limana tərəf gedir.



ON ALTINCI GƏLİŞ

Verrina və hersoq paltarı geymiş Fiesko üz-üzə gəlirlər.

Fiesko. Verrinal! Nə gözəl təsadüf! Mən səni axtarırdım.

Verrina. Mən də səninlə görüşmək istəyirdim.

Fiesko. Verrina öz dostunda dəyişiklik görmürmü?

Verrina (*təmkinlə*). Mən bu dəyişikliyi istəməzdim.

Fiesko. Bəs sən dəyişiklikləri görmürsənmi?

Verrina (*ona baxmadan*). Ümidi varam ki, yox.

Fiesko. Mən soruşuram: sən məndə dəyişiklik görmürsənmi?

Verrina (*ona nəzər salaraq*). Görmürəm.

Fiesko. Demək, hakimiyyətin həmişə müstəbidlər töretdiyi fikri doğru deyildir. Biz ayrıldığımız zamanдан mən Genuyanın hersoqu olmuşam, lakin Verrina üçün (*onu qucaqlayır*) mənim ağuşum, keçmişdə olduğu kimi, yenə də alovlu və mehribandır.

Verrina. Daha pis, çünkü sənin ağuşuna qarşı həmişə soyuq-luq göstəriləcəkdir. Sənin əlindəki hökmədar əsası bizim aramızda iki tərəfi də iti qılınc kimidir. Mənim qəlbimdə Covanni-Lodoviko Fieskoya hədsiz məhəbbət duyğusu var idi, – indi o, Genuyanı fəth etdiyi üçün mən öz əmlakımı geri götürürəm.

Fiesko (*inciyərək*). Allah eləməsin! Bu, hersoqluq üçün sələm-cilik qiymətidir.

Verrina (*kədərlə, ağızucu*). Hm! Doğrudanmı, azadlığın qiyməti o qədər düşübdür ki, onu hər yoldan ötənə ucuz qiymətə satırlar?

Fiesko (*dodağını dişləyərək*). Sənin bəxtin kəsib ki, bunu Fiesko-dan başqa heç kim eşitmır.

Verrina. Bəs necə! Həqiqət yalnız bu qədər parlaq zəkanın yanında boğulmaq təhlükəsinə məruz qalmır. Təəssüf ki, məharətli oyuncu, kartlardan birini nəzərdən qaçırmışdır. O, paxilların bütün kozırlarını hesaba almış, lakin bütün hiyləgərliyinə baxmayaraq, bəd-bəxtlikdən, vətənpərvərləri yadından çıxartmışdır! (*Olduqca mənalı*) Bəlkə, azadlıq qəsbəkəri bu kartı saxlamışdır ki, onunla Romanın qəhrəmanlığını vursun? Allah-taalanın qarşısında and içirəm! Gələcək nəsil mənim sümüklərimi hersoqluğun qəbiristanlığında görməkdənse, cəlladin çarmıxında görər!

Fiesko (*mehribanlıqla onun əlindən tutur*). Hətta hersoq sənin

qardaşın da mı olsa? Hətta o bütün hersoqluğunu vaxtadək onun qraf malikanələrində miskin bir vəziyyətdə olan xeyriyyəçilik xəzinəsinə çevirsə də mi? Belə halda da mı, Verrina?

V e r r i n a. Hətta belə halda da! Oğurladığı şeyləri paylayan bir oğru da özünü dar ağacından qurtara bilməmişdir! Sənin səxavətin Verrinanı tərəddüdə sala bilməz. Mən öz həmvətənlərimdən hədiyyələr qəbul edərdim, çünki onların əvəzini verməyə ümidi edə bilərəm. Hökmədarın hədiyyəsi mərhəmətdir, mərhəməti isə mən ancaq Allah-taaladan qəbul edə bilərəm.

F i e s k o. Mənim üçün bu inadçı adamı öz ağılsızlığından əl çəkməyə vadar etmək, İtaliyanı Atlantik okeanın ağuşundan qopar-maqdan daha çətindir.

V e r r i n a. Axi sən qoparmaq ustasısan! Bu barədə respublika bəzi şeyləri nağıl edə bilərdi, respublika sənin üçün bir quzu idi, sən onu canavar Doriyanın ağızından qoparıb aldı ki, özün parçalayılb yeyəsən! Kifayətdir! Yeri gəlmışkən, Hersoq, bir mənə de görüm, o binəvanın günahı nə idi ki, siz onu yezuitlər məbədinin hasarından asdırıbsınız?

F i e s k o. O yaramaz alçaq Genuyaya od vurmuşdu.

V e r r i n a. Axi yaramaz alçaq qanunları ki ayaqları altına salıb tapdamamışdı.

F i e s k o. Verrina mənim dostluğumdan sui-istifadə edir.

V e r r i n a. Rədd olsun dostluq! Axi dedim ki, mən daha səni xoşlamıram! Mən and içirəm ki, sənə nifrət edirəm! Yerə ilk dəfə zəhərli toxum salıb beş min ildir ki, bu toxumdan əzab çekən cənnətdəki ilan kimi nifrət edirəm. Qulaq as, Fiesko, mən səninlə təbəə ilə ağa, dostla dəst danışlığı kimi danışram, mən səninlə insanla insan danışan kimi danışram. (*Mətin və coşqunluqla*) Sən həqiqi allaha qarşı alçaqcasına günah işlədin, fəzilətin əli ilə cinayətkarlıq törətdin, vətənpərvərlərin əli ilə Genuyaya qəsd elədin! Fiesko, mən sənin hiyləgərliyini başa düşməmiş vicdanlı sarsaqların arasında olsaydım, cəhənnəmin bütün əzab və işgəncələrinə and içirəm ki, mən öz qan damarlarından kəndir eşib bu kəndirlə özümü boğardım, mənim ruhum isə bədənimdən ayrılib sənin üstünə zəhərli od tökərdi! Qoy təmtəraqlı günah, bəşər günahları üçün müəyyən edilmiş tərzisini öz ağırlığı altında basıb əzsin, lakin sən göyləri qəzəbləndiribsən, qiyamət günü isə sənin bu günahını bağışlamayacaqlar.



Heyrətə gəlmiş Fiesko gözlerini açıb, donmuş halda ona baxır.

Cavab axtarma. Bizim aramızda hər şeyi danışdıq. (*Gəzinə-gəzinə*) Genuyanın hersoqu! Dünənki müstəbidin qaleralarında mən bədbəxt insanlar gördüm; onlar hər dəfə avar çəkdikcə çoxdan bağışlanmış olan günahlarının ahı göylərə ucalır, onlar okeana göz yaşları tökürlər, elə bil, varlı öz pullarını saymağa etinasızlıq göstərdiyi kimi, o da bu bədbəxt insanların göz yaşlarını sayımaq istəmir. Mərhəmətli hökmədar öz dövlət işlərini şəfqətdən başlayar. Sənin qalera kölələrini azad eləməyə cəsarətin çatacaqmı?

Fiesko (*aci-aci*). Qoy bu mənim zülmkarlığıimin başlanğıcı olsun. Get onların hamısına azadlıq elan et!

Verrina. Sən onların şadlığına şərik olmasan, yarımcıq iş görmüş olarsan. Onların yanına özün get! Bu dünyadan hökmədarları özlərinin bəla törətdikləri yerlərə nadir hallarda gedirlər. Məgər onlara yaxşılığı, comərdliyi də mi xəlvətcə etməlidirlər? Mənə belə gələ ki, hersoq ən miskin dilənçinin də dərdinə şərik olmaqla özünü alçaltmaz.

Fiesko. Sən dəhşətli adamsan, sənin arxanca nə üçün getdimi heç özüm də bilmirəm.

İkisi də dənizə tərəf gedirlər.

Verrina (*dayanır, kədərlə*). Məni bir də qucaqla, Fiesko! Burada Verrinanın ağlaya, hökmədarın isə duya bilməsini görə biləcək bir adam yoxdur. (*Onu coşqunluqla qucaqlayır.*) Yox, bu qədər böyük olan iki qəlb heç bir zaman yanaşı döyünməmişdir! Axi biz bir-birimizi atəşin məhəbbətlə, qardaş kimi sevirdik. (*Fieskonun sinəsində hönkürüb ağlayır.*) Fiesko! Fiesko! Sən mənim sinəmdə elə bir boşluq əmələ gətirirsən ki, bütün bəşəriyyət indikindən üç dəfə artıq olsayıdı da, bu boşluğu doldura bilməzdi.

Fiesko (*mütəəssir olaraq*). Mənim... dostum... ol!

Verrina. Bu mənfur qırmızı geyimi at kənara, onda mən sənin dostun olaram! İlk hakimi-mütləq qatil idi və buna görə də, qanın rəngi ilə öz cinayətkarlıqlarının izlərini itirmək üçün al-qırmızı palтар geymişdi! Qulaq as, Fiesko! Mən döyüşçüyəm. Mən ağlamağı bacarmıram, Fiesko, bu, mənim ilk göz yaşlarımdır, çıxart at, bu qırmızı geyimi!

Fiesko. Kəs səsini!

V e r r i n a (*daha artıq coşqunluqla*). Fiesko! Sən bu dünyada mənə bütün tacları mükafat olaraq vəd etsən də, cəza olaraq onun bütün əzab və işgəncələrini vəd etsən də, mən heç bir adamın qabağında diz çökəmərəm! Fiesko! (*Birdən diz çökür.*) Mən ilk dəfədir ki, diz çökürəm! Çıxar, bu qırmızı geyimi!

F i e s k o. Qalx, özün də daha məni əsəbiləşdirmə.

V e r r i n a (*qətiyyətlə*). Mən qalxdım, özüm də daha səni əsəbiləşdirməyəcəyəm.

Onlar qaleralardan birinin pilləkəninə yanaşırlar.

Hökmdar qabaqcə getməlidir.

Körpü ilə gedirlər.

F i e s k o. Sən mənim plaşımı niyə elə dartırsan? O düşə bilər!

V e r r i n a (*dəhşətli və acı bir kinaya ilə*). Bir halda ki, al geyim düşür, hersoq da düşməlidir. (*Onu dənizə itələyir.*)

F i e s k o (*dalğaların arasında itərək çığırır*). Kömək edin! Genuya! Kömək edin! Hersoqa köməyə gəlin! (*Batr.*)

ON YEDDİNCİ GƏLİŞ

Kalkanyo, Sakko, Sibo, Senturione, qiyamçılar, camaat.
Hamı vəlvələ və həyəcanla tələsik gəlir.

K a l k a n y o (*çığırır*). Fiesko! Andrea qayıtmışdır. Genuyanın yarısı onun tərəfinə qaçdı! Hanı Fiesko?

V e r r i n a (*mətin səslə*). Boğuldı.

S e n t u r i o n e. Mənə cəhənnəmmi, yoxsa dəlixana cavab verdi?

V e r r i n a. İndi ki belədir, hərgah bu daha yaxşı səslənirsə, onda batırıldılar. Mən gedirəm Andreanın yanına.

Hamı yerindəcə quruyub qalır.

P e r d e

Fridrix Şiller

DÜNYA EDİBİYYATI KLASİKLERİ



MƏKR
VƏ
MƏHƏBBƏT

M E Ş Ş A N F A C İ E S İ

Fridrix Şiller

DÜNYA EDİBİYYATI KLASİKLERİ



MƏKR VƏ MƏHƏBBƏT

MEŞŞAN FACİƏSİ

İŞTİRAK EÐƏNLƏR:

Prezident fon Valter – alman hersoqunun
sarayının prezidenti

Ferdinand – onun oğlu, mayor

Hofmərşal fon Kalb

Ledi Milford – hersoqun məşuqəsi

Vurm – prezidentin xüsusi katibi

Miller – musiqi müəllimi

Onun arvadı

Luiza – onun qızı

Sofi – ledinin kameristkası

Hersoqun kamerdineri

Müxtəlif əhəmiyyətsiz adamlar



Birinci pərdə

BİRİNCİ GƏLİŞ

Çalğıçının evində bir otaq.

Miller kreslədən qalxır, violençeli kənara qoyur.

Millerin arvadı hələ gecə paltarında masanın yanında oturub qəhvə içir.

Miller (*tez-tez otaqda gəzinərək*). Kifayətdir! Bu daha zarafatı keçdi. Tezliklə bütün şəhər mənim qızımla baron haqqında dedi-qoduya başlayacaq. Ailəm rüsvay olacaqdır. Məsələ prezidentin də qulağına çatacaq... Son söz, mən o zadəgan balasını bir daha buraya buraxmayacağam.

Millerin arvadı. Sən ki onu öz evinə tovlayıb gətirməmisən, qızınızı zorla onun boğazına keçirməmisən?

Miller. Tovlayıb evimə gətirməmişəm, qızımı boğazına keçirməmişəm, kim bunu başa düşəcək? Öz evimin ağası mən idim. Mən gərək əvvəldən öz qızımın əl-ayağını yiğişdiriydim. Gərək əvvəldən mayora üz verməyəydim... ya da bütün əhvalatı dərhal zati-aliləri – cənab atasına xəbər verəydim. Qabaqcadan deyə bilərəm ki, gənc baronun ancaq üzü danlanacaq, bütün bələlər isə çalğıçının başında çatlayacaq.

Millerin arvadı (*udum-udum qəhvə içərək*). Axmaq sözdür! Boş sözdür! Sənin başına nə gələ bilər ki? Kim sənə ziyən vura bilər? Sən öz musiqinlə məşğulsan, çalışırsan ki, bacardığın yerdən özünə şagird tapasan.

Miller. Yox, mənə de görüm bu işin axırı necə olacaq?.. Almağına, o, qızı alası deyil, evlənmək barədə heç söz ola bilməz, o ki qaldı qızın özünə... Allah göstərməsin!.. Bu barədə gərək məni bağışlaysınız!.. Bu zadəgan balaları hər yerdə sülənirlər, qabaqlarına nə çıxdı tamah salırlar! İndi bu hərifin də tər xiyar görəndə ağızının suyu axırsa, burada təəccüblü nə var ki? Beləsinə nə qədər göz

qoyursan qoy, istəyirsən lap hər dəlmə-deşikdən dalınca bax, hər addımını izlə, gözdən qaçırmə, fərqi yoxdur, yenə də sənin lap qulağının dibində işini görəcək, qızı xarab eləyəcək – bununla da məsələ qurtaracaq. Qız isə ömürlük rüsvay olacaq! Onda ərə getmək məsələsinə heç xəyalına belə getirmə... Hələ üstəlik bu peşə xoşuna gəlib, həmişəlik pis yola düşə bilər. (*Yumruğu ilə alnına vurur.*) Aman Allah! Aman Allah!

Millerin arvadı. Allah, sən saxla, Allah, sən özün bizi rəhm elə!

Millər. Özümüz gərək özümüzə rəhm eləyək. Belə sərsəridən bundan artıq nə gözləmək olar? Qızçıqaz gözəl-göyçəkdir, ayaqları yaraşıqlıdır. Ona görə çardağında nə desən ola bilər. Bu cəhətdən qadın xeylağından çox şey tələb olunmur, ta ki Allah sizi birinci mərtəbədən yaxşı yarımış olsun. Elə bir qadın düşkünü isə, qəşəng bir ayaq gördümü – məsələ tamam olacaq! Fransızları görəndə coşan Rodney kimi qızılı özündən çıxacaq, ağına-bozuna baxmayıb özünü toxuyacaq! Mən onu heç qınamıram. Biz hamımız adamıq, hamımız insanıq. Elə mən özüm də eləydim.

Millerin arvadı. Sən bir baxıb görəydin, baron sənin qızına necə gözəl məktublar yazır. Aman Allah, kim o məktubları görsə, başa düşə bilər ki, ona bizim qızımızın yalnız təmiz ruhu lazımdır!

Millər. Qorx ki, elə olmasın! Dildə bir söz deyər, ürəyindən başqa şey keçər, kim ki bədənə tamah salır, o, əvvəlcə həmişə ruh-dən dəm vurur. Elə mən özüm də bu cür hərəkət eləmişdim! Elə ki ürəklər bir-birinə qovuşdu, bədənlər də onlardan geri qalmayacaq, axı nökər-naib öz ağalarından nümunə götürür! Nəticədə belə çıxır ki, gümüş işıqlı Ay da, sadəcə, aradüzəldən bir miyançı imiş.

Millerin arvadı. Sən bir bax, gör cənab mayor bizim evimizə necə zinətli kitablar göndərir. Sənin qızın o kitabları, az qala, dua kimi oxuyur.

Millər (*fit çalır*). Dua kimi oxuyur! Yaxşı qanmışan! O cənabın zərif mədəsi sadə təbii qıdanı həzm edə bilmir. Ona görə cənab mayor aşırıq istədiyi tikəni əvvəlcə ədəbiyyat adlanan o cəhənnəm və taun mətbəxinin mahir aşpzələrinə verməlidir ki, onu yaxşıca bişirsinlər. O zir-zibili yiğişdirib oda at! Yoxsa qızçıqaz onlardan, Allah bilir, nələr öyrənəcək, kim bilir, başını nə cür cəfəngiyatla dolduracaq, axırdı da qanı damarlarında elə coşacaq ki, atasının ölüm-zülüm ona təlqin elədiyi xristian etiqadlarından əsər-əlamət qalmayacaq!



Oda at, deyirəm, onları! Belə getsə, qız beynini hər cür şeytan əməli ilə dolduruar, fikri-xəyalı uşub uzaq əfsanəvi ölkələrə gedər, axırda da öz doğma yurdunun yolunu itirib yaddan çıxarar, atasının çalğıçı Miller olduğundan xəcalət çəkər. Mənə tay olan, mənə yaraşan, yaxşı, mötəbər bir kürəkəni də bizim evdən uzaqlaşdırar... Yox, yox, Allah eləməsin! (*Açıqlı bir halda yerindən sıçrayır.*) Hələ ki gec deyil, tələsmək lazımdır! Mayora isə... Bəli, mayora da... mayora da demək lazımdır ki, axtarsın, tayıni tapsın. (*Qapıya təraf yönəlir.*)

Millerin arvadı. Onunla nəzakətlə rəftar eləmək lazımdır, Miller. Biz onun hədiyyələrindən özümüzü az tutmamışq!..

Miller (*qayıdır onun qabağında dayanır*). Demək, o hədiyyələr mənim qızımın namus bahasıdır?.. İtil gözümün qabağından, murdar miyançı!.. Ondansa, mən öz skripkamı götürüb qapı-qapı gəzərəm, bir qab xörək üçün kaman çalaram, ondansa, mən violonçelimi sindirib içincə peyin dolduraram, lakin heç vaxt yeganə qızımın öz qəlbini və əbədi nicatını qurban verərək gətirdiyi pullara əl uzatmaram. Sən bu zəhrimər qəhvədən və burunotudan əl çəksən, qızının gözəlliyi ilə alver eləməzsən. O rəzil alçaq mənim evimə dadanmamışdan qabaq da mən tox idim, əynimə yaxşı köynək də geyirdim.

Millerin arvadı. Necə də pis dilin var, ha. Elə ki dilinin cilovunu buraxdin, daha ağına-bozuna baxmırısan, mənim dediyim odur ki, elə birdən-birə, heç nahaqdan cənab mayoru qovmaq olmaz! Yox, belə yaramaz, axı o, vecsiz bir adam deyil, o, prezidentin oğludur.

M i l l e r. Hə, elə məsələ də burasındadır. Elə buna görə, məhz bu səbəbə görə, bu gün bu işə son qoyaq. Əgər prezident namuslu bir atadırsa, o hələ gərək mənə minnətdar olsun. Mənim qırmızı məxmər kaftanımı təmizlə, gedib zati-alilərindən xahiş edəcəyəm ki, məni qəbul eləsin. Mən zati-alilərinə deyəcəyəm: zati-aliniz, oğlunuz mənim qızıma bənd olmuşdur. Amma mənim qızım zati-alinizin oğluna arvad olmağa layiq deyil, yox, əgər o mənim qızımı özünə məşuqə eləmək istəyirsə, onda bu, sizin oğlunuz üçün artıqtamahlıqdır... Vəssalam! Mənim adım Millerdir.

İKİNCİ GƏLİŞ

Əvvəlki şəxslər və katib Vurm.

Millerin arvadı. A, sabahınız xeyir, cənab katib! Axır ki yenə də bizi şərəf sahibi elədiniz!

Vurm. Bəsdir, bəsdir, əzizim! Adlı-sanlı bir kavalerin həmişə gəlib-getdiyi bir evdə mənim məşşan şərəfimin heç bir dəyəri yoxdur.

Millerin arvadı. Elə deməyin, cənab katib! Doğrudur, zatililəri cənab mayor fon Valter hərdənbir bizi xoşbəxt eləmək həvəsinə düşür, ancaq biz evimizə kim gəlsə sevinirik.

Miller (*dilxor halda*). Arvad, cənab katibə kreslo ver! Soyunun, cənab!

Vurm (*şlyapasını və əl ağacını kənara qoyub əyləşir*). Yaxşı, yaxşıl! Deyin görək, mənim gələcək arvad... yaxud keçmiş nişanlı... kefi necədir... Axi mən artıq ümidiyi kəsmişəm... Mamzel Luizanı... görmək olarmı?

Millerin arvadı. Bizi yadınızdan çıxarmadığınız üçün təşəkkür edirəm, cənab katib! Onu da sizə deyim ki, mənim qızım heç də təşəxxüslü deyil...

Miller (*darılmış bir halda, onu dirsəyi ilə itələyir*). Arvad!

Millerin arvadı. Amma təəssüf ki, qızım bu gün sizinlə görüşə bilməyəcək, cənab katib. O, bu saat ibadətdədir.

Vurm. Daha yaxşı, daha yaxşı. Mən istəyirəm ki, arvadım dindar olsun, allahdan qorxan olsun.

Millerin arvadı (*son dərəcə axmaq bir təbəssümlə*). Əlbəttə, elə yaxşıdır, cənab katib, ancaq...

Miller (*sixılıb pərt olur, arvadın qulağından çəkir*). Arvad!

Millerin arvadı. Əgər, cənab katib, biz daha başqa bir şeylə sizə xidmət edə bilsək, böyük bir məmnuniyyətlə...

Vurm (*gözlərini qiyaraq*). Daha başqa bir şeylə? Acizanə təşəkkür edirəm! Acizanə təşəkkür edirəm! Hm! Hm! Hm!

Millerin arvadı. Ancaq... Siz, cənab katib, gərək özünüz hiss edəsiniz ki...

Miller (*acıqlı bir halda onu daldan itələyir*). Arvad!

Millerin arvadı. Balıq dərin yer axtarır, insan isə yaxşı yer!



Kim öz bircə dənə qızının qismətinə düşən xoşbəxtliyə mane ola bilər? (*Avam adam təkəbbürü ilə*) Siz məni yaxşı başa düşdünümüzü, cənab katib?

Vurum (*narahat halda kresloda qurcuxur, qulağının dalını qaşıyr, manjet və jabosunu düzəldir*). Başa düşdüm? Tamamilə yox... yəni demək istəyirəm, bəli, başa düşdüm... Amma yenə də, siz bununla nə demək istəyirdiniz?

Millerin arvadı. Bəli, demək belə, demək belə... Mən belə düşünürəm ki... Belə qanıram ki... (*Öskürür*.) İndi ki Allah istəyir qızım adlı-sanlı bir xanım olsun...

Vurum (*stuldan sıçrayır*). Necə? Nə dediniz?

Miller. Əyləşin, əyləşin, cənab katib! Mənim arvadım başıboş səfəhin biridir. Mənim qızım hara, adlı-sanlı xanım olmaq hara? Dil ki var, ətdəndir!

Millerin arvadı. Nə qədər istəyirsən donquldan, mən də bildiyimi bilirəm... Cənab mayorun da sözü sözdür.

Miller (*özündən çıxmış halda, violonçələ tərəf yürüür*). Səsini kəsəcəksən, ya yox? İstəyirsən ki, bu violonçeli başına vurum əzim?.. Sən nəyi bila bilərsən? O nə deyə bilər? Bu yalan-palana fikir verməyin, cənab... Sən isə rədd ol, get mətbəxə!.. Siz ki məni axmaq hesab eləmirsiniz, siz ki bilirsiniz, qızımın başından böyük qələt eləməsinə tərəfdar ola bilmərəm. Doğru deyilmi, cənab katib?

Vurum. Əgər siz, birdən-birə mənə qarşı münasibətinizi dəyişsəydimiz, bu, çox qəribə olardı, cənab çalğıçı. Mən həmişə sizi sözübütvə adam hesab eləmişəm, ona görə, güman edirdim ki, mənim sizin qızınızla evlənmək məsələm, artıq qət olunmuş bir məsələdir. Mənim tutduğum vəzifə, haqq-hesabını bilən adamı tamamilə qane edə bilər. Prezident isə mənə qarşı çox inayətkardır. Əgər rütbəmi yüksəltmək üçün mənə tövsiyənamə lazım olsa, belə tövsiyənaməni mənə verəcəklər. Görürsünüz ki, mamzel Luizaya qarşı mənim niyatım olduqca ciddidir, ancaq, bəlkə, sizi yelbeyin bir zadəgan balası çəşbaş eləmişdir?..

Millerin arvadı. Bir az ehtiyatlı olun, möhtərəm cənab!..

Miller. Sənə dedim ki, yum ağızını!.. Arxayı olun, cənab, hər şey olduğu kimi qalır! Payızda sizə nə cavab vermişəmsə, yenə də onu təkrar edirəm. Mən öz qızımı heç bir şeyə məcbur etmirəm. Əgər siz onun ürəyinə yatırsınızsa, Allah xeyir versin, qoy sizinlə xoş-

bəxt olmağa çalışsin. Yox, əgər qızım desə ki, "istəmirəm", onda daha yaxşı... Yəni demək istəyirəm ki... hər şey Allah-taalanın əlin-dədir. Qız sizə getmək istəməsə, atası ilə bir şüşə şərab içərsiniz, məsələ də bununla qurtarib gedər... Sizinlə o yaşayacaq, mən yox... Qızımı istəmədiyi bir adama zorla ərə verməyə mənim nə haqqım var? Sonra ömrümün axırına kimi şeytan mənim yaxamdan əl çəkməz. Bir stəkan şərab içəndə də, bir tikə çörək yeyəndə də gərək həmişə özüm özümü töhmət edəm ki, ay alçaq, öz doğma balanı məhv elədin!

Millerin arvadı. Sözün qisası, mən buna əsla razı olma-yacağam! Mənim qızım daha artıq şərəfə layiqdir. Əgər ərim may-maqlıq göstərib, hər ötənə onu tovlamağa yol versə, mən birbaşa məhkəməyə gedəcəyəm.

Miller. Qol-qabırğanı sindiraram, murdar heyvərə!

Vurum (*Millerə*). Atanın məsləhəti qiza böyük təsir göstərə bilər, cənab Miller, siz isə güman edirəm ki, məni yaxşı tanıyırsınız?!

Miller. Lənət şeytana! Qız gərək sizi yaxşı tanıya! Mənim kimi qoca bir kaftarın sizdə gördüyü cəhətlər cavən bir qızı şirnikdirə bilməz. Mən sizin, orkestr üçün yarayıb-yaramadığınızı bir-bir bar-mağımla sayıb deyə bilərəm, lakin qadın qəlbini kapelmeyster ağlına siğan şey deyil. Mən köntöy, sadəürəkli bir almanam, cənab, ona görə, sözün düzü, açıq sizə deyərəm ki, qızımı verəcəyim məsləhət üçün siz, əlbəttə, mənə təşəkkür etməyəcəksiniz. Mən hələ qızımı heç kəsə ərə getməməsini məsləhət görməmişəm, ancaq sizə getməyi, cənab katib, mən ona məsləhət görməyəcəyəm. Qoyun sözümüz deyim. Şəxsən mənim üçün qızın atasından kömək istəyən bir adaxlı qara bir qəpiyə belə dəyməz. Əgər onun bir dəyəri olsaydı, belə köhnə bir yol ilə öz vəziyyətini qiza göstərməkdən utanardı. Əgər cəsarəti çatmırsa, demək, o qorxaqdır. Luiza kimi qızlar isə onun xörəyi deyil... Bəli, oğlan gərək atanın xəbəri olmadan qızın könlünü ələ alsın!.. Oğlan gərək özünü qiza elə sevdirsən ki, qız atanın da, ananın da üzünə ağ olsun, ancaq onu əldən buraxmasın, yaxud atanının ayaqlarına döşənib, Allahın adını çəkərək yalvarsın ki, ya onu zülm ilə öldürsünlər, ya da sevdiyinə qovuşdursunlar. Beləsi, doğrudan da, qoçaqdır! Buna məhəbbət deyərlər! Qadın cinsi ilə rəftar eləməyi bacarmayan isə, qoy özünə qarğıdan at düzəldib çapsın.



Vur m (şlyapasını, ağacını götürürüb qapıya tərəf atılır). Təşəkkür edirəm, cənab Miller!

Miller (yavaş-yavaş onun dalınca gedir). Nə üçün təşəkkür edirsiniz? Nə üçün? Biz sizi heç yedirib-içirmədik də. Cənab katib?! (Geri qayıdır.) Heç bir şey eşitmır, arxasına baxmadan qaçıır. Bu rəzil ruhlu adam, mənim üçün hər cür ağıdan və zəhərdən daha pisdir. Elə murdar, elə iyrənc sir-sifəti var ki, elə bil, bu dünyaya bir kontrabandacıının fırıldağı nəticəsində gəlib. Xirdaca siçan gözləri oğru qılıqlı, saçları sarı-qırmızıdır, cənəsi də elə irəli çıxıb ki, elə bil, təbiətin öz yararsız işinə özünün acığı tutaraq, yaramazın elə bu yerindən yapışıb, onu mümkün qədər uzağa atmağa çalışmışdır... Yox, qızı belə bir dələduzun ağuşuna atmaqdansa, qoy elə o əgər təbir caizsə...

Millerin arvadı (qəzəblə tüpürür). Köpək!. Nə qədər hürürsən hür, fərqi yoxdur, heç bir şey çıxmayacaq.

Miller. Sən də bir yandan tutmusan bu məlum zadəgan balasının ətəyindən! Məni lap yandırıb-yaxmisan... Sən özünü ağıllı göstərmək üçün dəridən-qabıqdan çıxanda, əksinə, həmişəkindən daha axmaq olursan. Öz qızın haqqında, adlı-sanlı xanım haqqında, ortalığa atdiğın o söhbətin nə mənasıvardı? Özü də o firlidaqçının, o kələkbazın yanında! Ona balaca bir işaret kifayətdir ki, sabah hər tingə başında dedi-qodu başlasın. Bu qəbil ağalar onun bunun evinə dürtülürlər, mətbəxə, zirzəmiyə soxulurlar, elə ki biri sinin ağızından artıq bir söz çıxdı – dərhal bu barədə, hersoq da, onun məşuqəsi də, prezident də xəbər tuturlar, sən isə sonra altını çəkirsən!

ÜÇÜNCÜ GƏLİŞ

Əvvəlki şəxslər. Luiza. Miller əlində kitab.

Luiza (kitabi kənara qoyub Millerə yaxınlaşır, onun əlini sıxır). Sabahınız xeyir, atacan!

Miller (mehribanlıqla). Ağıllı qızım, Luiza! Sənin belə səy ilə Allaha dua etdiyinə mən sevinirəm. Həmişə belə ol, onda Allah səni darda qoymaz.

Luiza. Ah, ata, mən günahkar bir qızam! Ana, o gəlməmişdi ki?
Millerin arvadı. Kim, qızım?

L u i z a. Mən bu dünyada ondan başqa da adam olduğunu unutmuşam... Elə huşsuz olmuşam ki... Valter bizi gəlmışdım?

M i l l e r (*qəmli və ciddi*). Mən elə bilirdim ki, qızım bu adı orada, kilsədə yadından çıxarıb evə gəlmışdır.

L u i z a (*diqqətlə atasına baxaraq*). Mən sizi başa düşürəm, ata!.. Vicdanıma sancdırığınız xəncərin ağrısını hiss edirəm, lakin artıq gedir! Məndə əvvəlki dindarlıq ruhu qalmamışdır, ata!.. Göylər və Ferdinand mənim yaralı qəlbimi didib parça-parça eləyiblər... Mən qorxuram... Çox qorxuram. (*Bir az sükitdan sonra*) Yox, yox, ata! Biz bir tablo qarşısında heyran qalaraq, onu yaradan rəssamı yaddan çıxardırıqsa, bu, onun üçün ən gözəl tərifdir... Əgər mən yaradanın ən kamil yaratdığı bir əsərə valeh olub, onun özü haqqında düşünməyirəmsə, məgər bu, Allahın özünə də xoş gəlməzmi, ata?

M i l l e r (*qəzəbli halda kresloya yixılır*). Ölmədik, bu günü də görдük! Küfrə dolu o kitabları oxuyanda, əlbəttə, belə olacaqdı.

L u i z a (*təlaş içində pəncərəyə yaxınlaşır*). Görəsən, o, indi haradırdı?.. Adlı-sanlı qızlar onu görülürələr. Səsini eşidirlər. Mən isə zavallı, unudulmuş bir qızam. (*Öz sözlərindən qorxub atasına doğru atılır*) Yox, yox, məni bağışlayın. Mən öz taleyimdən şikayət etmirəm. Mən heç bir şey istəmirəm, yalnız... yalnız onu düşünmək istəyirəm... Bu isə o qədər kiçik bir arzudur ki! Mənim bu yer üzündəki qısa həyatım... Əgər o, mənim dodaqlarından uçub zərif və həzin bir ruzigar kimi onun üzünü oxşasayıdı, mən nə qədər xoşbəxt olardım... Əgər gənciliyimin çiçəyi bir bənövşə olsaydı da, o, bu bənövşəni tapdayıb keçsəydi, onun ayaqları altında səsimi çıxarmadan ölərdim!.. Bundan artıq mənə heç bir şey lazım deyil, ata! O, mənim günəşim, məğrur, əzəmətli günəşimdir... Xırda bir milçək günəş şüalarında qızınmaq isteyirsə, bunun üçün günəş onu cəzalandırıa bilərmi?

M i l l e r (*mütəəssir halda kreslədə dirsəklənir, əlləri ilə üzünü örtür*). Qulaq as, Luiza... Mən qısa ömrümün bütün bu qalan günlərindən keçərdim. Bilsəydim ki, sən bir daha heç vaxt mayorla görüşməyəcəksən.

L u i z a (*qorxaraq*). Necə? Nə dediniz?.. Yox, siz, yəqin, belə demək istəmirdiniz, atacañ! Siz bilmirsiniz ki, Ferdinand mənimdir, mənim üçün yaranmışdır, bütün sevənlərə atalıq eləyən tərəfindən mənə sevinc bəxş etmək üçün göndərilmişdir! (*Fikirli*) Mən onu ilk dəfə gördüğüm zaman... (*hayəcanla*) alışib-yandım. Qan damarlarimdə



qaynadı, ürəyimin döyüntüləri mənə xəbər verdi, sinəmdən qopan ahım mənə piçildədi: "Bu odur!" O zaman ürəyim daim arzuladığım o varlığı tanıyıb təsdiq etdi ki, bəli, odur! Elə bil, bütün kainat mənimlə bərabər sevinərək, bu sözləri bir ağızdan təkrar elədi! O zaman... Ah, o zaman könlümün ilk səhəri açıldı! Yaz çöllərində açılan çiçəklər kimi ürəyimdə yeni-yeni gənc duyğular çiçəkləndi. Mən ətrafımdakı dünyani görmürdüm, lakin yenə də dünyani heç vaxt o dəqiqələrdə olduğu qədər gözəl olduğu yadına gəlmir. Mən artıq Allahı düşünmürdüm, amma buna baxmayaraq, heç bir zaman onu bu qədər ürəkdən sevməmişdim.

Miller (yüyürüb qızını bağına basır). Luiza, əziz, sevimli balam! Qoca, əldən düşmüş atanın nəyi varsa, hamısı, hamısı sənə qurbanı... Budur, istəyirsən həyatımı da al!.. Ancaq bir Allah şahiddir ki, mayoru... Mən sənə verməyə qadir deyiləm. (*Gedir.*)

L u i z a. Bu dünyada o mənə lazım da deyil, ata! Şeh daması kimi kiçik bir zaman hissəsi olan bu dünyadakı ömrü yalnız Ferdinandın xəyalı ilə çırpinmaq üçün mənə kifayət edər... Mən bu dünyada ona qəsd eləmirəm. Lakin sonra ana, sonra yer üzündəki fərq hüdudları dağılarda, silklərin mənfur yükü üzərimizdən götürüldə, insanlar yalnız insan olduqda... Mən bu dünyadan öz məsumluğumdan başqa heç bir şey aparmayacağam. Axi atam özü dəfələrlə demişdir ki, insanlar xalıq qarşısına çıxdıqları vaxt cavahirat və ehtisamlı rütbələr qiymətdən düşəcək, insan qəlbinin qiyməti isə yüksələcəkdir. O zaman mən zəngin olacağam. Ana! Orada göz yaşları qəhrəmanlıq sayılacaq, xeyirxah niyyətlər nəsil və nəcabəti əvəz edəcək! O zaman mənim şənim-şövkətim olacaq ana! Onda o, öz sevgilisindən nəyi ilə üstün olacaq?

Millerin arvadı (yerindən sıçrayır). Luiza!.. Mayor gəlir, odur, hasarın üstündən atılıb keçdi. Mən harada gizlənim?

L u i z a (titrəyir). Getməyin, ana!

Millerin arvadı. Aman allah! Mən nə kökdəyəm! Ayibdir, mən bu halda zati-alilərinin hüzuruna çıxa bilmərəm. (*Gedir.*)

DÖRDÜNCÜ GƏLİŞ

Ferdinand fon Valter, Luiza.

Ferdinand qızı tərof yüyür; Luizanın rəngi qaçıır, taqətsiz
halda kresloya yixılır. Ferdinand onun qabağında dayanır.

Bir müddət dinməz-söyləməz bir-birinə baxırlar.

Pauza.

Ferdinand. Rəngin necə də qaçmışdır, Luiza!

Luiza (*onun boyununa atılır*). Eybi yoxdur! Narahat olma! Sən mənim
yanımdasən. Hamısı keçib getdi.

Ferdinand (*Luizanın əlini dodaqlarına aparır*). Luiza yenə də məni
sevirmi? Mənim ürəyim dünənki kimidir, bəs səninki? Mən uçub
sənin yanına gəldim ki, səni şad görüm və sənin yanından şad çıxıb
gedim, amma sən bikefsən.

Luiza. Yox, elə deyil, mənim əzizim!

Ferdinand. Doğrusunu söylə! Sən kədərlisən. Mən sənin
qəlbini bu sadə brilyant kimi açıq-aydın görürəm. (*Öz üzüyünü göstərir*.)
Bunun üstündə kiçik bir nöqtə əmələ gəlsə, mənim gözüm dən qaç-
maz... Eləcə də sənin gözlərindən keçən hər bir fikri, mən sezməyə
bilmərəm! Sənə nə olub? Danış, hamısını mənə söylə! Bu ayna üzə-
rinə heç bir şey kölgə salmayanda, bütün dünya mənim üçün
buludsuz görünür! Səni kədərləndirən nədir?

Luiza (*bir müddət sıkkut içində, fikirli halda ona baxır. Sonra qüssə ilə*). Ferdinand! Ferdinand! Əger bilsəydim ki, sənin təsvirlərində zavallı
bir qız, sadə bir meşşan qızı, nə qədər gözəl görünür!

Ferdinand. Nə dedin? (*Heyrət içində*) Mehribanım, qulaq as!
Haradan başına belə fikirlər gelir? Sən mənim Luizamsan! Kim sənə
təlqin eləmişdir ki, bu, kifayət deyil. Görürsənmi, vəfasız, sən mənə
qarşı nə qədər soyuqsan! Əger məhəbbət sənin bütün varlığına
hakim olsayıdı, sən bu fərqlər haqqında düşünə bilərdinmi? Mən
səni görəndə şüurum baxışlarında qərq olur. Səndən uzaqda olan-
da isə şüurum əriyib sənin həsrətinə çevrilib. Sən isə məhəbbət də
də mühakiməni hifz etmək istəyirsən? Utan! Qüssə içərisində keçir-
diyin hər dəqiqə öz sevgiliisindən qarət edilən dəqiqələrdir.

Luiza (*onun əlindən tutub, başını yırğalayır*). Sən məni xatircəm etmək
istəyirsən, Ferdinand, mənim diqqətimi mütləq yuvarlanacağım bir



uçurumdan yayındırmaq istəyirsən. Mən isə irəliyə baxıram. Şöhrətin səsi, sənin niyyətlərin, sənin atan, mən isə biçarə bir varlıq... (*Qorxu içində onun əlini buraxır.*) Ferdinand! Siyrilmiş qılınc oynayır! Bizi bir-birimizdən ayırmaq istəyirlər.

Ferdinand. Bizi ayırmaq istəyirlər?! (*Yerindən sıçrayır.*) Bu qara fikirlər haradan sənin başına gəlir? Bizi ayırmaq istəyirlər? Lakin kim iki qəlbin ittifaqını qıra biler, kim bir akkordun səslərini ayıra bilər? Mən zadəganam? Bir düşün, hansı daha qədimdir, mənim zadəganlıq fərmanım, yoxsa dünyanın harmoniyası? Hansı daha mühümdür: mənim gerbim, yoxsa Luizanın baxışlarında göylərin nəqş etdiyi hökm. O hökm ki, bu qadın bu kişi üçün yaranmışdır? Mən prezident oğluyam? Daha yaxşı! Ölkcəni talan edən atamın ucbatından başıma yağan lənətləri mənim məhəbbətimdən başqa nə yuyub apara bilər?

Luzia. Ah, sənin atan!.. Mən ondan necə qorxuram!

Ferdinand. Mən isə, heç nədən qorxmuram... heç nədən. Yalnız ondan qorxuram ki, birdən sən məndən soyuyub məni sevməzsən. Qoy bizim aramızda dağlar yüksəlsin, onlar mənim üçün yalnız pillə olacaqdır ki, uçub sevimli Luizama qovuşam... Düşmən taleyiň başımıza yağdırdığı bəlalar, mənim eşqimin odunu daha da alovlaşdıracaq, təhlükələr mənim Luizama daha böyük bir gözəllik bəxş edəcək... Çıxar ürəyindən bu qorxuları, sevgilim! Mən özüm, mən özüm səni, əjdaha yer altındaki xəzinəni qoruyan kimi, qoruyacağam... Mənə inan! Mən sənin xilaskar mələyin olacağam. Mən səni taleyiň zərbələrindən hifz edəcəyəm... sənin yolunda bütün əzabları qəbul edəcəyəm, sevinc piyaləsindən bir damla da olsun dağıtmayacağam – hamısını eşqin badəsindən sənə gətirəcəyəm. (*Mehribanlıqla Luizani qucaqlayır.*) Mənim Luizam bu qollara söykənərək həyat yollarından asanlıqla keçəcək. Sən yenidən göylərin ağuşuna qayıdanda, göylər heyrət içində təsdiq edəcəklər ki, sən yer üzüne gəldiyin zaman-dakindan daha gözəlsən və ruh yalnız məhəbbətlə kamala yetişə bilər.

Luzia (*bərk həyəcan içində onun qolları arasından çıxır*). Bəsdir! Rica edirəm, sus! Əgər bilsəydin! Burax məni... Sən hiss eləmirsən ki, bütün bu xəyal və arzuların, qisas ilahəsi kimi mənim ürəyimi necə didib parçalayır. (*Getmək istəyir.*)

Ferdinand (*onu saxlayır*). Luiza! Nə danışırsan? Bu nə deməkdir? Sənə nə olmuşdur?

L u i z a. Mən bütün şirin xeyallarımdan ümidiimi üzmüşdüm və çox xoşbəxt idim. Lakin indi bu gündən etibarən... Mən artıq rahatlığı nə olduğunu bilməyəcəyəm... Hiss edirəm ki, sinəmdə müdhiş ehtiraslar qaynayaçaqdır... Get... Qoy Allah səni əfv etsin! Sən mənim gənc və qayğısız ürəyimə elə bir od saldın ki, artıq heç bir şey, heç bir şey onu söndürə bilməyəcək. (*Qaçış gedir.*)

F e r d i n a n d səssizcə onun dalınca yönəlir.

BEŞİNCİ GƏLİŞ

Prezidentin evində zal.
Boynunda orden xaçı, döşündə ulduz olan prezident,
katib Vurm ilə daxil olur.

P r e z i d e n t. Dərindən bağlanmışdır! Mənim oğlum?.. Yox, Vurm, mən heç vaxt buna inanmaram.

V u r m. Lütf edin, zati-alıləri, icazə verin, isbat edim.

P r e z i d e n t. Mənim oğlum o miskin meşşan qızına nəvazış göstərə bilər, ona şirin sözlər deyə bilər... Hətta ona məhəbbətdən də dəm vura bilər, bunların hamısı mümkün şeylərdir, bütün bunları əfv etmək olar... ancaq deyirsiniz ki, o, çalğıçı qızıdır?

V u r m. Musiqi müəllimi Millerin qızıdır.

P r e z i d e n t. Göyçəkdirmi? Təbiidir. Məlum işdir ki, elədir.

V u r m (*həyəcanla*). Sarışın, məlahətli bir qızdır. Cəsarətlə demək olar ki, qənirsiz saray gözəllərindən geri qalmaz.

P r e z i d e n t (*gülür*). Ah, belə de, Vurm! Belə başa düşürəm ki, sizin də ona görünüz düşüb?.. Bilirsinizmi nə var, əzizim Vurm, oğlumun xanımlara belə aludə olması, mənə ümid verir ki, xanımlar da ona qarşı meyil edərlər. O, sarayda çox irəli gedə bilər. Deyirsiniz ki, qız gözəldir? Oğlumun yaxşı zövqə malik olması mənim üçün çox xoşdur. Demək, o səfəh qızın başını tovlayıb ki, guya, ciddi niyyətləri var? Daha yaxşı, – demək, zirəkdir, hazırlıqçıdır ki, qızı çuval-çuval yalan satır. İndi ki belədir, o, prezident ola bilər. Bundan başqa, xoşa da gəlir! Çox gözəl! Bu, açıq-aydın onu göstərir ki, bəxti gətirən adamdır. Demək, bu komediyanın axırında mən sağlam bir nəvə qazana bilərəm! Lap yaxşı! Mənim nəsil ağacında əmələ gələn



təzə pöhrənin sağlığına bir şüşə də artıq malaqa şərabı içərəm, oğlumun qızı yoldan çıxardığına görə lazım gələn cəriməni də verərəm.

Vur m. Mən bircə şeydən qorxuram, zati-aliləri, siz o bir şüşə şərabı dərdinizi dağıtmış üçün içməli olasınız!

P r e z i d e n t (*ciddi*). Vurm, sizə yaxşı məlumdur ki, mənim bir dəfə inandığım şeyi, sonra mənim başımdan çıxarmaq olmur və mənim qəzəbimin də hüdudu yoxdur... Mənim əhvali-ruhiyyəmə sizin müəyyən istiqamət vermək cəhdinizi məmnuniyyətlə zarafata çevirə bilərəm. Rəqibinizi öz yolunuzdan rədd eləmək üçün sizin çox tələsdiyiniz mənə aydır. Oğlumu qızın gözündən sala bilmirsiniz, ona görə oğlanın atasından milçəkqovan yelpik kimi istifadə etmək istəyirsiniz. Bu da mənim üçün aydır. Sizin hiyləgərlikdən misilsiz istedadınıza gəldikdə – bu, məni hətta valeh edir. Lakin, əzizim Vurm, eyni zamanda məni də ələ salmağı sizə məsləhət görmürəm, üstəlik, size məsləhət görürəm ki, mənimlə zarafat elə-məyin qorxulu bir şey olduğunu yaddan çıxarmayasınız.

Vur m. Üzr istəyirəm, zati-aliləri, əger sizin şübhələndiyiniz kimi, doğrudan da, burada qısqanlıq məsələsi olsayıdı, siz onu mənim üzümün ifadəsindən yox, sözlərimdən sezə bilərdiniz.

P r e z i d e n t. Məncə, bu qısqanlıq məsələsi, heç olmasa, daha yaxşıdır. Səfəh! Bir qızılın sizin əlinizə birbaş zərbxanadan, yaxud bankirdən gəlib çıxmışının nə fərqi var? Yerli zadəganlıqdan nümunə götürün! Bilə-biləmi, yaxud qəsdənmi, hər halda, bizdə çox nadir halda, elə bir nikah ittifaqı bağlama bilər ki, əvvəlcədən, heç olmasa, yarım düjün qonaq, ya xidmətçi, nişanlı oğlan üçün hazırlanan behiştə qarış-qarış bələd olmasına.

Vur m (*təzim edərək*). Elə isə, zati-aliləri, meşşan olaraq qalmaq mənim üçün daha xoşdur.

P r e z i d e n t. Üstəlik, siz ən yaxın bir vaxtda, rəqibinizdən hayif çıxb sevinə bilərsiniz. Elə indicə kabinet qərar qəbul etmişdir ki, təzə hersoginyanın gəlməsi münasibətilə ledi Milford hamının diqqətini yayındırmaq məqsədilə istefa verməli və heç bir şübhəyə yol verməmək üçün ərə getməlidir. Siz bilirsiniz ki, Vurm, mənim tutduğum mövqə nə dərəcəyə qədər ledinin təsirindən, nüfuzundan asılıdır və mənim uğurlarımın ən güclü amili hersoqun şiltaqlılarını icra etmək bacarığıma bağlıdır. Hersoq, ledi Milford üçün ər axtarır. Ona başqa bir adam rast gələ bilər və bu başqa adam sazişə girərək gözəl bir

xanım ilə bərabər, hersoqun etimadını qazanar, onun üçün lazımlı adam olar. İndi hersoqun yenə də mənim ailəmin torunda ilişib qalması üçün, Ferdinand gərək ledi Milfordu alsın... Sizə aydın oldumu?

V u r m . Apaydındır. Hər halda, zati-aliniz bununla sübut edir ki, siz ürəyinzdə bir prezident kimi atadan daha güclüsünüz! Əgər siz bir ata kimi oğlunuza qarşı mehriban olduğunuz qədər, mayor da sizə qarşı itaətli bir oğul olarsa, onda sizin niyyətləriniz müqavimətə rast gələ bilər.

P r e z i d e n t . Xoşbəxtlikdən, mən hələ – belə olmalıdır! – deyə hökm verməyi mümkün hesab elədiyim bir planın həyata keçməsinə heç vaxt şübhə etməmişəm. Görürsünüzüm, Vurm, biz indi məsələnin başlanğıc nöqtəsinə gəlib çıxdıq. Mən elə nahara qədər oğluma nişanlanmalı olacağını elan edəcəyəm. Onun üzünün ifadəsi ya sizin şübhələrinizi təsdiq edəcək, ya da onları qəti surətdə rədd edəcək.

V u r m . Rica edirəm, məni bağışlayın, zati-aliləri. Oğlunuzun əhvalı, şübhəsiz ki, pərişan olacaq, lakin bu hələ o demək deyil ki, siz onun nişanlılığını əlindən alığınız üçün pərişan olur, yox, nişanlısı əvəzində sizin ona tapdığınız namizəd üçün də bikef ola bilər. Ona görə, siz onu ağır bir imtahana çəksəniz, yaxşı olmazmı? Bütün ölkənin ən eyibsiz gözəlini ona təklif edin, əgər razi olsa, onda katibiniz Vurm'u üçillik katorqa cəzasına məhkum edin.

P r e z i d e n t (dodağımı çeynəyərək). Lənət sənə kor şeytan!

V u r m . Bəli, bəli, sizi inandırıram ki, belədir... Qızın anası lap səfehlərin səfehidir, sadədilliyyindən mənə hər şeyi açıb söyləmişdir.

P r e z i d e n t (sakit olmaq üçün otaqda gəzişir). Yaxşı! Elə indicə onu imtahana çəkərik.

V u r m . Lakin zati-aliləri, xahiş edirəm unutmayasınız ki, mayor cənabi-alinizin oğludur...

P r e z i d e n t . Ona toxunan olmaz, Vurm!

V u r m . Sizin yaxanızı istəmədiyiniz bir gəlindən qurtarmaq üçün göstərdiyim xidmətlər...

P r e z i d e n t . Tələb edir ki, mən də öz tərəfimdən sizin evlənməyinizə kömək edim?.. Məmnuniyyətlə, Vurm!

V u r m (razi halda təzim edir). Mən həmişə zati-alinizin quluyam! (Getmək istəyir.)

P r e z i d e n t . Vurm, indicə sizə etimad edib dediyimi (təhdid ilə), əgər ağızınızdan qaçırsanız!..



Vur m (*gülür*). Onda zati-aliləri isbat edər ki, mən saxta imzalar düzəldirəm. (*Gedir.*)

P r e z i d e n t. İndi sən mənim əlimdəsən! Mən səni öz dələduzluğunun torunda tutub saxlamışam.

K a m e r d i n e r (*daxıl olur*). Hofmarşal fon Kalb!

P r e z i d e n t. Yaxşı, vaxtında gəlib! Çok şadam!

Kamerdiner gedir.

ALTINCI GƏLİŞ

H o f m a r ş a l f o n K a l b zəngin, lakin zövqsüz saray libasında, kamerger açarı, iki saat və qılıncla daxil olur, *chapeau bas*¹ şlyapasını əlində tutmuşdur, saçı *a la herisson*² sağa qırılmışdır, zingiltili səsler çıxararaq prezidentə doğru yürüür, ətrafına müşk qoxusu yayır. P r e z i d e n t.

H o f m a r ş a l (*onu qucaqlayaraq*). Sabahınız xeyir, mənim əzizim! Necə istirahət eləmisiniz? Necə yatmışınız? Bağışlayın, hüzurunuza gəlmək şərəfinə belə gec nail olmuşam... Təxirəsalınmaz işlər çoxdur... Xörək siyahısının tərtibi... vizit vərəqələri... bugünkü kirşə gəzintisi üçün adamları müəyyən eləmək... Oh, bir yandan da *lever*³ zamanı orada hazır olub, hersoqa hava haqqında məlumat vermək lazımdı.

P r e z i d e n t. Elədir, marşal, əlbəttə, siz oradan ayrıla bilməzdiniz.

H o f m a r ş a l. Bütün bunlardan əlavə, üstəlik, dələduz dərzi də məni aldatdı.

P r e z i d e n t. Hamısına vaxt çatdırı bildiniz?

H o f m a r ş a l. Bu hələ harasıdır! Bu gün məni bədbəxtlik bədəxtlik dalınca basır. Bircə qulaq asın!

P r e z i d e n t (*fikirli*). Nə danışırsınız, doğrudan?

H o f m a r ş a l. Siz bircə qulaq asın! Yenicə karetadan çıxmışdıq ki, atlar nədənsə ürkdürlər, şillaq atmağa başladılar, sonra şahə qalxıb, demək ayıb olmasın, başdan-ayağa qədər, şalvarımı palçığa

¹ Kənarı aşağı əyilən şlyapa (*fran.*)

² Kirpisayağı (*fran.*)

³ Lever – məşhur adamların geyiməsi.

buladılar. Nə edə idim? Siz allah, baron, mənim vəziyyətimi başa düşün! Küçədə dayanmışam... artıq gecdir. Geri qayıtsam, bütün günüm hədər olacaq, bu kökdə də əlahəzərin hüzuruna çıxsam, Allah göstərməsin!.. Gör ağlıma nə geldi... özümü elə göstərdim ki, guya, ürəyim xarab olub. Dərhal məni qucaqlarına alıb karetaya qoydular. Birnəfəsə özümü evə saldım... paltarımı dəyişib... geri qayıtdım... Necə bilirsiniz?.. Yenə də qəbul otağında hazır olanların birincisi mən oldum... Siz buna nə deyirsiniz?

President. İnsan zirəkliyinin ən gözəl nümunəsidir... lakin bu barədə bəsdir, Kalb. Demək, siz hersoqla danışmısınız?

Hofmarsal (*təntənə ilə*). İyirmi dəqiqə otuz saniyə.

President. Belə söylə! Onda şübhəsizdir ki, siz mənə mühüm yeniliklər söyləyəcəksiniz?

Hofmarsal (*bir qədər sükütdan sonra üzündə ciddi ifadə ilə*). Əlahəzərt bu gün qaz peynini rəngində mahud kamzolunu geymişdi.

President. Gör hal!.. Yox, marşal, mən sizə daha maraqlı bir şey deyə bilərəm... siz, yəqin, hələ bilmirsiniz ki, ledi Milford, mayor Valterə ərə gedir?

Hofmarsal. Nə danışırsınız? Bu artıq qət olunmuşdur?

President. Qət olunub qurtarmışdır, marşal... Əgər siz elə bu saat ledinin yanına gedib, Ferdinandın onun görünüşünə hazırlaşdığını xəbər versəniz və oğlumun niyyəti haqqında bütün şəhərə səs salsanız, mən sizə çox minnətdar olaram.

Hofmarsal (*fərəh içində*). Oh, böyük bir məmnuniyyətlə, mənim əzizim! Bu, mənim üçün elə böyük bir fərəhdir ki!.. Uçuram, uçuram! (Prezidenti qucaqlayır.) Salamat qalın!.. Qırx beş dəqiqədən sonra bütün paytaxt bu məsələdən xəbər tutacaq. (Otaqdan yüyüրə-yüyürlə gedir.)

President (*onun dalınca baxıb güllür*). Hələ bir deyirlər ki, belə varlıqlar heç nəyə yaramırlar!.. İndi Ferdinand daha razılıq verməli olacaq, yoxsa belə çıxır ki, bütün şəhər yalan deyirdi. (Zəngi çalır.)

Vurm daxil olur.

Oğlumu yanına çağırın!

Vurm gedir. President fikirli halda zalda gəzişir.



YEDDÝNCÝ GÐLÝŞ

Ferdinand və prezident.

Vurm qapı aðzinda görünür və tez çıxıb gedir.

Ferdinand. Siz əmr etmisiniz ki, ata...

Prezident. Təessüf ki, öz oğlumu görüb fərəhlənmək üçün indi mən hər dəfə əmr verməli oluram... Bizi tək buraxın, Vurm!.. Ferdinand, xeyli zamandır mən sənə göz yetirirəm, amma səndə məni sevindirən o əvvəlki açıqürəkliliyi və gənclik coşqunluğunu görmürəm. Sənin üzündə qeyri-adi bir kədər ifadəsi donub qalmışdır... Sən məndən, cəmiyyətdən qaçırsan... Yaxşı deyil! Sənin yaşında bir adama onlarca qızğın kef məclislərini bağışlamaq olar, lakin bircə dəfə xiffət çəkməyi bağışlamaq olmaz. Qayğılı ifadə mənə daha çox yaraşır, əzizim. Sənin xoşbəxtliyinin qeydinə qalmağı mənə həvalə elə, sən isə mənim tədbirlərimin müvəffəqiyətinə yardım göstərməyə çalış... yaxın gəl, məni qucaqla, Ferdinand!

Ferdinand. Siz bu gün çox mərhəmətlisiniz, ata!

Prezident. Yalnız bu gün mü? Ah, quldur balası, gör üzgözünü necə turşudub bunu mənə deyir, (*təntənəli bir ifadə ilə*) Ferdinand! Əlahəzrətin etimadını qazanmaq üçün, mən bu təhlükəli yolu kimin xatırınə seçdim? Vicdanımla və göylərlə olan ittifaqı mən kimin xeyri üçün pozдум? Qulaq as, Ferdinand... Mən öz oğlumla danışıram. Öz sələfimi aradan yox eləyib, kimin üçün yer açdım? Mən biçağı adamlardan nə qədər çox gizlətməyə çalışıramsa, elədiyim o hərəkət bir o qədər dərindən ürəyimə sancıları... Cavab ver mənə, Ferdinand, mən bunları kimin üçün elədim?

Ferdinand (*dəhşət içində geri çəkilir*). Məgər mənim üçün eləmisən, ata? Məgər bu cinayətin qanlı şölesi mənim üzərimə düşməlidir? Ey qadir Allah! Bu cinayət üçün bir bəhanə olmaqdansa, bu dünyaya heç gəlməmək daha yaxşıdır!

Prezident. Necə? Nə dedin? Ah, bu romantik sayıqlamalar!.. Ferdinand, mən səninlə sakit danışmağa çalışacağam, ötkəm uşaqlı, yuxusuz keçən gecələrimə beləmi qiymət verirsən? Tükənməz qayğılarına beləmi qiymət verirsən? Əbədi olaraq vicdan əzablarının məni bir əqrəb kimi sanmasına beləmi qiymət verirsən? Məsuliyyətin ağır yükü mənim üzərimə düşür... Lənətlərə, Allahın cəzasına

– hamısına məruz qalan mənəm! Sənə səadəti ikinci bir əl təqdim edir. Cinayət irs üzərində qanlı ləkələr buraxmir.

F e r d i n a n d (*sağ əlini göyə qaldırır*). Mən, cani atanı xatırlada-çaq belə bir irsdən təntənəli surətdə imtina edirəm.

P r e z i d e n t. Qulaq as, cavan oğlan, məni özümdən çıxarma! Əgər mən də sənin kimi düşünsəydim, sən bütün ömrünü külliükdə sürünərdin.

F e r d i n a n d. Ah, ata, səltənət taxtı yanında sürünməkdənsə, bu, min dəfə yaxşı olardı!

P r e z i d e n t (*özünü saxlayaraq*). Hm!.. Sən öz səadətinin nədən ibarət olduğunu başa düşmürsən. Başqalarının bütün səylərinə baxmayaraq, dırmaşa bilmədikləri mövqeyə sən çox asanlıqla, oynaya-oynaya qalxmışan. On iki yaşında sən praporşık idin! İyirmi yaşında mayorsan! Mən bunu hersoqun vasitəsilə əldə etmişəm. İndi isə sən hərbi libasını çıxarıb nazirliyə daxil olacaqsan! Hersoq sənə gizli müşavir rütbəsi... səfirlikdə xidmət... qeyri-adi nemətlər vəd edir. Sənin qarşında parlaq bir gələcək açılır! Əvvəlcə, taxt-taca tərəf gedən hamar bir yol, sonra isə əgər hökmranlığı onun zahiri əlamətlərinə dəyişməyin mənası varsa, taxt-tac özü belə sənə qis-mət ola bilər. Məgər bütün bunlar sənə ilham vermirmi?

F e r d i n a n d. Yox, çünki mənim ehtişam və səadət haqqındaki anlayışlarım sizinkindən xeyli fərqlidir. Siz öz səadətinizə, demək olar ki, həmişə bir başqasını məhv edərək nail olursunuz. Həssəd, qorxu, nifrət elə tutqun aynalardır ki, hökmdarın əzəmətini ifşa edirlər... adlı-sanlı xoşbəxtlər göz yaşları, lənet və müsibətlərin müdhiş süfrəsi başında kef çəkib nəşələnlərlər. Onlar bu sərxoşluqdan ayılmağa macal tapmamış, ləngər vura-vura o biri dünyaya, əbədiyyətə, Allah dərgahına yola düşürlər, yox, mənim səadət idealım daha sadədir. O, mənim öz varlığımıdadır. Öz ürəyim – bütün arzularımın da məskəni oradır.

P r e z i d e n t. Sən çox gözəl danışırsan! Bundan yaxşı nitq olmaz! Valehədicidir! Otuzillik bir fasılədən sonra mən yenə birinci leksiyaya qulaq asıram! Lakin çox təəssüf, mənim əlli yaşılı başım artıq küləşmişdir! Amma belə nadir bir istedadın paslanmaması üçün, mən istəyirəm ki, sənin həyat yoldaşın olsun, onda bu təmtəraqlı cəfəngiyatla istədiyin qədər onun başını dəng edə bilərsən... Sən elə bu gün... qət eləməlisən... evlənmək barəsində qərara gəlməlisən!

F e r d i n a n d (*heyrot içində geri çəkilir*). Ata!



Prezident. Mənə təşəkkür eləmə!.. Mən sənin adından ledi Milforda vizit kartı göndəmişəm. Zəhmət çək, elə bu saat onun yanına get və evlənmək təklifini rəsmi surətdə ona elan elə!

Ferdinand. Necə, ata, həmin o Milfordamı?

Prezident. Güman edirəm ki, sən onu tanıyırsan...

Ferdinand (*özündən çıxaraq*). Şəhərimizdə onun rüsvayçılığından xəbəri olmayan bir nəfər varmı? Amma, deyəsən, ata, mən gülməli vəziyyətə düşdüm. Sizin zarafatınızı ciddi qəbul elədim! Məgər siz yüksək mövqeli əxlaqsız bir qadını özünə arvad olaraq qəbul edən alçaq bir oğlun atası olmaq istərsiniz?

Prezident. Burada nə var ki? Əgər o, əlli yaşında bir kişiyə əre getməyə razı olsayıdı, mən özüm ona elçi düşərdim. Belə bir şəraitdə, sən alçaq bir atanın oğlu olmağa razı olardınmı?

Ferdinand. Yox! And olsun Allaha!

Prezident. Belə bir cavab, əlbəttə, mərifətsizlikdir, lakin orijinal olduğu üçün, sənənə bağışlayıram.

Ferdinand. Rica edirəm, ata, bu söhbəti kəsin, yoxsa özümüz sizin oğlunuz adlandırıa bilməyəcəyəm.

Prezident. Sən dəli olmuşan, oğlan? Hansı ağıllı adam dövlət başçısı ilə bərabər, növbə ilə bir şeyi dadmaq üstünlüyünü ələ keçirməyə can atmaz?

Ferdinand. Siz mənim üçün müəmma olmağa başlayırsınız, ata. Siz bu cür dolaşq işdə adı bəndələrin qol qoymayacağı əlbir olmağı “üstünlük” adlandırırsınız.

Prezident bərkdən gülür.

Gülün, ata, gülün... Yaxşı, bu məsələyə toxunmayaq. Amma evlənərkən cehiz olaraq, heç olmasa, öz arvadının vücudunun yeganə sahibi olmaq ixtiyarını alan ən axırıncı bir peşəkarın üzünə mən necə baxa bilərəm? Adamların görünə mən nə cür baxa bilərəm? Hərsoqun üzünə necə baxa bilərəm? Öz namusunun ləkəsini mənim rüsvayçılığında yumaq istəyən hərsoq məşuqəsinin üzünə necə baxa bilərəm?

Prezident. Sən belə şeyləri haradan yiğib başına doldurmuşsan, əzizim?

Ferdinand. Sizi yerə, göyə and verirəm, ata! Bir tək oğlunu zu bu cür alçaltmaqla, siz onu bədbəxt edəcəksiniz, lakin əvəzində,

özünüz də xoşbəxt olmayacaqsınız. Əgər sizin yüksəlməniz üçün həyatımı qurban vermək lazım gəlsə, mən onu sizdən əsirgəmərəm. Mən öz həyatımla sizə borcluyam, ona görə heç fikirləşmədən bütün həyatımı sizin ehtişamınıza qurban verməyə hazırlam, lakin mənim namusum, ata!.. İndi ki, siz onu mənim əlimdən alırsınız, demək, mənə həyat vermək sizin tərəfinizdən yüngüllük və alçaqlıq imiş, mən öz atamı bir dəyyus kimi lənətləndirməyə məcburam.

P r e z i d e n t (*mehribanlıqla onun ciyninə vurur*). Aferin, mənim istəklə oglum! İndi mən görürəm ki, sən namuslu oğlansan, bizim bütün hersoqluqda ən yaxşı qadına layiqsən. O qadın da sənin olacaq. Elə bu gün sən qrafinya fon Ostgeym ilə nişanlanacaqsan.

F e r d i n a n d (*yenidən heyrət içində*). Nə bəd gün imiş bu gün, deyəsən, axırım çatıb. Mən elə bu gün məhv olacağam.

P r e z i d e n t (*diqqətlə ona baxır*). Ümid edirəm ki, mənim bu yeni intixabında sənin namusuna toxunan bir şey yoxdur?

F e r d i n a n d. Yox, ata! Frederika, fon Ostgeymdən başqa kimi desəniz, xoşbəxt edə bilər. (*Son dərəcə karixmiş halda öz-özüne*) Onun kin və qəzəbinin ürəyimdə dağında bilmədiyini, indi mərhəməti didib parça-parça edir.

P r e z i d e n t (*gözlərini ondan ayırmayaraq*). Ferdinand, mən səndən təşəkkür gözləyirəm...

F e r d i n a n d (*ona tərəf atılıb, hərarətlə atasının əlini öpür*). Ata, sizin yaxşılığınız məni dərindən mütəəssir edir... Ata, bu xeyirxah niyyətləriniz üçün ürəkdən sizə minnətdaram... Seçdiyiniz qız tamamilə eyibsizdir... Lakin... Cox təəssüf edirəm ki... mən onu edə bilmərəm... ixtiyarım yoxdur... mən qrafinyani sevə bilmərəm!

P r e z i d e n t. Aha! Yaxşıca dimdiyindən tora düşdün! Axır ki, tələyə düşdün, hiyləgər yalançı! Demək, ledi Milford ilə evlənmək istəməməyinin səbəbi namus məsəlesi deyil?.. Demək, məsələ şəxsiyyətdə deyil, sən, ümumiyyətlə, evlənməyin əleyhinəsən?

Ferdinand donmuş kimi yerində dayanır,
sonra diksinib qaçmaq istəyir.

Hara? Dayan! Oğulluq hörmətini belə saxlayırsan?!

M a y o r qayıdır.

Lədiyə sənin haqqında məlumat verilmişdir. Mən hersoqa söz



vermişəm. Şəhərdə və sarayda hamı bu işdən xəbərdardır. Əgər mən, hersoqun, ledi Milfordun... sarayı... bütün şəhərin qarşısında, sənə görə yalançı çıxsam... qulaq as, cavan oğlan... Əgər mən bəzi macəralarından xəbər tutsam... aha! Dayan görüm!.. Niyə belə ağappaq ağardin?

F e r d i n a n d (*qar kimi ağarmış halda titrəyərək*). Necə? Doğrudan? Boş şeydir, ata!?

P r e z i d e n t (*müdhiş nəzərlərini ona zilləyərək*). Əgər burada bir şey varsa... Əgər mən işin izinə düşüb, sənin iradının səbəbini bilsəm... Onda özünü gözlə, cavan oğlan! Təkcə bu şübhələr məni dəli eləyir. Elə bu dəqiqə get! Bu saat vaxtparad¹ başlanır. Parol verilən kimi, sən ledinin yanına gedərsən... Bütün hersoqluq mənim qabağımda zağ-zağ əsir. Görək özbaşınalıq eləyən bir oğul mənə üstün gələ biləcəkmi? (*Qapıya tərəf yönəlir və yenə geri qayıdır*.) Axırıncı dəfə deyirəm: ya ora getməlisən, ya da mənim qəzəbimdən özünü gözləməlisən! (*Gedir*).

F e r d i n a n d (*ağır düşüncədən ayrılaraq*). Getdi?.. Bu, mənim atamın səsi idimi?.. Yaxşı, mən ledinin yanına gedim... Ora gedərəm... Ona elə şeylər söyləyərəm ki, qabağına elə bir ayna qoyaram ki... İyrənc varlıq! Əgər sən bundan sonra da məni özünə ər tələb edirsənsə... onda lap bütün İngiltərənin təşəxxüsü səni qanadı altına alsa belə, mən yenə də bir alman gənci kimi səni bütün qoşun və xalq qarşısında rədd edəcəyəm! (*Tez gedir*.)

¹ *Vaxtparad* – rəsmi növbədəyişmə mərasimi

İkinci pərdə

BİRİNCİ GƏLİŞ

Ledi Milfordun sarayında salon. Sağ tərəfdə taxt, sol tərəfdə royal.

Lediinin hələ saçları qıvrılmamışdır. O, sərbəst və gözəl səhər paltarında, royalın qarşısında oturub, improvisə edir. Xidmətçi qız Sofi pəncərədən çəkilir.

Sofi. Zabitlər dağılışırlar. Vaxtparad qurtarmışdır, Valter isə hələ də görünmüür.

Ledi (*bərk həyəcan içərisində ayağa qalxıb zaldə gəzinir*). Bilmirəm, bu gün mənə nə olmuşdur, Sofi... Mən heç vaxt bu cür olmamışdım... Demək, sən onu görmədin?.. Əlbəttə... onun tələsməsi üçün bir səbəb yoxdur... Ürəyimdə elə bir ağırlıq var ki, elə bil, nə isə bir cinayət işləmişəm... Sofi, get, de ki, mənim üçün tövlədəki ən qızığın atı yəhərləsinlər. Könlüm genişlik istəyir, insanları və mavi göy üzü-nü görmək istəyirəm; at çapsam, ürəyim açılar.

Sofi. Əgər ürəyiniz dərinləşirsa, miledi, qonaq çağırın. Hərsoqu nahara dəvət edin, yaxud əmr edin, kart masalarını taxtinizin qabağına qoysunlar. Hərsoq və bütün saray mənim qulluğumda olsayıdı, mən heç qəm-qüssə çəkməzdəm!

Ledi (*taxtin üstə yixılır*). Ah, yox, istəmirəm! Əgər sən məni, bu gəlib-gedənlərdən xilas eləsən, mən hər saat üçün sənə bir brilyant bağışlamağa hazırlam. Axi bütün o adamlar mənim nəyimə lazımdır? Dekorasiya üçün mü? Hər dəfə əgər qəflətən mənim ağızımdan mehriban və səmimi bir söz çıxarsa, bu zavallı, miskin insancıǵazlar gözlərini bərəldib, ağızlarını elə ayıırlar ki, elə bil, qarşılardakı bir kabusdur, mənim üçün bu oyuncaq kuklları idarə eləmək, hörmə millərini işlətməkdən daha asandır... Bütün mənəviyyatlarının hərə-kət dairəsi saat əqrəbinin hərəkəti kimi, yeknəsəq olan bu adamlar mənim nəyimə gərəkdir? Əgər mən əvvəlcədən onların nə cavab verə-cəklərini bilirämsə, onlardan bir şey xəbər almağın nə mənası var?



Əgər onların cəsarəti çatmırsa ki, özlərinə məxsus əqidələri olsun, onda öz təəssüratımı onlara söyləməyin və onların təəssüratına asına olmağın, mənim üçün nə marağı ola bilər... Yox, qoy rədd olsunlar! Hətta öz cilovunu belə gəmirməyən bir ata minmək adamı irəndirir. (*Pəncərəyə yaxınlaşır.*)

S o f i. Hər halda, siz hersoqu, onların cərgəsinə qoymazsınız, ledi? Hersoq öz ölkəsində ən gözəl kişi, ən atəşin sevgili və ən hazırlı cavab bir adamdır.

L e d i (*pəncərədən çəkilir*). Bəli, ancaq öz ölkəsində... Yalnız onun hersoq rütbəsi mənim intixabımı zəif bir haqq qazandıra bilər, Sofi. Sən deyirsən ki, mənə həsəd aparırlar. Mən bədbəxtə! Mənə həsəd aparmaq yox, rəhm etmək lazımdır. Hökmədar səxavəti ilə yemlənən adamlar içərisində ən acı taleyi olan onun məşuqəsidir, çünkü böyük və zəngin bir adamın bütün miskinliklərini yalnız o görə bilər. Doğrudur, o, öz hakimiyətinin tilsimi ilə ürəyimin hər istəyini əfsanəvi bir qəsr kimi yerin dibindən çəkib çıxara bilər. O, mənim qarşında hər iki hind ölkəsinin nemətlərini açıb sərir – səhrada cənnət yaradır, ölkəsinin bulaqlarını fəvvərələrlə göylərə qaldırır, təbəələrinin qan-tərini fişənglərlə ətrafa səpələyir. Lakin o, öz qəlbinə başqa güclü və atəşin bir qəlb ilə həmahəng olaraq coşqun bir qüdrətlə çırpinmaq əmrini verə bilərmi? Onun kiflənmiş ruhu yüksək bir duyğuya doğru can ata bilərmi? Hissi nəşələr mənim üçün kifayət qədər var, amma buna baxmayaraq, ürəyimacdır. Nəyimə lazımdır, bu qədər məstedici ehtiraslar ki, onlar yalnız mənim qanımdakı hərarəti söndürürlər?

S o f i (*heyrətlə ona baxır*). Mən ki sizə çoxdan xidmət edirəm, miledi?

L e d i. Yalnız indi məni tanıldın? Doğru deyirsən, sevimli Sofi... Mən öz namusumu hersoqa satdım, lakin ürəyim azad qaldı, kim bilir, əzizim, bəlkə, indi o özünə daha layiqli bir həmdəm tapacaq – axı sarayı üfunətlı havası yalnız aynaya dəyən bir nəfəs kimi ona təmas etmişdir. İnan ki, əzizim, mən bu alçaq hersoqdan çoxdan əl çəkmişdim, lakin izzəti-nəfsim öz yerimi başqa bir saray xanımına verməyə mane olurdu.

S o f i. Ürəyiniz də izzəti-nəfsinizə belə asanlıqla tabe oldu?

L e d i (*həyəcanlı*). Elə bilirsən, ürəyim öz intiqamını almamışdır?.. İndi də intiqam almır?.. Sofi! (*Əlini onun ciyinə qoyub təntənəli bir ifadə ilə*)

Biz qadınların bir yolu var. Ya hökmranlıq, ya da tabe olmaq. Əgər biz sevdiyimiz adamın qulu olmaq kimi ən yüksək bir səadətdən məhrumuqla, onda ən böyük hökmranlığının bizə verdiyi ləzzət belə yalnız zavallı bir təsəllidir.

S o f i. Mən sizdən belə şeylər eşidəcəyimi heç güman etməzdim!

L e d i. Axi nə üçün, Sofi? Bizim hökmranlıq cilovundan uşaq kimi yapışmağımızdan aydın görünür ki, qismətimiz ancaq yedəkdə sürünməkdir. Məgər sən hiss etmirsin ki, mənim bütün şiltaq və qəribə hərəkətlərim, bütün vəhşi əyləncələrim, nəticə etibarilə yalnız ürəyimdəki daha vəhşi ehtirasları söndürür?

S o f i (*heyrət içində geri çəkilir*). Ledi!

L e d i (*daha böyük həyəcanla*). Söndür ürəyimdəki odu! Bu saat fikri başından çıxmayan o adamı... Pərəstiş elədiyim adamı mənim yanıma gətir!.. Mən ya ona sahib olmaliyam, ya da ölməliyəm! (*Şəfqətlə*) Qoy mən onun dilindən eşidim ki, gözlerimdə parıldayan məhəbbət yaşları saçlarına hörülümiş brilyantlardan daha gözəldir... (*Ehtirasla*) Onda mən hersoqun ürəyini də, bütün hersoqluğunu da öz ayaqlarım altına ataram! Hər şeyi atıb, o adamlı dünyanın o başına qaçaram...

S o f i (*qorxu içində ona baxır*). Aman allah! Bu nə işdir! Sizə nə olub, miledi?

L e d i (*karixmiş halda*). Rəngin niyə qaçı? Məgər mən artıq bir söz dedimmi?.. Qoy mənim sənə olan etimadım sənin dilini bağlaşın... Bu saat sən daha artıq şeylər biləcəksən... Hər şeyi biləcəksən...

S o f i (*qorxaqcasına ətrafına boylanır*). Mən qorxuram, miledi... qorxuram... çox şeylər bilmək mənə yaramaz!

L e d i. Mayorla evlənmək... Sən də, bütün yüksək cəmiyyət də elə xəyal eləyirsin ki, bu bir saray intriqasıdır... Sofi!.. Qızarma... Mənim əvəzimə utanma... Bu, mənim məhəbbətimin əməlidir!

S o f i. Mən elə belə də düşünürdüm! Allaha and olsun!

L e d i. Onları inandırmaq çətin deyildi, Sofi: iradəsiz hersoq, saray tülküsi Valter, axmaq hofmarşal... Onların hər biri and içmə-yə hazırlırdı ki, bu nikah məni hersoq üçün saxlamaq və onunla əla-qəmizi möhkəmlətmək üçün ən yaxşı bir vasitədir. Ah, yox! Əksinə, bu, əbədi olaraq, o əlaqəni qırmaq, bu rüsvayçı zəncirləri əbədi olaraq parçalamaq üçün bir vasitədir. Aldanmış hiyləgerlər, zəif bir qadın sizi aldatmışdır. İndi siz özünüz sevdiyim adamı mənim yanıma gətirirsiniz! Mən də elə bunu istəyirdim... O, mənim olan kimi...



O, mənim olan kimi... O zaman mən bütün, bütün bu mənhus ehtisama həmişəlik olaraq əlvida deyəcəyəm!..

İKİNCİ GƏLİŞ

Əvvəlki şəxslər,
hersoqun qoca kamerdineri
içində qiymətli daş-qas olan mücrünü götürir.

Kamerdiner. Əlahəzrət hersoq, zati-alinizə salam söylədi, miledi və toyunuz üçün bu brilyantları sizə göndərdi. O, bunları yenicə Venesiyanın almışdır.

Ledi (*mücrünü açıb, qorxu içində geri çəkilir*). Qulaq as, hersoq bu daşlara nə qədər vermişdir?

Kamerdiner (*kədərlə*). Bunların bahasına o, bir qəpik də verməmişdir!

Ledi. Necə? Sən dəli olmusan? Bir qəpik də verməmişdir?.. Nə olub (*bir addım geri çəkilir*), niyə elə baxırsan, elə bil, baxışlarınıla mənim ürəyimi dəlmək istəyirsən?.. Bu son dərəcə bahalı daş-qasların heç bir qiyməti yox imiş?

Kamerdiner. Dünən vətənimizin yeddi min oğlu Amerikaya göndərilmişdir, bunların bahasını onlar ödəyəcəklər.

Ledi (*kəskin hərəkətlə mücrünü itələyib, sürətli addımlarla kamerdinerə yaxınlaşır, qısa bir sükutdan sonra*). Qulaq as, sənə nə olub? Sən, deyəsən, ağlayırsan?

Kamerdiner (*göz yaşlarını silir; bütün vücudu titrədiyi halda tükləri ürpədən bir səslə*). Axi onlar özləri dünyadaki bütün brilyantlardan qiymətlidirlər... Mənim iki oğlum da onların içində idi.

Ledi (*diksinir, qocanın qolundan yapışır*). Axi onları zorla məcbur eləməyiblər ki?

Kamerdiner (*aci güllüşlə*). Yox, zor nədir? Hamısı könüllü gedir! Doğrudur, onları sıraya düzəndə, iki nəfər qoçaq cərgədən çıxıb polkovnikdən xəbər aldı ki, hersoq onların cütünü neçəyə satır. Lakin bizim mərhəmətli hökmər bütün alaylara əmr verdi ki, meydanda nizama durub qışqırıq-bağıraq salanları güllələsinlər. Biz yaylım atəşinin səsini eşitdik, daş döşəmə üzərinə çilənən qanlı beyinləri gördük, sonra bütün qoşun: “Ura! Amerikaya!” deyə bağırdı.

L e d i (*dəhşət içində taxtin üstə yixılır*). İlahi, ilahi! Mən isə bu barədə heç bir şey eşitməmişəm. Heç nə görməmişəm!..

K a m e r d i n e r. Bəli, zati-aliniz!.. Elə səfər siqnalı verilən zaman hökmdarla birlikdə ayı ovuna buyurmuşdunuz... Siz bu əzəmətlili tamaşanı görmək üçün mütləq qalmalı idiniz! Əhvalat belə oldu: biz barabanların gurultusunu eşidən kimi, başa düşdük ki, onları göndəirlər, yetimlər fəryad qopararaq, hələ diri atalarının dalınca qaçırdılar. Dərddən ağılıni itirmiş ana yüyürib südəmər körpəsini süngülərin ucuna atıldı, cavan oğlanı qılıncla öz nişanlılarından ayırrıdilar, biz ağsaçlı qocalar da orada dayanıb baxırdıq, axırda hamımız bir nəfər kimi, qoltuq ağaclarımızı balalarımızın dalınca, o yeni dün-yaya tulladıq. Qadir Allah bizim dualarımızı eşitməsin deyə, barabalar da arasıkəsilmədən guruldayırıdı.

L e d i (*dərin həyəcan içində ayağa qalxır*). Rədd olsun bu brilyantlar! Onlar mənim ürəyimə cəhənnəm alovlarının parıltısını saçır... (*Mehribanlıqla kamerdiner*) Qəm yemə, yazıq qoca! Onlar qayıdacaqlar. Onlar yenidən öz vətənlərini görəcəklər.

K a m e r d i n e r (*yaniqli və təsirli bir səsla*). Onu Allah bilir!.. Ya qismət! Lap şəhər qapılarının yanında onlar geri dönüb bağırırdılar: “Arvad-uşaqlarımız, Allah sizi hifz eləsin! Yaşasın atamız hökmdar! Qiymət günü görüşərik!”

L e d i (*otaqda tez-tez gəzışır*). Biabırçılıqdır! Vicdansızlıqdır!.. Məni isə inandırırlar ki, vətənin bütün göz yaşlarını qurutmuşam. Artıq gözlərim açıldı, dəhşətlə ətrafıma baxıb görürəm ki... Get!.. Öz hökmədarına söyle ki... yox, mən özüm şəxsən ona təşəkkür edəcəyəm!

K a m e r d i n e r getmək isteyir, l e d i öz pul kisəsini onun şlyapasına atır.

Həqiqəti açıb mənə söylədiyin üçün...

K a m e r d i n e r (*nifrətlə kisəni masanın üstünə atr*). Bunları da öz sərvətinizə əlavə edin! (*Gedir.*)

L e d i (*heyrətlə onun dalınca baxır*). Sofi, yürü, onun adını xəbər al!.. Onun oğlanlarını özünə qaytarmaq lazımdır.

S o f i qaçıır. L e d i fikirli-fikirli var-gel edir. Sükut.

(*Sonra geri qaydan Sofiyə müraciət edir.*) Deyilənlər doğrudurmu ki, sərhəddə bütün bir şəhər yanıb və dörd yüzə qədər ailə dilənçi halına düşmüşdür? (*Zəngi çalır.*)



S o f i. Bu haradan yadınıza düştü?.. Doğrudan da, belə olmuşdur, indi o bədbəxt falakətzadələrin çoxu borclu olduqları adamlara qıl olmuşlar, yaxud hersoqun gümüş mədənlərində tələf olurlar.

X i d m ə t ç i (*daxil olur*). Nə əmr edirsınız, miledi?

L e d i (*brilyantları ona verir*). Bu saat bunları banka aparın! Əmr edirəm. Dərhal bu qiymətli şeyləri pula çevirin. Hasil olan məbləği isə yanğından zərər çəkmiş dörd yüz ailənin arasında bölüşdürüн.

S o f i. Miledi! Siz nə eləyirsiniz? Siz böyük bir qəzəbə məruz qala bilərsiniz.

L e d i (*məğrur*). Bəs mən onun ölkəsinin lənətlərini öz saçlarımda daşımaliyam? (*Xidmətçi yə işarə edir, o gedir*.) Müdhiş zinəti hörüb toxuyan göz yaşlarının ağırlığı altına düşməmimi isteyirsin? Özün gəl, Sofi! Yaxşısı budur, qoy mənim saçlarımda saxta brilyantlar olsun, ürəyim isə vicdanla hərəkət elədiyim üçün rahat döyünsün.

S o f i. Bir görün, axı onlar necə brilyantlardır! Sizdə onlardan pisi vardi, onları verəydiniz!.. Yox, miledi, doğrusu ki, bu, sizin tərəfinizdən əfvedilməz bir hərəkətdir.

L e d i. Axmaq qızçıqaz! Əvəzində elə bir an gəlib çatar, mənim payıma o qədər brilyant və inci düşər ki, heç on nəfər kralın tacında belə o qədər daş-qas olmaz, həm də mənim incilərim daha gözəl olar...

X i d m ə t ç i (*geri qayıdır*). Mayor fon Valter.

S o f i (*lediyə tərəf atılır*). Ah, aman allah! Rənginiz qaçıdı...

L e d i. Birinci dəfədir ki, Sofi... mən kişi qarşısında qorxu hiss edirəm... Eduard, de ki, mən xəstəyəm... Dayan!.. Onun kefi necədir? Gülürmü? Nə deyir?.. Sofi, bu gün mənim görkəmim çox pisdir, elə deyilmi?

S o f i. Yox, ledi, əsla!..

X i d m ə t ç i. Əmr edirsınız qəbul edilməsin?

L e d i (*dili dolaşaraq*). Yox, qoy buyursunlar.

Xidmətçi gedir.

Sofi, mən ona nə deyim?.. Onu necə qarşılıyım? Bir söz deyə bilməyəcəyəm... O, mənim zəifliyimə güləcək... O... Ürəyimə nə pis şeylər gəlir... Gedirsən, Sofi? Qal! Yox, getsən yaxşıdır!.. Qal, qal, getmə!

Mayor qapıda görünür.

S o f i. Sakit olun, miledi! Budur, o gəlir!

ÜÇÜNCÜ GƏLİŞ

Əvvəlki şəxslər və Ferdinand fon Valter.

Ferdinand (*yüngülə təzim edir*). Mən sizə mane olmadım ki, lütfkar xanım?..

Ledi (*həyəcanını gizlədə bilməyərək*). Bax, bundan daha vacib bir işim yoxdur, cənab mayor!

Ferdinand. Mən atamın əmri ilə yanınızga gəlmişəm...

Ledi. Mən ona ürəkdən minnətdaram.

Ferdinand. ...sizinlə evlənəcəyimi sizə xəbər verim. Atamın hökmü belədir.

Ledi (*rəngi qaçıır və əsir*). Bəs öz qəlbiniz nə deyir?

Ferdinand. Nazirlər və aradüzəldən miyançılar qəlbləri ilə heç vaxt hesablaşmışdır.

Ledi (*həyəcandan dili dolaşaraq*). Bəs siz özünüz buna bir şey əlavə etmək istəmirsiniz?

Ferdinand (*gözləri ilə Sofiya işarə edir*). Çox şey əlavə edə bilərdim, miledi!

Ledi (*Sofiyə işarə edir, o çıxıb gedir*). Bəlkə, buyurub taxtın üstə əyləşəsiniz?

Ferdinand. Sözüm qısa olacaq, miledi.

Ledi. Elə isə?

Ferdinand. Mən namuslu bir adamam...

Ledi. Mən bunu qiymətləndirməyi bacarıram.

Ferdinand. Zadəganam...

Ledi. Özü də hersoqluqda birinci zadəgan.

Ferdinand. Həm də zabitəm.

Ledi (*yaltaq bir əda ilə*). Bu üstünlükler hamısı başqalarında da var. Nə üçün yalnız sizdə olan daha mühüm məziyyətlər haqqında susursunuz?

Ferdinand (*soyuq tonla*). Onlar burada mənə lazım deyil.

Ledi (*getdiyə artan bir narahatlıqla*). Bu müqəddiməni mən necə başa düşməliyəm?

Ferdinand (*yavaş-yavaş hər sözünü xüsusi bir aydınlıqla tələffüz edərək*). Əgər məni zorla özünüzə ər etmək istəsəniz, bunu bir namus üşyani hesab edin.



L e d i (*qəzəblə*). Bu nə deməkdir, cənab mayor?

F e r d i n a n d (*sakit*). Bu mənim qəlbimin, mənim gerbimin və bu qılincın səsidi...

L e d i. O qılinci sizə hersoq vermişdir.

F e r d i n a n d. Onu mənə hersoqun vasitəsi ilə dövlət vermişdir, qəlbimi isə Allah vermişdir. Gerbimin isə beş yüz ilə yaxın tarixi var...

L e d i. Hersoqun adı...

F e r d i n a n d (*hırsız*). Lakin hersoq bəşər qanunlarını pozub, rəftar və hərəkətləri sikkə kimi kəsməyə qadirdirmi? Namusdan yüksəkdə durmağa o, özü belə qadir deyil, o yalnız namusun ağızını qızılla yuma bilər. O, öz rüsvayçılığını, qəbahətini qiymətli xəz libaslarla örte bilər. Rica edirəm, miledi, bu barədə artıq danışmayaq. İndi söhbət nə rədd edilmiş niyyətlər, nə əcdad, nə bu qılinc, nə də yüksək cəmiyyətin rəyi haqqında gedir. Mən bütün bunları tapdalyib keçməyə hazırlam, lakin mənə sübut edin ki, mükafat qurban-dan daha ağır olmayacaq.

L e d i (*pərişan bir halda, ondan uzaqlaşır*). Mən buna layiq deyiləm, cənab mayor!

F e r d i n a n d (*onun əlindən yapışır*). Bağışlayın! Biz sizinlə şahidsiz danışırıq. Bu gün bizi görüşdürən – və bir daha heç vaxt görüşdürüə bilməyəcək – səbəblər mənə haqq verir ki, daha doğrusu, məni məcbur edir ki, sırrimi və hissərimi sizdən gizlətməyim. Mən sizi başa düşə bilmirəm, miledi, siz gözəlsiniz, ağıllısınız, istədiyiniz adam sizi sevə bilər, lakin siz, sizə yalnız qadın kimi baxan hersoqa könül vermisiniz. İndi də bir başqasının arvadı olmayı özünüz təklif edərkən, utanmırınsınız mı?

L e d i (*geniş açılmış gözləri ilə ona baxır*). Sözünüzü axıra qədər deyin.

F e r d i n a n d. Siz özünüyü britaniyalı adlandırırsınız. Bağışlayın, mən sizin britaniyalı olduğunuzu inana bilmirəm. Bütün yer üzündəki ən azad xalqın azad qızı, əcnəbilərin xeyirxahlığına belə mədhnamə oxuyan məğrur bir xalqın qızı heç bir vəch ilə əcnəbilərin qəbahətinə tərəfçilik edə bilməz... Yox, siz, yəqin, britaniyalı deyilsiniz... Yaxud da görünür, Britaniya qızlarının damarlarında axan qan nə qədər nəcib və cəsur dursa, əksinə, siz britaniyalı qızın ürəyi bir o qədər xirdadır.

L e d i. Qurtardınızmı?

F e r d i n a n d. Mənə etiraz edə bilərlər ki, bu, bir qadın şöhrət-

pərəstliyidir, ehtirasdır, temperamentdir, zövq və nəşə yanğısıdır... Biz bir çox hallarda xeyirxahlığın namusa üstün gəldiyini bilirik, elə təsadüflər olmuşdur ki, bu rüsvayçılıq meydanına atılmış adamlar, nəhayət, öz nəcib hərəkətləri ilə yenidən cəmiyyət qarşısında özlərini yüksəltmiş, alçaq peşələrini qarşılarda qoyduqları gözəl məqsədlərlə alicənablığa çevirmişlər. Lakin bizim ölkəmizdə əvvəllər heç vaxt görünməmiş bu dözülməz zülm indi bəs haradan əməle gəlmışdır?.. Sizin bir məqsədiniz var idi: hersoqluğa hakim olmaq. Mən sözümü qurtardım.

L e d i (*yumşaq, lakin mətanətlə*). Hələ heç kəs mənimlə belə danışmadı. Valter, yeganə adamsınız ki, belə danış姜dan sonra mən sizə cavab verirəm. Siz mənimlə evlənməkdən boyun qaçırsınız, bunun üçün mən sizə hörmət edirəm. Siz mənim ürəyimə qara yaxırsınız – bunu mən sizə bağışlayıram. Lakin mən sizin, doğrudan da, belə düşündüyüünüze inanmırıam. İstədiyi hər kəsi, yalnız bircə gecəsi ilə əbədiyyən məhv etməyə qadir olan bir qadını bu cür təhqiq etməyə cəsarət edən adam ya gərək bu qadının son dərəcədə alicənab olduğuna inansın, ya da dəli olsun. Siz ölkənin xaraba qalmasının bütün məsuliyyətini mənim üstümə yixdiniz – qoy qadir Allah bunu sizə əfv etsin! O, sizi də, məni də, hersoqu da bir gün üz-üzə gətirəcəkdir... Lakin siz mənə bir ingilis qızı kimi toxundunuz, bu cür ittihamlara görə isə mən öz vətənim qarşısında bəraət qazanmalıyam.

F e r d i n a n d (*qılincına söykənərək*). Diqqətlə sizə qulaq asıram.

L e d i. İndi siz məndən, sizə qədər kimsəyə inanıb söyləmədiyim və gələcəkdə də heç kəsə söyləməyəcəyim şeylər eşidəcəksiniz... Mən, Valter, sizin düşündüyüünüz kimi deyiləm – mən macəra axtaran qadın deyiləm. Mən sizin qarşınızda öz əsil-nəcabətimlə lov-ğalana bilərdim, mənim qanım kral qanındandır... Mən həyatını Mariya Şotlandiyalının yolunda qurban verən bədbəxt hersoq Tomas Norfolkun nəslindənəm. Baş kral kamerarisi olan atam Fransanın xeyrinə işləyib vətənə xəyanətdə ittiham edilmiş və parlamanın qərarı ilə başı kəsilmişdi. Bizim bütün əmlakımız xəzinəyə keçdi. Biz ölkə daxilindən qovulduq. Anam, atam edam edilən günü öldürdü. Mən, on dörd yaşında bir qız, dayəmi, bir mücrü qıymətli daş-qası və bir də bu nəsil xəçini özümlə bərabər götürüb, Almaniyaya qaçdım, bu xəçi anam ölməmişdən qabaq axırıncı dəfə mənə xeyir-dua verib, boynuma salmışdı.



Dərin fikrə getmiş Ferdinand artıq lediyə qabaqkı kimi acıqlı baxmır.

(*Getdikcə həyəcanı artırır.*) Xəstə, vətənindən didərgin düşən, köməksiz, pulsuz, qərib və yetim qalmış vəziyyətdə gəlib Hamburqa çıxdım. Mənə heç nə öyrətməmişdilər, yalnız fransızca danışmaq, bir az toxumaq, bir az da royal calmaq bilirdim. Amma əvəzində qızıl və gümüş qablarda xörək yeməyə, atlaz yorğanlar altında yatmağa, bir işarə ilə onlara xidmətçiləri əmrimi yerinə yetirməyə, adlı-sanlı pərəstişkarlarının təriflərinə qulaq asmağa adət etmişdim... Altı il yoxsulluq çəkdir... Axırıncı brilyant sancağım satıldı, dayəm öldü, elə o zaman taleyim sizin hersoqu Hamburqa gətirib çıxartdı. Bir dəfə mən Elbanın sahillərində dolaşıb suya baxır və düşünürdüm ki, görəsən, hansı dərindir, bu çay, yoxsa mənim iztirablarım?.. Hərsoq məni gördü, təqib eləməyə başladı, axtarıb mənzilimi tapdı, ayaqlarına döşəndi, məni sevdiyinə and içdi. (*Keçirdiyi böyük həyəcan ledini susmağa məcbur edir, yenidən danışmağa başlayanda gözləri yaşıla dolur, səsi titrəyir.*) Xoşbəxt uşaqlıq illərimin parlaq lövhələri yenidən heyranedici gözəlliyi ilə bir-bir qarşısında canlanmağa başladı... Sevincsiz gələcəyim mənə məzar kimi qaranlıq görünürdü... Qəlbim başqa bir qəlb axtarırdı... O zaman başım onun sinəsinə əyildi. (*Ferdinanddan uzaqlaşır.*) İndi məni mühakimə edin!

F e r d i n a n d (*dərin həyəcan içində onun dalınca yüyürib dayandırır*). Ledi! İlahi! Mən nələr eşidirəm? Mən nə elədim!.. İndi mən dəhşət içində işlədiyim cinayətə baxıram. Siz artıq məni bağışlaya bilməzsınız.

L e d i (*özünnü ələ alıb yenə ona yaxın gəlir*). Gerisinə qulaq asın. Hərsoq mənim gəncliyimdən və köməksizliyimdən istifadə etdi. Lakin norfolkların qanı damarlarimdə qaynadı: "Emilya, sən özün hərsoq nəslindən ola-ola, hərsoq məşuqəsi olmuşsan?" Hərsoq məni bura gətirən zaman hələ ürəyimdə vüqarım ilə taleyim bir-birilə vuruşdu, burada isə gözlərimin qarşısında müdhiş bir mənzərə açıldı... Bu dönyanın böyüklərinin şəhvəti hər zaman yeni qurbanlar istəyən acgöz bir goreşən kimidir. O, bu ölkədə çoxdan qudurğanlıq edirdi: nişanlıları bir-birindən ayırrırdı, nikahın müqəddəs bağlarını qırıp parçalayırdı, sakit ailə səadətini dağdırırdı, gənc və təcrübəsiz üzəklərə ölüm zəhəri axırdı... Can verən taliblər son nəfəslərində rəşələr içinde çırpinaraq, müəllimlərinin mənəhus adına lənətlər yağıdırıldılar... Mən quzu ilə pələng arasında dayanmışdım, şəhvət anlarında mən ona and verirdim və bu qurbanlar əfv olunurdu.

Ferdinand (*həyəcan içində zalda vurnuxaraq*). Kifayətdir, miledi, yetər!

L e d i. Bu ağır dövrdən sonra daha ağır bir dövr başlandı. Sarayda və kaşanədə italyan cəmiyyətinin tör-töküntüləri həşərat kimi qaynaşırıdı. Yüngül Paris qadınları əxlaqsız tacdarla min bir oyun çıxarıır, xalq isə onların felinə qurban gedirdi. Onları mənim gözümün qabağından qovdular, işvə-naz cəhətindən onlar mənim yanımnda heçə bərabər idilər. Müstəbid mənim ağuşumda tabdan düşdü, mən də hökmranlıq cilovunu çəkib onun əlindən aldım. İlk dəfə olaraq, Valter, sənin vətənin öz üzərində insan əli hiss etdi və etimadla mənim köksümə sığındı. (*Susub şəfqətlə ona baxır.*) Ah, nə üçün rəyini bu qədər qiyətləndirdiyim yeganə bir adam, məni özümü öyməyə və sadə xeyir-xahlığımı özündən bədgümanlıq atəşində yandırmağa vadar edir!.. Mən zindan qapılarını açırdım, Valter, ölüm qərarlarını pozurdum, ömürlük katorqa cəzalarının müddətini dönə-dönə azaltdırırdım. Mən sağalmaz yaralara ağrıazaldan məlhəm tökməyə çalışırdım, qüdrətli cinayətkarları ayağım altında əzirdim, zinakar bir qadının göz yaşları ilə günahsız adamların uduzulmuş işlərini çox dəfə qurtarmışam. Ah, bilsəydiniz, bu işlər mənə nə qədər böyük bir sevinc bəxş edirdi. Damarlarimdakı nəcib qanımın bütün töhmətlərinə ürəyim nə qədər böyük bir vüqarla cavab verirdi! İndi, budur, nəhayət, qarşımıda bütün bunlar üçün mənə mükafat verəcək yeganə bir adam dayanmışdır ki, acı taleyim, bəlkə də, onu iztirablarının təsəllisi olaraq mənə göndərmişdir və mən dözülməz qüssələr içində xəyalən onu bağrıma basırdım...

F e r d i n a n d (*dərindən sarsılmış halda onun sözünü kəsir*). Bəsdir! Yetər! Siz şərtimizi pozdunuz, miledi. Siz mənim qarşımıda özünüzü haqlı çıxarmalı idiniz, bunun əvəzində isə məni cinayətkar edirsiniz. Rəhm edin!.. Yalvarıram, mənə rəhminiz gəlsin, yoxsa xəcalət və acı peşmançılıq hissindən ürəyim partlayacaqdır...

L e d i (*onun əlindən yapışır*). Ya indi, ya heç vaxt! Bu güclü qadın özünü çox boğmuşdur... İndi, heç olmasa, göz yaşlarının ağırlığını hiss et! (*Dərin bir nəvazişlə*) Qulaq as, Valter! Bədbəxt bir qadın... Güclü və yenilməz bir ehtirasla sənə doğru can atır... Atəşin bir məhəbbətin tükənməz çeşməsi qaynayan ürəyi ilə sənə sığınmaq istəyir... Sən isə, Valter, belə bir dəqiqədə soyuq "namus" sözü ilə onun qabağına çıxırsan... Bədbəxt bir qadın... Öz rüsvayçılığının ağırlığı altında əzilən, artıq qəbahətə nifrat edən, xoş əməllərin çağırışı ilə yenidən ucalmaq üçün qeyri-insani səylər göstərən bir qadın indi sənin ağuşuna atılır...



(*Onu qucaqlayır, yalvarıcı və eyni zamanda təntənəli bir ifadə ilə*) Xilas etdiyin bu qadın sənin sayəndə yenidən öz Allahına qovuşmaq ümidiindədir... (*Üzünü ondan çevirir, batqın və titrək səslə*) Yaxud da... Sənin xəyalını unutmağa məcbur olaraq, sonsuz bir ümidsizliyə düşəcək və yenidən qəba-hətin daha cirkablı girdabına yixilacaqdır...

F e r d i n a n d (*onun qolları arasından çıxıb çəşqinliq içərisində*). Yox, ulu Tanrıya and olsun!.. Mən artıq dözə bilmirəm... Ledi, mən məcburam... Yer və göy bunu tələb edir... Mən sizə etiraz etməliyəm, ledi!

L e d i (*ondan uzaqlaşaraq*). Lakin indi yox! İndi yox! Sizi bütün müqəddəslərə and verirəm ki, indi yox!.. Onsuz da min bir xəncər yarası ilə yaralanmış üzərimin qan verdiyi bu müdhiş dəqiqədə yox... Ölümdür mənim üçün o etiraf, yoxsa həyat? Mən qorxuram... Mən o etirafi istəmirəm!

F e r d i n a n d. Yox, yox, əziz miledi! Siz məni dirləməlisiniz! Mənim sizə deyəcəklərim günahımı azaldar, bu, məni bağışlamamanız üçün hərarətli bir yalvariş olacaq... Mən sizin haqqınızda səhv eləmişəm, miledi. Mən gözləyirdim... Mən ümidi edirdim ki, siz mənim nif-rətimə layiq bir qadın olacaqsınız. Mən burası qəti bir niyyətlə sizi təh-qir etməyə və sizdə özümə qarşı nifrət oyatmağa gəlmışdım... Əgər buna nail olsaydım, hər ikimiz nə qədər xoşbəxt olardıq! (*Qısa bir sükütdən sonra yavaşdan və bir az qorxa-qorxa*) Miledi, mən sevirəm, meş-şan ailəsindən olan bir qızı... Çalğıçı qızı Luiza Milleri sevirəm. (*Ledinin rəngi ağarır, üzünü kənarə çevirir, o isə daha cəsarətlə davam edir.*) Məni nə gözlədiyini özüm bilirəm! Lakin əgər ağıl ehtirasa susmasını əmr etsə belə, vicdanın səsi daha qüvvətlə yüksələcək. Bütün günah məndədir. Onun məsumiyətini qızıl röyasından birinci mən oyatdım, üzərinə cəsarətli ümidlər aşılıdım, varlığını amansız ehtirasların ağızına atdım. Siz, yəqin, mənə cəmiyyətdəki mövqeyimdən, əsil-nəsə-bimdən, atamın qayda-qanunlarından danışacaqsınız... Lakin mən sevirəm... Təbiətlə kübar cəmiyyətinin məşrutə qanunları arasındaki uçurum nə qədər dərindədir sə mənim ümidi də bir o qədər böyük-dür. Bir tərəfdə mənim arzum dayanmışdır – o biri tərəfdə xurafat! Görək hansı qalib gələcək: adət, yoxsa insan təbiəti.

L e d i bu zaman otağın ləp dərinliyinə çəkilib əlləri ilə üzünü örtür.
F e r d i n a n d onun dalınca gedir.

Siz mənə nə isə demək istəyirdiniz, miledi?

L e d i (*dərin bir iztirab ifadəsi ilə*). Heç nə, cənab fon Valter! Heç nə... Yalnız onu deyə bilərəm ki, siz özünüüz də, məni də, üçüncü birisini də məhv edəcəksiniz.

F e r d i n a n d. Üçüncüsünü də?

L e d i. Hər üçümüz bədbəxt olacaqıq. Atanızın tələsik çıxardığı qərara qurban gedəcəyik. Əgər ərim öz xoşu ilə əlini mənə uzatmayıbsa, mən heç vaxt onun ürəyinə hakim ola bilməyəcəyəm.

F e r d i n a n d. Necə dediniz, miledi? Əlini öz xoşu ilə sizə uzatmayıbsa? Amma, hər halda, yenə uzatmışdır? Demək, siz ürəksiz də o əli zorla qəbul etməyə hazırlıınız? Siz, zavallı bir qızın əlindən bütün dünyası ona bağlı olan sevdiyi bir adamı ala bilərsiniz? Siz bu qızı bütün dünyası ona bağlı olan adamın əlindən qoparda bilərsiniz? Özü də bunu mənə bir dəqiqə əvvəl pərəstiş etdiyim Britaniya qızı deyir? Siz bunu etməyə qadırsınız, miledi?

L e d i. Mən belə etməyə məcburam. (*Ciddi və kəskin*) Sizə olan mehribanlığım ehtirasından güclüdür, Valter, lakin namusum başqa cür hərəkət etməyə yol vermir... Bütün ölkə bizim nikahımızdan danışır. Bütün nəzərlər, bütün zəhərli oxlar mənə tərəf yönəldilmişdir. Əgər hersoqun təbəəsi məni rədd edərsə, bu, mənim üçün silinməz qara bir ləkə olar. Atanızla danışıb istədiyinizi nail olun! Bacardığınız kimi özünüüz müdafiə edin!.. Mən heç bir şey qarşıında dayanmayacağam!.. (*Tez çıxıb gedir.*)

Mayor çəşqin halda, bir müddət hərəkətsiz dayanır, sonra qapıya tərəf atılır.

DÖRDÜNCÜ GƏLİŞ

Çalğıçının evində otaq.
Miller, Millerin arvadı, Luiza.

M i l l e r (*tez daxil olur*). Bilirdim ki, belə olacaq!

L u i z a (*həyəcanla ona tərəf atılır*). Nə olub, ata, nə olub?

M i l l e r (*dəli kimi otaqda o yan-bu yana qaçır*). Mənim parad libasımı verin! Tez olun! Mən onu qabaqlamalıyam. Manjetli ağ köynəyimi də verin!.. Mən dərhal məsələni başa düşdüm!

L u i z a. Allah xatırınə, söylə, nə olub?

M i l l e r i n a r v a d i. Nə olub, axı? Nə hadisə üz verib?



Miller (*parikini yerə çırparaq*). Bu saatca bunu bərbərə aparın!.. Nə olub? (*Aynanın qabağına qaçır*.) Yenə saqqalım bir barmaq uzanmışdır!.. Nə olub? Sən, murdar heyvan, hələ bir xəbər də alırsan ki, nə olub? Lənət şeytana, işə düşdük, görüm səni Allahın bəlasına gələsən!

Millerin arvadı. Elədir, elədir, hər şeydə gərək mən müqəssir olam!

Miller. Əlbəttə, sən müqəssirsən, kifir yaramaz! Bəs kim təq-sirkardır? Bu gün səhər o lənətə gəlmış zadəgan balası ilə heyvərə-heyvərə danışan sən deyildin? Mən onda axı sənə dedim!.. Vurm hamisini xəbər vermişdir.

Millerin arvadı. Yaxşı, yaxşı! Nə bilirsən ki, xəbər verib?

Miller. Nə bilirəm? Yox bir bilməyim! Nazirin xidmətçisi qapımızın ağızında, elə bil, yerin altından çıxdı, özü də çalğıçını xəbər alır.

Luiza. Mən məhv oldum.

Miller. Sən də o məsum gözlərinlə başımıza bəla oldun! (*Aci-acı güllür*.) Görünür, adamlar doğru deyirlər: hər kəsin qızı gözəl doğulsə, demək, işin zatında bir şeytan əməli var... İndi mənə hər şey ayındır...

Millerin arvadı. Sən nə bilirsən ki, məsələ Luiza ilə əlaqədardır? Bəlkə, səni hersoqa nişan veriblər. Bir də gördün səni orkestrə götürdü.

Miller (*ağacını qapır*). Başına od yağışın, səni görüm külə dönəsən!.. Orkestrə! Bəli, orkestrə, ancaq elə bir orkestrə ki, sən, aradızıldən miyançı, orada cir səslə ciyildəyəcəksən, mənim isə qamçıdan zolaq-zolaq olmuş kürəyim kontrabası əvəz edəcək. (*Kresloya yixılır*.) Allah, sən özün saxla!

Luiza (*ölü kimi sapsarı olub oturur*). Ana! Ata! Nə üçün ürəyim birdən-birə belə dəhşətə gəldi?

Miller (*sıçrayır*). Qoy o dəftərxana siçanı xəlvət bir yerdə mənim qabağıma çıxsın!.. Bu dünyada olmasa da, lap o dünyada mənim qabağıma çıxsın. Kişi deyiləm, əgər onun ruhuna qan ağlatmasam. Üstəlik on vəsiyyət ayəsinin onunu da, “ulu atamız” duasının yeddi-sini də, Musanın və bütün digər peyğəmbərlərin bütün kitablarını da onun öünüə elə naxışlayacağam ki, göyərmiş yeri qiyamət gününə qədər sağalmasın...

Millerin arvadı. Hür, söy, qışqır! Bununla şeytanın şerindən qurtarmaq olmaz! İlahi, sən özün bizə kömək elə! Nə eləyək? Kimə deyək? Necə eləyək? Sən de görək, Miller! (*Ulaya-ulaya otaqda o yan-bu yana qaçır*).

Miller. Bu saat nazirin yanına gedirəm. Özüm onunla bu barədə danışacağam, hər şeyi açıb ona deyəcəyəm, sən bu işi məndən əvvəl bilirdin. Mənə xəbərdarlıq etməli idin. Qızın ağlını başına yiğmaq olardı. O vaxt hələ gec olmazdı... Amma, yox! Sən nəyə isə tamahsilanırdın, nəyə isə gözünü dikmişdin! Bir yandan da sən od qoyurdun!.. İndi al mükafatını, aradüzəldən miyançı! Nə tökmüsən aşına, o çıxıb qaşığına! Mən isə qızımı götürüb, sərhədi keçib gedəcəyəm.

BEŞİNCİ GƏLİŞ

Əvvəlki şəxslər, Ferdinand fon Valter, qorxmuş halda, tövşüyə-tövşüyə yüyürüb otağı daxil olur.

Ferdinand. Atam sizə gəlmışdım?

Luiza (*qorxub diksinir*). Atanız?.. Qadir Allah!

Millerin arvadı (*əllərini dizinə çırpu*). Prezident?.. Biz məhv olduq!

Miller (*aci-aci güllür*). Allaha şükür, Allaha şükür! Toy-bayram günümüz gəlib çatdı!

Ferdinand (*Luizaya doğru yüyürüb, onu qolları arasında sıxır*). Göylər və cəhənnəm belə aramızda dursa, yenə sən mənim sən!

Luiza. Mən bu saat ölücəm... Sən nə demək istəyirdin? Sən dəhşətli bir adamın adını çəkdi... Necə? Sənin atan!

Ferdinand. Eybi yoxdur. Eybi yoxdur. Hər şey ötüb-keçdi. Sən yenə mənimləsən, mən yenə də səninləyəm. Ah, qoy başımı sənin sinən üstə qoyub, nəfəsimi dərim! O dəqiqələr qorxunc dəqiqələr idi.

Luiza. Hansı dəqiqələr? Sən məni öldürürsən!

Ferdinand (*geri çəkilir, mənali-mənali ona baxır*). Luiza, o dəqiqədə bir başqası gəlib sənin ürəyin ilə mənim ürəyim arasında dayandı, o dəqiqələrdə məhəbbətim, vicdanım qarşısında sönük qaldı, o dəqiqələrdə mənim Luizam öz Ferdinand üçün artıq bütün dünya deyildi.

Luiza üzünü əlləri ilə qapayaraq kresloya yixılır. Ferdinand tez ona yaxınlaşır, hərəkətsiz nəzərlərini ona zilləyib dinməz-söyləməz dayanır, sonra birdən uzaqlaşır.

(*Böyük bir həyəcan içində*) Yox! Heç vaxt! Bu baş tutmayacaq! Mən bu məsum varlığı sənə qurban verə bilmərəm... Yox, ulu Tanrıya and



içirəm. Mən öz andımı poza bilmərəm, bu sənən baxışlar o andı mənə elə xatırladır ki, elə bil, qulaqlarımda göylər guruldayır. Ona bir nəzər sal, ledi! Sən də ona bax, qəddar ata! Mən bu mələyi öldürə bilərəmmi? Mən bu göyərçinin ruhuna cəhənnəm əzabları verə bilərəmmi? (*Qəti addimlarla ona yaxınlaşır.*) Mən onu göyərlərin dərgahına aparacağam, qoy qadir Allah özü desin, görüm mənim məhəbbətim cinayətkar məhəbbətdirmi? (*Luizanın əlindən tutub kreslodan qaldırır.*) Ruhdan düşmə, mənim əzizim! Sən zəfər çaldın! Mən təhlükəli bir vuruşdan qalib çıxmışam!

L u i z a. Yox, yox! Məndən heç nə gizlətmə! O qorxunc qərarını söyle, sən atanın adını çəkdi? Ledinin adını çəkdi? Mənim ürəyimi ölüm qorxusu çulğamışdır. Deyirlər, ledi ərə gedir...

F e r d i n a n d (*Luizanın ayaqlarına düşür*). Mənə ərə gedir, zavallı!

L u i z a (*bir qədər sükütdən sonra yavaş-yavaş və titrək səslə, dəhşət dolu sakit bir ifadə ilə*). Bəs mən... Bəs mən niyə belə qorxdum? Atam mənə dəfələrlə demişdi... Mən isə inanmaq istəmirdim. (*Susur, sonra hönküriüb ağlayaraq Millerin qucağına atılır.*) Ata, qızın yenidən səninlədir!.. Bağışla məni, ata... Sənin balan günahkar deyil ki, gördüyü yuxu bu qədər gözel idi... İndi isə oyaqlıq bu qədər dəhşətli oldu...

M i l l e r. Luiza! Luiza! İlahi, o özündən getmişdir!.. Qızım, mənim yaziq balam... Lənət sənə, yoldan çıxaran! Lənət sənə, aradüzəldən arvad!

M i l l e r i n a r v a dı (*fəryad edərək, Luizanın üstünə yüyürür*). Qızım, mən bu lənətlərə layiqəmmi?.. Qoy Allah özü sizi mühakimə eləsin, baron! Bu quzucuğaz sizə nə etmişdir ki? Nə üçün onun başını kəsmək istəyirsiniz?

F e r d i n a n d (*qəti bir hərəkətlə Luizaya tərəf atılır*). Yox, mən onun məkrini dağıdacağım, xurafatın dəmir zəncirlərini parça-parça edəcəyəm, mən bir kişi kimi könlümün istədiyini seçəcəyəm, qoy onda mənim məhəbbətimin böyük qəhrəmanlığı qarşısında xirdaca insançıqazların başları gicəllənsin! (*Getmək istəyir*.)

L u i z a (*titrəyə-titrəyə kreslodan qalxıb, onun dalınca gedir*). Dayan! Dayan! Hara gedirsən?.. Ata! Ana! Bu necə işdir? Bu müdhiş dəqiqədə o, bizi tərk edib gedir?

M i l l e r i n a r v a dı (*onun dalınca yüyürür və onu getməyə qoymur*). Bu saat prezident geləcək... O, bizim qızımıza rəhm etməyəcək... Özümüzə də rəhm etməyəcək. Cənab fon Valter, siz də bizi tərk edib gedirsiniz?

M i l l e r (*dəli kimi gülür*). Tərk edib gedir! Belə də olmalıdır! Başqa nə cür ola bilər! Axi qız nəyi varsa, ona vermişdir! (*Bir əli ilə mayoru, o biri əli ilə Luizani tutur.*) Dayan, cənab, yalnız bunun meyitini tapda-yaraq mənim evimdən çıxa bilərsən. Əgər sən alçaq deyilsənsə, burada dayan, öz atanı gözlə! Qızın ürəyinə necə soxulduğunu atan-na nağıl elə, yalançı, ya da... Allah xatırınə... (*Luizani onun üstünə itələyir, son dərəcə qazəbli*) Əvvəlcə bu zavallı böcəyi əz ki, sənin məhəbbətin onu bu rüsvayçılığa gətirib çıxardı!

F e r d i n a n d (*qayıdır, son dərəcə fikirli halda otaqda gözünir*). Prezidentin hökmü böyükdür, bu doğrudur... Atanın haqqı – geniş bir məfhumdur... Bu məfhumun dalında hər şey, hətta cinayət də gizlənə bilər. Bəli, bu haqqın əhatə dairəsi olduqca genişdir! Lakin yalnız məhəbbət adəmi ifrat dərəcəyə çatdırı bilər... Yanıma gəl, Luiza! Əlini mənə ver! (*Coşqun bir hərəkətlə onun əlindən tutur.*) Son nəfəsimdə Allahımın məni tək buraxmayacağım bir həqiqət olduğu kimi, bizim də ittifaqımızın pozulmayacağım bir həqiqətdir. Əgər bu iki əli bir-birindən qoparsalar, həmin dəqiqə məni də kainata bağlayan tellər qırılacaq.

L u i z a. Qorxuram. Mənə baxma! Sənin dodaqların əsir, hələ gözlərin nə qədər müdhişdir...

F e r d i n a n d. Yox, Luiza! Qorxma! Bu hal məndə dəlilikdən irəli gəlmir. Mənə göylərdən vəhy gəldi və mən sıxlıq sinənin, nəhayət, azad bir nəfəs alması üçün adamın öz-özünə misilsiz zor gəlməli olduğu o qəti anların birisində uğursuz bir addım atdım. Mən səni sevirəm, Luiza! Sən mənim olmalısan, Luiza!.. İndi isə, tez atamın yanına! (*Qapıya təraf yürüür, qapıda prezident ilə üz-üzə gəlir.*)

ALTINCI GƏLİŞ

Əvvəlki şəxslər və prezident öz xidmətçiləri ilə.

P r e z i d e n t (*daxil olaraq*). Aha, o buradadır!

Hamını dəhşət alır.

F e r d i n a n d (*bir neçə addım geri çəkilir*). Bəli, məsumiyət evin-dəyəm.

P r e z i d e n t. Oğulun ataya necə itaət edəcəyi öyrədilən evdə. **F e r d i n a n d.** İzn verin!..



P r e z i d e n t (*onun sözünü kəsərək, Millerə müraciətlə*). Siz atasınız?

M i l l e r. Mən musiqi müəllimi Millerəm.

P r e z i d e n t (*Millerin arvadına*). Siz də anasınız?

M i l l e r i n a r v a d ı. Elədir, elədir, anasiyam!

F e r d i n a n d (*Millerə*). Ata, qızınızı buradan aparın, o, ayaq üstə ölmüşdür...

P r e z i d e n t. Narahat olma, mən bu saat onun rəngini özünə gətirərəm. (*L u i z a y a*) Siz prezident oğlu ilə çoxdanmı tanışsınız?

L u i z a. Mən onun kim olduğunu soraqlaşmirdim. Ferdinand fon Valter noyabr ayından bizə gəlib-gedib.

F e r d i n a n d. Ferdinand fon Valter ona səcdə edir.

P r e z i d e n t. O, sizə evlənmək təklif edib?

F e r d i n a n d. Bir an əvvəl, qüdsiyətlə, Allah qarşısında and içmiş kimi...

P r e z i d e n t (*oğluna açıqli*). Nə vaxt səndən soruşarlar, o vaxt sən öz dəliliklərini etiraf edərsən! (*L u i z a y a*) Cavab gözləyirəm.

L u i z a. O, məni sevdiyinə and içmişdir.

F e r d i n a n d. Və andını pozmayacaq.

P r e z i d e n t. Sən bir susacaqsan, ya yox?.. Siz də onun andına inandınız?

L u i z a (*nəvazışlı*). Mən də ona and içmişəm.

F e r d i n a n d (*qəti*). Bizim ittifaqımız bağlanmışdır.

P r e z i d e n t. Əmr edərəm, bu əks-sədənə buradan rədd elə-yərlər. (*L u i z a y a açıqli*) O, hər dəfə sizə nağd pul verirdi?

L u i z a (*gərgin düşünərək*). Mən bu suali yaxşı başa düşmüram.

P r e z i d e n t (*istehzal güllişli*). Başa düşmürsünüz? Belə de? Mən ancaq onu demək istəyirəm ki, hər kəs öz zəhməti üçün bir şey alır. Siz də, yəqin ki, öz nəvazışlarınız müftə yerə bəxş etmirdiniz? Yoxsa, olmaya, bu peşənin özü sizə ləzzət verirdi? Hə?

F e r d i n a n d (*qəzəb içində*). Ey göylərin ildirimləri! Siz bununla nə demək istəyirsiz, ata?

L u i z a (*mənliyi təhqir olunmuş bir qadın hissi ilə mayora*). Cənab fon Valter! İndi siz azadsınız!

F e r d i n a n d. Ata! Məsumiyyət cindir paltarda da hörmət oyatmalıdır.

P r e z i d e n t (*bərkdən güllür*). Acızanə təşəkkür edirəm! Ata gərək oğlunun aşñasına hörmət eləsin!

L u i z a. Ey adil Allah! (*Huşunu itirib yixılır.*)

F e r d i n a n d (*qılincını sıyrıb prezidentin üstüna çəkir və o saatca aşağı salır*). Ata! Siz mənə həyat vermisiniz, mən də sizə həyatınızı qaytarıram, haqq-hesab qurtardı. (*Qılincını qınına qoyur.*) Oğulluq borcunun müqaviləsi parçalandı...

M i l l e r (*indiyəcən qorxaqcasına dayandığı yerdən irəli gəlir, özündən çıxaraq, gah qəzəbdən dişlərini qıcadır, gah da qorxudan dişləri bir-birinə dayıb sıqqıldayır*). Zati-aliləri, acığınız tutmasın, mənim balamın eti ətimdən, qanı qanımdandır. Kim onu satqın, yaramaz adlandırırsa, ataya şillə vurur, ancaq şapalağa şapalaqla cavab verərlər, bizim nırxımız belədir, acığınız tutmasın.

M i l l e r i n a r v a d i. Ya Həzrəti-İsa, bizə rəhmin gəlsin! Qoca da lap özündən çıxıb!.. Ah, tufan qopacaq!

P r e z i d e n t (*yaxşı eşitməyərək*). Aha, dəyyusun da səsi çıxdı. Bu saat biz səninlə də danişarıq, dəyyus!

M i l l e r. Acığınız tutmasın, mənim adım Millerdir. Əgər adajioya qulaq asmaq istəyirsinizsə, qulluğunuzda hazırlam, amma mən dəyyus deyiləm. Miyançılıqla məşğul olmuram. Hələ saray bu cəhətdən korluq çəkmir, ona görə biz meşşanların miyançılığına ehtiyac yoxdur. Acığınız tutmasın!

M i l l e r i n a r v a d i. Kişi, sən allah, bəsdir! Sən arvadını da, qızını da məhv edirsən!

F e r d i n a n d. Ata, indi ki siz burada belə bir rol oynayacaqdınız, onda, heç olmasa, bu şahidləri özünüzlə bərabər gətirməyəydiniz.

M i l l e r (*yaxın gəlir, cəsarətlə*). Mən aydın danişram zati-aliləri, acığınız tutmasın. Dövlət işlərini necə istəyirsiniz, o cür də idarə eləyin, burada isə evin sahibi mənəm. Əgər sizdən bir təmənnam olsa və hüzurunuza gəlsəm, onda sizə öz ehtiramımı bildirərəm, indi isə çağrılmamış qonağı mən evimdən bayira ataram. Acığınız tutmasın.

P r e z i d e n t (*qəzəbindən rəngi qaçır*). Necə? Nə dedin? (*Ona yaxınlaşır.*)

M i l l e r (*yavaş-yavaş geri çəkilir*). Mənim rəyim belədir, zati-aliləri... acığınız tutmasın.

P r e z i d e n t (*özündən çıxır*). Ah, dələduz! Başından yekə qələt elədiyin üçün bu saat səni zindana saldıracağam. Gedin! Polis nəfərini bura çağırın!..

Xidmətçilərin bəzisi gedir.

Prezident qəzəbli halda otaqda vurnuxur.



Atanı zindana! Ana və əxlaqsız qız rüsvayçılıq direyinə bağlansın. Ədalət məhkəməsi mənim qəzəbimə çıxış yolu tapar. Bu təhqir üçün mən amansız bir intiqam alacağam. Hər cür həşərat mənim qəsdimi, niyyətimi pozub, oğulu atanın üstünə qaldıraraq, cəzasız qalacaq?.. Yox, görərsiniz, məlunlar nəsl! Mən sizi məhv edib, qəzəbimi söndürəcəyəm, bütün ailənizi – atanı, ananı, qızı – kinli intiqam hissimə qurban edəcəyəm!

F e r d i n a n d (*sakit və qəti bir hərəkətlə onların arasına girir*). Yox, qoymaram! Qorxmayın, mən buradayam. (*Prezidentə, yumşaqlıqla*) Tələsməyin, ata! Əgər həyatınız sizin üçün qiymətlidirsə, zor işlətməyin! Ürəyimdə elə bir guşə var ki, orada hələ bir dəfə də olsun “ata” sözü söylənməmişdir... Ora girməkdən qorxun!

P r e z i d e n t. Sus, alçaq! Mənim səbrim artıq tükənmişdir!

M i l l e r (*ağır bir siyatlukdən ayılaraq*). Qızdan göz-qulaq ol, arvad. Mən hersoqun yanına gedirəm... Hersoqun dərzisi – Allah özü bunu mənim yadımı saldı – məndən fleyta çalmaq öyrənir. Hersoq məni müdafiə edər! (*Qapiya təraf yönəlir*.)

P r e z i d e n t. Necə, hersoqun yanına? Sən yadından çıxarımsan ki, mən hersoqun astanasıym, əgər sən bu astanadan atlanıb keçə bilməsən, mütləq öz boynunu sindiracaqsan? Hersoqun yanına getmək istəyirsən, axmaq? Yox, sən yerin dərin qatında diri-diri basdırıldığın zindandan, cəhənnəmlə zülmətin bir-birinə göz qırpdığı yerdən, nə bir səs-səmir eşidilən, nə bir işıq şüası düşən yerdən onu imdadına çağırı bilərsən. Orada qolundakı zəncirləri cingildərək, istədiyin qədər fəryad edə bilərsən: “Hani, yer üzündə ədalət!”

YEDDİNCİ GƏLİŞ

Əvvəlki şəxslər və polis nəfərləri.

F e r d i n a n d (*Luizanın yanına yürüür, Luiza huşunu itirib onun qucağına yixılır*). Luiza!.. Kömək edin! Xilas edin! O, qorxudan belə olmuşdur!

M i l l e r qarğı ağacını götürüb, şlyapasını başına qoyur, hücuma hazırlaşır.

M i l l e r i n arvadı prezidentin qarşısında diz çökür.

P r e z i d e n t (*polis nəfərlərinə öz ordenini göstərərək*). Hersoqun adı ilə onları həbs edin!.. Rədd ol, bu küçə qızının yanından!.. Bu saat

o, huşunu itirmiştir, amma boynuna dəmir boyunduruq salıb daş-qalaq ediləndə dərhal özünə gələcək.

Millerin arvadı. Rəhm edin, zati-aliləri, rəhm edin! Rəhm edin!

Miller (zorla arvadını qaldırır). Allahın qarşısında diz çök, qoca zırzır!.. Alçaqların qarşısında diz çökmə!.. Fərqi yoxdur, mən onsuz da zindana getməliyəm!

President (dodaqlarını dişləyir). Təkcə zindanla baş qurtarsan, Allahına şükür elə, quldur! Sənin üçün dar ağacında da yer tapılar! (Polis nəfərlərinə) Sizə yüz dəfə deməliyəm?

Polis nəfərləri Luizaya yaxınlaşırlar.

Ferdinand (dikəlib Luizani qoruyur, qəzəbli). Kim cəsarət edər?.. (Qılıncından yapışır, ancaq qinindən çıxarmır, dəstəsi ilə qorunur.) Hər kəs kəlləsini də polisə satıbsa, qoy ona yaxın gəlsin! (Prezidentə) Özünü-zə yazığınız gəlsin, ata! Çox ağ eləməyin!

President (polis nəfərlərini hədələyərək). Siz bir parça çörəyiniz-dən məhrum olmaq istəyirsiz, qorxaqlar!..

Polis nəfərləri yenidən Luizaya tərəf gəlirlər.

Ferdinand. Düşmən qüvvəleri! Geri çekilin, sizə deyirlər!.. Təkrar edirəm. Özünüzə yazığınız gəlsin, ata! Məni ifrata vardırmayın!..

President (qəzəbindən qızışib özündən çıxaraq, polis nəfərlərinə). Siz beləmi səy göstərirsiniz, dələduzlar?

Polis nəfərləri daha cəsarətlə Luizaya yaxınlaşırlar.

Ferdinand. İndi ki belədir (qılıncını çıxarıb bir neçə nəfəri yaralayıır), qoy ədalət məhkəməsi məni məhv eləsin!

President (qəzəblə). Hünerin var, əlini mənə vur! (Luizani Ferdinandın əlindən alıb polis nəfərlərindən birinə verir).

Ferdinand (acı gülüşlə). Ata! Ata! Siz xılqət naminə rəzil bir həcvsiniz, çünkü o, əla bir cəlladdan pis bir nazir yaratmışdır!

President (polislərə). Qızı aparın!

Ferdinand. Ata! Əgər o, rüsvayçılıq dirəyi qarşısında dayanmalı olsa, mayorla – prezident oğlu ilə bir yerdə dayanacaq! İndi yenə də öz qərarınızı dəyişdirmirsiniz?



Prezident. Eybi yoxdur, daha məzəli tamaşa olar... Aparın onları!

Ferdinand. Ata, mən öz zabit qılıncımı bu qızın ayaqları altına ataram. Yenə də öz qərarınızı dəyişdirmirsiniz?

Prezident. Sən onsuz da zabit şərəfinə ləkə salmışsan... Aparın onları! Aparın! Mənim sözüm qanundur.

Ferdinand (*polis nəfərlərindən birisini itələyir, bir əli ilə Luizani tutur, o birisi ilə qılınçı onun üstünə çəkir*). Ata! Siz mənim arvadımı rüsvay etməmişdən əvvəl mən onu öldürərəm... Siz yenə də öz qərarınızı dəyişdirmirsiniz?

Prezident. Əgər qılıncın kifayət qədər itidirsə, öldür!

Ferdinand (*Luizani buraxıb çağşın nəzərlərini göyə dikir*). Ey qadir Allah, səni şahid çağırıram! Bütün insani vasitələr kömək eləmədi, indi isə şeytan əməlinə əl ataq!.. Aparın onu rüsvayçılıq direyinə, mən isə bu zaman (*prezidentin qulağına əylilib, ucadan piçıldayıır*) sənin necə prezident olduğunu bütün paytaxta car çəkəcəyəm. (Gedir.)

Prezident (*İldırım vurmuş kimi*). Nə dedin?.. Ferdinand! Qızı buraxın! (*Mayorun dalınca qaçır.*)

Üçüncü pərdə

BİRİNCİ GƏLİŞ

Prezident evində zal.

Prezident və katib Vurm daxil olurlar.

Prezident. Baş tutmadı!

Vurm. Mən elə bundan qorxurdum, zati-aliləri! Zor ilə xəyal-pərvərləri daha da qızışdırmaq olar, amma heç vaxt onları islah eləmək olmaz!

Prezident. Amma mən bütün ümidimi bu tədbirə bağlamışdım. Mən belə fikir edirdim: əgər qızı rüsvay etsək, Ferdinand bir zabit kimi geri çəkilməyə məcbur olacaq.

Vurm. Çox gözəl. Onda, doğrudan da, qızı rüsvay eləmək lazımdı.

Prezident. İndi yaxşıca fikirləşəndə görüürəm ki, mən gərək istədiyimi eləyeydim. Ferdinand tərəfindən o, boş bir hədə-qorxu idi, o heç bir vaxt onu yerinə yetirə bilməzdidi.

Vurm. Yox, elə deməyin. Boğulan ehtiras hər cür dəliliyə qadiridir. Özünüz deyirdiniz ki, cənab mayor sizin dövləti idarə etmək işinizdən razı deyil. Çox güman ki, belədir, onun dərulfünündən gətirdiyi qayda-qanunlar, mənə elə o zaman qəribə görünmişdü. Eyni zamanda, həm böyük, həm alçaq olmaq kimi xüsusi bir məhərətin ən yüksək müdriklik hesab olunduğu belə bir saatda, ruhi əzəmət və şəxsi nəcabət haqqındakı boş xəyallar nəyə gərəkdir? Sizin oğlunuz çox gənc və qızğındır. Uzun və dolaşlıq intriqə yolu ona uyğun gələn çarə deyil, yalnız son dərəcə böyük və qeyri-adi bir şey onun izzəti-nəfsinə toxuna bilər.

Prezident (*əsəbi halda*). Bağışlayın, sizin bu dərin mülahizələrinizin bizim işə nə dəxli var?

Vurm. Bunlar zati-alinizə ən zəif yeri axtarış tapmağa kömək edər və bəlkə də, nə cür müalicə üsulu lazımdır, onu da sizə göstərər.



Məni bağışlayın, o xasiyyətdə bir adama əsla sırr vermək olmazdı və eyni zamanda onu qəzəbləndirmək də lazımdı. Sizin hakimiyət başına gəlmək üçün əl atığınız vasitələrə o nifrət edir. Çox ola bilsin ki, yalnız oğulluq hissi indiyə qədər onun xəyanətkar dilini bağlı saxlamışdır. Əgər onun əlinə bu hissini boğmaq üçün qanunu bir əsas versəniz, ehtirasına qarşı bitib-tükənməyən sui-qəsdlərlə heç də mehriban bir ata olmadığını ona göstərsəniz, o zaman ondakı vətənpərvərlik hissi hər şəyə üstünlük göləcək. Bu cəsarətli fikir – öz doğma atasının hakimiyətini yuxaraq, ədalət məhkəməsinə belə ağlaşılmaz bir qurban vermək fikri, özü onu şirnikdirə bilər.

Prezident. Vurm, Vurm, siz məni nə qədər qorxunc bir uçuruma doğru itələyirsiniz.

Vurm. Mən sizi o girdabdan uzaqlaşdırmaq istəyirəm, zatiyaliləri. Açıq danişa bilərəmmi?

Prezident (oturur). Cinayətkar öz əlbir yoldaşı ilə danişan kimi.

Vurm. Elə isə, xahiş edirəm, məni bağışlayın, siz bütün bu prezidentliyinizi, mən belə başa düşürəm ki, öz çevikliyinizlə, təcrübəli bir saray xadiminin çevikliyi ilə əldə etmisiniz. Belə olduqda, nə üçün siz bir ata kimi də çeviklik göstərmədiniz? Yadınızdadır, siz necə məsul bir sima ilə öz sələfinizi tovlayıb piket oyununa dəvət etdiniz, sonra da gecə yarısına qədər onunla oturub Burqon şərabı içdiniz, halbuki həmin bu gecə nəhəng bir minanın partlayışı hazırlanırdı və o yazığın külülü göyə sovrulacaqdı... Nə üçün oğlunuza onun düşməninin kim olduğunu açdınız? Onun sevgi işlərinin mənə məlum olduğundan o gərək şübhəyə düşməyə idi. Siz bu məhabət üçün quyu qazarkən gərək lağımı qızın istiqamətində açayınz, oğlunuzun isə ürəyinə toxunmayaydınız! O zaman siz, düşmən qoşunlarının sıx yerinə hücum etməyib, onun qüvvələrini pərən-pərən salmağa çalışan müdrik bir sərkərdəyə bənzərdiniz.

Prezident. Buna necə nail olmaq olardı?

Vurm. Çox asanlıqla. İndi belə hələ iş tamamilə uduzulmamışdır. Bir müddət atalıq haqqınızı yadınızdan çıxarıın, oğlunuzun ehtirası ilə mübarizəyə girişməyin, onun ehtirası müqavimət gördükdə ancaq güclənə bilər. İcazə verin, mən bu ehtirasın atəşində bir ilan qızdırırm və bu ilanla da onun ehtirasını məhv edim.

Prezident. Mən sizi dinləyirəm.

Vurm. Ya mən insan qəlbinin barometrini pis bilirəm, ya da

cənab mayorun qısqanlığı da sevgisi kimi amansızdır. Qızın üzərinə şübhə kölgəsi salın, bunun yalandan, gerçəkdən olmasının əhəmiyyəti yoxdur. Azca maya kifayətdir ki, bütün xəmir qıcqırıb daşın!

President. O mayanı haradan alaq?

Vurm. İndi biz əsas nöqtəyə gəlib çatdıq... Amma mən əvvəlcə bilmək istəyirəm ki, zati-aliləri, mayor gələcəkdə də inad edərsə, siz çox şeymi itirərsiniz? Həmcinin oğlunuzun meşşan qızı ilə olan romanının bitməsi və ledi Milfordla evlənməsi sizin üçün nə dərəcədə əhəmiyyətlidir?

President. Necə yəni, çoxmu şey itirirəm, Vurm? Əgər mayorun ledi Milfordla nikahi baş tutmazsa, bütün nüfuzumu itirirəm, yox, əger oğlumu məcbur eləmək təşəbbüsündən əl çəkməsəm, öz həyatımı itirirəm.

Vurm (*sevincək*). Onda zəhmət çəkin, mənə qulaq asın! Cənab mayoru biz hylə ilə ram edərik. Sizin bütün qüdrətinizi qızın əleyhinə işə salarıq. Biz qızı üçüncü bir şəxsə sevgi məktubu yazmağa məcbur edərik, sonra da bir yol tapıb elə edərik ki, bu məktub mayorun əlinə keçər.

President. Boş şeydir! Kim özünün ölüm qərarına özü qol çəkər?

Vurm. Əgər siz mənə tam sərbəst hərəkət eləmək imkanı ver-səniz, qız belə bir qərara qol çəkəcəkdir. Mən o mərhəmətli varlığı beş barmağım kimi tanıyıram. Onun ürəyində iki kövrək tel var, o tellərin birində biz istədiyimiz havanı çalarıq. Mən qızın atasını və mayoru nəzərdə tuturam. Mayor burada bizim işimizə yaramaz, odur ki biz qızı çalğıçı vasitəsi ilə tora salarıq.

President. Nə cür?

Vurm. Siz özünüz, zati-aliləri, mənə danışdınız ki, çalğıçı öz evində necə qalmaqla saldı, qızın atasını cinayət məhkəməsi ilə hədələmək çətin deyil. Hərsoqun sevimliyi olan şəxs müəyyən qədər hökmdarın kölgəsidir. Hökmdarın yaxın adamını təhqir edən şəxs, hökmdarın özünü təhqir edir. Bu barədə narahat olmayın: mən o qoçağı elə qıisma-boğmaya salaram ki, ipək kimi yumşalar.

President. Ancaq bunlar hamısı yalnız gözlərini qorxutmaq üçün edilmelidir.

Vurm. Əlbəttə! Bütün ailəni diz çökdürərik – bu da bizə kifayət edər. Çalğıçını səs-küy salmadan dama salarıq, lazımlı gəlsə, qızın



anasını da ora apararıq, sonra qızı məsuliyyətindən, dar ağacından, ömürlük qala dustaqlığından danışarıq, onu başa salarıq ki, atanınasını azad eləmək üçün yeganə yol belə bir məktub yazmaqdır...

P r e z i d e n t. Çox gözəl! Çox gözəl! İndi başa düşürəm...

V u r m. Qız atasını olduqca çox istəyir... Həmin bu atanı isə ölüm cəzası, yaxud, ən azı, həbsxana gözləyir, qız bu işə bais olduğu üçün vicdan əzabı çəkir, digər tərəfdən də başa düşür ki, mayordan ayrılmalı olacaq, ona görə axırda başını elə itirir ki, – onu belə bir vəziyyətə gətirib çıxarmaq mənim boynuma, – istər-istəməz özü gəlib tələyə düşər.

P r e z i d e n t. Bəs mənim oğlum? Axi o, bir anda hamisini bilar? Onda ləp dəli olub, özündən çıxar?

V u r m. Bu barədə mənə arxayı olun, zati-aliləri, bütün ailə bu əhvalatı tamamilə gizli saxlayıb, yalanı açmayacaqlarına and içməyincə, valideynlər həbsxanadan buraxılmayacaqlar.

P r e z i d e n t. And içməyincə? O andları nə qiyməti var, axmaq?

V u r m. Sizin üçün, mənim üçün heç bir əhəmiyyəti yoxdur, zati-aliləri! O cür adamlar üçün isə and, hər şeydir. İndi baxın, görün bu kələyimizin axırı nə ilə qurtaracaq. Qız həm mayorun məhbəbtindən məhrum olacaq, həm də öz təmiz adına ləkə salacaq. Valideynlərin də belə bir qulaqburmasından sonra ağızları yanacaq, hətta mənim ayağıma düşəcəklər ki, onların qızını alıb, namuslu adlarını təmizə çıxarm!

P r e z i d e n t (*gülərək, başının hərəkəti ilə təsdiq edir*). Təslim oldum, təslim oldum, dələduz! Yaman incə tor qurmusan. Şagird öz müəlliminin ötüb-keçmişdir. İndi bir məsələ qalır. Məktub kimin adına yazılmalıdır? Kimi bu işə qarışdırıq?

V u r m. Təbiidir ki, bu işə elə bir adamı qarışdırmaq lazımdır ki, oğlunuzun qərarından asılı olaraq, o ya hər şeyi qazanmalı, ya da hər şeyi uduzmalıdır.

P r e z i d e n t (*bir qədər fikirləşir*). Mən ancaq hofmarşalın adını çekə bilərəm.

V u r m (*çiyinlərini çəkir*). Luiza Millerin yerində olsaydım, belə bir intixabi məni valeh etməzdi.

P r e z i d e n t. Axi nə üçün? Bir deyin görüm! Moda ilə geyinir, *eau de mille fleurs*¹ ətri və müşk qoxusu saçır, ağızından dürr töküür,

¹ Çiçək odəkolonu (*fran.*)

meşşan ailəsindən çıxmış bir qız bunları görəndə ağzının suyu axmaz-mı? Qısqanlıq o qədər də yaxşını, pisi ayırd eləyən deyil, dostum! Marşalın dalınca adam göndərirəm. (*Zəngi çalır.*)

V u r m. Demək, zati-aliləri, siz marşalla söhbət edib, çalğıçını həbs etmək üçün əmr verirsınız, mən isə dediyimiz məhəbbət naməsinin tərtibi ilə məşğul oluram.

P r e z i d e n t (*yazı masasına yaxınlaşır*). Hazır olan kimi gətin, mən baxım.

V u r m gedir.

P r e z i d e n t oturub yazır.

X id mətçi daxil olur. P r e z i d e n t ayaga qalxıb kağızı ona verir.

Bu, həbsə alınmaq haqqında əmrdir, dərhal bunu polis idarəsinə apar! De ki, hofmarşalın da dalınca adam göndərsinlər.

X id mətçi. Cənab-aliləri elə bu saat bura gəldilər.

P r e z i d e n t. Daha yaxşı. Yadından çıxmasın, onlara tapşır, çox ehtiyatla hərəkət etsinlər ki, sonra səs-küy çıxmasın.

X id mətçi. Baş üstə, zati-aliləri.

P r e z i d e n t. Başa düşdün? Hər şey gərək gizli qalsın, ört-basdır edilsin.

X id mətçi. Əmrinizi yerinə yetirərəm, zati-aliləri. (*Gedir.*)

İKİNCİ GƏLİŞ

P r e z i d e n t, hofmarşal.

H o f m a r ş a l (*sözləri bir-birinin dalınca yağıdır*). Mən sizə *en passant*¹ baş çəkməyə gəlmışəm, mənim can-ciyyərim, necəsiniz? Kefi-niz necədir? Bu gün “Dido” operasını verirlər, nəhəng bir atəsfəşanlıq olacaq, bütün şəhər işiq içində üzəcək. Siz şəhərin necə alovlanacağına baxmaq istəyirsinizmi? Necə?

P r e z i d e n t. Yox, mənim bəsimdir, öz evimdə elə bir atəş-fəşanlıq var ki, qorxuram bütün qüdrətimi külə döndərib havaya sovura! Siz lap vaxtında gəlmisiniz, əziz marşal, bir məsələdə mənə həm işlə, həm də sözə kömək etmənizi xahiş edəcəyəm, bu iş ya bizi daha da yüksəldəcək, ya da həmişəlik məhv edəcək. Əyləşin!

H o f m a r ş a l. Məni qorxutmayın, əzizim!

¹ Ayaqüstü (*fran.*)



President. Təkrar edirəm, ya bizi yüksəldəcək, ya tamam məhv edəcək. Siz mənim mayora və ledi Milforda aid planımı bilirsiniz. Sizin və mənim rifah halımızı möhkəmlətməyin bizim üçün nə qədər mühüm olduğunu sizə izah eləmək lazımdır. İndi hər şey uçub dağla bilər, Kalb. Ferdinand razi olmur.

Hofmarsal. Razi olmur... Razi olmur... Mən isə bütün şəhərə car çəkmişəm. Hər yerdə elə bu toydan danışırlar.

President. İndi bütün şəhər sizi yalançı hesab edəcək. Ferdinand başqasını sevir.

Hofmarsal. Zarafat edirsiniz, məgər bu, bir maneədir?

President. Mənim oğlum kimi tərs bir adam üçün yenilməz bir maneədir.

Hofmarsal. Yəni o, elə dəlidir ki, öz səadətindən boyun qaçırır? Necə?

President. Özündən xəbər alın, görün sizə nə cavab verir.

Hofmarsal. Ah, *mon Dieu!*¹ Axi o nə cavab verə bilər?

President. Cavabı bu olacaqdır ki, yüksək rütbəyə qalxmaq üçün əl atdığımız cinayətləri açıb bütün aləmə car çəkəcəkdir, saxta məktub və vəsiqələrimiz barəsində xəbərçilik edəcəkdir, ikimizi də güdəzə verəcəkdir.

Hofmarsal. Ah, Allah eləməsin!

President. O, mənə belə cavab verdi. O, artıq hər bir şeyə hazır idi. Mən hədsiz alçalmağın bahasına onu güc-bəla bu hərəkət-dən saxladım... Buna nə deyirsiniz?

Hofmarsal (*qoyun kimi ona baxır*). Mənim üçün bu, ağlasığmaz bir şeydir.

President. Bu, hələ harasıdır. Eyni zamanda casuslarım mənə xəbər gətirdilər ki, oberşenk fon Bok bu gün-sabah ledi Milforda elçi düşəcək.

Hofmarsal. İşin tərsliyinə bax! Kim dediniz? Fon Bok dediniz? Siz bilirsinizmi ki, o, mənim ən qəddar düşmənimdir? Özü də bilirsiniz nə üçün?

President. Birinci dəfə eşidirəm.

Hofmarsal. Bircə qulaq asın, əzizim, öz qulağınızı inanmayaçaqsınız... Saraydakı o ziyaflət... yəqin ki, yadınızdadır... Bəli... O vaxtı hələ birinci dəfə ingilis kadrılı oynayırdılar ki, qraf fon Merşəumun

¹ Ah, aman Allah (*fran.*)

dominosuna çilçiraqdan isti mum damcıladi... Ah, aman Allah, yəqin ki, bunlar sizin yadınızdadır!

President. Əlbəttə, yadımdadır, belə şeylər heç yaddan çıxar?

Hofmaraşal. Aha, bax elə o vaxt şahzadə xanım Amaliya rəqs zamanı corabının bağını itirmişdi. Təbiidir ki, hamı əl-ayağa düşdü. Fon Bokla mən hələ kamer-yunker idik – bütün bal-maskarad zalını iməkləyə-iməkləyə corabbağını axtarırdıq... Nəhayət, mən corabbağını gördüm... Fon Bok da gördü... Fon Bok tez özünü irəli atıb, corabbağını mənim əlimdən qapdı... Təsəvvür edirsınız? Şahzadə xanima təqdim etdi və onun ağızından təşəkkür qopartdı, mən isə yana-yana qaldım... Sizcə, buna nə ad vermək olar.

President. Abırsız adamdır!

Hofmaraşal. Mən isə yana-yana qaldım. Az qala, özümdən getmişdim. Misli görünməmiş bir xainlik!.. Nəhayət, özümü ələ alıb şahzadə xanıma yaxınlaşdım və dedim: "Zati-nəcabətləri! Fon Bok corabbağınızı sizə təqdim etmək səadətinə nail oldu. Lakin onu birinci dəfə görən adam gizlicə öz mükafatını almışdır və səsini çıxarmır".

President. Afərin, marşal! Afərin!

Hofmaraşal. "Və səsini çıxarmır"... Lakin mən qiyamətə qədər bunu Fon Boka bağışlamayacağam. Alçaq və yaramaz yaltaq! Bu, hələ harasıdır! İkimiz də döşəmənin üstündə diz çöküb corabbağına tərəf uzananda Fon Bok sağ tərəfdən saçimdakı pudranı çırıp yerə tökdü, mən də bütün bal müddətində sıradan çıxmali oldum.

President. Bax, həmin bu adam ledi Minfordla evlənib sarayda birinci şəxs olacaq.

Hofmaraşal. Bu dərd məni öldürər. Birinci şəxs? Birinci şəxs? Nə üçün birinci şəxs? Nə üçün siz elə düşünürsünüz ki, bu, mütləq belə olacaqdır?

President. Çünkü Ferdinand istəmir, başqa müştəri də tapmaq olmayacağı.

Hofmaraşal. Məgər sizin imkanınız yoxdurmu, mayoru bu işə məcbur edəsiniz? Qoy bu ləp ifrat dərəcədə kəskin və amansız bir ölçü olsun? Bizim üçün indi, hər cür vasitə yaxşıdır, təki o mənhus Fon Bok yolumuzdan rədd olub getsin.

President. Mən bircə vasitə bilirom ki, o da sizin əlinizdədir.



H o f m a r s a l . Mənim əlimdədir? Siz bununla nə demək istəyirsiniz?

P r e z i d e n t . Mayoru sevgilisindən küsdürmək lazımdır.

H o f m a r s a l . Küsdürmək? Siz bunu necə təsəvvür edirsiniz?
Mən nə eləməliyəm?

P r e z i d e n t . Əgər biz qızı ləkələyə bilsək, demək, məqsədimizə nail olmuşuq.

H o f m a r s a l . Şayiə yayım ki, qız oğurluq eləyir? Siz bunu nəzərdə tutursunuz?

P r e z i d e n t . Yox, canım. Bu haradan ağıliniza gəldi... Şayiə yaymaq lazımdır ki, qızın başqa sevgilisi var.

H o f m a r s a l . Kimdir axı o?

P r e z i d e n t . O başqa birisi siz olmalısınız, baron.

H o f m a r s a l . Mən? Mən? O, zadəgan qızıdır mı?

P r e z i d e n t . Zadəgan qızı haradan oldu? Bunu haradan çıxardınız? O, çalğıçı qızıdır.

H o f m a r s a l . Demək, meşşan qızıdır? Bu, mənə yaraşmaz.
Necə?

P r e z i d e n t . Necə yəni yaraşmaz? Bu nə axmaqlıqdır? Göyçək bir qızın əsil-nəslini axtarmaq sizdən başqa bu yer üzündə kimin ağılinə gələr?

H o f m a r s a l . Axı mən evliyəm, heç olmasa, bunu nəzərə alın!
Hələ sarayda mənim haqqımda söz-söhbət olmazmı?

P r e z i d e n t . Bu, başqa məsələ. Bağışlayın, mən bilmirdim ki,
sizin üçün ciddi qaydalara riayət edən bir adam olmaq nüfuzlu bir
adam olmaqdan daha mühümdür. Bəlkə, elə məsələni buradaca
qurtaraq?

H o f m a r s a l . Hirslənməyin, baron. Mən sizi yaxşı başa düşmədim.

P r e z i d e n t (*soyuq*). Yox, yox! Siz tamamilə haqlısınız. Mən özüm də təngə gəlmışəm. Məsələni uzatmaq lazım deyil. Mən fon Boku baş nazir vəzifəsinə təyin olunması münasibətilə təbrik edəcəyəm. Dünyada tək mən deyiləm ki... Mən istəfa verəcəyəm.

H o f m a r s a l . Bəs mən necə olacağam?.. Sizə nə var ki! Siz elmlı adamsınız! Mən isə... Əgər əlahəzrət məni vəzifəmdən kənar etsə, onda mən nəyi təmsil edəcəyəm?

P r e z i d e n t . Srağagünkü lətifəni, keçənilki modanı.

H o f m a r ş a l . Mənim əzizim, mənim gövhərim, rica edirəm, sözlərinizi geri götürün! Mən də öz tərəfimdən hər şeyə hazırlam.

P r e z i d e n t . Deməli, siz razılıq verirsiniz ki, Miller deyilən bir qızın görüş təyin etmək üçün yazdığı kağızda sizin adınız çəkilsin!

H o f m a r ş a l . Aman Allah, əlbəttə.

P r e z i d e n t . Buna da razı olursunuz ki, həmin kağızı mayorun gözünə sataşa bilən bir yerə tullayasınız!

H o f m a r ş a l . Bəli, mən parad zamanı o kağızı cib dəsmalım ilə bir yerdə, guya, bilmədən yerə salaram.

P r e z i d e n t . Üstəlik, mayorun qarşısında o qızın aşnası rolunu oynamamağa da razısanızmı?

H o f m a r ş a l . *Mort de ma vie*¹, mən ona həddini göstərərəm! Mən ağızından süd iyi gələn o uşağa göstərərəm ki, mənim gözəlcəmi əlimdən almaq nə deməkdir!

P r e z i d e n t . Bax buna varam!.. Məktub elə bu gün hazır olacaq. Gəlib məktubu aparmaq üçün axşama qədər siz bir də mənim yanımı təşrif gətirməli olacaqsınız. Onda biz necə hərəkət edəcəyimiz barədə ətraflı fikirləşərik.

H o f m a r ş a l . Mən ancaq birinci dərəcəli əhəmiyyəti olan on altı ziyarətimi bitirən kimi dərhal sizin yanınıza gələrəm. Məni bağışlayın. Bilətəxir sizi tərk etməliyəm. (*Gedir.*)

P r e z i d e n t (*zəngi çalır*). Mən sizin məharətinizə arxayı oluram, marşal!

H o f m a r ş a l (*geri çevrilir*). Ah, *mon Dieu*! Siz ki məni tanıyırsınız.

ÜÇÜNCÜ GƏLİŞ

Prezident, Vurm.

V u r m . Çalğıçını və arvadını səssiz-küysüz, çox səliqə ilə həbsə ala bildik. İndi zati-aliniz istəsə, buyurub məktubu oxuya bilər.

P r e z i d e n t (*məktubu oxuyur*). Afərin, afərin, katib! Marşalı da tora salmışıq! Bu zəhər, sağlamlığın özünü belə irinli bir cüzama döndərə bilər. İndi biz ataya bəzi şeylər təklif edərik, sonra isə qızın üstünə düşərik.

Hərəsi bir tərəfə gedir.

¹ Lənət olsun (*fran.*)



DÖRDÜNCÜ GƏLİŞ

Millerin evində.
Luiza, Ferdinand.

L u i z a . Mənimlə daha bu barədə danışma, mən artıq xoşbəxt günlər görməyəcəyəm. Bütün ümidlərim ürəyimə gömüldü.

F e r d i n a n d . Mənim ümidlərim isə ürəyimdə baş qaldırır. Atam cilov gəmirir. Atam bütün qüdrətinin zərbələrini başımıza yağdıracaq. Nəticəsi isə o olacaqdır ki, o, mənim ürəyimdəki oğulluq hissini öldürəcəkdir. O oğulluq borcu hissi artıq mənə hakim deyil. Qəzəb və ümidsizlik onun qatil olduğunu, onun cinayətinin sırrını açıb söyləməyə məni məcbur edəcək. Oğul öz atasını cəllad əlinə verəcək... Biz uçurum kənarındayıq, lakin bu uçurum mənim başgicəlləndirən bir sıçrayışa cəsarət etməm üçün yaranmalı idı. Qulaq as, Luiza, ehtirasım kimi böyük və cürətli fikirlər ürəyimə sığmır. Sən, Luiza, mən və məhəbbətimiz! Bu dairə bütün göyləri ehtiva etmirmi? Yoxsa, sənə başqa dördüncü bir şey də lazımdır?

L u i z a . Bəsdir! Mən sənin nə demək istədiyini fikirləşəndə belə, davam gətirməyib sarsılıram.

F e r d i n a n d . Bizə bu dünyadan heç nə lazım deyil, elə isə nə üçün yalvarıb ondan xeyir-dua diləməliyik? Heç bir şey qazanmayıb, üstəlik, hər bir şeyimizi itirə biləcəyimiz bir yerdə nə üçün taleyimizi sınayaq? Məgər sənin gözlərinin incə şüaları Reynin dalğalarında deyil, Elbanın, yaxud Baltik dənizinin dalğalarında əks edərsə, bu, sənin gözlərindəki şəfqət nurunu söndürə bilərmi? Luizam məni harada sevərsə, ora mənim vətənimdir. Mənim üçün sənin ayaqlarının qorxunc, qumlu səhralarda buraxdığı iz doğma yurdumdakı əzəmətli kilsə binasından daha qiymətlidir. Şəhərlərin dəbdəbəsi bizim nəyimizə lazımdır? Biz sənilə harada olsaq, Luiza, hər yerdə günəş doğacaq və batacaq, bu isə o qədər gözəl bir tamaşadır ki, ən cəsarətli sənətkar xəyalı belə onun qarşısında sönük qalır. Qoy biz məbədlərdə ibadət etmək imkanından məhrum olaq, əvəzində məftunedici bir titrəyişlə gecə yer üzərinə çökəndə göydə üzən Ay bizi tövbə etməyə çağıracaq, ulduzlar məbədi isə bizimlə birlikdə ehtiramlı bir sükut içində ulu Tanrıni təqdis edəcəkdir. Məgər biz məhəbbətdən danışmaqdan yorula bilərikmi? Luizamın təkcə bir

təbəssümü haqqında danışmaq olar. Amma mən onun göz yaşlarını səbəbini bilməyincə bütün həyatımın həsrəti və arzusu üzərindən qələm çəkirəm.

L u i z a. Məgər məhəbbətindən başqa sənin digər bir borcun yoxdurmu?

F e r d i n a n d (*onu qucaqlayır*). Mənim ən müqəddəs borcum sənin rahatlığındır.

L u i z a (*cox ciddi*). Onda sus və məni tək burax. Mən atam haqqında düşünməliyəm. Onun varı, yoxu yeganə bir qızı var, bu günlərdə isə onun 60 yaşı tamam olacaq, indi belə bir adamı prezidentin intiqamı gözləyir...

F e r d i n a n d (*onun sözünü kəsir*). Atanı da özümüzlə apararıq... Etiraz etmə, əzizim! Mən qiymətli şeylərimi pula çevirərəm, atamın adına borç da alaram. Qulduru qarət eləmək günah deyil. Onun bütün sərvəti vətənin halal puludur. Gecə – düz saat bir tamamda ekipaj buraya gələcək. Siz atanla o saatca yola çıxarsınız. Beləliklə, qaçıb gedərik.

L u i z a. Dalımcı da sənin atanın lənətləri yağışın? Ağilsız! Qatıl-lərin lənətləri belə nəticəsiz qalmır; göylərin intiqam pərisi çarxa çəkilmiş quzdurların ağızından qopan lənətlərə belə qulaq asır, biz qaç-qınları isə dalımızca yağan lənətlər bir kabus kimi dənizdən-dənizə qədər dabən-dabana təqib edəcəkdir... Yox, sevgilim, əger mən səni yalnız cinayət bahasına tutub saxlaya bilərəmsə, o zaman səni itirmək üçün də hələ məndə kifayət qədər qüvvə tapılar.

F e r d i n a n d (*hərəkətsiz halda dayamb piçıldayırlı*). Bunu doğru deyirsən?

L u i z a. İtirməklə.. Ah, bu nə qədər sonsuz qaranlıqla dolu bir fikirdir! Bu, o qədər dəhşətli bir fikirdir ki, o, ölməz ruhun qanadlarını qırır, səadətin parlaq boyalarını soldurur... Səni itirmək, Ferdinand! Lakin insan axı yalnız malik olduğu şeyi itirə bilər, sənin qəlbin isə mənsub olduğun zümrənindir. Demək, belə çıxır ki, mən o zümrənin müqəddəs sərvətinə əl uzadıram, ona görə mən can atıb göz dikdiyimdən titrəyə-titrəyə imtina edirəm.

F e r d i n a n d (*rəng alıb rəng verir və dodaqlarını çeynəyir*). İmtina edirsən?

L u i z a. Mənə bax, sevimli Valter! Dişlərini belə qəzəblə qıçırdatma! Qulaq as! Mən sənə nümunə göstərmək və bu nümunə ilə



sənə mərdlik aşılamaq istəyirəm. Mən sənə göstərmək istəyirəm ki, mən də qəhrəmanlığa qadırəm. Mən yolunu azmiş oğulu öz atasına qaytarmaq istəyirəm, mən cəmiyyətin əsaslarını sarsıda biləcək və əbədi dünya qaydalarını dağıdacaq bir ittifaqdan imtina etmək istəyirəm. Mən cinayətkaram. Mən qəlbimdə cəsarətli və ağılsız xəyallar bəslədim. Dərdim mənim üçün bir qıisas oldu, indi sən gəl bu şirin və təsəlliverici aldanışı dağıtma – qoy mən özümü inandırıım ki, özüm öz səadətimi qurban verdim... Sən məni bu təsəlliidən də mi məhrum edəcəksən?

Dərin düşüncələrə dalmış F e r d i n a n d skripkanı əlinə alır,
çalmaq istəyir, sonra qəzəb coşqunluğu içərisində telləri qırır,
musiqi aletini döşəməyə çırılıb sindirir
və bərkden gülməyə başlayır.

Valter? Ey rəhmdil Allah! Sənə nə olub? Məyusluğa qapılma! Biz gərek möhkəm olaq, ayrlıq saatı gəlib çatmışdır. Mənim əziz Valterim, mən sənin ürəyinə bələdəm. Sənin məhəbbətin həyat kimi canlı, kainat kimi nəhayətsizdir. Onu daha adlı-sanlı və daha ləyaqətli bir qızı bəxş elə, o zaman dünyanın ən xoşbəxt qadınları belə onda həsəd hissi oyada bilməzlər. (*Göz yaşlarını boğaraq*) Biz gərek səninlə görüşməyək. Şöhrətpərəst və aldanmış bir qız dörd divar arasında öz dərdinə ağlayar, onun göz yaşları heç kəsin ürəyini yumşaltmaz... Mənim gələcəyim boş və mənasızdır... Amma mən yenə də hərdən bir keçmişin solmuş çiçəklərinin ətrilə nəfəs alacağam. (*Üzünü kənara çevirərək, titrəyən əlini ona uzadır.*) Əlvida! Cənab fon Valter!

F e r d i n a n d (*donub qaldığı vəziyyətdən ayılaraq*). Mən vətəni tərk edirəm, Luiza. Sən mənimlə getməyəcəksənmi?

L u i z a (*otagın dərinliyinə çəkilib, əlləri ilə üzünü örtür*). Vicdanım mənə qalmağı və iztirab çəkməyi əmr edir.

F e r d i n a n d. Yalan deyirsən, ilan! Səni başqa bir şey bura bağlayır.

L u i z a (*dərin bir iztirabla*). Əgər bu sizin ürəyinizə yüngüllük gəti-rirsə... belə düşünün.

F e r d i n a n d. Mənim məhəbbətimə bu soyuq mühakimələ-rinləmi cavab verirsən? Sən bu nağıllarla məni aldatmaq istəyirsən? Səni burada saxlayan təzə bir məşuqdur. Əgər mənim şübhələrim doğru çıxarsa, vay sənin də, onun da halına! (*Tez gedir.*)

BEŞİNCİ GƏLİŞ

L u i z a tekbaşına səssiz və hərəkətsiz bir halda kreslonun dalına söykənərək oturmuşdur, ayağa qalxıb qorxa-qorxa oṭrafına baxır, bir neçə addim irəli gəlir.

L u i z a. Görəsən, nə üçün ata-anam gəlib çıxmışdır? Atam gedəndə də demişdi ki, bir neçə dəqiqədən sonra qayıdacaqdır, halbuki o vaxtdan bəri beş qorxunc saat keçmişdir. Görəsən, başına bir iş gəlməmişdir ki? Mənə nə olub, nə üçün belə ağır nəfəs alıram?

Vurm daxil olur, Luizanın gözünə görünmədən otağın uzaq yerində dayanır.

Yox, yəqin, mənə elə gəlir: qızmış qanım mənimlə acı zarafatlar eləyir... Ürəyimizə qorxu yuva salan kimi gözlərimizə hər küncdə bir kabus görünür.

ALTINCI GƏLİŞ

L u i z a, katib Vurm.

Vurm (*yaxın gəlir*). Axşamın xeyir, xanım qız!

L u i z a. İlahi! Bu kimdir? (*Ətrafına baxıb, katibi görür, qorxu içində geri çəkilir*) Odur, odur. Dəhşət içərisində götürərəm ki, ürəyimə daman pis şeylər məni aldاتmayıb. (*Nifrət dolu baxışlarla katibi gözdən keçirir*.) Siz prezidenti axtarırsınız? O getdi.

Vurm. Yox, xanım qız, mənə siz lazımsınız.

L u i z a. Elə isə qəribədir ki, siz bazar meydanına niyə getməmisiniz?

Vurm. Nə üçün məhz ora?

L u i z a. Nişanınızı rüsvayçılıq dirəyindən açıb aparmaq üçün.

Vurm. Xanım Miller, sizin şübhələriniz əsassızdır...

L u i z a (*özünü saxlayaraq*). Siz nə istəyirsiniz?

Vurm. Məni sizin yanınıza atanız göndərmişdir.

L u i z a (*heyrətlə*). Atam!.. O haradadır ki?

Vurm. Elə bir yerdədir ki, oradan məmnuniyyətlə çıxb gedərdi...

L u i z a. Allah xatırınə, tez deyin görüm nə olub? Ürəyimə pis şeylər gəlir... Atam haradadır?



Vurm. Əgər çox bilmək istəyirsinizsə, həbsxanadadır.

Luzza (gözlərini göyə dikərək). Bir zərbə daha! Bir də!.. Həbsxanada? Nə üçün həbsxanadadır?

Vurm. Hərsoqun əmrinə görə.

Luzza. Hərsoqun?

Vurm. Zati-alilərinin simasında, əlahəzrəti təhqir etdiyi üçün.

Luzza. Necə?.. Necə? Ey yeri, göyü yaradan Allah!

Vurm. Hərsoq da onu bu səbəbə görə ağır cəzaya məhkum etmək niyyətindədir.

Luzza. Bircə bu əskik idi! Bircə bu!.. Elədir, elədir, mənim qəlbimdə Ferdinanddan başqa müqəddəs tutduğum digər bir adam da var idi, mən isə onu qoruyub hifz edə bilmədim... Əlahəzrəti təhqir etmək? Ey ulu Tanrı! Mənim zəifləyən etiqadımı möhkəmlət, möhkəmlət!.. Bəs Ferdinand?

Vurm. Onun qarşısında iki yol var: ya ledi Milford, ya da ata lənətinə məruz qalıb, irsdən məhrum olmaq.

Luzza. Belə könülli azad intixaba nə söz ola bilər? Amma yenə də... Yenə də o, məndən xoşbəxtidir. Onun atası yoxdur, ona görə, kimi itirəcəkdir ki, digər tərəfdən, atasız olmaq da yaman dərddir! Atam əlahəzrəti təhqir etdiyi üçün həbsə alınmışdır, sevgilim isə ya ledi Milford ilə evlənməlidir, ya da lənətlənib irsdən məhrum ediləcəkdir – belə bir vəziyyətdə adam istər-istəməz fikirləşməlidir. Alçaq hərəkətin özü də bir növ kamillikdir... Kamillikdirmi? Yox! Bu, hələ tam ölçü deyil... Anam haradadır?

Vurm. Fəhlə evində.

Luzza (aci bir təbəssümələ). Səbir kasası dolub-daşdı, dolub-daşdı... İndi mən azadam. Artıq mənim heç bir şeyim yoxdur! Nə vəzifəm, nə göz yaşım, nə sevincim. İlahi qüvvələrə də heç bir etiqadım qalmadı. Bütün bunlar artıq mənə lazım deyil. (Dəhşət içində susur.) Bəlkə, sizdə daha başqa xəbərlər də var? Hamısını söyləyin. İndi mən hər şeyə qulaq asa bilərəm.

Vurm. Nə olubsa, bilirsiniz...

Luzza. Lakin daha nələr olacağını bilmirəm! (Sükut içində onu başdan-ayağa süzür.) Sənə yazığım gəlir! Özünə çox qüssəli bir məşğələ seçmişən. Bu peşə sənin üzünə cənnət qapılarını açmayacaqdır. İnsanlara yamanlıq eləmək öz-özülüyündə dəhşətli bir işdir, lakin mən-hus bir bayquş kimi onların üstünə uçmaq, bəd xəbərlər getirmək,

qana dönən ürəklərin zərurətin dəmir milində necə titrədiyinə tamaşa eləmək, xristianların ilahi qüvvələrə olan etiqadlarını necə itirdiklərinə şahid olmaq daha dəhşətlidir... Yox, Allah eləməsin! Əgər sənin tökdürdüyün hər damla göz yaşı üçün sənə bir çəllək qızıl ver-səydi'lər belə, mən yenə də sənin yerində olmaq istəməzdəm... Daha nə ola bilər?

V u r m. Bilmirəm.

L u i z a. Siz bilmək istəmirsiniz? Sizin gətirdiyiniz xəbər işıqdan gizlənib, insan səsindən qorxur, lakin baxışlarınızın ölü sükütündə qarşımıda qara bir kabus ucalır... Daha nə ola bilər? İndicə dediniz ki, hersoq atama ağır cəza vermək niyyətindədir. Siz ağır cəza nəyə deyirsiniz?

V u r m. Daha heç bir şey xəbər almayıñ!

L u i z a. Qulaq as! Sən, yəqin, cəlladin əli altında şagird olmusən. Yoxsa bu məharət səndə haradandır ki, xırçıldan oynaqları ağır-agır və sərrast bir hərəkətlə dəmirə keçirirsən, sixilan bir üzəyi axırıncı zərbənin intizarı ilə döyündürürsən? Mənim ata-anamı nə gözləyir? Sənin qımışib istehza ilə söylədiyin sözlərin arxasında ölüm dayanmışdır. Ürəyində nəyi gizləyirsən? Hamısını söylə! Bütün ölüm-saçan mərmilərini yağdır üstümə. Mənim atamı nə gözləyir?

V u r m. Kriminal prosesi.

L u i z a. Bu, nə deməkdir? Mən təhsilsiz, elmsiz bir qızam, sizin bu qəлиз latin sözləriniz məni ancaq qorxudur. Kriminal prosesi nə deməkdir?

V u r m. Ölüm-dirim məhkəməsi.

L u i z a (qəti). Təşəkkür edirəm! (Tez yan otağa keçir.)

Vurm (taşvişə düşərək). Bu, nə deməkdir? Yoxsa, bu səfəh qız... Lənət şeytana! Birdən o... Gedim baxım... Axi mən ona cavab-dehəm. (Ona tərəf gedir.)

L u i z a (üst paltarında çıxıb gəlir). Bağışlayın, cənab katib! Mən otağı bağlamalıyam.

V u r m. Hara belə tələsirsiniz?

L u i z a. Hersoqun yanına. (Getmək istəyir.)

V u r m. Nə dediniz? Kimin yanına? (Qorxu içində onu saxlamağa çalışır.)

L u i z a. Hersoqun yanına. Hersoqun yanına. Məgər eşitmirsınız? Mənim atamı ölüm-dirim məhkəməsinə vermək istəyən hersoqun yanına... Yox, o, istəməyə-istəməyə atamı mühakimə eləməyə



məcburdur. Çünkü siz belə istəyirsiniz, alçaq canılər! Hərsoqun isə bütün bu əlahəzret təhqiri prosesindəki iştirakı yalnız ondan ibarətdir ki, o, öz yüksək titulunu və knyaz imzasını hakimlərin ixtiyarına verir.

V u r m (*bərkdən gülərək*). Hərsoqun yanına!

L u i z a. Bilirəm, siz niyə gülürsünüz, lakin mən mərhəmət ummuram, Allah eləməsin! Bilirəm ki, kor olub mənim fəryadlarımı dinləməyəcəklər... Deyirlər ki, hakimiyət sahibləri hələ bu vaxta qədər müsibətin nə demək olduğunu anlaya bilmirlər və onlar bunu anlamaq da istəmirlər. Mən müsibətin nə olduğunu açıb hersoqa göstərəcəyəm, mən əzab içinde qırılaçağam ki, o, dərdin nə olduğunu görsün, mən ürək parçalayan iniltilərimlə onun qulaqlarını batıracağam, onda başa düşər ki, müsibət nə deməkdir? Bu tamaşadan sonra onun saçları biz-biz duranda, mən son dəfə olaraq bərkdən ona bağıracağam ki, əcəl saatında yer üzü allahlarının da sinəsinə xırıltı çökür və axırət məhkəməsi kralları da, dilənciləri də eyni bir əlkədən keçirəcək! (*Qapıya tərəf yönəlir.*)

V u r m (*aciqli bir sevinc ilə*). Gedin, gedin! Siz bundan ağıllı bir şey düşünüb-daşına bilməzdiniz! Sizə getməyi məsləhət götürəm, söz verirəm ki, hərsoq xahişinizi yerinə yetirəcək.

L u i z a (*birdən dayanır*). Nə dediniz? Siz mənə getməyi məsləhət görürsünüz? (*Tez geri qayıdır.*) Ah, mən nə eləyirəm? Əgər bu adam mənə getməyi məsləhət görürsə, demək, burada nə isə qəbahətli bir şey var... Nə üçün siz güman edirsınız ki, hərsoq mənim xahişimi yerinə yetirəcək?

V u r m. Çünkü o, bunu müftə eləməyəcək.

L u i z a. Müftə eləməyəcək? Yaxşılıq eləmək üçün o, nə qədər qiymət təyin edəcək?

V u r m. Belə qəşəng bir təmənnaçının özü kifayət qədər yüksək bir qiymətdir.

L u i z a (*süst vəziyyətdən çıxaraq*). Ey qadir Allah!

V u r m. Atanızı xilas etmək üçün belə bir qiymətə, zənnimcə, gərək sizin gücünüz çatsın.

L u i z a (*özünü itirmiş halda otaqda gəzinir*). Bəli! Elədir! Sizin bütün bu yer üzünün hökmranları öz qəbahətləri ilə, elə bil, məlaike qılıncı vasitəsilə həqiqətdən mühafizə olunmuşlar... Ata, qoy Allah özü sənə rəhm eləsin! Qızın sənin yolunda ölü, ancaq günah işləməz.

V u r m. Heç kəsdən kömək görməyən zavallı bir məhbus üçün

bu, tamamilə gözlənilməz bir cavab olacaq. O, mənə dedi: “Məni bu bəla girdabına Luizam salmışdır, Luizam da məni buradan çıxaraqdır...” Cavabınızı, xanım qız, mən dərhal ona yetirərəm. (*Özünü elə göstərir ki, guya, çıxıb getmək istəyir.*)

L u i z a (*onun dalınca qaçıb Vurmu dayandırır*). Hara gedirsınız? Dayanın!.. İnsanları dəlilik dərəcəsinə gətirib çıxarmaq istəyəndə, gör bu məlun iblis necə cəld tərpənir... Atamı mən məhv elədim, gərək mən də onu xilas edim! Deyin, məsləhət görün, mən nə edə bilərəm, mən nə etməliyəm?

V u r m. Tək bircə çarə var.

L u i z a. Və bu – yeganə çarədirmi?

V u r m. Atanız da sizə məsləhət görür ki...

L u i z a. Atam da?.. O çarə nədir?

V u r m. Sizin üçün o asan bir şeydir.

L u i z a. Mənim üçün rüsvayçılıqlıdan ağır bir şey yoxdur.

V u r m. Sizdən bircə xahişimiz var: mayor azad olsun.

L u i z a. Mənə olan məhəbbətindən azad olsun!.. Siz məni ələmi salırsınız? Siz zorla mənim əlimdən alınmış bir şeyi, məndən almaq üçün icazə istəyirsiniz?

V u r m. İş bunda deyil, sevimli xanım qız, gərək mayor birinci olaraq, həm də könüllü surətdə geri çəkilsin!

L u i z a. O, bunu eləməz.

V u r m. Ola bilər. Lakin əgər bu yalnız sizdən asılı olmasaydı, sizin köməyiniz bizim nəyimizə lazım idi?

L u i z a. Axi onu nə ilə məndən üz döndərməyə vadar etmək olar?

V u r m. Gəlin tədbir tökək! Əyləşin!

L u i z a (*təlaş içində*). Sənin fikrin nədir?

V u r m. Əyləşin, yazın. Budur, qələm, kağız və mürəkkəb.

L u i z a (*son dərəcədə həyəcanlı oturur*). Mən nə yazmaliyam? Kimə yazmaliyam?

V u r m. Atanızın cəlladına yazmalısınız.

L u i z a. İnsan ürəyini didməkdə sənin nə qədər böyük məhərətin var! (*Qələmi götürür*.)

V u r m (*diktə edir*). “Mərhəmətli cənab!..

L u i z a əli titrəyə-titrəyə yazır.

Əzab dolu üç gün... üç ağır gün keçmişdir ki, biz görüşməmişik”.



L u i z a (*təəccüblə qələmi atır*). Bu məktub kimədir?

V u r m. Atanızın cəlladına.

L u i z a. Aman Allah!

V u r m. “Bunların hamısına səbəb mayordur... O mayor ki...

Arqus kimi bütün günü gözü mənim üstümdədir...”

L u i z a (*sıçrayıb ayağa qalxır*). Misli görünməmiş bir alçaqlıq!

Məktub kimədir?

V u r m. Atanızın cəlladına.

L u i z a (*əllərini ovuşduraraq gəzinir*). Yox, yox, yox! İlahi, bu nə işgəncədir, mənə verirsən! Əgər bir insana qəzəbin keçibdirlə, ona insani cəza ver, nə üçün məni iki qorxunc uçurum arasında qoyursan? Nə üçün məni ölümün çəngəlindən rüsvayçılığın ağuşuna atırsan? Nə üçün bu qanıçən iblisin mənim boynuma kəmənd keçirməsinə yol verirsən? Nə istəyirsiniz eləyin! Mən ölsəm də, yazmayacağam.

V u r m (*slayapasını əlinə alır*). Özünüz bilərsiniz, xanım qız. Bu, tamamilə sizin öz ixtiyarınızdadır.

L u i z a. Mənim öz ixtiyarımadır? Nə dediniz? Mənim öz ixtiyarımızdır?.. Sən gülürsən, azğın vəhşi! Bədbəxt bir adamı cəhənnəm girdabı üzərindən asaraq, ondan bir şey xahiş elə, sonra da xaincəsinə gülərək piçilda ki, bu, onun öz ixtiyarındadır... Ah, sən çox yaxşı bilirsən ki, bizim qohumluq sədaqətimizin bağlarını ürəyimizdən qoparmaq olmaz! Lakin artıq fərqi yoxdur. Gerisini deyin yazım! Mən artıq heç nəyə baxmırıam. Cəhənnəmin fitnə-fəsadları qarşısında mən acizəm. (*Yenidən oturur*.)

V u r m. “Bütün günü Arqus kimi məni gözdən qoymur...” Yazdınız?

L u i z a. Gerisini, gerisini deyin!

V u r m. “Dünən prezident bizi gəlmışdı. Yazıq mayorun mənim namusumu necə qoruduğuna baxıb gülməmək çətin idi...”

L u i z a. Çox gözəl! Çox gözəl! Çox əla! Elə bu cür də davam edin!

V u r m. “Qəhqəhə çəkib gülməmək üçün mən özümü elə göstərdim ki, guya, ürəyim xarab olub, özümdən getdim...”

L u i z a. İlahi!

V u r m. “Lakin mən uzun müddət üzümə maska taxa bilmərəm... Bəli, bilmərəm... Axi mən nə vaxt bu mayordan yaxamı qurtaraçağam...”

L u i z a (*dayanır, yazmur, ayağa qalxır, başını aşağı salır, elə bil, döşəmədən nə isə axtarır, otaqda gəzinir, sonra yenə oturub yazır*). “Mayordan yaxamı qurtaracağam...”

V u r m. “Sabah o, qulluqda olacaq... Mənim yanımdan nə vaxt çıxbı getdiyinə fikir verin, sonra sözləşdiyimiz yerə gəlin...” Yazdırınız mı?

L u i z a. Hamısını yazdım!

V u r m. “Sözləşdiyimiz yerə, sizi ürəkdən sevən Luizanın yanına”.

L u i z a. Bircə ünvanı qalmışdır.

V u r m. “Cənab hofmarşal fon Kalba”.

L u i z a. Ey məni yaranan! Bu qəbahətli sətirlər mənim ürəyimə nə qədər yaddırsa, bu ad da qulaqlarına bir o qədər yabançıdır. (*Ayağa qalxır. Hərəkətsiz nəzərlərini məktuba dikir. Uzun bir sükütdən sonra onu katibə verir, zəif, möyus bir səslə*) Buyurun, mərhəmətli cənab. Mənim təmiz adımlı, Ferdinand, bütün həyatımın səadəti – indi bunlar hamısı sizin əlinizdədir... Mən artıq dilənciyəm.

V u r m. Bəsdir, ruhdan düşməyin, sevimli xanım qız! Mən ürəkdən sizə acıçıram. Kim bılır? Bəlkə, baş tutdu... Mən bəzi şeylərə göz yuma bilərdim... Vallah düz deyirəm! Axi mənim sizə yazığım gelir...

L u i z a (*donuq və kəskin nəzərlərlə ona baxır*). Gerisini deməyin, mərhəmətli cənab, öz başınızı bəla açarsınız.

V u r m (*onun əlini öpmək istəyir*). Bu qəşəng ələ sahib olmaq üçün icazə istəsəm, pismi olar? Siz buna nə deyirsiniz, sevimli xanım qız!

L u i z a (*məğrur və qəzəbli*). Onu deyirəm ki, elə birinci nikah gecəsi səni böğardım, sonra isə məmnuniyyətlə özümü işgəncəli bir ölümə təslim edərdim. (*Qapıya tərəf gedir və tez geri qayıdır*.) Hər şey bitib qurtardımı, mərhəmətli cənab? İndi mən azad bir quşam?

V u r m. Lap kiçik bir şey qalır, sevimli xanım qız! Siz mənimlə gedib and içəcəksiniz ki, bu məktubu öz arzunuzla könüllü olaraq yazmışsınız.

L u i z a. Aman Allah! Aman Allah! Sən şeytan əlinin əməli olan bir işə möhür basacaqsan?

V u r m onu aparır.



Dördüncü pərdə

BİRİNCİ GƏLİŞ

Prezidentin evində salon.

Ferdinand fon Valter əlində açıq
məktub bir qapıdan içəri girir, o biri
qapıdan xidmətçi daxil olur.

Ferdinand. Marşal bura gəlməmişdi?
Xidmətçi. Cənab mayor, cənab prezident sizi yanına çağırır!
Ferdinand. Lənət şeytana, mən səndən xəbər alıram, marşal
bura gəlməmişdim?
Xidmətçi. Cənab-aliləri yuxarıda firon oynayır.
Ferdinand. Cənab-aliləri ləp şeytanın özü ilə oynayırsa belə,
yenə də qoy zəhmət çəkib bura gəlsin!

Xidmətçi gedir.

İKİNCİ GƏLİŞ

Ferdinand tək, məktubu gözdən keçirir,
gah dəli kimi o yana-bu yana qaçır,
gah da yerində donub qalır.

Ferdinand. Ola bilməz! Ola bilməz! Ülviyət pərdəsi altında
iblis qəlbəi gizlənə bilməz... Lakin yenə də... Lakin yenə də... Əgər
bütün məlekəklər dağ zirvələrindən uçub gələrək, o qızın məsumiyyət
tinə zəmin olsalar, əgər yer və göy, yaradılmış və yaradan, hamısı bir
yerdə onun məsumiyyətinə zəmin olsalar, yenə də bu, onun xəttidir.
Bəşəriyyətin hələ şahid olmadığı görünməmiş dəhşətli bir saxtakar-
lıqlı.. Bax elə buna görə o inad göstərib mənimlə qəçməq istəmirdi!

Budur səbəbi, aman Allah! Artıq gözlərim açıldı, artıq hər şey mənə aydın oldu! Demək, buna görə o, mənim məhəbbətimdən imtina elədi, həm də elə fədakarlıqla imtina elədi ki, mən, az qala, mələk cildinə girmiş saxtakarlığına inanacaqdım! (*Karıxmiş bir halda, otaqda vurnuxur, sonra yenə fikir içində dayanır.*) Məni bu qədər yaxşı tanıydı! Hisslərimin çılgınlığına, xəzif ürək titrəyişlərimə, atəşin coşqunluqlarına ürəkdən səs vermiş... Səsimdə güclə sezilən hər incə təbadḍülatdan əhvalimən necə olduğunu hiss edib duyarmış, hər damla göz yaşından məni anlaşmış, mənimlə birlikdə ehtirasın başgicəlləndirici zirvələrinə yüksələrmiş, qorxunc uçurumlardan məni hifz edib qoruyarmış... İlahi! İlahi! Demək, bunlar hamısı bir riyakarlıq imiş? Riyakarlıq! Ah, əgər yalan bu qədər məharətlə rəngdən-rəngə girməyi bacarırsa, nə üçün indiyə qədər heç bir şeytan göylər səltənətinə çıxa bilməmişdir!.. Mən ona məhəbbətimizin təhlükədə olduğunu söyləyəndə nə qədər də, təbii olaraq, o riyakarın rəngi ağardı. Atamın qaba istehzalarını nə qədər böyük bir vüqar və ləyaqətlə rədd etdi! Halbuki qəlbimin dərinliklərində o, müqəssir olduğunu başa düşürmüş! Lakin o, riyakar həqiqət odu qarşısında imtahan verə bilərdimi? Yox, o davam gətirməyib özündən getdi. Ey yüksək hissiyyatlı varlıq, sən indi nə cür dil töküb danışacaqsan? Şiltaq gözəllərin də ürəkləri gedir. Elə isə, sən özünə bəraət qazandırmaq üçün nə deyəcəksən, ey məsum varlıq! Axi pozğun qadınlar da özlərindən gedirlər. O, mənə nə elədiyini bilir. O, mənim ürəyimi bütün çılpalılığı ilə görmüşdür. Mən ilk öpüşdən qızardığım zaman, qəlbim gözlərimdə əks etmişdi. Məgər o dəqiqlirlərdə o, heç bir şey hiss eləmirdi? Bəlkə, öz məharəti üçün o, bir qürur hissi duyurmuş? Mən xoşbəxt dəli isə elə xəyal edirdim ki, o, bütün göyləri ehtiva eləmişdir, mən natəmiz arzularımı boğmuşdum, düşüncələrimdə yalnız əbədiyyət və o qız yaşayırıdı. Aman Allah, o isə bu zaman heç bir şey hiss eləmirdi? İslərinin yaxşı getdiyindən başqa heç bir şey başa düşmürdü? Öz cazibədarlığından başqa heç bir şey duymurdu? Ölüm və intiqam!.. Məni aldada bildiyindən başqa heç bir şey?



ÜÇÜNCÜ GƏLİŞ

Hofmarşal, Ferdinand.

Hofmarşal (*xırda addımlarla otaqda gəzərək*). Siz arzu eləmişsiniz ki, mənim əzizim...

Ferdinand (*öz-özüñə*). Alçağın boğazını üzəsən! (*Bərkdən*) Bura baxın, marşal, siz parad zamanı, deyəsən, bu məktubu cibinizdən salmışınız; mən isə (*aci-aci gülərək*), xoşbəxtliyimdən onu tapmışam.

Hofmarşal. Nə danışırsınız?

Ferdinand. Təsadüfi bir hadisə, Allah özü yetirib.

Hofmarşal. Siz məni qorxudursunuz, baron!

Ferdinand. Oxuyun! Oxuyun. (*Ondan uzaqlaşır.*) Əgər mən daha məşuq olmağa yaramıramsa, bəlkə, miyançılığa yaraya bilərəm.

Hofmarşal oxuyur, Ferdinand divara yaxınlaşış bir cüt tapança götürür.

Hofmarşal (*məktubu masanın üstünə atıb qaçmaq istəyir*). Lənət şeytana!

Ferdinand (*onu geri sürüyür*). Tələsməyin, hörmətli marşal! Mənə elə gelir ki, bu məktubda pis bir şey yoxdur. İndi isə onu tapana mükafat lazımdır. (*Tapançaları göstərir.*)

Hofmarşal (*qorxu içində geri çəkilir*). Ağlınzı başınıza yiğin, əzizim!

Ferdinand (*qorxunc bir səslə*). Sənin kimi bir alçağı o biri dün-yaya göndərmək üçün başımda kifayət qədər ağlım var! (*Tapançanı onun əlinə verib, cib yaylığımı çıxarıır.*) Alın! Yaylıqdan yapışın! Onu mənə məşuqəm bağışlayıb!

Hofmarşal. Yaylıq məsafləsindən? Siz dəli olmusunuz! Bu haradan ağlınzı gəlib?

Ferdinand. O biri ucundan yapış, sənə deyirlər! Yoxsa gül-lən boşça çıxar, qorxaq! Gör bu qorxaq necə əsir! Sən gərək Allaha şükür eləyəsən ki, qorxaq, ömründə ilk dəfə olaraq sənin o boş başına bir şey dolacaq.

Hofmarşal qaçmaq istəyir.

Yerindən tərpənmə! Heç kəs sizi buradan buraxmayacaq. (*Qabağına keçib qapını bağlayır.*)

H o f m a r ş a l . Dayanın, baron, otaqdamı?

F e r d i n a n d . Yoxsa, bunun səninlə şəhər kənarına çıxa-
caqdım? Burada, əzizim, daha çox gurultu qopar, bu da sənin həya-
tında ilk təsadüf olacaqdır ki, sən yüksək cəmiyyət içərisinə böyük
bir səs-küy salacaqsan. Nişan al!

H o f m a r ş a l (*alnımı silir*). Axi siz böyük gələcəyi olan gənc bir
adamsınız, məgər həyatınız sizin üçün qiymətli deyilmi?

F e r d i n a n d . Nişan al, deyirlər sənə! Mənim artıq bu dünyada
qalıb görəcəyim bir iş yoxdur.

H o f m a r ş a l . Mənim isə yaman çox işim var, əzizim!

F e r d i n a n d . Səninmi murdar! Səninmi? Əsl adamların get-
dikcə azaldığı yerlərdə bir tixac vəzifəsi görmək üçün mü? Sancağa
taxılmış qurd kimi bir anda yeddi dəfə bükülüb, yeddi dəfə açılmaq
üçün mü? Hökmdarının qarının nə vaxt və nə cür işlədiyini səliqə
ilə yazılq qeyd eləmək və onun məsxərələrinə hədəf olmaq üçün mü?
Eyni müvəffəqiyətlə mən də səni əcaib bir köstəbək kimi hamiya
göstərə bilərdim. O zaman sən günahların viylitisi altında əl meymu-
nu kimi atılıb-düşərdin, ağzında şey-şüyü daşıyardin, dal ayaqların
üstündə durardın və öz saray təlxəkliyinlə məyusluğa düçər olanları
belə güldürə bilərdin.

H o f m a r ş a l . Elədir, kefiniz nə istəsə eləyərdim, əzizim, nə
istəsəniz eləyərdim... Bircə bu tapançaları rədd eləyin!

F e r d i n a n d . Bir bu şeytan əməlinindən töreyənə tamaşa eləyin!
Yaradılışın altıncı gününün bu rüsvayçılığına tamaşa qılın! Elə güman
etmək olar ki, Allah onu yaratdıqdan sonra tübingenli kitab satıcısı
yenidən nəşr eləmişdir!.. Yalnız heyif olsun, heyif olsun, o bir misqal
beyinə ki, bu boş kəllədə yerləşmişdir! Bu bir misqal beyini götürüb
meymunun beyninə əlavə etsən, bəlkə də, onun insan olması üçün
elə bu kifayət edə bilərdi, indi isə yalnız insan ağlığının ən xirdəcə bir
qəlpəsidir... Demək, indi mən bu miskin varlıq ilə onun məhəbbətini
bölüşməliyəm? Bu dəhşətdir, bu, aqlasığan şey deyil! Bu gözəlçə
tamaha salmaq üçün yox, əksinə, iştahı qaçırlıb, aludəliyə ikrah elə-
mək üçün yaradılmışdır.

H o f m a r ş a l . Allah, sənə şükür! O, məzəlilik eləməyə başlayır.

F e r d i n a n d . Yox, mən ona toxunmayacağam! Biz ki hər cür
həşəratı əzib tapdamıraq, demək, buna da dəyməmək olar. Onları
gördükdə bəziləri ancaq ciyinlərini çekib heyrət edirlər ki, göylər nə



qədər hikmətlidir: hətta bu cür həşəratı belə zir-zibil və tör-töküntü ilə də olsa yemləyir, edam yerində qarğı üçün xörək hazırlayır, saray xadimlərini taxt-tac sahiblərinin artıqları ilə doyuzdurur. Axır ki, qaza-qədərin cahanşüməl iradəsinə haqq verməmək olmaz, çünki o, ruha malik olan varlıqlar arasında belə ilanları və zəhərli hörümçəkləri muzd ilə saxlayır ki, burada da zəhər ifraz eləyən tapılsın. Lakin qoy (*yeni bir qəzəblə*) zəhərli həşərat sürünüb mənim çıçayımin yaxınına gəlməsin, yoxsa mən onda (*marşalı tutub acıqlı-acıqlı silkələyir*) bax belə, bax belə, sağ yer qoymaram!

H o f m a r ş a l (*yavaşça ufuldayır*). İlahi! Mən yaxamı bundan necə qurtarıram! Lap yüz mil uzağa, lap Paris yaxınlığındakı Bisetrə belə qaçardım, təki canım bunun əlindən qurtarsın!

F e r d i n a n d. Alçaq! Bəlkə, sən onu yoldan çıxarmışın! Alçaq! Qarşısında səcdə elədiyim o varlıqla, bəlkə, sən kef çəkmisən? (*Qəzəblə*) Bəlkə, mən özümü Allah bildiyim yerdə sən zinakarlıq eləmisən? (*Birdən-birə susur, sonra yenə təhdidlə*) Elə isə alçaq, yaxşısı budur, yürüy özünü cəhənnəmə at, yoxsa cənnətdə belə mənim qəzəbimdən yaxanı qurtarmayaçaqsan! O qızla yaxınlığın çox dərinə gedibmi?

H o f m a r ş a l. Məni buraxın! Hamısını açıb sizə deyərəm!

F e r d i n a n d. O qızla əxlaqsızlıq eləmək, yəqin, başqları ilə xəyalı kaşanələr qurmaqdan daha nəşəlidir! Demək, o, sadəcə bir əxlaqsızdır, demək, o qondarma ruhi vüqar altında alçaqlıq, zahı məsumiyət pərdəsi dalında isə zinakarlıq gizlənir? (*Tapançanı marşalın ürəyinə dirəyir*.) Sən onunla yaxınlığında çoxmu dərinə getmiş-sən? Boynuna al, yoxsa tətiyi çəkirəm!

H o f m a r ş a l. Heç bir yaxınlığım yoxdur, heç bir şey yoxdur! Bircə dəqiqə səbir eləyin, siz aldadılmışınız...

F e r d i n a n d. Sən bunu mənim yadına da salırsan, yaramaz? Sən onunla çoxmu dərinə getmişən? Boynuna al, yoxsa axırındır!

H o f m a r ş a l. *Mon Dieu!* Aman Allah! Mən axı sizə deyirəm ki... mənə qulaq asın!.. Ata... doğma ata...

F e r d i n a n d (*özündən çıxaraq*). Öz qızını gətirib sənə ilişdirdi? Sən necə, o qızla çoxmu dərinə getmişən? Boynuna al, yoxsa səni öldürəcəyəm!

H o f m a r ş a l. Siz özünüzdən çıxmışınız, heç bir şey eşitmirsiniz. Mən o qızın heç üzünü də görməmişəm. Mən onunla tanış deyiləm. O qız haqqında heç bir təsəvvürə belə malik deyiləm.

F e r d i n a n d (*geri çəkilir*). Sən onu görməmisən? Sən onunla tanış deyilsən? Onun haqqında heç bir təsəvvürə malik deyilsən? Luiza Miller sənin ucbatından məhv olmuşdur, sən isə heç nəfəsini dərmədən onu rədd eləyib boynundan atırsan? Rədd ol, alçaq! (*Tapança zərbəsi ilə onu vurur, itələyib otaqdan çıxarır.*) Sənin kimilər üçün bir çımdık barıt da heyifdir!

DÖRDÜNCÜ GƏLİŞ

F e r d i n a n d (*üzündə müdhiş bir dərdin ifadəsi ilə uzun müddət susduq-dan sonra*). Məhv oldum! Zavallı varlıq, mən də məhv oldum, sən də. Allah şahiddir ki, mən məhv olsam, sən də məhv olacaqsan... Ey kainatın hakimi! O qızı məndən istəmə! O qızı mənimdir. Mən onun əvəzində bütün dünyani sənə vermişəm, sənin bütün gözəl nemətlərindən imtina eləmişəm. O qızı mənim əlimdən alma!.. Ey kainatın hakimi, milyonlarla ürəklər səni imdada çağırır, mərhəmətli nəzərlərini onlara çevir, mən isə qoy öz bildiyim kimi hərəkət edim! (*Əllə-rini döşündə çarpezlayır, üzü vahiməli bir ifadə alır.*) Məgər hər şey hökmündə olan və hər şeyə sahib olan yaradan yalnız bir ruhdan, həm də onun yaratdıqları içərisində ən pisi olan bir ruhdan ayrılməq istəmə-yəcəkmi? O qızı mənimdir! Mən onun üçün Allah idim, indi isə iblis olacağam! (*Qorxunc baxışlarla bir nöqtəyə baxır.*) Bütün bu əbədiyyət boyu bədənlərimiz bir-birinə sarılmış halda, onunla bərabər Allahın lənət çarxından asılıb qalmaq... göz-gözə... saçlarımız başımızda biz-biz... boğuq iniltilərimiz bir-birinə qarışaraq... Mən isə yenə də ona şəfqətli sözlər deyirəm... Mən isə yenə də ona, onun andlarını təkrar edirəm. Aman Allah! Aman Allah! Bu, nə qədər dəhşətli, lakin əbədi bir nikah olacaq!.. (*Sürətli addimlarla qapıya tərəf gedir.*)

P r e z i d e n t qabağına çıxır.



BEŞİNCİ GƏLİŞ

Prezident, Ferdinand.

Ferdinand (*geri çəkilir*). Ah! Ata!..

Prezident. Nə yaxşı oldu ki, sənə rast gəldim, oğlum! Mən sənə xoş bir xəbər verməyə gəlirdim, həm də bu xəbər sənin üçün tamamilə gözlənilməz bir şeydir. Gəl əyləşək!

Ferdinand (*uzun zaman diqqətlə atasına baxır*). Atacan! (*Həyəcan-dan özünü itirmiş halda atasına tərəf atılır, onun əlindən yapışır*.) Atacan! (*Atasının əlindən öpür, onun qarşısında diz çökür*.) Ah, atacan!

Prezident. Sənə nə olub, oğlum? Qalx! Əllərin od kimidir, əllərin əsir.

Ferdinand (*coşqun bir hissiyyata qapılaraq*). Nankorluğum üçün məni bağışlayın, atacan! Mən pis adamam. Mən sizin mərhəmətini qiymətləndirə bilməmişəm! Siz mənə qarşı əsl bir ata qayğısı göstərdiniz... Ah, sizin gözləriniz çox şey görürmüş! Lakin artıq gecdir... Bağışlayın! Bağışlayın! Mənə xeyir-dua verin, atacan!

Prezident (*özünü elə göstərir ki, guya, bir şey başa düşmür*). Qalx ayağa, oğlum, bu gün sənə nə olub? Sən tapmacalarla danışırsan!

Ferdinand. Luiza Miller, atacan... Ah, siz insanları yaxşı tanıyırsınız!.. Sizin qəzəbiniz o zaman o qədər haqlı, o qədər nəcib, o qədər coşqun ata məhəbbəti ilə dolu idi ki... lakin bu coşqun atılıq hissi yanlış bir yol intixab eləmişdi... Luiza Miller...

Prezident. Özünü incitmə, oğlum! Mən öz qəddarlığıma lənət yağıdırıram, mən səndən üzr istəməyə gəlmışəm.

Ferdinand. Məndən üzr istəməyə?.. Mənə lənətlər yağırmamaq lazımdır! Siz sərt rəftarınız ilə aqil idiniz. Siz öz qəddarlığınızla bir mələk kimi mərhəmətli idiniz. Luiza Miller, atacan...

Prezident. Sevimli, namuslu bir qızdır. Etiraf edirəm ki, mən səhv eləyib onun haqqında pis fikirdə olmuşam. O, mənim hörmətimə layiqdir.

Ferdinand (*heyrət içində yerindən sıçrayır*). Necə? Siz də mi, atacan? Demək, siz də?.. Dərəcə deyilmi, ata, o, məsumiyyətin mücəssəməsidir? Onu sevmək isə o qədər təbiidir ki, atacan, elə deyilmi?

P r e z i d e n t. Onu sevməmək cinayətdir – desən, daha yaxşı olar.

F e r d i n a n d. Bu, ağlagelməz dəhşətli bir şeydir!.. Siz axı ürəkləri bütün çılpaqlığı ilə görürsünüz! Həm də siz ona nifrat gözüylə baxırdınız! Bu, dəhşətli bir riyakarlıqdır. Luiza Miller, atacan!..

P r e z i d e n t. Mənim qızım olmağa layiqdir. Onun məsumiyəti mənim gözümdə əsil-nəsəbi, gözəlliyi isə sərvəti əvəz edər. Mənim qayda-qanunlarım sənin məhəbbətin qarşısında geri çəkilir... Bu gündən etibarən qız sənindir!

F e r d i n a n d (*dəhşət içində otaqdan qaçıb gedir*). Ah, bu nə işdir, bu nədir! Əlvida, atacan! (*Qaçır.*)

P r e z i d e n t (*onun dalınca gedir*). Dayan! Dayan! Hara gedirsən? (*Gedir.*)

ALTINCI GƏLİŞ

L e d i ilə Sofi daxil olurlar.

Ledi Milfordun evində zəngin döşənmiş bir zal.

L e d i. Sən o qızı gördünmü? O gələcəkmi?

S o f i. Bu dəqiqə gələr. Ev paltarında idi, tez paltarını dəyişib gələcək.

L e d i. Mənə onun haqqında heç nə demə! Sus!.. O xoşbəxt qız ilə, hissələri mənim ürəyimdə bu qədər dəhşətli həmahəng olan o qızla görüşəcəyimi düşünəndə mən bir cinayətkar kimi titrəyirəm. Sən onu dəvət edərkən, o, sənə nə cavab verdi?

S o f i. Görünür, o təəccüb elədi, fikrə getdi, gözlərini mənə dikiş susdu. Mən elə bilirdim ki, o, dərhal boyun qaçıracaq, lakin o, qəribə bir ifadə ilə mənə baxıb dedi: “Mən özüm sabah sizin xanınızdan bunu rica etmək istəyirdim”.

L e d i (*həyəcan içində*). Məni tək burax, Sofi! Mənə yazığın gəlsin. Əgər o, adı bir qadın olsa belə, mən qızarmalı olacağam, yox, əgər qeyri-adi bir qadındırsa, demək, mən tamamilə məhv oldum.

S o f i. Miledi, bu gün siz heç də rəqibinizi qəbul edəcək əhvali-ruhiyyədə deyilsiniz. Kim olduğunuzu unutmayın, öz adlı-sanlı nəslinizi, öz mənsəbinizi, öz hökmünüüzü yardıma çağırın! Qoy sizin məğrur üzəriniz məğrur gözəlliinizə daha böyük əzəmət versin.

L e d i (*dalınca halda*). Bu axmaq qız orada nə səfəhləyir?



S o f i (*aciqli*). Axi təsadüfi deyil ki, bu gün siz ən qiymətli briliyantlarınızı taxmısınız. Təsadüfi deyil ki, ən zinətli paltarlarınızı geymisiniz, qəbul otağınız nökər-naiblə doludur, yazıq bir qızı, sadə bir meşən qızını isə sarayınızın ən bəzəkli zalında qəbul edəcəksiniz?

L e d i (*dilxor bir halda, otaqda gəzinir*). Lənət şeytana! Bunu demək olmaz! Qadınlar həmişə çox iti bir nəzərlə qadın zəifliklərini görüb müşahidə edir! Gör mən nə qədər alçalmışam, nə qədər alçalmışam ki, belə bir həşərat da mənim ürəyimin içini görür!

K a m e r d i n e r (*daxil olur*). Mamzel Miller!..

L e d i (*Sofiyə*). Rədd ol! Çix get!

S o f i ləngiyir.

(*Təhdid ilə*) Sənə demədimmi, rədd ol!

S o f i gedir.

(*Zalda gəzinərək*) Belə yaxşıdır! Bu çox yaxşıdır ki, belə həyəcanlıyam, mən elə bunu istəyirdim. (*Kamerdinerə*) Məməzeli bura çağırın!

K a m e r d i n e r gedir. L e d i taxtda oturur, möğrur və eyni zamanda sərbəst bir görkəm alır.

YEDDİNCİ GƏLİŞ

L u i z a M i l l e r ürkək bir əda ilə daxil olub, ledidən xeyli uzaqda dayanır. L e d i arxasını ona çevirib, karşısındaki güzgüdə diqqətlə onu gözdən keçirir. Sükut.

L u i z a . Nə buyurursunuz, xanım?

L e d i (*üzünüü Luizaya çevirib, laqeyd və soyuq bir əda ilə onunla salamlasır*). A, siz buradasınız? Siz, yəqin ki, mamzel... mamzel... doğrudan, sizin adınız nədir?

L u i z a (*bir az pərt*). Atamın adı Millerdir, siz isə onun qızını çağırırdırmısınız.

L e d i . Elədir! Elədir! Yadıma düşdü... yoxsul bir çalğıçı qızı, bu yaxınlarda sizin haqqınızda söhbət gedirdi. (*Bir qədər sükutdan sonra öz-özünnə*) Çox sevimilidir, amma heç də gözəl deyil... (*Luizaya*) Yaxın

gəlin, əzizim! (*Öz-öziünə*) Bu gözlər göz yaşıının nə olduğunu bilirlər...
Belə gözləri mən nə qədər sevirəm! (*Bərkədən*) Yaxın gəl, yaxın gəl!..
Bir az da yaxın gəl! Sevimli qız, sən, yəqin, məndən qorxursan?

L u i z a (*məğrur və qəti*). Yox, miledi, mən izdiham mühakiməsinə nifrat edirəm.

L e d i (*öz-öziünə*). Buna bax, sən Allah... Görünür, onun təşəx-xüsü buna da sirayət eləmişdir. (*Bərkədən*) Sizi mənə tövsiyə eləmişlər, mamzel! Deyirlər, siz az-maz təlim-tərbiyə almışınız və özünüüzü aparmağı bacarırsınız... Nə olar, mən buna inanmağa hazırlam... Mən heç də sizin atəşin müdafiəçinizi yalançılıqda ifşa eləmək istəməzdim.

L u i z a. Miledi, mənə himayəkar bir xanım tapmaq zəhmətinə üstünə götürəcək heç bir kəsim yoxdur.

L e d i (*təkəbbürlü*). Kimin xatiri üçün o, zəhməti üstünə götürə bilərdi? Öz himayəsində olan üçün, yoxsa himayəkan üçün?..

L u i z a. Mən bunu başa düşmürəm, xanım?

L e d i. Aha, bu qızın baxışları açıq olsa da, özü hiyləgərdir! Sizin adınız, gərək ki, Luizadır? İcazənilə, bilmək olarmı, neçə yaşınız var?

L u i z a. On altı yaşı tamam olmuşdur.

L e d i (*yerindən sıçrayır*). Belə de! On altı yaşı! Ehtirasın ilk çırpıntısı! Hələ heç kəsin əli dəyməmiş klavikord təqdim edən ilk təmiz səs – bundan cazibədar nə ola bilər? Əyləş! Sən mənim xoşuma gəlirsən, sevimli qız!.. Bu, onun da ilk eşqidir, eyni bir səhər şəfəqinin şüaları bir-birinə qovuşubsa, burada heyrət ediləcək heç bir şey yoxdur. (*Dostcasına onun əlindən yapışır*) Yaxşı, əzizim, mən sənin səadətini quraram!.. Səadət özü tez uçub gedən şirin bir xəyaldan başqa bir şey deyil!.. (*Luizanın yanğını oxşayır*) Mənim Sofim ərə gedir. Sən onun yerinə işləyərsən!.. On altı yaşı! Bu, sox uzun davam edən bir şey deyil.

L u i z a (*hörmətlə onun əlini öpür*). Sizə çox minnətdaram, miledi, lakin mərhəmətinizdən imtina etməyə məcburam.

L e d i (*əsəbiləşərək*). Bir buna baxın, nə təkəbbürlü xanımdır! Adə-tən, sizin zümrənizə mənsub olan qızlar ağaların yanında qulluqçu olmayı özləri üçün səadət hesab edirlər. Bəs siz, mənim əzizim, nəyə güvənirsiniz? Yoxsa, barmaqlarınız o qədər incədir ki, iş görə bilmir? Yaxud da sıfətiniz göyçək olduğu üçün belə inadkarsınız?

L u i z a. Üzüm belə olduğu üçün mən təqsirkar deyiləm, xanım, zümrəm üçün də cavabdeh deyiləm.



L e d i. Bəlkə, sizə elə gəlir ki, həmişə cavan qalacaqsınız? Zavallı qız, kim sənə belə bir fikir aşılıyb? O, kim olursa olsun, həm səni, həm də özünü ələ salıb gülmüşdür. Bu yanaqlardakı qızartı çox tez solacaq. Güzgündə sənə möhkəm və davamlı görünən şey yalnız narin və qızılı rəngli bir tozdur ki, gec-tez pərəstişkarlarının əllərinə yapışacaq. Bəs onda biz nə edəcəyik?

L u i z a. Əgər pərəstişkarımız briliyanti yalnız onun qızıl çərçivəsi olduğu üçün almışsa, miledi, onda biz onun halına acımlı olacaqıq.

L e d i (*özünü elə göstərir ki, guya, bu sözləri eşitmədi*). Sizin yaşda olan qızların həmişə iki güzgüsü olur: biri doğruçu güzgündür, o birisi sizin dərdinizdən ölü, sizin üçün ah-zar edənlərin güzgüsüdür ki, bu ikinci güzgünün itaətkar iltifatı birincinin sərt həqiqətpərəstliyini bir az yumşaldır. Birinci güzgü çirkin çopuru olduğu kimi göstərir. "Yox, bu yalandır, bu simaya zəriflik bəxş edən çuxurlardır!" – deyə ikinci güzgü dərhal etiraz edir. Siz isə, sevimli qızlar, birinciye yalnız ikinci ilə düz gəldiyi zaman inanırsınız və hər iki güzgünün şəhadəti başınızda qarmaqarışıqlıq yaradıncaya qədər gah birindən o birisinin yanına, gah da o birisindən bu birisinin yanına qaçırsınız. Nə üçün mənə elə baxırsınız?

L u i z a. Bağışlayın, xanım, sizin o parlaq və gözəl yaqtunuza yazığım gəldi. Əgər o bilsəydi ki, sahibəsi işvə-nazı belə kəskin mühakimə edir, yəqin ki, bundan inciyərdi.

L e d i (*qızararaq*). Yaxanızı gen çəkməyin, hiyləgər qız! Əgər siz öz zahirinizə güvənməsəydiniz, heç vaxt sizə təklif edilən yerdən boyun qaçırmazsınız, burada yaxşı ədalar öyrənər, yüksək cəmiyyəti yaxından görər, meşşan ədalarından xilas olardınız!

L u i z a. Meşşan məsumluğundan da, miledi?

L e d i. Boş sözdür! Əgər biz özümüz yol verməsək, heç bir şor-göz bizim haqqımızda pis xəyalə düşə bilməz. Öz təmiz əxlaqınızla hərəkət edin, namusunuzu qoruyun! Ləyaqətinizi yerə salmayın, onda mən sizə söz verirəm ki, gəncliyiniz hər cür günah əməl qarşısında davam gətirəcək!

L u i z a. İzn verin, size inanmayım, xanım! Adlı-sanlı xanımların sarayları çox zaman ən açıq-saçılıq əyləncələrin məskəni olur. Fağır bir çalğıçı qızında haradan elə möhkəm mətanət ola bilər ki, taun hökm sürdüyü bir yerə düşə, xəstəliyin ona yoluxmasından belə qorxmaya! Ledi Milford üçün də onun vicdanını sancan bir əqrəbi

daima yanında saxlamağın nə mənəsi varmış, belə bir şeyə xərc tökmək, hər dəqiqə utanıb xəcalət çəkmək onun nəyinə gərəkmiş? Sizinlə açıq danışram, xanım. Bal məclislərinə gedərkən məni görmək sizə xoş gələ bilərmi? Evə qayidarkən mənim hüzurunuzda hazır olmağım, məgər sizin üçün dözlüməz bir hal olmayıacaqmı?.. Ah, yox, ah, yox, yaxşısı budur, qoy bizim aramızda yiğin-yığın ölkələr dursun, qoy bizi dənizlər bir-birimizdən ayrı salsın!.. Özünüüzü gözləyin! Miledi! Birdən ayrılməq saatı, yorğunluq dəqiqəsi gəlib çatar, peşmançılıq ilanları sinənizi didib-dağıtmaya başlar, o zaman kəninizizin sıfətində, vicdanın günahsız ruhlara bəxş etdiyi təlaşsiz bir sükünet ifadəsini görmək sizin üçün işgəncəyə çevriləməzmi? (*Bir addım geri çəkilir.*) Bir daha, xanım, rica edirəm, məni bağışlayın!

L e d i (*dərin daxili iztirablar içində otaqda gəzin*). Bu sözləri onun mənə deməsi dəhşətdir! Üstəlik, onun haqlı olması daha dəhşətlidir. (*Luizaya yaxınlaşışdıq qədər onun üzüñə baxır.*) Yox, əzizim, sən mənə kələk gələ bilməzsən! Biz ümumi mühakimələrimizi belə hərarətlə izhar etmirik. Bu öyünd-nəsihət vəzlərinin arxasında şəxsi mənəfe gizlənir, özü də amansız bir mənəfe, elə bu mənəfe mənə qulluq eləməyi sənin gözlərin qarşısında qara boyalarla rəsm edir, elə bu mənəfe sənə belə nitqlər söyləmək üçün ilham verir (*təhdidlə*), mən başa düşmək istəyirəm ki, səndə o mənəfəni doğuran nədir?

L u i z a (*nəcib bir təmkinlə*). Yaxşı, birdən əger bunu başa düşsəniz? Əgər nifrətlə vurulan bir təpik zərbəsi yaradanın özünü müdafiə etmək üçün neştər verdiyi zavallı bir qurdu oyadarsa? Mən sizin intiqamınızdan qorxmuram, miledi. Rüsvayçılığın dar ağacına doğru artıq qovulan bədbəxt, günahkar bir qızın itirəcəyi bir şeyi yoxdur. Müsibətim o qədər böyükdür ki, açıq danışmağım ona heç bir şey əlavə edə bilməz. (*Qisa bir sükkutdan sonra çox ciddi.*) Siz məni alçaq qismətimin toz-torpağı içindən çıxarıb yüksəltmək niyyətindəsiniz. Mən bu qəribə mərhəmətə nə üçün layiq olduğumu düşünüb-dəşinməq istəmirəm. Mən sizdən yalnız sual etmək istəyirəm, miledi, nə üçün siz elə güman edirsiz ki, mən o qədər axmağam ki, öz mənşəyim üçün xəcalət çəkə bilərəm? Siz nə haqq ilə mənim səadətimin yaradıcısı olmayı öhdənizə götürürsünüz və məndən heç xəber almağı da lazımlıbmisiniz ki, bu səadəti sizin əlinizdən qəbul etməyə razı olacağammı?.. Mən bu dünyanın sevincləri ilə əbədi olaraq vidalaşmışam. Mən səadətimin ötərgi olduğu fikrinə alışmışam. Nə üçün



indi siz yenidən mənə səadət sözünü xatırladırsınız?.. Əgər Tanrı belə öz nurlu simasını bütün məxluqdan gizlədib ki, israfillərin böyükleri onu görərkən dəhşətə gəlməsinlər və onların öz işıqları sönüb qaralmasın, onda bəs nə üçün insanlar öz mərhəmətlərində bu qədər zalim olmaq istəyirlər? Nə üçün, miledi, sizin o adı çıxmış səadətinizin, müsibətin ona heyrət edib həsəd aparmasına bu qədər ehtiyacı var? Yoxsa, sizin xoşbəxtliyinizi məyusluq çərçivəsi haşıyələməlidir? Ah, məni qafili-cəhalətimdən məhrum eləməyin, yalnız odur hələ də məni amansız taleyim ilə barışdırın!.. Xırda varlıq olan həşərat bir damla suda xoşbəxt yaşıyır, nə qədər ki ona gəmi karvanlarının üzüb getdiyini və balinaların yaşadığı okean haqqında xəbər verməyiblər, bu bir damla su ona göylər səltənəti kimi görünür. Axi siz mənə səadət arzu edirsiniz? (*Bir müddət sükütdən sonra lediyə yaxınlaşır, dik onun üzünə baxıb xəbər alır.*) Siz özünüz necə, xoşbəxtinizmi, miledi?

L e d i tutularaq tez ondan uzaqlaşır,
L u i z a onun arxasında gedir, əlini döşünə qoyur.

Yoxsa, qayğısız yaşayan bütün bu kübarlar kimi, sizin də ürəyiniz dərdsiz-qəmsizdir? Əgər biz ürəklərimizi və talelərimizi dəyişməli olsaydıq... Əgər mən bir uşaq etimadı ilə... Əgər mən... sizin vicdanıza... Əgər mən sizə öz anam kimi müraciət etsəydim... siz belə bir mübadiləni mənə məsləhət görədinizmi?

L e d i (*sarsılıraq taxta yixılır*). Bu eşidilməmiş, aqlasığmaz bir şeydir! Yox, qız, belə deyil, bu, səndə fitri bir vüqar deyil, bunu sənə atan da təlqin edə bilməzdi, bu vüqarda qızığın gənclik nəfəsi duylur. Gizlətmə! Mən başqa bir müəllimin səsini eşidirəm.

L u i z a (*kəskin və nüfuzedici bir nəzərlə onun gözlərinə baxır*). Mənə çox qəribə gəlir ki, miledi, siz ancaq indicə o müəllimin izinə düşmüsünüz, amma məni qulluqçuluğa götürməyi daha əvvəl qət eləmisiniz.

L e d i (*yerindən sıçrayır*). Artıq buna dözmək olmaz! Səninlə gizlən-qaç oynamaq mənasızdır. Elə isə mənə qulaq as! Mən onun kim olduğunu bilirəm, mən hər şeyi bilirəm, mən bilmək istədiyimdən də artıq bilirəm. (*Birdən-birə dayanır, sonra getdikcə daha çox qəzəblənir və nəhayət, lap özündən çıxır*.) Lakin hünərin var, zavallı varlıq, indi də onu sevməyə, yaxud onun tərəfindən sevilməyə cəsarət elə!.. Yox, mən nə danışram? Onu düşünməyə, yaxud onu xəyalından keçirməyə belə cəsarət

elə!.. Qulaq as, zavallı, mən elə qüdrətliyəm ki, hər şeyə qadirəm!
Allaha and olsun, mən amansız ola bilərəm! Sən artıq məhv olmuşsan!

L u i z a (*qəti*). Əlbəttə, miledi, əgər siz onu məcbur eləsəniz ki,
sizi sevsin, onda əbədi olaraq məhv olmuşam.

L e d i. Mən səni anlayıram... Lakin mənə onun məhəbbəti lazı
deyil. Mən bu rüsvayçı ehtirasıma qalib gələcəyəm, öz qəlbimi boğ-
cağam, sənin ürəyini isə qırıb sıkəst edəcəyəm. Mən sizin aranızda
qayalar yüksəldəcəyəm, uçurumlar açacağam, üfüqlərinizdən bir
qisas ilahəsi kimi şığıyb keçəcəyəm, siz öpüşmək istərkən adı cani-
ləri qorxudan kabuslar kimi ürəyinizi vahimə ilə dolduracaq, sənin
gənc və sağlam vücudun onun qolları arasında quruyaraq mumiya
kimi ovulub tökülcək... Yadında saxla ki, zavallı varlıq, mən onunla
xoşbəxt ola bilmərəmsə, səni də xoşbəxt olmağa qoymayacağam!
Başqalarının səadətini dağıtmak özü də bir səadətdir...

L u i z a. Siz artıq bu səadətdən məhrum olmuşsunuz, miledi.
Özünüz ürəyinizə böhtan atmayın. Siz məni hədələdiyiniz bütün bu
şeyləri mənim başıma yağırdırmaga qadir deyilsiniz. Sizə heç bir
yamanlıq eləməmiş, yalnız sizin kimi ürəyində eyni hisslər bəsləyən
bir varlığa siz işgəncə verməyə qadir deyilsiniz, lakin bu atəşin çır-
ıntılları üçün mən sizi sevməyə hazırlam, miledi.

L e d i (*özünü zorla saxlayır*). Mənə nə olub? Mən nə elədim? Nədə
özümü ələ verdim? Kimin qarşısında özümü ələ verdim?.. Ah, Luiza,
səndə ülvı, böyük, gözəl bir ürək var. Mən divanəni bağışla! Mən
sənin başından bir tük əskik olmasına belə razı olmaram, əziz balam!
De görüm, nə istəyirsən, tələb et! Mən səni qucağımda gəzdirərəm,
sənin rəfiqən, sənin bacın olaram... Sən yoxsul bir ailədənsən... Bir
bax! (*Üstündən bir neçə brilyant çıxarır*.) Mən bu qiymətli paltarları,
atları, ekipajları sataram... Nəyim varsa, hamisini sənə verərəm...
Yalnız ondan üz döndər, ondan imtina elə!

L u i z a (*heyrat içində geri çəkilir*). Bu nədir, ürəyi qana dönmüş
mənə istehzamı edir, yoxsa, doğrudanmı, mənə qarşı işlənən cina-
yətdə o, iştirak eləməmişdir? Ah, əgər belədirse, onda mən hələ
özümü bir qəhrəman kimi göstərə bilərəm və öz acizliyimi xidmət
kimi qələmə verə bilərəm! (*Bir neçə saniyə fikrə gedir, sonra lediyə yaxınlaşır, onun əlindən tutur, gərgin diqqət və manə dolu nəzərlərini onun üzünə zilləyir*.)
Götürün, qoy o sizin olsun, miledi!.. Mən onu, cəhənnəm qarmaq-
ları ilə yaralı ürəyimdən qopardılmış o adamı könüllü olaraq sizə



verirəm... Siz, miledi, bəlkə də, özünüzün xəbəriniz olmadan iki sevgilinin behiştini viran qoydunuz, siz Tanrı tərəfindən birləşdirilmiş iki qəlbi bir-birindən ayırdınız, Tanrı üçün sizin kimi əziz olan bir insan varlığını, sizin kimi sevinc üçün yaradılan bir varlığı, sizin kimi Tanrıni mədh edən və artıq heç bir zaman mədh edə bilməyəcək bir varlığı ayağınız altında tapdadınız. Ledi! Bütün dünyani idarə edən Allahın qulağına əzilən tirtülin axırıncı çırpıntısı belə gəlib çatır! Yaradan öz yaratdığı varlıqları necə öldürdüklərinə laqeyd baxa bilməz. İndi o, sizindir! İndi, Miledi, onu özünüzə götürün! Onun ağuşuna atılın! Onu mehrab qarşısına aparın! Lakin unutmayın ki, nikah əklili altında sizin dodaqlarınız öpüşlə birləşdiyi zaman, intihar etmiş bir qadının kabusu dərhal sizin aranızda yüksələcəkdir... Allah mənim günahımdan keçər... Mənim artıq başqa çarəm yoxdur! (*Qaçıb gedir.*)

SƏKKİZİNCİ GƏLİŞ

L e d i , çəşqin və həyəcanlı bir halda , dayanıb
hərəkətsiz nəzerlərini L u i z a M i l l e r i n çıxıb getdiyi
qapiya dikmişdir , o , uzun müddət özünə gələ bilmir .

L e d i . Bu nə idi? Bütün bunlar nə cür baş verdi? O bəxtiqara, aman Allah! O qızın ittiham qərarı kimi səslənən zəhmi sözləri hələ də qulağımı dırmalayır: “Götürün, qoy o, sizin olsun!” Kimi mənə verirsən, zavallı? Sonsuz ümidsizlik vəsiyyətinin dəhsəti ilə nəfəs alan ölümqabağı iniltilərinin hədiyyəsinimi? İlahi, İlahi! Yoxsa, mən o qədər alçalmışam, vüqarımın bütün taxtlarından elə böyük bir sürətlə aşağı yuvarlanmışam ki... İndi intizar hissi ilə gözləyirəm ki, mənimlə axırıncı ölüm-dirim vuruşuna girişmiş dilənci bir qız nəcabət göstərib mənə bir sədəqə atacaqdır? “Götürün, qoy sizin olsun!” O, bu sözləri elə bir ahənglə söylədi ki, həm də mənə elə bir nəzərlə baxdı ki... Ah, Emiliya, sənin cinsinə məxsus olan zəifliklərə ürəyində buna görəmi qalib gəlməşdin. Buna görəmi hörmətli və gözəl Britaniya qadını adını qazanmağa çalışırdın ki, sonra şan-şövkətinin zinətli kaşanələri sadə meşşən ailəsindən çıxmış adsız-sansız bir qızın yüksək isməti qarşısında davam gətirə bilməsin?.. Yox, ey talesiz, dikbaş qadın, yox!.. Emiliya Milfordu utandırmaq olar, lakin o heç vaxt rüsvayçılıq dərəcəsinə qədər alçala bilməz, mən bütün mətanətimi səfərbər edib

kənara çəkiləcəyəm. (*Əzəmətli bir əda ilə otaqda gəzişir.*) Elə isə, iztirab çəkən zəf qadın, uzaq ol məndən! Şirin xeyallar, məhəbbətin qızıl röyaları, başımdan dağılı! Bu gündən etibarən mənim yeganə rəhbərim alicənablıq olacaq!.. İki şeydən biri baş verəcək: ya bu sevgililər məhv olacaq, ya da ledi Milford cidd-cəhdlərinə son qoyaraq, həmisişlik olaraq hersoqun həyatından çəkiləcəkdir. (*Qısa bir sükutdan sonra, həyəcanla*) Qurtardı. Dəhşətli maneələr aradan qaldırıldı. Hersoqla aramızda bütün bağlar qırıldı, o dəli ehtiras da artıq ürəyimdən qoparılmışdır!.. İndi özümü sənin ağuşuna atıram, ey xeyirxahlıq! Peşman olmuş qızın Emiliyanı qəbul elə!.. Ah, bu saat ürəyim necə yaxşıdır! Birdən-birə gör necə yüngülləşdim, necə rahat nəfəs alıram!.. Batan günəş kimi indi mən əzəmətimin yüksək zirvəsindən şahanə bir sakitliklə aşağı enəcəyəm, şöhrətim isə məhəbbətimlə bir yerdə ölücəkdir. Bu məğrur sürgündə mənə yalnız ürəyim həmdəm olacaqdır. (*Qəti addımlarla yazı masasına yaxınlaşır.*) O sevimli gəncin sehri cazibəsi ürəyimdə yenidən amansız mübarizəyə başlamamış, bu işi dərhal, elə bu saat qurtarmaq lazımdır. (*Oturub yazır.*)

DOQQUZUNCU GƏLİŞ

Ledi, kamerdiner, Sofi, sonra hofmarşal
ve nəhayət, xidmətçilər.

K a m e r d i n e r . Hofmarşal fon Kalb hersoqun tapşırığı ilə gəlmışdır, qəbul otağında gözləyir.

L e d i (*həvəslə yazmağa davam edir*). İndi o tacdar marionetka yerindən dik atılacaq! Bəs necə! Bu, çox əyləncəli bir hoqqadır, hersoqun kəlləsi partlayacaq! Təsəvvür edirəm, saray qabyalayılanları necə əl-ayağa düşəcəklər! Bütün ölkə bir-birinə dəyəcək.

K a m e r d i n e r və S o f i . Miledi, hofmarşal!..

L e d i (*geri çevrilir*). Kim? Nə olmuşdur?.. Daha yaxşı! Onun kimilər söz gəzdirmək üçün yaranmışlar... Çağırıñ bura gəlsin.

Kamerdiner gedir.

S o f i (*qorxa-qorxa lediyə yaxınlaşır*). Bağışlayın ki, sizi narahat edirəm, miledi...



L e d i daha artıq həvəslə yazmağa davam edir.

Luiza Miller özünü itirmiş halda, dəhlizdən qaçıb getdi... Sizin üzünüz yanır, miledi... Siz öz-özünüzlə danışırınz.

L e d i yazmağa davam edir.

Mən qorxuram... Sizin aranızdan nə baş vermişdir?

H o f m a r ş a l daxil olub, ledi Milforda arxada min dəfə təzim edir, Ledi onu görmür, hofmarşal bunu görüb daha da yaxınlaşır, kreslonun dalında dayanır, Ledinin paltarının ucundan tutub öpür və qorxa-qorxa mızıldanır.

H o f m a r ş a l . Əlahərzət!..

L e d i (*məktubun üstə qum səpir və yazdığını oxuyur*). O, əlbəttə, deyəcək ki, bu, mənim tərəfimdən böyük bir nankorluqdur... Mən kimsəsiz və təkbaşına qalmışdım. O, məni diləncilikdən xilas etmişdi. Diləncilikdən?.. İyrənc bir saziş! O haqq-hesabı cır at, məni yoldan çıxaran əxlaqsız! Çəkdiyim xəcalətin əbədi qızartısı o haqq-hesabı artıqlaması ilə ödəməkdədir.

H o f m a r ş a l (*hər tərəfdən ledi Milfordun başına hərlənirsə də, bir şey çıxmır*). Mən görüürəm ki, siz xeyli pəjmürdəsiniz, miledi... Elə isə məcburam ki, cəsarət edəm... (*Cox hündürdən*) Əlahərzət məni göndərdi ki, sizdən xəbər alım, miledi, bu gün axşam şəhər bağında şənlik düzəlsin, yoxsa alman komediyası verilsin?

L e d i (*gülərək ayağa qalxır*). Ya bu, ya o, mənim mələyim!.. Hələlik isə hersoqa çərəz olaraq bu məktubu aparıb təqdim edin. (*Sofiya*) Sofi, de ki, atları qoşsunlar, mənim bütün xidmətçilərimi də bura çağır.

S o f i (*təlaş içində gəlir*). Allah sən saxla! Heç yaxşı əlamət deyil! Görəsən, bu, nə deməkdir!

H o f m a r ş a l . Siz həyəcan içindəsiniz, mənim möhtərəm xanımım!

L e d i . Elə isə sözlərində daha artıq həqiqət olar. Ura, cənab hofmarşal, mənim tutduğum yer boşalar! Miyançılardı indi əl-qol açarlar. (*Hofmarşalın şübhəli nəzərlərlə kağıza baxdığını görərək*) Oxuyun, oxuyun! Mən bunu heç kəsdən gizlətmirəm.

H o f m a r ş a l bərkdən oxuyur. Bu zaman ledi Milfordun xidmətçiləri sehnənin içəri hissəsində toplaşırlar.

H o f m a r ş a l. “Mərhəmətli hökmədar! Siz o qədər ehtiyatsız oldunuz ki, bizim müqaviləmizi pozdunuz, indi artıq məni sizinlə bağlayan heç bir şey yoxdur. Ölkənizin xoşbəxtliyi bizim əlaqəmizin birinci şərti idi. Bu aldaniş üç il davam elədi. Nəhayət, gözlərimdəki pərdə düşdü. Təbəələrinizin göz yaşı ilə suvarılmış iltifatlarınız məndə ikrəh hissi doğurur. Artıq mütəqabil olaraq cavab verə bilməyəcəyim məhəbbətinizi öz bədbəxt ölkənizə bəxş edin, qoy britaniyalı hersoginya sizə alman xalqına qarşı mərhəmətli olmağı öyrətsin! Bir saatdan sonra mən artıq xaricdə olacağam. İohanna Norfolk”.

B ü t ü n x i d m a t ç i l e r (heyrat içində piçildəşürlər). Xaricdə?

H o f m a r ş a l (dəhşət içində məktubu masanın üstünə qoyur). Mənim əziz və möhtərəm xanımım, Allah göstərməsin, Allah eləməsin! Belə bir məktuba görə nə onu yananın, nə də onu aparıb verənin başı bədənində sağ qalmaz.

L e d i. Bu, artıq sənin öz işindir, mənim ciyərparəm. Təəssüf ki, mənə çox yaxşı məlumdur ki, başqalarının necə hərəkət etdiklərini yada salanda sənin və sənin kimilərinin dilləri quruyur!.. Mən sənin yerinə olsaydım, bu kağızı quş ətinin paştetli içinə qoyardım ki, sonra əlahəzərət onu öz boşqabında tapsın.

H o f m a r ş a l. Ciel!¹! Bu nə dikbaşlıqdır!.. Bircə ölçün, biçin, bircə düşünün, ledi, görün siz necə bir qəzəbə düçər ola bilərsiniz!

L e d i (içəri toplaşmış xidmətçilər müraciət edərək diqqətlə). Siz məəttəl qalmışınız, dostlarım, qorxu içində bu müəmmənanın nə ilə qurtaracağınızı gözləyirsiniz... Mənə yaxın gəlin, əzizlərim!.. Siz mənə doğruluq və sədaqətlə xidmət etmişiniz, yalnız tamahkarlıq məqsədilə qulluğumda durmamışınız, mənə itaət etməyi özünüüzə borc bilmisiniz, mənim iltifatım ilə iftixar etmişiniz. Ancaq, təəssüf ki, sizin fədakarlığınızın xatirəsi mənim zəlalətimin xatirəsi ilə möhkəm surətdə bağlı olaraq qalacaq. Mənim ən qara günlərimin sizin üçün ən xoşbəxt günlər olduğunu düşünmək nə qədər qüssəlidir. (Gözü yaşlı) Mən sizi sərbəst buraxıram övladlarım!.. Ledi Milford artıq yoxdur, İohanna Norfolk isə sizi saxlamaq üçün çox yoxsuldur. Qoy mənim xəzinədarım bu mücrüdə olanların hamısını sizin aranızda bölsün. Saray hersoqa qalacaq. Sizin ən kasibiniz buradan xanımdan dövləthi gedəcək. (Əlini uzadır, xidmətçilər bir-birinin dalınca hərarətlə onun əlini öpürlər.) Mənim əzizlərim, sizin hissələrinizə şərik oluram!.. Əlvida!

¹ Burada “lənət” mənasındadır.



Həmişəlik əlvida! (*Özünü ələ alaraq*) Budur, kareta da gəldi. (*Onların arasından çıxıb qapıya tərəf gedir.*)

H o f m a r ş a l onun yolunu kəsir.

Sən hələ buradasan, Allahın miskin bəndəsi?

H o f m a r ş a l (*bütün bu vaxta qədər özünü itirmiş halda, məktuba baxa-baxa qalmışdı*). Demək, mən belə bir məktubu əlahəzrətin əlinə verməliyəm!

L e d i. Bəli, Allahın miskin bəndəsi. Şəxsən əlahəzrətin öz əlinə verəcəksən. Və şəxsən əlahəzrətin qulağına çatdır ki, əgər mən ayaq-yalın gedib Loret monastırına çatmasam, onda muzd ilə qulluqçu duracağam ki, təki onunla olan əlaqəmin ləkəsi üzərimdən silinsin. (*Tez gedir.*)

Həm böyük təlaş içində dağılır.

Beşinci pərdə

BİRİNCİ GƏLİŞ

Çalğıçının evində otaq. Axşam qaranlığı.

L u i z a başını qolları üstüne qoyub hərəketsiz halda, otağın ən qaranlıq
küncündə oturmuşdur. Uzun və dərin bir sükut. M i l l e r əlində fənər daxil
olur, təlaş içində fənərin işığını otağın hər tərəfinə salır. Amma yenə də Luizanı
görmür, sonra şlyapasını masanın üstünə, fənəri isə yerə qoyur.

M i l l e r. Burada da yoxdur. Burada da yoxdur. Bütün künc-
bucaqları gəzmişəm, bütün tanışlara baş çəkmışəm, bütün şəhər
darvazaları ağızında soraqlaşmışam, heç kəs bilmir ki, balam hara-
dadır. (*Bir müddət susduqdan sonra*) Səbir elə, yazıq, bədbəxt ata!
Səhərə qədər gözlə! Bəlkə, səhər, mənim yeganə qızımı dalğalar
vurub sahilə çıxarar... Aman Allah! Aman Allah! Bəlkə, mən ona
həddindən artıq sitayış edirdim. Lakin bu cəza da çox ağırdır... Bəli,
çox ağır cəzadır, pərvərdigara! Mən şikayət eləmirəm, pərvərdigara,
lakin verdiyin cəza çox ağırdır. (*Dərin bir möyusluq içində stulda oturur.*)

L u i z a (*oturduğu küncdən*). Elədir, yazıq qoca! Əvvəlcədən bu
itkiyə alış!

M i l l e r (*yerindən sıçrayır*). Sənsənmi, mənim balam! Sənsən? Nə
üçün qaranlıqda tək oturmusan?

L u i z a. Yox, mən tək deyiləm. Ətrafımı six qaranlıq bürüdükdə
ən əziz qonağım mənim yanına gəlir.

M i l l e r. Allah sənə rəhm eləsin! Yalnız ləkəli vicdan qurdu bay-
quşlarla bərabər oyaq qalır. Günahkarlar və əcinnələr işiqdan qorxarlar.

L u i z a. Bir də əbədiyyət, ata, insan ruhu ilə münsifsiz həm-
söhbət olan əbədiyyət.

M i l l e r. Əziz balam! Əziz balam, sən nə danışırsan?

L u i z a (*oturduğu küncdən çıxır*). Mən ağır bir imtahanından çıxmışam.
Allah mənə qüvvət verdi. İndi bu imtahan axıra çatmışdır. Biz qadınları



incə və zəif bir varlıq hesab edirlər. Buna inanma, ata. Biz hörümçək görəndə diksinirik, lakin ölüm gətirən dəhşəti təbəssümlə qəbul edirik, bunu yadında saxla, ata! Sənin Luizan şəndir.

Miller. Bilirsən, qızım, əgər hönkürüb ağlasaydın, bu daha yaxşı olardı. Mən onda sakit olardım.

Luiza. Mən ondan daha hiyləgər çıxacağam, ata! Mən o müstəbidin başını aldadacağam! Kin və qüdrət məhəbbət qədər hiyləgər və cəsur deyil, döşündə məşum ulduz olan o adam bunu bilmirdi... Ah, onlar şüura təsir edəndə min hiylə qururlar, ürəklə üz-üzə gəldikdə isə canilər dərhal dönüb axmaq olurlar!.. O ümidi edirdi ki, and onun hiylə və yalanını möhkəmlədəcək. Lakin and yalnız dirilərin əl-qolunu bağlayır, ata, ölüm isə sirlərinin dəmir zəncirlərini belə əridir. Ferdinand başa düşür ki, Luiza ona sadıqdır. Rica edirəm, ata, bu kağızı ver! Zəhmət də olsa, qəbul elə!

Miller. Kimə qızım?

Luiza. Qəribə sualdır! Ona dair təkcə, yeganə bir fikir bütün sonsuzluğa və mənim ürəyimə siğışan şey deyil. Mən ondan başqa kimə yaza bilərəm ki?

Miller (nigarənciliqla). Bilirsənmi nə var, Luiza? Mən bu məktubu açacağam.

Luiza. Özün bil, ata! Ancaq sən orada yazılınlardan heç nə başa düşməyəcəksən. Orada hərflər qıç olmuş meyitlər kimi uzanmışlar və yalnız məhəbbətin baxışları ilə canlana bilərlər.

Miller (oxuyur). “Səni aldatdılardı, Ferdinand! Misilsiz bir alçaqlıq qəlblərimizin ittifaqını pozdu, müdhiş bir and mənim ağızımı bağlamışdır, üstəlik sənin atan hər yerə öz casuslarını düzmişdir. Əgər sənin cəsarətin çatsa, əziz sevgilim, mən elə üçüncü bir yer tanıyıram ki, orada heç bir and insanın əl-qolunu bağlamır və sənin atanın casuslarından heç biri oraya keçə bilməz!” (*Qoca başını məktubdan qaldırıb diqqətlə qızın gözlərinə baxır.*)

Luiza. Nə üçün mənə elə baxırsan, ata? Axıra qədər oxu!

Miller. “Lakin sən cəsarətli olmalısan, o zaman qaranlıq bir yol keçəcəksən, o yolu isə sənin Luizandan və Allahdan başqa heç kəs sənin üçün işıqlandırıa bilməz. Sən bütün varlığınla yalnız məhəbbət olmalısan, yalnız məhəbbəti təmsil etməlisən, bütün ümidişlərini, bütün qaynar ehtiraslarını tərk edərək, özünlə bərabər ürəyini götürməlisən. Əgər razısanşa, Karmelid monastırının zəngi saat 12-ni

vuranda yola çıx. Yox, əgər ürək eləməsən, onda sənin mənsub olduğun cinsi müəyyən edən “güclü” sözünün üstündən qələm çək, çünkü bir qız səni utandırıb, xar eləmişdir”. (*Kağızı kənara qoyur, uzun müddət məyus və hərəkətsiz nəzərlərlə qarşısındaki bir nöqtəyə baxır, nəhayət, Luizaya tərəf döñür, yavaş və batqın bir səslə*) Bu üçüncü yer haradır, qızım?

L u i z a. Bilmirsən haradır? Doğrudanmı, bilmirsən, ata? Qəribədir! Mən o yeri dürüst göstərmışəm, Ferdinand mütləq o yeri tapar.

M i l l e r. Hm... Başa düşmürəm.

L u i z a. Bu saat mən o yer üçün şəfqətli bir ad tapa bilmirəm. Əgər mən o yeri qulağa gəlməyən bir adla adlandırısam, qorxmayıñ, ata! Bu yer... Ah, nə üçün adları məhəbbət ixtira eləməmişdir! Ən yaxşı adı məhəbbət o yerə verə bilərdi. Üçüncü yer, əziz atacığım!.. Qoyun sözümü axıra qədər deyim!.. Üçüncü yer – qəbirdir.

M i l l e r (*səndələyərək kresloya tərəf gedir*). Aman Allah!

L u i z a (*onun yanına galib, qoluna girir*). Qorxmayıñ, ata! Qorxu doğuran yalnız sözün özüdür. Sözü kənara atın, o zaman gözləriniz qarşısında nikah yatağı canlanacaq, səhər qızıl örtüyüñ onun üstüne sərəcək, bahar onu əlvən dəmətləri ilə bəzəyəcək. Yalnız böyük günahkarlar ölümü skelet adlandırma bilərlər, halbuki o, şəkillərdə təsvir edilən məhəbbət Allahi kimi gözəl, cazibədar, qırmızıyanaqlı bir oğlan uşağıdır, lakin o, məkrli deyil, yox, o, sakit bir mələkdir: o, yorğun və pərişan ruha zamanın uçurumu üstündən keçməyə kömək edir, onun qarşısında əbədi gözəlliyyin əfsanəvi kaşanəsini açır, sonra mehribanlıqla onu salamlayıb, yox olur.

M i l l e r. Sən nələr danışırsan, qızım? Sən özünü öldürmək istəyirsən?

L u i z a. Elə deyil, ata! Təqib edildiyim bu dünyadan çıxıb getmək, məni qüvvətlə özünə cəlb edən bir yerə keçmək məgər günahdırı?

M i l l e r. İntihar ən ağır bir günahdır, əziz balam, yeganə bir günahdır ki, heç bir dua ilə o, adama bağışlanmır, o günahda ölüm ilə cinayət bir-birinə əl verir.

L u i z a (*süst halda*). Dəhşətlidir! Lakin bu bir anda baş verməyəcək, mən özümü çaya ataram, ata, suyun dibiñə gedənə qədər Allaha yalvararam ki, məni bağışlasın.

M i l l e r. Bu, oğurluğu boynuna alıb, oğurlanan şeyləri isə etibarlı bir yerdə gizlətmək kimi bir şeyə bənzəyir. Ah, qızım, qızım! Allahdan qorx, ona gülmə, indi o sənə hər vaxtkindən daha artıq lazımdır. Ah,



sən onsuz da Allahdan çox uzaqlaşmışsan! Sən dua oxumağı tamamı-lə unutmusan, odur ki, o rəhmdil də nəzərini sənin üzərindən götürüb!..

L u i z a. Demək, məhəbbət cinayətdir, ata!

M i l l e r. Tanrıni sev, o zaman məhəbbət heç vaxt səni aparıb cinayət çıxarmaz... Mənim yeganə qızım, sən mənim belimi sindirdin, kim bilir, bəlkə, mən daha heç ayağa qalxa bilməyəcəyəm... Yox, yox, daha demərəm. Görürəm, səni pərişan edirəm... Qızım, bayaq qəflətən ağızımdan o sözlər çıxdı... Elə bildim ki, burada təkəm. Sən hamisini eşitdin, indi nə üçün səndən gizlədim? Sən mənim büt kimi sitayış elədiyim bir varlıq idin. Qulaq as, Luiza, əger sən azacığda olsa, öz atanı sevirsənsə... Axi sən mənim üçün hər şey idin!.. Sən yalnız təkcə özünkü deyilsən. Səninlə mən də hər şeyimi itirirəm. Bir bax, saçlarım ağarır. Sinnimin elə bir vaxtı gəlib çatıb ki, artıq biz atalara bir zamanlar övladlarımızın ürəyinə qoyduğumuz sərmaya lazımlı olur... Yoxsa, sən məni aldadacaqsan, Luiza? Özünlə bərabər atanın axırıcı var-yoxunu götürüb, yox olacaqsan?

L u i z a (*dərin riqqatla onun əlini öpür*). Yox, ata! Mən bu dünyani sənə çox borclu olaraq tərk edəcəyəm, lakin əbədi həyata qovuşduğum o biri dünyada sənin borcunu artıqlaması ilə qaytaracağam.

M i l l e r. Yox, əziz balam, əvvəlcədən vəd eləmə! (*Təsirli və təntənləti*) Kim bilir, orada bir daha görüşəcəyikmi?.. Budur, sənin rəngin qaçıdı! Luiza, özü bilir ki, o dünyada mən onun dalınca yetişə bilmərəm, aksi mən özümü ora salmaq üçün çox da tələsmirəm.

L u i z a dəhşət içində onun ağışuna atılır, o, qızını bərk-bərk bağırına basır.

(*Yalvararaq*) Ah, qızım, qızım! Günahkar qızım, bəlkə də, artıq məhv olmuş qızım! Atanın vəsiyyətinə qulaq as! Mən səni güdüb qoruya bilmərəm. Bıçağı əlindən alaram, toxuma jynəsini qaparsan. Zəhəri səndən gizlədərəm! Sən muncuq sapı ilə özünü boğarsan. Luiza, Luiza, əlimdən yalnız səni bu fikirdən daşındırmaq gələrl!.. Məgər qorxmursanmı ki, zamanla əbədiyyət arasındaki o müdhiş körpüyü çıxan kimi, sənin əlirişməz xeyalların dağılıb puç olacaqdır? Yoxsa, ulu Tanrı dərgahına yalan sözlə getməyə cürət edəcəksən? Günahkar gözlərin bu dünyaya məxsus zövqləri axtararkən: “Mən bura sənin xatırına gelmişəm, xudaya!” – deyə biləcəksənmi? Əger bir-dən ruhunun səcdə elədiyi o fani büt, artıq sənin kimi vecsiz bir həşərat olan o mühakimə edənin ayaqları altında sürünenrək, bu

qəti anda sənin vicdansız yalanının üstünü açarsa və bütün ümidi ləri boşça çıxmış səni tekbaşına Allahdan mərhəmət diləməyə vadar edərsə, çünki o bədbəxt özü də çox çətinliklə Allahdan özünə mərhəmət diləyəcəkdir – bəs onda? (*Bərkdən israrla*) Nə olsun, necə olsun, bədbəxt balam? (*Onu bərk-bərk bağrına basır, diqqətlə və nüfuzedici nəzərlərlə ona baxır, sonra birdən kənarə çəkilir.*) Daha sənə deyəcək bir sözüm yoxdur... (*Sağ əlini qaldırır.*) Ey hökmdar, ey pərvərdigar! Mən bunun ruhu üçün artıq sənin qarşısında cavabdeh deyiləm. (*Luizaya*) Nə istəyirsən elə! Özünü göyçək sevgilinə qurban ver, onda səni yoldan çıxarımış şeytan sevinər, mühafizəkar mələk isə səndən üz çevirər. Get! Bütün günahlarını üstünə götür, bu axırıncı və müdhiş günahı da götür, əger yükün sənə yüngül görünsə, onda onların üstünə mənim lənətlərimi də yüklə!.. Budur bıçaq!.. Sapla... Həm öz ürəyinə (*hıçqıraraq ağlayır və qəpiya tərəf qaçır*), həm də atanın ürəyinə!

L u i z a (*yerindən sıçrayıb onun dalınca qaçıır*). Atacan! Dayan! Ah, mehribanlıq zalimliqdan daha amansız, daha zülmkar olur! İndi mən nə edim? Daha dözə bilmirəm! Necə eləyim?

M i l l e r. Əgər sevgilinin öpüşləri səni atanın göz yaşlarından daha çox yandırırsa, onda ölü!

L u i z a (*ağır daxili mübarizədən sonra olduqca qəti*). Ata! Budur əlim, sənə verirəm! Mən istəyirəm... aman Allah! Mən nə edirəm? Mən nə istəyirəm?.. And içirəm canına, ata!.. Kül olsun başıma, kül! Hami-nin qarşısında mən təqsirkaram... Qoy sən istəyən kimi olsun, ata!.. Allah şahiddir, bax!.. Belə... Ferdinandə aid axırıncı xatirəmi mən beləcə məhv edirəm! (*Maktubu cirir.*)

M i l l e r (*sevincdən özünü itirmiş halda onu qucaqlayır*). Mən öz qızımı tanıdım! Bax! Sevgilindən üz döndərdin, əvəzində atanı xoşbəxt elə-din. (*Göz yaşları içində gülür və qızını qucaqlayır.*) Əziz balam, əziz balam! Yox, mən heç vaxt sənə layiq olmamışam! Bilmirəm, nə üçün mənim kimi pis bir adama Allah belə bir mələk bəxş eləmişdir!.. Luiza, mənim təsəllim!.. Tanrı!.. Mənim könül işlərindən o qədər də başım çıxmaz, lakin ürəkdən qoparılan məhəbbət nə qədər amansız ağrı doğurduğunu yaxşı bilirəm!

L u i z a. Ancaq bu ölkədən qaçaq, ata! Rəfiqələrinin mənə gül-dükləri, təmiz adının ləkələndiyi bu şəhərdən baş götürüb qaçaq! Hər şey itirilmiş səadətimi mənə xatırlatlığı bu yerlərdən uzaq! Uzaq! Mümkün qədər uzaq!



Miller. Hara isteyirsən gedək, bala! Allahın kəramətindən hər yerdə taxıl yetişir, mənim musiqimi dirləmək üçün da Allah mənə həvəskarlar təpib göndərər. Bəli, qoy hər şey alt-üst olsun, amma biz çıxıb gedərik! Mən sənin müsibətinin dastanını musiqiyə salıb bəstələrəm, mən ata məhəbbəti üçün öz ürəyini şikəst edən qızımın nəğ-məsini oxuyaram: bu ballada ilə biz qapı-qapı gəzərik, bu balladını eşidərkən göz yaşı tökənlərin əlinən sədəqə almaq bizə ağır gelməz.

İKİNCİ GƏLİŞ

Əvvəlki şəxslər və Ferdinand

Luiza (*birinci olaraq onu görür, qışqırıb atasının qolları arasına atılır*).
İlahi! Odur! Mən məhv oldum!

Miller. Hani? Kim?

Luiza (*döniüb mayoru göstərir və bərk-bərk atasına siğınır*). Odur! Bax, odur! Dön ora bax, ata! O, məni öldürməyə gəlməşdir!

Miller (*Ferdinandi görüb geri çəkilir*). Bu nədir? Siz buradasınız, baron?

Ferdinand yavaş-yavaş yaxınlaşır, Luizanın lap qabağında dayanır, diqqətli və ürəyə nüfuz edən nəzərlərini ona zilləyir.

Ferdinand (*bir qədər sükütdən sonra*). Qəflətən ələ keçmiş vicdan, təşəkkür edirəm sənə! Sən dəhşətli bir etiraf elədin, həm də bu, ani və doğru bir etiraf oldu! Mənim işgəncəyə əl atmağım üçün ehtiyac qalmadı... Axşamınız xeyir, Miller!

Miller. Siz Allah, deyin, baron, bizdən nə isteyirsiniz, nə üçün gəlmisiniz? Sizin bu hücumunuza nə ilə izah etmək olar?

Ferdinand. Əvvəller bu evdə mənimlə görüşə qalan saniyələri bir-bir sayırdılar, əvvəller burada asta işləyən divar saatının ağırlıq daşlarında məni görmək həsrəti asılıb qalırdı, əvvəller burada saat kəfərinin mənim gəlisiyi nə vaxt xəbər verəcəyini səbirsizliklə gözləyirdilər. Bəs indi nə üçün mənim gəlismə bu qədər gözlənilməz olmuşdur?

Miller. Gedin, gedin, baron! Əgər ürəyinizdə bir damla da olsa, mərhəmət qalmışsa, əgər, guya, o sevdiyinizi öldürmək istəmirsinizsə, qaçın gedin, baron, bir dəqiqə də olsun ləngiməyin! Siz mənim komamın qapısını açandan bəri Allahın xeyir-bərəkəti buradan kəsilmişdir.

Siz mənim evimə bəla gətirdiniz, əvvəllər isə bura sevinc və fərəhle dolu idi. Bütün bunlar sizin üçün kifayət deyilmə? Sizinlə bu uğursuz tanışlığın yeganə balamın ürəyinə vurduğu yaraları mütləq qanatmaqmı istəyirsiniz?

Ferdinand. Siz əcaib adamsınız, ata! Mən sizin qızınıza yeni xoş bir xəbər gətirmişəm!

Miller. Yeni xoş ümidlər, sonra isə yenidən acı bir məyusluqmı? Yox, get! Sən həmişə fəlakət gətirirsən! Sənin üzünün ifadəsi yaxşı heç bir şey vəd eləmir.

Ferdinand. Axır ki, mən ən böyük arzuma çatdım. Məhəbbətimizin ən müdhiş maneəsi olan ledi Milford elə bu saatca xaricə getdi. Atam seçdiyim qızı bəyənir. Tale bizə gülümsəyir. Səadət ulduzumuz ucalır. Mən öz vədimə sadıqəm. Bu saat öz nişanlımı mehbərab qarşısına aparacağam.

Miller. Eşidirsənmi, qızım? Eşidirsənmi, o, sənin puç olmuş ümidişlərinə necə istehza edir? Çox gözəl, davam edin, baron! Yoldan çıxaranın qaydası belədir, törətdiyiniz cinayət münasibətile bütün bəlağətinizi işə salın!

Ferdinand. Sən elə bilirsən, mən zarafat edirəm? And olsun namusuma ki, yox! Sözlərim Luizanın məhəbbəti kimi doğru və dürüstdür, o, öz andlarına əməl elədiyi kimi, mən də öz sözümü eyni bir müqəddəsliklə yerinə yetirərəm, mən onun andlarından daha müqəddəs bir şey bilmirəm... Sən yenə də şübhə edirsən? Mənim gözəl rəfiqəmin yanaqlarında hələ də səadət qızartıları alışib-yanır? Qəribə işdir? Əgər burada həqiqətə heç bir qiymət verilmirsə, demək, yalan bu evdə ən çox işlənən bir sikkədir. Siz mənim sözlərimə inanmırıınız? Elə isə bu yazılı dəlilə inanarsınız! (*Luizanın hofmarşala yazdığı məktubu onun üstünə atır*)

Luiza məktubu açır, sıfəti meyit rəngi alır, huşunu itirib yixılır.

Miller (*bunu görməyərək mayora*). Bu, nə deməkdir, baron! Mən sizi başa düşmürəm.

Ferdinand (*onu Luizanın yanına aparır*). Amma qızın məni çox yaxşı başa düşdü.

Miller (*qızının üstünə əylir*). Aman Allah! Qızım!

Ferdinand. Gör rəngi necə ağarmışdır!.. Bax, indi sənin qızın mənim xoşuma gəlir! Sənin dindar və ismətli qızın heç vaxt indiki kimi,



üzünə ölüm tozu qonduğu bu dəqiqələrdəki qədər gözəl olmamışdır. Hər cür yalanın üzdəki parıltısını silən məhşər gününün nəfəsi, yer üzündəki pak ruhları belə aldadan bu böyük ustadın üzündəki boyanı da artıq silmişdir. Bu, onun üzünün ən gözəl ifadəsidir! İlk dəfədir ki, qarşımıda onun əsl simasını görürəm! Qoy onu öpüm. (*Əyilmək istəyir*.)

M i l l e r. Geri çəkil! Rədd ol! Mənim ata ürəyimin yarasını təzədən qanatma, oğlan! Mən onu sənin nəvazışlarından qoruya bilmədim, lakin onu sənin təhqirlərdən qorumağa gücüm çatar.

F e r d i n a n d. Əl çək məndən, təngə gətirmə məni, qoca! Mənim səninlə işim yoxdur! Sən bu oyuna girişmə, çünkü bu oyun artıq uduzulmuşdur! Amma, bəlkə, sən mənim güman etdiyimdən daha hiyləgərsən? Bəlkə, sən altmışlıllik təcrübənlə qızının eşq macəralarına kömək eləmisən, bəlkə, o hörmətli ağ saçlarını miyançı peşəsi ilə rüsvay etmisən. Ah, əgər belə deyilsə, onda uzan, Öl, bədbəxt qoca! Hələ vaxt var. Sən hələ rahatca yatıb, şirin aldanışlarla özünə təsəlli verə bilərsən: "Mən xoşbəxt bir ata idim". Bir an sonra isə sən bu zəhərli ilanı, bu cəhənnəm zəbanəsini sürünenüb gəldiyi yerə tullayarsan, sən bu töhfənin özünə də, onu sənə göndərənə də lənət oxuyarsan, Allaha küfr yağdırı-yağdırı məzara gedərsən. (*Luizaya*) Cavab ver, bədbəxt! Bu məktubu sənmi yazmışan?

M i l l e r (*Luizani saqındıraraq*). Qızım, sən Allah! Ünütma! Yadın-dan çıxmasın!

L u i z a. Ah, atacan, bu məktub!..

F e r d i n a n d. Öz ünvanına çatmamışdır? Təsadüfə min əhsən, o, elə işlər görmüşdür ki, onlar əllaməlik eləyən ağıln xəyalına belə gəlməmişdir, qiyamət günündə də o, bütün hikmət sahiblərinin fəndgirliyindən daha yaxşı özünə bəraət qazanacaqdır... Əlbəttə. Təsadüf.. Allahın əmri olmadan bir sərçə belə yerə düşməz, elə isə nə üçün şeytanın üzündən pərdəni açmaq üçün təsadüf də öz məqamında, öz işini görməsin?.. Mən cavab gözləyirəm! Bu məktubu sənmi yazmışan?

M i l l e r (*Luizanın yanından ayrılmayaq yalvarışla*). Cəsarətli ol, qızım! Cəsarətli ol! Bircə kəlmə de ki, "hə", iş qurtarib getsin.

F e r d i n a n d. Məzəlidir, gülməlidir! Atadır, amma o da aldadılmışdır! Hamı aldadılmışdır. Ona bax, hətta o vicdanını itirmişin belə bu axırıncı yalanı deməyə dili gəlmir! Ədalətli, mürüvvətli o pak və zəhmli yaradana and iç! Bu məktubu sənmi yazmışan?

L u i z a (*dərin daxili mübarizədən sonra, atasına intizarla baxaraq, qəti və möhkəm*). Bəli, mən yazmışam.

F e r d i n a n d (*dəhşətdən yerində donub qalır*). Luiza! Yox, vicdanıma and olsun ki, sən yalan deyirsən! Məsumiyət özü belə işgəncələr altında heç bir zaman xəyalından keçməyən cinayətləri boynuna alır. Mən sualımı sənə çox kəskin şəkildə verdim. Doğru deyilmi, Luiza, mən səninle çox kəskin danişdığım üçün sən bunu boynuna aldın?

L u i z a. Mən doğrudan olmuş bir işi etiraf elədim.

F e r d i n a n d. Yox, ola bilməz, onu sən yazmamsan! Bu heç sənin xəttin deyil. Əgər səninki olsa belə, məgər xətti oxşatmaq ürəyi sindirməqdan çətin bir işdirmi? Mənə doğrusunu söylə, Luiza!.. Yaxud, yox, yox, söyləmə! Desən, mən də məhv olaram... Yaxşı, yalan de, Luiza, yalan de! Əgər sən ən məsum bir məlek görkəmi ilə bu saat mənə yalan satsaydin, gözlərimi və qulaqlarımı inandıra bilsəydin, alçaqcasına ürəyimi aldada bilsəydin, həmin anda, Luiza, bütün həqiqət yer üzünü tərk edərdi, yaxşılıq isə yaltaq saray xadimləri kimi, əyilməz boynunu əyərdi! (*Qorxa-qorxa, titrək səslə*) Bu məktubu sənmi yazmışan?

L u i z a. Bəli, ədalətli və zəhmlı yaradana and içirəm ki, mən yazmışam.

F e r d i n a n d (*bir müddət sükutdan sonra dərin bir məyusluqla*). Ah, qadın, qadın. İndi sən nə üzlə mənim qarşısında dayanmışan?! Bu üzlə sən behişt səadəti təklif eləsən də, əbədi işgəncəyə məhrum edilmişlər içərisində belə özünə alıcı tapa bilməzsən... Bilirdinmi, Luiza, sən mənim üçün nə idin? Yox! Ola bilməz! Sən bilmirdin ki, mənim üçün *hər şey idin!* Sanki, bu, miskin, heç bir mənası olmayan bir sözdür, lakin onu əbədiyyətin özünə belə siğışdırmaq olmaz. Bu sözdə yiğin-yiğin dünyalar öz orbitləri üzrə hərəkət edir... *Hər şey!* Bu sözlə cinayətkarcasına oynamaq?.. Dəhşət!

L u i z a. Siz mənim etirafımı dinlədiniz, cənab fon Valter. Mən özüm-özümü qınayıb günahımı boynuma almışam. İndi isə gedin! Sizə bu qədər əzablar verən bu evi tərk edin.

F e r d i n a n d. Yaxşı, yaxşı. Mən ki sakitəm!.. Deyirlər ki, üzərindən taun keçmiş o yerlər də sakitdir. Mən də eyni ilə eləyəm... (*Düşünərək*) Daha bir ricam var, Luiza... axırıncı ricamdır. Başım yanır, elə bil, qızdırma içindəyəm. Sərinlədici bir şey içmək istəyirəm. Zəhmət çək, mənə bir stəkan limonad getir!

L u i z a gedir.



ÜÇÜNCÜ GƏLİŞ

Ferdinand, Miller.

Uzun müddət hər ikisi susaraq, bu kündən o küçə gəzinirlər.

Miller (*nəhayət, dayanıb, qəmli-qəmli mayora baxır*). Əziz baron, əgər desəm ki, mənim sizə çox yazığım gəlir, bəlkə, ürəyiniz bir az yün-gülləşər?

Ferdinand. Bu barədə danışmayaq, Miller! (*Yenidən gəzinir*.) Miller, mən yadına sala bilmirəm ki, sizin evinizə nə cür və nə münasibətlə gəlib çıxdım!

Miller. Nə münasibətlə, cənab mayor? Siz fleyta çalmağı öyrənmək istəyirdiniz. Məgər yadınızdan çıxıb?

Ferdinand (*tez*). Elədir, mən sizin qızınızı gördüm! (*Sükut*) Siz öz sözünüzün üstündə durmadın, dostum! Siz mənə söz vermiş-diniz ki, dərslərimiz təklikdə və sakit bir şəraitdə keçəcək. Siz məni aldatdırınız – siz mənə əqrəb satdırınız. (*Millerin həyəcanlandığını görərək*) Eybi yoxdur, qoca, qəm yemə. (*Riqqətə gələrək, onu qucaqlayır*.) Sənin heç bir təqsirin yoxdur!

Miller (*göz yaşlarını silir*). Allah özü görür!

Ferdinand (*ağır fikrə dalıb, yenidən otaqda gəzinməyə başlayır*). Allahın bizimlə oynadığı oyun nə qədər anlaşılmazdır, qəribə görü-nəcək qədər anlaşılmazdır. Çox zaman ən böyük ağırlıqlar gözəgö-rünməyən ən incə saplardan asılıb qalır. Ah, əgər insan bilsəydi ki, bu meyvəni dadmaqla o, ölümü qəbul edir! Bəli, əgər o bilsəydi ki!.. (*Tez-tez gəzinir, sonra böyük bir həyəcan içində Millerin qolundan yapışır*.) Qoca, fleyta çalmaq üçün mənə verdiyin o iki-üç dərs mənə çox baha oturdu!.. Əslində sən də bir şey qazanmırısan... Sən də itirirsən... Bəlkə də, bütün var-yoxunu itirirsən. (*Çaşqın bir halda, ondan uzaqlaşır*.) Fleyta çalmaq fikri uğursuz bir saatda mənim başıma düşmüşdür.

Miller (*həyəcanımı gizlətməyə çalışaraq*). Qız çox yubandı, limonadı gətirib çıxarmadı... Gedim bir baxım... Bağışlayın məni!..

Ferdinand. Tələsməli bir iş yoxdur, əziz Miller! (*Öz-özünnə*) Ata üçün... Mənimlə qalın! Heç bilmirəm, sizdən nə xəbər almaq istəyirdim? Hə! Luiza sizin yeganə qızınızdır mı? Ondan başqa uşağınız yoxdur ki?

Mille r (*mehribanlıqla*). Ondan savayı mənim heç kimim yoxdur, baron... Mənə ondan başqa heç kəs lazım deyil də. Mənim ata ürəyimə hakim olmaq üçün belə bir qız, tamamilə kifayətdir. Ürəyimdə nə qədər məhəbbətim varsa, mən hamısını qızıma vermişəm.

Ferdinand (*qəlbinin dərinlərinə qədər sarsılır*). Ah!.. Zəhmət çəkin, əziz Miller, görün limonad necə oldu.

Miller gedir.

DÖRDÜNCÜ GƏLİŞ

Ferdinand tək.

Ferdinand. Yeganə bir övlad!.. Bunu başa düşürsənmi, qatıl! Yeganə bala, bu adamın bütün dünyada varı-yoxu çaldığı bir musiqi aləti, bir də yeganə qızıdır... İndi sən onu da qocanın əlindən almaq istəyirsən? Dilənçinin axırıncı qəpiyini onun əlindən almaq istəyirsən? Çolağın qoltuq ağacını sindirib onun ayağının altına tulla-maq istəyirsən. Bu, necə ola bilər? Mənim belə işə ürəyim gələrmi? Budur, o, evə tələsir, səbirsizliklə istəkli qızının üzünü görmək istəyir, budur, o, içəri girir, ona heç vaxt xəyanət etməmiş son və yeganə ümidi – sevgili qızı isə xəbis bir niyyətlə tapdalanmış çiçək kimi solmuş, ölmüş, yerə sərilmışdır... Budur, o, qızının qarşısında dayanmışdır, yerində donub qalmışdır, nəfəsi sinəsində daralmışdır, heç bir şey görməyən nəzərləri birdən-birə onun üçün boşluğa çevrilmiş əbədiyyəti əbəs yerə qavramağa çalışır, Allahı axtarır, lakin artıq ona qovuşa bilmir, daha məlul və pərişan dönüb geri qayıdır... İlahi!.. İlahi!.. Axi mənim atamın da yeganə bir oğlu var... Yeganə bir oğlu var, lakin bu, onun sərvəti deyil... (*Sükut*) Bu nədir, mənə nə olub? O qocanın itirdiyi kimdir? Müqəddəs məhəbbət hissini oyunağa döndərən bir qız atasını xoşbəxt edə bilərmi?.. Edə bilməz! Yox, edə bilməz. O, hələ öz doğma atasını da calmamış, mən bu ilanın başını əzsəm, yaxşı iş görərəm.



BEŞİNCİ GƏLİŞ

Miller, Ferdinand.

Miller (*daxil olur*). Bu saat gətirərlər, baron! Yaziq qız oturub acı-acı ağlayır. O, limonadla bərabər göz yaşlarını da sizə verəcədir ki, içəsiniz.

Ferdinand. Tək göz yaşları olsaydı!.. Biz bayaq sizinlə musiqi haqqında danışırğıq, Miller. (*Pul kisəsini çıxarır*.) Mən hələ indiyə qədər sizə borcluyam.

Miller. Boş şeydir. Nə olsun! Eh, baron, qoyun qalsın! Siz məni nə hesab edirsiniz? Sizdə borc batmaz, mənim xətrimə dəyməyin, bir də ki sizinlə axırıncı dəfə görüşmürük ki?

Ferdinand. Nə bilmək olar. Götürün, götürün! Allahın işini nə bilmək olar.

Miller (*gülərək*). Gör nə danışır! Ölüm barədə, baron, güman edirəm ki, siz sarıdan nigaran olub, qorxmaq lazımlı gəlməyəcək.

Ferdinand. Yox, qorxmağa bir şey var. Məgər siz bilmirsiniz-mi ki, gənclər də ölürlər, aldanmış ataların ölü doğulmuş ümidi, puç olmuş xəyalları olan qızlar və oğlanlar da tələf olurlar? Xəstəlik və qocalığın təhdid eləmədiyi kəsləri çox zaman ani ildirim zərbələri öldürür... Sizin Luizanız da ölməz deyil!

Miller. Onu mənə Allah vermişdir.

Ferdinand. Sözümüz kəsməyin... Təkrar edirəm ki, o, ölməz deyil. Sizin üçün evinizin çrağı – qızınızdır. Siz bütün qəlbiniz, bütün varlığınızla qızınıza bağlanmışınız. Bu, təhlükəli bir şeydir, Miller! Yalnız əli hər yerdən üzülmüş bir qumarbaz bütün var-yoxunu bir karta qoyur! Bütün varidatını bir gəmiyə yükleyən tacirə biz başı-havalı adam deyirik. Məsləhət görürəm ki, bu barədə fikirləşəsiniz... Nə üçün pulu götürmürsünüz?

Miller. Bu nədir, cənab? Bu ağıznacan dolu kisənin hamisi-ni? Bu nədir belə, cənab-aliləri!

Ferdinand. Mənim borcumdur, başqa bir şey deyil! (*Pul kisəsini elə bərkdən masa üstünə fırladır ki, qızıl pullar masanın üstə səpələnir*.) Bu zibil mənim zəhləmi tökdü.

Miller (*heyrətlə*). Allah, amandır! Gümüş belə səslənməzl! (*Masa-yaya yaxınlaşır, dəhşət içində*) Bu nədir? Baron, baron, siz Allah, siz Tanrı!

Sizi Allah saxlasın, baron. Bu nə işdir eləyirsiniz? Huşsuzluq, bax belə şeydir! (*Əllərini çırpur.*) Axi bunlar... Ya mənim başıma hava gəlib, ya da ki, bu... Allaha and olsun ki, lap əsl, xalis, saf qızıldır!.. Yoldan çıxartma məni, şeytan! Mən sən deyən deyiləm!

Ferdinand. Siz bu gün nə içmisiniz, köhnə, yoxsa təzə şərab?

Miller (kobud). Ah, sizə nə deyim! Bu nədir, yoxsa bunları görmürsünüz?.. Qızıldır!

Ferdinand. Nə olsun ki?

Miller. Lənət şeytana! Axi mən sizə ağızında söz deyirəm, bütün müqəddəslərə and içirəm ki, bu qızıldır!

Ferdinand. Elədir, pis şey deyil!

Miller (bir qədər susduqdan sonra ona yanaşır, qəti). Cənab, mən sadə və açıqürəkli bir adamam; əgər siz məni çirkin bir işə çəkmək istəyirsinizsə... çünkü yaxşı iş üçün adama bu qədər çox pul verməzlər...

Ferdinand (riqqətlə). Sakit olun, əziz Miller! Siz bu qədər çox pulu çoxdan öz namuslu əməyinizlə qazanmışsınız, sizin təmiz vicdanınızı satın almaq isə, Allah eləməsin, belə şey heç mənim ağlıma belə gəlməz!

Miller (dəli kimi atılıb-düşür). Demək, onlar mənimdir! Mənimdir! Allahın razılığı və Allahın əmri ilə! (*Qapıya tərəf gedib bağırır.*) Arvad! Qızım! Ura! Bura gəlin! (*Geri qaydırır.*) Ey mərhəmətli Allah! Bu qədər böyük bir dövlət birdən-birə haradan mənim başıma yağıdı? Nə eləmişəm ki, buna layiq görüldüm? Əvəzini nə ilə çıxacağam? Hə?

Ferdinand. Hər halda, musiqi dərsləri ilə yox, Miller! Bu pulları mən sizə (*susur, qüssə ilə*) xoşbəxt yuxularımın haqqı olaraq verirəm ki, qızınız tam üç aydır ki, o yuxularda mənim gözlərim qarşısında peydə olur.

Miller (onun əlindən tutub bərk-bərk sıxır). Cənab-aliləri, əgər siz adsız-sansız, sadə bir meşşan olsaydınız (*hərərətlə*) və mənim qızım sizi istəməsəydi, mən öz əlimlə onun boğazını üzərdim! (*Pul kisəsinə yaxınlaşır, birdən-birə tutulur.*) İndi mənim hər şeyim var, sizin isə heç nəyiniz yoxdur... Demək, belə çıxır ki, mən yenə də öz səadətimdən imtina edirəm? Elə deyilmi?

Ferdinand. Narahat olmayın, dostum! Mən yola düşürəm, məskən salmaq istədiyim diyarda isə bu pullar işə keçmir.



Miller (*gözlərini qızılı dikərək, böyük bir vəcd içində*). Demək, bunlar məndə qalacaqlar? Məndə? Heyif ki, siz gedirsiniz... Görərsiniz, mən necə lovğalanacağam, burnumu dik tutub gəzəcəyəm! (*Şlyapasını geyib, təkəbbürlə otaqda gəzinir.*) Yalnız ən zəngin evlərdə musiqi dərsi verəcəyəm, beş nömrəli “Üç kral” tütünü çəkəcəyəm... mən mən deyi-ləm, əgər o qəpik-quruş gəlirlərimin daşını atmasam! (*Qapıya tərəf gedir.*)

Ferdinand. Dayanın! Susun və pulları gizlədin! (*Aram-aram*) Bircə bu axşam susun. Mənim xatirim üçün bu gündən etibarən musiqi dərsi də verməyin.

Miller (*Ferdinandın jiletindən yapışır; gülər üzlə, daha artıq fərəhla*). Bəs qızım, cənab! (*Onu buraxır.*) Kişi üçün pul bir şey deyil – tüpür ona! Bir az kartof və çil qızartması mənə kifayət edir, yedim, qarnım doydu; bəsimdir, bax, bu pencəyi də ölenə kimi əynimdə gəzdirməyə hazırlam, bircə dirsəkləri parıldamayayıd. Mənim üçün bu, boş şəydir. Ancaq qız usağına bu nemətlər hamısı lazımdır! İndi elə hey mən onun gözlərinə baxacağam: ürəyindən nə keçdi – baş üstə!..

Ferdinand (*tez sözünü kəsir*). Susun! Ah, susun!

Miller (*daha da coşaraq*). İndi mənim qızım fransız dilini də, minuet rəqsini də, çalıb-oxumağı da öyrənər, elə öyrənər ki, onun haqqında qəzetlərdə yazarlar. Təsəyi lap saray müşavirinin qızına yaranan təsəklər kimi olar, gidebarridir-nədir, heç adını da yaxşı bilmirəm, qızımda ondan da olar, o zaman bütün əyalətdə çalğıçının qızından danışarlar!

Ferdinand (*dəhşətli bir həyəcan içində onun əlindən yapışır*). Bəsdir! Bəsdir! Allah xatırınə, susun! Bircə gün susun! Mən sizdən başqa bir minnətdarlıq tələb etmirəm.

ALTINCI GƏLİŞ

Əvvəlki şəxslər və **Luisa** əlində limonad.

Luisa (*stəkani boşqabda mayora verir; səsi titrəyir, gözləri ağlamaqdan qızarmışdır*). Əgər şirniyi azdırısa, deyin!

Ferdinand (*stəkani alıb, masanın üstə qoyur və cəld Millerə tərəf dönür*). Az qala, yadımdan çıxmışdı! Sizdən bir xahiş etmək olarmı, əziz Miller? Sizə kiçik bir zəhmət verəcəyəm.

Miller. Can-başla qulluğunuzda hazırlam, nə buyurursunuz?

Ferdinand. Evdə məni axşam yeməyinə gözləyəcəklər. Mənim də əhvalım çox pisdir. Adamların içini çıxası halda deyiləm. Xahiş edirəm, atamın yanına gedib, mənim əvəzimdən üzr istəyəsiniz.

Luiza (*qorxmış halda, tez sözünü kəsir*). Yox, qoyun mən gedim!

Miller. Prezidentin yanına?

Ferdinand. Öz yanına getmək lazım deyil. Sizdən xahiş elədiyimi xidmətçilər otağindakı xidmətçilərin birinə söyləyin! Mənim tərafimdən göndərilməyinizə sübut olaraq alın, bu da mənim saatım. Mən siz burada gözlərəm... Cavab almamış gəlməyin.

Luiza (*bərk qorxaraq*). Mən gedə bilmərəm?

Ferdinand (*getməyə hazırlaşan Millerə*). Dayanın, hələ sözüm var. Bu məktub atama çatacaq, onu bu gün mənə bağlı olaraq verdilər... Bəlkə, burada da vacib bir şey var!.. Birdəfəlik elə bunu da verin.

Miller. Baş üstə, baron.

Luiza (*atasının qolundan asılır, qorxudan özünü itirmiş halda*). Ata, bunların hamısını mən çox asanlıqla yerinə yetirə bilərdim.

Miller. Gecə vaxtı, qızım, sən təkbaşına hara gedəcəksən? (*Gedir.*)

Ferdinand. İşiq tut, Luiza, atan yolu görsün!

Luiza şəmi götürüb atasını ötürməyə gedir. Ferdinand bu zaman masaya yaxınlaşış, limonad stəkanına zəhər tökürlər.

İndi onun axır saatı gəlib çatdı! Bəli, gəlib çatdı. İlahi qüvvələr bunun üçün mənə müdhiş icazəsini vermişdir. Allah məhkəməsi mənim tərəfimdədir, xilaskar mələk ondan üz döndərib getmişdir.

YEDDİNÇİ GƏLİŞ

Ferdinand, Luiza.

Luiza əlində şam, ağır addımlarla qayıdır gəlir, şəmi masanın üstünə qoyur, fikirli halda gözünü yerə dikərək, mayordan uzaqda, səhnənin o başında dayanır, hərdənbir qorxa-qorxa çəpəki ona baxır. Ferdinand səhnənin o biri tərəfində dayanıb, düz öz qarşısına baxır. Bu gəlişdən əvvəl səhnədə uzun bir sükut davam edir.

Luiza. Əgər siz mənimlə birlikdə çalmaq istəsəniz, cənab fon Valter, mən həvəslə fortepiano qarşısında əyləşərdim. (*Fortepianonun qapağını qaldırır.*)



Ferdinand cavab vermir. Pauza.

Siz hələ mənə şahmatda uduzduğunuz bir oyunu borclusunuz.
Uduzduğunuzun əvəzini çıxmaq istəmirsinizmi, cənab fon Valter!

Sükut.

Cənab fon Valter, mən sizə kisə tikməyi vəd eləmişdim... İndi onu tikməyə başlamışam... Naxışlarına baxmaq istəməzsınızmi?

Sükut.

Mən elə bədbəxtəm ki!

Ferdinand (*vəziyyətini dəyişmədən*). Ola bilər.

Luiza. Mən sizi yaxşı əyləndirə bilmirəm, cənab fon Valter. Lakin bu barədə mən təqsirkar deyiləm.

Ferdinand (*istehza ilə güllərək*). Ah, əlbəttə, bu, mənim axmaq təvazökarlığımdır.

Luiza. Mən bilirdim ki, indi biz tək qala bilmərik. Daha keçib: siz atamı göndərəndə məni lap dəhşət aldı... Cənab fon Valter, mənə elə gəlir ki, indi bir-birimizin yanında olmaq hər ikimiz üçün çox ağır olacaq... İcazə verin, tanışlarımıdan birini çağırıım!

Ferdinand. Nə olar ki! Mən də özümükküləri gətirərəm.

Luiza (*təəccübə ona baxır*). Cənab Fon Valter!..

Ferdinand (*olduqca acı-acı*). Belə bir vəziyyətdə bundan daha ağıllı bir şey düşünüb tapmaq olmazdı, vallah! Biz bu qüssəli due-timizi xoş bir saata çevirərək və qarşılıqlı iltifat mübadiləsi ilə məhəbbətin acı zarafları üçün özümüzü mükafatlandırıraq.

Luiza. Siz nə isə şüx bir əhvali-ruhiyyədəsiniz, cənab fon Valter!

Ferdinand. Mən bu gün elə şuluçuyam ki, qorxuram bütün küçə uşaqları dalımcı düşsünlər! Yox, həqiqət belədir, Luiza! Sənin nümunənən çox sirayətedicidir. Mənim müəlliməm ol! Əbədi məhəbbətdən dəmvuranlar axmaqdırlar. Həmişə eyni şey adamın ürəyini vurar, müxtaliflik isə zövq-nəşənin yegənə mənbəyidir!.. Sən haqlısan, Luiza! Gəl ittifaq bağlayaqq, səninlə bu macəradan o macəraya atilaqq, gah bu bataqlıqda, gah o bataqlıqda yixılıb qalaqq, hərəmiz bir yanda veyillənək... Bəlkə, onda mən də itirdiyim rahatlığını əyləncə evlərinin birində tapdim, bəlkə, bir-birimizə macal vermədiyimiz əyləncəli bir ötüşmədən sonra biz iki qurumuş skelet kimi ikinci dəfə bir-birimizlə toqquşarıq, bu isə bizim hər ikimiz üçün son dərəcə xoş

və gözlənilməyən bir hadisə olar, sonra komediya qəhrəmanları kimi bir-birimizdə ailə bənzəyişləri görüb etiraf edərik ki, ikimiz də bir ananın törəməsiyik, o zaman ikrət və xəcalət hissi zərif məhəbbətin gücü çatmayıb yarada bilmədiyi bir ahəngi bərpa edər.

L u i z a. Ah, ey gənc!.. Sən onsuz da bədbəxtsən, nə üçün buna layiq olduğunu bir daha sübut eləməyə çalışırsan!

F e r d i n a n d (*qəzəblə dişləri arasından*). Mən bədbəxtəm? Bunu sənə kim dedi? Sən daş ürəkli qadınsan, sən iztirab nə olduğunu bilmirsən, sən başqasının iztirablarını necə başa düşə bilərsən?.. O deyir ki, mən bədbəxtəm? Əgər mən məzarda yatmış olsaydım belə, bu sözdən od tutub qəzəblənərdim! O, mənim bədbəxt ola-cağımı bilirmiş! Ona ölüm və əbədi işgəncə! Bilirmiş, amma yenə də mənə xəyanət eləmişdir... Qulaq as, əfi ilan! Sən hələ yalvarıb məndən əfv diləyə bilərdin, lakin indi özün-özünü məhv elədin! İndiyə qədər mən sənin işlədiyin cinayəti sadədilliyin ilə izah edə bilərdim: sənə qarşı duydugum həqarət səni, az qala, intiqamımdan xilas edəcəkdir. (*Cəld stəkani masanın üstündən götürür*.) Demək, sən yelbeyin, axmaq bir qız deyilsən – demək, sən iblissən! (*İçir*.) Bu adsız limonad – eynilə sənin ruhun kimidir. Dadına bax!

L u i z a. İlahi! Mən bu görüşdən əbəs yera qorxmurdu!

F e r d i n a n d (*amiranə bir ahənglə*). Dadına bax!

L u i z a könlüsüz halda stəkani götürüb içir.

O, stəkani ağızına aparan kimi,

F e r d i n a n d i n birdən-birə rəngi qaçırl,

üzünü konara çevirir və təlosik

otağın o biri başına çəkilir.

L u i z a. Limonad yaxşıdır.

F e r d i n a n d (*geri çevriləməyərək, dəhşət içində*). Nuş olsun!

L u i z a (*stəkani masanın üstə qoyur*). Ah, əgər bilsəyдинiz ki, Valter, siz məni nə qədər zalimcasına təhqir edirsiniz!

F e r d i n a n d. Hm!

L u i z a. Vaxt gələr, Valter!..

F e r d i n a n d (*yenidən ona yaxınlaşır*). Ah, vaxt məsələsini biz həll edib qurtarmışq!

L u i z a. Bu aşşamın xatirəsi daş kimi ürəyinizdən asılıb qalar...

F e r d i n a n d (*özünə yer tapa bilmir, otaqda çırpinır, şərfini və şlyapasını çıxarıb atır*). Əlvida, xidmətim!



L u i z a. Aman Allah! Sizə nə oldu?

F e r d i n a n d. Mənə istidir, ürəyim darıxır... Bu cür bir az rahat olar...

L u i z a. Limonad için! Limonad için! Ürəyinizi sərinlədər!

F e r d i n a n d. Elədir, o, məni əbədi olaraq soyudacaq!.. Bu çənginin mərhəmətli ürəyi varmış. Əslində onlar hamısı belədir!

L u i z a (ataşın bir məhəbbət coşqunluğu ilə ona təraf atılır və onu qucaqlamaq istəyir). Sən bunu öz Luizana deyirsən, Ferdinand?

F e r d i n a n d (onu kənar edir). Uzaq ol, uzaq ol! O riqqətli və xumar baxışlarını məndən uzaq elə! Mən o baxışların qarşısında zəifləyirəm. Sən mənə o dəhşətli yırtıcı simanı göstər, ilan! Atıl üstümə, sürünen rəzil həşərat! İyrənc buğumlarını açıb göstər, qırılıb fəqərələrin üstə şahə qalx! Bir zamanlar cəhənnəm səni nə cür görmişsə, bütün o eybəcərliyinlə özünü göstər! Yalnız bu mələk qıya-fesində görünmə! Artıq bu mələk qıya-fesi lazım deyil! Gecdir! Ya mən səni bir ilan kimi əzəcəyəm, yaxud da ürəyimin ağrısından dəli olacağam!.. Mənə rəhm elə!

L u i z a. Ah, nə üçün iş bu yerə gəlib çatdı!

F e r d i n a n d (yandan ona baxır). İlahi, heykeltəraşın əlindən çıxmış nə qədər misilsiz bir əsərdir! Kimin ağlına gələrdi... Axi bu, adamın ağlına necə gələ bilərdi? (Luizanın əlini tutub göyə qaldırır.) Mən səni cavabdeh kimi cavab verməyə çağırıram, xudaya, lakin yenə də nə üçün axı sən öz zəhərini belə gözəl qablara tökmüsən? Bu mələk mərhəməti ifadə edən sima arxasında qəbahət və günah nə cür gizlənə bilər? Ağlaşığan iş deyil!

L u i z a. Bütün bunları eşitmək və susmaq nə qədər ağırdır!

F e r d i n a n d. Hələ bu şirin, bu məlahətli səs... O tellər bu qədər cazibəli səslənə bilərmi? (Məftun nəzərlərini Luizaya zilləyir.) Gör onda hər bir şey nə qədər gözəl, nə qədər kamil, nə qədər ilahi bir harmoniya ilə doludur! Elə bil, Allah onu ilhamının ən yüksək anla-rında yaratmışdır! Doğrudan, elə güman etmək olar ki, guya, kainat yalnız ona görə əmələ gəlmüşdir ki, xalıq həvəsə gələrək belə nadir bir inci də yarada bilsin! Demək, Allah yalnız onun ruhunu yaradarkən səhlənkarlıq eləmişdir? Yoxsa, bu uğursuz eybəcər varlıq dünyaya eyibsiz gəlmışdır. (Luizadan uzaqlaşır.) Bəlkə də, yaradan öz kəs-kisi altından belə bir mələk çıxdığını görərək, öz səhvini düzəltmək üçün ona ən fəna bir ürək vermişdir?

L u i z a. Ah, zalim inadkar! Allaha asi olub küfr danışmaq, ona öz başısoyuqluğunu etiraf eləməkdən asan görünür.

F e r d i n a n d (*riqqətli bir hönkürtü ilə Luizanın qucağına atılır*). Bir daha, Luiza, bir daha, ilk dəfə öpüşdürüümüz gün sən “Ferdinand” deyə piçildadiğini və yanın dodaqlarınla mənə ilk dəfə “sən” dediyin zaman olduğu kimi... Ah, o zaman mənə elə gəldi ki, o bir an, sanki, bir tumurcuqdur ki, içində bitib-tükənməyən sonsuz sevinclərin tumları vardır! O zaman əbədiyyət gözlərimiz qarşısında yaraşıqlı bir may günü kimi cilvələnirdi, qızıl əsrlər bər-bəzəkli gəlinlər kimi, xəyalımız önündən süzülüüb gedirdi... O zaman mən xoşbəxt idim! Ah, Luiza, Luiza, Luiza, nə üçün sən mənimlə belə hərəkət elədin?

L u i z a. Ağlayın, ağlayın, Valter! Mənim dərdimə yanın, ancaq məzəmmət etməyin, bu daha, ədalətli hərəkət olar.

F e r d i n a n d. Sən səhv edirsən. Bu, o göz yaşları deyil, bir mələkəm kimi ürək yaraları üzərinə axan, ehtirasın dayanmış təkərini yenidən hərəkətə gətirən o şəfaverici, iliq şəh dənələri deyil. Bu xəsis soyuq damlalardır, bu – mənim məhəbbətimin ürəkləri dondurun axıncı “əlvidasıdır”! (*Əlini onun başına qoyub, son dərəcə təntənali bir ifadə ilə*) Bu, sənin ruhun üçün tökülen göz yaşlarıdır, bu göz yaşları onun üçündür ki, göylər mərhəmətini axıra qədər sənə bəş etməyərək, öz yaratdığı ən gözəl məxluq ilə belə şıltaq rəftar elədi... Ah, bütün bu ilahi yaradılmış öz içərisində baş verən işlərdən sarlılaraq, gərək matəm qarasına bürünəydi! İnsanlar məhv olur, cənətlər yox olur – bütün bunlar bizim üçün təzə şey deyil, lakin mələklər içərisində taun hökm sürdüyü zaman bütün təbiət də matəm elan etməlidir.

L u i z a. Məni ifrata vardırmayın, Valter! Məndəki mətanət başqa qadınlarından az deyil, lakin yenə də mənim qəlbim insan gücündən yüksək olan sınaqlara davam gətirmək iqtidarında deyil. Daha bir söz, Valter, sonra isə ayrılaq... Amansız taleyimiz ürəklərimizdə nə varsa, açıb bir-birimizə deməyə mane olur. Əgər ağızımı açmağa cəsarətim olsayıdı, Valter, mən sənə elə şeylər danışardım ki... Elə şeylər ki... Lakin düşmən tale, məhəbbətimizi buxovallığı kimi, mənim ağızımı da bağlamışdır, ona görə indi sən mənimlə sat-qın bir qız kimi rəftar edirsən, mən isə buna dözməliyəm.

F e r d i n a n d. Sən özünü yaxşı hiss edirsənmi, Luiza?

L u i z a. Nə üçün soruştursan?



Ferdinand. Ýðger sən buradan bu yalan ilə getsəydin, mən sənin halına acıyırdım.

Luiza. Valter, sizə and verirəm...

Ferdinand (*böyük bir həyəcanla*). Yox! Yox!.. Belə bir intiqam iblisə layiq bir hərəkət olardı! Yox, Allah eləməsin, mən bunu o biri dünyaya keçirmək istəmirəm... Luiza!.. Sən marşalı sevirdinmi? Sən artıq bu otaqdan çıxmayaçaqsan.

Luiza. Nə istayırsınız soruşun. Mən daha sizə heç bir cavab verməyəcəyəm. (*Oturur.*)

Ferdinand (*ciddi*). Luiza, öz əbədi ruhun haqda fikirləş!.. Sən marşalı sevirdinmi? Sən artıq bu otaqdan çıxmayaçaqsan.

Luiza. Mən daha sənə heç bir cavab verməyəcəyəm.

Ferdinand (*dəhşətli bir təlaş içində onun qarşısında diz çökür*). Luiza, sən marşalı sevirdinmi? Bu şam yanıb qurtarmamış ulu Tanrı səni öz məhkəməsi qarşısına çağıracaq!

Luiza (*dəhşət içində yerindən sıçrayır*). Aman Allah! Nədir? Doğrudan, halim nə yaman pisləşdi! (*Yenidən kresloya yixılır.*)

Ferdinand. Təsir etdi?.. Siz qadınlar başa bəlasınız, siz əbədi bir müəmməsanız! Sizin zəif əsəbləriniz insan cəmiyyətinin əsaslarını sarsıdan cinayətlərə davam gətirir, cüzi bir mərgmüş atımı isə sizi bu torpaq üzərinə sərir...

Luiza. Zəhər! Zəhər! Aman, ey həzrəti-İsa!

Ferdinand. Bəli, elədir. Sənin limonadına əcinnələr şəkər qatmışdı! Sən onu ölümün şərəfinə içdin.

Luiza. Ölmək! Ölmək! Ey rəhmdil Tanrı! Limonadda zəhər varmış! Ölüm! İlahi, ey xilaskar Allah, mənim ruhumu xilas elə!

Ferdinand. İndi ən əsas məsələ budur. Mən də onun üçün dua edirəm.

Luiza. Bəs mənim anam? Bəs atam? İlahi, ey dünyanın xilaskarı! Mənim yazıq atam buna dözə bilməyəcək! Ah, mənə bir xilas yolu yoxdurmu? Bu qədər gənc ikən mənim üçün nicat yoxdurmu? Elə indi, bu saat oraya getməliyəm?

Ferdinand. Sənin üçün nicat yoxdur – sən artıq bu saat oraya getməlisən. Narahat olma, biz bu səyahətə bir yerdə çıxacağıq.

Luiza. Sən də mi, Ferdinand? Demək, zəhəri sən tökmüsən, Ferdinand? İlahi, onu əfv et! Ey rəhmdil Allah, onu əfv et! Ey rəhmdil Allah, onun bu günahından keç!

F e r d i n a n d . Allahla öz haqq-hesabını qurtar, sən bu haqq-hesabı çox dolaşışq salmışan.

L u i z a . Ferdinand! Ferdinand! Ah, artıq mən susmayacağam! Ölüm!.. Ölüm bütün andın yükünü bizim üzərimizdən götürür! Ferdinand! Nə yerdə, nə göydə səndən bədbəxt bir adam yoxdur. Mən! Günahsız ölürem, Ferdinand!

F e r d i n a n d (*qorxu içində*). O, nə dedi? Belə bir yola çıxan kəs, özü ilə bərabər yalan apara bilərmi?

L u i z a . Mən yalan demirəm. Yox, yalan demirəm. Mən ömründə bircə dəfə yalan demişəm... Ah! Birdən-birə canına nə yaman üzütmə gəldi!.. Hofmarşala o məktubu yazarkən mən yalan demişəm.

F e r d i n a n d . Aha! Aha! Məktub, Allaha şükür! İndi bütün cəsarətim yenidən mənə qayıtdı.

L u i z a (*dili tutulur, barmaqları qic olur*). Bu məktub. Özünü ələ al, bu saat sən müdhiş bir etiraf eşidəcəksən... Əlimin yazdığını ürəyim lənətlənirdi... Bu məktubu mənə sənin atan yazdırdı.

F e r d i n a n d heykəl kimi hərəkətsiz dayanıb durur, nəhayət, uzun bir məzar süküntündən sonra, ildirim vurmuş kimi, yerə yıxılır.

Bütün bunlar qəmli bir anlaşılmazlıqdır!.. Ferdinand!.. Məni məcbur elədirər... Bağışla!.. Sənin Luizan ölməyi daha üstün tutardı... Lakin atam... hələ qorxu... Onlar işlərini məharətlə gördülər...

F e r d i n a n d (*dəhşət içində sıçrayıb ayağa qalxır*). Şükür Allaha ki, mən hələ zəhərin təsirini hiss eləmirəm! (*Qılınçını siyirir.*)

L u i z a (*getdikcə zəifləşərək yerə yıxılır*). Ax! Sən nə eləmək istəyirsən? Axı o, sənin atandır...

F e r d i n a n d (*qəzəbindən titrəyərək*). O qatıldı və qatil atasıdır! Mən onu özümlə bərabər çəkib aparacağam, təki əbədi hakimin qəzəbi əsl müqəssirin başında partlasın. (*Qapıya tərəf cumur.*)

L u i z a . Xilaskarımız olərkən əfv etmişdir... Allah sizi hifz etsin – səni də, onu da!.. (*Öltür.*)

F e r d i n a n d (*onun üstünə yüyür, can verən Luizanın axırıncı can çəkməsini görür, dərdinin sonsuz ağrılısı altında ölüünün qarşısında üzüqöyə yerə sərilir.*) Dayan, tələsmə! Uçub getmə məndən, ey göylər mələyi! (*Onun əlini əlinə alır və dərhal buraxır.*) Əli soyuq və nəmdir. Ruhu artıq oradadır! (*Birdən qalxır.*) Ey Luizamın Allahı, mənə rəhm et! Qatillərin ən alçağına rəhm et! Bu, onun axırıncı duası idil!.. O, ölüm yatağında da belə gözəl



və füsunkardır! İntiqam mələyi, onun fağır görkəmindən riqqətə gəlib, ona rəhm eləmişdir... Onun mülayimliyi sünə deyil, yoxsa ölüm onu silib aparardı. (*Siikut*) Lakin belə niyə? Nə üçün mən heç bir şey hiss eləmirəm? Yoxsa, gənclik qüvvəti davam gətirir? Əbəs cidd-cəhddir! Fərqi yoxdur, mən tabe olmayıacağam! (*Şəkani götürür*.)

AXIRINCI GƏLİŞ

Ferdinand, prezident, Vurm və xidmətçilər qorxu içinde yürüüb otağa girirlər, sonra Miller golir, o, özü ilə camaati və polis nəfərlərini gətirir – onlar dal planda toplaşırlar.

Prezident (*əlində məktub*). Oğlum, bu nə işdir? Mən heç vaxt inana bilmərəm...

Ferdinand (*şəkani onun ayağı altına atır*). Budur bax, qatıl!

Prezident diksinib geri çekilir.
Həmi öz yerində donub qalır.
Zəhmli bir sükut.

Prezident. Oğlum, bu nə işdir, sən mənim başıma gətirdin?

Ferdinand (*ona baxmayaraq*). Əlbəttə, mən gərək əvvəlcə dövlət xadimindən xəbər alaydım ki, mənim hərəkətim onun oynadığı oyunu pozmaz ki!.. Siz mənim ürəyimdə qısqanlıq odunu alovlanıraq, bizim ürəklərimizin ittifaqını pozmaq istədiniz, doğrusu, belə məkr və hiyləyə heyrət etməmək olmaz! İki yaxşı ölçüb-biçmisiniz. Lakin qəzəbdən kor olmuş məhəbbət necə olsa, yenə də taxta oyunaq deyil. O, kəndirə tabe ola bilməz.

Prezident (*özünü itirmiş halda ətrafdakları gözdən keçirir*). Məgər burada bir adam yoxdurmu ki, təsəllisiz atanın halına ağlasın?

Miller (*səhnənin dalında qışqırır*). Buraxın məni! Allah xatirinə! Buraxın!

Ferdinand. Bu qız – müqəddəsdir, siz onun üçün başqası qarşısında cavab verməli olacaqsınız. (*Qapıları taybatay açır*.)

Miller izdihamla və polis nəfərləri ilə bərabər içəri soxulur.

Miller (*dəhşət içində*). Əziz balam! Əziz balam! Zəhər! Mən eşitdim ki, burada kimse zəhər içib! Qızım, haradasan?

F e r d i n a n d (*onu prezidentlə Luizanın meyiti arasında qoyaraq*). Mənim təqsirim yoxdur. Ona təşəkkür et.

M i l l e r (*qızının meyiti üstünə yixılır*). Aman Allah!

F e r d i n a n d. Ancaq ikicə kəlmə, ata! Onlar mənə ucuz başa gəlməyəcəklər. Mənim həyatım alçaqcasına qarət edilmişdir, onu siz qarət eləmişiniz. İndi mən Allahın hüzurunda dayanmış kimi titrəyirəm – axı mən heç vaxt canı olmamışdım. Əbədi həyatda mənim qismətim nə olursa olsun, sizinki başqa cür olacaq! Lakin mən indi qatiləm (*səsini təhdidəcisi bir ifadə ilə ucaldaraq*), qatiləm, sən məndən tələb edə bilməzsən ki, ədalət hakiminin dərgahına mən bu yük ilə təkbaşına gedim. Bu yükün ən böyük və ən müdhiş hissəsini mən təntənəli surətdə sənin üstünə yixiram. Öz yükünü apara biləcəksən, yoxsa bilməyəcəksən – bu, artıq sənin öz işindir. (*Onu Luizanın yanına götürir*.) Bax, cəllad! Öz hiylə və məkrinin dəhşətli bəhrəsindən ləzzət al! Bu əzabdan dəyişilmiş sıfətdə sənin adın yazılmışdır, intiqam mələkləri onu oxuyacaqlar... Qoy onun kölgəsi sən yatağında şirin yuxuya getdiyin zaman pərdəni açıb buz kimi soyuq əlini sənə uzatsın! Qoy onun kölgəsi sən ölərkən ruhunun qarşısında zahir olub, sənin axırıncı duanı kəssin! Qoy onun kölgəsi ölürlər dirilən zaman sənin qəbrin yanına gəlsin, sən Allah məhkəməsinə getdiyin zaman da Allahın hüzurunda hazır olsun! (*Özündən gedir*.)

X id mətçilər onu tuturlar.

P r e z i d e n t (*dəhşət içində əlini göyə qaldırır*). Ey göylərin ədalətli hakimi, bu ruhlar üçün sənin qarşında mən cavabdeh deyiləm, bax bu cavabdehdir! (*Vurma təraf yönəlir*.)

V u r m (*diksinir*). Mən?

P r e z i d e n t. Sən, məlun! Sən, iblis! Sən mənə bu cinayətkar məsləhəti verdin! Bütün təqsirlər səndədir, mən yaxamı kənara çəkirəm.

V u r m. Bütün təqsir məndədir? (*İyrənc bir qəhqəhə çəkir*.) Məzəlidir! Çox məzəlidir. Heç olmasa, mən indi bildim ki, şeytanlar xidmət üçün necə təşəkkür etməyə qadirdirlər... Bütün təqsir məndədir, axmaq qəddar! Məgər o, mənim oğlum idi? Məgər mənim sənə əmr etməyə ixтиyarmı vardi? Bütün təqsir məndədir? Həm də sən bunu mənə elə bir anda deyirsən ki, bu qızın təkcə görkəmindən mənim iliklərimə qədər soyuq işləyir? Demək, bütün təqsir mənim boynuma düşür? Qoy mən bu saat məhv olum, ancaq sən də mənimlə bərabər məhv



olacaqsan! Ey adamlar, ey camaat! Bütün küçələrdə car çəkin: "Qatil və cinayət!" Məhkəmə hakimlərini oyadin! Gözətçilər, qollarımı bağlayın! Məni buradan aparın! Mən elə sirlərin üstünü açacağam ki... Mənə qulaq asanların əti ürpəşəcək. (*Qapiya tərəf gedir.*)

P r e z i d e n t (*onu saxlayır*). Həddin nədir ki, sən belə bir şey edəsən, dəli!

V u r m (*əli ilə onun çıynını döyəcləyir*). Çox yaxşı edəcəyəm, dostum! Mən dəli olmuşam – doğrudur; amma məni sən dəli eləmisən. Mən də özümü dəli kimi aparacağam... Səninlə qol-qola edam kürsüsünə gedəcəyəm! Səninlə qol-qola cəhənnəmə gedəcəyəm. Sənin kimi bir alçaqla bir yerdə məhkum olacağım mənə ləzzət verir!

Vurmu aparırlar.

İndiyə qədər lal bir məyusluq içində başını Luizanın sinəsinə qoyaraq yixilib qalmış Miller birdən sıçrayıb, pul kisəsini mayorun ayağı altına atır.

M i l l e r. Zəhər verən, al! Bu da sənin murdar qızılın! Sən elə güman edirdin ki, bu pullarla mənim balamı satın ala bilərsən? (*Otaqdan çıxıb qaçıır.*)

F e r d i n a n d (*qırıq bir səslə*). Onun dalınca qaçın, o, özündə deyil. Bu pulları ona verin... Bu, məndən ona müdhiş bir mükafatdır... Luiza! Luiza! Mən də gəlirəm!.. Əlvida!.. Qoyun mən bu mehrabın qarşısında ölüm!..

P r e z i d e n t (*ağır süstlükdən ayılaraq oğluna*). Oğlum, Ferdinand! Dərdindən beli əyilmiş atana bir nəzər belə salacaqsanmı?

Mayoru Luiza'nın yanına qoyurlar.

F e r d i n a n d. Mən öz son nəzərimi rəhməl Allaha dikirəm.

P r e z i d e n t (*dözləməz bir əzab içində onun qarşısında diz çökür*). Həm yaranmış, həm də yaradan özü məni tərk edir. Sənin tək bircə baxışın – mənim axırıncı sevincim mənə qismət olmayıacaqmı?

Ferdinand soyuyan taqətsiz əlini ona uzadır.

(*Prezident cəld bir hərəkətlə yerdən qalxır.*) O məni əfv etdi! (*Ətrafdakılara*) İndi məni tutun! (*Gözətçilərin müşayiəti altında gedir.*)

P e r d

1884



MÜNDƏRİCAT

Ön söz (*Nəzakət Ağazadə*) 5

QAÇAQLAR

(*Tərcümə edəni: Mehdi Məmmədov*) 15

GENÜYADA FİESKONUN SÜİ-QƏSDİ

(*Tərcümə edəni: Hüseyin Şərifov*) 143

MƏKR VƏ MƏHƏBBƏT

(*Tərcümə edəni: Nigar Rəfibəyli*) 265



DÜNYA ƏDƏBİYYATI
KLASSİKLERİ

Fridrix ŞİLLER

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Çapa imzalanmışdır 14.09.2009. Format 60×90 $\frac{1}{16}$. Ofset çap üsulu.
Fiziki çap vərəqi 23,5. Sifariş 149. Tiraj 7000.

“Şərq-Qərb” ASC-də çap olunmuşdur
Bakı, Aşıq Ələsgər küçəsi, 17
Tel.: (+994 12) 474-75-62
Faks: (+994 12) 470-18-49
e-mail: sharq.qarb@gmail.com